

*Önver Çingizoğlu* *Aydın Avşar*

# AVŞARLAR



**ƏNVƏR ÇİNGİZOĞLU, AYDIN AVŞAR**

# **AVŞARLAR**

**"Şuşa" nəşriyyatı**

**BAKİ--2008**

Ç 05(2008)

**Elmi redaktoru:** Vüqar Qaradağlı, filologiya elmləri namizədi

**Redaktor:** Vasif Quliyev

**Bədii redaktor:** Əli Süleymani-Vəlixanlı, Sarvan Şamiloglu

**Rəyçilər:** Adil Baxşəliyev, tarix elmləri doktoru,

Tofiq Nəcəfli, tarix elmləri namizədi

**Ə. Çingizoğlu, Aydın Avşar, Avşarlar.** Bakı. 2008 336 səh.+32 səh. şəkillər.

Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun və tədqiqatçı Aydın Avşarın bu kitabı Azərbaycan xalqının etnogenezində, siyasetində və mədəniyyətində mühüm rol oynayan Avşar eli və oymaqlarının yaşam yolundan bəhs edir. Onların dünyaya bəxş etdiyi dühlərdən, böyük simalardan söhbət açır. Kitab geniş oxucu kütłəsi üçün nəzərdə tutulub.

Ç  $\frac{051-(L-041)}{051-0151(2008)}$  Sifarişlə

© "Şuşa" nəşriyyatı  
Bakı - 2008

*Kitab Qarabağın el ağısaqqalı, Avşar elinin  
qəhrəman oğlu Süleyman Bağır oğlu Süleymanova  
ithaf olunur.*

## GİRİŞ

Azərbaycan xalqının soykökündə iştirak edən başı papaqlı, əli yaraqlı ellərdən biri də Avşardır.

Professor Faruq Sümer «Oğuzlar» kitabında yazır: «Türk tarixində avşarlar, ən davamlı rol oynamış böyük bir oğuz boyudur. Bu baxımdan heç bir oğuz boyu onunla müqayisə edilməz. Bu səbəblə adlarını zamanımıza qədər yaşamış yeganə oğuz boyudur».

Avşarlar dünyanın bir çox ölkələrinə yayılmışlar. Xüsusilə ən çox İranda, Türkiyədə, İraqda, Əfqanistanda və Azərbaycanda məskunlaşmışlar.

Biz avşarların izi ilə ilk səfərimizə İran İslam Respublikasından başladıq. Məqsəd İranda avşarlar yaşayan yerlərdə olmaq, onların yaşam tərzini ilə tanışlıqdı. Avşar ziyahları ilə görüşmək, bu qədim oğuz boyunun nəsillərə yadigar qoyduğu mədəniyyət incilərini görmək, ləntə almaqdı. Öz adət-ənənələrini necə qoruyub saxladıqlarını gözümüzə görmək istəyirdik. Arxivlərə, muzeylərə, kitabxanalara baş çəkib İranda avşarların yüz illərlə oynadığı rol haqqında tarixi sənədlər əldə etmək könlümüzdən keçirdi.

Biz avşarların izi ilə yola düşməzdən öncə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət idarəsinin müdir müavini Hacı Həmid Səfəri cənabları ilə görüşüb səfər-səyahətimizin məqsədini bildirdik. Hacı Həmid Səfəri bizi alqışlayıb xeyir-duasını verdi. Getdiyimiz yerlərdə mədəniyyət idarələrinin bizə yardım etməsi üçün məktublar təqdim etdi.

İrana yola düşən ərefədə Bakıda Parsabad şəhərindən olan Avşar oğlu Əli Süleymani-Vəlixanlı ilə görüşdük. O, bizə yol bələdçisi və tərcüməçi kimi Azəri balası Arazi qoşdu.

İran İslam Respublikasının ərazisinə Biləsuvar şəhərindən qədəm qoyduq. Bizi Azərbaycan sərhədçiləri və gömrük işçiləri çox mehribanlıqla qarşılayıb, yola saldılar.

Gömrük işçiləri bizi sərin suya və çaya qonaq etdilər. Xoş münasibətə görə həm sərhədçilərə, həm də kömrük işçilərinə təşəkkürümüzü bildirib, sərhədi keçdik.

İran İslam Respublikasının Biləsuvar şəhərindən birbaşa avtobusla qədim Ərdəbil şəhərinə yola düşdük. (Ərdəbil yörəsində yaşayan avşar kökənlə sarıxanbəyliləri, inanlıları tədqiq etməyə yollanırdıq.) Yol boyu yerləşən əkin sahələrinə, kəndlərə, sıralanan dağlara baxdıqca doğma yerlərimizin eynini gördük. Yol yoldaşlarımızla səhbətləşdikcə hiss etdik ki, heç bizi Araz çayı, siyasi sərhədlər ayırmayıb. Öz doğma yerlərimizdəyik.

Savalan dağının ətəyi ilə uzanan rahat yollarla gedirdik. Sürəcü də bizim musiqiçilərin kasetlərini oxudurdu. Avtobusun içərisində o qədər xoş əhval-ruhiyyə var idi ki, Ərdəbil şəhərinə çatdığını hiss etmədiq.

Ərdəbil şəhəri dəniz səviyyəsindən 1570 metr yüksəklikdədir. Azərbaycanın qədim şəhərlərindən biridir.

Ərdəbildə bizi dostumuz yazıçı, tədqiqatçı-toponim İbad Məmizadə qarşıladı. Gün qüruba tələsirdi. Təklif etdik ki, otelə gedək. İbad qardaşımız ciddi bir görkəm alaraq dedi:

-Əzizlərim, biz azərbaycanlılar əziz qonağımızı oteldə deyil, evdə qəbul edib, evdən də yola salırıq. Mütləq bizə gedəcəyik.

O heç bizim etirazımıza baxmadan yol çantalarımızı öz maşınına yığıb, evinə gətirdi. Bir qədər istirahət edəndən sonra İbad Məmizadə bizi Ərdəbilin görməli yerlərindən olan Fındıqlı ormanına aparacağını bildirdi. Toran qovuşanda Fındıqlıya çatdıq. Səfəli, təmiz havaya malik olan Heyran gədiyindən baxanda Azərbaycanın yarıya bölünməsi aydın görünürdü. Meşələrimizin, dağlarımızın gözəl mənzərəsi göz önungə sərgilənirdi. Fındıqlı təpəsindən qaranlıq düşəndən sonra ayrıldıq. İbad kişidən başqa, şəhərin ziyalılarından iki nəfər də bizimlə idi. Oradan bizi Savalanın ətəyində yerləşən, beynəlxalq kurort şəhəri, İranın ən gözəl istirahət guşələrindən biri hesab olunan Səreyn şəhərinə gətirdilər. Şəhərlə tanış olandan sonra oradaca bizi şama qonaq etdilər.

Gecəni Ərdəbilə qayıdır İbad Məmizadənin evində qaldıq. Sabahısı Azərbaycan xalqının görkəmlı şairi, sərkərdəsi Şah İsmayııl Xətainin və onun əslinin, nəslinin uyuduğu məqbərələri ziyarət etdik. Əski Ərdəbilin məhəllələrini gəzdik. Tarixi abidələrə tamaşa etdik. Kitab mağazalarına baş çəkdik, şəhərin mərkəzi kitabxanasına yollandıq. Ərdəbilin səliqəli, səhmanlı yaşıl xiyabanları, səfəli suyu, səfəli təbiəti olduğu kimi insanları da mehriban, gülərzüdür.

Öyrəndik ki, Ərdəbil xanlığını qurmuş Şahsevən elinin aparıcı oymağı Sarıxanbəylilər avşar əsillidirlər. Bu oymağın tarixi ilə bağlı xeyli bilgilər əldə etdik.

## **Avşarlar**

---

Ərdəbıldən sonra dədə dünyanın yaşıdaşı, tariximizin yaddaşı olan Təbrizə yola düşdük.

Axşama yaxın qocaman Təbrizə çatdıq. 3 gün Təbrizdə qaldıq. Orda görkəmli alimlərlə, yazıçılarla görüşdük. İş günlərimizin əsas hissəsi isə kitab mağazalarında, kitabxanada, arxivlərdə keçirdi. Xeyli kitab, sənəd, bilgi əldə etmişdik. Professor Rəhim Rəisniya görüş zamanı, bildirdi ki, Məşhəd şəhərində Firdovsi adına universitetdə Nadir şah Avşarın nəslindən, Qırxlı tayfasından bir alim işləyir. Soyadı da Qırxlıdır. İmkan olsa, onunla görüşün. Biz Təbrizdə tədqiqatçı-alim Məhəmməd Hafizzadə ilə də görüşdük. Məhəmməd Hafizzadə özünün iki cildlik «Tarixi-Arazbaran», «Qarabağ», «Qaradağ» kitablarını bizə bağışladı.

Maraqlı görüşlərimizdən biri də Azərbaycan tarixinin gözəl bilicisi Səməd Sərdariniya ilə oldu. O, bizə «Qarabağ», «İrəvan müsəlmanlar yurdumuş», «Təbriz ilkər şəhəri» və başqa kitablarını hədiyyə etdi. Təbrizin kitab mağazalarından xeyli kitab aldıq. Dahi Şəhriyarin məqbərəsini ziyarət etdik. Bir neçə gündən sonra Qərbi Azərbaycanın paytaxtı olan Urmiya şəhərinə yola düşdük. Urmiya gölündən gəmi ilə keçərək şəhərə çatdıq. Axşam üstü olmasına baxmayaraq şəhərlə tanışlığa başladıq. Urmiya dəniz səthindən 1342 metr hündürlükdə yerləşir. Müxtəlif adamlarla söhbət zamanı bir daha qət elədik ki, bu şəhərin varlığı, inkişafı Avşar eli ilə bağlıdır. Urmiyada bizim üçün vacib olan məsələlərdən birini həll etdik. Çoxdan axtardığımız avşarların tarixinə dair iki cildli («Avşar tarixi») kitabını əldə etdik.

Urmiya universitetinin professoru Pərviz Aqilmənd ilə söhbət zamanı öyrəndik ki, Urmiyada tikinti-abadlıq işlərinin, kənd təsərrüfatının inkişafı avşarların adı ilə bağlıdır. Professor Aqilmənd əlavə etdi ki, Urmiyada avşarlar 30 min hektar alma bağı salmışlar. Avşarlar tərəfindən tikilmiş Sərdar Məscidində olduq.

Maraqlı görüşlərimizin biri Qərbi Azərbaycan muzeyləri idarəsinin rəhbəri Məhəmməd Qurbanı ilə oldu. O, bizə xeyli tarixi məlumatlar verdi. Biz şəhərdə öyrənmişdik ki, Urmiya hakimi Məhəmmədqulu xan Qasımlı-Avşarın (1784-1797) nəticəsi olan Əli xan Avşar Xoşnefis adlı yazıçı var. Onda avşar xanlarının şəcərəsi, Məhəmmədqulu xanın tarixinə aid kitab və başqa sənədlər var. Di gəl ki, həmin adam bunları heç kimə vermək istəmir. Məhəmməd Qurbanidən xahiş etdik ki, Əli Xoşnefislə bizi calaşdırsın. Məhəmməd ağa onun evinə nə qədər zəng çaldısa da, o heç kimlə görüşmək istəmədiyini bildirdi. Biz xahiş etdik ona sonuncu dəfə zəng çalıb desin ki, biz Bakıdan gəlmişik. Birimiz də

Avşardır. Ağayı Qurbani təkrar zəng vurandan sonra sevincə bildirdi ki, Əli xan Avşar 10 dəqiqəyə gəlir. 10 dəqiqə keçməmiş uca boylu, düz qamətli, ağ saçlı, ciddi görkəmli yaşı bir kişi içəri daxil oldu. İçəri girərkən qollarını geniş açaraq «Siz gələn yollara qurban olum!»- deyərək bizimlə qucaqlaşıb, görüşdü və evinə dəvət etdi.

Biz Əli xan Avşarın evində qonaq olduq. O, bizə şəcərəni də verdi, kitablarını da. Görüş və ayrılığımızın təsirini, yaranmış mənzərəni ancaq kameralaya çəkməklə daha dəqiq verə bilərdik. Hayif ki, kamera götürməmişdik. Biz Qərbi Azərbaycanın mərkəzi şəhəri Urmiyada əldə etdiyimiz tarixi materiallara, səmərəli görüşlərə, xas münasibətlərə görə Urmianın mədəniyyət idarəsi direktorunun müavini Camal Abbaszadəyə, Professor Pərviz Aqilməndə, tədqiqatçı-şair Əli xan Avşara, ədəbiyyatşunas Firudun Teymuriyə və onun qardaşıoğlu, şair Atabay Teymuriyə, Urmiya Tarix Muzeyinin direktoru Məhəmməd Qurbaniyə təşəkkürümüzü bildirib, avşarların ən çox cəmləşdiyi bölgələrdən biri Tikaba yola düşdük. Dostumuz Camal Abbaszadə bizi tək buraxmadı.

Tikabda öyrəndik ki, şəhərin əski adı Tikantəpədir. El arasında Avşar çuxuru kimi tanınan bu bölgə coğrafi ədəbiyyatda Tikabi-Əfşar adlanır. Əhalisi əsasən, avşarlardan ibarətdir.

Tikabda yaşayan əhalinin əsas məşğuliyyəti toxuculuqdur. Orada biz «Avşar», «Əfşari» xalçalarının toxunması ilə də tanış olduq. Avşar xalçaları bütün Şərqi köçərilərinin istehsal etdikləri xalçalar arasında ən keyfiyyətlisi və zərifi hesab olunur. Tehranda çıxan «Bərrəsi-ye sənət-e fərş dər İran» nəşrinin verdiyi bilgiyə görə, Urmiyada istehsal edilən xalça növləri içərisində «Avşar» və yaxud «Əfşari» adlı xalçalar daha gözəl, daha keyfiyyətlidir. «Avşar» xalçalarının alıcısı çox olduğundan sonralar belə xaliların istehsalı Azərbaycanda və İranda yayılmağa başlanılmışdı.

Tikabda ilk görüşdümüz şəxs Avşar əsilli şair Əli İslami oldu. Yetmiş iki yaşı şair bizə bir neçə şeirini təqdim etdi. Şeirlərdən biri yunundan zərif xalçalar toxunan Avşar qoçuna həsr olunmuşdu.

Tikabda olarkən öyrəndik ki, bir nəfər Təbriz universitetində «Şahindej avşarları» adlı diplom işi yazıb. Özünün də şəhərdə kitab mağazası var. Soraqlaşıb, tapdıq. Bu təəssübəş Avşar oğlunun adı Əbəzər, soyadı Müsavat idi. O, həm mədrəsədə dərs deyirdi, həm kitab satışı ilə məşğul idi. Həm də elmi iş yazırıdı.

Əbəzər Müsavat bizə Tikantəpə çuxurunda ömür süren avşarlar tarixinə dair sənədlər verdi.

İki gündən sonra taksi ilə Zəncana yola düşdük. Bizi Zəncana aparan sürücü və maşında bizdən başqa əyləşən daha 2 sərnişin də avşar idi. Söhbət zamanı məlum oldu ki, bizimlə taksinin arxa oturacağında əyləşən gənc oğlanın soyadı Zülficaridir. Müəllim olan Zülfüqari Zəncan şəhərinin tarixi haqqında geniş məlumat verdi. Biz onun Avşar Zülficariləri ilə bağlılığını soruştuduk. Zülficar xan Avşarın soyundan olduğunu bildirdi.

Zəncan şəhərində bizi Əmin və Əmir adlı iki nəfər gənc qarşıladı və oteldə yerləşdirdi. Ayri-ayrı ziyahilarla söhbət zamanı məlum oldu ki, Zəncan (Xəmsə) əyalətinə uzun illər Avşar əsilli xanlar başçılıq ediblər. Zəncana rəhbərlik etmiş Mahmud xan Avşarın dövlət tərəfindən qorunan evində olduq.

Zəncanda çox dəyərli, xalqını sevən, vətənpərvər bir ziyalı ilə görüşdük. O bizə Zəncan avşarlarının tarixinə dair qiymətli bir kitab bağışladı.

İki gündən sonra Xorasana yollanmaq üçün Tehran şəhərinə istiqamət götürdük. Tehrana çatan kimi Xorasana gedən qatara bilet alıb, gecə ikən Məşhədə yola düşdük. İnsafən qatar çox rahat, təmiz, xidmət isə yüksək səviyyədə idi. Tehran ilə Məşhədin arası 1000 kilometrə yaxındır. Səhər tezden Məşhəd şəhərinə çatdıq.

Məşhədə getməkdə məqsədimiz İmam Rzanın(ə) müqəddəs hərəmini ziyarət etmək, Nadir şah Avşarın muzey və məqbərəsində olmaq, Firdovsi adına Universitetin müəllimi Kəyumərs Qırxlı ilə görüşmək idi. Biz Məşhəddə İmam Rzanı(ə) ziyarət etdik. Nadir şah Avşarın bibisioğlu İmamverdi xanın nəticəsi Kəyumərs Qırxlı ilə görüşdük. Doktor Qırxlı Firdovsi adına Universitetdə Səfəviyyə və Avşariyyə dövründən dərs deyir.

Nadir şah Avşarın məqbərəsi ilə tanış olarkən bizə muzeyin direktoru Hacı Əhməd İşraqi bələdçilik etdi. Bizimlə yanaşı muzeydə çoxlu insanlar vardı. Söhbət zamanı bir nəfər Hacı Əhmədə sual verdi: Nadir şah doğrudanmı türk olub? O isə Nadir şah Qırxlı-Avşarın kimliyini aydınlaşdırandan sonra əlavə etdi ki, əgər Nadir şah olmasaydı indiki İran dövləti olmazdı. Ona eşq olsun!

Biz də öz adımızdan Hacı Əhməd İşraqiyyə bizə göstərdiyi qonaqpərvərliyə, verdiyi tarixi bilgilərə görə minnətdarlığımızı bildiririk.

Səfərdən qayıdanda avşarla bağlı xeyli bilgimiz vardi.

Növbəti səfərimiz Türkiyəyədir. 2007-ci ilin avqust ayının 17-də dünya Avşarlarının Kayseri şəhərində keçiriləcək toplantısında iştirak etmək üçün qardaş ölkəyə yollanırıq. Təyyarəmiz Ankaranın Esenboğa

hava limanında bənd alır. Yol çantalarımızı alıb, qapıya yönəlirik. Qapıda bizi qarşılıyib, Ankara Beynəlxalq avtobus terminalinə aparırlar. Burda bizi «İnci Turizm»in əməkdaşları qarşılıyırlar. Bu turizm şirkətinin sahibi avşardır. Onun tapşırığı ilə bizi şirkətin ofisinə aparıb, dincəlmək üçün yer göstərirler. Bizi aparacaq avtobus hələ bir neçə saatdan sonra tərpənəcək. Dincimizi alıb, perrona çıxırıq. Kayseriyə gedəcək sərnişinlər buradadırlar. Bir nəfər ləhcəmizdən Azərbaycanlı olduğumuzu duyub, yaxınlaşıb, tanış olur. Özünü nişan verir:

-Doktor Xəlil Atılqan. Musiqişünasam. Dəfələrlə Azərbaycanda, Bakıda olmuşam. Orda çoxlu dostlarım var.

Biz də özümüzü təqdim edirik. Kayseriyə gedişimizin səbəbini söyləyirik. Sevinir. O da «Türk tarixində və mədəniyyətində Avşarlar» uluslararası simpoziumun dəvətlisidir.

...Gözlənilən saat gəlir. Avtobusa əyləşirik. Yolumuzu gözlə Kayseri, gəlirik. Dost kimi gəlirik, qardaş kimi gəlirik.

Bu da Kayseri. Yenə də bizi qarşılıyib, minik maşınları ilə qalacağımız yerə «Öyrətmənlər evi» mehmanxanasına gətirirlər. Bu mehmanxananın işlədicisi də avşardır. Burda sübh yeməyimizi yeyib, simpoziumun keçiriləcəyi yerdə, bölgə (il) mədəniyyət müdirliliyinin konfrans salonuna yollanırıq. Tanışlıq başlanır. Sanballı əsərlərindən, yazılarından tanışlığımız alımlarla, adamlarla üzbəsürət oluruq. Gözümüz ən çox Adnan Menderes Kayanı axtarır. Tanışlığımızın binasını qoyan kimi ayrılmaz dostlara çevrilirik. Telefonlaştığımız Memduh Yağmuru təpib, bağırmıza basırıq.

Simpozium başlayır. Düzənləmə kurulu, təşkilatçılar adından Adnan Menderes Kaya, Almaniyadan gəlmİŞ Attila Karabörklü qonaqları salamlayırlar. İlk oturumun başqanı qocaman alim, professor-doktor Mustafa Kafalıdır. Qaraman avşarlarının aqsaqqallarından olan, ünlü araşdırıcı hərarətli sözlərlə simpoziumu açır. Sonra sözü Türkiyə Tarix Qurumunun başqanı, professor-doktor Yusif Xalaçoğluna verir. Avşar elinin məşhur simalarından sayılan Yusif bəy Azərbaycan elmi ictimaiyyəti arasında yetərinçə tanınır. Çıxisının mövzusu: «Son araşdırımlara görə Osmanlı bəlgələrində avşarlar»dır. Bir neçə il İstanbul Başbakanlık Arxivində araşdırıb incələdiyi faktları ortaliga qoyur. Çıxış hərarətlə qarşılanır.

Sonra dosent-doktor Tufan Gündüz «İran səfəviləri və avşarlar» mövzusunda çıxış edir. Yanlış fikirlərinə, çıxisının adına etirazımızı bildiririk. Dosent-doktor Bigəhan Atsız Göğdag da bizim etirazımızı

dəstəkləyir. Sonra özü «Oğuznamə və avşarlar» adlı çıxışla simpozium iştirakçılarının hüsn-rəğbatini qazanır.

Nahardan sonra ikinci oturum başlayır. Bu oturumun başqanı professor-doktor Yusif Xalaçoglu'dur. Yusif bəy sözü professor-doktor Mustafa Kafalıya verir. Qocaman alim «Türk tarixində avşar boyu» adlı çıxışına başlayır. Dərin tutalqlarla avşar boyunun tarixinə işiq salır. Sonra Azərbaycandan gəlmüş nümayəndə, pedaqoji elmlər namizədi Eldəniz Abbaslıya söz verilir. Eldəniz Abbaslı «Şamlı adı üzərinə» adlı çıxışla Şamlı elinin avşar boyundan qopma olduğunu sübuta çalışır.

Sonra biz tribunaya dəvət olunuruq. Müəlliflərin çıxışı «Azərbaycanda avşarların varlığı və onların yayılmasına, yerləşməsinə genel baxış» adlanır. Biz çıxışımızda avşarların yurd yerlərindən biri Qarabağdan söz açırıq. Bu müqəddəs yurdun hələ də napak ayaqlar altında olduğunu söyləyirik. Türkiyənin, türkbirliyinin dəstəyinə umudlandığımızı, qardaş köməyi umduğumuzu bildiririk. Yusif Xalaçoglu və Mustafa Kafalı bizim çıxışımızla bağlı əlavə nitq söyləyirlər. Qarabağın ortaq yurd olduğunu açıqlayırlar...

Tribunaya dostumuz doktor Xəlil Atılıqan dəvət olunur. Onun «Türk-küləşən Dadaloğlu şeirlərində söz yanlışıqları və qovğun Avşar bozlaşğı» adlı çıxışı simpoziuma özəl bir rəng qatır. Nəğmə ilə söz bir ağızdan salona yayılır...

Qısa bir aradan sonra üçüncü oturum başlanır. Bu oturumun başqanı Azərbaycanlı nümayəndə, dosent-doktor Məzahir Avşardır. Türk dünyasında rəssam kimi tanınmış, sənətşunas Məzahir Avşar qısa, lakin dəyərli bir çıxışdan sonra sözü doktor Əli Sayara verdi. Onun çıxışı «Bəkdiklər və Zülqədəroğulları» adlanırdı. Ardınca digər bir Azərbaycanlı nümayəndə, Türkiyədə doktorantura təhsili alan Qiyas Şükürov «Xuzistan Avşar bəyliyi» mövzusunda çıxış etdi. Onun çıxışı da dinləyicilər tərəfindən maraqla qarşılandı. Məzahir bəy sonra sözü araşdırmaçı-yazar Cəzmi Yurdsevərə verdi. Cəzmi bəy Avşar ellərinin iskan döñəmi ilə bağlı araşdırıldığı «Qovğun» yazısını simpozium iştirakçılarına təqdim etdi. Onun ardınca Saim Dəlizöz «Türk xalq oyunları içinde avşarların yeri» adlı çıxışını dinləyicilərlə paylaştı.

Genel dəyərləndirmədə çıxışçılara təşəkkürlerini bildirib, vəsiqələr təqdim etdilər.

Avqust ayının 19-da Kayserinin Dadaloğlu qəsəbəsində «Dadaloğlu şənlilikləri»də iştirak etdik. Bu şənlilik ulu avşar-türk ozanının şəninin həsr olunur və ilbəl keçirilir. Bizi də bu şənlilikdə əziz qonaq kimi ağırladılar. «Avşar obası» çadırına yerləşib şənliyin dadını çıxardıq.

Türkiyədən döñəndə qoyub gəldiyimiz dostlar üçün darixirdiq.

Nədənsə avşar adı gələndə adamın qanı coşur. Özünü avşar hiss edir. Bize bunun nədəni ruhumuza hopan avşar qəhrəmanlığıdır. Türk-oğuz ruhunu yaşıdan hər kəs avşardır.

Bu kitabda hər kəs özünü tapacaq. Babasını, əedadını tapacaq. Saflığa, duruluğa, halal-hümbətliyə, qoçaqlığa, qəhrəmanlığa qovuşacaq. Xeyir-bərəkətə, mehr-məhəbbətə uğrayacaq.

Biz əlimizə qələm götürərkən məsuliyyət duydum. Ağır bir el haqqında samballı söz demək istədim. Ürəyimizi, biliyimizi, bilgimizi, bir də vicdanımızı ortalığa qoyduq. Tarixi ədəbiyyatlara, qaynaqlara, mənbələrə, arxiv materiallarına, elin ağır-ağsaqqallarına baş vurduq. Canla-başla girişdiyimiz işdən dönmədik. Çalışdıq ki, Avşar adına layiq bir iş görək. Varını verən utanmaz deyiblər, igidin olanından...

Avşarlar kitabı giriş və 9 fəsildən ibarətdir. Əsasən Azərbaycan və İranda yaşam süren avşarlardan bəhs edir. Türkiyədə yaşayan avşarlar haqqında əhatəli araştırma aparıb növbəti kitabda yazacağıq. İnşallah...

*I Fəsil*

## OĞUZLAR

Oğuz sözünün anlamı ilə ilgili çeşidli fikirlər irəli sürüllüb. Dirsək-ləndiyimiz bilgilərdə yazılıb ki, oğuz-oxlar, boyalar, soyalar birliyidir. Əski-əntiq çağlarda qonşuları tərəfindən sixışdırılan ayrı-ayrı boyalar birləşib, bir ittifaq yaradıblar. Bu birlik oğuz, doqquz oğuz, on oğuz və sair adlarıb.

Adnan Menderes Kaya «Avşar türkmənləri» kitabında Oğuz adının anlamı haqqında yazır: «Əski günlərdə oğuz haqqında bilgilərə rastlanır. Elxanlılar zamanında uyğurca yazılmış olan «Oğuz Xaqan» dastanında ilk süd anlamına gələn ağız, oğuz biçimində yazıldığı üçün Oğuzun bu anlamına geldiyinə düşünənlər olmuşsa da, bunun bir imla xatası olduğu vurgulanmışdır. Eyni dastanda Oğuz xan dünyaya gəldikdən sonra dil açaraq "sarayda doğduğum üçün adım Oğuz qoyulsun" demişdir. Çadırda doğulmaqla Oğuz arasında nə kimi bir ilişki olduğu şübhəlidir. Zamanımızdakı alımların bir çoxu Oğuzun adının mənşəyini sübuta çalışmışdır. Y. Markuaf Oğuz sözünün ok (ox+uz) adamdan gəldiyini irəli sürmüştür. Ancaq türk dillərində adam anlamında (üz) sözü yoxdur. D. Sinor isə Oğuzu öküz ilə bağlı zənn edir. Halbuki Toxarcə okuz (ökəz), türk dilinə öküz olaraq keçmiş və dilimizə qədər gəlmışdır. L. Bazin Oğuzun tosun kök mənasına gəldiyini söyləyir. Türk dillərinin heç birində tosun anlamında oğuz sözü yoxdur. Y. Hamilton isə sözü Oguşdan gətirir. Fəqət oğuş və oğuz sözləri Orxan kitabıyində eyni cümlədə işlənməkdədir. Göründüyü kimi oğuz adının mənşəyi ilə bağlı müxtəlif fikirlər iləli sürülmüşsə də G. Nemet tərəfindən izah edilən anlam doğru olamıdır. Ona görə Oğuz Ok + z-dan törəmiş bir sözdür. (Ok) oymaq, (z) isə çoxluq şəkilçisidir. Oğuz sözünün çin dilində "qəbilələr" biçimində tərcüməsi də bu fikri dəstekləyir. Beləce Oğuz sözünün Ok (ok və oymaq) + z şəkilçisindən törədiyi qəbul etmiş oluruq ki, Oğuz (oymaqlar) anlamına gəlməkdədir»<sup>1</sup>.

Sonralar «oğuz» termini özünün ilkin anlamını itirib və türklərin əfsanəvi babası Oğuzun adına çevrilib.

---

1 A. M. Kaya, Avşar türkmənləri.

Azərbaycanda, əsasən də Qarabağda üzü boz, cavabqaytaran adama «oğuz adam» deyilir. Bu ifadə ilkin versiya ilə səsləşir. Oğuznamələrdən bəlliidir ki, Oğuz xan atasına qarşı üzünü bozartmışdı.

«Kitabi-Dədə Qorqud»un IX boyunda bir kafirin dilindən deyilir: «oğuzun arsızı türkmanın dəlisinə bənzər!» Həmin dönləmdə türkmanlar oğuzlardan ayrılmışdır.

Əski çağlarda oğuz eli iki sümüyü ayrıldı. Ağ sümüyü bəylər, qara sümüyü bodun, kütłə aid olurdu. Başçılar, başbuqlar ağ sümükündə seçilirdi. Qara sümüyü bağlı olanlar bəylər tərəfindən «qaraçı» adlanılsırdı. Qara camaata xor baxılmır və «qaraçı» sözü mənfi ekspressiya ifadə etmirdi.

Türkman adının qaraçı sözü ilə birgə işlənməsi XI yüzildən bəri çağların yetişdirməsidir. Orta Asiyada müsəlmanlığı birinci qəbul edən türk boyu Balasaqun ilə Mirki arasında yaşayan türkmənlər olduğundan «Türkmen» adı Mavəraünnehr müsəlmanları içində «müsəlman türk» şəklində özəl bir anlam da qazanmışdı... Lakin o zamanlar oğuzlar özlərinə türkmen demirdilər. Onlar müsəlmanlar tərəfindən hər yerdə özlərinə verilən bu adı uzun zaman mənimsemədilər və oğuz sözünü atalarının adı kimi olsa da uzun müddət unutmadılar<sup>1</sup>.

Əski çağlarda Oğuzlar türkmanları bəyənmirdilər. Qanlı qoca oğlu Qanturalıya el içindən qız təklif etdikdə hirslənmişdi:

- «Bəs varasan, bir cici-bacı türkman qızını alasən!..»

Hətta yağılar da oğuz-türkman fərqini bilirdilər. Bəkil oğlu Əmranın durumunu görən kaşır demişdi: «-Oğuzun arsızı türkmanın dəlisinə bənzər...»

Oğuzlardan başqa türk xalqları da «türkman» adını mənfi çalarda işlədirdilər. Qırğızlar qul anlamında «türkman» sözünü qullanırdılar. Onlar çətin iş, ağır əmək haqqında deyirdilər: --Bu iş türkman əməyi idir...

Orta çağlarda Azərbaycan aydınları da «türkman» sözünü kölə anlamında işlədirdilər. O ayaqdan Kişvəri deyirdi:

*Kimdir ol türki-Xütən demiş filanın sevdigi,  
Bir qulağı həlqəlicə türkimandır sevdigim...*

«Türkman» adını kölə anlamından başqa «kobud», «savadsız» mənasında da işlədirdilər. Nəsimi deyirdi:

<sup>1</sup> Bax: F.Sümər. Oğuzlar. Bakı. 1992. səh.70

*Ərəbin nitqi tutulmuşdur dilindən,  
Səni kimdir deyən kim, türkmansan?..*

Türk bəyləri türkmanlara ağız büzürdülər: Ya türkman, ya çöldə çoban...

Tahir (Tahir və Zöhrə dastanı) saz götürüb, oxuyurdu:

*Tahirəm, neçər neçəsin,  
Sevmədim türkman beçəsin.  
Ağ üzündə ənbərçəsin,  
Açıb oyanmaz-oyanmaz...*

Türkmani-tərki iman, imanı tərk edənlər kimi yozanlar da var.

Türkmanlar qılınc qurşanıb, gülünc olmaqdan qurtuldular. XI yüzildə bir bayraq altında Xorasana yürüş etdilər. Bu hayatı eşidən Qəz-nəvi vəziri Əhməd ibn Əbdüssəməd əlini dizinə vurmusdu: «Bu günlədək işimiz çobanlarla idi, indi ölkə zəbt əmirlər gəldilər...»

Türkman adı daha həqarətlə çəkilmədi. Onlar Səlcuqlu dövləti kimi tanınan bir imperatorluq qurdular. Adları tarixi ədəbiyyatlarda şərəflə çəkildi. Türkmanlara potensial nifrət bəsləyən Səlcuqlu vəziri, millətcə fars olan Nizamülmülk öz ünlü əsəri «Siyasətnamə»də yazırırdı: «Doğrudur, türkmənlərdən qanıqaralıq əmələ gəlmışdır, lakin onların sayı çoxdur, bu dövlətin boynunda onların haqqı vardır, çünki dövlətin də yaranmasında çoxlu xidmət göstərmiş, əziyyətlərə dözmüşlər, qohumluqları çatır».

İllər keçir, oğuz adı unudulur, türkman adı işlənilir. Qaracaoğlan qoşqalarında deyir:

*Saralıb da, tökülməyir xəzəlim,  
Könül deyir, diyar-diyar gəzəlim.  
Soyum türkman, türkman olsun gözəlim,  
Ölür olsam o ellərdə ölərəm...*

...Qanlı qoca oğlu Qanturalı türkman qızını bəyənməmişdi. Oğuz zamanında türkman qara sınıf idi. Oğuz ataları deyirdi: «Gül ağacından odun olmaz, qaraçı qızından xatin...»

Əski türk quruluşunda orun sistemi vardı. Bu sistemə görə hər kəs əyləşdiyi yeri bilirdi. Oğuz orunlarında, məsələn Bayandır xanının divanında sağda, solda, dibdə və eşikdə əyləşərdilər. Dədə Qorqud

kitabında Beyrək Qazan bəyi öyərkən deyir: «sağda oturan sağ bəylər, sol qolda oturan sol bəylər, eşikdəki inaqlar, dibdə oturan xas bəylər, qutlu olsun dövlətiniz!»

Qazan bəy oğlu Uruza baxıb köks ötürmüdü:

*Bəri gəl, qulunum oğul!  
Sağ ələ baxanda  
Qardaşım Qaragünəni gördüm--  
Baş kəsib-qan tökübdür,  
Haqqın alib, ad qazanıbdır.  
Sol ələ baxanda  
Dayım Aruzu gördüm,--  
Baş kəsib-qan tökübdür,  
Haqqın alib, ad qazanıbdır.*

*Qarşı ələ baxanda səni gördüm,  
On altı yaşı yaşadın,  
Bir gün ola, düşüb öləm, sən qalarsan,  
Yay çəkməmisən, ox atmamışan...*

Kül təkin abidəsində yazılır: «Məndən sonra duran kiçik qardaş və qohumlarım, oğlanım, birləşmiş qəbiləm, xalqım, sağdakı şad və apa bəylər, soldakı tarxanlar və buyuruq bəylər...»

Türklərin orun quruluşunda sağ əldə əyləşənlər üstün, ünlü və xana-xaqana daha yaxın idilər. Monqollarda isə adlı-sanlı noyonlar sol yanda əyləşərdilər. Türklerdə ordu birinci sağ yandan, monqollarda isə sol yandan yürüşə başlayırdı.

Türk-monqol ordusunda «kol», «kar» quruluşu var idi. Hər iki sözün açması qol, əldir. Orduda sağ cinah türklərdə «sağ qol», monqollarda isə «baran qar», sol cinah «sol qol», «çabın qar» adlanırdı.

Əski türklər kola «tur» da demişlər. Onda Bayandur baran tur-sağda duran, sağ qol, Çavundur çabun tur – solda duran, sol qol, Bolqar bar kar-sağ əl, Salur sol kar – sol əl, Ürəgir Yürə kar-sol qol deməkdir. Yürə-əski türk dilində sol anlamındadır.

Yazdığımız kimi sağ əl türklərdə hörmətli tutulub və böyük cinah sayılıb. Sol əl isə kiçik cinah hesab olunub. Oğuzların böyük qoluna «bozoq», kiçik qoluna isə «üçoq» deyilib. Onda bozoq-bözük-böyük sözdən, üçoq-üçük-küçük, yəni kiçik sözdən yaranıb.

Çox zamanlar Üçoq və Bozoq adlarıyla iki ana qola ayrılan oğuzlar daha sonrakı dövrlərdə, Doqquzoğuz, Altıoguz adlarında da boylara ayrıldılar. Oğuzlar iyirmidörd boydan əmələ gəlmışdilər. Bunlardan on ikisi Bozoq, on ikisi Üçoq qoluna bağlıydılar. Tarixçilər, hazırladıqları cədvəllərdə oğuz boylarının adlarını, simvollarını və onqonlarını göstərmişdilər.

Bu cədvəllərə görə, Bozoqlar; Qayı, Bayat, Alqaevli, Qaraevli, Yazır, Dodurqa, Düzər, Yaparlı, Afşar, Bəydili, Qızıq, Qarkın; Üçoqlar isə; Bayandır, Peçene, Çavundur, Çəpni, Salur, Eymur, Alayuntlu, Ürəgir, İğdir, Bəydüz, Yiva, Qınıq boylarına ayrılmışdı. Bugün Azərbaycanda, Türkiyədə, İranda başqa şərq ölkələrində iyirmi dörd oğuz boyuna aid yer adalarına rast gəlinir.

Oğuz adına ilk dəfə Yenisey kitabələrində rastlanmaqdadır. Barlıq irmaq yörəsində tapılan bu kitabələrdə Altı Oğuz budunu sözü yer almaqdadır. Öz Yiğən Alp Turan adlı bir bəyə aid olan bu kitabələrin yazıldığı dövrdə, oğuzlar, Göytürklərin hakimiyyəti altında altı boy halında Barlıq kənarında yaşamaqda idilər.

VI yüzillikdən etibarən Göytürklərin idarəsində toplanan Türk qəbilələrindən bir qismi kimi oğuzlar da öz aralarında birlik quraraq Tula-Selenge irmaqları bölgəsində Doqquz-Oğuz xaqanlığını meydana gətirdilər. Göytürk xaqanlığının, Qutluq şad (Ültəris xaqan) tərəfindən 682-ci ildə də ikinci dəfə qurulmasındap sonra, Göytürklər, hakimiyyətliliklərini qəbul etməyən oğuzların üzərinə yürüş etdilər. Tula çayı kənarında edilən qanlı bir savaşda, Oğuzlar yenildilər. Amma, Göytürklərin hakimiyyətini qəbul etmədilər. Ültəris xaqan oğuzların üzərinə bir çox səfər təşkil elədi və Baz xaqanı yenib, oğuzların mərkəzi Ötükən və çevrəsini ələ keçirdilər. Bu yenilgi nəticəsində Ültəris xaqanın hakimiyyətin qəbul etmək zorunda qalan Oğuzlar, Göytürklərin Qırğız səfərinə qatıldılar. Göytürk xaqanlarından Bilgə xaqan zamanında üsyan etdilər. Bir il içində bir neçə dəfə hərbə girən oğuzlar; yenilərək, geri çəkildilər. Daha sonra Doqquz-Tatarlar ilə ittifaq quraraq Göytürklərlə mübarizə etdilərsə də, yenə məglub olaraq, Çin tərəflərə köç etdilər. Bir müddət sonra təkrar köhnə yurdlarına geri döndülər. Bu mübarizələrdə zəifləyən Göytürklər, 745-ci ildə Uygurlar tərəfindən yenildilər. Bu əsnada Uygurlara kömək edən oğuzlar, Uygur dövlətindən asılı boylardan biri oldular. Uygurlarla bərabər Basmil və Qarlıqlara qarşı savaşdilar. Amma zaman-zaman Uygurlara qarşı da üsyan etməkdən geri durmadılar. Köhnə müttəfiqləri Doqquz-Tatarlar ilə birləşərək Uygur

xaqanı Moyunçura qarşı cəbhə aldılar. Zaman-zaman Çinə getdilər. Daha sonra Çindən çıxaraq köhnə yurdlarına geri döndülər. Uyğur dövlətinin çökəməsi üzərinə basqıya düşərək Sır-Dərya (Seyhun) kənarına və onun quzeyindəki çöllərdə yerləşdilər. Onuncu yüzildə, köçəri həyatı buraxaraq, oturaq yaşam sürməyə başladılır. Köçəri oğuzlar, daha çox qoyun, at, dəvə, mal-qara yetişdirir və ticarətlə məşğul olurdular. Yerli Oğuzlar isə, Sabran (Qaracuq), Sərpən, Qarnaq, Sıdkənd kimi yerlərdə yaşayırdılar. Onuncu yüzildə hələ müsəlman olmayan oğuzlar, inancları bir sıra ibadət və ayinləri yerinə yetirirdilər.

Onuncu yüzilliyin əvvələrində oğuzlar, Mavərənnəhr çevrəsində yerləşib, Yabgu deyilən bir hökmdarın idarə etdiyi bir dövlət qurdular. Dövlət və millət işlərinin bir məclis rəisi, sübaşı deyilən ordu komandiri, Yabgunun vəkili və naibi olan təkin, inal və tarkan ünvanlarını daşıyan məmurlar vardı. Oğuzların bu sıradakı baş şəhərləri, Sır Dərya kənarındaki Təzəkənd idi. Yabgu Dövləti zamanında Oğuzlar, Üçoq və Bozoq deyə iki qola ayrıldılar.

Onuncu yüzilliyin sonlarında İslam dinini qəbul edərək oğuzlar, peçeneklər və xəzərlər ilə savaşlar edərək onları yendilər. Amma XI yüzulin ortalarında, Oğuzların İslam dinini qəbul etməmiş bir qismi, Qıpçaqların basqısıyla yurdlarını tərk edərək Qaradənizin quzeyindən Dunay boyalarına, oradan da Balkanlara doğru irəlilədilər. İslam dinini qəbul etmədikləri üçün ətraflarını saran xristian dövlətinin basqısıyla qısa zamanda adət-ənənənlərini və gələnəklərini unutdular. Əriyib, yox oldular. Geri qalanları da yox oldular, Bizans xidmətinə girdilər. 1071-ci ildə edilən Malazgird meydan müharibəsində Bizansların yanında idilər. Amma çox keçmədən səlcuqlar tərəfinə keçdilər.

İslam dini qəbul edən Səlcuq bəyliyinin idarəsindəki Oğuz boyları isə, Oğuz Yabgu dövləti hökmdarının, onlara pislik edəcəyindən çəkinərək, yurdlarından ayrılıraq İslam diyarı olan Xorasana tərəflərə getdilər. Mavərənnəhrdə qalan digər Oğuz boyları da, Qıpçaqların hücum və basqınlarından sonra dağıldılar. Beləliklə Oğuz dövləti dağıldı. Yerlərində qalan Oğuzlar isə Qaraçuq dağları bölgəsində, Manqışlaqda Seyhun çayı yaxasında yerləşdilər. Daha sonra Qaraxanlıların və Qarlıqların basqısı nəticəsində, Xorasana gəlib səlcuqlara tabe oldular.

Səlcuğun böyük oğlu Arslan, Xorasanda hakimiyət qurub, digər Oğuz boylarını idarəsi altına topladı. Daha sonraları, Toğrul və Çağrı bəylər idarəsindəki səlcuqlar, samanlılar ilə ittifaqa girərək,

Qaraxanlılara və Qəznəvilərə qarşı mübarizə etdilər. Səlcuqların bacarıqlı idarələri səbəbiylə bir çox oğuz bəyi onların hakimiyyəti altında toplandı. Bir çoxları oturaq həyata keçdilər.

Səlcuq dövlətinin qurulmasında böyük rol oynayan oğuzlar və digər oğuz boyları, XI yüzilin ikinci yarısından etibarən axın-axın İran, İraq, Anadolu və Suriyaya doğru yayıldılar. Səlcuq Dövləti sərhədini Ceyhun çayından Aralıq dənizinə qədər genişlətdilər. İslamiyyəti qəbul etmədən əvvəl dünyəvi məqsədlər və quru cahangırlik üçün çalxanan, hərb edən və soylarının təmizliyiylə tanınan oğuzlar, İslam dinini qəbul etdikdən sonra, İslamiyyəti yaymağa başadılar. Getdikləri yerlərdə doğruluğun, ədalətin, elmin və mədəniyyətin müdafiəsinə qalxdılar. İnsanlara xidmət etmək, elmin və mədəniyyətin yayılması üçün bir məscid, mədrəsə, karvansaray, hamam və küçə düzəldilər. Böyük Səlcuq, Türkiyə səlcuqları, Ağqoyunlular, Salqurlar, Artuqlular, Qaramanoğulları, Ramazanoğulları, Zülqədəroğulları və Osmanlı dövlətlərini quraraq İslam dininin yayılmasına xidmət etdilər. İslamiyyətin və Müsəlmanların yox edilməsi üçün qalxan səlibçilər-xaçlılar üzərində parlaq qələbə qazandılar. İslamiyyətə, elmə və ədalətə qarşı olan orta çağ Avropasına bir çox yenilikləri gətirdilər. Doqquz yüz il boyunca, qurduqları dövlətlərin sərhədləri içində yaşayan bütün ünsürlərə qarşı İslam dininin əmrləri içində hərəkət edərək xidmət etdilər.

Bu gün Türkiyə, Azərbaycan, İran, Türkmenistan, Əfqanistan, İraq və Suriyada yaşayan türklərin əksəriyyəti oğuzların nəslindəndir.

### **1.2. Oğuz qurumunun, iyirmi dörd boyun sülaləri və şəxsiyyətləri**

**Bozoqlar: Dış oğuzda deyilir, sağ tərəfdə dayanırlar.**

#### **1. Gün Alp/Gün xan: Simvolu şahin. Oğulları:**

a) Kayık/Qayı xan: Sağlam, bərk mənasındadır. Üç qızə və yeddi dənizə altı yüz ildən artıq hakimiyyətdə olan Osmanlı sülaləsi bu boydandır. Qayı boyundan Ərtoğrul qazi və hər biri birər müstəsnə şəxsiyyətə sahib, çoxu dahi, cahangır, komandir, şair və sənətkar olan Osmanlı sultəni, Qayı xanı nəslinin hökumətini göstərmək kafidir.

b) Bayat/Bayad: Dövlətli, hörmətli mənasındadır. Maraş və çevrəsinə hakim olan Zülqədəroğulları, İranda məskunlaşan Qacarların bir qolu (Şamabayatlılar), Xorasanda Qara Bayatlar, Maku və Doğubəyazid xanları, Kerkük türkmənlərinin çoxu bu boydandır.

Dədə Qorqud kitabının 1480-ci ildə Hicazda yazan Təbrizli Həsən və məşhur Azərbaycan şairləri Məhəmməd Füzuli, Molla Pənah Vaqif bu boydandır.

c) Alkabölük/Alkaevli hara getsə bacarar anlamındadır. Türkiyə və Azərbaycandakı Alaca, Alacalılar adı daşıyan yerlər bu boyun xatirəsidir.

d) Qarabölük/Qaraevli: Qara otaqlı, qara çadırlı anlamındadır. Qaralar və qaralı kimi coğrafi yer adları bunlardan qalmadır.

**2. Ay alp/ Ay xan: Simvolu Qartal. Oğulları:**

a) Yazqur/ Yazar: Çox ölkəsi olan. Ağ Yabqu dövründəki Yenikənd yabqları, Qərbi Türküstandakı Cənd əmirləri, Qaradaş deyilən Xorasan yazıçıları, Toroslardakı Gündüzogulları xanədanı bu boydandır.

b) Düğər/Toxar: yiğilanlar, döşürənlər anlamındadır. Yenikəndli vəzir Aydur, Xarput-Diyarbəkir-Mardin hakimləri, Artuqlular, Sincar-Sivərək, Suruç arasındaki əski Cabər bəyləri, Məmlükələr dövründə Hələb, Hama əlləri, Xəzər dənizi doğusundakı Saka boyu Toxarlar; Malatyadan Toxaris Bucağı, Dağıstandakı Digor və Qars və Arpaçay sahilindəki Digor qəzası bu boydan xatirədir.

c) Totırka/Dodurqa: Ölkə almaq və xanlıq düzəltmək mənasındadır. Sivas doğusundakı Tüdergeler bu boydandır.

d) Yaparlı, müşk qoxulu mənasındadır. Müşk ticarəti edən Yaparlı oymağı bu boydandır. Yaparlı oymağının Ağqoyunlu və Gərəyli məscidlərinin mehrab divar xaricinə bu gözəl ətriyyatdan qatdıqlarından hələ də qoxmaqdadır. Diyarbəkir və Krimda xatirələri vardır.

**3. Ulduz-Alp/Ulduz xan: Simvolu Davşancıl. Oğulları:**

a) Avşar/Afşar: Çevik və vəhşi heyvan ovuna həvəslə, ovçu mənasındadır. Xuzistan bəyləri, Konyadakı Qaramanoğulları, Nadir şah və xanədanı, Urmiya və Xorasan avşarları bu boydandır.

b) Qızıq/Qırıq: Yasaqda çox ciddi və qüvvətli mənasındadır. Qaziantep, Hələb və Ankara çevrəsindəki Qızıqlar, Doğu Gürcüstanda və Şirvanın qərbindəki ovalığa Qazax adını verənlər bu boydandır. Qırıxlı tayfalrı bu boyun nişanəsidir.

c) Bekteli/Bəydili: Ulular kimi əziz mənasındadır. Xarəzmşahlar, Bozoq-Raha/Hələb çevrəsindəki Bəydililər bu boydandır.

d) Karqın/Kargin, Qarxun- Daşqın və doyurucu mənasındadır. Ağqoyunlu-Zülqədəroğlu və Hələb-Xatay bölgəsindəki kargunlar, Azərbaycandakı Qarxun kəndləri bu boyun adındandır.

## **Üçoxlar: İç Oğuzlar da deyilir, sol qolu təşkil edirlər**

### **1. Gøy alp/ Gøy xan: Simvolu sunqur. Oğulları:**

a) Bayandur: Hər zaman nemətlə dolu yer mənasındadır. Ağqoyunlular sülaləsi, İzmirdən Gəncəyə qədər Bayandur adlı yerlər bu boydan gəlir.

b) Beçene/Peçeneq yaxşı döyüşü anlamındadır. Qaradəniz quzeyi ilə Balkan yarmadasına köçən və 1071 Malazgird ilə 1176 Mərzkelefon meydan müharibələrində Bizanslardan ayrılaraq Səlcuqlar tərəfinə keçən Peçeneklər, Ankara Çuxurova Hələb bölgələrindəki Türkmen oymaqlarından Peçeneklər bu boydandır.

c) Çavuldur/çavundur: Ünlü, şərəfli, çevik mənasındadır. Türkmenistanda Manqışlaq çavuldurları, Çorum çevrəsindəki Çavuldur və Anadoludakı Çavdar Türkmen oymaqları, Ərzurum və çevrəsindəki Çavundur adlı kəndlər bu boyun adından götürülmüşdür. Qarabağ bəylərbəyiliyində Çavundur/Çulundur adlı nahiyyə, xanlığında mahal vardi.

d) Çəpni: Düşməni harada görsə savaşib, çarpan, vuran və cəld savaşan mənasındadır. Rizə-Sinop arasındaki çox usta dəmirçi çəpnilər və çəplilər, Kırşehir, Manisa, Balıkəsir çevrəsindəki və Qars ilə Van bölgələrində Türkmen oymağı çəpnilər tapılmaqdadır.

### **2. Dağ alp/Dağ xan: Simvolu uçkur. Oğulları:**

a) Salur: Harda yetişsə qılınc və çomağı ilə iş görür mənasındadır. Qars və Ərzurum hakimləri, Salur Qazan xan sülaləsi, Sivas və Qayseri hökmdarı alim və şair Qazi Bürhanəddin Əhməd və dövləti, Fars Atabəyləri, Salqurlar, Xorasandakı Təkə Yomut və Sarıq adlı Türkmenlərin çoxu bu boydandır.

b) Eymur/İmir: Çox yaxşı və varlı mənasındadır. Ağqoyunlu, Zülqədirli və Hələb Türkmenləri içindəki Eymurlu/İmirli oymaqları, Çıldır və Gürcüstandakı bəzi Tərəkəmə oymağı bu boydandır.

c) Alayuntluq/ Alayundlu: Alaca atlı, heyvanları yaxşı mənasındadır. Yonca kəliməsi bu boyun xatirəsidir.

d) Yürəgir/ Ürəgir: Daima yaxşı iş və düzən, qurucu mənasındadır. Orta Toros və Çuxurova Üçoxlu Türkmenlərinin çoxu, Anadoludakı Ramazanoğulları bu boydandır.

### **3. Dəniz Alp /Dəniz xan: Simvolu çakır. Oğulları:**

a) İğdir: igidlik, böyüklik mənasındadır. Anadoluda yüzlərlə yer adı buraxan İğdırlar, İranda böyük Qaşqay eli içindəki İğdir və İğdir, bu boyun xatirəsidir.

b) Bəgdüz/ Bügdüz: Hərkəsə təvözə göstərər və xidmət edər mənasındadır. Həzrəti Peyğəmbərə elçi gedən (622-623-cü illər arasında Mədinəyə çatan), Bəgdüz Əmən soyu təmsilçisi və Yenikənd yabqularından onuncu yüzillikdəki Şahməliyin Atabəyi Quzulu, Hələb türkmənlərindən Bəgdüzlər bu boydandır.

c) Yiva/ İva: Dərəcəsi hamisindən üstün mənasındadır. Böyük Səlcuq sultani Məlikşahın (1072-1092) dövründə Suriya və Fələstini fəth edən Atsız bəy, XII yüzillikdə Həmədanın qərbində Cəbəl bölgəsi hakimləri Bərcəmoğulları, xaçlıları Hələb çevrəsində yenən Yaruq bəy, Güney Azərbaycandakı Qacar elinin Yiva oymağı bu boydandır. Ankarada çox tanınan Yiva qovunu bu boyun yerləşdiyi və adları ilə anılan kəndlərdə yetişir.

d) Qınıq: Hər yerdə əziz, möhtərəm mənasındadır. Böyük və Anadolu Səlcuq dövlətləri, Orta Toroslardakı Üçoxlu türkmənlər, Hələb-Ankara və Aydındakı Qınıq oymaqları bu boydandır.

## *II Fəsil*

### **AVŞAR BOYU: ÖYGÜ, ÖYÜD, ONQON, DAMĞA VƏ ATRİBUTLARI**

#### **2.1. Avşar öygüsü**

Avşar eli meydana gedəndə baş, mətbəxə gedəndə aş gətirən bir qurum olub. Oğuz boyları içində adıyla, mənzilə varanda atıyla tanınıb.

Avşarlar «dad» deyiləndə səf bağlayar, «mədəd» deyiləndə əl saxlayırıdlar. Yoldan gələnə çörək, eldən gələnə kömək, beldən gələnə dəstək verərdilər. Qol ucuyla, qılınc gücüylə özlərinə ad, süfrələrinə dad qazanardılar. Vurduguunu yixar, verdiyini doyurardılar. Sultana vermədiyini mehmana verərdi avşarlar.

Tarixin hər dönməmində avşarlar yağıdan öc, yolçudan bac alıblar. Onlarla hesablaşmayan sarvan karvan üstündə, karvan yol üstündə görünməzdi. Çəm-xəmli sarvan şalından, karvan malından olardı.

Avşar oğlu çay çeviririb, dağ devirərdi. Hirsi tutanda sözündən dönməz, dediyini etməyinə sönməzdi. Qılıncı əlində, atının belində ömür sürərdi. Yatağa yan, yağıya can verməzdi. Gecə başının altına nəzir qoyardı ki, sabah dava olsun. Süpürülmüş yerdən dava kağızı gəzərdi. Hükümuna səngər, həmləsinə sıpər dayanmazdı.

Avşar oğlundan soruşmuşular:-»Canını sevirsən, xanını?»- Canımı?- demiş. Ona can etibar etmişlər bəbəyi kimi qorumuş. Başı küləahlı, əli silahlı avşar oğlu həmişə el-oba, yurd-yuva qeyrəti çekib. Sərhəddinə düşmən gələndə peşman qayıdır. Oğuz anaları o zaman rahatlanardılar ki, avşar oğulları sərhəddədirler. Onlar bilirdilər ki, ellərinə yağı, dillərinə ağı gəlməyəcək. Evləri yaslı, gözləri yaşlı qalmayıacaq.

Avşar ataları qızlarını otaqlıya yox, papaqlıya veriblər. Biliblər ki, ər ərsə kol dibində arvad saxlayacaq.

Avşar anaları qızlarını dəvəli dəliyə verməyiblər. Duyublar ki, dəvəsi gedəcək, dəlisi qalacaq.

Avşar elində varlı-hallı, pulu-mallı adamlar yox, əlli-qollu adamlar seçiblər. El adamları çöldən gələnə ağa yox, qaşa deyiblər.

Avşar oğulları qurdla yatıb, quşla oyanıblar. Bir gecədə yeddi abadan, yeddi xaraba gəziblər. Qılıncları qın, xoruzları hin tanımayıb. Qənimətə gedəndə yatmayıblar. Yuxunu «kiçik ölüm» sayıblar.

Avşar oğulları çayı dəhnədən, payı təhnədən götürüblər. Bolluq, bostanlıq gördüklərindən cömərd xislatlıyılınlar. Hay deyənə havar, pay deyənə davar verərdilər. Səxavəti ibadətdən üstün bilərdilər. Doğalıdan dövlətli, olalıdan səxavətliyirdilər.

Avşar oğulları savaş günü yağı üstünə gedəndə bağlı qapılar açardılar, qalalara, qüllələrə bayraqlar sancardılar. Atlını atdan salardılar, səngərlər alardılar.

Avşar oğlu heç zaman kökünü söyməyib, düşmənini öyməyib. Düşmənə dəm verib, dosta sitəm etməyib.

Avşar oğlu halallıq sevib. Ona görə də quzusu quyruq, qızı yürüük bağlayıb. Ac doyurub, yalavac donadıb. Dulun çəpərini çəkib, kimsəsizin daxmasını tikib.

Qırım günü öndə durar, birinci vurardı avşar oğlu. Qaçmağı ar, qəniməti kar bilərdi. Dədəm ölsün, dövləti qalsın-deməzdi. Dədəmə Allah özür versin, dəyəmə pənah dursun,-deyərdi. Özü qazanıb, qardaşına pay aparardı.

Çomağını daşa yavaş, başa bərk vurardı avşar oğlu. Qonşusuna bəlgəmi basma, başın yarılmamasın, qolun qırılmamasın - deyərdi. Qapısına doğruluqla gələnin köləsi, əyriliklə gələnin bələsi olardı.

Atına qardaş deyərdi. Yoğunu yolda qoymazdı. Çaya gələnə çay, paya gələnə də pay verərdi.

Avşar-dağ aşar,-deyiblər. Səsi yüksəkdən gələrdi. Uca yerdə yaylar, düzən yerdə qışlayardı.

Avşar oğlu heç zaman dayıya arxalanmayıb. Güvənci göydə tanrı, yerdə özü olub. Kürəyini elinə söykəyib, biləyinə güvənib.

...Ürəyin qururlu, gözün nurlu olsun, avşar oğlu!

## **2.2. Avşar öyüdü (Avşar marşı)**

*Haydi, yürüş vaxtı gəldi,  
Dur, yola çıx, avşar oğlu!*

*Bir məsəl var eldənqalma  
Döyüş günü eldən qalma.  
Haydi, yürü, yoldan qalma,  
Yolun açıq, avşar oğlu.*

*Sən doğuldun at üstündə,  
Ömür sürdün od üstündə  
Qurdun yaşı ot üstündə,  
Ağ alaçıq, avşar oğlu!*

*Düşəndə düşmən ardına,  
Bənzərsən səhra qurduna.  
Qələbə çal, dön yurduna,  
Alın açıq, avşar oğlu.*

*Haydi, yürüş vaxtı gəldi,  
Dur, yola çıx, avşar oğlu!*

### **2.3. Avşar elinin mifik şəcərəsi (Həzrəti Adəmdən Avşar xana qədər)**

Birinci: **Adəm peyğəmbər** - ona və bütün peyğəmbərlərə, onların nəslinə salam olsun! O, peyğəmbər və bəşərin atasıdır. Onun haqqında məlumatlar məşhurdur. Buna görə onun haqqında məlumat verməyə ehtiyac yoxdur.

İkinci: **Şis peyğəmbər**. Altı yüz il yaşamışdır.

Üçüncü: **Ənuş**. Peyğəmbər olmuş, doqquz yüz on iki il yaşamışdır.

Dördüncü: **Qinan ibn Ənuş**. O da peyğəmbər idi. Altı yüz doxsan beş il özür sərmüşdü və xalqı dina dəvət edirdi.

Beşinci: **Məhlail ibn Qinan**. O da peyğəmbər olmuş və doqquz yüz iyirmi altı il yaşamışdır.

Altıncı: **Bərd ibn Məhlail**. O da peyğəmbər olmuş və doqquz yüz iyirmi iki il yaşamışdır.

Yedinci: **Exnux**. O bu gün də yaşayan və göydə olan İdris peyğəmbərdir - ona salam olsun! Üç yüz altmış il (bu dünyada) yaşadıqdan sonra qüdrətli və uca tanrı onu göylərə qaldırdı.

Səkkizinci: **Mətuşələx**. (O), həm peyğəmbər, həm də hökmədar olmuşdur. Min doxsan il yaşamışdır.

**Doqquzuncu: Ləmek.** Onun (başqa adı) Cəmşiddir. Huşəngdən sonra padşah oldu. Dəmirdən nizə, xəncər, qılınc kimi silahları o düzəldib. Bezi, ipəyi və boyaları o tapıb. Divlərə əmr etdi ki, hamam tiksinlər, dənizə baş vurub, gövhər çəksinlər. Müşk, ənbər, ud və s. kimi ətirli maddələri o tapıb. O, insanları dörd təbəqəyə böldü: birincisi, müdriklər və dəbirlər (katiblər; ikincisi, hərbçilər; üçüncüsü, əkinçilər; dördüncüsü, sənətkarlar. Və qədim günlərin və ayların novruz, fərvərdin, ordibehişt kimi (adlarını) o qoyub, O, yeddi yüz il yaşadı, heç vaxt başı ağrımıadı, heç vaxt xəstəlik ona yaxın düşmədi. (Lakin) sonra qürrələnib, şeytanın təhribi ilə yolunu azdı, hədsiz təkəbbür onu düz yoldan çıxardı və o, Allahlıq iddiasına düşdü. (Axırda) Byurasbin əli ilə həlak oldu.

**Onuncu: Nuh peyğəmbər** - ona salam olsun! Onun zamanında Byurasb adlı bir padşah meydana çıxdı, Şərqdən böyük qoşun toplayıb, Cəmşidi öldürdü və onun şahlığını ələ keçirdi. Bu şəxs bütpərəst idi. Nuh peyğəmbər onu doqquz yüz əlli il (düz yola) dəvət etdi və onun qəbilələrini tanrıya (itaətə) çağırıldı. Heç biri (düz yola) gəlmədi, yalnız səksən nəfərdən başqa ki, (Nuh) onları özü ilə gəmiyə mindirdi, qalanları isə tufanda həlak oldular.

**Onbirinci: Yafəs ibn Nuh.** Onun bir qardaşı Sam idi, bütün peyğəmbərlər ondan ayrılib. O biri qardaşı isə Ham idi, o da zəncilərin atasıdır.

Tarixçi Fəzlullah Rəşidəddin yazar ki, Yafət (Yafəs) türklərin təbirincə Olcay xandır. (Bax: F. Rəşidəddin, Oğuznamə, Bakı-1992, səh.10.). Tarixçi Yafətlə Abulcanı bir nəfər hesab edir.

**Onikinci: Abulca xan.** O da bu yolla bir müddət ölkədə padşahlıq etmişdi.

**Onüçüncü: Dib Bakuy.** Ad və Səmud qəbilələri onun dövründə yaşayırıdı. Hud peyğəmbər Ad qəbiləsini əlli il Allah yoluna dəvət etdi. Qəbul etmədilər. Allah-taala onları küləklə məhv etdi. Şam elində Ad nəslindən başqa bir qəbile var idi. Onların Sədidd ibn Ad ibn Əmlaq adlı bir böyükləri var idi. Hud - ona salamlar olsun! - onu da (düz yola) dəvət etdi. Qəbul etmədi. Üç yüz il padşahlıq etdi. Kafir kimi öldü. Qardaşı Şəddad onun yerini tutdu. Bütpərəstliyi dirçəltdi. Hud peyğəmbər onu Allah yoluna dəvət etdi. Şəddad dedi: «Əgər sənin fərmanını qəbul etsəm, Allahın nə edər?» Dedi: «Sənə əbədi behiştə yer verər. Səni heç vaxt pozulmaz əbədi mülk sahibi edər». Behiştin təravət, gözəllik və səfasından ona saydı. (Şəddad) bunların cavabında dedi: «Mən elə bir behişt düzəldərəm ki, yüz dəfə ondan səfali, təravətli

və gözəl olar!» Əmr etdi ki, hər yerdən qızıl, gümüş, cəvahirat, ənbər, zəfəran - gözəl nə varsa, cəm edib gətirsinlər. Şam tərəfdə elə bir behişt düzəltdi ki, bir kərpici qızıldan, bir kərpici gümüşdən idi. Onun divarları üstündə on iki min kümbəz tikdirdi. Ağacları qızıldan idi, budaqlar hər cür cəvahiratla bəzənmiş, torpaq yerinə müşk və zəfaran, Daş yerinə ləl, yaqut, firuzə və mərcan tökdürmüdü. Beş yüz il zəmanənin böyük sənətkarları bu işdə səy göstərdilər və iş başa çatdı. Ona (Şəddada) xəbər verdilər. Onun (behiştin) görüşünə gəlmək istədiyi vaxt göylərdən bir səs gəldi. (Allah) onu və bütün şeylərini bir anda yox etdi.

Onun haqqında tarixçi Fəzlullah Rəşidəddin yazır: «Olcay xanın bir oğlu oldu. Adını Dib Yavqu qoydular. Dib-taxt tac, yer, Yavqu isə xalqın rəhbəri, öндə gedən deməkdir. O, çox böyük və adlı-sanlı xan idi. Onun dörd hörmətli və adıbəlli oğlu vardı: Qara xan, Or xan, Kür xan və Küz xan.<sup>1</sup>

Ondördüncü: **Qara xan.** O da böyük padşah idi. Çoxlu qardaşı və böyük ordu var idi. Türküstən məmləkəti Talasdan Sayrama və Buxaraya qədər onun idi. Hicaz və Şam arasındaki daşlı torpaqlarda güclü bir xalq var idi. Allah-taala Nuh ibn İrəm ibn Hasid Səmudun övladlarından olan Salehi - ona salamlar olsun! - onlara peyğəmber göndərmişdi ki, onları Allah yoluna gətirsin. Onlar (Salehdən) möcüzə istədilər. Saleh dedi: «Siz hər nə istəsəniz, edə bilərəm». Dedilər: «Əgər sənin Allahın bizim üçün bu daşdan bir balalı dəvə çıxarsa, o da bizə süd versə, biz sənə tabe olarıq». Saleh dua etdi. Onların istədiyi kimi qayadan bir dəvə çıxdı. Onlar bunu cadu hesab etdilər. Dəvəni öldürdülər. Dəvəni öldürən kimi balası dağa çıxdı və üç dəfə bağırıldı. Saleh camaata dedi ki, üç gündən sonra Allah sizi böyük bir bəlaya duçar edəcək. Dördüncü gün göylərdən bir səs gəldi və hamını bir dəfəyə həlak etdi.

Onun haqqında tarixçi Fəzlullah Rəşidəddin yazır: «Vəliəhd Qara xan atasının yerini tutdu və padşah oldu. Onun çox xoşbəxt və padşahlığa layiq bir oğlu dünyaya gəldi.<sup>2</sup>

Onbeşinci: **Oğuz.** Allahdan qorxan, pak bir padşah idi. İran, Turan, Şam, Misir, Qıbçaq çölü, Hindistan, Keşmir, Xətay, Türküstən və yer üzərindəki digər məmləkətləri öz ölkəsinə çevirdi. Altmış il dünyani gəzdi. Alınmaz qalaları fəth etdi. Çox ölkələr tutub, təmizlədikdən

<sup>1</sup> F. Rəşidəddin, Oğuznamə, Bakı - 1992, səh.10.

<sup>2</sup> F. Rəşidəddin, Oğuznamə, Bakı - 1992, səh.10.

sonra Sayram şəhərinə qayıtdı. Bura onun əsl məskəni idi. Geri qayıdır, çoxlu camaat yiğdi. Parıltısı Ayın üzərinə düşən çoxlu çadırlar qurdu. Elə bir cah-cəlal düzəltmişdi ki, buludlar (sevincdən) göz yaşı tökürdü. Bu elə bir təmtəraq idi ki, onun gözəlliyi fələyi kəməndə salmışdı. Onun işığının şöləsi ilə bütün hərəkatlı və hərəkətsiz uledzərlər bir-birinə bağlanmışdı. Lalələrin saf havadan yaranan şəh qədəhinin əlində tutub, çəmən gənclərinə xidmət etdiyi bir çöldə hamının yeməyi üçün bir məclis qurdu.

Bu toyda yüz iyirmi min qoç, doqquz min madyan at, on səkkiz min inək sərf olundu. Orduya və qəbilə başçılarına nəğd qızıl və gümüş paylandı. Məmləkətini oğlanlarına verdi. Göycə dəniz tərəfdə əcəl «Allahın müəyyən etdiyi vaxt mütləq gələcəkdir» ayəsinə uyğun olaraq, atını onun üstünə çəkdi və onu bu fani dünyadan əbədi dünyaya apardı.

(Biz Avşarların soy-kökünü Oğuz xana qədər Əbübəkr Tihraninin kitabından istifadə etmişik)<sup>1</sup>.

Oğuz haqqında tarixçi Fəzlullah Rəşidəddin yazır: «Üç gün və üç gecə bu uşaq anasının südünü əmmədi. Anası onun yaşayacağına ümidiyi itirib, qəm-qüssəyə büründü. Bir gecə yuxusunda oğlu ona dedi «Əgər sən istəyirsən ki, mən sənin döşündən süd əmim, onda bir olan yaradana inam gətir, onu tanı və onun haqqını öz üzərində mütləq bil».

Qadın üç gün dalbadal bu hali yuxuda gördü. Lakin bu qəbilə dinsiz (kafir) olduğundan, başına gələni onlara danışmağa ürək etmədi. Və ərindən gizli qadir allaha inam gətirməyə başladı. Əllərini göyə qaldıraraq dua etdi və dedi: «İlahi, mənə, yazılı bəndənə kömək et, balamın süd payına şəkər qat!» Oğuz bu andaca anasının döşünə sığınib, əmməyə başladı.

Bir ildən sonra atası övladında yetkinlik və alicənablıq əlamətləri sezdi. O, oğlunun bakırliyinə, gözəlliyyinə heyran qalaraq dedi: «Bizim qəbiləmizdə, soyumuzda bundan gözəl uşaq dünyaya gəlməyib!»

Uşaq bir ildən sonra İsa əleyhissəlam kimi dil açıb, dedi:

«Mən şah çadırında (bərgahda) doğulmuşam, ona görə hamı məni Oğuz adlandırmalıdır». Uşaqlıqdan, böyüyüb, kişiləşəndən ta ən yetkin çağına qədər Oğuz həmişə allaha üz tutmuş, ona minnətdar olmuşdur. İstər yuxuda, istər ayıq halda həmişə o, böyük yaradını mütləq yada salırdı. Ona allah qapısı açıldı. O, ən müxtəlif bilik sahələrində, ox atmaqda, nizə tullamaqda, qılınc oynatmaqda və alımlıklə dünya şöhrəti qazandı.

<sup>1</sup> Ə. Tihranı, Tarixi-Diyarbəkriyyə, Bakı, Elm, 1998, səh.39-49.

Atası Oğuzu əmisi Küz xanın qızına nişanladı. Oğuz aravadını evə gətirdikdən sonra ona Allaha iman gətirməyi təklif etdi. Qız onun şərtini qəbul etmədikdə Oğuz ona yaxın durmadı.

Atası gördü ki, oğlu arvadına diqqət vermir, buna görə ona o biri qardaşı Kür xanın qızını nişanladı. Oğuz həmin qızdan da eyni şeyi tələb etdi. Qız razılaşmayıb dedi: «Əgər sən məni bu işə məcbur etsən, mən bütün bunları atana danışaram, o da səni öldürər». Oğuz bu qızla da əlaqəni kəndi.

Oğuzun hər iki qızı nifrat etdiyini görən Qara xan onu Or xanın qızına nişanladı.

Bir dəfə həmin qız öz qulluqçuları ilə sahildə (çayın?) gəzərək (ətrafi?) seyr edirdi. Qulluqçular paltar yuyurdular. Bu vaxt ovdan qayıdan Oğuz həmin qızla danışib, öz fikrini bildirdi: «Əgər sən mənim sözlərimə razı olub onları qəbul etsən, mən də səni özümə arvad edərəm. Əgər belə olmasa, mən səndən uzaq qalacağam və o biri gəlinlərdən ayrıldığım kimi səndən də ayrılaceğam».

Qız belə cavab verdi: «Mən sənin zərrəciyinəm, sən nə buyursan mən tabe olub itaat edəcəyəm.

Oğuz həmin qızı evinə gətirdi və onunla yaxın münasibətdə oldu. O bu qadını çox sevirdi. Qadın da Oğuza sevgi və bağlılıq göstərirdi. Oğuz yenə də əvvəlki nişanlılarından üz döndərirdi.

Bir dəfə o öz yaxın yoldaşları ilə ova getdi. Onun atası dinsiz (kasır) Qara xan bu vaxt toy-düyün qurmuşdu. O özünün üç gəlininin-Oğuzun arvadlarının sağlığına badə qaldırırdı və toyun şiddetli vaxtında soruşdu: «Əvvəlki gəlinlər sonrakından daha yaxşı, gözəl, kamil ola-ola Oğuz nəyə görə onu daha çox sevir?» Əvvəlki gəlinlərin hər ikisi elə bil ki, ürəklərini boşaltmaq üçün girəvə gözləyirdilər və indi onlar üçün əlverişli şərait yaranmışdı. Onlar kinlə, qəzəblə dedilər: «Oğuz bizi bir olan allaha inanmağa, ona tapınmağa çağırıldı. Biz ona belə bir allahı tanımadığımızı deyəndə o hirslənib, bizdən uzaqlaşdı. Bu gəlin isə onun dediklərinə əməl etdi. Bu səbəbdən Oğuz ona belə sayqı-sevgi bəsləyir. İndi bu iki nəfər-Oğuzla onun arvadı ata-babaların imanından üz döndərərək yeni dinin tərəfini saxlayırlar».

Qara xan deyilənlərin doğru olub-olmamasını kiçik gəlindən soruşdu. Lakin qız hər şeyi dandı. Qara xan acıqlanıb, özündən çıxdı. Bu zaman qohum-qardaşlarını yanına çağırıb, dedi: «Mənim oğlum Oğuz uşaqlıqda hökmədar olmaq üçün ən layiq ən xoşbəxt, ən uğurlu adam idi. Amma mən indi eşitdim ki, o öz inamından əl çəkib, özünə başqa bir allah seçmişdir. Hər hansı bir uşağıın bizi, bizim

məbudumuzda arxa çevirib ona nifrat etməsi ilə biz necə barışa bilərik». Məsləhətləşib, onlar Oğuzu öldürmək qərarına gəldilər. Bunu etmək üçün döyüşçüləri bir yerə yığıb, güc topladılar. Oğuzun onu çox sevən, ona şəfqətlə yanaşan kiçik arvadı bundan xəbər tutanda qonşu qadınlardan biri ərini Oğuzun yanına göndərib, onu məsələdən xəbərdar etdi. Oğuz döyüşə hazırlaşdı.

Ovdan qaydan Oğuz öz evinə çatana qədər atası və əmiləri öz yaxınları ilə birlikdə döyüşə hazırlaşmışdır. O öz nökərləri ilə birlikdə onlarla döyüşə girdi və bu döyüş vaxtı onun atası Qara xan, əmiləri Kür xan və Küz xanı öldürdülər. O öz yerini möhkəmlətdi və yetmiş beş il ara vermədən əmilərinin qəbilələrini məhv etdi. Qaraqumun ən ucqar bucaqlarına qədər onların vilayət və uluslarını özünə tabe etdi. Oğuzun qılıncından keçməyib, sağ qalanların hamısı ona boyun əydilər. Onlar dedilər: «Biz sənin soyundan, sənin qəbiləndənik, biz bir kökün budaqları, meyvələriyik, bəs niyə görə sən bizim axırımıza çıxmaq üçün bu qədər çalışırsan? Oğuz dedi: «Əgər siz allahı və onun birliyini qəbul etsəniz, onda sizə aman veriləcək, mən sizin Türkistanda yaşamağınızı razılıq verəcəyəm».

Lakin onlar bu şərti qəbul etmədilər, Oğuz da onları Qaraquma qədər qovdu. Onlar Tuqla çayının sahili boyunca uzanan çöllərdə, vadilərdə yurd salıb, yoxsulluq içərisində yaşamağa məcbur oldular. Həmin yerləri onlar özlerinin yaylağına, qışlağına çevirdilər.

Yoxsulluqdan zəlillikdən, gücsüzlükdən və xəstəlikdən onlar həmişə qəm-kədər içində olurdular. Oğuz onları «moval» adlandırdı. Bu sözün mənası belədir: «həmişə qəmli olun, əzab çəkin, bədbəxt olun. İt dərisinə bürünün, ov əti yeyin və bundan sonra heç vaxt Türkistana ayaq basmayın». (Ona görə də türkmənlərin inamına görə monqollar Kür xan, Küz xanın və Or xanın törəmələri, Şərq ölkələrinin hökmdarlarıdırıllar. Amma onların həqiqi kökü bəlli deyildir. Əvvəlki iki qızın taleyi onların bir olan allaha inam gətirib-gətirməmələri bəlli deyil.)

Bu döyüşlərdən sonra atdan düşən kimi Oğuz qızıl çadır qurdurdu, burada öz silahdaşları və dostları ilə birlikdə toy qurdu.

Onbeşinci: **Ulduz xan**.

Ulduz xanın böyük oğlunun adı Avşar, ikinci oğlu Qızıq, üçüncü oğlu Bəgdili, dördüncü oğlu Qarqındır<sup>1</sup>.

Onaltıncı: **Avşar xan**.

<sup>1</sup> Əbülgazi Bahadır xan. Şəcəre-tərakimə. Bakı-2002. səh. 67.

### *III Fəsil*

## **AVŞAR ELİNİN TARİXİ**

Öncə adaçımı haqqında. F.Rəşidəddin («Cəmiəttəvarix»), Yaziçıoğlu Əli («Səlcuqnamə») və Əbülgəzi Bahadır xan Xivəliyə («Şəcəreiteraikəmə») görə Avşar adının anlamı «işlərini cəld gərən və ova həvəslə»dir. K.Vamberi bu adı əsərinin bir yerində «topluyıcı» digər yerində «əfsər, zabit» kimi açıqlayır. K. Nemət isə Avşar adının «avş» feilindən törəndiyini qeyd edib, «itaətli» mənasında olduğunu yazar.

Məşhur türkoloq M.Kaşgari (XI yüzil) məlum «Divani-Lügət-it-türk» əsərində 22 oğuz tayfalarından biri Əfşar//Avşar tayfasının adını qeyd etmişdir.

F.Rəşidəddin oğuzların boyları, damgası, geneologiyasını daha dəqiq və stabil təsnif etmişdir.

Fəzlullah Rəşiddədində oğuzların boyları Boz-ok və Üç-ok deyə iki qrupa ayrılır. Avşar boyu Boz-ok qrupuna mənsub olub Ulduz xanın oğlu kimi təsvir olunmuşdur.

O, yazar: «Avşar, çevik və vəhşi heyvan ovuna həvəslə»<sup>1</sup>.

Yaziçıoğlu Əli bəy, Əbülgəzi Bahadır xan Xivəli də oğuz tayfalarını 24 boyaya bölmüş, Avşar tayfasının da adını qeyd etmişlər.

M. Kaşgaridən, F. Mübarəkşahdan (əfşar) fərqli olaraq Fəzlullah Rəşidəddin və Əbulqəzi xan Xivəlidə bu söz «avşar» formasında işlənmişdir.

Avşar adı yerlərə, yörələrə görə, müxtəlif cür səslənir. Avşar, ovşar, əfşar kimi deyiliş və yazılış biçimləri mövcuddur. Bu elin ilkin və dəqiq adı avşardır.

Bu adın Avşar adlı türk-Azərbaycan mənşəli etnonimdən törəməsi şübhə doğurmur. Avşarlar Azərbaycan xalqı və dilinin formalasmasında əsas rol oynayan və Azərbaycan ərazisində onlarca eyni adlı toponimlərin yaranmasında fəal iştirak edən etnos olmuşlar. Türk xalqlarının abidələrində bu tayfanın adı dönə-dönə çəkilir.

---

<sup>1</sup> F. Rəşidəddin, Oğuznamə, Bakı, 1987.səh.65.)

Bəzi tarixçilər qeyd edirlər ki, türk tayfaları olan qacar və avşarlar monqol istilaçıları ilə birlikdə Orta Asiyadan gəlmişlər. Azərbaycanda bu tayfanın yerləşməsi isə Əmir Teymur və Miranşah mirzənin gəlişi ilə bağlıdır. Əslində avşarların Azərbaycanda yerləşməsi çox-çox əvvəllərə aiddir.

Avşar tayfalarının İranda geniş ərazidə yayıldığını V.İ. Savina qeyd edir: «Avşarlar İranın türk əhalisinin arasında hazırkı dönəmdə böyük qrupları vardır. Səfəvilərə qədər Azərbaycanda (Cağatu çayından şərqdə) yaşayırdılar, sonra demək olar ki, hər tərəfə yayıldılar. İndi onlara Azərbaycanda rast gəlmək mümkündür.

Məlumdur ki, avşar tayfasından 1736-1747-ci illərdə İranda hakimiyyətdə olmuş Nadir şah çıxmışdır. Avşar etnonimi İran toponimiyasında çox yayılmışdır. Əfşar, Əfşarcıq (Azərbaycanda), Əfşaran, Təppəfşar (Kermanşahda), Əfşarlı, Qışlaqəfşar (Zəncanda), Əfşarməhəmməd, Hüseynabadəfşar, Ərəbabadəfşar, Cərməəfşar, Cülgəəfşar, Siyahəfşar (Mərkəzi İranda), Qavəfşar (Yəzddə), Əmənəfşar (Kermanda)».<sup>1</sup>

Adnan Menderes Kaya yazır: «Horasan'ın Birsand ilinde Abşar, Fars bölgesinde Abşar, Huzistan'da 2 adet Abşar, Erdebil'de Afşar, Doğu Azerbaycan'da Afşarsig ve Çahar-Mahal'da Afşar-Abad adlı yerleşim birimleri de Avşarlardan kalmadır»<sup>2</sup>.

Avşar etnoniminin paralellərinə Qərbi Azərbaycanda (hazırkı Ermənistanda) ürcəh oluruq. Belə bir nəticəyə gəlirik ki, türk dilli avşar//afşar adlı tayfa Orta Asiya, İran (Cənubi Azərbaycana) və ümumən Qafqaz ərazisində geniş yayılmış, yayıldığı ərazinin toponimiyasında izini qoruyub saxlamışdır.

Təbiidir ki, bu etnonim yerləşdiyi ərazidə və təsirin nəticəsində, eyni zamanda dilimizin monosformoloji qanunları, zonanın dialekt xüsusiyyətləri çərçivəsində müəyyən dəyişikliyə uğramışdır. Afşar//Ovşar //Əfşar və s. variantları olan bu sözün özəyini «avşar» termini təşkil edir.

İndi isə Avşar eli haqqında. Avşar eli bir zamanlar Ağqoyunlu dövlətinə sığınmışdı. 1406-cı ildə özünü əl-Malük əl-Adil adı ilə Sultan elan edən Məmlük əmiri Çəkim türkmanları təhlükəli ünsür sayaraq onlara qarşı hərəkətə keçdi. Nəticədə avşar, bayat və inallıların mühüm bir qismi Qara Yuluq Osman bəyə sığındı. Qara Yuluq Osman

<sup>1</sup> Ономастика Востока. Москва, 1980, В. И. Савина. Этнонимы и топонимы Ирана. сəh. 150. rusca.

<sup>2</sup> A. M. Kaya, Avşar türkmənləri.

## *Avşarlar*

bəy Çəkimin üzərinə getdi və o, döyüşdə öldürüldü. Həmin tayfalarından bəziləri öz yurdlarına qayıtdı.

Avşar elinin böyük bir qolu Qızılbaş tayfa ittifaqına qoşulmuşdu. Ünlü türkoloq Faruq Sümər Avşar elinin Qızılbaşları təşkil etməsi haqqında yazır: «Səfəvi dövlətini quran ünsür tamamilə türklərdən ibarətdir. Bu ünsürün böyük əksəriyyətini də anadolulu köçəri və kəndli türklər meydana gətirdi. Yuxarıda deyildiyi kimi, Şah İsmayıllı Ərzincan yaxınlığında Anadolu türklərini başına yiğaraq, buradan Azərbaycana yürüyərək öz dövlətini qurmuşdur. Bu halət Səfəvi dövlətinin başlıca dayağı olan boy və obaların yurdlarının bilinməsilə daha düzgün anlaşılmışdır. Qızılbaş ulusunu təşkil edən birinci dərəcəli oymaqlar bunlardır: ustacılı-ustahacılı (Səfəvi dövründə ustachi), rumlu, təkəlü, zülqədər, şamlı, əfşar, qaçar».<sup>1</sup>

Tarixçi Əhməd Zəki Vəlidî Toğan «Azərbaycan» adlı kitabında Səfəvilərin ilk dövrlərində Azərbaycana hakim olan türk və türkmanlar haqqında yazır: «Teymur Ərdəbilde Şeyx Səfiəddin türbəsini ziyarət etməyə gəldikdə Ərdəbil şeyxi Xoca Əlinin xahişi ilə rumlu, şamlı, musullu, quzanlı, kavanlı, zülqədir və qacarları Səfəvi şeyxinin tabeliyinə vermişdi. Ərdəbil və Muğan tərəflərində şeyxlərin «qızılbaş» ordusunu təşkil edənlər də ustachi, şamlı təkəli, baharlı, zülqədir, əvşar, qacar və varsaqlar idil. Səfəvilər dövründə «Otuz iki cavanşir» adı ilə adlanan cavanşir qəbiləsi Şirvanda və Qarabağda görünür<sup>2</sup>.

Avşar eli və nümayəndələri Səfəvilər dövlətinin qurulmasında, yayılmasında, idarə olunmasında fəal iştirak etmişlər.

1500-cü ildə Qızılbaş qoşunu Şirvana yürüş edərkən Avşar sərkərdələrindən Sultanşah bəy, Xəlil bəy möhrdar, Hüseyn bəy süfrəçi, Piri bəy pərvanəçi və başqaları öz qoşunları ilə orduya qatılmış, oranın alınmasında fəal iştirak etmişlər.

1514-cü ildə Çaldıranda Osmanlı ordusuna qarşı savaşan Qızılbaş ordusunun cinahına Sultanəli mirzə Avşar başçılıq edirdi. I Şah İsmayılli əsir götürmək istəyən osmanlılara «Şah İsmayıllı mənəm» demişdi. Osmanlılar onu əsir almışdılar. Sultanəli mirzə üzdən dayısıoğlu Şah İsmayılla oxşayırırdı.

1527-ci ildə özbək xanı Ubeydulla xan Qızılbaşlar məmləkətinə qoşun çəkdi. I Şah Təhmasib ordu toplayıb qarşı çıxdı. Ustachi elindən Abdulla xan 200 nəfər seçmə bahadırıla toplantı yerinə gəldi. Elin digər

<sup>1</sup> F. Sümər, Oğuzlar, Bakı, 1992, səh. 163.

<sup>2</sup> Ə. Z. V. Toğan, Azərbaycan, Bakı, 2007, səh.52.

qruplarından isə 16 mindən yuxarı atlı yiğilmişti. Yiğilanlar içində Ustachi eli birinci yeri 17 min atıyla, ikinci yeri Avşar eli 16 min atıyla tuturdu. Özbəklər məglub olub geri çəkildilər.

1534-cü ildə Osmanlı padşahı I Sultan Süleyman Azərbaycana ikinci yürüş etdi. Təkəli və Zülqədər tayfaları osmanlıların tərəfinə keçdilər. Avşar eli ağır qoşunla şahın yanında dayandı. Əlvənd xan və Göycə sultan I Təhmasibin məşvərətçiləri, yaxınları, sərkərdələri sırasında idilər.

1546-ci ildə Alxaz (bəzi qaynaqlarda Əliqasib) mirzə Şirvan bəylərbəyi idi. Qiyam edib qardaşına qarşı çıxdı. I Təhmasib onunla danışiq aparmaq üçün qorçubaşı Sevindik bəy Avşarı göndərmişdi.

1548-ci ildə Osmanlı ordusu yenidən Qızılbaşlar məmləkətinə soxuldu. I Şah Təhmasib düşmən ordusunu izləyə-izləyə Xoya gəldi. Oradan Çaldırana yürüş etdi. Burada ona Kirman hakimi Şahqulu sultan Avşar və Mahmud xan Avşar qoşuldu.

Şahqulu sultan böyük qoşunla Osmanlıların sərhəd-sınır bölgələrini viran qoymaq üçün göndərilir. Onlar Əxlat ərazisində tayfaları soyub taladılar və təqribən 5 min at, 100 min qoyun və 50 min qaramal sürüb gətirdilər. Sultan Süleyman Azərbaycandan geri çəkilən kimi I Şah Təhmasib Kiş qalasına sığınmış Dərviş Məhəmməd xanı cəzalandırmaq üçün Qarabağdan Sevindik bəy Avşarı 2500 qorcu ilə Şəkiyə göndərdi. Qızılbaşlar Şəkinin dağıdırıb çoxlu qənimət ələ keçirdikdən sonra geri döndülər.

1551-ci ildə I Şah Təhmasib Şəkinin müstəqilliyinə son qoymaq qərarına gəldi. Avşarların qatıldığı və Sevindik bəyin başçılıq etdiyi Qızılbaş ordusu Şəkinin tutub öz dövlətlərinə birləşdirdilər. Toygün bəy Qacar Şəkinin hakimi təyin edildi.

1552-ci ildə Osmanlı ordusu yenidən Qızılbaşlar məmləkətinə soxuldu. I Şah Təhmasib düşmən ordusuna qarşı dörd istiqamətdə qoşun tərtib etdi. Ərəb İraqı istiqamətdə Şahqulu xan Avşar öz qoşunları ilə vuruşurdu.

1575-ci ildə I Şah Təhmasib xəstələnir. Qəhqəhə qalasında həbsdə yatan oğlu İsmayıł mirzə ilə bağlı əndişələndi. Ağlına gəldi ki, onun xəstəliyindən istifadə edib ustacılar və qaradağlılar şahzadəni öldürə bilərlər. İsmayıł mirzəni qorumaq üçün Avşar elindən olan qorçuları Qaradağa, Qəhqəhə qalasına yolladı.

1576-ci ildə I Şah Təhmasib yenidən yorğan-döşəyə düşdü. Tayfalararası ədavət yenidən qızışdı. Hər el, hər qrup öz namizədini dəstəklədi. Bu arada şah vəfat etdi. Avşar elinin işi irəli düşdü. Sarayın

## **Avşarlar**

---

mühafizəsini, dərgahın keşiyini hərəmxana yüzbaşısı Veli bəy Avşarın başçılığı ilə avşar, rumlu, qacar, bayat və varsaq tayfalarından olan qorçular çekirdilər. Veli bəy qapını bağlayıb heç kimi içəridən çölə, bayırdañ daxilə buraxmadı.

II İsmayıł mirzənin tərəfdarları arasında Əmiraslan sultan və Məhəmmədqulu bəy Avşar da vardi. Saraydaxili çəkişmədə Avşar elinin dəstəklədiyi İsmayıł mirzə qalib gəldi.

II Şah İsmayıł taxta əyləşəndən sonra avşarların zəhmətini dəyərləndirdi. Veli bəyə xan ünvanı verib Kirmana bəylərbəyi yolladı. Məhəmmədqulu bəyə isə xan ünvanı bəxş edib, qorçubaşı təyin etdi. Avşar elinin tanınmış nümayəndələri və qorçubaşları haqqında ayrı yazıda danışacaqıq.

1577-ci ildə II Şah İsmayıł vəfat etdi. Əmirlər ayaqlandılar. Qiyam başlandı. Araya girən Xəlil xan Avşar qızılbaşları sakitləşdirdi.

II Şah İsmayıł ölündən sonra məmləkəti müvəqqəti idarə etmək üçün «ağsaqqalar şurası» yarandı. Şuraya Ustacı elindən Pirə Məhəmməd xan Çavuşlu, Türkman elindən Əmir xan Mosullu, Şamlı elindən Sultan Hüseyn xan Bəydili, Təkəli elindən Müseyib xan Şərəfəddinli, Avşar elindən Məhəmmədqulu xan Araşlı daxil idi.

1578-ci ildə Şah Məhəmməd Xudabəndə şah elan edildi. Yeni şah gözdən qarav olduğu və zəif gördüyü üçün dövləti arvadı Xeyrənnisə bəyim Məhdi Ülya, oğlu Həmzə mirzə və vəziri Mirzə Salman Cabiri-Ənsari idarə edirdi. Şah taxta əyləşən kimi yeni təyinatlara başladı. Avşar elinin nümayəndələri əsasən, köhnə vəzifələrində saxlandılar. Kerman, Kuhgiluya əyalətlərini, Fərəh və başqa vilayətləri avşarlar idarə edirdilər.

1578-ci ildə Osmanlı sultani III Murad (1574-1585) Amasiya sülh müqaviləsini pozub coxsaylı ordu ilə Qızılbaşlar məmləkətinə soxuldu. Osmanlı ordusuna qarşı vuruşan Qızılbaş qoşununun sərkərdələri içində Avşar elinin nümayəndələri də vardi.

1579-cu ildə Osmanlı sultanının göstərişi ilə Krim tatarları da Azərbaycana basqın etdirilər. İmamqulu xan Qacar, Məhəmmədqulu xan Avşar, Şahrux xan Zülqədər, Məhəmməd xan Türkman, Pirməhəmməd xan Ustacı, Museyib xan Təkəli, Həmzə xan Ustacı və başqalarının başçılığı altında ordu toplanıb tatarların üzərinə hücuma keçdi. Tatarlar yenildilər. Şirvan tatarlardan təmizləndi. Bəylərbəyi Araz xan Rumlu osmanlılara qarşı döyüşdə öldürülmüşdü. Yeni bəylərbəyi təyin etmək gərəkliyi düşünüldü. Qızılbaş əmirləri Həmzə xan Təmişli-Ustacının namizədliyini irəli sürdülər. Dəlil götirdilər ki,

onun atası Abdulla xan uzun müddət Şirvanın bəylərbəyisi olub. Şahın arvadı bu təklifə etiraz edib qışın şaxtasında saraya qayıtdı. Qızılbaş əmirləri də qeyzlənib Məhdi Ülyanın ardınca Qəzvinə getdilər.

Qəzvinə toplanan qızılbaş əmirləri sözü bir yerə qoyub and içdilər ki, dövlət işinə qarışan şah arvadını öldürsünlər. Ustachi elinin ağsaqqalı Pirə Məhəmməd xan Çavuşlu onları bu fikirdən daşındırmağa çalışdı. Lakin qızışmış əmirlər saraya hücum edib Məhdi Ülyani və tat-tacik ünsürlü bir çox əyan-əşrəfi öldürdülər. Hətta özünün ağılı və təcrübəsi ilə tanınan qorçubaşı Məhəmmədqulu bəy Avşar kimi nüfuzlu əmir də bu qəsdə cəlb edildi.

1580-ci ildə Qızılbaşlar arasına yenidən ədavət düşdü. Şirvana təzədən soxulan tatarlara qarşı vuruşan bəylərbəyi Məhəmməd xəlifə Hacılar-Zülqədər Əmir xan Mosullu-Türkmandan kömək istəmişdi. Əmir xan köməyə gəlsə də, döyüşə candan atılmamışdı. Bu dəfə Şahrux xan Zülqədər onu suçlayaraq özü vuruşmağa getmək istədiyini bildirdi. Ustachilar da onun tərəfini tutub Əmir xanı mühakimə etdilər. Təfriqə yenidən başlandı. Öncə türkmanlara tərəf duran zülqədərlər və şamlılar bu dəfə ustachilərə qahmar çıxdılar. Şahrux xan Zülqədər açıq-açıqa Əmir xanla düşmənçilik edirdi. Məhəmmədqulu xan Avşar araya girərək barışqı yaratdı.

1581 (hicri qəməri 989) -ci ilin yazında Qazi Girey və Səfi Gireyin başçılığı ilə Krim tatarları dördüncü dəfə Şirvana hücum etdilər. Bundan bir qədər əvvəl İmamqulu xan Qacar qızılbaşlarının güclü dəstəsini (əsən qarabaqlıları) həmellisi Peykər xanın köməyinə göndərmişdi. Şamaxiya hərəkət edən tatarlar başda Şirvan bəylərbəyi Peykər xan olmaqla qacar, çəkirli, qaramanlı və başqa tayfaların əmirləri ilə qarşılaşdırılar. Döyük Şamaxı ilə Şabran arasında baş verdi. Tatarların əvvəlki uğurlarının təsiri altında özünə güvenən Qazi Girey at belində döyüşün ən qızığın yerinə yeridi və Qarabağ qacarları tərəfindən əsir alındı. Tatarların və türklərin birləşmiş qoşunu yenidən ağır məglubiyyətə uğradı. Səadət Girey də az qala əsir düşəcəkdi. Sağ qalan tatarlar və türklər (osmanlılar) döyük meydanından qaçdırılar. Şirvanlı Əbübəkr mirzə də aradan çıxdı. Bu savaşda avşarlar da fəal iştirak etmişdilər. Tarixçilər avşarların qəhrəmanlığını xüsusi qeyd edirlər.

1583-cü ildə Fərhad paşanın başçılığı altında Osmanlı orduyu Azərbaycana hərtərəfli hücum etmişdi. Çuxur Səd bəylərbəyi Məhəmmədi xan (Toxmaq) Ustachi ilk zərbəni yenə öz üzərinə götürmüdü.

Daim qızılbaşlar arasında təfriqənin olmasına arzulayan baş vəzir Etimadəddövlə Mirzə Salman Cəbiri-İsfahani Həmzə mirzəni adlı-sənli Qızılbaş əmirləri Məhəmmədqulu bəy Avşara, Şahrux xan Zülqədərə və Məhəmməd xan Türkmana qarşı qaldırmağa çalışırdı. O şahzadəni inandırırdı ki, «bu üç xadim sağ olduqca, şahın canişinin gülüstəni ətir saçmayacaq və çiçək açmayıacaq» (İskəndər bəy Münşi).

Qızılbaş əmirləri vəzirin onlara qarşı fitnələrindən xəbərdar idilər və onu öldürmək qərarına gəlmışdilər. Heratda olarkən Mirzə Salman məiyyəti ilə şəhər ətrafına gəzintiyə çıxmışdı. Aralarında Məhəmmədqulu xan Avşarın oğlu Yusif xanın, Məhəmməd xan Türkmanın oğlu Vəlican xanın, Şahrux xan Zülqədərin qardaşıoğlu Xəlil sultanın və başqalarının olduğu qızılbaş gənclər dəstəsi qocaman əmirlərin göstərişi ilə onların arxasında düşdü. Yolda təqib edənlər barədə məlumat alan Mirzə Salman tələsik geri qayıtdı. O, sığıncaq tapmaq ümidi ilə dövlətxanaya-şahın və Həmzə mirzənin yanına gəldi. Belə olduqda qızılbaş əmirləri şah sarayının yerləşdiyi Sultan Hüseyn mirzə mədrəsəsinə gələrək vəzirin onlara verilməsini tələb etdilər. Onlar açıq surətdə bildirdilər ki, Mirzə Salman qızılbaşların düşmənidir, tayfalar arasında ədavət və düşmənciliyin səbəbkarıdır. Xorasan əmirləri arasında itaətsizliyin və qiyamın günahkarıdır və o sağ olduqca əmirlər arasında birlikdən səhbət gedə bilməz. Şahın və Həmzə mirzənin təslim olmaqdan başqa çərəsi qalmadı. Çünkü əmirlər əks təqdirdə Abbas mirzə ilə birləşəcəkləri ilə hədələyirdilər. Əmirlər önce vəzirin bütün əmlakını qarət etdilər. Bir neçə gündən sonra isə Mirzə Salmanı qətlə yetirdilər.

1584-cü ildə şah və şahzadə Təbrizə gəlmişdi. Burada qışı keçirdilər. Yeni ilin yaz mövsümüne hazırlaşan Qızılbaş ordusunda təfriqə yenidən alovlandı. Artıq böyüüb yaşa dolan Həmzə mirzə anasının qisasını almağa girişmişdi.

Əliqulu xan Fəthoğlu-Ustachi şahzadənin beynini doldurdu ki, qorçubaşı Məhəmmədqulu xan Avşar Məhəmməd xan Türkmanla bərabər ananın öldürməsində günahkardır. Bu öyrətmədən sonra Həmzə mirzə qorçubasını hədələməyə başladı. Sarayda olan qardaşıoğlu Cabbarqulu bəy şahzadənin hədəsini Məhəmmədqulu xana gizlincə çatdırıldı. Məhəmmədqulu xan qaçıb osmanlılara qoşuldu. Bəzi qaynaqlarda Məhəmmədqulu xanın adı Allahqulu xan, bəzilərində isə sadəcə Qulu xan yazılır.

Həmzə mirzə Təhmasibqulu sultan Araşlı-Avşarı Məhəmmədqulu xanın əvəzinə qorçubaşı təyin etdi.

1585-ci ilin yayında Osman paşanın başçılığı ilə Osmanlı orduzu Azərbaycana yürüş etdi. Şah və şahzadə Qarabağda yaylaqda idilər. Çuxur Səd bəylərbəyi Məhəmmədi xan (Toxmaq) Ustachi qərargaha qatıldı. Müdafiə planı hazırlandı. Bütün əyalətlərə xəbər göndərildi. Bəylərbəylər və hakimlərin qoşunları ilə Təbrizə toplanmaları əmr olundu. Türkman və Təkəli elinin əmirləri şahın əmrini rədd etdilər. Həmzə mirzə 20 min nəfərlik ordu ilə Qarabağ yaylaqlarından Təbrizə hərəkət etdi. Yolüstü Qaradağın Dizmar və Üzümdül mahallalarında dincəldi. İlyas xəlifə Toxmaqlı-Ustachi şah və şahzadəni qonaqladı.

Məhəmmədi xan (Toxmaq) Ustachi Təbriz cəvərində, Sufiyan yörəsində osmanlılarla üzləşdi. Öncə qızılbaşlar qələbə qazandılar, sonra osmanlıların çoxluğu öz sözünü dedi. Qızılbaş ordusu geri çekildi.

Şahzadə Həmzə mirzə Əliqulu xan Ustacını özündən aralama-dığından bəylərbəylikdən çıxarıb Hüseynqulu sultan Fəthoğlunu təyin etmişdi. Təbriz şəhərinin müdafiəsini möhkəmləndirmək işini Pir Qeyb xan Ustacılıya tapşırılmışdı. Osman paşa güclü həmlə ilə Təbrizi aldı. Pir Qeyb xan və Hüseynqulu sultan şəhərdən çəkilib Qaradağda, Üzümdil mahalında şaha qoşuldular.

1586-ci ildə sarayda olan Zülqədər, Avşar və Qacar ellərinin nümayəndələri şahzadə Həmzə mirzənin tərsliyindən narazı olduqlarını bildirdilər. Orduya birləş gərək idi. Həmzə mirzənin güzəştə getməsini dildilər. Həmin ellərin nümayəndələri olan qorçular, qvadiyaçılar qızışdırıcı Əliqulu xanın Təbrizdəki evini yağmaladılar. Harda ustachi evi vardısa viran qaldı.

Həmzə mirzə Məhəmmədi xan Ustacını Təbrizdə qoyub sarayı qorumağı tapşırıdı. 3 min nəfərlik qoşunla Qəzvinə yola düşdü. Türkman qiyamçıları artıq paytaxtı almışdilar. Həmzə mirzə Qəzvinə yaxınlaşdı. Burada Avşar və Bayat elindən ona qoşulanlar oldu. Qoşunun sayı 7 minə çındı. Qiyamçılar şahzadənin yaxınlaşmasını eşidib, paytaxtdan çıxdılar. 10 min nəfərdən çox olan qiyamçılar şah qoşunu ilə savaşda yenildilər.

1586-ci ildə qiyami yatırı şahzadə Təbrizə qayıtdı. Həmzə mirzə yenidən qoşun toplamaq istədi. Türkman, Təkəli, Zülqədər ellərinin qırılanı qırılmış, qalanların bir hissəsi osmanlıların tərəfinə keçmiş, bir hissəsi isə ölkəyə səpələnmişdi. Avşar elinin nümayəndələri, əsasən İsfahan, Yəzd, Kerman və Kuhgiluyə qrupları isə aqsaqqaları Məhəmmədqulu xana görə küskün idilər. Xorasandakı ustachılar və şamlılar Həmzə mirzəni eşitmək belə istəmirdilər. Onlar Abbas mirzəni

şah görmek niyyetinde idiler. Osmanlılar ise fırsatlarından istifadə edib, Azərbaycana hücumlarını genişlendirmişdilər.

Həmzə mirzəni erməni dəlləyinin əli ilə öldürdülər. Qızılbaş əmirlerinin əsas kütləsi Qəzvin sarayından üz döndərib Abbas mirzəni şah kimi irəli sürən Xorasan əmirlerinin tərəfinə keçdi. Kerman, Yəzd, İsfahan və Kuhgiluyə avşarları Xorasan qızılbaşlarının tərəfinə keçdilər.

I Şah Abbas Səfəvi taxta çıxandan sonra dövlət islahatlarına və yerdəyişmələrə başladı. Qızılbaşların nüfuzu azaldı. Avşarlar ığidlikləri, qəhrəmanlıqları sayəsində bəzi əyalət və vilayətlərin idarəsini əllərində saxladılar.

I Şah Abbasın göstərişi ilə İsmayıł xan Alplı-Avşar 1589-cu ildə Yusif xanı vəzifəsindən kənarlaşdırıb, Vəli xanla birgə Kermanı idarə etməyə başladılar. 1592-ci ildək Kerman əyalətinə başçılıq etdi. I Şah Abbas onu Kerman əyaləti bəylərbəyliyindən çıxarıb Fərəh vilayətinə hakim göndərdi.

I Şah Abbas 1595-ci ildə Kuhgiluyə hakimi Həsən xan Əbdüllətif bəy oğlu Avşarı qardaşı və oğulları ilə tutduraraq Qəhqəhə qalasına saldırmışdı. Qəhqəhə qalasından qaçışa hazırlaşan əsir osmanlı sərkərdələri Mustafa paşa, Əhməd paşa, Şahqulu bəy, Xalid bəy və başqaları qalabəyi Müzəffər bəy Qaradağını öldürüb, bir müddət qalanı idarə etdilər. Həbsdəki qızılbaşları incidib, əziyyət verirdilər. Üsyancılar qaladan çıxıb, getmək istəyəndə Həsən xan qardaş və oğulları ilə birgə onların qabağını kəsib, tərk-silah etdilər. Əl-qollarını sariyb köməyə gələn mühafizəçilərə verdilər. Xəbər I Şah Abbas'a çatanda, avşarları zindandan çıxarıb, özəl qorçuları sırasına daxil etdi.

Nadir şah Qırxlı-Avşarın hakimiyyəti dönəmində avşarlar yüksəlik yoluna qədəm qoydular. Bilik və bacarıqlarını ortalağa qoyub, mühim vəzifələr əldə etdilər.

Bu dönəmdə yüksənlərdən biri də Əlirza bəy idi. Əlirza bəy Hüveyzə və Şuşər bölgələrində baş verən qiyamları yatırmağa ezmədilər. Bura da dədə-baba avşar yurdu olduğundan Əlirza bəy müvəffəqiyyət qazana bilmədi.

Nadir şah Əlirza bəyi xəyanətdə və itaətsizlikdə günahlandırib, öldürdü.

Nadir şahın hakimiyyəti dönəmində Avşar elinin başçılarının hər birisi bir əyalətə və vilayətə hakim təyin edilmişdi. Məhəmmədmusa xan Məhəmmədqasım xan oğlu Qasımlı Əraq və Kaşana, Heydərqulu xan Qırxlı Şirvana, Bəhrəm xan Araşlı Şiraza, Məhəmmədqulu xan

Araşlı Xorasanın Səbzivarına, Mehdi xan Həsən xan oğlu Qasimlı İrəvanın Qaramehdisinə, Lütfəli xan Kosaəhmədli Kermana, Musa xan Əmirli Taroma, Saleh xan Qırxlı Xorasanın Əbivərdinə, Əmiraslan xan Qırxlı Azərbaycana, Aşur xan Babalı Arasbara təyin olunmuşdular. İbrahim xan Qırxlı Urmianın divanbəyi, Fətəli xan Araşlı orduda çərxçibaşı vəzifəsini tuturdu. Qasım xan Araşlı süvari dəstədə sərkərdə idi. Hüseynli xan, Bisütun xan, Pero xan və başqaları Nadir şahın yaxınlarından sayılırdı<sup>1</sup>.

Avşar eli müstəqil xanlıqlar dönmində Urmiyada, Xəmsədə və digər yerlərdə öz özgürülüklərin elan etmişdilər.

Avşar eli Qacarlar sülaləsi dönmində də dövlətin ictimai-siyasi yaşamında mühim rol oynamışlar. Rus-İran savaşları zamanı səngərlərdə sıpər olmuşdular.

Abbas mirzə Qovanlı-Qacar rusların üzərinə hücum zamanı döyük planı hazırlamışdı. Fransız müəllifi Jan Junior yazır: «Keçən gecə döyük səflərinin düzülməsi planı tərtib olunmuşdu və zabitlər bilirdilər ki, səhər Şahsevən əskərləri sağ cinahda dayanacaq, Əbdülməlik tayfası və Dəvəli Qacar tayfasının əskərləri sol cinahda mövqe tutacaqlar. Qoşunun qəlbində-mərkəzində Avşar və Xocəvənd əskərləri olacaqlar və cəbhənin arxasında süvarilər ehtiyat qismində mövqe tutacaqlar ki, lazımlı olan hissələrdə onlardan istifadə etsinlər.

Sağ qolun komandanlığı Mustafaqulu xan Şahsevənə və sol qolun komandanlığı Davud xan Dəvəli-Qacara həvalə olundu.

Abbas mirzə də qəlbədə komandanlığı öz öhdəsinə götürdü. Eyni zamanda bütün cəbhənin komandanı o idi. Allahyar xan Avşar Xəmsə cəbhənin qəlbində Abbas mirzəyə kömək edirdi»<sup>2</sup>.

### **3.2. Avşar elinin ünlü nümayəndələri**

Avşar elinin nümayəndəleri Azərbaycan və şərqi ölkələrində qurulan dövlətlərin ictimai-siyasi həyatında mühim rol oynamışlar. Biz əsasən Azərbaycan dövlətlərin idarə olunmasında və başqa dövlət işlərində iştirak edən avşar oğullarından söhbət açacaqıq.

Qaraqoyunu dövlətinə xidmət edən tayfa başçıları arasında avşar əmirləri də vardi. Onlardan biri Cəmşid ağadır. Cəmşid ağa Qara

<sup>1</sup> Mirzə Rəşid Ədibüssüara, Tarixi Əfşar, Təbriz, "Şəfəq", 1346 hicri şəmsi, səh. 86-87.

<sup>2</sup> J.Junior, Unudulmuş qəhrəmanlar, 2004, səh. 259.

## **Avşarlar**

---

İskəndər bəy Baranlı-Qaraqoyunluya qulluq etmişdi. Savaşda öldürümüş aqçoyunlu tavaçısı Əhməd bəyin başını Osmanlı sarayına aparmışdı.

Aqçoyunlu dövlətinə qulluq edən avşar əmirləri də vardı. Onlardan biri də Mənsur bəydir. Faruq Sümer onun haqqında yazır: «Mənsur bəy Uzun Həsən bəyin hələ aqçoyunluların başçısı olmazdan əvvəl onun yaxın nökərləri (yoldaş) arasında idi. Qüvvətli bir ehtimala görə, Mənsur bəy Suriya avşarlarına mənsub idi. Həsən bəyə sədaqətlə xidinət etdikdən sonra İran fəth olunanda tabeliyindəki avşarlarla bu ölkəyə gəlmış və Kuhgiluyə valisi təyin olmuşdu.

Uzun Həsən bəyin oğlu Fars valisi Xəlil mirzənin 1467-ci ildə təşkil etdiyi rəsmi keçiddə (yasalda) Mənsur bəy də öz əsgəri birliyi ilə iştirak eləmişdi. Mənsur bəyin Otluqbəli (paytaxt) müharibəsində iştirakına dair Rumlu Həsən bəyin sözlərinə inanmaq müşkuldür. 1497-ci ildə aqçoyunlu taxtına ələ keçirmək üçün hərəkətə keçən Məhəmmədi mirzə Şirazı Pörnək Qasım bəyin əlindən alaraq Mənsur bəyə vermişdi. Pörnək Qasım bəy Azərbaycan hakimi aqçoyunlu Əlvənd və onun bəylərbəyisi İbə sultan tərəfindən Farsa göndərilsə də, avşarlar onu məğlub etmiş, hətta Qasım bəyi əsir almışdır.

Məhəmmədi mirzənin Piri bəy adlı avşar bəyivardı ki, o, Məhəmmədi mirzə ilə Sultan Murad bəy arasında baş verən bir döyüşdə ölmüşdür.

Mənsur bəyi sonra İraqi-Əcəmə və Farsa hakim olan Aqçoyunlu Sultan Murad bəyin, 907-ci ildə isə Farsı idarə edən aqçoyunlu Əbülfət bəy Bayandurun xidmətində olduğunu görürük. Az sonra Şah İsmayııl qızılbaş türk oymaqlarının başında aqçoyunlu hakimiyyətinə son qoyaraq Səfəvi dövlətinin qurmuşdur. Mənsur bəy də bir çox digər aqçoyunlu bəyləri kimi gənc qızılbaş hökmdarına itaət etdiyini bildirmiş və 911-ci ildə (1505) Fars valisi təyin olunmuşdur. Lakin Mənsur bəyin valiliyi çox az müddət davam etmiş, onun tutduğu vəzifə Xəlil sultan titulu ilə Zülqədər (dulqədir) elindən Sarışeyxli oymağının rəisi Əhməd bəyə verilmişdir».

Səvəfilər dövlətini quran, sərhədlərini genişləndirən, idarə edən avşar əmirləri çox idi. Bunlardan biri Şah İsmayııl Xorasan səfirində (916-1510/1511) iştirak edən Dana Məhəmməd bəy idi.

Əhməd sultan adlı digər bir avşar əmiri də I Şah İsmayııl tərəfindən Fərəh hakimliyinə təyin edilmişdi.

Avşar elinin adlı əmirlərindən biri də Sultanəli mirzədir. 1514-cü ildə Çaldıranda Osmanlı ordusuna qarşı savaşan Qızılbaş ordusunun

cinahına Sultanəli mirzə Avşar başçılıq etdi. I Şah İsmayıllı əsir götürmək istəyən osmanlılara «Şah İsmayıllı mənəm» demişdi. Osmanlılar onu əsir almışdalar. Üzdən I Şah İsmayılla oxşayırıldı.

Avşar elinin səsli əmirlərindən biri də Sultanşah bəydir. I Şah İsmayılla xidmət etmişdi. Təzə qurulan dövlətin sütunlarından (ərkani-dövlət) idi.

Avşar elinin adlı əmirlərindən biri də Piri bəy idi. I Şah İsmayılla xidmət etmişdi. Pərvanəçi idi.

Avşar elinin adlı əmirlərindən biri də Məhəmməd bəydir. I Şah Təhmasibə xidmət etmişdi. Şah onu qardaşı Əlqasib (Əlqas) mirzənin xidmətinə göndərmişdi.

Avşar elinin adlı əmirlərindən biri də Həmzə bəydir. I Şah Təhmasibə xidmət etmişdi. Həmzə bəy Azərbaycanda olurdu.

Avşar elinin adlı əmirlərindən biri də Şahqulu sultan Sarışeyxlidir. I Şah Təhmasibə xidmət etmişdi. Şahqulu sultan Azərbaycanda olurdu. Faruq Sümer yazır: «953-cü ildə (1546) Təbrizdə avşar və zülqədərlər (dulqədir) arasına düşən bir ixtilaf silahlı çarpışmaya qədər böyümüşdü. Bu hadisə zamanı avşarların başında Sevindik bəy, Şahqulu sultan və Mahmud xan dururdu».

Avşar elinin adlı əmirlərindən biri də Sevindik bəydir. I Şah Təhmasibə xidmət etmişdi. Sevindik bəy sarayda olurdu. Uzun illər şahın qorçubaşısı olmuşdu. Faruq Sümer yazır: «Onlardan qorçubaşı Sevindik bəy 969-cu ildə (1561-1562) ölərkən yaşı 90-ı keçmişdi. Oğlu Hüseyn bəy I Şah Təhmasibin və onun xələfi II Şah İsmayılin dövründə Xorasanda, müxtəlif sancaqlarda vali olmuş, Sultan Məhəmməd Xudabəndə zamanında isə vali olduğu Səbzəvarda üsyən etdiyi üçün yaxalanıb öldürülmüşdü».

Bəzi avşar əmirləri haqqında Faruq Sümer yazır: «977-ci ildə (1569-1570) Kirman valisi olan Yəqub sultan və qardaşı Yusifqulu sultan, Koroğlu Xosrov sultan və Dana (Məhəmməd) bəy oğlu Allahqulu bəy də Təhmasib dövrünün avşar əmirlərindən idi. Şah Sultan Məhəmməd zamanında Fərəh hakimi Hüseyn sultan və qardaşı Əlixan sultan hansı oymaqdan olduqları bilinməyən avşar bəylərindəndir. Onlar Fərəh vilayətində ortaya çıxan Yalançı İsmayıllardan biri ilə vuruşaraq ölmüşdülər. Onların qohumu Yeyən sultan Fərəhə və İsfizarə vali təyin olunmuşdu. 997-ci ildə (1588-1589) qorçubaşı avşar Bədir xan idi. O, həmin il Astarabad valisi təyin olundu, qorçubaşılıq avşar boyundan Kerman hakimi Vəli xana, Kerman valiliyi isə Vəli xanın oğlu Bəktəş

xana verildi. 997-ci ildə Avşar Çoban oğlu Mehdiqulu xanın Xorasan səfərində iştirak etməsi əmr olunmuşdu».

Avşar elinin adlı əmirlərindən biri də Səncər sultandır. I Şah Təhmasibə xidmət etmişdi. Səncər sultan 1550-ci ildə özbəklərə qarşı döyüşə atılmışdı.

Avşar elinin adlı əmirlərindən biri də Xızır sultan Gözüböyüklüdür. I Şah Təhmasibə xidmət etmişdi. Sərkərdə idi. 1554-cü ildə Taxti-Süleymanda osmanlılara qarşı vuruşmuşdu.

Avşar elinin adlı əmirlərindən biri də İbrahimqulu sultandır. I Şah Təhmasibə xidmət etmişdi. Sərkərdə idi. 1554-cü ildə Taxti-Süleymanda osmanlılara qarşı vuruşmuşdu.

Avşar elinin adlı əmirlərindən biri də Əbülfət sultan Gündüzlüdür. I Şah Təhmasibə xidmət etmişdi. 1554-cü ildə Taxti-Süleymanda osmanlılara qarşı vuruşmuşdu.

Avşar elinin tanınmış əmirlərindən biri də Məlikaslan bəydir. I Şah Təhmasibə xidmət etmişdi. Şahzadələrdən birinin lələsi idi. 1566-ci ildə özbəklərə qarşı yürüşdə iştirak etmişdi.

Avşar elinin adlı əmirlərindən biri də Şahverdi bəydir. Şahverdi bəy I Şah Təhmasibə xidmət etmişdi. O, 1566-ci ildə özbəklərə qarşı vuruşmuşdu.

Avşar elinin başçılarından biri də Nədir xandır. I Şah Abbasın hakimiyyəti dönəmində Astarabadın hakimi təyin edildi. Öncə Allahqulu xan qorçubaşını əvəz edirdi.

Avşar elinin məşhur əmirlərindən biri də Bisütun bəydir. Nadirqulu xan Bisütun bəyi 1730-cu ildə Azərbaycan hakimi təyin etmişdi. Levaşovun və baron Şafirovun 1732-ci il 20 mart raportundan Təbrizin ikinci dəfə osmanlılar tərəfindən tutulması haqqında məlum olur ki, II Şah Təhmasib şəhəri müdafiəsiz qoymuş, onun idarə edilməsini əvvəlcə xalxallı Məhəmmədqulu xana, sonra isə Bisütun xana həvalə etmiş imiş. Məhəmmədqulu xan özünün vəzifədən götürüldüyünü bilərək karavansaranı və varlı evləri talayıb, Xalxala getmişdi. Bisütun xan da Təbrizdə çox davam gətirmədi. Əli paşanın çoxsaylı qoşunlarla yaxınlaşdığını eşidən kimi, öz oğlunu 1500 döyüşçü ilə orda qoyaraq şəhəri tərk etdi. Sakinlərin əksəriyyəti də şəhəri tərk etdi, yalnız iki minə yaxın ən yoxsulu qaldı. Osmanlı qoşunları Təbrizə yaxınlaşanda Bisütun xanın oğlu da döyüşçüləri ilə şəhəri tərk etdi.

Avşar elinin adlı əmirlərindən biri də Qədirqulu bəydir. Qədirqulu bəy Nadir şah Avşara xidmət etmişdi. Şahın Hindistan yürüşündə iştirak etmişdi.

Avşar elinin adlı əmirlərindən biri də Hacı Məhəmməd bəydir. Hacı Məhəmməd bəy Nadir şah Avşara xidmət etmişdi. Şahın Hindistan yürüşündə iştirak etmişdi.

Avşar elinin tanınmış simalarından biri də Bəyverdi bəy Avşardır. Nadir şahın hakimiyyəti dönləmində Sulduz və Savucubulaq mahallalarında elbəyi, ulus vəkili vəzifəsində çalışmışdı. El və mahal camaatı ilə müdarayla dolanmadığandan Çarxçıbaşı Fətəli xan Araşlı Nadir şaha ondan şikayət etdi. Nadir şah əmr verdi ki, Fətəli xan özü onu cəzalandırsın. Fətəli xan Urmianın 1 ağaçlığındakı Göytəpə mənzilində Bəyverdi bəyi yanına çağırtdırıb, boğazına ip atdı.

Avşar elinin adıbəlli igidlərindən biri də Divanqulu bəydir. Divanqulu bəy Nadir şahın ordusunda xidmət etmişdi. 1738-ci ildə tunel qazan alətlərlə Bəstə getmişdi. Qalanı alıb Bədir xan Əfqanı əsir tutmuşdu.

Avşar elinin adlı əmirlərindən biri də Səfiyar bəydir. Nadir şah Qəndəharın alınması müjdəsini Səfiyar bəylə qardaşı, Azərbaycan hakimi İbrahim xan Zəhirəddövləyə bildirmişdi.

Avşar elinin tanınmış simalarından biri də Əlimurad xandır. Əlimurad xan Əndəhud hakimi təyin edilmişdi. İtaətdən boyun qaçırdığı üçün Nadir şah oğlu Rzaqulu mirzəyə əmr etmişdi ki, Sərxəs yaxınlığındakı Əndəhuda gedib Əlimurad xana qulaqburması versin. Rzaqulu mirzə bir il qoşun tərtibi ilə məşğul oldu. Sonra Əndəhuda hückuma keçdi. Əlimurad xanın yanında olan avşar başçılarının bir dəstəsi ondan üz döndərib şahzadəyə tərəf keçdi. Əlimurad xan 6 həftə inadla vuruşsa da, bir iş görə bilməyib, teslim oldu. Onu Herata göndərib, orda edam etdilər.

### **3.3. Qorçubaşı avşarlar**

Qorçubaşı Səfəvi şahlarının seçmə qvardiya döyüşçülərinin-qorçuların başçısı olub, dövlətin sütunu (Ərkani-dövlət) hesab olunurdu. Qorçubaşı etimad əd-dövlədən sonra Səfəvi dövlətinin ən böyük əmirlərindən sayılırdı. Bütün qorçuların işini qorçubaşı idarə edirdi. Qorçuların məvaciibləri və tiyulları qorçibaşının icazəsi və təsdiqi ilə verilirdi. «Xülasət ət-təvarix»dən məlum olur ki, qorçubaşı Sevindik bəy Avşar İslmayıl mirzəni 1556-ci ildə I Şah Təhmasibin yanına götürüb gəlmışdı.

1574-cü ildə qorçubaşı Əhməd bəy Avşar tayfası əleyhinə kobud sözlər dediyindən tutulub Ələmut qalasına salınımışdı. XV yüzulin sonu

və XVI yüzilin birinci yarısında qorçubaşı və əmir əl-üməra vəzifələri ayrı-ayrılıqda işlədilmişdir. S.M. Onullahi yazır ki, XV yüzildə qorçubaşalar əmir əl-üməradan xeyli aşağı pillədə idilər. Lakin XVI yüzilin ikinci yarısında qorçubaşaların nüfuzu artmış və əmir əl-üməra vəzifəsini əvəz etmişdilər.

XVI yüzilin birinci yarısında bəzən (xüsusən müharibə vaxtı) qorçubaşı vəzifəsi əmir vəzifəsindən yüksək olmuşdur. Tədqiq etdiyimiz bir əlyazmada göstərilir ki, Duraq bəy Qorçubaşı müharibə günü əmirlərin əksəriyyətindən yüksək mövqe tuturdu. Qorçubaşaların böyük imtiyazları var idi; hətta onlar valilərin təyin olunmasından da mühüm rol oynayırdılar. Mənbələrdən aydın olur ki, qorçubaşı vəzifəsi XVIII yüzilədək ən yüksək vəzifə olaraq qalmaqdır idi. Ümumi dövlət qorçubaşalarından başqa ayrı-ayrı əyalətlərin (bəylərbəyliklərin) və qızılbaş tayfalarının öz qorçubaşısı var idi. Qorçular Səfəvi şahlarının qızılbaş tayfalarından ibarət seçmə alay döyüşçüləri idilər. H. Zərinəzadə bu sözün azərbaycanca «qoruyucu» mənasında olduğunu yazar.

İlk dəfə olaraq «Xülasət ət-təvarix» in Berlin nüsxəsində bu sözün qoruqcu şəklində də təsadüf edilir. Əlyazmada qorçulardan Sultan Ustaclunun, Əhməd bəy Avşarın və başqalarının adları çəkilir. Qorçular döyüşlərdə fəal iştirak edirdilər. «Xülasət ət-təvarix» də göstərilir ki, Bakı qalasının ətrafındaki döyüş zamanı I Şah İsmayıllı göstəriş verdi ki, «kəsir əl-ixlas» (sadiq) qorçular xəndəkləri daşla doldursunlar. Şah İsmayıllı qoşuna xəbər göndərmək üçün də qorçulardan istifadə edirdi. 1528-ci ildə Qızılbaşlarla Şeybani xanlarından I Ubeydulla xanın (1533-1539) qoşunları arasında baş verən döyüş zamanı Səfəvi şahının qorçularından biri Ubeydulla xanı təqib edib və onu qılıncla yaralamışdı.

«Xülasət ət-təvarix» də göstərilir ki, ən etibarlı hərbi qüvvə hesab edilən qorçuların eyni zamanda ən təhlükəli və xüsusi şəxslərin mühavizəsi zamanı istifadə olunurdu. Belə ki, Osmanlı sultani I Süleymanın oğlu Bayezid 1559-cu ildə I Şah Təhmasib tərəfindən həbs edilib dövlətxanının bir hücrəsində saxlanıldı. Bu vaxt onun mühafizəsi bir dəstə qorçuya tapşırılmışdı. Şahın hüsn-rəğbətini qazanan qorçulara daha yüksək vəzifələr həvalə olunurdu. II Şah İsmayıllı 1557-ci ildə qorçu İmamqulu bəy Yiva-Qacarı sultan vəzifəsinə təyin edərək Gəncə və Qarabağa bəylərbəyi göndərdi.

Yazılı məxəzlərdə qorçuların geyimləri, silahları və s. Haqqında da məlumat verilir. Əsasən azərbaycanlılardan ibarət olan bu qorçuların

papaqları qırmızı rəngdə olurdu. Belə bir baş geyimini I Şah İsmayıllı atası Şeyx Heydər öz müridləri üçün müəyyən etmişdi. Məhz buna görə də onlara qızılbaş deyilirdi. Başlarına qırmızı papaq qoyan qorçular mühəribəyə yola düşən zaman başlarına zəncirli zirehli dəbilqələr qoyurdular. Qorçuların xüsusi fərqləndirici əlamətləri-uzun bağlıları olurdu. «Aləm-araye Səfəvi» əsərində göstərilir ki, qorçular adətən ox, qılınc, təbərzin (balta), xəncər və qalxanla silahlanırdılar.

«Xülasət ət-təvarix» də qorçiyane-hərəm, qorçiyane xasseye-şerife, qorçiyane Xasse, qorçiyane şəmsir, qorçiyane keşik və s. qeyd olunur. Hərəm qorçuları şahın hərəmxanasının keşiyini çəkirdilər. «Təzkirət əl-mülük» də göstərilir ki, qorçubaşilar qorçuları müxtəlif işlərə göndərirdilər. «Təzkirət əl-mülük» da şahın silahdarlarına yaraq qorçuları deyilirdi. Bu qorçular saray məclislərində, qonaqlarda şahın ətrafında dururdular.

Gördükləri işlərdən asılı olaraq yaraq və gərək qorçuları aşağıdakı kimi adlanırdılar:

1. Papaq qorçusu
2. Qılınc qorçusu
3. Xəncər qorçusu
4. Kaman (yay) qorçusu
5. Nizə qorçusu
6. Oxqabı qorçusu
7. Sipər (qalxan)qorçusu
8. Geyim (zireh) qorçusu
9. Çəkmə (başmaq) qorçusu
10. Məndil (baş dəsmalı) qorçusu
11. Dəstkeş qorçusu
12. Can qorçusu
13. Yaraq qorçusu
14. Dəhanə qorçusu
15. Əcərlu qorçusu və s.

Əcərlu qorçuları 100 nəfərdən ibarət olub jandarm vəzifəsini ifadə edirdilər. Şah tərəfindən qorçulara torpaq paylandığı məlumdur. Xasse torpaqları olan Qəzvin və Savucbulaq bir dəstə qorçuya verilmişdir. I Şah Abbasın hakimiyyəti dövründə qorçuların sayı təxminən 30000 nəfərə çatdırıldı.

Avşar elindən ilk qorçubaşı kimi tanıdığımız əmir Sevindik bəydir. I Şah Təhmasibə xidmət etmişdi. Sevindik bəy sarayda olurdu. Uzun illər şahın qorçubaşısı olmuşdu. Faruq Sümer yazır: «Onlardan qorçubaşı Sevindik bəy 969-cu ildə (1561-1562) ölkəkən yaşı 90-i keçmişdi».

1587-ci ildə qorçubaşı Yusif xan Avşar idi. Sarayda Mürşüdqulu xan Ustachiya sui-qəsd hazırlamışdı. Qəsdin üstü açılanda Yusif xan həbsə atıldı.

Yusif xandan sonra qorçubaşı Bədir xan Avşar oldu. Bədir xan 1589-cu ildə Astarabada vali göndərildi.

1589-cu ildə qorçubaşı Veli xan Avşar təyin edildi.

### **3.4. Avşar elinin tarixi rolü, coğrafiyası və yayılma arealı**

Tarixçi F. Sumer avşarlar haqqında mükəmməl bilgi verəndən sonra yazır ki, bu məlumatlardan da göründüyü kimi, avşarlar tariximizdə ən davamlı rol oynamış böyük bir boydur. Bu baxımdan heç bir oğuz boyu onunla müqayisə edilə bilməz. Burada avşarlar haqqındaki məlumatların xülasəsini vermək yerinə düşər.

1. Rəşidəddinin «Türklərin tarixi» fəslində avşarların hökmdar yetirən 5 boydan biri olduğu yazılır. Buradan onların oğuzlarının islamiyətdən əvvəlki tarixlərində də ən mühüm rollar oynamış boylardan biri olduğu nəticəsi çıxır.

2. Səlcuqlar dövründə öz fəaliyyətləri ilə qaynaqlarda iz buraxmış 3-4 boy var ki, onlardan biri də avşarlardır. Göründüyü kimi, əfşarlar XII əsrin ikinci yarısında Xuzistanda və ona qonşu yerlərdə 40 ildən artıq sürən bir bəylilik qurmuşlar.

3. Avşarlar XVI əsrдə kayı (Qayı) boyundan sonra ikinci olmaq üzrə Anadoluda ən çox yer adına sahib boydur. Bu onların Anadolunun fəth edilməsi və məskunlaşdırılmasında ən mühüm rol oynamış boylardan biri olduğunu göstərir.

4. Yaziçıoğlu Əliyə görə, Qaraman oğulları avşarlara mənsubdur. Bu çox mümkündür.

5. Avşarlar oynadıqları böyük tarixi rola baxmayaraq, XIV əsrдə Hələb bölgəsindəki qələbəlik türkmən icmasını meydana gətirən üç boydan biri idi. XIV əsrдən son dövrlərədək Anadoluda və İranda fəaliyyət göstərən avşarlardır. Bu avşarlar XIV əsrдə Zülqədərli bəyliyinin qurulmasında (imanlı avşarı), Sisin (Kozan) fəthində və məskunlaşdırılmasında iştirak etmişlər.

6. XV əsrдə avşarlar aqçoyunluşaların fəaliyyətində də iştirak etmişlər. Bunun nəticəsində onlardan bir qismi İrana getmişdir. Səfəvi dövləti qurulduğda isə Anadoludan İrana yeni avşar obaları köçdü, bələliklə İranda qüvvətli bir avşar varlığı meydana çıxdı. Bu afşarlara mənsub olan Nadir böyük uğurlar qazanaraq Səfəvi hakimiyyətini öz

hakimiyyəti ilə əvəz etdi. Avşarlar öz siyasi hakimiyyətlərini itirdikdən sonra da varlıqlarını davam etdirdilər. Bu gün İrandakı qələbəlik türk ünsürünün mühüm bir qismi avşarların törəmələridir.

7. Anadoludakı avşarlara gəlinçə, onlardan bəzi obalar hələ XVI əsrдən etibarən burada yerləşməyə başlamışdır. Onların böyük hissəsi XIX əsrin ikinci yarısına qədər köçəri olmuş, sonra əsasən Kayserinin Pınarbaşı, Sarız və Tomarza qəzalarında yerləşmişlər<sup>1</sup>.

8. İranda Fars əyalətində (ostanında) yaşam süren Qaşqay elinin tərkibində avşarların bir neçə tayfa-tirəsi var. Qaşqayların farsimədən, əmələ və böyük kəşkuli tayfaları arasındaki bulverdi, avşar-kermani, qırxlı, imirli, qasımlı, əmələ-qasımlı, arıxlı, papəti, qutlu və qutulu tirələrinin hamısı avşarlardır.

9. Şahsevən elinin aparıcı və nəcib oymağı sarıxanbəylilər avşar əsillidirlər. Bu eli yaradan oymaqların əksəriyyəti avşar idilər. İnanlı avşar köklü oymaq sayılırdı.

10. Bir çox tarixçilər (Rzaqulu xan Hidayət, Mirzə Camal Cavanşir, Rzaqulu bəy Vəzirov) Cavanşir elini avşar köklü hesab edirlər.

11. XVIII yüzilə aid ərəb əlifbası ilə yazılmış sənədlərdə, həmçinin məşhur Azərbaycan coğrafiyaçısı Qafur Rəşad Mirzəzadənin 1920-ci ildən qabaq çap etdirdiyi bir xəritədə Abşeron adı Əfşaran şəkilində yazılmışdır. Açıması avşarların yaşadığı yer deməkdir.

12. Avşar eli qədim zamanlarda, XIII yüzildə Həmədan və Əxlat ətrafında yaşayırdılar. Tarixçi Əhməd Zəki Vəlidî Toğan yazır: «Avşar boyu Xarəzmşahlar dövründə də güclü qəbilə kimi Həmədan və Əxlat ətrafında yaşamışdır. Cəlal əd-Dinin bunlardan aldığı qənimətlərin yalnız beşdə biri (xüms) 30000 qoyundan ibarət idi.<sup>2</sup>

13. Həmədanın Əsədabad bölgəsindəki Qızılızən çayının və ona qoşulan Talvar çayının vadisində yaşayan əhalisi avşar soyuna mənsubdurlar. Həmədanın dağlıq bölgəsi avşarların yurd yeridir.

14. Kərəcin cənub hissəsində Əfşariyyə adlı bölgə var. Oranın yaxınlığında İştəharud bölgəsinin əhalisi də əsasən avşarlardan ibarətdir.

15. Avşarların daha çox məskunlaşduğu ərazilərdən biri də Urmiyadır. Urmiyanın Dol mahalında avşarlar binə bağlamışdır. Dol mahali Qaşqagədikdən Xantavusa qədərdir. Oranın məsafəsinin uzunluğu təxminən 5 ağıacdır. Tarix kitablarında yazılır: «Dol mahali

<sup>1</sup> F. Sümer, Oğuzlar, Bakı, səh. 286-287.

<sup>2</sup> Ə. Z. V. Toğan, Azərbaycan, Bakı, 2007, səh.39-40.

Urmiya gölünün sahilində yerləşir. Kiçik olmasına baxmayaraq çox abaddır. Dol qərb tərəfdən Kurd, Meh dağları, şimaldan Baranduz mahalı ilə həmsərhəd idi.

Dol mahalında Urmiya gölü sahilindən külli miqdarda duz əldə edilirdi. Mahalın kəndləri əsasən onun mərkəzində uzanan bağ-bağatlı geniş Zirə və Naznaz dərələrində yerləşirdi. Həmin kəndlərin birində, Səmədlidə mahal bəyləri yaşayırdılar. Dolun tabeliyində Rəşki-Sultanava, Pirəli, Kamanə, Nizava, Nara, Oğul Daşağıl, Birinci Kənan, İkinci Kənan, Bərdəxoş, Nazlı, Papaz, Zivə, Jarava, Şeytanava, Samurta, Xudrava, Dölə, Dördbənd, Talava, Cuşbər, Balıstan, Xan, Tavus və Təzəkənd kəndləri var».

XVII yüzildə Urmiya hakimi Kəlbəli xan Qasımlı-Avşar Dol mahalını Gündüzlü (Qaroğlu) oymağına vermişdi. Gündüzlü oymağı orda kənd salıb, arx çəkib, ağaç əkmişdi.

Kəlbəli xan Binab və Nazlı mahallarını Bərdük qalasından Mehranruda qədər olan yerləri Avşar elinin Kəhkəhli oymağına vermişdi. Binab mahalı Marağa şəhərinin 16 km-də yerləşirdi. Mərkəzi Binab qəsəbəsi idi. Əhali Sofyançayın suyundan istifadə edirdi. XVIII-XIX yüzillərdə burda bir karvansara, həftə bazarı və bir neçə dükən vardı.

Nazlı mahalının ərazisi 96 kvadrat km-dən ibarət idi. O, şimaldan Ənzəl, şərqi-dən Urmiya gölü, cənubdan Sumay, qərbdən Urmianın özü ilə həmsərhəd idi.

Kəlbəli xan Qasımlı Qırxlı oymığını Rövzə çayının sahilində yerləşdirmişdi. Rövzə mahalı şimaldan Sumay, şərqi-dən Nazlı, cənubdan Tərgəvər, qərbdən Urmiya ilə sınırlanır. Sənədlərdən görünür ki, Rövzə mahalına 25 böyük və kiçik kənd bağlı idi. Əhali əsasən heyvandarlıqla və əkinçiliklə məşğul idi. Mahal bəyləri Lar adlı böyük bir kənddə yaşayırdılar.

Kəlbəli xan Urmiya şəhərinin ətrafını Qasımlı, Araşlı, İmanlı oymaqlarına vermişdi. Bura qədimdə Urmiya mahalı adlanırdı.

16. Avşarların ən çox cəmləşdiyi bölgelərdən biri də Tikabdır. Tikab tarixi, coğrafi ədəbiyyatlarda Tikabi-Əfşar, Avşar Tikabı adlanır. Bəzi qaynaqlarda Təkab kimi xatırlanır. Tarixi kitablarda mahal haqqında yazılır: «Təkab, şimaldan Sərəs, Qaraağac, cənubdan Miranşah, şərqi-dən Ənguran, qərbdən Sayınqala mahalları ilə həmsərhəddir. Mahalın ərazisi dağlıqdır. Keçən çaglarda bulaqlar və buradan axan yeganə Təkəb çayı əhalini su ilə təmin edərdi. Təkab mahalı çox geniş əraziyə malik olduğu üçün inzibati cəhətdən Tikantəpə və Aşağı Təkab nahiyyələrinə ayrıılırdı».

XVII yüzildən sonra Təkab mahalının ümumi inzibati mərkəzi mühüm ticarət və strateji əhəmiyyəti olan Tikantəpə kəndi idi. Burada dükənlər, həftəbazarı və hamam var idi.

17. Avşarların daha çox yaşadıqları bölgelərdən biri də Sayınqala mahalıdır. Hazırda Şahindej adlanır. Tarixi kitablarda mahal haqqında yazılır: «Marağanın cənub-şərqində yerləşən bu mahal şimaldan Əcirli, Çahardol mahalları, cənubdan Saqqız mahalı, şərqdən Təkab mahalı, qərbdən Bokan mahalı ilə həmsərhəddir. Əhali əsasən maldarlıqla məşğul idi.

Mahal onun qərb sərhəddindəki Cığatu çayının Sarıq qolu və burada mövcud olan çeşmələrin suyu ilə təmin edilirdi. XVIII, XIX yüzillərdə Sayınqaladan başqa yerlərə gedən yollar (Miyandab və Təkab yollarını istisna etməklə) yararsız idi. Nisbətən əlverişli olan Miyandab və Təkab yolları da yağılı və qarlı günlərdə keçilməz olurdu.

Mahalın cənub-qərbində Kırıflı (Kərəftu adlanır) dağı uzanır. Orada bir sıra mağaralar vardır. Dağın müxtəlif yerlərində və mağaraların divarlarında çoxlu daşüstü təsvirlər və yazılar vardır.

Mərkəzi Kürdistan əyalətinə gedən yol üzərində yerləşən Sayınqala kəndi müəyyən strateji və hərbi əhəmiyyətə malik idi. Sayınqalada Böyük xan, Mirzəcan, Qırx ayaq və Şah Məhəmməd Novdanı adlı çeşmələr axırdı. Çox güman ki, kənddə müdafiə əhəmiyyətli Sayın adlı qalanın olması ilə əlaqədar olaraq ona həmin ad verilmişdir. Şahindej ətrafında Avşar elinin Araşlı və Qasımlı oymaqlarının tayfa-tirələri yaşayırlar.

18. Avşarların yaşadıqları bölgelərdən biri də Qoşaçaydır. Hazırda Miyandab adlanır. Tarixi kitablarda mahal haqqında yazılır: «Miyandab mahalı Marağanın cənub-qərbində, Urmıya gölünün sahilində və tam düzənlikdə yerləşmişdir. O, şimaldan Kavdıl kəndi, cənubdan Tatau, şərqdən Cığati və qərbdən Urmıya gölü ilə həmsərhəddir. Miyandabın havası istiyə maildir və ərazisinin müəyyən hissəsi bataqlıqdır. Burada ilin bütün fəsillərində mal-qaranın otlaması üçün yaş yem olduğu üçün qoyunçuluq geniş yayılmışdır.

Mahalın mərkəzindən əlavə, onun böyük kəndləri olan Qabanava və Zənciravada da həftəlik bazar təşkil edilirdi. Miyandabı başqa şəhər və mahallarla rahat karvan yolları birləşdirir. Mahalın mərkəzi Miyandab qəsəbəsi idi Xanlığın başqa mahallarına nisbətən burada ipəkçilik daha artıq inkişaf etmişdir».

19. Təbriz şəhəri avşarları kök saldığı qədim şəhərlərdən biridir. Evliya Çələbi «Səyahətnamə» adlı əsərində Təbrizin zadəgan və əyanları haqqında yazır: «Xeyli zadəgan və əyanları vardır. Lakin avşar, dümbülü, dumyülü, xələç, tərəkəmə, göydolaq tayfaları çoxdur»<sup>1</sup>. Ünlü səyyah Əhalinin dilindən danişarkən avşar tayfasının özlərinin özəl ləhcəsi olduğunu qeyd edir.

20. Avşarların yaşadıqları yörələrdən biri də Savədir. Savə Hovmə, Cəfərabad, Zərənd, Xərqan, Məzliqan, Novbəran bölgələrindən ibarətdir. Bu bölgələrdə 729 kənd və qəsəbə qərar tutur. Xərqan avşarlarının cəmləşdiyi bölgələrdən biridir. Oranın təxminən 250 km uzunluğu, 80 km eni var. 200-dən çox qəsəbə və kənd yerləşir. Əhalisinin hamısı türkdür.

21. Avşar elinin binayı-qədimdən məskunlaşlığı bölgələrdən biri də Qarabağdır. Əski tarixçilər Qarabağı avşarların vətəni hesab edirlər. Qarabağda Avşar elinin araşlı oymağı binə bağlayıb. Hazırda Ağcabədi bölgəsində Avşar adlı 3 kənd, Araşlı adlı yurd yeri var. Həmin bölgədəki Hüsülü kəndinin ən böyük tayfalarından biri Ərəşli adlanır. Qarabağ Arazbarında Ərşə adlı başqa bir yurd yeri avşarların nişanəsidir.

22. Kermanşahın dağlıq hissəsində avşarlar özlərinə yurd qurublar.

23. Bojnurd və Kaşanın cənub bölgələrində kompakt halda yaşayan avşar obaları var.

24. Nişapur və Səbzvarın arasında avşarlar qədim dövrlərdən bəri yaşam sürürlər.

### **3.5. Avşar elinin köçürülməsi və say tərkibi**

Səfəvilər dönməndə avşarların mühim hissəsi Azərbaycandan, o cümlədən Qarabağdan köçürülüb, İranın müxtəlif əyalətlərində sakın edilmişdir. I Şah İsmayııl Qırxlı oymağını Xorasanın Əbivərd və Mərv vilayətlərinə köçürmüdü. Qırxlıların çox hissəsi Əbivərdin ətrafindakı Kubəqanda, Miyab Sərçəşməsində yerləşmişdilər.

I Şah Təhmasib 10.000 araşlı ailəsini Farsın Kuhgiluyə vilayətinə köçürmüdü.

I Şah Abbasın hakimiyyəti dönməndə köçürülmə siyaset kimi başlıca rol oynayırdı. O, heç bir Qızılbaş elini bir yerdə möhkəmlənməsini istəmirdi. O, araşlıları Xar, Rey və Simnan tərəflərə sürdürmişdü.

---

<sup>1</sup> E. Çələbi, **Səyahətnamə**, Bakı, 1997, səh.25.

Qırıxlı oymağından yerdə qalanlarını da Əbivərd ətrafına göndərmişdi. 1596-cı ildə İsmayııl xan Alplının başçılığı altında avşarlar özbəklərə qalib gəldikdən sonra I Şah Abbas İranın qərbindən 1500 avşarı Qoçan, Bocnurd, Dərgəz, Kəlat və Sərəxs sərhədlərinə köçürdü.

Köçürülmə siyasəti Nadir şah dövründə də davam etmişdi.

Nadirqulu xan qaynı və sərkərdəsi Lütfəli bəy Kosaəhmədliyə tapşırılmışdı ki, 12 min ailəni Urmiya avşarlarından, Marağa müqəddəmlərindən, Sayınqaladan, 2 min ailə qırıxlı oymağından köçürüb Xorasanın Əbivərd ətrafında yerləşdirsin. Onların köçürülməsi üçün 100 min Təbriz təməni xərclik vermişdi<sup>1</sup>.

Aşur xan Babalı-Avşar 1734-cü ildə Nadir şahın əmri ilə avşarlardan 3 min ailəni Xorasana köçürmüdü<sup>2</sup>.

Tarixçi Məhəmmədhüseyin Qüddusi daha sonra yazır: «Nadir Azərbaycanı tərk edərkən əmr verdi ki, Azərbaycan və İraqı-Əcəmdən 50-60 min ailəni Xorasana köçürsünlər. Onlardan 12 min ailədən çoxu avşarlardan idi. Bu köçərilərdən min ailə avşarların Kərgərlı (Qırıxlı, Qırıqlı) qolundan idi. Onlardan Kəbkan və Miyab ətrafına göndərilər. Avşarların qalanları Kəlat və ətrafında yerləşdilər. Min nəfər azərbaycanlı cavani Nadir öz qoşununa götürdü»<sup>3</sup>.

Azərbaycan tarixçisi Rəşid bəy İsmayılov yanlışlıqla qeyd edir ki, avşarlar Qarabağa və digər yerlərə Nadir şahın hakimiyyəti dönməndə Xorasandan köçüb'lər. O, avşarlar haqqında yazır: «Əfşar» tayfası Xorasan vilayətində iqtamət edərmiş. Nadir şah zamanı bu tayfanın «Əfşar» və «Qıraxlı» qəbilələri Azərbaycana köçmüşlər. Quba və Cavad qəzalarında «Qıraxlı» və Qarabağ qəzasında «Əfşar» nam kəndlərdə bu tayfa yurdlaşmışdır»<sup>4</sup>.

Bu kimi yanlışlığı tədqiqatçı Məhəmmədhəsən Vəlili də təkrar etmişdir. O, yazır: «Qayılardan Əfşar və ya Ovşari qəbiləsi, Əbülgazi Bahadır xanın dediyinə görə, «əcələ ilə yapan» deməkdir. Bunlar da Cəlairi türklərindən olub, ilk əvvəl Xorasanda, İraq və Anadoluda otururdular. Nadir şahın zamanında isə Azərbaycana hicrət etdilər. Əfşarlar iki yerə təqsim olunurlar: biri afşarlar, digəri qıraqlılar. İndi onlara Quba, Cavad qəzalarındaki Qıraqlı kəndlərində və Şuşa qəzasının Afşar kəndində təsadüf edə bilərik»<sup>5</sup>.

<sup>1</sup> Mırzə Rəşid Ədibüşşüara, Tarixi Əfşar, Təbriz, "Şəfəq", 1346 hicri şəmsi, səh.77-78).

<sup>2</sup> Məhəmmədhüseyin Qüddusi, Nadir şah, Bakı, 1999, səh.123.

<sup>3</sup> Məhəmmədhüseyin Qüddusi, Nadir şah, Bakı, 1999, səh.44.).

<sup>4</sup> Rəşid bəy İsmayılov, Azərbaycan tarixi, Bakı, 1993, səh.22.

<sup>5</sup> M. Vəlili, Azərbaycan-coğrafi-təbii etnoqrafik və iqtisadi mülakizat. Bakı, 1993, səh.49.

1727-ci ilə bağlı Osmanlı qaynağında hazırkı Ağcabədi bölgəsindəki Avşar kəndi yaşayış məntəqəsi kimi qeyd olunub. Digər Avşar kəndləri Azərbaycanda, obrazlı desək, hələ «Nuh əyyamı»ndan bəri mövcuddur.

Avşarları oturaq və köçəri zümrələrə bölən ünlü tədqiqatçı Faruq Sümer xüsusi qeydiyyat aparmışdır. O, yazar ki, hazırda İrandakı avşarların çoxu oturaq həyata keçmişlər. Onlara İranın təxminən hər yerində təsadüf edilməklə bərabər kompakt olaraq Urmiya və Xəmsə (Zəncan), Həmədan ilə Kirmanşah arasındaki Əsədabad yörəsindəki lətəmamilə oturaq həyata keçmişlər. Farsdakı inanlu (inallu) elatı arasında görünən avşar uşağı da oturaq həyata keçmişdir. Xuzistandakı gündüzlü avşarları, Kuhkiluyədəki ağacəri (ağac əri) elatı arasındaki avşar oymağı ilə Kirmandakı 5000 çadırlıq avşar təşəküllü hələ də köçəridirlər. Bunlardan başqa, Qəzvinin cənub-qərbində 97 kəndlik Əfşar adlı bir qəza var<sup>1</sup>.

Keçək avşarların say tərkibinə. Avşarların ən çox cəmləşdiyi nə Türkiyədə, nə İranda, nə Azərbaycanda, nə Əfqanistanda, nə də Suriyada özəl olaraq bu elin say tərkibi dövlət tərəfindən öyrənilməmişdir. Yalnız bəzi tədqiqatçılar avşarların sayını öyrənməyə səy göstərmişlər.

Faruq Sümerin kitabından öyrəndiyimiz bilgiyə görə, XIX yüzilliyin birinci yarısına aid «Universal coğafiya»da avşarların sayı 90.000 göstərilir və başda Urmiya olmaq üzrə onların Xuzistan, Fars və Mazandaranda yaşadıqları yazılır.

İran müəlliflərindən Mənүçehr Əfşar 1925-ci ildə çap etdirdiyi məqaləsində alman tədqiqatçılarından Špingelin yazılarına istinad edərək, İran avşarlarından 88 min ailə olduğunu göstərmişdir. Onlardan Urmiya vilayətində 25 min, Sayınqala və Zəncan vilayətlərində 10 min, Həmədanda 7 min, Qəzvində 5 min, Tehran və Rey ətrafi bölgələrdə 7 min, Mazandaranda 7 min, Xorasanda 7 min, Kirmando 6 min, Xuzistanda 10 min və Farsda 5 min ailənin sakın olduğu qeyd edilmişdir.

Fars əyalətindəki avşarların sayının 5 min ailə göstərilməsi T. Ə. İbrahimova (Şahinə) görə, dəqiq deyil. Tədqiqatçının göstərdiyinə əsaslanısaq elə XX yüzilin 20-ci illərində təkcə inallı tayfası 5 min ailədən ibarət idi.

Tədqiqatçı Faruk Sümer «Oğuzlar» adlı sanballı əsərində yazır: «XIX yüzilin başında İranda olduğu zamanda bu ölkədəki türk el və oymaqları ilə bağlı bir cədvəl hazırlayan A. Dupre bir çox bölgədə Afşarlardan bəhs edərək

<sup>1</sup> F. Sümer, Oğuzlar, 1992, səh.285-286.

saylarını bildirmiştir. Urmiyadın başqa bölgelərdə yaşayan Avşarların oymaqlarının adlarını verməmişdir. Bu bilgilere baxcaq, Azərbaycan və bilməsə Urmiya yörəsində yaşayan Afşarlar, Qasımılı və Araşlı qollarıyla iki qola ayrılmışla və Kərəcli, İmanlı, Davudlu, Heydərli, Yorğanlı, Usallı, Qılıçlı, Qənibəyli, Həsənşanlı, Kıləli, Yəhərli, Tutmaqlı, Adaklı, Kuhgiluyəli, Qarahəsənli, Əlibəyli, Terzili və Şahboranlı adlı oymaqlara bölünür. Sayları 25.000 nəfərdir (bu və bundan sonrakı saylara qadın və uşaqlar daxil deyildir). İranın digər sahələrinə gelincə, Xəmsədə (Qızılızən sahillərinə Sultaniyə və Sayınqalaya qədər uzanan Zəncan torpağında) 10.000 nəfər, Qəzvin çevrəsində (başlıca Çal ve Xufuar yörələrində) 5.000 nəfər, Həmədan çevrəsində 7.000 nəfər, Tehranın olduğu Rey bölgəsində 7.000 nəfər, Xuzistandaki Şüşter yaxınlarında 10.000 nəfər, Kirmando 6.000 nəfər, Xorasanda 8.000 nəfər, Farsda 5.000 nəfər, Mazandaranda 5.000 nəfər olmak üzrə toplam 88.000 nəfər sayıları vardır. Bu say ilə Afşarlar İranda olan türk el və oymaqlarının başında gelir. İsfahanın Flereydən bölgəsində 4-5.000 sayı sahib İnallılar ilə Xorasanın Kəlat bölgəsində yaşayan Cəlairlilərdən də bilgi alırıq<sup>1</sup>.

Tanınmış tədqiqatçı oğuzların sayı ilə bağlı daha sonra yazır: "Eyni yüzilliin ortalarında İrandakı türklərlə bağlı digər bir cədvəl də Lady Shell-e aiddir. Buna görə, hansı bir boy adı yozmadan qeyd etdiyi Afşarlar, Urmiyada (Qasımılı və Araşlı olmalı) 7.000 ev, Mazandaranda 100 ev, Tehran-Qəzvin arasında 900 çadır, Xəmsədə 200 ev və Kirmando 1.500 ev sayı sahibdir. Ayrıca Araşlı Avşarın bir qolu olan Mahmudlu oymağı Maragada 2.500 ev, İmanlı Avşarı Mazandaranda 50 ev, Usanlı Avşarı Mazandaranda 50 ev, Xar və Dəməvəndə (Tehran civarı) isə 1.000 çadır və ev, Afşar Şahsevənleri Xəmsədə 2.500 çadır, Qaçar-Afşar (türk və ləklərdən təşkil olunmuş bir oymaq) Farsda 100 ev, İnanlı Darab və Fəsada 4.800 çadır və ev, Xorasanın Kəlati Nadirdə yaşayan Cəlairlər isə 1.500 ev sayı sahib görünürdü<sup>2</sup>.

Avşarların Heydər-Məhəmmədşahlı, Səfiqulu uşağı, Cahanşahlı, Mollatarxanlı, Sultanəlili, Mirikitli, Ata uşağı, Pirmuradlı, Cəlalili, Xələc, Əşrəfli, Qasımılı, Mircanlı, Kəmərbəstili, Hamazlı oymaqlarının sayı 0,5 milyon hesab olunur.

Hazırda avşarların hazırda sayı milyonlarındadır.

Sümer, Oğuzlar, s.354-355, 357, 360.

Sümer, Oğuzlar, səh.361-646.

*IV Fəsil*

## AVŞAR ELİNİN OYMAQLARI VƏ TAYFA-TİRƏLƏRİ

Avşar elinin Adaxlı, Araşlı, Alplı, Bəgişli, Qasımılı, Qutulu, Qırxlı, Qılıçlı, Qənibəyli, Qarahəsənli, Davudlu, İmanlı, Kərəcli, Giləli, Gözüböyüklü, Gündüzlü, Mahmudlu, Tutmaqlı, Tərzili, Əmirli, Əlibəyli, Ərəbli, Yəhərli, Yorğanlı, Şahboranlı və başqa oymaqları var.

Əhməd Kəsrəvi avşarları bir neçə qola ayırır. Həmin qollar: qırxlı, babalı, cəlayır, kosaəhmədli, gündüzlü, inallı, araşlı, alplı, imirli, bəgəşli.

B. Nikitinə görə avşarlar şamlı, usalı, qasımılı, imanlı, araşlı, gündüzlü, bəgəşli, kuhgiluyəli qollarına bölünür.

Tarixçi Tohid Məlikzadə «Salmasın on min illik tarixi» adlı əsərində Avşar elinin 11 tayfa-tirəsini göstərir. Həmin tirələr: Şamlı, Usanlı, Qasımılı, İnanlı, Araşlı, Gündüzlü, Təkəşli, Kəhgilulu, Qırxlı, Təkəli, Əmirli. Tohid Məlikzadə ilə Nikitinin bölgüləri yaxındır. Lakin T. Məlikzadə Bəgəşli əvəzinə Təkəşli yazıb ki, Avşar elində bu adda oymaq yoxdur.

Oskan Mann avşarları qasımılı, araşlı, kosaəhmədli, qutulu, təkəli, inanlı, bəgəşli, qırxlı, imirli, gündüzlü, təkəlilər qollarına paylaşdırır.

A. Dupreyə görə, Urmiya avşarları Araşlı və Qasımılı adlı oymaqlardan, kərəcli, imanlı, davudlu, usallı, qılıçlı, qənibəyli, kiləli, tutmaqlı, adaqlı, qarahəsənli, əlibəyli, tərzili, şahburanlı, yəhərli, kuhgiluyəli adlı tayfalardan təşkil olunub.

İran tarixçisi Məhəmməd Xalıqi Müqəddəmin yazdıqlarına görə, Tikab (Tikantəpə) yörəsinin Əcirli bölgəsində Avşar elinin ustachi, badamlı, pətəkli, cənkli, hasarlı, qəmişli, gözəlli, laləli, nəxtalı, yeləkli tirələri yaşayırlar. Aşağı Əhmədabad yörəsində alıcı, təndirli, çublu, saqılı tirələri qərar tutublar. Göyağac ətrafında isə ətaqlı tirəsi binə bağlayıb.

Tikabin ətrafında və bölgələrində yaşayan avşar tirələri: bədirli, sarıcalı, qırxlı, yəhərli.

Şahindej (Sayinqala) şəhərin ətrafında avşar elinin həsənli, xocalı, dəvəli, əqrəbli, qozlu, mamalı tırələri məskunlaşmışlar. Şahindejin Çahardəvəli mahalında çiçəkli, davudlu, zeynallı, qanqanlı, qaraqoyunu, tozlu, novruzlu tırələri qərar tutublar.

Sayinqala məntəqəsində qurtbəyli, xorasanlı tırələri məskunlaşmışlar.

Zəncanın Oryad bölgəsində yaşayan avşar tırələri: almalı, bəyamlı, bəyanlı, fəxrili, xəndəkli.

Zəncanın Çaypara bölgəsində buta bağlayan avşar tırələri: alvarlı, pirili, mehdili, dadlı, əzizli və qaraoqlanlı.

Aşağı və Yuxarı Zəncanrudda qərar tutan avşar tırələri: almah, qoluqışalı, iydəli, bəhrəmli, paşalı, məlikli, mustafalı, muxtarlı, xələfli (qaraçəryan kəndində), nəzərli, həşimli, hamamlı, ocaqlı, mollalı, mehrli, zinətli, rəhmanlı, dədəli, radlı.

Zəncanın Qənibəyli və Qızılıkeçili bölgələrində mehdili, nəcimli, kərimbəyli, nasırlı, rzalı, tağılı, şirli, məhərrəmli, musalı, rəhimli, əhmədli, həmzəli, qənili, muğanlı tırələri yaşam sürürlər.

Zəncanın Ənquran bölgəsində qaramusanlı, qozlu, gülablı, cahanlı, muğanlı, cumalı, xaslı, bədirli, armudlu, iydəli, iyəli, əhmədli, xocalı, davudbəyli tırələri sakındırlar.

Zəncanın İcrud, Səidabad və Qoltuq bölgələrində qərar tutan avşar tırələri: qozlu, qaragözlü, həsənli, çayırlı, həşimli, korhəsənli, nədirli, nəqibli, nəsirli, cəfərli, nağılı, novruzlu, musalı, mahmudlu, məhəmmədli, kavəli, kərəmli, kərimbəyli, əhmədli, yavərli, yektaли, tarlı, pərvizli.

Zəncan şəhərinin ətrafında yaşayan avşar tırələri: adnalı, azərli, hasarlı, ağacanlı, ağcalı, ağabəyli, əhmədxanlı, əhmədli, hamamlı, qaraxılı, imamlı, sarıcalı, almalı, şücalı, şəkərli, nədirli, səhbətli, çapuqlu, həsənli, haqverdili, həmzəli, heydərli, paşalı, əbucanlı, pərçəmli, pənahlı, pirili, tarlı, barathlı, bozquşlu, nəbili, bəyməhəmmədli, bəhrəmli, tohidli, kavəli, kərimbəyli, gövhərli, gəncəli, məhərrəmli, nemətli, mirili, zeynallı, qozlu, müqimli, hadılı, yarılı, kakalı, qaratuşlu, rəcəbli, zəfəranlı, zamanlı, zinətli, rəfili, ramazanlı, muradlı, mədədli, mənsurlu, mollalı.

Zəncanın Xürrəmdərə məntəqəsində çıçıqlı, xəlifəli tırələri məskunlaşmışlar.

Zəncanın Aşağı və Yuxarı Qarapöstə bölgəsidə, Xalxalın Kağızkünən bölgəsinə sərhəd ərazilərdə köç-düşlə məşğul olan Avşar elinin tırələri: heydərli, musalı, rüstəmli, bəndəli, rəsullu, zareli, rəşidli,

rzalı, bəyməhəmmədli, mirzəxanlı, muxtarlı, nəbili, muradlı, pərçəmli, müslümlü, iydəli, məlikli, kazımlı.

Xalxalın cənubunda Kağıkunan, Xuruşrüstəm və Şahrud bölgələrində avşar elinin səədli, şatiranlı, (bizi görə bu oymaq Səqaqi elinə mənsubdur) təğtəmşili tirələri dövran keçirirlər. Qacar hakimiyyətinə qədər Xalxalın başçıları Avşar elinin Səədli oymağından olublar.

Yuxarı Tarom bölgəsində buta bağlayan avşarlar dədəli, səfili, musalı (Çorzaq kəndində), murtuzlu (Dram kəndində), mirzəxanlı, kərimbəyli, nasırı, novruzlu və başqa tirələrdən ibarətdir.

Aşağı Tarom bölgəsində isə binə bağlayan avşarlar qulallı, qaradəvəli, mustafalı, zülqədr tirələrindən təşkil olunublar.

Əbhərin cənub hissəsində Avşar elinin İnanlı oymağı köç-düşlə məşğuldurlar. Bu oymaq rahatlı, şülkəli, qaracalı, qonqurlu, ağsaçlı, şahverənli, çariqli tayfalarına bölünürler. Onlar Əbhərin cənub hissəsindəki Qamışlı bölgəsindən Qıtaliyə qədər, Xərçanın ətəklərindən, Böyük Zəhraya kimi yayılıblar. Qışlaqları Qumun cıvarından ta Məhəmmədəlixan qalasına qədər ərazilərdir. Ordan da Gedəğ bölgəsinə kimi gedirlər.

Əbhərin ətrafında avşarların inanlı, baliqli, iydəli tirələri yaşıyırlar. Oranın Dündəngə bölgəsində inanlılar qərar tutublar.

Avşarların qışlaqlarında və Qidar bölgəsində məskunlaşan tirələr: əbucanlı, aslanlı, avşarlı, ağaçlı, tohidli, teymurlu, ciqli, çıpiqli, çırikli, həsənli, xəlifəli, doğanlı, şahverdili, tahirli, abbaslı, isabeyli, qadirli, qaruğlu, qaradolaqlı, keçəlalılı, kürdlü, küşkanlı, gümüşlü, məhəmmədşahlı, məhəmmədli, mehdili, vermanlı, yarəhmədli, yəqinli.

Secas bölgəsində avşarların dabanlı, Qidar bölgəsinin ətrafında şixlı, duraqlı, Bəzinəçayı bölgəsində ağızlu, əmirli, tozlu, Sultaniyyə cıvarında sarıcalı, bozmuşlu, yaqublu, Gözəldərə kəndində mehrli, Binab şenliyində pənahlı, Zakir şenliyində salmanlı, usanlı tirələri sakındırlar.

Qəribi Xərçan bölgəsində məskunlaşan avşar tirələri: ağçalı, çıpiqli, qanqanlı, qəmişli.

Şərqi Xərçan yörəsində buta bağlayan avşar tirələri: avşar-məhəmməd və başqaları.

Takistanın cənubunda Əfşariyyə bölgəsində və Qəzvində yaşayan avşar tirələri: muradbəyli, vəlicanlı, sadıqlı, bəgişli, təkəli və başqaları.

Savənin Xərçan bölgəsində dövran sürən avşar tirələri: bəyanlı, yarpızlı.

Savənin Zərənd yörəsində qərar tutan avşar tırələri: həfişli, sultanhəmədli, şirəlibəyli, qəmişli, tozlu, musalı, nəzərlı, bəyanlı, tohidli, şərəfli, balıqlı.

Qorvə bölgəsində avşar elinin guvanlı, pirimli tırələri binə bağlayırlar. Qorvə ətrafındakı tırələrdən bəziləri qışlamağa Qidara gedərlər. Qidara gedən tırələr: qəmçəli, baharlı, çımqıqlı, dirəkli, qamlı, giləkli və başqaları.

Qızılızən çayının Bicar bölgəsinə axan hissəsində yaşayan avşarların tırələri: çıpiqlı, qəmişli, iydəli, bəyanlı, qaracalı, qaraməhəmmədli, qıçılı, muğanlı.

Quzey Azərbaycanda Avşar elinin Araşlı (Ağcabədi), Qırxlı (Tovuz), Xırmandalı (Biləsuvar, Masallı) oymaqları qərar tutublar.

#### **4.1. Alplər**

Alplı oymağı Avşar elinin böyük qollarından biridir. Faruq Sümerə görə alplilar Köbəkli oymağından ayrılmışlar.

Alplı oymağından bir çox ünlü əmir çıxıb. Həmin simaların bəzilərini yazımızda qeyd edəcəyik.

#### **İsmayıllı xan Alplı-Avşar**

İsmayıllı xan 1589-cu ildə I Şah Abbasın göstərişi ilə Yusif xanı vəzifəsindən kənarlaşdırıb Vəli xanla birgə Kirmanı idarə etməyə başladı. 1592-ci ilədək Kirman əyalətinə başçılıq etdi. I Şah Abbas 1602-ci ildə onu Kirman əyaləti bəylərbəyliyindən çıxarıb Fərəh vilayətinə hakim göndərdi. İsmayıllı xan 1605-ci ilədək Fərəhin hakimi olmuşdu.

İsmayıllı xan 1003-cü ildə (1614\1615) Kazerun hakimi təyin edilmişdi.

#### **Ərdoğdu xan Alplı-Avşar**

Ərdoğdu xan I Şah Abbasın hakimiyyəti dönenində Sistan, Fərəh və İsfizarın valisi olmuşdu.

#### **4.2.Araşlılar**

Avşar elinin böyük oymaqlarından biri Araşlı adlanır. Öncə Qarabağın Arazbar qəzasında Arşa deyilən sahəsində yaşayırdılar.

Əski qaynaqlarda bəzən arşalı kimi də yazılırdı. Sonrakı mənbələrin əksəriyyətində adları arşalı kimi keçir.

Ağcabədi bölgəsində Araşlı adlı toponim vardı.

I Şah Təhmasib 10.000 arşalı ailəsini Farsın Kuhgiluyə vilayətinə köçürdü.

### **Mənsur bəy Araşlı-Avşar**

Faruq Sümer onun haqqında yazır: «Mənsur bəy Uzun Həsən bəyin hələ aqqoyunluların başçısı olmazdan əvvəl onun yaxın nökərləri (yoldaş) arasında idi. Qüvvətli bir ehtimala görə, Mənsur bəy Suriya avşarlarının mənsub idi. Həsən bəyə sədaqətlə xidmət etdikdən sonra İran fəth olunanda tabeliyindəki avşarlarla bu ölkəyə gəlmiş və Kuhgiluyə valisi təyin olmuşdu.

Uzun Həsən bəyin oğlu Fars valisi Xəlil mirzənin 1467-ci ildə təşkil etdiyi rəsmi keçiddə (yasalda) Mənsur bəy də öz əsgəri birliyi ilə iştirak eləmişdi. Mənsur bəyin Otluqbeli (paytaxt) müharibəsində iştirakına dair Rumlu Həsən bəyin sözlərinə inanmaq müşkuldür. 1497-ci ildə aqqoyunlu taxtına əla keçirmək üçün hərəkətə keçən Məhəmmədi mirzə Şirazı Pörnək Qasım bəyin əlindən alaraq Mənsur bəyə vermişdi. Pörnək Qasım bəy Azərbaycan hakimi aqqoyunlu Əlvənd və onun bəylərbəyisi İbə sultan tərəfindən Farsa göndərilsə də, avşarlar onu məglub etmiş, hətta Qasım bəyi əsir almışdılar”.

Mənsur bəyin Həsən bəy adlı oğlu vardı.

### **Həsən sultan Araşlı-Avşar**

Həsən bəy Mənsur bəy oğlu Kuhgiluyə vilayətində doğulmuşdu. Atasının yanında hərbi xidmətdə olmuşdu. I Şah Təhmasibdən sultan ünvanı almışdı.

Həsən sultan şahın qızı ilə evlənmişdi. Məhəmməd mirzə adlı oğlu vardı.

### **Şahrux xan Araşlı-Avşar**

Əsl adının Məhəmməd mirzə olduğu bilinir. Həsən sultanın oğlu, Mənsur bəyin nəvəsidir. 1534-cü ildə Əlvənd xandan sonra Kuhgiluyənin hakimi olmuşdu. Şahrux xan adı ilə hakimliyə təyin olunmuşdu.

Şahrux xan 1557-ci ildə hakimlikdən çıxmışdı.

### **Xəlil xan Araşlı-Avşar**

Xəlil xan Kuhgiluyə cıvarında yaşayırıdı. I Şah Təhmasibə xidmət etmişdi.

1577-ci ildə II Şah İsmayıл vəfat etdi. Əmirlər ayaqlandılar. Araya girən Xəlil xan Avşar qızılbaşları sakinləşdirdi.

Xəlil xan 1580-ci ildə Düzməcə (yalançı) İsmayıл mirzə tərəfindən öldürüldü.

Xəlil xanın Rüstəm bəy, Şahqulu bəy adlı oğlu vardı.

### **Rüstəm bəy Araşlı-Avşar**

Rüstəm bəy Xəlil xanın oğludur. I Şah Təhmasibin, II Şah İsmayılin və Sultan Məhəmməd Xudabəndənin hakimiyyəti döñəmində orduda xidmət etmişdi.

Rüstəm bəy atası ilə birlikdə 1580-ci ildə Düzməcə (yalançı) İsmayıl mirzə tərəfindən öldürüldü.

### **Şahqulu bəy Araşlı-Avşar**

Şahqulu bəy Xəlil xanın oğludur. Əmisioğlu İskəndər xanı öldürüb Kuhgiluyə əyalətində hakim oldu.

Lakin Şahqulu xan da öz qohumu Əbdüllətif bəy oğlu Həsən bəyin müxalifəti ilə qarşılanmış, bir müddət hər ikisi Kuhgiluyədə düşmən kimi yaşamış, nəhayət Şahqulu xan 998-ci ildə Shirazda Həsən xan tərəfindən qətlə yetirilmişdi.

### **Əbülfət bəy Araşlı-Avşar**

Əbülfət bəy Kuhgiluyə ətrafında doğulmuşdu. Mənsur bəyin nəvəsidir. Avşarlar Əmir xanı qovaraq onu özlərinə hakim seçdilər.

### **İskəndər xan Araşlı-Avşar**

İskəndər xan Kuhgiluyə yörəsində yaşayırıdı. Xəlil xanın qardaşı oğludur. 1580-ci ildə Kuhgiluyə vilayətinə hakim təyin olundu.

İskəndər xan əmisioğlu Şahqulu xan tərəfindən öldürüldü.

### **Bədr xan Araşlı-Avşar**

Bədr xan İskəndər xanın qardaşıdır. Sultan Məhəmməd Xudabəndəyə xidmət etmişdi. Bir müddət Astarabadın başçısı olmuşdu.

### **Əbdüllətif bəy Araşlı-Avşar**

Kuhgiluyənin adlı-azman əmirlərindən idi. Bölgənin ictimai-siyasi yaşamında önemli rol oynamışdı.

Əbdüllətif bəyin Həsən bəy adlı oğlu vardı.

### **Həsən xan Araşlı-Avşar**

Həsən xan Əbdüllətif bəyin oğludur. Şahqulu xanı öldürüb, Kuhgiluya hakimi olmuşdu.

Müzəffər bəy Qaradağının qalabaşılığı dönəmində Qəhqəhə qalasında yatan dustaqlar qaçmaq qərarına gəlirlər. Qaçmağa hazırlaşanların arasında osmanlı böyükleri Mustafa paşa, Əhməd paşa, kurd əmirləri Şahqulu bəy və Xalid bəy də vardi. Onlar sözü bir yerə qoyub qalabaşı Müzəffər bəyi öldürdülər. Bir müddət içəridən qalanı idarə etməyə başladılar. Osmanlı paşaları və kurd ağaları özlərini ədəbsiz apardıqlarına görə dustaqlardan biri, keçmiş Kuhgiluya bəylərbəyi Həsən xan Avşar inciyib, aralandı. Qardaşları və övladları ilə birgə osmanlı paşalarını və kurd ağalarını qılıncdan keçirdi...

### **Vəli xan Araşlı-Avşar**

Vəli bəy önce qorcu kimi I Şah Təhmasibin sarayında xidmət etmişdi. 1576-cı ildə I Şah Təhmasib yenidən yorğan-döşəyə düşdü. Ə davət yenidən qızışdı. Hər kəs öz namizədini dəstəklədi. Şah vəfat etdi. Sarayın mühafizəsini, dərgahın keşiyini hərəmxana yüzbaşısı Vəli bəy Avşarın başçılığı ilə avşar, rumlu, qacar, bayat və varsaq tayfalarından olan qorçular çəkirdilər. Vəli bəy qapını bağlayıb, heç kimi içəridən çölə, bayırdañ daxilə buraxmadı.

Bu tayfalar, eləcə də Vəli bəy çalışırdı ki, taxta İsmayııl mirzə əyləşsin. İskəndər bəy Türkman Vəli bəyini sözləri idə deyir ki, şahzadə Heydər həmin səhər ona, qoşunlara qapıları açmaq əmrinin verərsə, Kermanın idarəsini və qorçubaşı vəzifəsini təklif etmişdi. Vəli bəy qapılara qədər getdikdən sonra şahzadənin yanına qayıtmış və

demişdi ki, «vicdansız» qorçular heç kimin nə saraya girməsinə, nə saraydan çıxmamasına razı deyillər.

II Şah İsmayıл 1576-ci ildə taxta əyləşəndən sonra avşarların zəhmətini dəyərləndirdi. Vəli bəyə xan ünvanı verib, Kermana bəylərbəyi yolladı. Onun əmisioğlu, Kerman hakimi Məhəmmədqulu bəyə isə xan ünvanı verib, qorçubaşı təyin etdi.

Vəli xan 1578-ci ilin fevralın 13-də Şah Məhəmməd Xudabəndənin fərmanı ilə Kerman əyalətinə yenidən bəylərbəyi təyin edildi. O, Sultan Məhəmməd Xudabəndənin əmri ilə 1583-cü ildə Abbas mirzəni dəstəkləyən Xorasan əmirlərinə qarşı savaş açdı. Üsyançılar Qulu bəy Avşarın sayesində cəzalarına çatmadılar.

Vəli xan 1588-ci ilədək həmin əyalətə başçılıq etdi.

Vəli xan 1588-ci ildən 1589-cu ilədək qorçubaşı vəzifəsində çalışmışdı.

Vəli xan Avşar 1589-cu ildə I Şah Abbasın göstərişi ilə Yusif xanı vəzifəsindən kənarlaşdırıb, qorçubaşı İsmayıл xan Alplı-Avşarla birgə Kermanı idarə etməyə başladı.

Vəli xan ikinci dəfə Kermanı 1592-ci ilədək idarə etdi. Sonra Şah Abbas onu qocalığı ilə bağlı təqaüdə göndərdi. Kerman əyalətini ona tiyul kimi verdi ki, bir guşədə əyləşib, əbədi dövlətə dua etməklə məşğul olsun.

Vəli xanın Bəktaş xan adlı oğlu vardı.

### **Bəktaş xan Araşlı-Avşar**

Bəktaş xan Vəli xan oğlu 1588-ci ildə atasından sonra Kerman əyalətinin bəylərbəyi oldu. «Qızılbaşlar tarixi»nin anonim müəllifi yazır: «Xacə İxtiyarəddin Əbdülqadir Kirmanının saxtakarlıqla əldə edilmiş dövlətinin və Ağa Kamalının oğlu Ağa Zeynəddinin əmlakını ələ keçirilməsi Vəli sultanın oğlu Bəktaş bəyə həvalə edildi. Bəktaş bəy bacarıqlı və hiyləgər adam olduğu üçün əlindən gələn üsullarla Xacə Əbdülqadirin qızını aldı. Xacə və onun ağılı, dəyənətli, cavan oğlu Mirzə Məhəmməd Müzəffər bu itkiyə dözməyib, Kəbəni ziyarət etmək bəhanəsiylə çıxb getdilər.

Bəktaş bəy onların hər il on min təmən gəlir verən mülklərini, Kermanın digər zadəganlarını və sultanlarının əmlakı ilə birlikdə öz əlinə keçirdi və atasına sultanlıqdan yalnız quru ad qaldı və get-gedə işi o yerdə çatdırıldı ki, seyidlər seyidi və səadət mənbəyi, islam məmləkətlərinin seçilmişsi və insan tayfaların yolgöstərəni Əmir

## **Avşarlar**

Qiyasəddin Mirmiranın qızına evləndi və Yəzdi (də) əlinə keçirib, özünü xan və sultan adlandırdı»<sup>1</sup>.

İran tarixçisi Mahmud Hümmət «Kerman tarixi» kitabında yazır ki, I Şah Abbasın Bəktaş xanla ədavəti vardı. O, anasının ölümündə Bəktaş xandan da şübhələnirdi<sup>2</sup>. Bu faktın dəqiqliyini bilmirik. Onu bilirik ki, I Şah Abbas doğurdan da Bəktaş xanın əlindən yanlıdı idi. Onun özbaşinalığına dözə bilmirdi. Ona görə də Fars əyalətinə bəylərbəyi təyin etdiyi Yaqub xan Zülqədəri öyrətmışdı ki, Bəktaş xanı aradan götürsün. «Qızılbaşlar tarixi»ndə yazılır: «I Şah Abbas İbrahim xan Zülqədrin oğlu Yaqub xanı Farsa hakim təyin etdikdən sonra (Yaqub xan yola düşüb) Yəzdə çatdıqda, Bəktaş xan onu və söhbət zamanı mülazimləri ilə birgə həbs etsin. O, (Yaqub xan) onların istəyində duyuq düşüb, yorgunuğunu bəhanə gətirərək, Əhəristanda yerləşən Bağı-Gülşəndə dayandı, həmin günün axşamı icazəsiz və vidalaşmadan Farsa yollandı. Orada müstəqil olan kimi qoşun toplayıb, 10-12 min nəfərlə Yəzdə tərəf yeridi. Bəktaş xan yanında olan süvari və piyadaları cəm edib, min nəfərlə onun qarşısına çıxdı və Yəzdin 4 fərsəxliyində yerləşən Cəmtəst düzənlilikdə düşmən qoşunlar üz-üzə gəldilər. Bəktaş xan mərdliklə vuruşsa da, bəxti müsaid olmadığı üçün məglub oldu və geri qayıtdı. Yaqub xan onu təqib etdi. O, (Bəktaş xan) Mirmiranın (Əmir Qiyasəddinin) hündür hasarları olan evində gizləndi. Yaqub xan Əhəristanda düşərgə saldı və bir neçə nəfəri onu gözətləməyə saxladı. O, (Bəktaş xan) gecə istədi ki, evin arxasında olan qapıdan çıxıb, Kermana getsin. Onu gözətləyən İbrahim bəy Alıcı Zülqədr onunla rastlaşıb, tanındı və istədi ki, onu tutub (Yaqub) xanın yanına aparsın. Bəktaş xan qəzəblənib, o qədər vuruşdu ki, (axırda) həlak oldu»<sup>3</sup>.

## **Məhəmmədqulu xan Araşlı-Avşar**

Məhəmmədqulu sultan Veli xanın əmisioğludur. O, 1576-cı ildə Kerman əyalətinin bəylərbəyi təyin edilmişdi. II Şah İsmayıllı onu bəylərbəyilikdən azad edib, saraya qorçubaşı gətirdi.

II Şah İsmayıllı ona xan ünvanı vermişdi.

Şah ölündən sonra məmləkəti müvəqqəti idarə etmək üçün «ağsaqqalar şurası» yarandı. Şuraya Ustachi elindən, Pirə Məhəmməd

<sup>1</sup> Qızılbaşlar tarixi, Bakı, 1993, səh.33.

<sup>2</sup> M. Hümmət. Kerman tarixi. səh.33-34.

<sup>3</sup> Qızılbaşlar tarixi, Bakı, 1993, səh.33.

xan Çavuşlu, Türkman elindən Əmir xan Mosullu, Şamlı elindən Sultan Hüseyin xan Bəydili, Təkəli elindən Müseyib xan Şərəfəddinli, Avşar elindən Məhəmmədqulu xan Araşlı daxil idi.

Əliqulu xan Fəthoğlu-Ustachi şahzadənin beynini doldurdu ki, qorçubaşı Məhəmmədqulu xan Avşar Məhəmməd xan Türkmanla bərabər ananın ölümündə iştirak etmişdi. Niyə onlardan qisasını almırsan? Həmzə mirzə qorçubaşını hədələməyə başladı. Məhəmmədqulu xan 1585-ci ildə qardaşıoğlu Cabbarqulu bəylə qaçıb osmanlılara qoşuldu.

Məhəmmədqulu xanın Yusif xan adlı oğlu vardı.

### **Yusif xan Araşlı-Avşar**

Yusif xan Məhəmmədqulu xan oğlu Qızılbaşların tanınmış simalarından idi. Bir müddət Əbərkuh hakimi olmuşdu. Tez-tez Kerman hakimi Bəktaş xanla əlaqə saxlayırdı. Tarixçilər yazırlar ki, o, həlim, səxavətli, dərvıştəbiətli adam idi, alimlərə və şairlərə iltifat göstərirdi. Ağılı adamlarla bir saatlıq söhbəti yüzillik hökmədarlığı bərabər tuturdu. Onun məclisində olanlar söhbətində doymurdular.

1588-ci ildə Bəktaş xanın ölümündən sonra Yaqub xan Zülqədərin xahişi ilə Kerman əyalətinin bəylərbəyi oldu. Bəktaş xanın tikdirdiyi dağ qalasını möhkəmləndirib, orda əyləşdi. Fərman verilmədən hakim olduğu üçün I Şah Abbasın zavalına gəldi. İsmayıll xan Alplı-Avşar 1589-cu ildə Şah Abbasın göstərişi ilə Yusif xanı vəzifəsindən kənarlaşdırıb, qorçubaşı Veli xanla birgə Kermanı idarə etməyə başladı.

### **Cabbarqulu bəy Araşlı-Avşar**

Cabbarqulu bəy Məhəmmədqulu xanın qardaşıogludur. Sarayda xidmət etmişdi. Həmzə mirzənin məkrli planından duyuq düşüb, xəbəri əmisiñə çatdırılmışdı. Əmisi ilə birlikdə osmanlı tərəfə qaçmışdı.

### **Əmiraslan sultan Araşlı-Avşar**

Əmiraslan sultan Araşlı I Şah Təhmasibin hakimiyyəti döñəmində tanındı. Şahın oğullarından Sultan Əhməd mirzənin lələsi idi. 1578-ci il hadisələrində II Şah İsmayılin (İsmayıll mirzənin) tərəfdarlarından sayılırdı.

Təhmasibqulu bəy adlı oğlu vardı.

### **Təhmasibqulu xan Araşlı-Avşar**

Təhmasibqulu bəy Əmiraslan sultan oğlu II Şah İsmayıla və Sultan Məhəmməd Xudabəndəyə xidmət etmişdi. Şahdan sultan ünvanı almışdı. 1585-ci ildə qorçubaşı Məhəmmədqulu xan osmanlıların yanına qaçandan sonra Həmzə mirzə onu həmin vəzifəyə təyin etdi.

Təhmasibqulu sultan Şah Məhəmməd Xudabəndə Səfəvinin qorçubaşı idi. Şahdan xan ünvanı almışdı.

Təhmasibqulu xan I Şah Abbasın hakimiyyəti dönməində Həmədanın hakimi oldu.

Təhmasibqulu xan 1591-ci ildə göstərdiyi itaətsizliyə görə öldürüldü.

### **Əli sultan Araşlı-Avşar**

Əli sultan Şah Məhəmməd Xudabəndənin hakimiyyəti dönməində üzə çıxan avşar əmirlərindəndir. I Şah Abbasın hakimiyyəti çağında Şirvan bəylərbəyiliyinin nahiyyələrindən birinə başçılıq edirdi.

### **Xudaverdi xan Araşlı-Avşar**

Xudaverdi xan 1629-cu ildə Uşnəviyyə qalasının hakimi olmuşdu.

### **İskəndər xan Araşlı-Avşar**

İskəndər xan 1629-cu ildə Sulduz mahalının hakimi olmuşdu.

### **Əlimərdan xan Araşlı-Avşar**

Əlimərdan xan Urmiya şəhərində anadan olmuşdu. Oymaqlarının başçısı olmuşdu.

Əlimərdan xanın Fətəli bəy, Məsuməli bəy, Əli bəy, İbrahim bəy, Hüseyn bəy adlı oğulları vardı.

### **Fətəli xan Araşlı-Avşar**

Fətəli xan Əlimərdan xan oğlu Urmiya şəhərində doğulmuşdu. Mədrəsə təhsili almış, amma hərb sənətini seçmişdi. Nadir şah Qırxlı-

Avşara xidmət etmişdi. Çərxçibaşı rütbəsində qoşun sərkərdəsi olmuşdu. Döyüşə hamidian əvvəl atılırdı.

Fətəli xan strateq, tədbirli bir sərkərdə idi. Əfqanistanda Nadir şahın ordusu keçilməz bir çaya dirənmişdi. Fətəli xan qadınların saçlarını, atların quyruğunu kəsdirib, sicim toxutdurub, körpü hazırlamışdı. Əskərlər bu körpündən keçib, düşmənləri məhv etmişdilər. Hindistanda fillərdən qorxan əskərlər naçar qalmışdilar. Fətəli xan dəvələrə yanmış məşəllər bağlayıb, fillərin üstünə göndərmişdi. Fillər dəhşətə düşüb, geri qayıdaraq, öz adamlarını əzmişdilər.

Fətəli xan rəhmli, qeyrətli, qoçaq, insansevər bir şəxsiyyət idi. Nadir şahdan incik düşən Avşar elinin oymaq başçılarını ətrafına toplayıb, maaş və məvacib təyin etmişdi. Nadir şah tərəfindən kor edilmiş Məhəmmədkərim xan Qasımlıya və Bəhram xan Araşlıya mehribançılıq göstermiş, aylıqla təmin etmişdi. O cümlədən Nadir şahın kor etdiyi Bisütun xan Babaəli bəy oğlu Avşarı, Qasım xan Avşarı, Mömün xan Qasımlı-Avşarı da qanadının altına çəkmiş, qayğı göstermiş, hər birinə tiyul-soyurqal bağışlamışdı.

Fətəli xan elmə dəyər verən, bilik qiymətləndirən bir hakim idi. Ədəbiyyat bilicisi kimi şairə hörmət, şeirə qiymət verirdi. Sarayında neçə-neçə söz, qələm ərbabları yer tapmışdı. Ünlü Avşar şairi Firudin bəy Mina onun sarayında təbiyə almışdı. Ünlü ədəbiyyatşunas və bioqraf Məhəmmədəli Tərbiyat «Danışməndani-Azərbaycan» kitabında yazır: «Fətəli xan Avşar Urməvinin qulamzadələrindəndir. İsfahanda uşaqlığında Fətəli xanın oğlanları Rəşid bəy və Cahangir xanla bir yerdə böyüküb, boy-a-başa çatmış, bu ölkədə Dərviş Məcid, Azər, Hatif, Səbahı, Aşıq və Müştəq kimi şeir və ədəbiyyat sevən şəxslərdən təbiyə alıb, görkəmli şeirşunas və söz ustası olmuşdur. Onun bir sıra gözəl məzmunlu və məlahətli şeirləri vardır»<sup>1</sup>.

Fətəli xanın ömrü döyüşlərdə, yürüşlərdə keçib. Yaşam yoluna diqqət yetirdikdə, qanlı savaşlar görürük.

Fətəli xan 1738-ci ildə Bəlucistana yürüş edən Avşar ordusuna yardımçı kimi göndərilmişdi. O, bu yürüsdə qəhrəmanlıq göstermişdi.

Nadir şah Hindistana yürüş edəndə, 1739-cu ildə Ənbaladə ailəsini Fətəli xanın yanına qoymuşdu. Fətəli xan onun inandığı, etibar etdiyi adamlar sırasında idi.

Fətəli xan 1743-cü ildə üsyançı yalançı şahzadə Sam mirzəni və dağlıları ram etmək üçün şahzadə Nəsrulla mirzə ilə 15 minlik qoşunla

<sup>1</sup> M. Tərbiyat, Danışməndani-Azərbaycan, Bakı, Azərnəşr, 1987, səh.223.

Şirvana gəlmişdi. 1744-cü ildə Fətəli xan və Aşur xan Babalı-Avşar üsyانçiların üzərinə hücuma keçdilər. Onlar qələbə çalıb üsyانçiların mərkəzi Ağsu qalasını tutdular. Orda olan ləzgi qarnizonunun əskərlərini əsir etdilər.

Fətəli xan 1745-ci ildə (hicri qəməri 1158-ci ildə) Nadir şahın göstərişi ilə 5 min nəfərlik qoşunla Urmianın sərhədlərini qorumuşdu. Həm də oranın hakimi olmuşdu.

Nadir şahın ölümündən sonra, 1747-ci ildə Fətəli xan Farsın hakimi olmuşdu. Fars əyalətində yaşayan Bayat elinin başçısı Saleh xan onu və qardaşı Məsuməli xanı qovub, Şirazdan çıxartmışdı. 1747-ci ilin sonlarında Fətəli xan ana yurduna Urmiyaya gəlib taxta çıxdı. Urmianın ilk müstəqil xanı oldu.

Mehdi xan doğma tayfası qasimlıları başına toplayıb, Fətəli xan Araşlini Urmiya hakimliyindən uzaqlaşdırmaq qərarına gəldi. Urmiya xanlığı qasimlıların qanuni haqqı hesab olunurdu. Fətəli xan özünə arxayıñ olduğundan onu vecinə almadı. Mehdi xan qoşunla şəhərə yaxınlaşdı. Urmianın darvazasında dayanıb, onu təhdid etdi. Urmiya əhli, əsasən də qasimlılar Fətəli xandan narazı olduğundan qaçıb, Mehdi xanın yanına gəldilər. Fətəli xan özünə güvənə-güvənə hakimliyini bada verdi.

Mehdi xan taxta yiyələndi. Müstəqilliyini elan etdi. Qılıncının gücünə Urmianın başçısı olduğundan Azərbaycan hakimi Əmiraslan xan Qırxlı-Avşarı saya salmırıldı. Ətraf xanlar da onun cəsarətindən çəkinirdilər. Üsyانçı kürdlər də qorxularından gəlib, tabeçiliklərini bildirdilər.

Mehdi xan Urmiyada möhkəmlənəndən sonra adamlarından bir neçəsini göndərdi ki, Fətəli xanı onun yanına gətirsinlər. Fətəli xan tutulub, gətiriləndən sonra Mehdi xan onun mal-dövlətini Avşar eli arasında böldü. Onu və qardaşlarını ev dustağı etdi. Bəzi narazı adamlar Fətəli xanın salamat qalmasını istəmədilər. Mehdi xanı təhrik etdilər ki, onu öldürsün. Fətəli xanın adamları bu xəbəri eşidib, üsyان qaldırdılar. Mehdi xanın atası Həsən xana sisfər etdilər ki, oğlunu bu işdən çəkindir. Həsən xan oğlunu yanına çağırıb, danlayıb dansadı ki, Fətəli xan el böyüyü və hakim olub. Əgər onu öldürsən, Araşlı tayfası və Azərbaycanın hakimi Əmiraslan xan Qırxlı səndən inciyəcək. Mehdi xan atasını dinlədi və dediklərini yerinə yetirdi. Fətəli xan sağ qaldı.

Əmiraslan xan Qırxlı bu olayı eşidib, Mehdi xana qulaqburmazı vermək qərarına gəldi. Sərkərdəsi Şəhriyar xan Səfi bəy oğlu Gündüzlü-Avşarı bir dəstə mükri və balbas atlısı ilə bərabər Marağa

yolu ilə Urmiyaya göndərdi. Şəhriyar xan Marağaya yetişəndən sonra, buradan 3 min nəfərlik qoşun topladı. Elə bu zamanda əfqanlardan təşkil olunmuş Xorasan qoşunu da gəlib hücumçulara birləşdi. Şəhriyar xan Gündüzlü döyüşçülərini Sulduz mahalında yerləşdirib, Mirzə Məhəmmədəli Avşarı danışq üçün Mehdi xanın yanına göndərdi. Ondan istəyi bu oldu ki, Fətəli xan Araşlını azad edib, Əmiraslan xana itaət etsin. Yoxsa, Quşçu, Quluncu bölgələrindən Urmiyaya sel kimi qoşun gələcək. Mehdi xan Qasımlı yekə-yekə danışan elçinin dilini və qolunu kəsdirdi. Fətəli xanın nəzarətçilərinin sayını artırdı.

Mehdi xan Qasımlı 700 nəfərlik bir dəstə ilə Sulduz mahalına yürüş etdi. Sabahı günü Şəhriyar xanla üzləşdi. Savaş başlandı. Mehdi xan bu savaşda qələbə qazandı. Avşar eli Mükri və Balbas əşirətlərini darmadağın etdi. Düşmən qoşunun sərkərdələrindən Şəhriyar xanla Hacı xan əsir düşdü. Mehdi xan döyüşdə uğur qazanıb, Urmiyaya dönəndə Göytəpə bölgəsində eşitdi ki, Əmiraslan xan Qarahəsənli kəndinin yarımağaclığında otraq edib. Əskərlərinin yorğun olduğunu bilib, savaş meydanına getməyib, şəhərə döndü. Əsirləri həbs etdi.

Mehdi xan bütün gecəni yatmayıb, hazırlıq işləri ilə məşğul oldu. Qoşunu tərtib edib, Əmiraslan xanla savaşa getdi. 70 günlük müharibədə bir nəticə hasil olmadı<sup>1</sup>.

Fətəli xan zindandan Mehdi xanın atası Həsən xanın yanına adam göndərdi. Bildirdi ki, mən əli-qolu bağlı zindanda dözə bilmirəm. Arvad-uşaqların ağlamaqlarına tablaya bilmirəm. Məni də döyüş meydanına göndərin. Həsən xan Fətəli xanın sözlərini oğluna çatdırıdı. Mehdi xan bir az fikirləşib, Fətəli xana ariq, çəlimsiz bir yabı verib, nəzarət altında döyüşməsini istədi. Savaşın qızmar çağında 14 nəfər əfqan Mehdi xanı təklədi. Təhlükə ilə üzləşən Mehdi xan əl-qol atsa da bir yana çıxa bilmədi. Elə bu zaman Fətəli xan özünü ora çatdırıb, əfqanları qırıb-töküb, Mehdi xanı azad etdi. Həmin döyüşdə Mehdi xanın qoşunu qələbə çaldı. Əfqanlar qaçıb, Təbrizə tərəf getdilər.

Savaşdan sonra Mehdi xan utandığından Fətəli xanın üzünə baxa bilmədi. Qəflətən ağlamağa başladı. Üzünü camaata tutub uca səslə söylədi:

-Analar hələ Fətəli xan kimi oğul doğmayıb! Sonra üzünü Fətəli xana tutub davam etdi: - Bu qədər yamanlığın önündə sən niyə yaxşılıq etdin? Axı onlar səni qurtarmağa gəlmışdilər!

<sup>1</sup> Mirzə Rəşid Ədibüşşüara, Tarixi Əfşar, Təbriz, "Şəfəq", səh. 97-98, farsca).

Fətəli xan dilləndi:

-Mən səni müdafiə etmədim. Mən Avşar elinin qəhrəmanlığını, qoçaqlığını, namusunu, şərəfini müdafiə etdim. Əgər sən savaşda olerdinsə, avşar qızları, qadınları düşmən əlinə keçərdi. Qoy əfqanlar deməsinlər ki, biz avşarları yendik.

Mehdi xan onun sözlərindən çox mütəssir oldu. Fətəli xanın qardaşlarını həbsdən azad etdi. Onlarla birlikdə Urmiyaya, divanxanaya gəldi. Fətəli xanın paylaşdırıldığı var-dövlətinin əvəzini artıqlaması ilə ödədi. Onlar xalqın önündə söz verdilər ki, qardaş kimi millətə xidmət etsinlər.

Mehdi xan Fətəli xanı özünə müavin, naib təyin etdi.

Mehdi xan öləndən sonra Fətəli xan bir müddət Nağı xan Qasımlı-Avşarın naibi olmuşdu. Azad xan Əfqan Nağı xanı məğlub edəndən sonra Fətəli xanı ordusunun sərkərdəsi etmişdi. Urmianı Məhəmmədmusa xan Qasımlı-Avşar idarə edirdi.

Qəzvin hakimi Pənah xan Ənbərlu coxsaylı bir qoşun tərtib edib şahlıq həvəsinə düşməşdü. İlk önce Təbrizi alıb, paytaxt etmək istəyirdi. Qoşunla gəlib, Təbrizin 6 ağacliğında otraq etdi. Azad xan Əfqan Fətəli xana göstəriş verdi ki, 4 min nəfərlik qoşunla onu dəf etsin. Fətəli xan böyük şücaətlə, şəhamətlə onu yenib, darmadağın etdi.

Fətəli xan Azad xanın qoşunundan istifadə edib, İrəvan xanlığına hücum etmişdi. Həmin ərəfədə İrəvan hakimi Mir Mehdi xan zəifləmişdi. Vaxtı ilə İrəvan xanı Mir Mehdi xana məğlub olmuş Fətəli xan Avşar intiqam almaq məqsədi ilə özündən nisbətən qüvvətli olan Azad xanın hərbi gücündən istifadə etməyi qərara aldı. Hər iki hakim feodal arasında aparılan danışqlar nəticəsində birləşmiş qoşunlar İrəvan xanlığı istiqamətində hərəkət etdilər. İlkin yürüsdə əfqan qoşunlarını Fətəli xanın sərkərdələrindən biri müşayiət edirdi. Həmin yürüsdən Azad xanın məqsədi hərbi qənimət əldə etməkdən, Fətəli xanın məqsədi ilə irəvanlıları intiqam almaqdan ibarət idi.

Cənubdan yaxınlaşan təhlükəni qarşısını almaq üçün Mir Mehdi xan İrəvan qalasının müdafiə qabiliyyətini möhkəmləndirdi. İrəvanda yaşayan ermənilərin əllərinə girəvə düşdü. Onlar xanlıqda hakim mövqe tutmaq məqsədi ilə Kartli və Kaxetiya çarlıqlarına-Teymuraza və II İrakliyə müraciət edərək onları İrəvana dəvət etdilər ki, yaxınlaşan təhlükəni sovuşdurub, «xristianların» vasitəsi ilə

hakimiyyəti ələ alınlardı. Gürcülərin yaxın yardımı ilə Urmiya qoşunu yenildi. Fətəli xan, Azad xan məğlub olub geri çəkildilər.

1751-ci ildən sonra İran və Azərbaycanda nominal da olsun şah qalmamışdı. Lakin şahlıq həvəsində olanlar vardı. Daha çox həvəsi olanlardan biri də Fətəli xan Araşlı-Avşar idi. O, Azərbaycanı birləşdirmək istəyirdi.

Fətəli xanın şahlığı yolu Kərim xan Zəndi yenməkdən keçirdi. Ona görə də Azərbaycan xanlarına birləşmək təklifi ilə müraciət etdi. Azad xan ona yardım etməyə söz verdi.

Fətəli xan Azərbaycanın görkəmli sərkərdələri ilə birlikdə İranın cənubunda Kərim xan Zəndə qarşı vuruşurdu.

1757-ci ildə Məhəmmədhəsən xan Qovanlı-Qacar Urmiyaya hücum etdi. Əhalinin mərdliklə müqavimət göstərməsinə baxmayaraq, lazımı miqdarda qoşun və döyüş vəsaiti olmadığından şəhər Məhəmmədhəsən xanın zərbələrinə uzun müddət davam gətirə bilmədi.

Urmiya şəhəri alınar-alınmaz Fətəli xan oraya yaxınlaşdı. Lakin Məhəmmədhəsən xan uzaq səfərdən qayıdan döyüşçülərə istirahət etmək, hərbi düşərgə yaratmaq imkanı vermədi və dərhal hücumu keçdi. Bir neçə gün davam edən qanlı döyüşdə hər iki tərəfdən çoxlu adam tələf oldu. Müharibənin uzanmasından və Məhəmmədhəsən xanın qalib gələcəyini ehtimal edən bir sıra sərkərdələr xəyanət edərək Fətəli xanı tərk etdilər. O cümlədən Azad xan Əfqan döyüşçüləri ilə birlikdə Bağdada qaçıdı. Şahbaz xan Dünbülü Xoy qoşunları ilə düşmən tərəfinə keçdi. Belə bir xəyanətkarlıq Fətəli xanın sarsılmasına və Məhəmmədhəsən xan Qacardan asılı vəziyyətə düşməsinə səbəb oldu.

Urmiya hakimi Məhəmmədmusa xan Qasımlı-Avşar içəridən hələ də qalanı müdafiə edirdi. Fətəli xan Məhəmmədhəsən xana qalanın alınmasını ona tapşırılmasını xahiş etdi. Məhəmmədhəsən xan razılaşdı. Fətəli xan Məhəmmədmusa xana və qalabəyi Yusif bəy Hütəkiyə məktub yazıb, bildirdi ki, əgər siz qalanı xoşluqla təslim etsəniz, mən Məhəmmədhəsən xandan aman alacağam. Məhəmmədmusa xan naçar qalıb, qalanı təslim etdi.

Urmiya şəhərinə girən Məhəmmədhəsən xan Qacar illərdən bəri burada toplanan xəzinəni ələ keçirdi. Məhəmmədmusa xan və ailəsini həbs etdi. Ondan 5 min əşrəfi qızıl tələb edib, aldı. Daşınmaz əmlakını zəbt etdi. Aldıqlarına qane olmayıb, Məhəmmədmusa xanı qətl etdirdi.

Məhəmmədhəsən xan Qacar altı ay Urmiyada dayandı. Lakin o, Kərim xan Zəndlə qarşılaşmağa tələsdiyi üçün burada daha uzun

müddətə qalmadı. Məhəmmədhəsən xan Azərbaycan xanlarını və onlara mənsub olan qoşunları öz döyüşçüləri tərkibinə daxil edərək cənuba doğru yola düşdü. Fətəli xan da ona qoşuldu.

Məhəmmədhəsən xan Qovanlı-Qacarın Azərbaycandakı qələbəsini eşidən Kərim xan Zənd çox narahat oldu. Qardaşı Şixəli xan və sərkərdəsi Məhəmməd xanın başçılığı ilə öhdəsindəki bütün qoşunu Məhəmmədhəsən xana qarşı göndərdi. İki ordu İsfahan əyalətində üz-üzə gəldi. Məhəmmədhəsən xan ordusunun əsas cinahlarını avşar və qacar döyüşçüləri təşkil edirdi. Baş verən ilk müharibədə Zənd qoşunları darmadağın edildi.

Vəziyyəti belə görən Kərim xan artıq Məhəmmədhəsən xanla döyüşməyə cəsarət etmədi. O, Şiraza çəkilərək şəhər darvazalarını bağladı və müdafiəyə hazırlaşdı. Məhəmmədhəsən xan Qovanlı-Qacar və Fətəli xan Şiraza üz tutdular. Fətəli xan Şirazın yaxınlığında Məhəmmədhəsən xanla mübahisə edib geri qayıtdı. Tək qalan Məhəmmədhəsən xan da qayıdır Mazandaran tərəfə getdi. Qəzvin ətrafında onları izləyən Zənd qoşunu ilə savaş baş verdi. Sərkərdə Məhəmməd xan öldürülüdü və Şixəli xan çətinliklə xilas olaraq qaçıdı.

Fətəli xan Məhəmmədhəsən xanın ölümündən sonra dirçəldi. Təbrizə gəldi. Şəhəri aldıqdan sonra paytaxtını Urmiyadan Təbrizə köçürüdü. Top-tüsəng tərtib edib, xeyli qoşun təşkil etdi. Qonşu xanlıqları təhdidə başladı. Elçi göndərib tabe olmaqlarını tələb etdi. Qaradağ hakimi Məhəmmədkazım xan Fətəli xanın elçilərinə rədd cavabı verdi. Bir neçə gündən sonra birləşmiş Urmiya, Xoy və Təbriz qoşunları Qaradağa hücum etdi. Məhəmmədkazım xan Qaradağlı böyük ordunun önündə duruş gətirməyib tabeçiliyini bildirdi.

Məhəmməd xan Əfqan Azad xanın məglubiyyətindən sonra Şirvana qaçmışdı. Fətəli xan ona məktub yazıb, Təbrizə çağırıldı. O da 500 nəfərlik qoşunla gəlib Fətəli xana qoşuldu. Ora-bura səpələnən əfqanlar yavaş-yavaş onun başına yiğişdilar. Dinc dayanmayan əfqanlar Təbriz əhalisinə zülm etməyə başladılar. Xalq əfqan zülmündən Fətəli xana şikayət etdi. Fətəli xan Təbrizdə saraya yerləşməmiş, «Tağı sultan» bağında otrəq etmişdi. Hay vurub, əfqanları həmin bağın bir hissəsinə topladı. Təbrizin ağsaqqalarına, başçılarına bildirdi ki, əli silah tutan adamları yiğib, əfqanları yuxuda ikən qırınlar. Avşarlara da Təbriz əhlinə kömək etməyi tapşırıldı. Təbriz əhli və avşar camaati birləşib, zülmkar əfqanları qırıldılar.

Fətəli xan əfqanları qırıb-tökəndən sonra xoylu Şahbaz xan Dünbülüն yanına çağırıldı. Qoşuna sərkərdə təyin etdi. Mirzə

Məhəmmədcəfər İmanlinı Urmiyadan özünə vəzir dəvət etdi. Avşar elinin böyüklerindən, Araşlı oymağının qohumlarından olan Miran bəy Mahmudlu da gəlib, onunla birləşdi. Fətəli xan onun Nağı xan Qasımlı tərəfindən alınmış əmlak və əmvalını geri qaytardı.

Azad xan Əfqan Fətəli xanın dirçəlişini eşidib, İraqdan Azərbaycana gəlmək fikrinə düşdü. Tarixçi Mirzə Rəşid Ədibüşşüəra yazır: «Hicri qəməri 1174-cü ildə Azad xan Məhəmmədhəsən xan tərəfindən məğlub olub, Bağdada qaçmışdı. Ordan İranda baş verən hadisələri izləyirdi. Kərim xan Zəndin Məhəmmədhəsən xana qələbəsini eşidib, fürsəti münasib görüb, qohumlaşdırığı Həkkari əşirətindən yardım istədi. Onlar bu qohumluğa görə, 15 min nəfərlik ordu toplayıb, sevincək Təbriz şəhərinə yola düşdülər. Marağa şəhərinin iki ağaçlığındakı Binab şəhərinə yetişdilər. Marağa hakimi Hacı Əliməhəmməd ağa Müqəddəm çox huşlu-başlı bir adam olduğundan el və kənd əılı onun bir sözünü iki eləmirdi. O da elə arxalanıb, Azərbaycan hakiminə, Fətəli xana vergi verməkdən imtina etmişdi. Azad xan ordusunun Marağa ətrafına gəlməsinə narahat oldu. Naçar qalıb, Fətəli xanla dostlaşdı. Ona məktub yazıb yardım istədi. Fətəli xan tabeliyində olan Şahbaz xan Nəcəfqulu xan oğlu Dünbilini 1000 nəfərlik qoşunla ona köməyə göndərdi. Yardım yetişince Azad xan Binab şəhərini odlayıb, adlı-sanlı adamları öldürüb, qalan kişi və qadınları əsir götürdü. Bu xəbəri eşidən Fətəli xan əfqanların özbaşınlıqlarından səbri tükəndi. Tabeliyində olan qoşunu götürüb, Marağaya üz tutdu. Marağaya yetişəndə Hacı Əliməhəmməd ağa Müqəddəm də ona qoşuldu.

Avşar ordusu, Xoylu Şahbaz xanın qoşunu və Marağalı Hacı Əliməhəmməd ağanın dəstəsi Fətəli xanla birlikdə düşmən ordusuna hücuma başladılar. Bir həmlədə əfqanları və həkkariləri darmadağın etdilər. Azad xan qaçıb Gürcüstana getdi»<sup>1</sup>.

Fətəli xan xoylu Şahbaz xan Dünbilinin köməyi ilə qonşu xanlıqları birər-birər ələ keçirməyə başladı.

Fətəli xan əlində olan ərazi ilə kifayətlənməyərək şahlığı dirçəltmək qənaətinə gəlmişdi. Bu məqsədlə müraciətnamə hazırladı. Müraciətnamələri birər-birər Azərbaycan xanlarına göndərdi. Heç bir xan müsbət cavab vermədi. Ona görə də böyük ordu toplayıb, qonşu xanlıqların ərazisini soxuldı.

Fətəli xan belə müraciətnamələrdən birini də vəziri Mirzə Məhəmmədcəfər İmanlinin başçılığı ilə Qarabağ xanlığına göndərmişdi.

<sup>1</sup> Mirzə Rəşid Ədibüşşüəra, Tarixi Əfşar, Təbriz, "Şəfəq", sah 142-143, farsca).

Pənahəli xan onun elçilərini acılayıb, qovmuşdu. Tarixçi Mirzə Camal bəy Cavanşir yazır: «Elçilər qayıdib (yerlərinə) çatdıqdan sonra Fətəli xan, Azərbaycan, Urmiya və başqa vilayətlərin əhalisindən çoxlu qoşun toplayıb qalanı almaq, Qarabağı ələ keçirmək və Pənah xanı aradan qaldırmaq məqsədilə Şuşa qaiasına gəlib qalanın bir ağaclığında düşərgə qurdu»<sup>1</sup>.

Mirzə Məhəmmədcəfər İmanlı qayıdib əhvalatı Azərbaycan hakiminə bildirdi. 1759-cu ildə Fətəli xan Araşlı-Avşar coxsaylı qoşunla Pənahəli xanın üstünə gəldi. Öncə bir neçə mahalı ələ keçirdi. Qiyamçı məliklər, Çiləbörd məliyi Məlik Hətəm və Talış məliyi Məlik Yusif Fətəli xanla birləşdilər. Fətəli xanın qoşunu Şuşaya yaxınlaşdı. Gecə basqınlarından qorunmaq və qəfil hücumlardan müdafiə olunmaq üçün səngər-sipər hazırladılar. Tarixçi Hüseyin Dəlili yazır: «Şəhər əhalisinin qəhrəmancasına müqavimət göstərməsinə baxmayaraq, Fətəli xanın qoşunları gündən-günə qalaya doğru irəliləyirdilər. Şuşaya gedən yollar bağlandıği üçün orada azuqə, hərbi sursat get-gedə azalır və yeni-yeni çətinliklər meydana çıxırı. Mühabibənin son günlərində Avşar döyüşçüləri artıq qala divarı ətrafında döyüşürdülər. Şəhər süqut etmək təhlükəsi qarşısında idi. Yaranmış vəziyyətlə əlaqədar olaraq Pənahəli xan Fətəli xanla zahiri olsa da sazişə gəlməyə məcbur oldu»<sup>2</sup>.

Qarabağda son dövrə kimi «Fətəlixan səngəri» adlı yer vardı. Bu yer cəhrəman avşar oğlunun nişanəsidir.

Qarabağ qoşunları Fətəli xanın ordusuna qarşı yaxşı vuruşsa, da nəticə effektli alınmadı. Mirzə Camal bəy qələbənin Qarabağ tərəfdə olduğunu yazır. Bildirir ki, Fətəli xan İbrahimxəlil ağanı barişq bağlamağa gələrkən xainçəsinə aparıbmış. Tarixçi yazır: «Bu hadisədən sonra Fətəli xan Avşar, qoşunun məğlub olması və qış fəslinin yaxınlaşmasına görə, sülh və barişq təklif etdi. Mahir elçilər göndərib, andaman içərək belə vədə verdi: «Əgər Pənah xan, qoşunumdan aldığı əsirləri geri qaytarsa, mənlə ittifaq və dostuq etsə, qızımın kəbinini onun böyük oğlu İbrahimxəlil ağaya kəsdirəcəyəm. (Beləliklə də) biz əbədi qohum və dost olacaqıq. Bir şərtlə ki, İbrahimxəlil ağanı mənim yanımı göndərsin. O isə orduda şirni içilib, kəbin kəsildikdən və iki-üç gün burada (qonaq) qaldığından sonra geri qayıtsın»<sup>3</sup>.

Tarixçi Molla Məhəmməd əl-Cari bu olay haqqına yazır: «Sonra Sərdar (Fətəli xan - müəlliflər) düşmənlərindən qorxuduğu üçün öz

<sup>1</sup> Qarabağnamələr, 1-ci kitab, Bakı, "Yazıcı", 1989, səh.117.

<sup>2</sup> H.Ə.Dəlili. Azərbaycanın cənub xanlıqları. Bakı, 1979. səh.118.)

<sup>3</sup> Qarabağnamələr, 1-ci kitab, Bakı, 1989, "Yazıcı", səh.117-118).

diyarına qayıdır. İraklı xan ona gürcü qoşunu, Şahverdi xanı və Hacı (Çələbi) xanın oğlu (nəvəsi, Həsən ağanın oğlu-Ə. Ç.) Hüseyn xanı götürməyə icazə verir, yalnız onun yanına sülh bağlamağa gəlmış Pənah xanın oğlundan başqa. O (Pənah xanın oğlu), ondan və atası Pənah xandan icazəsiz gedir»<sup>1</sup>.

Lakin tarixçi Abbasqulu ağa Bakıxanov bu tarixçilərin əksini düşünür. Abbasqulu ağa yazır: «...Hicri 1175-ci (1762) ildə (tarix düz deyil. Əslində 1759-cu ildə-Ə. Ç.) Nadir şahın böyük əmirlərindən Fətəli şah Əfşar Azərbaycanı aldı, hökmüranlıq iddiası ilə Gəncə və Qarabağ hərəkət etdi. Pənah xan onunla zahirən itaət edər kimi sazişə girdi, oğlu İbrahimxəlil ağanı ona girov verdi...»<sup>2</sup>.

Tarixçi Əbdürrəzzaq bəy Dünbili həmin hadisəylə bağlı yazır: «Padşahlıq iddiasında olan, Azərbaycandan başqa İrəvan, Qarabağ və Şəkini istila edən Urmiya hökmdarı Fətəli xan Hacı Çələbinin nəvəsi, Həsən ağanın oğlu Hüseyn bəyi xanlıq titulu ilə təltif etdi. Lakin Qarabağlı Pənahəli xanın oğlu İbrahimxəlil xanı öz yanında girov saxladı»<sup>3</sup>.

Kərim xan Zənd güclənib, Fətəli xanın üstünə gəldi. Təbriz əhlindən bir neçə nəfəri danişiq üçün onun yanına göndərdi. Fətəli xan elçiləri yamanlayıb, geri göndərdi. Təbrizə çəkilib, möhkəmlənməyə başladı. Xoya və Urmiyaya xəbər göndərib, möhkəmlənməklərinə göstəriş verdi. Dərilməmiş məhsulları tələf etməyi tapşırdı.

Kərim xan öncə Marağaya hücum edib, oranı dava-dalaşsız ələ keçirdi. Qarətçi, quldur hesab etdiyi Şahsevən, Şəqaqi əllərini tənbəh edib, yola gətirdi. Özünə tabe etdi.

Kərim xan Mirzə Ələkbər Mollabaşını Fətəli xanın yanına elçi göndərdi. Tabe olmasını tələb etdi. Fətəli xan yenidən rədd cavabı verdi.

Kərim xan özü ilə top gətirmədiyindən çəkilib, getdi. Fətəli xan bu mərəkədən nicat tapdı.

Fətəli xan daha iki il də Azərbaycana müstəqil başçılıq etdi. Savaşa hazırlaşmağa başladı. Kərim xan Zəndlə müharibə qaçılmaz idi. Tabeliyində olduğu Qaradağdan, Qarabağdan, Naxçıvandan, Ərdəbildən 12 min nəfərlik qoşun topladı. Ətrafına 300 nəfər əfqan yiğdi.

<sup>1</sup> Molla Məhəmməd Əl-Cari, Car salnaməsi, Bakı, "Səda", 1997, səh.59.

<sup>2</sup> A. Bakıxanov, Gülistani-İrəm, Bakı, 2001, səh.188.

<sup>3</sup> Dünbülü Əbdürrəzzaq Məstun, Təcrübətül-Əhrar və təsliyətül-əbrar". Hüseyn Qazi Təbətəbainin düzəlişi və əlavəsi ilə. Təbriz, İran mədəniyyətinin tarixi, 1349, səh.188.

Kərim xan Zənd də boş oturmadı. Fətəli xanı özünə tabe etdirməkdən ötrü xeyli qoşun yığıdı. Toplar tökdürdü. Müttəfiqlər axtardı. 1762-ci ildə Kərim xan Zənd Qarabağ hakimi Pənahəli xan Cavanşirə məktub göndərdi. Məktubda yazılırdı: «Fitnə və fəsad sahibi Fətəli xan indi bizimlə qan düşməni olmuşdur. Sizinlə də pis xasiyyətli bir düşməndir. Verdiyi sözə və içdiyi andın əksinə hərəkət etmişdir. İbrahimxəlil ağanı apararaq, sizi dərd və qüssəyə salmışdır. Hər an bir fikirdə və hər gün də bir əmirlə hərb etməkdədir. Mən də: «Ey ağıl sahibləri, sizin üçün qisas almaqda həyat vardır» ayəsinin məzmununa əsasən intiqam almayı və ədavət qilincini qınından çəkib hərbə girişməyi qərara almışam. Buna görə cənabınızdan bir dost kimi xahiş edirəm ki, təcili surətdə durmadan və təxir etmədən, hökümünüz altında olan qalib qoşunlarınızla bize yoldaşlıq edəsiniz; çünki, əsas məqsədim və günəş kimi işiqli olan fikrim budur ki, həm də oğlunuza xilas edim, həm də qardaşının qanını alım».<sup>1</sup>. Pənahəli xan Kərim xanın çağırışını cavablayıb, qoşunla Təbrizə yürüş etməyə söz verdi. Bu iş üçün 3 ay hazırlıq gördü.

Tarixçilər yazırlar: «Bu zaman Kərim xan Zənd İranın bir çox məntəqəsini tutmuşdu. O, Azərbaycanı tutmaq istəyirdi. Fətəli xan onunla müharibəyə başlamalı oldu. Baş vermiş şiddətli döyüşdə Fətəli xan Əfşarin qüvvələri qələbə qazandı. Lakin böyük tələfat verdiyi üçün bu məntəqəni tutmaq istəyən ikinci bir iddiaçı Məhəmməd Həsən xan Qacarın karşısındakı tab gətirə bilmədi. Məhəmməd Həsən xan Qacar Şirazda Kərim xan Zəndlə etdiyi müharibədə məglub oldu. İndi növbə Kərim xan Zəndlə Fətəli xan Əfşara çatmışdı ki, onlar ikinci dəfə güclərini sınasınlar. Bu dəfə Kərim xan Zənd zirək tərpənib müharibəyə başlamazdan əvvəl Fətəli xan Əfşar siyasetindən narazı olan Azərbaycan xanları ilə müzakirəyə başladı. Beləliklə, 1761-ci miladi ildə Pənahəli xan onunla birləşərək Urmiyaya hücum etməyə dəvət etdi ki, həm o, Fətəli xanla döyüşdə öldürülmiş qardaşının intiqamını alsın, həm də Qarabağ xanı oğlunu azad etsin. Pənahəli xan bu dəvəti qəbul edərək və güclü bir ordu ilə Qarabağdan hərəkət etdi».<sup>2</sup>.

1763-cü ilin ortalarında Kərim xan yenidən Azərbaycana gəldi. Bu dəfə Kərim xan top-tüfənglə, xeyli qoşunla gəlmışdı. Fətəli xan

<sup>1</sup> Qarabağnamələr, 1-ci kitab, Bakı, 1989, səh.46.

<sup>2</sup> Əfrasiyabi Bəhrəm. Kərim xandan Lütfəli xana qədər. V cild. Tehran, "Söxən" nəşr. səh. 304; Musəvi Nami İsfəhani Məhəmməd Sadiq. Dünya fatehinin, Zənd sülaləsinin tarixi (təhrir və haşıya Doktor Əzizulla Bayatndır). "Əmir Kəbir" nəşr., 1368, səh. 50.

qaladan çıxıb, öndə dayanan Kərim xanın dəstəsinə hücum etdi. Onu məglub edib, döyüş meydanından qovdu. Başqa cəbhədə Kərim xanın sərkərdələri Şixəli xan Zənd, Zəki xan Zənd Fətəli xana kömək edən dübililəri dağıtdılar. Şahbaz xanı əsir tutdular. 500 nəfərlik zənd dəstəsi Fətəli xanın qoşunun mərkəzinə hücum etdi. Fətəli xan Şahbaz xanın tutulmasından məyus olub, geri çəkildi. Çəkilib Urmiyaya getdi. Qalan avşarlar hələ də meydanda vuruşurdular.

Cox keçmədən güclənən Zənd qoşunları meydanda tək qalan avşarları məglub edib döyüş meydanından qovdular.

Kərim xan on gün Təbrizin ətrafında otaq etdi. Azərbaycanın bütün xanları, Məhəmmədkazım xan Qaradağlı, Pənahəli xan Cavanşir, Şahbaz xan və qardaşı Əhməd bəy Kərim xan Zəndin ətrafına toplandılar. Kərim xan Zənd Təbrizin hakimiyyətini Məhəmmədrza xan Mərəndiyə verdi. Məhəmmədhüseyn xan Zəndi onun məiyyətinə verib, 30 atlı ilə Təbrizə yolladı. Onlar Təbrizə yetişcək Fətəli xanın havadarları tərəfindən həbs edildilər. Amma Təbrizin şeyxüislamı Mirzə Əsədulla törənəcək xətanı hiss edib, Fətəli xanın havadarlarını yanına çağırıb, öyünd-nəsihət verdi ki, bu işin nəticəsi yoxdur. Mən vəkildən aman alım, siz də tutulanları buraxın. Mirzə Əsədulla danışığı bitirib, Kərim xanla görüşdü. Kərim xan onları bağışladı. Fətəli xan hələ sağ idi.

Kərim xan birləşmiş qoşunlarla 9 ay müddətində Urmianı mühasirə etdi. Pənahəli xanın oğlu İbrahimxəlil xan zindandan qaçıb, evlərinə tələsirdi. Yolda Şixəli xan Zəndin qoşunu ilə üzləşdi. Onlara qoşuldu. Qoşaçayıñ Leylanında əyləşən Fətəli xan Urmiyaya hərəkət etdi. Urmiyaya daxil olub qapıları qapadı. Darvazalara gözətçi təyin edildi. Şahməhəmməd bəy Kəhkəhli, Miran bəy Mahmudlu Torpaqqala darvazasına, Mirzə Məhəmməd bəy və Şahməhəmməd bəy Səidli-Avşar Həzarən darvazasına, Məhəmməd bəy Qarahəsənli-Avşar, Əlişəspər bəy Bazarbaşı darvazasına, Qəhrəman bəy, Cəlil bəy Ərəbli Yurdşah darvazasına, Fətəli bəy və Qulu bəy Bəgişli Hindu darvazasına, Əlimustafa bəy Araşlı Ballı (Məşhəd) darvazasına təhkim edildilər. Fətəli xan hər qala bürcünə bir top qoymadı. Divanbəyi İbrahim xan baş sərkərdə təyin olundu.

Fətəli xan qaladan çıxıb Kərim xanın üstünə hücum çəkdi. Adamların sayına, qoşun əhlinin azlığına görə məglub olub, qalaya çəkildi. Üç dəfə avşar və zənd qoşunu savaşdı. Qalib müəyyən olmadı. Mühasirənin uzanması azuqənin tükənməsinə səbəb oldu. Qışın yetişməyi Kərim xanın ordusuna da çətinlik törədirdi. Ordunun

sərkərdələrindən bir neçə nəfər Fətəli xana məktub yazıb, bərk, möhkəm dayanmasını istədi. Bildirdilər ki, biz fürsət tapıb Kərim xana ziyanlıq vurub, sənə qoşulacağıq. Keşikçilər qasidləri tutdular. Yeddi nəfər sərkərdə fas olundu. Kərim xan onların boynunu vurdurub, həmin məktublarla bərabər Fətəli xana göndərdi. Fətəli xan Gürcüstanın, Şirvanın, Gəncənin hakimlərinə məktub göndərib, yardım istədi. Heç kimdən kömək gəlmədi. Onlar Kərim xandan qorxurdular.

Kərim xan da məşvərət çağırıb hər tərəfdən hücuma keçməyi qərara aldı.

Urmiyada acliq başlanmışdı. Avşarlar birər-birər qaçıb, Kərim xana qoşulurdular. Fətəli xan avşar ağsaqqalarını çağırıb, məsləhətləşmə apardı. Bildirdi ki, mənim zəndlərin önündə dayanmağım böyüklük, mal-dövlət həvəsindən irəli gəlmir. Mən çoxillik şöhrətimizi, şərəfimizi, namımızı, namusumuzu düşünürəm. Adamlarınızın başına ağıl qoyun, dəlilik etməsinlər. Təqdir tədbirə qarşı olub. Allah nə istəsə o da olacaq!

Avşar ağsaqqalları bu sözləri eşidib, mütəəssir oldular. Bildirdilər ki, sənin istəyin bizim üçün qanundur.

Fətəli xan çox düşünüb, vəziri Mirzə Məhəmmədcəfəri bir çox avşar böyükləri ilə Kərim xanın yanına göndərdi. Kərim xan sevincək oldu. Şeypur çaldırıb bayram etdi. Elçilərin qarşısına getdi. Barışığa razılıq verdi.

Fətəli xan da elçilərin ardınca Kərim xanın yanına yollandı. Kərim xan onu cavan ölmüş qardaşının əvəzinə qəbul etdi. Fətəli xanın təsliminin ikinci günü Kərim xan Urmiyaya girdi. Azad xanın bir müddət hökumətinin olduğu sarayda əyləşdi. Fətəli xanla birlikdə novruz bayramını qeyd etdilər. Avşar əmirləri onun məclisində iştirak etdilər. Kərim xan Fətəli xandan hakimliyi alıb Rüstəm xan Mehdi xan oğlu Qasımlı-Avşara verdi. Fətəli xana isə zər xələt, qiymətli xəncər, yəhərli at bağışladı. Kərim xan Azərbaycan xanlarını və Fətəli xani götürüb Şiraza yollandı. Yolda eşitdi ki, Balbas və Mənqur əşirətləri üsyən ediblər. Fikirləşdi ki, onların öhdəsində yalnız Fətəli xan gələ bilər. Əliməhəmməd xan Zəndi də ona qoşub 8 min nəfərlik qoşunla onları yatırmağa göndərdi. Fətəli xan ilk həmlədə əşirətləri darmadağın edib geri döndü. Qardaşı Divanbəyi İbrahim xan onu kənara çəkib, bildirdi ki, Kərim xan qardaşının qanını sənə bağışlamayacaq. Əlinə fürsət düşmüşkən qaç, canını qurtar. Fətəli xan qayıtdı ki, mən də qardaşlarımı onun əlində qoyub qaça bilmərəm.

Onlar İsfahan ətrafına çatanda İskəndər xanın qəbrini ziyarət etməyə getdilər. Kərim xan ağlamağa başladı. Fətəli xanın düşmənləri, Azad xan Əfqan, Zənd əmirləri və başqaları Kərim xanı qisas almağa təhrik etdilər. Kərim xan Fətəli xanı yanına çağırıb soruşdu:

- Fətəli xan, bura haradır?

Fətəli xan dilləndi:

- Bura o yerdi ki, zəndlər avşarlarının qabağından qaçırdılar. O məkəndi ki, İskəndər xanın günəşi burda batmışdı. Burda mənim gülləmə tuş gəlib yaşamını itirmişdi. Ta nə öyrənmək istəyirsən? Bilirəm, məni öldürəcəksən, öldür. Amma mənim səndən üç xahişim var. Əvvəlcə, məni öldürəndən sonra qardaşının yanında dəfn etdirərsən. Qoymazsan heç kim mənim qəbrimə hörmətsizlik etsin. İkincisi, qoymazsan ki, mənim əhli-əyalima təcavüz etsinlər. Üçüncüsü, Böyük oğlum Cahangir xanı Urmiyaya hakim təyin edərsən. Kərim xan onun şərtlərinə razi olub, ölümünə fərman verdi.

Fətəli xanın Cahangir xan, Əbdürəşid xan adlı oğulları vardı.

### **Cahangir xan Araşlı-Avşar**

Cahangir xan Fətəli xan oğlu Urmiya şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atası ilə birgə Nadir şahın ordusunda xidmət etmişdi.

Cahangir xan 1747-ci ildən sonra Urmiya xanlığının adlı sərkərdələrindən biri idi.

Kərim xan Zənd Fətəli xanı öldürəndən sonra onu və qardaşını Azərbaycana göndərmişdi. Lakin Əraqın hakimi Bəstam xan onları Azərbaycana buraxmayıb, yanında saxlamışdı.

Kərim xan Zənd 1777-ci ildə (hicri-qəməri 1190-ci ildə) Cahangir xanı İmamqulu xan Qasımlının əvəzinə Urmiyaya hakim təyin etmişdi. İmamqulu xan bu xəbəri eşitcək maliyə vəkili Mirzə Məhəmmədcəfər İmanlısı şahanə sovqatla və bir neçə illik vergilərlə Şiraza göndərdi. Vəzirinə möhkəm-möhkəm tapşırıd ki, kəşfiyyat aparıb bu məsələdən hali olsun. Kərim xan pay-parçanı alıb, İmamqulu xana yenidən xanlıq təliqəsi göndərdi. Cahangir xana Urmiyanı idarə etmək nəsib olmadı.

Kərim xan Zənd ölündən sonra Zəki xan hakimiyyətə yetişdi. Bəstam xana əmr verdi ki, Cahangir xanı Əraqda öldürsün.

Bəstam xan 18 nəfər Araşlı oymağının adlı-sanlı əmirlərini qonaqlığa çağırıdı. Qonaqlıqda onları sərxoş edib, Şərif bəy Avşardan

başqa hamını qılıncdan keçirdi. Şərif bəy Bəstam xanı ağır yaralayıb, qaçıdı.

### **Əbdürrəşid xan Araşlı-Avşar**

Əbdürrəşid xan Fətəli xan oğlu Urmiya şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atası ilə birgə Nadir şahın ordusunda xidmət etmişdi.

Əbdürrəşid xan 1747-ci ildən sonra Urmiya xanlığının adlı sərkərdələrindən biri idi.

Kərim xan Zənd Fətəli xanı öldürəndən sonra onu və qardaşını Şiraza aparmışdı. Halallıqlarını alandan sonra Azərbaycana göndərmişdi. Lakin Əraqın hakimi Bəstam xan onları Azərbaycana buraxmayıb, yanında saxlamışdı.

Kərim xan Zənd ölündən sonra Zəki xan hakimiyətə yetişdi. Bəstam xana əmr verdi ki, Rəşid xanı və qardaşını Əraqda öldürsün.

Bəstam xan 18 nəfər Araşlı oymağının adlı-sanlı əmirlərini qonaqlığa çağırıldı. Qonaqlıqda onları sərəxos edib, Şərif bəy Avşardan başqa hamını qılıncdan keçirdi. Şərif bəy Bəstam xanı ağır yaralayıb qaçıdı.

Əbdürrəşid xanı Əraqda öldürdülər.

### **Məsuməli xan Araşlı-Avşar**

Məsuməli xan Əlimərdan xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Nadir şah Qırxlı-Avşara xidmət etmişdi. 1846-ci ildə şah onu qardaşı ilə bərabər Farsa vali təyin etmişdi. Nadir şahın ölümündən sonra Bayat əmirlərinin basqısı nəticəsində Farsı tərk edib, Urmiyaya gəlmİŞdi.

Məsuməli xan 1747-ci ildən sonra Urmiya xanlığının ünlü sərkərdələrindən biri idi.

### **Əli xan Araşlı-Avşar**

Əli xan Əlimərdan xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Nadir şah Qırxlı-Avşara xidmət etmişdi. 1846-ci ildə şah onu qardaşları ilə bərabər Farsa göndərmişdi. Nadir şahın ölümündən sonra Bayat əmirlərinin basqısı nəticəsində Farsı tərk edib, Urmiyaya gəlmİŞdi.

Əli xan 1747-ci ildən sonra Urmiya xanlığının ünlü sərkərdələrindən biri idi. Qardaşının yanında xidmət etmişdi.

Bir müddət Mehdi xan Qasımlının zindanında yatmışdı. Sonra buraxılmışdı.

### **İbrahim xan Araşlı-Avşar**

İbrahim xan Əlimərdan xan oğlu Urmiya civarında anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Nadir şaha xidmət etmişdi. 1747-ci ildə vətənə qayıtmışdı. Fətəli xanın qardaşı, Urmiya xanlığının sərkərdələrindən idi.

İbrahim xan İmamqulu xan Qasımlı-Avşarın xanlığı dönmində divanbəyi və qoşunun baş sərkərdəsi olmuşdu.

Əmiraslan xan Araşlı Urmiyada hakim olandan sonra Əlirza xan Qasımlı-Avşarın azyaşlı bacısı ilə evlənmişdi. Zifaf gecəsinin sabahı divanxanada qız haqqında qabiliyyətsiz söz işlətdi. Əlirza xan avşar içində xar oldu. Əmiraslan xanın bu hərəkəti Avşar ağsaqqalarının xətrinə dəydi. İbrahim xan divanbəyi bu sözü qeyrətinə sığışdırmayıb, Əmiraslan xana ağzına gələni deyib, divanxanadan çıxdı. Ağsaqqaları ətrafına toplayıb, Qərəni ağa Balbası yardıma çağırıldı. Balbaslar yetişincə avşarlar artıq birləşmişdilər. Qərəni ağa da 1000 atlı ilə özünü yetirdi. İbrahim xan daha artıq cəsarətlənib, divanxananı mühəsirə etdi. Əmiraslan xana gülə atıb, ordan çıxmاسını gözlədi. Əmiraslan xan qorxuya düşüb, aman istədi. Aman alıb, divanxananı tərk etdi. Qərəni ağa onu soyundurub, Əlimurad xan Zəndin yanına göndərmək istədi. İbrahim xanın Avşar damarı tutdu. Qeyrəti ona imkan vermədi ki, avşar oğlunu kurd soyundursun.

İbrahim xan Qərəni ağanı danlayıb, fikrindən çəkindirdi. Avşar ağsaqqallarını toplayıb, məşvərət etdi. Məsləhət şurasına toplaşan Urmiya əmirləri: Qərəni ağa Balbas, Vəkil Mirzə Əbülhəsən Əbdülməlik-i-İmanlı, Mustofi Mirzə Mustafa Səidli, Məhəmmədxan bəy Qasımlı, Hüseynqulu bəy Araşlı, Sayınqala avşarlarının başçısı Mahmud xan Qasımlı, Əmiraxur Əsgər xan Əbdülməlik-i-İmanlı və başqaları. Onlar qərara gəldilər ki, Salmasda Əhməd xan Dünbili tərəfindən saxlanılan Məhəmmədqulu xanı Urmiyaya gətirib, taxta əyləşdirsinlər. Bu qərarı icra etmək üçün Divanbəyi İbrahim xan, Vəkil Mirzə Əbülhəsən və Qasımlı oymağının ağsaqqalı Məhəmmədxan bəy Əhməd xanla görüşə getdilər. Əhməd xana istəklərini bildirdilər. Əhməd xan onları məzəmmət edib, dedi:

-Avşar elindən başqa heç kim belə cəsarət yiyesi ola bilməz! Bəyəm siz Əlimurad xandan qorxmursuz? Onun fikrini öyrənmək istəmirsiniz?

İbrahim xan kimi qəhrəman adam Əhməd xanın sözündən əsəbləşdi:

-Allahın gücü ilə biz nə Əlimurad xandan qorxuruq, nə də biqeyrət olmaq istəmirik.

İbrahim xanın cavabından çəkinən Əhməd xan yumşaldı:

-Siz bu gecəlik mənim qonağımsınız, sabah adam yollaram, Məhəmmədqulu xanı Salmasdan gətirərlər.

İbrahim xan əsəbi halda dilləndi:

-Bizim nə sənin himayənə, nə sənin əmrinə ehtiyacımız yoxdur. Allaha təvəkkül!-deyib yoldaşlarını durğuzdu. Ordan tuşlandılar Salmasa. İbrahim xan Salmasın Dilməqan məhəlləsində saxlanılan Məhəmmədqulu xanı gözətçilərin əlindən xilas edib, Urmiyaya qayıtdı.

İbrahim xan divanbəyi vəzifəsində qalmaqla bərabər, bütün avşar qoşununun komandanı idi.

Atasının ölümündən sonra taxta çıxan Təbriz hakimi Xudadad xan Dünbili xalqa zülm etməyə başlamışdı. Xalqın narazılığını eşidən Sərab hakimi Sadıq xan Şəqaqi Təbrizə qoşun çekdi. Xalqın nümayəndəsi Ağa Əliməhəmməd tacirbaşı xeyli sovqatla yardım üçün Məhəmmədqulu xanın yanına yollandı. Məhəmmədqulu xan təbrizlilərə kömək etməyə söz verdi. İbrahim xan Araşını 2 min nəfərlik qoşunla Təbrizə göndərdi. Təsuc yaxınlığında Əhməd xan Dünbili də ona qoşuldu. Xəbəri eşidən Sadıq xan qorxuya düşüb, Səraba qayıtdı. Xudadad xan gələnlərin pişvazına çıxb, bir neçə gün qonaq saxladı.

Həkkari kürdləri Urmiyaya yürüş edib, qarət fikrinə düşmüşdülər. Məhəmmədqulu xan bu xəbəri eşidib, Təbrizə qasid göndərib, İbrahim xanı geri çağırtdırdı. İbrahim xan Salmas tərəfindən Həkkari bölgəsinə hücuma keçdi. Kürd qoşununu darmadağın etdi. Ənzəl adlı mahalın ərazisində, İstisuyun kənarında qoşuna istirahət verdi. Həkkari kürdləri geri qayıdır, yenidən hücuma keçdiłər. Qarovullar yeni hücumdan İbrahim xanı duyuq saldılar. Savaş yenidən başladı. Kürdlər Avşar qoşununa məglub olub, böyük tələfat verib, geri qaçıdlar. İbrahim xan 3 ağaç onları qovub, xeyli qənimət ələ keçirdi. Qəniməti qoşun arasında böləndən sonra Qarabağ mahalındaki Goyərçin qalasında oturaq etdi. Sərhədlərin keşiyində durdu.

Sərab hakimi Sadıq xan Şəqaqi yenidən Təbrizə yürüş edib, şəhəri mühəsirəyə aldı. Xudadad xan Ağa Əliməhəmməd tacirbaşını 5 min təmənlə yardım üçün Məhəmmədqulu xanın yanına yolladı.

Məhəmmədqulu xan təbrizlilərə kömək etməyə söz verdi. İbrahim xan Araşlıni 3 min nəfərlik qoşunla yenidən Təbrizə göndərdi. Sadıq xan Avşar qoşununun gəldiyini eşidib, bu dəfə də qaçıdı. İbrahim xan onu Səraba qədər izlədi. Sadıq xanı tuta bilməsə də, onun qoşununa xeyli zərər vurdu.

Məhəmmədqulu xan Marağa hakimi Əhməd xan Müqəddəmin yanına elçi göndərib, bac-xərac istədi. Əhməd xan bac verməkdən boyun qaçırdı. Məhəmmədqulu xan Təbrizə, İbrahim xana məktub yazıb, Marağaya yollanmasını istədi. İbrahim xan Marağaya hərəkət edib, Göytəpə çəmənliyində oturaq etdi. Sovucbulağın hakimi Budaq xan Mükriyə, Balbas əşirətinə, Üşnəviyyə hakimi Nuh bəy Zərzaya, Mirzə ağa Şükuftiyə əmr etdi ki, qoşun toplayıb, göstərilən yere gəlsinlər.

Əhməd xan Müqəddəm Marağadan çıxıb, İbrahim xanın üstünə gəldi. Yolda qasidlər ona xəbər verdilər ki, İbrahim xan Araşlı Tufarqan yolu ilə Marağanı tutmaq istəyir. Əhməd xan Müqəddəm yoldan qayıdır, Marağa qalasını möhkəmlətdi. Sərabin hakimi Sadıq xan Şəqaqidən yardım etməsini rica etdi. Sadıq xan qoşun çəkib Marağaya gəldi. Yolun İbrahim xan tərəfindən kəsildiyini görüb, Xorxor adlı kəndin yanındaki qarğılıqda oturaq etdi. Ona bildirdilər ki, balbaslar Marağanın ətraf kəndlərini çapıb-talayıb, həmin qarğılıqda istirahət edirlər. Qəflətən onların başının üstünü alıb, qılıncdan keçirdilər. Sadıq xan qənimətləri ələ keçirib, Əhməd xanı unudub, Səraba döndü.

Məhəmmədqulu xan Sulduz mahalında əyləşib, hadisələri izləyirdi. Balbasların tar-mar olduğunu eşidib, İbrahim xana məktub göndərdi ki, Əhməd xandan amansız intiqam alsın. İbrahim xan hər tərəfdən Marağaya hücum əmrini verdi. Əhməd xan işin pisləşdiyini duyub, elçilər vastəsilə Məhəmmədqulu xandan aman istədi. İlbaıl bac verməyi öhdəsinə götürdü. Məhəmmədqulu xan Əhməd xanla sülh müqaviləsi imzalayıb, İbrahim xanı geri çağırıldı. İbrahim xan qalibiyətlə Sulduz mahalına döndü. Məhəmmədqulu xan İbrahim xan və başqa sərkərdələrə ənam-ərmağanlar payladı. İbrahim xana göstəriş verdi ki, Ənzəl mahalına qayıdır, Göyərçinlik qalasında keşik çəksin.

Əhməd xan Dünbili İbrahim xana nifrat edirdi. Onun qoçaqlığı, qorxmazlığı, uğurları Əhməd xanı dindən-dondan çıxarırdı. Ona qarşı bir iş görə bilmədiyindən, hiylə işlətmək qərarına gəldi. Bacısını xeyli pay-pürüşlə Məhəmmədqulu xana göndərib, yaxınlıq etmək istədi. Məktub yazıb, bildirdi ki, bu qədər uğuruna, qələbələrinə İbrahim xan

kölgə salır. Hər yerdə qürrələnib, bildirir ki, Məhəmmədqulu xan mənim qılıncımın hesabına taxta əyləşib. Gəl sən onun çəresinə bax, gələcəkdə ziyani toxuna bilər. Əhməd xanın bu məktubu Məhəmmədqulu xanı şübhəyə saldı. İbrahim xanı aradan götürmək üçün çarə axtardı. Fikirləşib, Ənzəl mahalına kəklik ovuna yollandı. İbrahim xan el-oymağı başına yiğib, Məhəmmədqulu xanın pişvazına çıxdı. Ovdan sonra Məhəmmədqulu xan İbrahim xanı Ənzəldə buraxmayıb, özü ilə bərabər Urmiyaya götürdü. Məhəmmədqulu xan İbrahim xanı bir neçə gün sarayda saxlayandan sonra ortağı boş görüb, bir xali otağa dəvət etdi. Böyük oğlu Mustafaqulu xanı öyrətdi ki, get İbrahim xanın xəncərini al. Mustafaqulu xan atasının tapşırığına əməl etdi. İbrahim xan etibarına, xidmətlərinə görə, heç vaxt ağlına gətirməzdi ki, Məhəmmədqulu xan onu cəzalandırıb bilər. Fərraşbaşının müavini Saqi bəy bir dəstə fərraşla otağa girib, bildirdi ki, xanın əmrinə görə sənin gözlərini çıxarmalıyıq. İbrahim xan ürəkdən ah çəkib, dedi:

-Eşidirəm və itaət edirəm! Siz məmursunuz, işinizi yerinə yetirirsiniz. Ancaq mənim vəlinemətim bu işdən sonra peşman olacaq.

Fərraşlar İbrahim xanın gözlərini çıxarıb, Məhəmmədqulu xanın yanına apardılar. Məhəmmədqulu xan etdiyi əməldən peşman olub, cərrah çağırıldı. Artıq gec idi...

### **Hüseyin xan Araşlı-Avşar**

Hüseyin xan Əlimərdan xan oğlu Urmiya civarında anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Nadir şaha xidmət etmişdi. 1747-ci ildə vətənə qayıtmışdı. Fətəli xanın qardaşı, xanlığın sərkərdələrindən idi.

Hüseyin xan bir müddət Mehdi xanın zindanında yatmışdı. Sonra buraxılmışdı.

### **Bəhram xan Araşlı-Avşar**

Bəhram xan Urmiya şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Nadir şaha xidmət etmişdi. Nadir şah onu Şirvanata hakim göndərmişdi.

Nadir şah onu Fars əyalətinə yollamış, məmuriyyətini yarıtmadığından kor edilmişdi.

Bəhram xan 1747-ci ildə vətənə qayıtmışdı. Fətəli xanın vəfali dostlarından, xanlığın sərkərdələrindən idi. Xan onun qayğısına qalmış, bir neçə yerdə mülk vermişdi.

## **II Əmiraslan xan Araşlı-Avşar**

Əmiraslan xan Sayınqala şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Bir müddət şəhər hakiminin naib olmuşdu. Sonra hakimi əvəz etmişdi.

İمامqulu xan Qasımlı-Avşarın şöhrətini eşidən Əlimurad xan Zənd yardım üçün müraciət edən Əhməd xan və Nəcəfqulu xan Dünbililərə etina etmədi. Zənd başçıları bu qərara gəldilər ki, Sayınqala hakimi Əmiraslan xan Avşarı Azərbaycan qoşunun sərkərdəsi təyin etsinlər. Ona 1000 nəfərlik qoşun da versinlər. Əlimurad xan Əmiraslan xana bir fərman da yazdı ki, Dünbili qoşununu da dəstək götürüb, üsyancı İمامqulu xanı cəzalandırsın. Salmas bölgəsində Əhməd xan Dünbili Əmiraslan xana qoşuldu.

Göytəpə çəmənində oturaq edən Urmiya hakimi İمامqulu xan Qasımlı Əlirza xan eşi kağasıbasının nəzarətində eyş-işrətlə məşğul idi. Nağı bəy Avşar ona xəbər çatdırıldı ki, Əlimurad xan Zənd Əmiraslan xanı sənin üstünə göndərib. Təbriz hakimi Nəcəfqulu xan və Xoy hakimi Əhməd xan da onlarla birləşib. Tezliklə Salmasdan Quşçu gədiyinə keçəcəklər. İمامqulu xan İbrahim xan Araşlığını bir dəstə ilə ön cəbhəyə göndərdi. Arxasında Qərəni ağa Balbasla kürdləri yolladı. Əlibəyli çəmənində qoşununu gözdən keçirtdi. Xəmsə hakimi Əli xan Zayırlı-Avşarı götürüb, Əmiraslan xanın qarşısına getdi. Əmiraslan xanın qoşunu ilə İمامqulu xanın dəstəsi Quşçu gədiyində qarşılaşdı.

Əmiraslan xanın qoşununun sərkərdələri Əhməd xan Müqəddəm, Nəcəfqulu xan Dünbili, Əhməd xan Dünbili, Sadıq sultan Şəqaqi, Abbasqulu xan Kəngərli, Süleyman xan Dünbili, Şahbaz xan Dünbili və başqaları idilər. Onlar Quşçu gədiyindən keçib, İمامqulu xanın üstünə hücum etdilər. İمامqulu xan Avşar qoşununun yetişməsini gözləməyib, Balbas və Mənqur əşirəti ilə döyüşə başladı. Özü qoşunun önünde dayandı. İlk döyüşdə düşmən qoşunun avanqardını dağıtdı.

İمامqulu xan güclənən düşmən qoşunu ilə savaşda ağır yaralandı, Əmiraxur Əsgər xan Əbdülməlik onu ciyininə alıb, döyüş meydanından çıxartdı. Urmiyanın Rzaqulu xan darvazasına yetişəndə böyük sərkərdə can verdi.

Əmiraslan xan İمامqulu xandan sonra, 1783-cü ildə Urmiya hakimi oldu. Əlimurad xan Zəndin əmri, Əhməd xan Dünbilinin məsləhəti ilə təyin edildiyindən avşarların ondan xoşu gəlmirdi.

Əmiraslan xan Əlirza xan Qasımlı-Avşara özünə naib təyin etdi. İmamqulu xanın qardaşı Məhəmmədqulu xanı Salmasda göz dustağı saxladı. Gördüyü işlər haqqında Əlimurad xan Zəndə məlumat verdi.

Əmiraslan xan Əlirza xan Qasımlının azyaşlı bacısı ilə evləndi. Zifaf gecəsinin sabahı divanxanada qız haqqında qabiliyyətsiz söz işlətdi. Əlirza xan Avşar elinin içində xar oldu. Əmiraslan xanın bu hərəkəti Avşar ağsaqqalarının xətrinə dəydi. İbrahim xan divanbəyi bu sözü qeyrətinə sığışdırmayıb, Əmiraslan xana ağızına gələni deyib, divanxanadan çıxdı. Ağsaqqaları ətrafına toplayıb, Qərəni ağa Balbaşı yardımına çağırıldı. Balbaslar yetişincə avşarlar artıq birləşmişdilər. Qərəni ağa da 1000 atlı ilə özünü yetirdi. İbrahim xan daha artıq cəsarətlənib, divanxananı mühasirə etdi. Əmiraslan xana gülətə atıb, ordan çıxmasını gözlədi. Əmiraslan xan qorxuya düşüb, aman istədi. Aman alıb, divanxananı tərk etdi. Qərəni ağa onu soyundurub, Əlimurad xan Zəndin yanına göndərmək istədi. İbrahim xan ona imkan vermədi.

Əmiraslan xan vilayəti idarə edə bilmədiyindən Avşar ağsaqqalları tərəfindən taxtdan salındı.

### **Mustafa bəy Araşlı-Avşar**

Mustafa bəy Urmiya şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Nadir şaha xidmət etmişdi. 1747-ci ildə vətənə qayıtmışdı. Fətəli xanın vəfali dostlarından, xanlığın sərkərdələrindən idi.

### **II Məhəmmədqulu xan Araşlı-Avşar**

Məhəmmədqulu xan Urmiya şəhərində doğulmuşdu. Mədrəsə təhsili almışdı. Bəhrəm xanın qardaşı idi. Nadir şaha xidmət etmişdi. Şahın keşikçibaşı təyin edilmişdi. Sonra bu vəzifədən çıxarılib, döyüşən orduya göndərilmişdi.

Məhəmmədqulu xan 1747-ci ildə vətənə qayıtmışdı. Fətəli xanın vəfali dostlarından, xanlığın sərkərdələrindən idi.

Məhəmmədqulu xanın Hüseynqulu bəy adlı oğlu vardı.

### **Hüseynqulu bəy Araşlı-Avşar**

Hüseynqulu bəy Məhəmmədqulu xan oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. Mədrəsə təhsili almışdı. İmamqulu xan Qasımlı-Avşara xidmət etmişdi.

### **Ağaeli bəy Araşlı-Avşar**

Ağaeli bəy Urmiya şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Nadir şaha xidmət etmişdi. 1747-ci ildə vətənə qayıtmışdı. Fətəli xanın vəfəli dostlarından, xanlığın sərkərdələrindən idi.

### **Allahyar bəy Araşlı-Avşar**

Allahyar bəy Urmiya şəhərində doğulmuşdu. Mədrəsə təhsili almışdı. İmamqulu xan Qasımlı-Avşarın sərkərdələrindən idi.

Urmiya xanlığının qonşu xanlıq və dövlətlərlə olan savaşlarında sərkərdə olmuşdu.

### **Mirzə Mustafa xan Araşlı-Avşar**

Mirzə Mustafa xan Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırıldı. Qacar sülaləsinə xidmət etmişdi. Bəhaüddövlə ləqəbini almışdı.

Mirzə Mustafa xanın, Əli xan, Kərim xan, Hüseyn xan adlı oğulları vardı.

### **Mirzə Əli xan Araşlı-Avşar**

Əli xan Mirzə Mustafa xan oğlu Urmiya şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırıldı. Qacar sülaləsinə xidmət etmişdi. Qılınc və qələm əhli idi. Münezzəməddövlə ləqəbini daşıyırıldı.

Mirzə Əli xan şair idi. Fars və türk dillərində yazırıdı. Şeirlərinin birində deyirdi:

*Elmdən, helmdən, xəttidən, rəbtdən, rəsmidən, fəzlidən və fərdən,  
Lazimi qədər nəsibi vardi.*

*Mühit tarix dəftərində ondan belə yazdı:  
Kamal və helm biliyi vilayəti valisiz qaldı.*

Mirzə Əli xanın Böyük xan, Rza xan adlı oğulları vardı.

### **Böyük xan Araşlı-Avşar**

Böyük xan Mirzə Əli xan oğlu Urmiya şəhərində dünyaya gəlmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan

## **Avşarlar**

---

dolayı mirzə ünvanı daşıyırıldı. Qacar sülaləsinə xidmət etmişdi. Əmir Əfxam ləqəbini daşıyırıldı.

### **Rza xan Araşlı-Avşar**

Rza xan Mirzə Əli xan oğlu Urmiya şəhərində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili almışdı.Qacar sülaləsinə xidmət etmişdi. Kazak dəstəsinin rəhbəri olmuşdu. General rütbəsinədək yüksəlmışdı.

Rza xan 1918-ci ildə xristian (erməni, aysor, cilo və başqaları) və müsəlman savaşlarında öldürülümüştü.

### **Mirzə Kərim xan Araşlı-Avşar**

Kərim xan Mirzə Mustafa xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırıldı. Qacar sülaləsinə xidmət etmişdi.

Mirzə Kərim xan hərbi işlə məşğul olmuşdu.Mirpənc rütbəsinədək yüksəlmışdı.

Mirzə Kərim xan Qeysər xanımla ailə qurmuşdu. Hüseyn xan, Əkbər xan adlı oğulları vardı.

### **II Hüseyn xan Araşlı-Avşar**

Hüseyn xan Mirzə Kərim xan oğlu Urmiya şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırıldı. Qacar sülaləsinə xidmət etmişdi.

Hüseyn xan Məcdüssəltənənin qızı ilə ailə qurmuşdu.

### **Əkbər xan Araşlı-Avşar**

Əkbər xan Mirzə Kərim xan oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırıldı. Qacar sülaləsinə xidmət etmişdi.

Əkbər xan Məcdüssəltənənin qızı ilə ailə qurmuşdu.

### **4.3.Mahmudlu oymağı**

Avşar elinin qollarından biri də Mahmudlu oymağıdır. Öncə Araşlı oymağının tərkibində olmuşdu. Sonra Araşlı oymağından çıxıb, müstəqil

oymağın çevrilmişdi. Mahmudlu oymağı əsasən, Urmiya yörəsində məskunlaşmışdı.

Mahmudlu oymağının tanınmış simalarından biri Məhəmməd bəydir. Məhəmməd bəy Fətəli xan Araşlı-Avşara xidmət etmişdi.

Mahmudlu oymağının adlı əmirlərindən biri Bahadur bəydir. Bahadur bəy Nadir şahın hakimiyyəti dönenində Mahmudlu oymağının başçısı idi.

Bahadur bəyin öldürülməsi haqqında tarixi kitablarda qeydiyyat var. Nadir şah ordusu ilə Urmiyanın Göytəpə mənzilindən Mahmudlunun Keçəbaş çəmənliyinə gəlmişdi. Orda bir neçə gün oturaq etmişdi. Bahadur bəyi yanına çağırtdırı. Günahını, suçunu boynuna qoyub, öldürmüştü.

Mahmudlu oymağının tanınmış simalarından biri də Löhrasp bəydir. Löhrasp bəy Nadir şah Avşara xidmət etmişdi.

Löhrasp bəyin Miran bəy, Məsum bəy adlı oğulları vardı.

Miran bəy Urmiya şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Fətəli xan Araşlı-Avşarın təşrifat işlərinə nəzarətçi idi. Eşikağasıbaşı vəzifəsini aparırdı.

Miran bəyin Uğurlu bəy adlı oğlu vardı.

Uğurlu bəy Urmiya şəhərində dünyaya pənah gətirmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. İmamqulu xan Qasımlı-Avşarın övladlarına lələlik etmişdi.

Məhəmmədqulu xan İmamqulu xanın övladlarının ləlesi, Heyrət taxəllüslü Mirzə Uğurlu Miran bəy oğlu Araşlını mollabaşı vəzifəsinə çatdırılmışdı.

Löhrasp bəyin ikinci oğlu Məsum bəy Urmiyada anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı.

Məsum bəyin Məhəmmədhüseyn bəy adlı oğlu vardı.

Məhəmmədhüseyn bəy Urmiya şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Məhəmmədqulu xanın sərkərdəsi idi.

Mahmudlu oymağının məşhur simalarından biri də Məhəmmədhəsən bəydir. Məhəmmədhəsən bəy Məhəmmədqulu xan Qasımlı-Avşara xidmət etmişdi. Urmiya şəhərinin ucuq-sökük hasarının təmirinə başçılıq etmişdi.

#### **4.4.Qarahəsənli oymağı**

Qarahəsənli oymağı Avşar elinin qollarından biridir. Araşlı oymağından yaranmadır. Müstəqil oymağa çevriləndən sonra Avşar elinin ictimai-siyasi yaşamında önemli rol oynamışdı.

Qarahəsənli oymağının tanınmış simalarından biri Şəşpər bəydir. Şəşpər bəy Urmiya ətrafında anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Fətəli xana xidmət etmişdi.

Qarahəsənli oymağının məşhur simalarından biri də Ağatağı bəydir. Ağatağı bəy İmamqulu xanın hakimiyyəti dönenində öz tayfasının ağsaqqalı və xanlığın sayılan əyanlarından idi.

Qarahəsənli oymağının ünlü əmirlərindən biri də Məhəmməd bəydir. Məhəmməd bəy Rüstəm xan Mehdi xan oğlu Qasımlı-Avşara xidmət etmişdi.

Rüstəm xan 1763-cü ildə Kərim xan Zəndin iradəsi ilə Urmianın hakimi olmuşdu. Hakimiyyətinin ilk illərində Balbas və Zərza əşirətləri üsyana başladılar. Gündüzlü oymağının binə bağladığı Dol mahalını qarət etdilər. Rüstəm xan bu xəbəri eşidib Sayinqala hakimi Mömün xanı və Qarahəsənli oymağının başçısı Məhəmməd bəyi Qasımlıdərəsi yolu ilə kürdlərin ayaqlanmasını yatrımağa göndərdi. Ardlarında özü də Qaşqagədik yolu ilə getdi. Balbas əşirəti Mənqur və Piran tayfları ilə birlikdə Üşnəviyyə qəsəbəsində oturaq etmişdi. Rüstəm xan Qəndil ətrafına yetişəndə balbaslarla üzləşdi. Ağır bir savaş baş verdi. Nəhayət Avşar elinin şücaəti ilə Balbas əşirəti yenildi. Əşirət əhli Şığnaq mahalına qaçıdı. Rüstəm xan əşirət əhlinin bəlasını dəf edəndən sonra, Binabın Səhnabad qəsəbəsindəki Baranduz çayının ətrafında oturaq etdi. Ordan Üşnəviyyədəki balbasları nəzarətdə saxlamağa başladı. Mömün xan, Məhəmməd bəy Qarahəsənli ilə Qasımlıdərəsindən Üşnəviyyəyə gedərkən yolkəsən zərzalarla üzləşdilər. Onlara hücum edib, xeyli adam qırıldılar. Zərza əşirəti özündən razı olduğundan avşarları saymırıldı. Darmadağın olandan sonra, qalıqları Üşnəviyyəyə qaçıb, sığındılar.

Balbas əşirətinin başçısı Kəbaiz Müzəyyən müttəfiqi Zərza əşirətinin vəziyyətini görüb, Məhəmməd bəy Qarahəsənlinin qoşununa hücum etdi. Savaş başlandı. Məhəmməd bəy Kəbaizi qılınclayıb, yera sərdi. Bu vuruşa dostlar əhsən söylədilər. Qəflətən, Məhəmməd bəyin atının ayağı burxuldu. Məhəmməd bəy yerə yixilib, ağır yaralandı. Bu yaradan da vəfat etdi.

Deyirlər ki, Kəbaiz ağanın anası oğlunun öldüyünü eşidib, öncə inanmır. Qayıdır ki, mən doğan oğlani öldürən igid tapılmaz. Oğlunun meyidini görəndən sonra vaynəfsə salır. Şivən qopara-qopara ağı deyib, ağlayır. Oğlunun qanlısını axtarır. Ona deyirlər ki, bəs oğlunun qanlısı da həmin döyüşdə olüb. Onun kimliyi ilə maraqlanır.

Hadisənin icmali ilə tanış olur. Olmuşu söyləyirlər. Arvad Məhəmməd bəyi görəndən sonra oğlunun yasını unudur. Məhəmməd bəyin təziyəsində iştirak edib, dil deyib ağlayır.

Qarahəsənli oymağının başçılarından biri də Hüseyn bəydir. Hüseyn bəy Məhəmmədqulu xan Qasımlıya xidmət etmişdi.

Hüseynqulu xanın hakimliyi dönməndə Mustafa bəy Həkkari Cəhriq məntəqəsində üşyan qaldırıb, sərhəd bölgələrini qarət etmişdi. Hüseynqulu xan Əsgər xan Əbdülməlik-i-Avşara 500 atlı verib, onun üstünə göndərdi. Əsgər xan Mustafa bəy Həkkarinin dəstəsini darmadağın etdi. Həmin döyüşdə Avşar dəstəsi cəmi bir nəfər itki vermişdi. Hüseyn bəy Qarahəsənli gülə yarasından həlak olmuşdu.

Qarahəsənli oymağının başçılarından biri də Məhəmməd bəydir. Məhəmməd bəy Məhəmmədqulu xan Qasımlıya xidmət etmişdi.

#### **4.5. Adaxlılar**

Adaxlı oymağı Avşar elinin qollarından biridir. Əsasən Urmiyada məskunlaşmışdılar.

Adaxlı oymağının adlı əmirlərindən biri Fərəculla xandır. Fərəculla xan Qacarlar dövlətinin qurulmasında iştirak etmişdi.

#### **4.6. Babalı oymağı**

Avşar elinin oymaqlarından biridir. Tarixi ədəbiyyatda bəzən papalı kimi də yazılır.

Babalı oymağının tanınmış simalarından biri Qılıc xandır. Qılıc xan ilk zamanlar Nadirqulu xanın əleyhidarlarından biri idi. Babaəli bəyin vəfatından sonra, 1724-cü ildə Məşhədə gedib, Məlik Mahmud Sistaniyə qoşulmuşdu.

Babalı oymağının adlı əmirlərindən biri də Aşur bəy idi. Aşur bəy Xorasan ətrafindakı Quzğan qalasının hakimi idi. Nadirqulu xana tabe olmaqdən imtina edib, qiyam qaldırdı. Nadirqulu xan bir məharətli hücumla öncə Xursənd, sonra Quzğan qalasını tutdu. Aşur bəy ələcsiz qalıb, təslim oldu. Mirzə Mehdi xan Astarabadi yazır: "Avşarlar yiye-lənən qalalardan biri, Kurqan qalası Aşur bəy Babalıya məxsus idi. O vaxta qədər qalanın mühasirəsi sonraya saxlanılırdı. Aşur bəy Nadirin soyuna mənsub olmasına baxmayaraq "qəlbinin sahəsində itaətsizlik toxumu" əkmişdi və qohumluq əlaqələri haqqını heçə sayırdı.

Cəfərqulu bəy İadılı xabusanın Camuşkəzək elinin (kürdlərinin) köhnə başçılarından biri Nadirə qarşı çıxıb, Aşur bəy Babalıya köməyə gəldi. Ona görə də, Nadir qələbə bayrağını çevirib Kurqanın üzərinə gəldi və qalanın yanında möhkəm qüllələr tikdi. 1-ci Cəfərqulu xan aman istədi. Nadir ürəyiyməşəqliliq göstərib Cəfərqulu bəyə bütün tayfası iəl aralaşmağa icazə verdi”.

Nadirqulu xan Aşur bəyi bağışlayıb, sərkərdələri sırasına daxil etdi. Sonra, 1734-cü ildə ona xan ünvanı verib, Urmiyaya hakim təyin etdi. Urmiya hakimi olan qaynı Pero xanı saraya çağırıldı.

Aşur xan Babalı-Avşar 1734-cü ildə Nadir şahın əmri ilə avşarlardan 3 min ailəni Xorasana köçürdü<sup>1</sup>.

Aşur xan 1743-cü ildə 60 minlik ordu ilə Nadir şahın əmrinə müntəzəm Təbrizdə dayanmışdı. Sonra tərpənib Mərivanə tərəf hərəkat etmişdi.

Aşur xan elə həmin ildə İrəvana gəlmişdi. Ordan Gəncəyə yollanmışdı. Oranın hakimi Hacıxan bəy Çəmişközəkini də götürüb Məhəmmədəli xan Qırxlı-Avşara köməyə gəldilər.

1744-cü ildə Fətəli xan Araşlı-Avşar və Aşur xan Babalı-Avşar üşyançıların üzərinə hücuma keçdilər. Onlar qələbə çalıb üşyançıların mərkəzi Ağsu qalasını tutdular. Orda olan ləzgi qarnizonunun əsgərlərini əsir etdilər.

R. Aşurlunun Aşur xanın nəсли yazısını tədqiqatımıza daxil etməyi gərəkli bildik.

### **Aşur xanın nəсли**

Aşur xan Avşar türk tayfasındadır. Bu tayfa haqqında məlumatlar VIII əsrə aparıb çıxarır. Belə ki, Mərkəzi və Cənubi Anatoliyadakı Karamanlar sülaləsi (XIII-XV əsrlər), İranın qərbindəki Kuhkiluyə vilayətinin və şimal-qərbində (XVI-XVIII əsrlər) Urmiya vilayətinin yarımmüstəqil (bəzi vaxtlarda isə həttə müstəqil) hökmədarları və nəhayət, Səfəvi imperiyasının keçmiş dəbdəbəsi və qüdrətliyi qısa müddətdə də olsa bərpa etmiş Nadir şah (1688-1747, 1736-cı ildən hökmədar) bu tayfadandır.

Məhz Nadir şahın dövründə Aşur xan Cənubi Azərbaycanın Təbriz şəhərinin hakimi (1742-43-cü illər) və Azərbaycanın sərdarı olmuşdur [1. s. 237]. Aşur xan 1743-cü ildə yalandan Səfəvilər nəslindən olduğunu bəyan edən, Qazikumuxlu Surxay xanın oğlu Məhəmməd tərəfindən dəstəklənən

<sup>1</sup> Məhəmmədhüseyn Qüddusi, Nadir şah, Bakı, 1999, səh.123.

fırıldaqçı Sam-Mirzənin qiyamını yatırılmışdır. Belə ki, bu qiyam Ağsudan Dərbənddək böyük bir ərazini əhatə edirdi və dövlət üçün ciddi təhlükə yaradırdı. Xüsusilə şahın bu yerlərdə ən güclü hərbi qüvvələrindən hesab edilən Dərbənd qarnizonun bir hissəsi və şəhər əhalisi də qiyamçılara qoşulduğundan bu təhlükə daha da artırdı [2. s. 237-328]. Qiyamçılardan Şabran şəhərini ələ keçirmək üçün başda qarnizonun rəisi Əbdül xan Ustachi olmaqla bütün qarnizonu məhv etmiş, sonra isə Şirvanın paytaxtı Ağsunu ələ keçirmişdilər. Aşur xan bu xəbəri İrəvanda eşitmışdır. O dərhal heç bir əmər gözləmədən öz ordusu ilə Şirvana doğru irəliləmişdir. Onun qoşunları Kür çayını keçərək, burada köməyə göndərilmiş Fətəli xan Əfşarın ordusunu ilə birləşərək, öz hərəkətini davam etdirmişdir. 24 dekabr 1155-ci ildə (1743-cü ildə) o, qiyamçıları darmadağın etmişdir. 1000 nəfər qiyamçı məhv edilmiş, ağır yaralanmış Məhəmməd Dağıstanı, Sam-Mirzə isə Gürcüstana qaçmışdır [1. s. 149]. Nadir şah bu qələbəyə görə Aşur xana Sabunçu, Zabrat və Keşlə kəndləri daxil olan Abşeron torpaqlarını hədiyyə etmişdir [1. s. 233, 336]. Aşur xan bu torpaqlarda öz tayfasının nümayəndələrini yerləşdirmiş və burada nəslinin əsasını qoymuşdur. Sonralar bu yerlərdə tapılan zəngin neft yataqları (XX əsrin əvvəllərində Sabunçu rayonu Bakı neftinin 35%-ni verirdi) bu nəslin nümayəndələrinin iqtisadi hökmdarlığının əsasını qoymuşdur.

Aşur xanın beş oğlu olmuşdur - Hacı İmamverdi bəy, Allahverdi bəy, Abdullah bəy, Danial bəy, Əliyar bəy. Kiçik oğlu Əliyar bəy bəylidən imtina edərək, öz uşaqları ilə birlikdə rəiyyət olmuşlar [3. s. 337]. Lakin onun oğlu Məşədi Əzim, sonra isə nəvəsi Hacı Ağamirzə Məşədi Əzim oğlu Sabunçu kəndinin kəndxudası olmuşdur. Başqa bir nəvəsi Ağahüseyn Lazım oğlu - namızəd, sonra isə kəndin hakimi olmuşdur. [V. 501; 6. №№69, 72; 21].

Hacı İmamverdi bəyin böyük oğlu Aşur bəy sonuncu Bakı xanı Hüseynqulu xanın vaxtında, sonra isə rus idarəciliyi dövründə Abşeronun iki - Sabunçu və Zabrat kəndlərini idarə etdiyindən 1813-cü il Gürcüstan Hökumətinin Ali Cədvəlinə uyğun olaraq xan səlahiyyətinə malik idi. Hər iki kənd birlikdə 63 evdən və 117 nəfər kişi əhalisindən ibarət idi. [7. V.115]. «Bakı və onun əyalətlərinin bəyləri və əhalisinin siyahısında»da 1816-ci ildə Aşur bəyin Sabunçu və Zabratın sahibi olduğu göstərilir. Sabunçuda Aşur bəyin qardaşı Məmmədqasım bəy, əmisi oğlu Mustafa bəy, həmçinin qohumu Hüseyn bəy də yaşayırırdı. Onların ailələri birlikdə 19 nəfər təşkil edirdi. O zaman hər iki kəndin birlikdə əhalisi 307 nəfər təşkil edirdi. Üç molla, 58 kəndli ailəsi (kişi əhalisi 159 nəfər) var idi [8.V. 67-68]. Kəndlilər arpa və buğda əkir, zəfəran, üzüm, müxtəlif meyvələr yetişdirir, heyvandarlıqla məşğul olurdular.

Məlum olduğu kimi, 3 oktyabr 1806-cı ildə Bakı general Bulqakov tərəfindən müharibəsiz olaraq işğal edildi. Onun əhalisi rus imperatorunun tabeçiliyində keçirildi. Hüseynqulu xan ailəsi ilə birlikdə şəhərdən qaçdı.

Rusyanın tabeçiliyinə keçirilən Şimali Azərbaycan xanlığı ərazisində ilk illər komendant (hərbi) idarəsi tətbiq edildi. Bu zaman bəylər kəndləri yenə də «xan üsulu» ilə idarə edirdi. Belə ki, kəndlilər ilin üç gününü sahibkara işləyirdi.

O dövrde Aşur bəyin və qohumlarının rus idarəsinə münasibəti barədə konkret bir məlumat yoxdur. Lakin ikinci rus-İran müharibəsi dövründə bu münasibət olduqca mənfi olmuşdur. Komendant üsul-idarəsinə səciyyəvi olan köləlik recimi təbii ki, bu idarəyə qarşı rəğbət qazandırı bilməzdi. Ona görə də, 1826-ci ildə müharibə başalyan kimi, Aşur bəy şah ordusunun başında Bakıya gələrək şəhəri mühasirəyə alan Hüseynqulu xana kömək çıxdı. Varis şahzadə Abbas Mirzənin, tərkibində keçmiş xanların da olduğu, 60 minlik ordusu 16 iyul 1826-ci ildə Araz çayını keçdi. Onlara öz xidmətçi və nökərləri ilə birlikdə bir çox bəylər və kəndlilərin bir hissəsi də qoşuldu. İranlıların başlıca qüvvələri Qarabağ, sonra isə Gəncə, Şəki, Şamaxı istiqamətində hücuma keçdi. Ordunun digər hissəsi Lənkəran (23 iyulda alındı), və Salyandan (26 iyul) keçərək Bakıya doğru irəliləyirdi. Bu ordunun başında Bakının keçmiş hakimi Hüsenqulu xan dururdu. Qaladan arzuolunmaz əhali kimi köçürülenlər, Bakı əhalisinin bir hissəsi, və ətraf kəndlərin əhalisi də onun ordusuna qoşuldu [9. s. 19]. Lakin Bakı mühəsirəçilər tərəfindən geri qaytarılmadı. Belə ki, Abbas Mirzənin əsas qüvvələri 13 sentyabrda Gəncə altında məglubiyyətə düşür olduqda, onun ordusunun digər dəstələri də «qiyamçı xanlar»la birlikdə geri çəkilməyə başladılar. Şeyx Əli xan Qubalının oğlu öz 6-minlik ordusunu Qubanın müharibəsindən geri çəkdi. Şamaxıdan isə Mustafa xan Şirvanlı [4. s. 35-40].

Hüseynqulu xan Bakılı da onların nümunəsini davam etdirdi. Belə ki, onun xanlıq üzərində hakimiyətini geri qaytarmaq üçün atdığı axırıncı cəhdin baş tutmadıqda cənuba doğru çəkildi. Ona kömək edən digər bəylər, o cümlədən də Aşur bəy öz oğlu və digər yaxın qohumları ilə birlikdə öz idarə etdikləri yerləri tərk etdilər [10.V. 78-856]. Aşur bəy və onun oğlu Əhməd bəyə doğma torpaqlarını bir daha görmək nəsib olmadı. Yalnız onun nəvələri uzun illərdən sonra geri qayıtdılar. Qaçan bəylərin əmlaklarının bir hissəsi xəzinəyə, bir hissəsi onların yaxın qohumlarına paylandı. Torpaqları və malqaraları isə yeni idarəedici Heybət bəyə verildi.

1826-27-ci illər müharibəsi Rusyanın qələbəsilə başa çatdı. Rus qoşunları Təbrizə daxil oldu. Onların qorxusundan Fətəli şah Qacar nəinki Gülüstan müqaviləsi ilə Rusiyaya verilmiş torpaqlardan birdəfəlik əl çəkdi, əlavə olaraq İrəvan və Naxçıvan xanlıqlarını da Rusiyaya verdi. Bütün bunlar yeni bağlanmış Türkmençay sülh müqaviləsi ilə möhkəmləndiribdi.

Bu ölkə ilə, onun qaynar və «etibarsız» əhalisilə nə isə etmək lazım idi. Ona görə də, 1828-29-cu illərdə Türkiyə ilə müharibədə qalib çıxmış Rusiya,

Zaqafqaziya ölkələrinin idarəciliyində yeni islahatlar etmək məcburiyyətində idi.

Komendant idarəciliyinin ləğvinin lazımlığı haqqında 1827-31-ci illərdə Qafqaz komandanı olmuş qraf Paskeviç də yazırıdı. Belə sistem nəinki köləlik təhrik etdiyindən əhalidə kəskin etirazlar və qıcıqlanmalar yaradır, həm də Rusiya dövlətinə böyük iqtisadi ziyan vururdu. Belə ki, ölkənin idarəsinə çoxlu xərc çəkilir, əhalidən məcburi yiylan vergilər isə komendantın və digər hakimlərin cibinə axırdı [4. s. 87, 88]. 30-cu illərin əvvəlində ölkəyə senatorlar P.İ.Kutaysov və Y.İ.Meçnikov göndərilir. Onların hökumətə təqdim etdiyi «Zaqafqaziya diyarının quruluşuna dair təkliflər»də diyarı Rusiya üçün olduqca əhəmiyyətli etməli», «əhalini rusca danışmağa, fikirləşməyə və hiss etməyə məcbur etməli» kimi fikirlər təklif edilirdi.

İnzibati islahatların layihəsində nəinki Zaqafqaziyada da həm Avropa Rusiyasında olduğu kimi inzibati idarə təşkilatları yaradılması nəzərdə tutulub, habelə «bu diyarın əhalisini pravoslav dinin şurasını ilə şəfəqləndirmək və islamizm viranələrində canlanan xaçı dikəltməyi» ideyasını [11. s. 280] və rus zadəganlığı hökumətin sosial dayağı kimi yayılmasının niyyətini də daxil edilirdi [12. s. 49].

O vaxtda ki, bu layihə hökumətdə müzakirə olunub, ölkədə üsyənlər bir-birini əvəz edildi. Bunlardan ən böyük olan 1837-ci il Quba üsyənində 12 min kəndli və 4 min şəhər əhalisi iştirak edirdi. Vergilər miqdarının xeyli artırması, əhalisinin bəzi qrupların (məsələn, Nuxa qəzasının müəsfilərin) imtiyazlı sırasından vergi sırasına keçirənməsi, çar məmurların, ilk növbədə Yermolov və Rozen tərəfindən himaya edilən Mədətov qardaşlarının sui-istifadələri - bütün bu hallar nəinki kəndlilər, hətta bəzi bəylər də üsyənçilərə qoşularaq onların sırasını xeyli artırırdı.

1837-ci ildə Zaqafqaziyaya senator P.V.Qannın başçılığı ilə komissiya göndərildi. Onlar 1838-ci ilin əvvəlində «Zaqafqaziya diyarının idarə edilməsi üçün təşkilat» adlı layihə təqdim etdi.

Qannın təklifi ilə həyata keçirilən islahat nəticəsində Rusiya dövlətinin 10 aprel 1840-ci il qanununa əsasən komendant idarəsi ləğv edildi. 1 yanvar 1841-ci ildən Zaqafqaziyada Ümumrusiya idarə sistemi tətbiq olundu. Azərbaycanın böyük bir hissəsi yenidən yaranmış Xəzər vilayətində (Bakı, Dərbənd, Quba, Lənkəran, Nuxa, Şamaxı, Şuşa qəzaları), digər kiçik hissə isə Gürcü-İmeret quberniyasına (Yelizavetpol, Gəncə və Naxçıvan qəzaları) daxil edildi. Köhnə, ləğv edilmiş idarələrin əvəzinə yeniləri - quberniya, qəza və sahə idarələri yaradıldı. Mahallar və onlarla birlikdə mahal naibləri vəzifələri də ləğv edildi. Bununla da idarə aparatlarından azərbaycanlılar qovularaq, rus məmurları ilə əvəz edildi. Senator Qanın layihəsində və digər sənədlərdə belə fikir göstərilirdi ki, diyarda rus hökumətinin etibarlı dayağını yaratmaq üçün burada «rus təbii zadəganlığı» təşkil edilməlidir. Bəs o rus zadəganlığı üçün

torpaq lazımlı idi. Bununla əlaqədar, Zaqqafqaziya müsəlman əyalətlərində tiyuldarlığını ləğv edilməsi haqqında qərar çıxarılır.

Çar hökumətinin 25 aprel 1841-ci il qərarı ilə Gürcü-İmeret quberniyasının Qazax, Şəmşəddin və Borçalı qəzalarının ağaları öz torpaqlarından məhrum edildi və onların kəndlilər üzərindəki hakimiyyətinə son qoyuldu. 28 may 1841-ci ildə həmin qərar Xəzər vilayətinin tiyuldar-bəylərinə də tətbiq edildi. İkinci qərarı həyata keçirilmədi, amma ona baxmayaraq, bu qərarlarının nəticələri olduqca ciddi olmuşdur. Çünkü, əgər islahatlara qədər hökumət əleyhinə çıxışlarda bəylər və ağaların kiçik bir hissəsi iştirak edirdi, indi öz vəzifələrindən azad edilənlərin hamısı, həmçinin öz torpaqlarını itirən və belə bir təhlükəni gözləyən bəylər hakimiyyət əleyhinə mübarizəyə keçdilər. Onlar silahlı dəstələr təşkil edərək, həm ayrı-ayrı məmurlara və zabitlərə, həm də çar ordusunun kiçik dəstələrinə hücumlar təşkil edirdilər. Bütün bu hücumlar «quldurluq və oğurluq» şəklində olsa da, bu hərəkat 1842-ci ilin ikinci yarısından başlayaraq xüsusiylə, olduqca kəskin şəkil aldı. Bu dövrə Dağıstan və Çeçenistanda gedən müharibə də xeyli kəskinləşdi və bütün bu hadisələr I Nikolay hökumətinin Qann islahatlarını dayandırmağa məcbur etdi [4. s. 88-90].

«Təbii rus zadəganlığı» da özünə güclü dayaq tapmadı. Belə ki, Rusyanın daxili quberniyalarından belə qaynar bölgəyə köçürünlər o qədər də tələsmirdilər. Qafqazda olan zabit və məmurlara isə torpaq verilsə də, onlar lazımı vəsaitlərlə kifayət qədər təmin edilmirdilər. Bundan əlavə onlar bu «vəhşi» diyarda özlərini müvəqqəti hesab edirdilər. Beləliklə, islahatların qarşıya qoyduğu məqsəd o qədər də nail olunmadı.

Siyasəti dəyişmək lazımlı idi. 1844-cü ildə Qafqazda canişinlik yaradıldı. İlk canişin knyaz M.S.Vorontsov təyin edildi. 1846-ci ildə Zaqqafqaziyanın yeni inzibati bölgüsü aparıldı.

Hələ buna qədər 1843-cü ildə imperator I Nikolay, «Ali hökmran» Zaqqafqaziya diyarının ali müsəlman zümräsinin (əslzadələrin) vəhşi hüquqları haqqında Qanun tərtib etdi [13. V.I]. Bunun üçün Tiflisdə Zaqqafqaziya diyarının müsəlman cəmiyyətinin ali təbəqəsini müəyyən etmək üçün Komitə yaradıldı. Komitənin üç illik işinin nəticəsi olaraq I Nikolay 6 dekabr 1846-ci ildə bəylər və ağaların hüquqları haqqında qərar imzaladı. Qərarın birinci bəndində deyilirdi: «Müsəlman əyalətləri Rusiyaya birləşdirilənədək qohumlarına mənsub olan və ya hazırda onların icarəsində olan torpaqlar onların idarəsinə təsdiq edilsin». Qərarda sonra deyilirdi: «... torpaqlar onların tam şəxsi əmlakı hesab edilir, nəsildən-nasılə keçir, onlar tərəfindən bağışlana və satılı bilər». Bu, rəsmi olaraq torpaqların alqı-satqısına icazə verirdi ki, bu da 1846-ci ilədək şəriət məhkəmələri vasitəsilə həyata keçirilirdi.

Qərarın sonunda deyilirdi: «Zaqqafqaziya diyarının torpaqlarla təmin edilmiş ali müsəlman təbəqəsi yaşından və vəziyyətindən asılı olmayaraq bizim

cəsur döyüşçülərimiz hesab edilir və ilk çağrılarından onlara həvalə edilən vəzifələri yerinə yetirməyə hazır olmalıdır» [4. s. 92-93].

Bələliklə bəylərin iqtisadi və hüquqi vəziyyəti tənzimlənirdi. Lakin rus cəmiyyəti strukturunda bəylərin hüquqi vəziyyəti tənzimlənmirdi. Bu məsələnin həlli üçün XIX əsrin 70-80-ci illərində Tiflis, Yelizavetpol, İrəvan və Bakı quberniyalarında Bəy Komissiyası yaradıldı. Lakin Nizamnamənin son layihəsi yalnız 1894-cü ildə hazır oldu [13].

Bakı Bəy Komissiyası 1870-82-ci illərdə işlədi. Şirvan (Şamaxı və Göyçay), Bakı, Quba, Talış (Lənkəran və Cavad) xanlıqlarında yaranan Şamaxı, Göyçay, Bakı, Quba, Lənkəran, Cavad qəzalarında Qafqaz Canişliyinin General-Feldsexmeysteri Mixailin 12 yanvar 1870-ci ildə təsdiq etdiyi təlimata əsasən komissiya yaradıldı. Komissiya ancaq göstərilən xanlıqların Rusiyaya birləşməsinədək bəy, məlik, sultan, xan adlarına layiq görülmüş ailələrin, nəsillərin, şəxslərin hüquqlarını təyin etdi.

Ali təbəqəyə mənsubluğun bilinməsi üçün onlar özlərinə, həmçinin, familiya qəbul etməli idi. Belə ki, əvvəllər azərbaycanlı zadəganlar ancaq adlarını və atalarının adlarını yazırırdı. Adı adamlardan fərqlənmək üçün onlar adlarından sonra bəy sözü də işlədiridilər.

Kənd adlarını o zaman familiya kimi qəbul etmək olardı ki, o kənd həmin şəxsin nəslinə mənsub olsun. Şərīkli əmlak olduqda o şəxsə üstünlük verilirdi ki, komissiya üzvlərinin çoxu ona səs versin. Uyğun familiya seçmək məsələsinə Komissiya baxırdı.

Komissiyanın 15 mart 1873-cü il protokolu ilə «Bakı qəzası Sabunçu kənd sakini Musaxan bəy İbrahim bəy oğlu Aşurbəyovun bəylilik mənsubiyyəti haqqında» qərarına əsasən o, «birinci dərəcəli bəylilik şərəfinə» layiq görülmüşdür [14; 15. V. 33-36]. Aşağıda həmin sənəd qısa ixtisarla verilir.

«EŞİDİLDİ: Bakı qəzası Sabunçu kənd sakini Musaxan bəy İbrahim bəy oğlunun (Komissiya üzvlərinə namizəd) 1 aprel 1872-ci ildə təqdim olunan işinə baxılaraq ona «Aşurbəyov» familiyası ilə bəylilik dərəcəsi verilir...

Ailə üzvlərinin siyahısını və nəslini yoxlayaraq komissiya müəyyən etdi ki, onun ailə tərkibi və nəslinin nümayəndələri inandırıcıdır və onların hamısı, həqiqətən, Aşurbəylərdəndir (Aşur xan Avşar - R.A.). Onun nəvələri Aşur bəy və Məmmədqasım bəy İmamverdi bəyin oğulları və Mustafa bəy Allahverdi bəyin oğlu 1816-cı il sənədlərinə əsasən bəy kimi qeydə alınmışlar. Buna görə, şeçkili üzvlər və namizəd yekdilliklə ərizəçi Musaxan bəy İbrahim bəy oğlunun bəy nəslindən olduğunu və onun nəslindən heç kimin bu şərəfdən məhrum edilməməsini təsdiq etdilər. 1816-cı ilin sənədlərinə əsasən xanlıq dövründə və Zabrat və Sabunçu kəndləri Aşur bəyə mənsub olmuşdur.

Təlimatın 13, 17, ... paraqrafları ilə birlikdə bütün bunları aşadıraraq Bakı bəy Komissiyası müəyyən etdi: Ərizəçi, Bakı qəzası Sabunçu kənd sakini Musaxan bəy İbrahim bəy oğlu öz əsl-nəcabətinə uyğun olaraq bəy

nəslindəndir və ona görə də «Aşurbəyov» familiyası seçilməklə əslzadə bəy hesab edilir».

Bələliklə, Aşur xan Avşarın böyük oğlanları Hacı İmamverdi bəyin və Allahverdi bəyin övladları «Aşurbəyov» familiyası ilə şərəfli bəylək adına layiq görülürər (sonralar onların bəzi törəmələri Aşurbəyli və Aşurlı familiyaları daşımışdır). Abdullah bəyin oğlanları Sultan bəy və Şixəli bəy 1826-cı ildə İrana qaçdıqdan sonra [10.V.84-85] bir daha geri qayıtmadılar və onların sonrakı taleləri məlum deyil. Onun kiçik oğlu Adığözəl bəy isə adı əhali sırasına keçmişdir. Danial bəyin övladı olmamışdır. Əliyar bəy və onun oğlanları haqqında isə məqalənin əvvəlində məlumat verilmişdir.

Aşur xan nəsinin ilk övladları haqqında sənədli məlumatlar olduqca az qalmışdır. Ona görə də burada onun törəmələrinin ilk dörd nəslini haqqında qısa məlumatlar verilir.

Aşur xan Əfşar. 1742-43-cü illərdə (görünür sonralar da) Təbrizin Hakimi və Azərbaycan sərdarı olmuşdur [1, s. 149, 237]. 1743-cü ildə Sam-Mirzənin qiyamını yatırdaraq [1, s. 149], Nadir şah tərəfindən Sabunçu, Zabrat, Keşlə kəndlərilə mükafatlandırılmışdır [3, s. 223, 336].

7/2 Aşur bəy Hacı İmamverdi bəy oğlu. Aşur xanın böyük nəvəsi, Abşeronun Sabunçu və Zabrat kəndlərinin sahibi [7. V. 38, 115]. Mülk sahibi kimi əkin sahələrinə və zəfəran plantasiyalarına malik idi (12 hadak) [10.V.78]. 1826-cı ildə öz qohumları və 13 nökərili [7. V.115] Abbas Mirzənin başçılığı ilə Bakı xanlığını geri qaytarmaq üçün gələn fars ordusuna qoşulmuş Bakılı Hüseynqulu xana tərəfdar çıxmışdır. Abbas Mirzənin məglubiyyətindən sonra xanla birlikdə İrana qaçmış [10. V.78], digər qaçqın qohumları ilə birlikdə Ərdəbil yaxınlığındakı Barı kəndində məskunlaşmışdır [21]. Üç oğlu olmuşdur - İbrahim bəy, Əhməd bəy, Hacı bəy.

12/3. Mustafa bəy Allahverdi bəy oğlu, 13/4. Sultan bəy Abdullah bəy oğlu və 14/4. Şixəli bəy Abdullah bəy oğlu - Aşur xan Əfşarın nəvələridir. 1826-ci ilin payızında əmisi oğlu Aşur bəylə birlikdə İranın Ərdəbil yaxınlığındakı Barı kəndinə qaçırlar [10, V. 82-85; 21].

17/6. Məşədi Əzim Əliyar bəy oğlu (1762-?) Aşur xanın nəvəsidir, 1832-ci ildə Sabunçu kəndinin kəndxudası olmuşdur [5. V.501 a.t.].

20/7. Əhməd bəy Aşur bəy oğlu, Hacı İmamverdi bəy Aşur xan oğlunun nəvəsidir. 1826-ci ilin payızında atası Aşur bəylə, arvadı və təzə anadan olmuş oğlu Rzaqulu bəylə birlikdə İrana qaçır [10. V. 81-82; 21].

24/9. Nabat xanım Qoca bəy qızı (1795-1912), Hacı İmamverdi bəy Aşur xan oğlunun nəvəsidir. Dövlətli Bakı taciri Hacı Musa Rza Rzayevin arvadı olmuşdur. Ondan bir oğul (Hacı Abbasqulu Rzayev) və iki qız - Əşrəf (Züleyxa) xanım və Gülbəstə xanım - dünyaya gətirmiştir.

Nabat xanım Aşurbəyova öz səxavəti və xeyirxahlığına görə çox məşhur olmuşdur. Nefst mədənlerinə və bir çox böyük imarətlərə malik olmuşdur. O,

şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcəmişdir. Sabunçu xəstəxanasında kasib və yetimlərin müalicəsini də öz üzərinə götürmüştür. O, Tatar küçəsində (sovet dövründə Krupskaya, indi Ə. Topçubaşov) hamam tikdirmiştir. Həmin hamam həftənin bir gününü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi. Onun şeirlər yazdığı da məlumdur [18; 21]. Təəssüf ki, həmin şeirlər biza galib çatmamışdır. Onun həyatındaki ən böyük iş Bakı şəhərində tikdirdiyi (1905-14-cü illər) Təzəpir məscidiidir. Bu gün həmin məscidə Zaqafqaziya Müsəlmanlarının Baş Dini İdarəsi yerləşir. Bu məscidin tikilməsində o, ilk diplomlu azərbaycanlı memar, Sankt-Peterburq Mülki İnşaat Mühəndisliyi İnstytutunun məzunu Zivər bəy Əhmədbəyovdan istifadə etmişdir. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş memarı olmuşdur. Nabat xanım Zivər bəyə çoxlu miqdarda pul verərək, onu məşhur məscidlərin memarlığını öyrənmək üçün Şərqi ölkələrinə ezam etmişdir.


Səyahətdən sonra Zivər bəy ona arzuladığı hündür iki mərtəbəli (yarusu) minarəsi olan yaraşıqlı məscidin layihəsini təqdim etdi [17. s. 249; 18]. Lakin qubernator idarəsi pravoslav ruhanilərinin fitvəsi ilə minarənin ancaq bir mərtəbəsinin tikilməsinə icazə verdi. Belə ki, əgər məscidin minarəsi iki mərtəbəli olsaydı, öz hündürlüyü və yaraşığına görə elə həmin dövrdə (1897-ci il) və yaxınlıqda tikilmiş Aleksandr Nevski pravoslav kilsəsini kölgədə qoyardı [16. s. 123; 17. s. 249]. Lakin qısa minarə ilə tikilməsinə belə baxmayaraq, Təzəpir məscidi Bakıda ən iri və möhtəşəm məscid olmaqla yanaşı, həm də şəhərə yaraşıq verən gözəl memarlıq abidəsidir. Məscidin özülünə birinci daşın qoyması üçün Nabat xanım, öz fəaliyyətinə adı bənnə kimi başlayan məşhur xeyriyyəçi, milyoncu Hacı Zeynalabdin Tağıyevi dəvət edir. Doqquz ildən sonra, məscidin baş günbəzinə sonuncu daşı o qoyur [18; 19. s. 33]. Lakin Nabat xanım öz arzusunun sona yetdiyini görmür. Onun ölümündən iki il sonra, 1914-cü ildə bu işi oğlu Hacı Abbasqulu Rzayev başa çatdırır. Nabat xanım və oğlu Hacı Abbasqulu məscidin girişində dəfn edilmişdir [3. s. 337; 21].

35/11. Teymur bəy Qara bəy oğlu (1834-1908, sentyabr), Hacı İmamverdi bəy Aşur xan oğlunun nəvəsidir. Sabunçu kəndində geniş, yararlı torpaq sahələrinin və neft mədənlərinin sahibi idi. 1904-cü ildə oğlunun toyu üçün Qoqol (keçmiş Praçepnaya) küçəsi-24-də mülki mühəndis İosif Vikentyeviç Qoslavskinin layihəsi ilə əzəmətli bir bina tikdirmiştir [17. s. 422]. Səxavətli xeyriyyəçi kimi məşhur olmuşdur. Sabunçuda yaraşıqlı xəstəxana və məktəbin tikintisi, məscidin təmiri və bərpası, yoxsullara kömək onun adı ilə bağlıdır. Zabratlı Tutuxanım Məşadi Ələskər qızı ilə evlənmişdir. Onların iki oğlu, üç qızı olmuşdur - Əli bəy, Bala bəy, Cavahir xanım, Umm Leyla xanım və Bəyim xanım. Onun ölümündən sonra, vəsiyyətinə uyğun olaraq, arvadı 40 nəfər Zabratlı zəvvvar ilə onun meyitini Kərbəlaya (İraq) gətirərək, bu müqəddəs torpaqda dəfn etdirdi. Onun qəbrinin üstündə məscid tikdirdi. Burada daimi olaraq Quran oxumaq üçün molla işə götürdü [3. s. 337; 21].

## МӘNBƏLƏR VƏ ƏDƏVİYYAT

- Аббас Кули Ага Бакиханов. Гюлистан-и Ирам. Ред., комм., прим. и указат. З.М.Буниятова. Баку, «Элм», 1991.
- История Азербайджана, т.1 Баку, 1958.
- С.Б.Ашурбейли. История города Баку. Период средневековья. Баку, 1992.
- История Азербайджана, т.2. Баку, 1960.
- ГИААР, ф.24, оп. 1, д. 369.
- ГИААР, ф.43, оп. 2, д. 7177.
- ГИААР, ф.24, оп. 1, д. 21
- ГИААР, ф.24, оп. 1, д.51
- Ф.А. Тагиев. История города Баку в первой половине XIX века (1806-1859). Баку, «Элм», 1999.
- ГИААР, ф.47, оп. 1, д.3
- Колониальная политика российского царизма в Азербайджане в 20-60 гг. XIX в., ч.1. М.-Л., 1936.
- И.М.Гасанов. Частновладельческие крестьяне в Азербайджане в первой половине XIX века. Баку, 1957.
- ГИААР, ф.55, оп. 1, д.33.
- ГИААР, ф.55, оп. 1, д.9.
- ГИААР, ф.55, оп. 1, д.11. «Журналы заседаний Бакинской Бекской Комиссии об определении личных прав беков Бакинского уезда и города Баку». Журнал № 11 от 15 марта 1873 года.
- Ш.С.Фатуллаев. Градостроительство и архитектура Баку XIX - начала XX веков. Л., «Стройиздат», 1978.
- Ш.С.Фатуллаев. Градостроительство и архитектура Азербайджана XIX - начала XX веков. Л., «Стройиздат», 1986.
- С.Б.Ашурбейли. «Мечта Набат ханум». Статья в газ. «Вышка» от 22.07.1990 г.
- М.Сулейманов. «Дни минувшие». Баку, «Азернешр», 1990.
- ГИААР, ф.55, оп. 1, д.42.

Aşurxan Əfşar (1748-ç illi)



#### **4.7. Bəgişli oymağı**

Avşar elinin oymaqlarından biridir. Əsasən Urmiya bölgəsində köç-düşlə məşğul idilər. Tarixi ədəbiyyatda bəzən Bəgəşli, Bəykişili kimi də yazılır.

Urmiya vilayətində Bəgişli adlı mahal vardı. Bəgişli mahali xanlığın kiçik mahallarından və şimaldan Nazlı çayı, şərqdən Urmiya gölü ilə həmsərhəd idi. Mahalın ərazisi əsasən düzənlilik və mahala bağlı olan 51 kənd bu düzdə yerləşirdi. Mahalın mərkəzi Miyavəq adlı kiçik qala idi. Qala ara savaşları zamanı dağıdıldı.

Bəgişli oymağının ünlü nümayəndələrindən biri Pənah bəy idi. Pənah bəy Fətəli xan Araşlı-Avşarın sərkərdələri arasında qoçaqlığı ilə seçilirdi.

Bəgişli oymağının ünlü simalarından biri, də Fətəli bəydir. Fətəli bəy Fətəli xan Araşlı-Avşara xidmət etmişdi.

Bəgişli oymağının məşhur nümayəndələrindən biri də Qulu bəydir. Qulu bəy Fətəli xan Araşlı-Avşara xidmət etmişdi.

Bəgişli oymağının tanınmış nümayəndələrindən biri də Mehrab xandır. Mehrab xan Avşar Fətəli şah Qovanlı-Qacara xidmət etmişdi.

#### **4.8. İmanlı oymağı**

Avşar elinin qollarından biri də İmanlı oymağıdır. İmanlı oymağı əsasən Urmiya cıvarında məskunlaşmışdı.

#### **İskəndər xan İmanlı-Avşar**

İskəndər xan I Şah Abbasın lütfünə səbəb olmuşdu. Onun Şah Sultan Məhəmməd Xudabəndəyə sədaqətlə xidmət etməsi şahın xoşuna gəlmışdı. Şah tərəfindən Qəzvinə hakim təyin edilmişdi.

#### **Əlimurad xan İmanlı-Avşar**

I Şah Abbasın hakimiyyəti dönenimdə Urmianın hakimi olmuşdu.

#### **Təhmasib sultan İmanlı-Avşar**

Təhmasib sultan I Şah Abbasın hakimiyyəti dönenimdə xan ünvanı almışdı. Mosul şəhərinin hakimi olmuşdu. O, Əlişəkkər bölgəsinə nəzarət etmişdi.

Təhmasib sultanın Qasım bəy adlı oğlu vardı.

#### **4.9.Qasımlı oymağı**

Qasımlı oymağı İmanlı oymağının qoludur. Oymaq öz adını Qasımlı xandan alıb.

#### **Qasımlı xan İmanlı-Avşar**

Qasımlı sultan Təhmasib sultan oğlunun adı 1593-cü il hadisələrində çəkilir. Avşar oymağının başında Həmədanda yerləşmiş, bu bölgəyə hakim təyin edilmişdi. O, 1610-cu ildə və sonrakı illərdə Həmədanda hakimlik etdikdən sonra, 1032-ci ildə (1623) Mosulun fəth olunmasında iştirak etmiş və xan ünvanı ilə bu şəhərin valisi vəzifəsinə təyin olunmuşdu. O, Mosula gələrkən 800 atlısı vardı.

İskəndər bəy Münşinin verdiyi məlumatata görə, Qasımlı xan əsgərlərinin azlığı və vəba epidemiyası üzündən şəhəri boşaltmaq məcburiyyətində qalmışdı. Mosul qalasını əldən verəndən sonra şahın nəzərindən düşmüdü. I Şah Abbas onu və avşarları anasının və qardaşı Həmzə mirzənin ölümündə günahlandırırırdı.

Qasımlı xanın Kəlbəli xan, Bayram xan, Gəncəli xan adlı oğulları vardı.

#### **Kəlbəli xan İmanlı-Avşar**

Kəlbəli sultan Qasımlı xanın oğludur. İmanlı oymağının tanınmış əmirlərindən idi. 1624-cü ildə Mosulu almağa gedən qoşunun sərkərdələri arasında onun da adı vardı. Osmanlılara qarşı vuruşmuşdu. Mosul qalasına 3 min mən qurğuşun və barit çatdırılmışdı. Hafız Əhməd paşanın qoşununu məğlub edib Mosuldan qovmuşdu.

Şahdan xan ünvanı almışdı. I Şah Abbas əmr vermişdi ki, Kəlbəli xan və avşarlar İranın harasında istəsələr yaşaya bilərlər. O yerlər onlara inaət olunacaq. Kəlbəli xan və avşar əmirləri şahdan doğma Urmiya vilayətini istəmişdilər. Onların dədə-baba torpağını Əmir xan Barandust və osmanlı əsgərləri xaraba qoymuşdular. Şah Abbas avşarların Urmiyaya yerləşməsinə razılıq vermişdi.

Kəlbəli xan 1628-ci ildə I Şah Abbasın fərmani ilə Urmianın hakimi təyin olmuşdu. O, 8 min avşar ailəsini İraq, Fars, Kerman və Xorasandan köçürüb Urmiyaya yerləşdirmişdi. Tarixçi Mirzə Rəşid Ədibüşşüəra yazır: «Osmanlılar və İranın bir sıra sərhəddə yaşayan kurd əşirətləri Təmir xan Əmir xan oğlunun təhrikli ilə Avşar elinin Urmiyaya qayıtmasına mane olmaq istədilər. Salmasın Qarasu

bölgəsində Kəlbəli xanla üzbəüz gəlib, savaşa başladılar. Avşar elinin qəhrəmanlığı sayesində məğlub oldular. Bir hissəsi öldürüldü, bir hissəsi isə qaçıb, dağlara sığındı. Kəlbəli xan uğurla, öz eli ilə bərabər Urmiyaya daxil oldu. Elini yerbəyer edib öz idarəsinə başladı. Avşar elinin hər oymağına bir mahal, bir nahiyyə verib, yerləşdirdi<sup>1</sup>.

Kəlbəli xan el-oymaqları mahal və nahiylərdə yerləşdirəndən sonra paytaxtda az miqdar qoşun saxılmışdı. Düşmənlər Urmiyaya hücum edirlər. Tayfa ağsaqqalları güclərinin az olduğunu bildirib, barış təklif edirlər. Elə bu vaxt Kəlbəli xanın həremxanasından üstü örtüklü bir qızıl məcməi gəlir. Örtüyü qaldırırlar. Baxırlar ki, bir siyirmə qılınc var. Tayfa başçıları bu işarənin səbəbini soruşurlar. Kəlbəli xan deyir ki, namusu, şərəfi olan düşmənə təslim olmaz. Savaşmaq istəyən qılıncı götürüb, meydana getsin, təslim olmaq istəyən örtüyü başına bağlayıb, həremxanaya daxil olsun.

Kəlbəli xan sonra üzünü tayfa başçılarına tutub deyir:

- Fürsəti fövt eyləməz aqil, məgər nadan ola!

Bu sözdən sonra avşar əmirləri birləşib düşmən üstünə gedirlər. Qarahəsənli yaxınlığında savaş baş verir. Kəlbəli xan baxır ki, düşmənlər uşaq kimi qarşılardan qaçır. Fikirləşir ki, qaçmaqla onlara qurğu qurublar. Sonra baxır ki, öz cinahının ardından 300-400 atlı əlində nizə gəlir. Düşmənlər onları görüb, qaçmağa üz tuturlar. Kəlbəli xan düşmən qaçandan sonra köməyə gələnlərin kimliyi ilə maraqlanır. Onlar kişi paltarı geymiş avşar qadınları idilər...

Bir il idi ki, Kəlbəli xan Urmiyaya başçılıq edirdi, Təmir xan bir dəstə adamı başına yığıb, ora hücumu keçir. Kəlbəli xan ona məktub göndərib sülhə dəvət edir. Nəsihət kar etmədiyini görüb onun yerləşdiyi Dumdum qalasına yürüş edir. Öncə qardaşı Gəncəli xanı qalanı mühasirəyə göndərdi. Qala sərhəddə yerləşirdi. Əşirətin mərkəzi sayılırdı. Bu əşirət təəssüb üzündən Təmir xana qoşulmuşdu. Gəncəli xan bir müddət qalanı mühasirədə saxlasa da, ala bilmədi. Kəlbəli xan özü onun ardınca gəldi. Avşarın seçmə oğullarını da gətirdi. Həmin günün axşamçağısı qalanın ayağına yetişdi. Mühasirəni yoxladı, hazırlığı, hücum planını nəzərdən keçirdi. Sonra bütün qüvvə ilə sağdan, soldan qalaya hücuma başladı. Qalanın şərq və qərb hissəsini ələ keçirdi. Bu vəziyyəti görən düşmənlər özlerini müdafiə etmək üçün qaladan çıxdılar. Günbatana qədər şiddətlə vuruşdular. Kürdlərin

<sup>1</sup> Mirzə Rəşid Ədibüşşüara, Tarixi Əfşar, Təbriz, "Şəfəq", 1346 hicri şəmsi, səh.48-49.

çoxu avşarların qılıncına tuş gəldi. Qalanı qaçıb, yenidən qalada daldalandı. Sabahı gün kürdlər avşarların qorxusundan qaladan çıxmadılar. Fəqət, aralıdan top-tüsəng atmaqla günü sovdular. Kəlbəli xan gecə müşavirə çağırıb, səngər qazdırıldı, yollar çəkdirdi. Bir qatırı üç gün yedirdib, su vermediłər. Üç gündən sonra qalanın ətrafına dolandırdılar. Qatır su xəttini təpib, eşələməyə başladı. Avşarlar qazıb, su xəttinə neft tökdülər. Qaladakılar bir-iki gün də dözəndən sonra təslim olduqlarını bildirdilər. Qaladakı ruhanılərə quran möhrlətdirib, Kəlbəli xana göndərdilər. Kəlbəli xan onlarla şərt kəsdi ki, top-tüsənginizi qoyub, özünüz rədd olun. Təmir xan şərtə əməl etdi. Kəlbəli xan qənimətləri avşar döyüşçüləri arasında bölüşdürdü.

1630-cu ildə (hicri qəməri 1043-cü ildə) Səfəvi və Osmanlı dövlətlərinin sərhəddində, Hakkari vilayətinin valisi Şah Səfiyə ərizə yazıb Səfəvilər dövlətinin tərkibinə keçmək istədi. Səfəvilər ordusunun baş komandanı şahdan əmr aldı ki, Van qalasını ələ keçirsin. Diyarbəkrin bəylərbəyi Mürtəzaqulu paşa Van hakiminə yardım üçün tələsdi. Ərzrumun bəylərbəyi Xəlil paşa da 50 minlik qoşunla Vanın müdafiəsinə yollandı. Şah Səfi Səfəvi bunları eşidib, Çuxursəd əyalətinin bəylərbəyləri Təhmasibqulu xanı Kəlbəli xanla birlikdə qızılbaş ordusuna yardım üçün göndərdi.

Bu vaxt Çuxursəd əyalətinin bəylərbəyi Təhmasibqulu xan 10 min qoşunla kurd mahmudi tayfasına qarşı hücuma keçdi. Sonra Adilcəvaza doğru yönəlib xeyli qənimət, əsir ələ keçirərək Xoy ətrafına gəldi. Şah Səfi Nəqdi bəy Şamlıntı Təbrizə göndərib, ona əmr etdi ki, qoşunu ilə Azərbaycana gedib, orada baş verən hadisələrə nəzarət etsin. Nəqdi bəy Azərbaycana çatan zaman Diyarbəkir Sərdarını və kurd əmirlərinin 10 min nəfərdən ibarət olan qoşunu artıq Təbriz ətrafinı qarət etməyə başlamışdılar. Şəhər əhalisinin bir hissəsi var-dövlətlərini, mallarını gizlədərək, özləri təhlükəsiz yerlərə köçməyə məcbur olmuşdular. Belə bir anda Nəqdi bəy qoşunu ilə Təbrizə yaxınlaşdı. Açı çay kənarında Qızılbaş qoşunu işgalçılardan qarşısını kəsdi və orada qanlı savaş oldu. M.Y. Qəzvini yazır ki, Açı çay üzərindəki körpüdən keçmək mümkün deyildi. Lakin buna baxmayaraq Qızılbaş döyüşçüləri və Təbriz gəncləri özlərini suya ataraq üzə-üzə çayın o tərəfinə keçib işgalçılardan qoşunundan bir çoxlarını öldürülür, osmanlılara və kürdlərə ağır zərbə vururdular. Sonda onlar qaçmağa məcbur oldular.

XVII yüzulin 30-cu illərinin əvvəllərində Osmanlı dövlətinin də Şərq sərhədlərində vəziyyəti o qədər yaxşı deyildi. Sərhəd mahallalarının

hakimlərində mərkəzdənqəçmə meyli olduqca güclənmişdi. Bu mahallaların bəzilərində yaşayan kürdlər belə bir iç durumdan istifadə edərək Osmanlı və Səfəvi dövlətləri arasında manevr edib onların hər ikisinə zərbə vururdular. Osmanlı dövlətinə tabe olan Həkkari kürdlərinin xəyanəti və öyrətməsi ilə Azərbaycan bəylərbəyi Rüstəm xan Pörnək-Türkman Vani mühəsirəyə aldı, ancaq Diyarbəkir hakimi Murtuza paşa və Ərzurum hakimi Xəlil paşanın köməyə gəlməsi ilə mühəsirədən el çəkib geri döndü.

Kəlbəli xan 1639-cu ildə öldürüldü.

Kəlbəli xanın Kərim xan adlı oğlu vardı.

### **Kərim xan İmanlı-Avşar**

Kərim xan Kəlbəli xan oğlu Urmiya şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atasının yanında xidmət etmişdi.

Kərim xanın Rzaqulu xan adlı oğlu vardı.

### **Rzaqulu xan Qasımlı-Avşar**

Rzaqulu xan Kərim xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı.

Rzaqulu xanın Kərim xan adlı oğlu vardı.

### **II Kərim xan Qasımlı-Avşar**

II Kərim xan Rzaqulu xan oğlu Urmiya şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı.

II Kərim xanın Məhəmmədxan bəy adlı oğlu vardı.

### **Məhəmmədxan bəy Qasımlı-Avşar**

Məhəmmədxan bəy II Kərim xan oğlu Urmiya şəhərində dünyaya gəlmişdi.

Məhəmmədxan bəyin Xudadad bəy, Fətəli bəy adlı oğulları vardı.

### **Xudadad xan Qasımlı-Avşar**

Xudadad bəy Məhəmmədxan bəy oğlu Urmiyada dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Olduqca qoçaq, qeyrətli bir adam idi. «Avşar tarixi»ndə ləyaqətli bir adam kimi xatırlanır.

Qasımlı oymağının başçısı Məhəmmədxan bəy Qasımlı oğulları Xudadad bəy və Fətəli bəylə Urmiya hakimi Sübhanverdi xanın yanına gedərkən gözətçilər onları içəri buraxırlar. Məhəmmədxan

bəy qapıçını itələyib, içəri daxil olanda gözətçilərdən biri onu təhqir edir. Xudadad bəy atasının təhqir olumasına dözə bilməyib, gözətçini öldürür. Digər gözətçilər tökülüb, Xudadad bəyi tuturlar. Onu Sübhanverdi xanın hüzuruna aparırlar. Sübhanverdi xan onu cəsurluğuna, comərdliyinə bağışlayır. Ölənin qanbahasını özü ödəyir. Xudadad bəyi naib vəzifəsinə təyin edir.

Sübhanverdi xanın hakimiyyəti dönməndə qiyamçı və qarətçi kürdlər sərhədlərdə yağılığa başlayırlar. Ənzəl, Sumayı və Barandust arasında bir sıra qətl-qarətlər baş verir. Quşçu və Qulunçu gədiklərini tutan qiyamçılar yolları bağlayırlar. Sübhanverdi xan bu qiyamçıları yatrımaq üçün qoşun göndərir. Qoşun əhli qiyamçıların çox möhkəmləndiyini görüb, xana bildiriş edirlər. Sübhanverdi xan bu dəfə Xudadad bəyi bir dəstə ilə yardıma göndərir. Xudadad bəy yetişib, Avşar qoşununa qoşulur. Vədimə İstisuyu deyilən tərəfdən qiyamçı dəstəsi hərəkətə gəlir. Yaxşı mövqe seçib, Avşar ordusunu gülləyə tutur. Avşar ordusu qaçmağa üz tuturlar. Bu vəziyyəti görən Xudadad bəy özünün dəstəsi ilə müqavimət göstərir. Onun müqavimətini görən digər avşarlar da geri qayıdırılar. O qədər vuruşurlar ki, qiyamçıları əzib, qovurlar. Xeyli qənimət ələ keçirirlər.

Qoşun Urmiyaya qayıdanan sonra Sübhanverdi xan qələbədən məmənun qalır, Xudadad bəyə ənam-ərməğan verir. Bu uğuru Şah Sultan Hüseynə bildirir. Sonra onun yanına gedir. Xudadad bəyin şücaəti haqqında şaha ətraflı məruzə edir. Onun saraya gətirilməsini istədi. Şah Xudadad bəyi qəbul edib, «Nəbil xan» ünvanı, cəvahir işləməli qılınc, yəhər-yüyənli at bağışlayır. Urmiya vilayətini bəylərbəyi ünvanı ilə fərmanla ona verir. Xudadad xan bəylərbəyi ünvanı alan ilk Urmiya hakimidir.

Xudadad xan 1707-ci ildə (hicri qəməri 1119-cu ildə) Urmiyanın hakimi təyin edildi. O, adil, rəiyyətpərvər adam idi. Hakimiyyəti dönməndə qiyamçılarla mübarizə aparmışdı. Salmasın Qarasuyundan Sayinqalaya qədər hər yanı öz təsərrüfünə almışdı. Buna baxmayaraq onun bəylərbəyliyi Şah Sultan Hüseyn Səfəvinin hakimiyyəti dönmənin düşmüdü.

Şah Sultan Hüseynin hakimiyyəti çox zəif idi. XVII yüzilin sonu-XVIII yüzilin önlərində Səfəvi İrani qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqan işğalı altına düşmüdü. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd ərazilər Türkiyə (Osmanlı dövləti) tərəfindən işğal olunmuşdu. Rusiya da Qafqazda böyük fəallıq göstərməyə başlayırdı. 1723-cü ildə I Pyotr Bakı üzərinə

yürüş etmiş və Xəzərboyu əraziləri zəbt etmişdi. Urmiya ətrafında və qonşu Osmanlı dövlətində yaşayan kürdlər fəallaşmışdilar.

Sulduz mahalında yaşayan Balbas kurd tayfası Gündüzlü avşarlarının üstünə hücum edib, qətl-qarətlə məşğul olmağa başladı. Xudadad xan avşar igidlərindən bir dəstəni balbasların üzərinə göndərdi. Avşarlar Qəndili-Laican adlı yerdə onların üstünə hücuma keçdilər. Balbaslar seçmə igidlərdən təşkil olunduğuna baxmayaraq məglub oldular. Çoxlu qənimət ələ keçdi. Xudadad xan qoşununu geri çəkib, Dolmalar adlı yerdə yerləşdirdi. Qoşun çəməndə oturaq etmişdi. Bir cinahdan özü şəhərə getmək istədi. Dirçələn balbaslar özlərini cəmləyib, əsirlərini azad etmək və qənimətləri geri qaytarmaq üçün qəfildən qoşuna hücuma keçdilər. Balbaslar əsirləri aparan döyüşçüləri öldürüb, yoldaşlarını azad etdilər. Bu xəbər Xudadad xana yetişək qeyzindən özünü xəncərlə öldürdü.

Xudadad xan 1723-cü ilədək Urmiyanın hakimi olmuşdu.

Xudadad xanın Məhəmmədqasım xan adlı oğlu vardı.

### **Məhəmmədqasım xan Qasımlı-Avşar**

Məhəmmədqasım xan Xudadad xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. Atasından sonra, 1723-cü ildə Urmiyanın hakimi olmuşdu. Avşar əmirləri Şah Sultan Hüseyn Səfəviyə yazıb, onun hakimliyini təsdiqlətdirmək istədilər. Əfqanlar İsfəhani allığından II Şah Təhmasib Ərdəbil şəhərindən onun hakimliyini fermanla təsdiqlədi.

Məhəmmədqasım xan qurucu, ehsan yiyəsi bir hakim idi. Kəlbəli xandan bəri yarımcıq qalmış şəhər divarlarını tikdirmişdi.

Qızılbaşlar məmləkətinin hər guşəsində üsyənlər baş vermişdi. Ənzəldə, Göyərçinlik qalasında yaşayan Çapuqlu oymağından Qasım xan adlı bir nəfər ona qarşı üsyən qaldırmışdı. Məhəmmədqasım xan qoşun çəkib, Urmiyadan Ənzəl tərəfə getdi. Şəhərin yarımağaclığında, Qarahəsənlidə qarşılaşdırıldı. Döyük baş verdi. Qasım xan Çapuqlu Məhəmmədqasım xanın qarşısında duruş gətirməyib qaçıdı. Onu tutub, hakimin yanına gətirdilər. Məhəmmədqasım xan onun başını kəsdirib, Ənzəl mahalına göndərdi.

Məhəmmədqasım xanın hakimiyyəti dönməndə Osmanlı orduyu Urmiyaya hücum etmişdi. Qasım xan Çapuqlunun qohum-əqrabası Osmanlı ordusunun baş komandanı Sarı Mustafa paşanın yanına gedib, Məhəmmədqasım xandan şikayət etdilər. Sarı Mustafa paşa sərkərdəsi Yusif paşanı 10 min nəfərlik qoşunun başında Urmiyaya

göndərdi. O, Urmianı alıb, hiylə ilə Məhəmmədqasım xanı əsir tutdu. Məhəmmədqasım xan öncədən ailəsini, oğul-övladlarını şəhərin 2 ağaçlığındakı Barandust mahalına göndərmişdi.

Yusif paşa Məhəmmədqasım xanı bir gecə-gün qonaq saxlayıb, yedirib-içirdi. Sonra başını kəsib, Sarı Mustafa paşaya yolladı.

Məhəmmədqasım xan Zərza tayfasından evlənmişdi. Məhəmmədmusa xan, Məhəmmədisa xan, Kazım xan adlı oğulları, Qızıağ xanım adlı qızı vardi.

### **Məhəmmədmusa xan Qasımlı-Avşar**

Məhəmmədmusa xan Məhəmmədqasım xan oğlu Urmiya şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı.

Yusif paşa Qasımlı oymağı ağısaqqalarının məsləhətilə Məhəmmədmusa xanı yaşıının yeniyetmə çağında Urmianın hakimi, Qasımlı xan Əlimərdan xan oğlu Avşarı ona hami, Əliverdi bəy Gəncəlixanlını isə naib təyin etdi.

Məhəmmədmusa xan dayı tayfası olan Zərzalardan məktub alır ki, əgər atanın qisasını almaq istəsən yardımına hazırlıq. O, razılaşıb, balbasları da ətrafına toplayır. Barandust mahalında bir qalaya əyləşib, qoşunun sayını artırır. Sonra şəhərə hucum edir. Urmianın kənarında Yusif paşanın qoşunu ilə rastlaşırlar. Zərza və Balbas əşirətinin əhalisi igidliklə vuruşurlar. Yusif paşa məğlub olub, Urmiya qalasına çəkilir. Avşar ağısaqqaları araya girib, vasitəçilik edirlər. Məhəmmədmusa xan Yusif paşa ilə barişir. Barandust mahalına çəkilib, əşirət əhlini hörmətlə yurdlarına yola salır. Bu hadisə 1728-ci ildə (hicri qəməri 1140-cı ildə) baş vermişdi.

Nadir şah Qırxlı-Avşar hakimiyyətinin ilk çağında onu Əraka (Iranın mərkəzi hissəsi) və Kaşana vali təyin etmişdi.

Azad xan Əfqan 1748-ci ildə Məhəmmədmusa xanı Urmiyaya hakim müavini, naib vəzifəsinə dəvət etmişdi.

Naxçıvanda Azad xana qarşı üsyan edən Heydərqulu xan Kəngərliyə qarşı Məhəmmədmusa xan və Fətəli xan Araşlısı sərkərdə kimi göndərdi. Naxçıvan əhalisi qılıncdan keçirildi. Heydərqulu xan da tutulub, öldürüldü.

1757-ci ildə Məhəmmədhəsən xan Qovanlı-Qacar Urmiyaya hucum etdi. Əhalinin mərdliklə müqavimət göstərməsinə baxmayaraq, lazımı miqdarda qoşun və döyüş vəsaiti olmadıqından şəhər Məhəmmədhəsən xanın zərbələrinə uzun müddət davam gətirə bilmədi.

Urmiya şəhəri alınmadan önce Fətəli xan Araşlı oraya yaxınlaşdı. Lakin Məhəmmədhəsən xan uzaq səfərdən qayıdan döyüşülərə istirahət etmək, hərbi düşərgə yaratmaq imkanı vermədi və dərhal hücuma keçdi. Bir neçə gün davam edən qanlı döyüşdə hər iki tərəfdən çoxlu adam tələf oldu. Müharibənin uzanmasından və Məhəmmədhəsən xanın qalib gələcəyini ehtimal edən bir sıra sərkərdələr xəyanət edərək Fətəli xanı tərk etdilər. O cümlədən Azad xan Əfqan döyüşülərlə birlikdə Bağdada qaçı. Şahbaz xan Dünbülli Xoy qoşunları ilə düşmən tərəfinə keçdi. Belə bir xəyanətkarlıq Fətəli xan Araşının sarsılmasına və Məhəmmədhəsən xan Qacardan asılı vəziyyətə düşməsinə səbəb oldu.

Məhəmmədmusa xan içəridən hələ də qalanı müdafiə edirdi. Fətəli xan Məhəmmədhəsən xana bildirdi ki, qalanın alınmasını mənə tapşır. Məhəmmədhəsən xan razılaşdı. Fətəli xan Məhəmmədmusa xana və qalabəyi Yusif bəy Hütəkiyə məktub yazıb, bildirdi ki, əgər siz qalanı xoşluqla təslim etsəniz, mən Məhəmmədhəsən xandan sizə aman alacağam. Məhəmmədmusa xan naçar qalib, qalanı təslim etti.

Urmiya şəhərinə girən Məhəmmədhəsən xan illərdən bəri burada toplanan xəzinəni ələ keçirdi. Məhəmmədmusa xanı və ailəsini həbs etdi. Ondan 5 min əşrəfi qızıl tələb edib, zorla aldı. Daşınmaz əmlakını zəbt etdi. Aldıqlarına qane olmayıb, Məhəmmədmusa xanı qətl etdirdi.

Məhəmmədmusa xanın Rzaqulu xan adlı oğlu vardı.

### Rzaqulu xan Qasımlı-Avşar

Rzaqulu xan Məhəmmədmusa xan oğlu Urmiya şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Kərim xan Zəndin yanında girov saxlanılırdı. Bacısı Kərim xanın arvadlarından biri idi. Onun və Avşar ağsaqqalarının məsləhəti, Mömün xan Qasımlının xahişi ilə 1768-ci ildə Urmianın xanı təyin olmuşdu. O, az müddət ərzində qiyamçı və asiləri yatırıldı. Millətə və istiqlala qarşı çıxanları tutub, öldürdü. Onun hakimiyyəti dönəmində bütün sərhədlər sakitləşdi. Adamlar əmniyyətdə yaşamağa başladılar.

Rzaqulu xan qurucu və xeyirxah adam idi. Urmiyadıkı qədim məscidlərdən olan, islamın ilk illərindən inşa edilən Came məscidini təmir etdirmişdi. Üstəlik də tələbələr üçün xeyli hücrələr tikdirmişdi. Came məscidinin küməbəzini memarlar vasitəsilə yenidən qurdurmuşdu. Yenidənqurmaya xeyli vəsait xərcləmişdi<sup>1</sup>.

<sup>1</sup> Mirzə Rəşid Ədibüşşüara, Tarixi Əfşar, Təbriz, "Şəfəq", səh 174, farsca).

Rzaqulu xanın Urmiyada inşa etdirdiyi binalardan biri də dördguşeli qaladır. Bu qalanın hər guşəsində bir bürç vardı. Xanın əziz qonaqları bu qalada qəbul edilirdi. Sonrakı dönəmdə Kərim xan Zənd, eləcə də İranın böyük şəxsiyyətləri bu binada qonaq qalmışdır. Babizmin banisi Seyid Məhəmmədəli bu imarətdə məhbəs kimi saxlanmışdır<sup>1</sup>.

Rzaqulu xan 1771-ci ilə qədər Urmiyaya başçılıq etmişdi.

Rzaqulu xanın İmamqulu xan, Məhəmmədqulu xan, Qasim xan adlı oğulları vardı.

### İmamqulu xan Qasımlı-Avşar

İmamqulu xan Rzaqulu xan oğlu 1758-ci ildə Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. 1772-ci ildə Urmiyanın hakimi olmuşdu. Avşar elinin və Qasımlı oymağının böyükləri Kərim xan Zəndə məktubla müraciət edib, onun hakimiyyətinin təsdiqlənməsini istədilər. Məktubu Şiraza Mirzə Məhəmmədcəfər İmanlı aparmışdı. Kərim xan Zənd ona başsağlığı verib, xanlığını təsdiqlədi.

İmamqulu xan qurucu bir şəxsiyyət idi. Xanbulağı adlı yerdə imarət tikdirmişdi. Bu imarətin qalıqları hələ də qalır. Bürcəhə adlı yurdun sağında «Dilmuşə» adlı bağ saldırılmışdı.

İmamqulu xan xanlığın əvvəlki əzəmətini bərpa etmək istəyirdi. Bu məqsədlə 4 mindən 12 minə qədər qoşun toplamışdı. İmamqulu xan qorxmaz sərkərdə idi. Bütün savaşlarda qoşunun başında dayanardı.

İmamqulu xan Kərim xan Zəndə vergi ödəməkdən boyun qaçmışdı. Kərim xan Zənd də hirsənib, 1778-ci ildə (hicri-qəməri 1190-ci ildə) Fətəli xanın oğlu Cahangir xan Araşlı-Avşarı İmamqulu xanın əvəzinə Urmiyaya hakim təyin etmişdi. İmamqulu xan bu xəbəri eşitcək Mirzə Məhəmmədcəfər İmanlını şahanə sovqatla və bir neçə illik vergilərlə Şiraza göndərdi. Vəzirinə möhkəm-möhkəm tapşırı ki, kəşfiyyat aparıb, bu məsələdən hali olsun. Kərim xan pay-parçanı alıb, İmamqulu xana yenidən xanlıq təliqəsi göndərdi.

1778-ci ildə Ərdəbil hakimi Nəzərəli xan Şahsevən Təbrizə hücumu keçmişdi. Tarixçi Mirzə Rəşid Ədibüşşüəra yazır: «Nəzərəli xan Təbriz zəlzələsindən istifadə edib, Təbrizə yürüş etmişdi. Nəcəfqulu xan Dünbili onun qarşısını ala bilməyəcəyini düşünüb, Xoya qaçmışdı.

<sup>1</sup> Məhəmməd Təmməddün, Tarixe-Rzaiyye, Urmiya, "Təməddün", 1350, hicri-şəmsi, səh. 54, farsca).

Xoyda qardaşlışaqları Əhməd xan, Salman xan, Məhəmməd bəylə məsləhətləşib, Urmiya hakimi İmamqulu xana yardım məqsədilə müraciət etmişdi. İmamqulu xan bir şərtlə ona kömək etməyə razılaşmışdı ki, Təbriz xanhığı ondan asılı olacaq. Nəcəfqulu xan qohumları ilə məsləhətləşib, həmin şərtlə razılaşmışdı. İmamqulu xan ağır qoşunla Təbrizin müdafiəsinə gəlmişdi. Təbrizin Təsuc şəhərində Dünbili xanları İmamqulu xanı qarşılayıb, gəlişinə qurbanlar kəsdilər. Sərəbin hakimi Əli sultan Şəqaqi Nəzərəli xanın müttəfiqi olduğundan, ilk hücumu Səraba etdilər. Əli sultan Şəqaqi müdafiə etməyə gücü olmadıqından Xalkala qaçıdı. Nəcəfqulu xan onu izləmək istədi. İmamqulu xan məsləhət görməyib, birlikdə Təbrizə qayıtdılar. Nəzərəli xan da Təbrizi tərk edib, Ərdəbilə çəkilmişdi. İmamqulu xan Təbrizdə 8 gün qalandan sonra Urmiyaya qayıtdı»<sup>1</sup>.

İmamqulu xanla Təbriz yürüşündə iştirak edən Balbas əşirətinin başçısı Qərəni ağa Məməş Marağa yolu ilə qayidakən Sulduz mahalında qarətlə məşğul olmuşdu. Bu xəbəri eşidən İmamqulu xan Sərməst bəy Avşara tapşırdı ki, Qərəni ağanın yanına gedib, qarət olunmuş malları yiyesinə qaytarmasını istəsin. Əgər boyun qaçırsa, ona qarşı savaş açsin. Özü də qoşun toplayıb, Sərməst bəyin ardınca getdi. Bilirdi ki, əgər savaş başlasa, Sərməst bəy az miqdar qoşunla bacarmayacaq. Qərəni ağanın da tərsliyinə bələd idi.

Qərəni ağa ilə söhbətləşəndən sonra bəlli-başlı cavab almayan Sərməst bəy Avşar savaş əmri verdi. Savaş zamanı yenilib, qaçıdı. Sərməst bəy qaçarkən arxadan vuruldu. Yerdə çabalayarkən özünü yetirən Qərəni ağa onun başını kəsdi. Bu heyndə Avşar qoşunu özünü yetirdi. Çatan qoşun savaşa başladı. İmamqulu xan Sərməst bəyin ölməyini öyrənib, özü də savaşa qatıldı. Qərəni ağa tablamayıb, qaçıdı. Digər balbas başçıları da onun ardınca götürüldülər. İmamqulu xan balbasları cəzalandırıb, xeyli qənimətlə Urmiya şəhərinə qayıtdı.

Zəki xan Zənd Sənəndəc hakimi Əmənulla xan Ərdəlanı ilə savaşarkən ikinci yenilib, qaçmışdı. Qaçış İmamqulu xana sığınmışdı. Zəki xan Mirzə Şəfi bəy Mirzə Məhəmmədcəfər oğlu Əbdülməlik-i-Avşarı İmamqulu xanın yanına göndərmişdi. Ondan xahiş etmişdi ki, Əmənulla xanı təhvil versin. İmamqulu xan Zəki xanın təhdidindən hirslenib, baş sərkərdəsi İbrahim xan divanbəyinin başçılığı ilə 4 min avşarı Zəki xanın üstünə göndərdi. Əmənulla xanı da onlara qoşdu.

<sup>1</sup> Mirzə Rəşid Ədibüşşüara, Tarixi Əfşar, Təbriz, "Şəfəq", 1346 hicri şəmsi, səh.194-195.

Danişqlardan qayıdan Mirzə Şəfi bəy qəziyyəni necə varsa Zəki xana çatdırmışdı. Zəki xan da Mirzə Şəfini yalançılıqda günahlandırb, həbs etmişdi.

Zəki xan Zənd Avşar qoşununun yetişdiyini görüb, müqavimət göstərə bilməyəcəyini düşünüb, İraq tərəfə qaçıdı. Yolda vəziri Mirzə Şəfi bəy Avşarı öldürdü.

Əmənulla xan Ərdalani İmamqulu xanın sərkərdələrinə, avşar əsgərlərinə ənam-ərməğan verib, Urmiyaya yola saldı.

İmamqulu xan Xoy hakimi Əhməd xanla müttəfiq idi. O da Qarabağ hakimi ilə dostluq edirdi. 1780-ci ildə İbrahimxəlil xanla Əhməd xanın arası dəymışdı.

1783-cü ildə Əhməd xan Dünbili ilə İbrahimxəlil xan Cavanşir barışdilar. Sonra yenidən savaşdilar. İran tarixçisi yazır: «1195-ci ildə (miladi 1782-ci ildə, tarixçinin yanlışı var - müəlliflər) İbrahimxəlil xan Cavanşir Xoyu tutmaq xəyalına düşdü, Xoy və Səlması işgal etmək üçün qoşunlarını Şirvan və Qarabağdan Naxçıvan yolu ilə oraya göndərdi. Qarabağ orduları Arazın 40 km-liyində olan «Nazik» qalasını mühəsirə etdilər. Lakin Əhməd xan Dünbülü Ərum (Urmiya - müəlliflər) bəylərbəyi İmamqulu xan Əfşardan kömək istədi. İmamqulu xan kurd və əfşarlardan ibarət qoşunla Xoya gəldi. Əhməd xan iki gün sonra Çəmənbağda (şəhərin şərqində) Ərumi qoşunlarını qarşılıdı və müttəfiqlər qarabağlılarla döyüşə girib, onları məglub etdilər<sup>1</sup>.

Tarixçi Mirzə Rəşid Ədibüşşüara «Tarixi-Əfşar» kitabında yazır: «Bu il Təbriz zəlzələsinin ikinci ildönümü idi ki, İbrahimxəlil xan Cavanşir Molla Pənahın təhribi ilə (Cənubi) Azərbaycana hücum etmişdi. Qarabağın münəccimi Molla Pənah rəml atmışdı ki, guya Qarabağ xanı Azərbaycanın şahlığına nail olacaq, o da bu düşüncə ilə Qarabağdan və Şirvandan qoşun toplayıb, arzusunu həyata keçirməyə başlamışdı. Bütün başçıları və o cümlədən İmamqulu xan Əfşarı özünə tabe etmək istəyirdi. Ona görə də Əbdüssəməd bəy və Mirzəli bəyin başçılığı ilə bir dəstəni Xoy və Salması almağa göndərdi. Naxçıvan tərəfdən yüksək əhval-ruhiyyə ilə qoşun hərəkata başladı. Qarabağ qoşunu Xoya bağlı Nazikhəlqəyə hücumuna keçdi. Bu qalanın əhalisinin kənarda vuruşmaq üçün gərəkli qüvvələri olmadığı üçün müdafiə ilə keçindilər. Əhməd xan Dünbili bu seł və yel kimi gələn bələni Xoydan dəf etmək üçün İmamqulu xan Əfşara müraciət edib, yardım istədi. İmamqulu xan cavansırların bu xətasını qeyrətinə siğışdırmayıb, əmr

<sup>1</sup> Riyahi, Məhəmməd Əmin. Xoy tarixi. II cild. Tehran, Tus, 1372, səh. 181, 164.

verdi ki, qoşun tərtib etsinlər. Az müddət ərzində dəstələr tərtib edilib, təcrübəli sərkərdələrə paylandı. Əsgər ağa miraxur Əbdülməlik tayfasından, Əlirza sultan Qasimli öz tayfasından, Xanəmir bəy Xələc Barandust tayfasından, Hüseynəli xan Araşlı, Məhəmmədxan bəy Qasimli, Lütfulla bəy Ustachi, Allahyar bəy Araşlı və Rəhim xan Qasimli və Rüstəm xan Qasimli, Hüseynqulu bəy Araşlı tayfasının ağsaqqalı, Tahir sultan Gündüzlü və başqaları toplandılar. Sərhəddə yaşayan əşirətlərdən, o cümlədən Sovucbulagın hakimi Şeyxəli xan Mükri, Balbas tayfasından Qərəni ağa Müzəyyin, Şəkkak tayfasının başçısı Mirzə ağa, Üşnəviyyənin hakimi Cəfər sultan Zərza öz adamlarını cəm edib, görüş yerinə gəldilər. İmamqulu xan bəylərbəyi hərəkətə keçməzdən əvvəl İbrahim xan divanbəyinin başçılığı altında ağır silah-sursatı Xoy tərəfə göndərdi. Bir gün sonra özü Əlibəyli və Qaslı çəmənininə yetişib, ordunu yerbəyer etdi. Oradan köç edib, Xoyun ətrafındaki Çəmənbağ məntəqəsinə yetişdilər. Xoyun hakimi Əhməd xan Dünbili İmamqulu xandan önce gələn ordunu toy-bayramla qarşılıyıb, iki gün qonaqladı. Əhməd xan Dünbili cah-cəlalla Xoydan Nazik qalaya tərəf hərəkət etdi. O zaman oraya yetişirlər ki, Molla Pənah, Əbdüssəməd ağa və Mirzəli bəy Cavanşir qalanı mühəsirədə saxlayıblar. Qaladakıların vəziyyəti çətinleşmişdi. Qalaya yetişcək savaş başladı»<sup>1</sup>.

İmamqulu xan 1783-cü ildə Təbrizi ələ keçirdikdən sonra Qubalı Fətəli xana məktubla müraciət edərək, onu Qarabağ hakimi İbrahimxəlil xanın üzərinə getməyə çağırmışdı<sup>2</sup>.

Təbriz hakimi Nəcəfqulu xan Dünbili İmamqulu xanın asılılığından çıxməq istəyirdi. Tarixçi Mirzə Rəşid Ədibüşşüəra yazır: «Hicri qəməri 1196-ci ildə (1783-cü ildə) novruz bayramında İmamqulu xan Avşar elinin başçılarını saraya toplayıb, hər birinə layiq olan xələt və ənamlar payladı. O cümlədən maliyyə vəkili Mirzə Əbülhəsən İmanlıya, Sayınqala avşarlarının başçısı Mahmud xana, Barandust əşirətinin Xələc tayfasının ağsaqqalı Xanəmir bəyə, Araşlı oymağının ağsaqqalları Allahyar bəyə, Hüseynqulu sultana mənsəblər verdi. Ölmüş Sərməst bəyin əvəzinə Əlirza sultan Qasimlini eşikağasıbaşı təyin etdi. Onun bacısını alandan sonra, özünə də xan ünvanı da verdi.

Sonra Azərbaycan əyalətinin hər vilayətinə vergi toplamaq üçün avşar elindən bir nəfəri məmur etdi. Təbriz hakimi Nəcəfqulu xanın

<sup>1</sup> Mirzə Rəşid Ədibüşşüəra, Tarixi Əfşar, Təbriz, "Şəfəq", 1346 hicri şəmsi, səh. 200-202.

<sup>2</sup> RMDTA, f.52, II hissə, vərəq 43-44).

yanına Xanəmir bəy Xələci göndərdi. Ona göndərdiyi məktubda yazırıdı: «İbrahimxəlil xan Cavanşir, Nəzərəli xan Şahsevən və Əli xan Şəqaqi cəsarət edib, Təbriz qalasına yürüş etdiklərindən, o bölgənin rəiyyətlərinə külli halda xəsarət dəymışdı. Avşar qoşununun yardımını ilə kürdlər onlara öz zərbi-şəstlərini göstərdilər. Amma mən müxtəlis səbəblərə görə, onların ardınca getməyi məsləhət görmədim. Həqiqətən də onlar sona qədər cəzalarını almadılar. İndi mənim məqsədim var ki, birlikdə bu iç düşmənləri darmadağın edək. Sonra isə çöldəki düşmənlərin bələsini dəf edərik. Qonşuluq borcu budur ki, sən də bir kamil qoşun tərtib edəsən. Bu məqsədlərə nail olmaq üçün gərəkdir ki, bir miqdard məvacib də sən göndərəsən. Az vaxt ərzində Urmiyadan hərəkət edib, Əhməd xan Dünbilini də götürüb, məqsədimizə çatacağıq»<sup>1</sup>.

Xanəmir bəy Xələc Təbrizə yetişib, məktubu Nəcəfqulu xana verdi. Nəcəfqulu xanın qırımdan başa düşdü ki, vergi vermək fikri yoxdur. Yerləşdiyi Mirzə Zaman xanın evindən çıxıb, saqlaşmadan Urmiyaya qayıtdı. Əhvalatı İmamqulu xana bildirdi. İmamqulu xan çox narahat olub, Urmiya avşarlarından, Sayınqala avşarlarından, Marağa müqəddəmlərindən, Zərza, Mükri və Baban əşirətlərindən 8 min nəfərlik qoşun hazırladı. Qoşunu hazırlamaqda məqsədi öncə Təbriz hakimi Nəcəfqulunu tənbəh etmək, sonra Əlimurad xan Zəndə yaxşı bir qulaqburması vermək idi. Qoşunu öncə topxana ilə Təbrizə göndərib, özü də ardınca getdi. Nəcəfqulu xan bu yürüyü eşidib, Təbrizə çəkildi və müdafiə ilə məşğul olmağa başladı.

İmamqulu xan sərkərdələrinə göstəriş vermişdi ki, Nəcəfqulu xan Dünbiliyə bildirsinlər ki, biz Nəzərəli xan Şahsevənlə və Əli xan Şəqaqi ilə savaşa gedirik, sən də silah-sursatla yardım et. Nəcəfqulu xan onların hiyləsini başa düşüb, elçiləri rədd etdi.

Öncə Təbriz hakiminə yardım edən Nəcəfqulu xan Şahsevən və Hüseynqulu sultan Şəqaqi Əli xan Şəqaqidən üz döndərib, İmamqulu xan Qasımlı-Avşara qoşuldular. Sərab hakimi Əli xan Şəqaqi onların dönüklüyünü görüb, Nəzərəli xan Şahsevəndən yardım istədi. Nəzərəli xan Ərdəbildən çıxıb, yardım üçün Səraba tələsdi. Əli xan Şəqaqiyə qoşulub, dönük başçıların, Nəcəfqulu xan Şahsevənin və Hüseynqulu sultan Şəqaqinin üstünə getdilər. Sərabın ətrafında qarşılaşıb, döyüşdülər. Nəzərəli xan bu savaşda qalib gəldi. Hüseynqulu sultan Marağaya tərəf qaçıdı. Nəzərəli xan onu izləməyə başladı. Marağaya

<sup>1</sup> Mirzə Rəşid Ədibüşşüara, Tarixi Əfsar, Təbriz, "Şəfəq", 1346 hicri şəmsi, səh.204-205.

qalasını mühasirə etti. Marağanın hakimi Əhməd xan Müqəddəm İmamqulu xanın yanında idi. Nəzərəli xan 20 gün Marağanı mühasirədə saxladı. Uğur qazanmayacağını görüb, ətraf kəndləri qarət edib, Ərdəbilə döndü.

İmamqulu xan cərəyan edən hadisələri izləyib, Təbrizin Şənb-Qazan adlı yerində oturaq etti. Ordan Təbriz qalasını mühasirəyə aldı. Nəcəfqulu xanın xoşluqla təslim olacağını düşünmüştü. O, isə şəhər darvazalarını qapayıb, toplara atəş əmrini verdi. İmamqulu xanın topçuları da Təbrizi vurmağa başladılar. Az sonra sülh bağlamağa həvəs göstərsələr də, nəticə alınmadı. İmamqulu xan 6 ay Təbrizi mühasirədə saxladı. Şəhər əhli bu mühasirədən çox əziyyət, İmamqulu xanın qoşunu da soyuqdan əzab çəkirdi. İmamqulu xan mühasirənin uzandığını görüb, Urmiyaya qayıtmaq əmrini verdi.

Nəcəfqulu xan Dünbili mühasirənin götürülməsindən sonra oğlu Xudadad xanı yardım üçün Əlimurad xan Zəndin yanına göndərdi. Əlimurad xan ona yardım etməyə söz verdi. İmamqulu xan bu hadisəni eşidib, Əlimurad xanın üstünə qoşun göndərdi. Qoşun Sovucbulaq tərəfdən yola düşdü. Sənəndəc hakimi Əmənulla xan Ərdalanı də yolda Avşar qoşununa qoşuldu.

Xəmsə avşarlarından olan Əli xan Zayırlı bir müddət idi ki, Əlimurad xandan üz döndərmişdi. Özünə tərəfdar axtarırdı. İmamqulu xan Qasımlının qoşunları Xəmsəyə yetişcək, Əli xan sevincək onlarla birləşdi. Onları ağırlayıb, məsləhət görüdü ki, əvvəl evin içi, sonra çölü. Gəlin Azərbaycanı iç düşmənlərdən təmizləyək, sonra Əlimurad xanın üstünə gedərik. İmamqulu xan bu məsləhəti qəbul edib, İraqa getməkdən əl çəkdi. Əli xanın sərkərdələrindən olan Vəli bəyi qoşunla Azərbaycana göndərdi. Ətraf xanlırlara da məktub yazıb, yardım çağırıldı. Xalxalın hakimi Fərəculla xan Miyanadə Vəli bəyə qoşuldu. Sarabın hakimi Əli xan Şəqaqi də onlara birləşməyi vəd etdi. Bu məqsədlə böyük oğlu Sadıq sultana qoşun götürüb, onlara qoşulmasını tapşırıldı. Azərbaycan xanları Təbrizin bir ağaçlığında toplanıb, oturaq etdilər. Həmin il qış soyuq gəldiyindən Təbrizi mühasirə etməyə tablamayıb, Urmiyaya yollandılar.

Bir müddət sonra İmamqulu xan yenidən Əlimurad xan Zəndin üstünə yürüş etmək fikrinə düşdü. Təbriz hakimi Nəcəfqulu xan Dünbili bu xəbəri eşidib, İmamqulu xanın yanına elçi göndərdi ki, fikrindən daşın. İmamqulu xanın qaynatası Əhməd xan Dünbili də ona öyünd-nəsihət verdi ki, bu fikirdən əl çək. İmamqulu xan onlara müsbət cavab vermedi.

Nəcəfqulu xan İmamqulu xandan əlini üzüb, qardaşıoğlu Əhməd xan Dünbilinin yanına getdi. Onu öz tərəfinə çəkdi.

Urmiya xanlığının inkişafını Xoy xanlığı üçün təhlükəli hesab edən Əhməd xan Dünbili Təbriz xanı birlikdə İmamqulu xana qarşı çıxdı. Onlar birləşib, Əlimurad xanı Azərbaycana dəvət etmək fikrinə düşdülər. Azərbaycan xanlarını da öz tərəflərinə çəkmək istədilər. Amma İmamqulu xandan incik düşən Marağa hakimi Əhməd xan Müqəddəmdən başqa heç kimə gümanları gəlmədi.

İmamqulu xanın şöhrətini eşidən Əlimurad xan Zənd Əhməd xan və Nəcəfqulu xan Dünbililərə etina etmədi. Yığışib məşvərət edən Zənd başçıları bu qərara gəldilər ki, Sayınqala hakimi Əmiraslan xan Avşarı Azərbaycan qoşununa sərkərdə təyin etsinlər. Ona 1000 nəfərlik qoşunda, versinlər. Əlimurad xan Əmiraslan xana bir fərمان da yazdı ki, Dünbili qoşununu da dəstək götürüb, üsyancı İmamqulu xanı cəzalandırsın. Əmiraslan xan əməliyyata başlayır. Əlimurad xan Zəndin yardımçı təyin etdiyi xanları görüş yerinə çağırıldı. Əhməd xan Dünbili Salmas bölgəsində Əmiraslan xana qoşuldu.

Göytəpə çəmənində oturaq edən İmamqulu xan Əlirza xan eşi kağasıbaşının nəzarətində eyş-işratlı məşğul idi. Nağı bəy Avşar ona xəbər çatdırıldı ki, Əlimurad xan Zənd Əmiraslan xanı sənin üstünə göndərib. Təbriz hakimi Nəcəfqulu xan və Xoy hakimi Əhməd xan da onunla birləşib. Tezliklə Salmasdan Quşçu gədiyinə keçəcəklər. İmamqulu xan divanbəyi İbrahim xan Araşlını bir dəstə ilə ön cəbhəyə göndərdi. Arxasınca Qərəni ağa Balbasla kürdləri yolladı. Ardalarınca özü də getdi. Əlibəyli çəmənində qoşununu gözdən keçirtdi. Tərtibatın tamam-kamal olduğunu görüb, Qoşuna yürüş əmrini verdi. Xəmsə hakimi Əli xan Zayırlı-Avşar ilə Əmiraslan xanın qarşısına getdi. Əmiraslan xanın qoşunu ilə İmamqulu xanın dəstəsi Quşçu gədiyində qarşılaşdı.

Əmiraslan xanın qoşununun sərkərdələri Əhməd xan Müqəddəm, Nəcəfqulu xan Dünbili, Əhməd xan Dünbili, Sadiq sultan Şəqaqı, Abbasqulu xan Kəngərli, Süleyman xan Dünbili, Şahbaz xan Dünbili və başqaları idilər. Onlar Quşçu gədiyindən keçib, İmamqulu xanın qoşununa hücum etdilər. İmamqulu xan öz qoşunun yetişməsini gözləməyib, Balbas və Mənqur qoşunu ilə döyüşə başladı. Özü qoşunun önündə dayandı. İlk döyüşdə düşmən qoşunun avanqardını dağıdı.

İmamqulu xan güclənən düşmən qoşunu ilə savaşda ağır yaralandı, əmiraxur Əsgər xan Əbdülməlikli onu ciyninə alıb, döyüş meydanından

## **Avşarlar**

çıxtardı. Urmıyanın «Rzaqulu xan» darvazasına yetişəndə böyük sərkərdə can verdi.

İmamqulu xan Qasımlı-Avşar 1783-cü ildə həlak oldu. Məhəmmədxan bəy Qasımlı, Cəfər bəy Gəncəlixanlı, Mirzə Əbülhəsən bəy İmanlı-Əbdülməlik, Əsgər xan İmanlı-Əbdülməlik, Mirzə Uğurlu Mahmudlu, Şeyxülislam Mir Hüseyn, Pişnamaz Molla Məhəmməd-hüseyin elə öldürülən gecəsi onu «Xan» qəbristanlığında, atasının yanında dəfn etdirilər.

İmamqulu xan Xələc-Baranduz tayfasından olan qızla, Rüstəm xan Qasımlının bacısıyla, Əlirza xan Qasımlının bacısıyla, Əhməd xan Dünbilinin qızı ilə ailə qurmuşdu. Hüseynqulu xan, Məhəmmədisa xan, Xudadad xan, Lütfəli xan adlı oğulları, Bəyim xanım adlı qızı vardı.

### **Bəyim xanım Qasımlı-Avşar**

Bəyim xanım İmamqulu xan qızı Urmiya şəhərində doğulmuşdu. Ailə təlim-təribyəsi almışdı.

Bəyim xanım Fətəli şah Qovanlı-Qacarla ailə qurmuşdu. Məlikqasım mirzə, Məlikmənsur mirzə adlı oğulları vardı.

### **Hüseynqulu xan Qasımlı-Avşar**

Hüseynqulu xan İmamqulu xan oğlu Urmiyada dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı.

Hüseynqulu xan Urmiya hakimiyyətini öz qanuni haqqı bilirdi. Ona görə də əmisinə qarşı gah gizlin, gah aşkar mübarizə aparırdı. Ağaməhəmməd şah Qacarın ölümündən sonra Güney Azərbaycan xanlarından bəziləri müstəqillik eşqinə düşdülər. Məhəmmədqulu xan da onlara qoşuldu. Onlar Təbrizə yığışıb, hərəkətə başlamağı qərara aldılar.

Məhəmmədqulu xan yolda Urmiyadan məktub alır. Ona bildirirdilər ki, qardaşıoğlu Hüseynqulu xan üsyən qaldırıb. Xanəmir bəy Xələci daha sahih xəbər üçün Urmiyaya göndərir. Sonra ürəyi sakitləşməyib, özü Urmiyaya qayıtmalı oldu. Əsgər xan Əbdülməlikini səlahiyyətli nümayəndəsi kimi Təbrizdə saxladı.

Əmisi Məhəmmədqulu xan Urmiyaya çatıb, təhqiqata başladı. Öyrəndi ki, Hüseynqulu xanı üsyana qardaşları Məhəmmədisa xan və Lütfəli xan təhrik edib. Gecə ikən Məhəmmədisa xan və Lütfəli xan Səidli kəndindəki Baranduz qalasına qaçmağı planlaşdırırlar. Yolu azıb, Mərgəvər mahalına gedirlər. Bu xəbəri eşidən Məhəmmədqulu

xan qardaşıogullarının ardından bir neçə atlı göndərir. Atlilar onları tutub, Urmiyaya qaytarırlar. Hüseynqulu xan dayı tayfası olan xələclərlə Üşnəviyyə mahalına qaçıdı. Hüseynqulu xan 3 ay Üşnəviyyədə qaldıqdan sonra, Sovucbulaga, Budaq xan Mükrinin yanına getdi. Budaq xan Məhəmmədqulu xanla düşməncilik etdiyindən, İmamqulu xanın övladlarına dost olduğundan onu hörmətlə qarşılıdı.

Hüseynqulu xan burda da çox qalmadı. Marağa yolu ilə Tehrana getməli oldu. Marağa şəhərində Əhməd xan Müqəddəm də onu isti-il iq qarşılıdı. Fətəli şah Qovanlı-Qacar (1797-1834) xanların üsyən xəbərini eşidib, Azərbaycana yola düşmüdü. Hüseynqulu xan yolda şah orduşuna qoşuldu. Fətəli şah onu hörmətlə qarşılıdı. Qızıl əsbablı, yəhər-yüyənli at, qızıl qınılı xəncər bağışladı. Marağa hakimi Əhməd xan Müqəddəmə fərman verib, Sami soylu qulamların yüzbaşısı Məhəmmədəli xan Ərəb-Bəstamini də ona qoşub, Urmiyaya göndərdi ki, Məhəmmədqulu xanı oradan dəf etsin. Tapşırıq alan Əhməd xan Müqəddəm, Məhəmmədəli xan Ərəb və Hüseynqulu xan Qasımlı-Avşar Urmiyaya yollanırlar. Fətəli şah da ordu ilə onların ardına tərpəndi.

Hüseynqulu xan Marağaya çatıb, qoşun toplamağa başladı. Ordan da Sovucbulaga getdi. Budaq xandan məsləhətlər aldı. İslmayıl bəy Xələci Balbas aşirətinin yanına göndərib, yardım üçün Sulduz çayının yaxasına dəvət etdi.

Kürd aşirətinin rəisləri Mömənd ağa, İbrahim sultan Məməş, Balık, Piran və Mənqur tayfalarından topladıqları qoşunla Sulduz çayının kənarında Hüseynqulu xana qoşuldular. Ordan Urmiyaya tərəf yollandılar.

Məhəmmədqulu xan Hüseynqulu xanın Urmiyaya yürüşünü eşidib, 6 min nəfərlik qoşunla onların qarşısına çıxdı. Hər iki qoşun Qaşqagədikdə qarşılışdı.

Əsgər xan Əbdülməlik onları barışdırmağa tələsirdi. Qorxurdu ki, savaş başlayar, iş işdən keçər. Quşçu gədiyinə çatıb, onlara xəber yolladı. Məktub şahın möhürü ilə möhürlənmişdi. Məhəmmədqulu xan məktubu alıb, tanış oldu. Oxudu ki, şahın əmri ilə Əsgər xan hər işə məmurdur, Hüseynqulu xan söhbət aparmaqdən azaddır.

Məhəmmədqulu xan savaşa girməyib, geri çəkildi. Əsgər xan Urmiyaya çatıb, Məhəmmədqulu xanı ora dəvət etdi. Hüseynqulu xan 6 gün Dolmalar məntəqəsində qalandan sonra, onların ardına şəhərə gəldi. Əmilik hörmətini saxlayıb, divanxanaya getmədi. Rəhim xan Qasımlının Bazarbaşı məhəlləsindəki evində oturaq etdi.

Tərgəvər mahalının hakimi İbrahim xan 30 yük atı ilə Urmiyaya gəlib, Məhəmmədqulu xanın ev əşyalarını Kürdüstana köçürmək istədi. Fətəli şahın yüzbaşısı Məhəmmədəli xan Ərəb ona imkan vermədi. Ona Məhəmmədqulu xanı tutmaq əmr olunmuşdu. Əsgər xan yenə araya girib, sakitlik yaratdı. Onlara məsləhət verdi ki, hələlik Məhəmmədqulu xan onun evində otursun, şahdan nə əmr gəlsə, can-başla yerinə yetirsinlər. Razilaşırlar. Məhəmmədqulu xan Əsgər xanın evinə yerləşdi. Divanxana boşaldı. Hüseynqulu xan ora köcdü.

Hüseynqulu xan 1797-ci ildə Urmianın hakimi təyin olmuşdu.

Hüseynqulu xan çox ədl-ədalətlə hakimlik etmişdi. Avşar eli onun hakimiyyəti dönməmində sakitlik tapdı. Şəriət işlərini Mir Vahid Şeyxülislama, Axund Molla Hüseyin Pişnamaza tapşırdı. Mirzə Məhəmmədnəbi Əbdülməlik maliyyə vəkili oldu. Urmianın mustofiliyini Mirzə Mustafa Səidliyə verdi. Xüsusi işləri Mirzə Məhəmmədhəsən Səidli apardı. Mirzə Saleh və Mirzə Rəfi Ustachılar divanxana katibi, Kəlbəli xanın soyundan olan Xanbaba bəy Qasımlı eşi kağasıbaşı vəzifələrinə təyin edildilər. Xanəmir bəy Xələc hökumət işlərinə baxmalı oldu.

Hüseynqulu xanın hakimliyi dönməmində Mustafa bəy Həkkari Çəhriq məntəqəsində üsyən qaldırıb, sərhəd bölgələrini qarət etmişdi. Hüseynqulu xan Əsgər xana 500 atlı verib, onun üstünə göndərdi. Əsgər xan Mustafa bəy Həkkarinin dəstəsini darmadağın etdi. Həmin döyüsdə Avşar dəstəsi cəmi bir nəfər itki verdi. Hüseyin bəy Qarahəsənli gülə yarasından həlak oldu. Xan göstərdiyi şücaətə görə Əsgər xana ənam-ərmağan, xələt-xəncər verdi.

1805-ci ildə Abbas mirzə Qovanlı-Qacar Təbrizdə Hüseynqulu xana göstəriş verdi ki, Marağa hakimi Əhməd xan Müqəddəmi də götürüb, üsyən etmiş Zərza, Şimiznan, Kəlhor, Bałbas əşirətlərini yatırıslar. Hüseynqulu xan Təbrizdən Marağaya gəldi. Fərmanı Əhməd xana təqdim etdi. Qərarlaşış, Sulduz çayının yaxasında görüş yeri seçdilər. Hüseynqulu xan avşarları toplamaq üçün Urmiyaya gəldi.

Xəbəri eşidən Balbas əşirəti digər tayfaları duyuq saldı. Onlar da qərarlaşdırıldı ki, Laican ətrafında Avşar və Müqəddəm əllərini qarşılaşınlar.

Avşar və Müqəddəm qoşunu görüş yerindən tərpənib, üsyəncilərin üstüna getdi. Laicanda qarşılaşdırıldı. Əhməd xan Müqəddəm topları cəbhənin cinahlarına düzdü. Hüseynqulu xan qoşunun mərkəzində dayandı. Toplar atəş açdı. Kürd əşirətləri dağıldılar. Avşar və müqəddəmlər hücum edib, üsyənciləri qırıb-tökəməyə başladılar. Sağ

qalanlar qaçdırılar. Qoşun əhli arxayınlılaşır, dincəlməyə başladı. Elə bu vaxt Balbas əşirətinin rəisləri Məmənd ağa Piran, Həmzə ağa Mənqur, Məməş ağa, İbrahim sultan gizləndikləri yerdən çıxıb, húcuma keçirlər. Avşar və Müqəddəm ellərinə tələfat verməyə başladılar. Sayınqala hakimi Mahmud xan Qasımlı özünə sıpər tutub, sıyırmاقılınç Balbas rəislərinin üstünə cumdu. Rəislər onu görüb karıxdılar. Müqəddəm qoşununun sərkərdələrindən Qasım bəy Mahmud xana dəstək verdi. Bu iki qəhrəman, şücaətli sərkərdə çiyin-çiyinə verib, balbasları qırıb çatdırılar. Qəndil dağı balbasların qanına bələnmişdi. Birləşmiş qoşuna 6 min at qənimət qalmışdı. Onları Fətəli şah Qacara göndərdilər.

Hüseynqulu xan qələbədən sonra Üşnəviyyə gəlir. Üşnəviyyə hakimi Qasım sultan Zərza onu qarşılayıb, Urmiyaya ötürür. Bir qəbrstanlığının yanından ötəndə Hüseynqulu xan soruşdu:

-Qasım sultan, bu nə qəbirstanlıqdı? Niyə bu kökdədi? Abadlığa fikir vermirsən.

Qasım sultan qayıtdı:

-Qurban, bu «Avşar qəbirstanlığı»dı. Məhəmmədqulu xanla savaşda zərzalar avşarları qırıb-tökmüşdülər. Yiyəsiz qalan avşarları necə gəldi basdırıblar.

Hüseynqulu xan cinləndi:

-Tutun bu qurumsağı! Urmiyada sizdən istəyəcəyəm.

Urmiyada Hüseynqulu xan Qasım sultan Zərzanı falaqqaya saldırıb, o ki var çubuqlatıldı...

Hüseynqulu xan 1805-ci ildə qoşunun başında, Azərbaycan ordusunun tərkibində İrəvan səfərində iştirak etmişdi.

Hüseynqulu xan Avşar qoşununun başında, İsmayıllı xan Qacarla Gəncə və Tiflis yürüşlərinə qatılmışdı. Abbas mirzə onlara əmr vermişdi ki, Gəncəni alandan sonra Tiflisə yollanıb, oranı qaydasına salsınlar. Rus komandanı Şäft Tiflis şəhərində əyləşib, İran qoşunlarına qarşı təxribat yaradırdı. Hüseynqulu xanın tərəfdarları Tiflis şəhərinin iki mənziliyinə çatırlar. Bu qoşunun hərbi taktikası və strategiyası Əsgər xan və qardaşı Əbdüssəməd xan tərəfindən düzənlənirdi. Onlar qoşunu yoxlayıb, sahman yaratdılar. Avşar qoşunu irəli húcum edib, rus qoşunlarını darmadağın etdilər. Rus toplarını əla keçirib, önce Gəncəyə, Gəncədən İrəvana, ordan da İrana apardılar.

Hüseynqulu xan 1821-ci ilədək Urmianının hakimi olmuşdu.

Hüseynqulu xanın Nəcəfqulu xan, Məhəmməd xan, Xudadad xan, Məhəmmədqasim xan, Məhəmmədmusa xan, Rzaqulu xan, İmamqulu xan adlı oğulları, Bəyim xanım adlı qızı vardı.

### **Nəcəfqulu xan Qasimlı-Avşar**

Nəcəfqulu xan Hüseynqulu xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı.

Nəcəfqulu xan 1821-ci ildə Urmiyanın hakimi təyin olunmuşdu. B. Nikitin yazır: «Atası bəylərbəyi Hüseynqulu xan Salmas və Urmiya karvanlarını yağmalayan Albak kürdlərinin bölgədə yaratdıqları qarışılıqla bir son vermək və düzəni yenidən yaratmaq üçün, ölen sədrəzəm Məhəmməd Hüseyin xan İsfahiyənin yerinə keçmeli olan adamı saraya gətirilməsini əmr etdi, lakin 1236-ci ildə öldü».

Abbas mirzə 1827-ci ildə Urmiyaya gəlmişdi. "Şahzadə Urmunun hökumətini Nəcəfqulu xan Avşara tapşırıdı. Şaha çatdırmaq üçün bir məktub yazıb, qardaşı Qasım mirzəyə verib, Tufarqana yola düşdü. Şahzadə Tufarqana gedərkən sadəcə beş yüz süvari yanına aldı. Qalan kiçik qrupunda komutanlığını Mərhəmətabadda Bəhram mirzəyə buraxdı. Şahzadə öz qrupuna Məhəmməd xan əmirintizam, İbrahim xan Sərdar, Fətəli xan və oğlu Xosrov mirzə kimi bəzi önəmlı komutanlarını da alırdı. Şahzadənin sağlıq durumu çox ağır olduğu üçün təxt-i rəvanla səfər etmək zorunda qalmışdı. 1827-ci ilin noyabr ayı idı.".

Nəcəfqulu xan 1865-ci ilədək Urmiyanın hakimi olmuşdu.

### **Məhəmməd xan Qasimlı-Avşar**

Məhəmməd xan Hüseynqulu xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı.

### **III Xudadad xan Qasimlı-Avşar**

Xudadad xan Hüseynqulu xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı.

### **II Məhəmmədqasım xan Qasimlı-Avşar**

Məhəmmədqasım xan Hüseynqulu xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı.

### **III Məhəmmədmusa xan Qasimlı-Avşar**

Məhəmmədmusa xan Hüseynqulu xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı.

## **II Rzaqulu xan Qasimlı-Avşar**

Rzaqulu xan Hüseynqulu xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı.

## **II İmamqulu xan Qasimlı-Avşar**

İmamqulu xan Hüseynqulu xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı.

## **II Məhəmmədisa xan Qasimlı-Avşar**

Məhəmmədisa xan İmamqulu xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı.

Məhəmmədisa xan qardaşı Hüseynqulu xanı öyrədirdi ki, əmisi Məhəmmədqulu xanı yırıb, yerinə keçsin. Onlar xanlığı öz haqları bilirdilər. Hüseynqulu xan üsyana başlayır. Məhəmmədqulu xan Urmiyaya çatıb, təhqiqata başladı. Öyrəndi ki, Hüseynqulu xanı qardaşları Məhəmmədisa xan və Lütfəli xan təhrik edib. Gecə ikən Məhəmmədisa xan və Lütfəli xan Səidli kəndindəki Baranduz qalasına qaçmağı planlaşdırırlar. Yolu azıb, Mərgəvər mahalına gedirlər. Bu xəbəri eşidən Məhəmmədqulu xan qardaşioğullarının ardınca bir neçə atlə göndərir. Atlılar onları tutub, Urmiyaya qaytarırlar.

## **II Xudadad xan Qasimlı-Avşar**

Xudadad xan İmamqulu xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı.

Xudadad xan Rəbiyyə xanım Məhəmmədqulu xan qızı Qasimlı-Avşarla ailə qurmuşdu. Əbdürəhmanpaşa xan, Vəliqulu xan, Abbasqulu xan, Zəki xan adlı oğulları vardı.

## **Əbdürəhmanpaşa xan Qasimlı-Avşar**

Əbdürəhmanpaşa xan Xudadad xan oğlu Urmiya şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Vəzir vəzifəsində işləmişdi.

## **Vəliqulu xan Qasimlı-Avşar**

Vəliqulu xan Xudadad xan oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı.

### **Abbasqulu xan Qasimlı-Avşar**

Abbasqulu xan Xudadad xan oğlu Urmiya şəhərində dünyaya göz açmışdı. Mükemməl mədrəsə təhsili almışdı.

### **Zəki xan Qasimlı-Avşar**

Zəki xan Xudadad xan oğlu Urmiya şəhərində dünyaya pənah gətirmişdi. Mükemməl mədrəsə təhsili almışdı.

### **Lütfəli xan Qasimlı-Avşar**

Lütfəli xan İmamqulu xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükemməl saray təhsili almışdı.

Lütfəli xan qardaşı Hüseynqulu xanı öyrədirdi ki, əmisi Məhəmmədqulu xanı yixib, yerinə keçsin. Onlar xanlığı öz haqları bilirdilər. Hüseynqulu xan üsyana başlayır. Məhəmmədqulu xan Urmiyaya çatıb, təhqiqata başladı. Öyrəndi ki, Hüseynqulu xanı qardaşları Məhəmmədisa xan və Lütfəli xan təhrik edib. Gecə ikən Məhəmmədisa xan və Lütfəli xan Səidli kəndindəki Baranduz qalasına qaçmağı planlaşdırırlar. Yolu azıb, Mərgəvər mahalına gedirlər. Bu xəbəri eşidən Məhəmmədqulu xan qardaşı oğullarının ardınca bir neçə atlə göndərir. Atlılar onları tutub, Urmiyaya qaytarırlar.

Lütfəli xan Qacar ordusunun 7-ci və 8-ci hissələrinin komandanı olmuşdu. Sərtip rütbəsi almışdı.

Lütfəli xan Hacı Saniyyə xanım Məhəmmədqulu xan qızı Qasimlı-Avşarla ailə qurmuşdu. Əsgər xan, Yusif xan, İmamqulu xan adlı oğulları vardı.

### **Əsgər xan Qasimlı-Avşar**

Əsgər xan Lütfəli xan oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. Mükemməl mədrəsə təhsili almışdı.

Əsgər xan hərbçi idi. Sərtip rütbəsinədək yüksəlmişdi. B. Nikitin yazır: «Asker Han Çolak'ın soyundan gelişmiş Mir Sultan'ın etrafındaki Kürtlerin bir türlü boyun eymemelerine bir son vermek için sekiz alay, topçu takımı ve Karapapak süvarileriyle Dest bölgəsinə gitti. Asker Han, çadırına uydurma bir bahaneyle giren Mir Sultan tarafından haince öldürdü».

### **Yusif xan Qasimlı-Avşar**

Yusif xan Lütfəli xan oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. Mükemməl mədrəsə təhsili almışdı. Şücaəddövlə ləqəbini daşıyırırdı.

B. Nikitin yazır: «...diğer ayrıntılar üzerinde fazla durmadan şunu da belirtmeliyiz ki, bu Urmiye Afşarının önemli bir kişisi olan Yusuf Han İkbal al-Dovlehti. Bu kişi yüzyirmibin kişilik bir orduyla, Salmas yakınlarındaki Cemeni Diriske, 1877-1878 tarihinde Türk-Rus savaşı sırasında İranın tarafsız kalması için uğraşan Şah tarafından görevlendirilmişlerdi».

Yusif xanın Ərdəşir xan adlı oğlu vardı.

### **Hacı Ərdəşir xan Qasimlı-Avşar**

Ərdəşir xan Yusif xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Xüsusi təhsil almışdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.

Hacı Ərdəşir xan hərbçi idi. Sərtip rütbəsi daşıyırdı.

Hacı Ərdəşir xan İqbalüddövlə İmamqulu xanın qızı ilə ailə qurmuşdu. Cəmşid xan adlı oğlu vardı.

### **Cəmşid xan Qasimlı-Avşar**

Cəmşid xan Ərdəşir xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Dədə-baba yolu ilə gedərək hərb sənətini seçmişdi. Əmir tuman rütbəsinə qədər yüksəlmişdi. Məcdüssəltənə ləqəbini daşıyırdı.

Osmانlı ordusu Güney Azərbaycanı erməni işgalindən azad edəndən sonra Cəmşid xan Məcdüssəltənə Azərbaycan valisi oldu.

O, tarixçi olmaqla yanaşı həm də jurnalist idi. Onun vəsaiti ilə Təbrizdə «Azərbaycan» adlı həftəlik qəzet çıxırdı.

Məcdüssəltənə 1914-cü ildən sonra Qafqaza getmişdi. Mirzə Əbdül-rəhim Talibovla yazişirdi.

Məcdüssəltənənin Urmiyada zəngin kolleksiyası və kitabxanası vardı. Ruslar Urmiyanı aldıqdan sonra onun evini dağıdırıb, var-dövlətini talan etdilər. Kitabxanasını və kolleksiyasını Tiflisə apardılar. Sonralar onun qızı Turan xanım çox çalışsa da, kitabxanasını və kolleksiyasını geri qaytara bilmədi.

Məcdüssəltənənin əsərləri: «Eşq ərqavanı», «Şərqi-Tiflis mətbəsinin çapları», «Tuğ-i-lənət», «Şərqi-Tiflis mətbəsinin çapları və Maşallah xanım», «Şərqi-Tiflis mətbəsinin çapları-2».

Cəmşid xan İmamqulu mirzə Müzəffərəddin şah oğlu Qovanlı-Qacarın qızı ilə ailə qurmuşdu. Cəlal xan adlı oğlu vardı.

### **Cəlal xan Qasımlı-Avşar**

Cəlal xan Cəmşid xan Məcdüssəltənə oğlu (Müzəffərəddin şahın qız nəvəsi) Urmiya şəhərində doğulmuşdu. Bu şəhərdə ibtidai təhsilini alandan sonra Tiflisə yollanmışdı.

Tehran Universitetində biologiya fakültəsində həşəratlar kafedrasını, Təbrizdə laboratoriya yaratmışdı. İranda və Orta Şərqdə bu sahə üzrə ən böyük alim sayılırdı.

### **III İmamqulu xan Qasımlı-Avşar**

İmamqulu xan Lütfeli xan oğlu Urmiya şəhərində dünyaya gəlmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. İqbalüddövlə ləqəbini daşıyırırdı. Böyük xan kimi tanınırırdı.

İmamqulu xan Əsgər xan Əbdülməlikinin başçılıq etdiyi Avşar qoşununun sərdarı oldu. Onun qoşunu Naxçıvana hərəkət edib oranı ruslardan qorumağa başladı.

İmamqulu xan əmir tuman rütbəsinədək yüksəlmişdi.

İmamqulu xan Şeyx Übeydulla üsyانını yatırmışdı. Osmanlı tabeliyində olan və Azərbaycandakı kurd əşirətləri içərisində də nüfuz qazanmış Şeyx Übeydullah Şəmzini 1881-ci ildə Güney Azərbaycana hücum çəkdi. Kürdlər Şeyxin ətrafında birləşərək kəndləri qarət etməyə, əhalini öldürməyə başladı. Şeyxin oğlu Əbdülqadir və Osmanlıdan qaçaraq Savuqbulaqda yerləşən Mərgvər tayfasının başçısı Həmzə ağa Qoşaçaya həmlə edib kəndləri yandırdı. Məlikkəndi də Qoşaçayla eyni taleni yaşadı. Bu hadisələrdə onlarla kənd dağıdıldı, on minlərlə insan həyatını itirdi. Birinci dünya müharibəsi dövründə erməni, assuri və kurd üsyənləri Azərbaycan üçün daha ağır və təhlükəli nəticələr doğurdu. Məsələn, Urmiya ətrafindakı 300 kəndin az qala hamisi dağıdıldı. Urmiyanın əhalisi 25 mindən 5 minə endi.

B. Nikitin yazır: «Bu yüzden geri çağrıldı ve yerine İkbal al-Dovle Əmir Tuman geçti. Urmiye'ye gelerek, Şeyh'in tehlikeli istekleriyle ilgilendi. Fakat ona hakettiği ilgi verilmədi ve şu şekilde cevap verildi: "Urmiye'yi hazırladığımız kuvvetlerle savununuz ve yönetimi gereksiz harcamalara maruz bırakmayın". Başka çıkış yolu olmadığından, İkbal al-Dovle yedi ve sekizinci alayları ve topçu takımı hazırladı».

İmamqulu xan görkəmli sərkərdə idi. B. Nikitin yazır: «İkbal al-Dovle Urmiye'ye, Hoy'un dokuzuncu alayını bıraktı. Kendi de yedi ve sekizinci Afşar alaylarıyla muhicirlerin süvarisiyle Şah Süddik'a doğru yöneldi. Mehmed Bagir Han, Suca al-Saltaneh yönetimindeki yeni Afşar

süvarilerini Begir Han Sertip'le Şiraz'dayken Horasan sınırını korudu. Serbaz'daki tüm toplar ve kurşunların büyük bölümü eski pistonlu modellerdi. Namludan doldurulan yeni mermi sistemliler sadece 400-500 kadardı. Hoy'un alayındaysa, tüm kurşunlar yeni sistemdi. Kasalar ve Badilbü köyleri yakınlarında, İkbal al-Dovleh, Şeyh Siddik'in kuvvetleriyle karşılaştı ve savaş her iki taraftan da ağır kayıplarla başladı. Şeyh Ubaydullah'a gelince, o da bu sırada Nav Cia'daki konutunu terketti ve Urmiye yakınlarındaki Sir Dağında ortaya çıktı. Kentiler Şeyh Ubaydullah'ın burada ortaya çıkışmasından çok korktular. İkbal al-Dovleh'i Mulla Hüseyin Kuli Kadi Asker aracılığıyla durumdan haberdar ettiler. Bu sırada, Şeyh Urmiye halkına bir mektup göndererek kan akmasının durması ve gereksiz yağmanın sona ermesi için teslim olmalarını istedi. Tüm ulemalar ve önemli kişiler Konsey'de toplandılar ve Şeyh'e halkın boyun eğdiğini bildirdiler. Fakat, şu anda çok kaygılı olduklarından, şehirde sukunetin sağlanması için şehrə iki veya üç gün sonra girmesini istediler. Şeyh bunu kabul etti ve o an için şehrə girmekten vazgeçti. Bu süre içinde, İkbal al-Dovleh, ordusuyla yeniden şehrə dönmek için zaman kazanır. Şeyh onun dönüşünü öğrendiğinde, halkın ertelemeyi sağlayarak oyun oynadığını anlar. Derebeyine bir mektup yazarak halkın ne yaptığıni ve verdikleri sözü tutup tutmayacaklarını sorar. Halk, Şeyh'i yumuşatmak ve İkbal al-Dovleh'in şehirden çıkışını sağlamak ve kuvvetlenmek ve iki günlük ek bir süre alabilmek için Şeyh'e bir elçi grubu göndermeye karar verir. Bu sırada, İkbal al-Dovleh, Şeyhinin elçisine şu cevabı gönderir: "Ben hükümetimin hizmetlisiyim ve yükümlü olduğum görevleri yapmak zorundayım; Şeyh'e karşı koyacağım, eğer zaferle ayrılsa Urmiye'yi işgal etsin, yoksa tüm varlığımı kanımın son damlasına kadar çarpışacağım". Halkın seçtiği elçi kurulu iki günlük ek süreyi Şeyh'ten almayı başarır. İkbal al-Dovleh, vakit geçirmeden şehrin etrafında surlar yaptırır ve tüm güçleri şehrin etrafına ve kapılara dizer ve saldırıyı bekler. Kendine karargah olarak Yurt-i Şeyh camisini seçer. Tüm halk, ulema ve önemli kişiler, silahlanarak onun tarafında gruplaşır. Akşam, İngiliz konsolosu<sup>1</sup> şehrə gelerek faydalı olmak ister. Halk buna aldıritır etmez. İkbal-al Dovleh'in pişkari olan Abd al-Ali Han aracılığıyla teklifini reddeder. Konsolos, Şeyh'in yanına giderek şehrin alınmasının imkansız olduğunu ve İkbal al-Dovleh'in de saldırıyla karşı koymaya hazır olduğunu bildirirler. Şeyh'in etrafında takriben onikibin kişi, piyade erleri ve

<sup>1</sup> M. Abott, Amerikan misyonerlerinin ev sahibi olup, evi şehrin dışındadır; Cf. Wilson, *The Land of Lion and Sun*, B. n)

## **Avşarlar**

süvariler vardır. Binlerce kurşunluk cephanesi olan silahlarda yeni sistemlidir. Kürtler, İkbal al-Dovleh'e ait olan Dilguşa bahçesini işgal ederler. Diğer bir taraf Asker Han kapısı tarafından şehre saldırırken, onlar da surları çökertirler. Lutf Ali Han "acudan-i" Mahşuş, Mehmed Rıza Han Sertip'le buraya gönderilir. Ark kapısı, Hosrow Han Sertip tarafından korunur. Şah Ali Han, Sertip şehrinin önüne inşa edilmiş yapıları işgal eder. Dört bir yandan, kırın kıranına bir savaş başladı. Onsekiz gün boyunca Kürtlerin şehre olan saldırıları devam etti. Fakat şehre girmeyi başaramayarak geri çekilmek zorunda kaldılar. İkbal al-Dowleh'in yönetiminde yapılan top atışıyla Kürtlerin bulunduğu Dilguşa bahçesindeki yapı yıkılır. Burada birçok subay ve serbaz ölürlük. İkbal al-Dowleh de tehlikeye maruz kalır. Bir seferinde Yurt-i Şeyh camisindeki surlara dönerken, çatıdan ona ateş edilir. Bu saldırıyı yara almadan atlatar. Bu kritik anda, İkbal al-Dovleh ona büyük destek veren Katolik misyonu şefi Cluzel'le karşılaşır. Daha sonra bu kişi I. sınıf Aslan ve Güneş nişanıyla ödüllendirilir.

İmamqulu xan Əlinəği xanın kızı ilə yaşam qurmuşdu. Xanbaba xan, Əziz xan adlı oğulları vardı.

### **Bəyim xanım Qasimlı-Avşar**

Bəyim xanım (əsl adı Qəmər Nisə bəyim) Hüseynqulu xan qızı Urmiya şəhərində dünyaya zinət vermişdi.

Bəyim xanım Fətəli şah Qovanlı-Qacarla ailə qurmuşdu. Yəhya mirzə, Cahansuz mirzə adlı oğulları, Sara Sultan xanım, Qeysər xanım, Bədrəcan xanım adlı qızları vardı.

### **Məhəmmədqulu xan Qasimlı-Avşar**

Məhəmmədqulu xan Rzaqulu xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Əmiraslan xan Araşlı-Avşardan sonra, 1784-cü ildə Avşar aqsaqqallarının iradəsi ilə taxta eyləşmişdi.

**Məhəmmədqulu xan ilk gündən xanlıqda dəyişiklərə başladı.**

Məhəmmədqulu xan vəkillik mənsəbini yenidən Mirzə Əbülhəsən Əbdülməlik-i-İmanlıya verdi. Onun qardaşı Əsgər xanı əmiraxurluq vəzifəsindən çıxarıb, eşikağasıbaşı təyin etdi. Mirzə Mustafa Səidlî-Avşarı mustofi vəzifəsində saxladı. Əfrasiyab sultan Zərzaya «Ənisətülhəzrət» ləqəbini əta etdi. Mir Vahid ağa Mirzə Hüseyin Şeyxüislam oğlunu şeyxüislam vəzifəsinə təyin etdi. Nizaməddin Axund Molla Səfər Avşarı Came məscidinin pişnamazı və qazı

vəzifələrinə yüksəldi. Rəhim xan Nağı xan oğlu Qasımlını və Mahmud xan Mömün xan oğlu Qasımlını, Hüseynqulu bəy Araşlıni, Şəhriyar xan Məhəmmədtahir sultan oğlu Gündüzlünü, Məhəmməd bəy Kuhgiluyəlini, Hüseyn bəy Qarahəsənlini, Novruzəli sultan Araşlıni, Hüseyn bəy Quzivəndi, Səfi bəy Yorğanlini, Baba bəy Ərəblini, Əbdürreza bəy Qutulunu, Mirzəxan bəy Xələci, Ağaxan bəy Xələci qoşun sərkərdəliyinə layiq gördü. Onlar hər gün meydanda xanın önündə parad keçirirdilər.

Məhəmmədqulu xan böyük qardaşı İmamqulu xanın övladlarının lələsi, Heyrət təxəllüslü Mirzə Uğurlu Miran bəy oğlu Araşlıni mollabaşı vəzifəsinə çatdırıldı.

Məhəmmədqulu xan hakimliyinin ilk vaxtlarından qoşu xanlarla mübarizəyə başladı.

Atasının ölümündən sonra taxta çıxan Təbriz hakimi Xudadad xan Dünbili xalqa zülm etməyə başlamışdı. Xalqın narazılığını eşidən Sərab hakimi Sadıq xan Şəqaqi Təbrizə qoşun çekir. Xalqın nümayəndəsi Ağa Əliməhəmməd tacırbaşı xeyli sovqatla yardım üçün Məhəmmədqulu xanın yanına yollandı. Məhəmmədqulu xan təbrizlilərə kömək etməyə söz verdi. İbrahim xan Araşlıni 2 min nəfərlik qoşunla Təbrizə göndərdi. Təsuc yaxınlığında Əhməd xan Dünbili də ona qoşuldu. Xəbəri eşidən Sadıq xan qorxuya düşüb, Səraba qayıtdı. Xudadad xan gələnlərin pişvazına çıxıb, bir neçə gün qonaq saxladı.

Məhəmmədqulu xan sələfləri kimi qarətçi kürdlərə qarşı mübarizə aparmışdı.

Onun hakimiyyətinin ilk dönenlərində Həkkari kürdləri Urmiyaya yürüş edib, qarət fikrinə düşmüşdülər. Xeyli qoşun toplayıb, Urmiya ərazisinə basqın etmişdilər. Məhəmmədqulu xan Təbrizə qasid göndərib, İbrahim xani geri çağrırdı. İbrahim xan Salmas tərəfindən Həkkari bölgəsinə hücuma keçdi. İlk həmlədə kurd qoşununu darmadağın etdi. Ənzel adlı mahalın ərazisində, İstisuyun kənarında qoşuna istirahət verdi. Kürdlərin xasiyyətini bildiyindən qayıdış yollarına qaravul qoydurdu. Həkkari kürdləri geri qayıdır, yenidən hücuma keçdilər. Qarovullar İbrahim xani duyuq saldılar. Savaş yenidən başladı. Kürdlər bu dəfə də Avşar qoşununa məğlub olub, böyük tələfat verib, qaçdilar. İbrahim xan 3 ağaç onları qovub, xeyli qənimət ələ keçirdi. Qəniməti qoşun arasında böləndən sonra Qarabağ mahalındaki Göyərçin qalasında oturaq etdi. Məhəmmədqulu xanın əmri ilə sərhədlərin keşiyində durdu.

Sadiq xan Şəqaqi yenidən Təbrizə yürüş edib, şəhəri mühasirəyə aldı. Xudadad xan Ağa Əliməhəmməd tacirbaşını 5 min tūmənlə yardım üçün Məhəmmədqulu xanın yanına yolladı. Məhəmmədqulu xan təbrizlilərə kömək etməyə söz verdi. Baş sərkərdəsi İbrahim xan Araşlığını 3 min nəfərlik qoşunla Təbrizə göndərdi. Sadiq xan Avşar qoşunun gəldiyini eşidib, yenə də qaçırdı. İbrahim xan onu Səraba qədər izlədi. Sadiq xanı tuta bilməsə də, onun qoşununa xeyli zərər vurdu.

Qalibiyyətlərdən ruhlanan Məhəmmədqulu xan Marağa hakimi Əhməd xan Müqəddəmin yanına elçi göndərib, bac-xərac istədi. Əhməd xan bac verməkdən boyun qaçırdı. Məhəmmədqulu xan Təbrizə, İbrahim xana məktub yazıb, Marağaya yollanmasını istədi. İbrahim xan Marağaya hərəkət edib, Göytəpə çəmənliyində oturaq etdi. Sovucbulagın hakimi Budaq xan Mükriyə, Balbas əşirətinə, Üşnəviyyə hakimi Nuh bəy Zərzaya, Mirzə ağa Şükuftiyə əmr etdi ki, qoşun toplayıb, göstərilən yerə gəlsinlər.

Əhməd xan Müqəddəm Marağadan çıxıb, İbrahim xanın üstünə gəldi. Yolda qasidlər ona xəbər verdilər ki, İbrahim xan Araşlı Tusarqan yolu ilə Marağanı tutmaq istəyir. Əhməd xan Müqəddəm yoldan qayıdır, Marağa qalasını möhkəmlətdi. Sərabın hakimi Sadiq xan Şəqaqidən yardım etməsini rica etdi. Sadiq xan qoşun çəkib, Marağaya gəldi. Yolun İbrahim xan tərəfindən kəsildiyini görüb, Xorxor adlı kəndin yanındaki qarğılıqda oturaq etdi. Ona bildirirlər ki, balbaslar Marağanın etraf kəndlərini çapıb-talayıb, həmin qarğılıqda istirahət edirlər. Qəflətən onların başının üstünü alıb, qılıncdan keçirdilər. Sadiq xan qənimətləri ələ keçirib, Əhməd xanı unudub, Səraba döndü.

Məhəmmədqulu xan Sulduz mahalında əyləşib, hadisələri izləyirdi. Balbasların tar-mar olduğunu eşidib, İbrahim xana məktub göndərir ki, Əhməd xandan intiqam alsın. İbrahim xan hər tərəfdən Marağaya hücum əmrini verdi. Əhməd xan işin pisləşdiyini duyub, elçilər vastəsilə Məhəmmədqulu xandan aman istədi. İlbeil bac verməyi öhdəsinə götürdü. Məhəmmədqulu xan Əhməd xanla sülh müqaviləsi imzalayıb, İbrahim xanı geri çağırıldı. İbrahim xan qalibiyyətdə Sulduz mahalına döndü. Məhəmmədqulu xan İbrahim xan və başqa sərkərdələrə ənam-ərmağanlar payladı. İbrahim xana göstəriş verdi ki, Ənzəl mahalına qayıdır, Goyərçinlik qalasında keşik çəksin.

Məhəmmədqulu xan Əhməd xan Dünbilinin öyrətməsi ilə baş sərkərdəsi İbrahim xan Araşlı-Avşarın gözlərini çıxartırdı.

Məhəmmədqulu xan 1786-cı ildə əmisiuşaqları tərəfindən təklənən Cəfərqulu xan Batmanqılıc-Dünbiliyə kömək etmişdi. Cəfərqulu xan qaçıb, ona pənah gətirmişdi. Məhəmmədqulu xan Əhməd xanın ölümüնə təessüflənib, sərkərdələri Məhəmməd bəy Qarahəsənlini, Hüseyn bəy Qarahəsənlini, Məhəmməd bəy Kuhgiluyəlini, Ağacan bəy Kuhgiluyəlini, Tahir sultan Gündüzlünü, Məhəmmədhüseyn bəy Məsum bəy oğlu Mahmudlunu baş sərkərdə Mahmud xan Mömün xan oğlu Qasımlıya qoşub, Xoya göndərdi. Cəfərqulu xan da onlara qoşuldu. Şahbaz xanın övladları Tahir ağanın ətrafına cəm olub, Qəzənfər dağının ətəyindəki Xatun körpüsünün yanında qarşılaşdırıldı. Avşar qoşunun önündə dünbililər müqavimət göstərə bilməyib, Xoy qalasına çəkildilər. Avşarlar onların ardınca Xoya daxil oldular. Gizlənən Tahir ağa ilə Zahir ağanı tapıb öldürdülər. Onların malını, mülküünü zəbt etdilər. Mahmud xan Məhəmmədqulu xanın əmrilə Əhməd xanın böyük oğlu Hüseynqulu xanı taxta çıxardı.

Məhəmmədqulu xanın hakimiyyəti dönməmində Qərəni ağa Balbasla Budaq xan Mükri arasında dava-dartış baş verdi. Qərəni ağa hückum edib, Budaq xanın mahalını yağmaladı. Budaq xan Məhəmmədqulu xana yazıb, bildirdi ki, Qərəni ağa yağılığa qurşanıb. Məhəmmədqulu xan Marağa hakimi Əhməd xan Müqəddəmə göstəriş verdi ki, qoşun tərtib edib, Qərəni ağanın fitnəsini yatırınsın. Özü də 4 min avşarı cəm edib, Qaşqa gədik ətrafında əyləşdi. Eşikağası Əsgər xan Əbdülməlik-i-İmanlinı Sulduz mahalına göndərdi. Ona tapşırıq verir ki, balbasların döyüş vəziyyətini aydınlaşdırırsın. Bir də Əhməd xanın gəlişindən xəber gətirsin. Qərəni ağa Əsgər xanın Sulduza gəlişini eşidib, Məhəmmədqulu xanın yanına gedib, üzr istəmək fikrinə düşdü. Balbas aşirətinin bir sıra şər-xəta adamları onu fikrindən daşındırdılar.

Müqəddəm və Mükri qoşunu Sulduza yetməsinin xəbərini gətirən Əsgər xan Məhəmmədqulu xana məruzə edir.

Qərəni ağa bütün balbasları ətrafına toplayıb, Məhəmmədqulu xanın düşərgəsinə tərəf hückum edir. Lavin çayının kənarında üzləşirlər. Bir gün sərasər döyüşürələr. Birləşmiş qoşunlar balbasları darmadağın edirlər. Ölən olur, sağlar qaçıb, dağlara sığınırlar. Bu savaşda avşarlara çoxlu qənimət qaldı.

Məhəmmədqulu xan iç yağıların ayaqlanmasını yatırından sonra başı ayazı'yıb, tikinti-abadlıq işlərinə başladı. Urmıyanın Kəlbəli xan İmanlinin dövründən qalma hasarı uçub-dağılırdı. İlk kişi onu təmir etdirmək oldu. Məhəmmədhəsən bəy Mahmudlunu təmir işlərinə icraçı təyin etdi.

Məhəmmədqulu xan Binab çayının üzərində körpü saldırmışdı. Körpü tikintisinə Hacı Ramazan adlı bir nəfər başçılıq etmişdi.

Məhəmmədqulu xan şəhər qalasının önündə «Qiblə» və «Nəzər» adlı bağlar saldırmışdı.

Məhəmmədqulu xan qəlbisiniq adamlara hörmət edərdi. İmamqulu xanı zəhərləməkdə şübhəli bilinən, eşikağası Əlirza xan eldən dışqar qalmışdı. Onu məclisə, mərəkəyə buraxmırıldılar. Məhəmmədqulu xan vəkil Mirzə Əbülhəsən bəyi yanına alıb, onlara qonaq getdi. Evdə Əlirza xanın 5 yetişmiş bacısı vardı. Məhəmmədqulu xan birini özünə, birini Sovucbulağın hakimi Budaq xan Mükriyə, birini eşikağasıbaşı Əsgər xan Əbdülməlikiyə, birini qardaşıoğlu Hüseynqulu xana, birini də kiçik qardaşı Qasim xana nişanladı.

Məhəmmədqulu xan Xoy hakimi Hüseynqulu xan Dünbili ilə bir sıraavaşlar aparmışdı. 1787-ci ildə Abdin bəy Avşar xəbər gətirdi ki, Cəfərqulu xanın təhribi ilə Hüseynqulu xan Dünbülü vergi verməkdən imtina edib. Məhəmmədqulu xan bütün Azərbaycan xanlarını Salmas ətrafinə topladı. Xudadad xan Dünbili Təbrizdən, Əhməd xan Müqəddəm Marağadan, Sadiq xan Şəqaqi Sərabdan, Kəlbəli xan Kəngərli Naxçıvandan, Məhəmməd xan Qacar İrəvandan qoşunla gəlib, görüş yerinə çatdırılar. Avşar qoşunu Xoy ətrafindakı Duzdağında çadır qurdu. Xoy və Salmas əhalisi Hüseynqulu xanın yanına gəlib, şivən qopardı. Bildirdilər ki, bizim avşar qoşununu qarşılamaga gücümüz yetməz. Gəl, sən ona öz tabeçiliyini bildir. Əks təqdirdə biz səni tutub, Məhəmmədqulu xana verəcəyik. Hüseynqulu xan eşikağası İbrahim xənə Məhəmmədqulu xanın yanına göndərib, itaətinə izhar etdi. Məhəmmədqulu xan onu dinləyib, Mirzə Əbülhəsən bəyi Xoya danışqlara göndərdi. Mirzə Əbülhəsən bəy Hüseynqulu xanı Məhəmmədqulu xanın hüzuruna gətirdi. Hüseynqulu xan Dünbili Məhəmmədqulu xandan üzr istəyib, bac-xəracı ödədi. Sonra Avşar xanını və sərkərdələti Xoydakı «Dağbağı»na qonaq apardı. Sovucbulağın hakimi Budaq xan Mükri qonaqlıq zamanı yetişdi. Xanlar onu pişləyib, Məhəmmədqulu xanın gözündən saldılar.

Məhəmmədqulu xan Xoydan Urmiyaya döndü. Digər xanlara icazə verdi ki, evlərinə qayıtsınlar. Budaq xan Mükri də evinə döndü. Elə bu vaxt Əfrasiyab sultan Zərza Məhəmmədqulu xana yetişib, Budaq xandan şikayət edir. Məhəmmədqulu xan Mirzə Salehi Sovucbulağa göndərib, Budaq xanı Urmiyaya çağırıldı. Budaq xan bu çağırışdan şübhələnsə də, özünə əmin olub, Urmiyaya gəldi. Urmiyaya çatcaq həbs olunub, divanxanaya gətirildi. Xan onu mühakimə edib,

Baranduz qalasına göndərdi. Ardınca da cəlladı Saqı bəyi yolladı. Saqı bəy Budaq xanın gözlərini çıxardı.

Kürdlərin Hərki əşirəti Tərgəvər mahalında üsyana başladı. Məhəmmədqulu xan həmin mahaldakı adamlarına göstəriş verdi ki, hərkiləri qovub çıxarsınlar. Hərki üsyani yatırıldı.

Məhəmmədqulu xanın daxili siyasetində zəiflik vardı. Əyan-əşrəfi, yaxın adamlarını qiymətləndirə bilmirdi. Başqalarının təsirinə düşür, öyrətməyə baxındı.

Məhəmmədqulu xan eşikağasıbaşı Əsgər xanı ölümlə təhdid etdiyindən o qaçıb, Salmasda gizlənmişdi. Əvəzinə digər qardaşı vəkil Mirzə Əbülhəsən bəyi tutub, zindana atdırılmışdı. Əsgər xan qaçandan sonra Məhəmmədqulu xan onu zindandan çıxarıb, vəzifəsinə qaytarmışdı. Sonra onu Sovməi-Bəradost bölgəsinə ezam etmişdi. Fikirləşmişdi ki, o da qaçıb, qardaşına qoşular, yerləri bəlli olar. Mirzə Əbülhəsən bəy məmuriyyətinə əncam çəkəndən sonra saraya qayıtmışdı. Məhəmmədqulu xanın umudu suya düşmüdü. Əsgər xanın tapılmadığını görüb, Mirzə Əbülhəsən bəyi yenidən həbs etdirmişdi. Ürəyi bununla soyumayıb, əmr vermişdi ki, Əbdülməlik tayfasının bütün aqsaqallarını və nüfuzlu adamlarını zindana atsınlar. O cümlədən Piran bəy, Kəhran bəy, Qoca bəy, Əbdülməlik bəy tutulub, öldürüldü. Onların meytiləri bazar meydanına atıldı ki, xalqa ibrət olsun.

Məhəmmədqulu xana qarşı sixan Əskər xan yaxın adamlarından olan Əhməd bəyi Xoya göndərdi ki, eşikağası İbrahim xanı tapıb, Hüseynqulu xanı ona kömək etməyə inandırsın. Əhməd bəy Murtazaqulu bəy və Mehrab bəyi götürüb, Xoya yollandı. İbrahim xanı tapıb, onun vasitəsilə qəziyyəni Hüseynqulu xana danışdı. Hüseynqulu xan Məhəmmədqulu xanın təsirindən çıxməq üçün gırəvə gəzirdi. Ona görə qoşun tərtibi üçün sərkərdələrinə göstəriş verdi. Bir neçə günün ərzində qoşun hazır oldu. Qardaşı Cəfərqulu xanı qoşun başçısı təyin etdi. Göstəriş verdi ki, Urmiyaya gedib, xoşluqla Mirzə Əbülhəsən bəyi Məhəmmədqulu xandan istəsin. Verməsə Urmiyanı dağıdır gəlin. Cəfərqulu xan qoşunla Salmasa daxil oldu. Əsgər xan onları qarşılıdı.

Məhəmmədqulu xan bu hadisəni eşidib, qardaşı Qasım xanı qoşunla Salmasa tərəf yola saldı. Qoşunda sərkərdələrdən Tahir sultan Şəhriyar xan oğlu Gündüzlü, Allahyar bəy Araşlı, Lütfullah bəy Ustachi iştirak edirdilər. Salmasın Ağziyarət məntəqəsində qoşunlar üzləşdirilər. Savaş başlandı. Avşarlar Əsgər xana görə, canı-dildən vuruşmurdular. Ona görə də məglub olub qaçıdlar. Cəfərqulu xanın qoşunu avşarları Urmiyanın ətrafındaki Qızqalasınadək izlədi. Bu

vəziyyəti görən Məhəmmədqulu xan qalanın qapısını bağlayıb, içəridə gizləndi. Xoy qoşunu Urmianı mühəsirəyə aldı. Avşar bəyləri Xoy qoşununun azğınlığını görüb, qaladan çıxdılar. Sərkərdə Hacı İbrahim Xoylunun atı ürküb, avşarlara tərəf qaçıdı. Onun ardınca da bir neçə nəfər sərkərdə getdi. Bu sərkərdələr Cahangir bəy, Ağası bəy, Əsəd bəy Dünbili idilər. Avşarlar onları tutub, öldürdülər. Avşar bəyləri onların başını Məhəmmədqulu xana apardılar. Məhəmmədqulu xan Məhəmmədhəsən bəy Mahmudlu və digər avşar bəylərinə xeyli ənam-ərmağan verdi. Əsgər xan bu savaşdan mütəssir oldu. Qardaş qırğınıni dayandırmaq üçün el böyüklerinə məktub yazdı. Bildirdi ki, Urmiyaya qardaşım üçün gəlmışəm. Verin, qayıdım. Əfrasiyab sultan Zərza barışiq olduğunu görüb, məktubun xana yetişməsinə mane oldu. Avşar bəylərini növbədən götürüb, kürdlərlə əvəzlədi. Xana bildirdi ki, onlar Əsgər xana görə sənə xəyanət edəcəklər. Mühasirənin üçüncü günü Cəfərqulu xan Dünbili qala divarlarına yaxınlaşıb, bildirdi ki, Mirzə Əbülhəsən bəyi verin, qayıdır, vilayətimizə gedək. Əfrasiyab sultan ətraf mahallardan yardım çağırğından, Cəfərqulu xandan üç gün möhlət istədi. Üç gündən sonra ətrafdakı avşarlar və zərzalar gəlib yetişdilər. Məhəmmədqulu xanın qoşunu gücləndi, savaşa hazır oldu. Şahməhəmməd bəy Kuhgiluyəli-Avşar qoşuna sərkərdə təyin olundu. Məhəmmədsəfi bəy Yorğanlı, Məhəmməd bəy və Hüseyn bəy Qarahəsənli avşar dəstələrinin başında savaş meydanına yollandılar. Bu zaman Əsgər xan Xoy qoşunundan aralanıb, avşar qoşununun önünə tək çıxdı. Onu görən avşarlar utanıb, başlarını aşağı tikdilər. Bayraqdar Məhəmmədsəfi bəy Yorğanlı bayrağını əlindən yerə saldı. Xoyun Heydəranlı tayfası bayrağın yerdə olmasını görüb, hücuma keçdi. Zərza cinahına girişib, oranı dağıtdı. Urmiya qoşunu məglub olub, qalaya çəkildi.

Mühasirənin 12-ci günü Cəfərqulu xanla Əsgər xan yenidən Məhəmmədqulu xana məktub göndərdilər. Əvvəlki şərtlərini təkrar etdilər. Məhəmmədqulu xan onlara bildirdi ki, siz qayıdır, Xoya gedin, mən Mirzə Əbülhəsəni buraxacağam. Onlar çəkilib, Xoya getdilər. Bir müddət keçməyinə baxmayaraq Məhəmmədqulu xan əhdinə vəfa etmədi.

Hüseynqulu xan Dünbili təkrar qoşun yığıb, Cəfərqulu xanı sərkərdəliyi ilə Salmas yolu ilə Urmiyaya göndərdi. Əsgər xan da onlara qoşuldu. Məhəmmədqulu xan onların hərəkətini eşidib, qoşunla qarşılamaga yollandı. Ənzəl mahalının Qarabağ məntəqəsində oturaq etdi. Qoşununun sayı az olduğundan irəli getməyə cəsarət etmədi.

Təbriz hakimi Xudadad xandan yardım istədi. Xudadad xan ona məktubla bildirdi ki, savaşın baisı Mirzə Əbülhəsən bəyi öldürsən, bu iş öz-özünə əncam tapacaq. Məhəmmədqulu xan məktubu alan kimi cəlladı Saleh Xələc-Baranduzu Mirzə Əbülhəsən bəyi öldürməyə göndərdi. Saleh Baranduz mahalının Sarıbəyli adlı yurdunda Mirzə Əbülhəsən bəyi boğub öldürdü. Öldürəndən sonra aparıb, qapılarına atdı. Əbdülməlik tayfası bayramda qara geyindi.

Avşar elinin ağsaqqaları yiğilib, Əsgər xana məktub yazdırıb ki, Məhəmmədqulu xan ləyaqət hissini itirdiyindən, onları eşitmır. Biz sənin haqq olduğunu bilirik. Sən savaşa başla, biz sənə yardım edəcəyik. Əsgər xan məktubu Hüseynqulu xana göstərib, hərəkətə gəlməyi xahiş etdi.

Təbriz hakimi Xudadad xan Mirzə Əbülhəsən bəyin öldürülməsini eşidib, şadlandı. Qoşun yığıb, Urmiyaya tərəf yürüşə başladı. Salmasın Xandam karvansarasına yetişəndə Cəfərqulu xanın qoşunun ora cəmləşdiyi gördü. Ordan Məhəmmədqulu xana qasid göndərib, bildirdi ki, Cəfərqulu xanla Əsgər xan yolu bağlayıb. Məhəmmədqulu xan başqa yolla onu qarşılıamağa 1000 atlı göndərdi. Atlıların başında Xanəmir bəy Xələc, Məhəmməd bəy və Hüseyn bəy Qarahəsənlilər, Mirzə xan Xələc, Hümmət bəy Xələc, Məhəmmədhəsən bəy Mahmudlu, Baba bəy Ərəbli və Sam bəy Qırxlı dururdu. Onlar yola düşəndən sonra özü də Ağziyarət ətrafinadək onları izlədi. Ağziyarət ətrafında Cəfərqulu xan Dünbilinin qoşunu onların önünü kəsdi. Məhəmmədqulu xan onların gəlininə çəsdı. Savaş etməyə tam gücü yox idi. Ələcsiz qalıb, savaş əmrini verdi. Qoşunun qarovalı hissəsində dayanan Ağacan bəy Kuhgiluyəli özünü Dünbili dəstəsinə vurdu. Qəflətən atının ayağı sürüdü. Yerə yıxıldı. Heydəranlı tayfasının döyüşçüləri o dəqiqli onu yaralaayıb, heydən saldılar. Sonra başını kəsdilər.

Avşar elinin başçıları Əsgər xanla öncədən razılığa gəldiyindən bayraqları endirib, geri çəkilməyə başladılar. Məhəmmədqulu xan işin dəlaşiq getdiyini görüb, Urmiya gölünün kənarı ilə Ənzəl mahalına qaçıb. Bir gün orda dincəldikdən sonra Xudadad xanla birləşib, Urmiyaya getdi. Urmianın girəcəyində Rüstəm bəy Qasımlı məmür etdi ki, Xudadad xanı qonaq saxlasın. Sonra ona gizlincə əmr verdi ki, Xudadad xanı öldürsün. O, Cəfərqulu xanın əmisioğlu idi. Bu fikri başa düşən Əfrasiyab sultan Zərza Kəlbəli sultan Avşar vasitəsilə onu duyuq saldı. Bildirdi ki, qalaya girməsin. Qonaqlıqda iştirak etməyəcəyinin üzrünü istəyib, sərvaxt olsun. Xudadad xanın adamları

5 gün «Nəzər» bağında dincəldikdən sonra Təbrizə döndülər. Məhəmmədqulu xan oğlu Xudaqulu xanı, Rəhim xan Qasimlini onlara qoşub, ötürməyi tapşırıdı. Onlar Təbriz qoşunununa qoşulub, Sulduz-Qoşaçay yolu ilə Təbrizə yol aldılar.

Əsgər xan onların Təbrizə döndüyünü eşidib, Sadıq xan Şəqaqiyə məktub yolladı ki, Xudadad xanı Tufarqan yolunda qarşılıyıb, darmadağın etsin. Sadıq xan məktubu alan kimi pusquya dayandı. Gələnlərin önündə Xudaqulu xanı, Rəhim xanı gördüyündən qolları boşaldı. Avşarlara basqın etməyib, qonaq apardı. Qonaqlıqdan sonra Təbrizə yola düşdülər. Yolda Xudadad xan qardaşları İbrahim xan, Cahangir xan, Məhəmməd xan və Əli xanla mübahisə etdi. Aralarına küdurət düşüb, ədavətə başladılar. Qardaşlar yiğişib, Sadıq xan Şəqaqiyə məktub yazdırıb ki, əgər sən Təbrizə gəlmək istəsən, biz səni qarşılıyıb, yardım edərik. Sadıq xan Təbrizə hūcum edir. Səidabad ətrafında Dünbili və Şəqaqi qoşunları üzləşdirilər. Xudadad xanın qardaşları Sadıq xanın tərəfinə keçdilər. Dünbili qoşunu pərişan olub, qaçmağa üz qoydu. Xəlil bəy Şəqaqi Xudadad xana yetirib, qılınc zərbəsi ilə öldürdü. Sadıq xan Təbrizə daxil olub, hökuməti ələ aldı. Məhəmmədqulu xanın oğlu Xudaqulu xana, sərkərdələri Rəhim xana, Məhəmmədhəsən bəyə hörmətlə yanaşdı. Xudaqulu xan Məhəmmədhəsən bəyi gecəylə Urmiyaya göndərdi ki, atasına xəbər çatdırınsın. Məhəmmədhəsən bəy bu xəbəri öncə qohumu Əsgər xana çatdırıldı. Sonra Urmiyaya gedib, Məhəmmədqulu xana məruzə etdi. Məhəmmədqulu xan bu xəbərə sevindi.

İranda güclənən Ağaməhəmməd xan Qovanlı-Qacar (1795-1797) birər-birər müstəqil xanlıqları məğlub edib, bir bayraq ətrafında birləşdirirdi. O, 1792-ci ildə (1206 hicri qəməri) Azərbaycana hūcum etdi. Sərab xanlığının hakimi Sadıq xan Şəqaqi məğlub olub, Qarabağa, İbrahimxəlil xanın yanına qaçıdı. İbrahimxəlil xan Ağaməhəmməd xanın qüdrətindən qorxsada da, ona itaət etmədi.

Məhəmmədqulu xan Ağaməhəmməd xanla savaşa hazırlaşdı. Düşməni Əsgər xan Ağaməhəmməd xana məktub göndərib, Urmiyada baş verən hadisələri bildirdi. Ağaməhəmməd xan baş vəziri Mirzə Məhəmmədşəfiyə göstəriş verdi ki, Əsgər xanı Salmasdan yanına dəvət etsin. Ətraflı səhbət edib, yaxından tanısın. Mirzə Məhəmmədşəfi Qoşaçayda Əsgər xanla görüşdü. Bu görüşün sədasi bütün Azərbaycana yayıldı. Bəzi Azərbaycan xanları, əsasən Məhəmmədqulu xanın vassalları və düşmənləri Ağaməhəmməd xanla yaxından əlaqə qurmağa çalışdılar. O cümlədən Urmiyadan Hüseynqulu xan

İmamqulu xan oğlu Qasımlı-Avşar, Marağadan Əhməd xan Müqəddəm, İrəvandan Məhəmməd xan Ziyadlı-Avşar, Xoydan Hüseynqulu xan Dünbili və Naxçıvandan Kəlbəli xan Kəngərli Mirzə Məhəmmədşəfinin görüşünə gəldilər. Bu xanlar hamısı bir ağızdan Əsgər xana qahmar çıxıb, tərəfini tutdular. Mirzə Məhəmmədşəfi Ağaməhəmməd xanın tapşırığı ilə Məhəmməd xan İzzəddinli-Qacara göstəriş verdi ki, Məhəmmədqulu xanı Urmiya hakimliyindən azad edib, Hüseynqulu xanı vəzifəyə gətirsin. Məhəmməd xan İzzəddinli-Qacar Hüseynqulu xan Qasımlı-Avşarı götürüb, Urmiyaya getdi. Sadıq xan Şəqaqi bu xəbəri Məhəmmədqulu xana yetirdi. Məhəmmədqulu xan təşviş düşüb, məşvərət topladı. Avşar elinin başçıları məsləhət verdilər ki, Ağaməhəmməd xana hədiyyə göndərib, itaətini bildirsin.

Tarixçi Nisə Mustafayeva yazır: "Ağa Məhəmməd xan ilk növbədə Urmiya xanlığına zərbə endirmək fikrində idi. Onun yaxınlaşmasından xəbər tutan Məhəmmədqulu xan vuruşmaya girişməyib, şəhəri tərk etdi və Urmiya gölünün cənub tərəfindəki dağlıq ərazida yerləşən Uşnu qalasına sığındı. Urmiyaya gələn Ağa Məhəmməd xan yumşaq davranışın, heç kimi cazalandırmadı və Məhəmmədqulu xanı bağışlayacağını vəd etdi. Məhəmmədqulu xan onun hüzuruna gəldi<sup>1</sup>.

Məhəmmədqulu xan qardaşı Qasım xanı, Rəhim xan Qasımlını, Əlirza xanı və Kəlbəli bəy Xələci pay-pürüşlə baş vəzirin sərəncamına göndərdi. Özü qaçıb, öncə Baranduz qalasında, sonra isə Üşnəviyyədə gizləndi. Hüseynqulu xan Məhəmməd xan İzzədinli-Qacarla Urmiyaya çatanda baxdılar ki, Məhəmmədqulu xan qaçıb. Onlar Məhəmmədqulu xanın bütün mal-mülküni müsadirə etdilər. Ağaməhəmməd xandan fərman gözləməyə başladılar.

Məhəmməd xan Qacar Üşnəviyyəyə elçi göndərib, Məhəmmədqulu xanı itaətə dəvət etdi. Məhəmmədqulu xan onun elçilərini rədd etdi. Sonra Zərza və başqa aşırətlərdən bir qoşun toplayıb, Baranduza gəldi. Məhəmməd xan Qacar da Avşar eli içindən bir qoşun tərtib edib, onu qarşılıqla getdi. Onlar Sarıbəyli məzrəsində üzləşdilər. Məhəmməd xanın qoşununda xidmət edən Qəhrəman bəy Avşar irəli çıxıb, Məhəmmədqulu xanı öyünd-nəsihət etdi ki, gəl savaşı burax, təslim ol. Sən bu qoşun ilə bacarmayacaqsan, avşarları güdəzə verəcəksən. Məhəmmədqulu xan Qəhrəman bəyin sözünü dinləyib, qoşununu Əfrasiyab sultana verib, Üşnəviyyəyə göndərdi. Özü isə gəlib Məhəmməd

<sup>1</sup> Mustafayeva N., Cənubi Azərbaycan xanlıqları, Bakı, 1994, s.60.

xana təslim oldu. Onlar Urmiyaya döndülər. Məhəmməd xan Məhəmmədqulu xanı şəhərə buraxmayıb, «Nəzər» bağında yerləşdirdi.

Məhəmmədqulu xan bir neçə vaxt Urmiyada ətrafında qalandan sonra, Qaradağa gedib, Ağaməhəmməd xanın ordusuna qoşuldu. Onu həbs edib, nəzarətxanaya atdilar.

Urmiyanın yeni hakimi Qasım xanın kürdlərlə savaşda uduzması xəbəri Ağaməhəmməd xan Qacara çatdı. Xan bu xəbərdən təəssüfləndi. Onun cavan, təcrübəsiz olduğunu duydu. Urmiya sərhəd nöqtəsi idi. Ora bacarıqlı adam gərək idi. Məhəmmədqulu xan onun fikrini tuyub, saray adamlarını vasitəçi saldı. 4 min Təbriz tüməni də peşkəş hazırladı. Şah onun oğlu Mustafaqulu xanın adına hakimlik fərmanı imzaladı. Məhəmmədqulu xanı da ona naib təyin etdi.

Məhəmmədqulu xan 1793-cü ildə Ağaməhəmməd xanın ordusunda Şiraza, Lütfəli xan Zəndin üstünə yollanmışdı. Lütfəli xan Zəndin məğlubiyyətindən sonra Urmiyaya qayıtmışdı. Əsgər xanın onun Urmiyaya dönüşünə etiraz etmişdi. Bilirdi ki, o, qalmaqalı sevir, mütləq həngamə törədəcək. Baş vəzir Rəhim xan Qasımlını Məhəmmədqulu xana naib təyin edib, Urmiyaya göndərmişdi. Rəhim xan öz ailəsini və Əsgər xanın əhli-əyalını Urmiyadan köçürüb, Quşçu qəsəbəsində yerləşdirdi.

Məhəmmədqulu xan Urmiyaya yetişcək zülm bayrağını dalgalandırmağa başladı. Qaynı Əlirza xandan 4 min tümən pul alıb, özünü də zindana saldı. Əsgər xan bu hadisəni baş vəzirə çatdırıldı. Əlirza xanın azad olmasına çalışdı. Ağaməhəmməd xandan fərman alıb, Urmiyaya gəldi. Ənzəl mahalına çatanda qardaşıoğlu Əhməd bəyə emr verdi ki, özü ilə 17 atlı götürüb, Urmiyaya getsin. Zindanın qapısını qırıb, Əlirza xanı azad etsin. Onlar da günün günorta çağı zindanın qapısını qırıb, Əlirza xanı Ənzələ gətirdilər. Əsgər xanın tərəfdarları Quşcuya köçdülər.

1795-ci ildə Ağaməhəmməd xan Qarabağa, ordan da Gürcüstana yürüş etdi. Məhəmmədqulu xan və Əsgər xan da bu yürüsdə iştirak etdilər. Gəncə ətrafına çatanda Urmiya şikayetçiləri gəlib, yetişdilər. Onlarla pişnamaz Molla Məhəmmədhüseyn də vardı. O, Tiflis şəhərinin alınmasında iştirak etmişdi. Ağaməhəmməd xan fəhdən sonra avşar şikayetçiləri yanına çağırıldı. Üzünü Molla Məhəmmədhüseyn Urməviyə tutub dedi:

-Ağalar, bu fəth sizin dualarınızın sayəsində baş tutubdur. İsteyininz nəmənədir? Onlar Məhəmmədqulu xanın zülmkarlığından söhbət açdilar. Ağaməhəmməd xan hırslaşın, əmr verdi:

-Məhəmmədqulu xanın iki gözünə də mil çəkin! Pişnamaz və ağsaqqallar cəzanın ağırlığını görüb, Ağaməhəmməd xandan onun bağışlanması istədilər. Daha yüngül cəza verməsini xahiş etdilər. Onu hakimlikdən azad olunmasına çalışdırılar. Ağaməhəmməd xan onlara: «kimi hakim istəyirsiniz?», - sualına, Əsgər xan kimi məsləhət bilsə onu,-deyə cavab verdilər.

Məhəmmədqulu xan Tiflisdə baş verən hadisəni öyrənib, Əsgər xana yaxınlaşmağa başladı. Saraydakı tanışlarına da peşkəş göndərib, şahın könlünü almağa girişdi. Əsgər xan bir şərtlə ona yaxınlaşdı ki, daha millətə zülm etməsin. Məhəmmədqulu xan and içib, söz verdi. Yenidən vali seçildi. Urmiyaya dönərkən 3 gün Quşçu qəsəbəsində Əsgər xanla Rəhim xan Qasimliya qonaq oldu. Urmiyaya dönəndən sonra ədl-ədalətlə idarəciliyə başladı. Əsgər xanın evlərinin yenidən qurulmasına əmr verdi. Qabil memarlar vasitəsilə evlər bərpa olundu. Bu evlər hələdə «Əsgər xan darvazası» məhəlləsində bərqərardır<sup>1</sup>.

Məhəmmədqulu xan bacılarından birini Əfrasiyab sultan Zərzaya, birini Əsgər xanın oğluna vermişdi.

Əfrasiyab sultan Zərza Məhəmmədqulu xanın Urmiyaya döndüyünü eşidib, ora gəldi. Məhəmmədqulu xan onu məhəbbətlə qarşılıyib, saraya gətirdi. Başına gələn əhvalatlar onun bəiskarlığı ilə olduğundan, yeməyinə zəhər qatdırdı.

1797-ci ildə Ağaməhəmməd şah Qacar (1795-1797) Qarabağa ikinci yürüş etdi. Urmiyaya çapar göndərib, Məhəmmədqulu xana əmr etdi ki, Avşar qoşununu Mömün xan Mahmud xan oğlu Qasimlinin başçılığı ilə Qarabağa göndərsin.

Ağaməhəmməd şah Qarabağda öldürüləndən sonra Məhəmmədqulu xan müstəqil olmaq istəyən xanlara, Sadıq xan Şəqaqiyə və Cəfərqulu xan Dünbiliyə qoşuldu.

Müstəqillik hərəkatı Xoyda başlandı. Hüseynqulu xan Dünbili ona qasidi Süleyman bəy vasitəsilə Urmiyaya, Məhəmmədqulu xana xəbər göndərdi ki, fəallaşın. Məhəmmədqulu xan Avşar elinin ağsaqqallarını bir yerdə toplayıb, məsləhət istədi. Avşar başçıları ona məsləhət verdilər ki, özü həmin xanların yanına gedib, işi dərindən öyrənsin. Sadıq xan Şəqaqi də qoşunu ilə Xoya gəldi. Hüseynqulu xan onu təntənəli qəbul etdi.

<sup>1</sup> Mirzə Rəşid Ədibülşüara, Tarixi Əfşar, Təbriz, "Şəfq", 1346 hicri şəmsi, səh.276-280.

Məhəmmədqulu xanın dəstəsi «Dağbağı»nda yerləşdi. Hüseynqulu xan, Cəfərqulu xan və Sadıq xan hamısı bir ağızdan Məhəmmədqulu xanı özlərinə rəhbər seçdilər. Onun sözündən çıxmayaqlarına vəd verdilər. Ətraf xanlara məktub göndərib, ittifaqa dəvət etdilər. İrəvan hakimi Məhəmməd xan Ziyadlı-Qacara, Naxçıvan hakimi Abbasqulu xan Kəngərliyə, Meşkin hakimi Ata xan Şahsevənə, Marağa hakimi Əhməd xan Müqəddəmə çaparlar göndərib, Təbrizə çağırıldılar. Məhəmmədqulu xan, Cəfərqulu xan və Sadıq xan Təbrizə yollandılar. Məhəmmədqulu xan yolda Urmiyadan məktub aldı. Ona bildirildilər ki, qardaşıoğlu Hüseynqulu xan üsyən qaldırıb. Xanəmir bəy Xələci daha səhīh xəbər üçün Urmiyaya göndərdi. Sonra ürəyi sakitləşməyib, özü Urmiyaya qayıtmalı oldu. Əsgər xanı nümayəndəsi kimi Təbrizdə saxladı.

Məhəmmədqulu xan Urmiyaya çatıb, təhqiqata başladı. Öyrəndi ki, Hüseynqulu xanı üsyana qardaşları Məhəmmədisa xan və Lütfəli xan təhrik edib. Onların tutulmasını əmr etdi. Gecə ikən Məhəmmədisa xan və Lütfəli xan Səidli kəndindəki Baranduz qalasına qaçmağı planlaşdırıldılar. Yolu azib Mərgəvər mahalına getdilər. Bu xəbəri eşidən Məhəmmədqulu xan qardaşıogullarının ardınca bir neçə atlı göndərdi. Athilar onları tutub, Urmiyaya qaytardılar. Hüseynqulu xan isə dayı tayfası olan xələçlərlə Üşnəviyyə mahalına qaçıdı. Hüseynqulu xan 3 ay Üşnəviyyədə qaldıqdan sonra, Sovucbulağa, Budaq xan Mükrinin yanına getdi. Budaq xan Məhəmmədqulu xanla düşmənçilik etdiyindən, İmamqulu xanın övladlarına dost olduğundan onu hörmətlə qarşılıdı. Hüseynqulu xan burda da çox qalmadı. Marağa yolu ilə Tehrana getdi. Marağa şəhərində Əhməd xan Müqəddəm də onu isti-il iq qarşılıdı. Fətəli şah bəzi Azərbaycan xanlarının üsyən xəbərini eşidib, Azərbaycana gəldi. Hüseynqulu xan yolda şah ordusuna qoşuldu. Fətəli şah onu hərarətlə qarşılıdı. Yəhər-yüyəni qızıldan olan at, qını qızıl işləməli xəncər verib, fərmanla Urmiyaya hakim təyin etdi.

Məhəmmədqulu xan Hüseynqulu xanın Urmiyaya yürüşünü eşidib, 6 min nəfərlik qoşunla qarşısına çıxdı. Onlar Qaşqagədikdə qarşılışdırılar. Əsgər xan onları barışdırmağa tələsirdi. Qorxurdu ki, savaş başlayar, iş işdən keçər. Quşçu gədiyinə çatıb, onlara xəbər yolladı. Məktub şahın möhürü ilə möhrlənmişdi. Məhəmmədqulu xan məktubu alıb, tanış oldu. Oxudu ki, şahın əmri ilə Əsgər xan hər işə məmurdur, Hüseynqulu xan söhbət aparmaqdən azaddır.

Məhəmmədqulu xan savaşa girməyib, geri çekildi. Əsgər xan Urmiyaya çatıb, Məhəmmədqulu xanı ora dəvət etdi. Hüseynqulu xan 6 gün Dolmalar məntəqəsində qalandan sonra, şəhərə gəldi. Əmilik

hörmətini saxlayıb, divanxanaya getmədi. Rəhim xan Qasimlinin Bazarbaşı məhəlləsindəki evində oturaq etdi.

Məhəmmədqulu xan 1798-ci ilədək Urmiyanın hakimi olmuşdu. 1798-ci ildə Fətəli şah fermanla Hüseynqulu xanı Məhəmmədqulu xanın əvəzinə Urmiyaya hakim təyin etdi. Tərgəvərin hakimi İbrahim xan 30 yük atı ilə Urmiyaya gəlib, Məhəmmədqulu xanın ev əşyalarını Kürdüstan köçürmək istədi. Fətəli şahın yüzbaşısı Məhəmmədəli xan Ərəb ona imkan vermədi. Ona Məhəmmədqulu xanı tutmaq əmr olunmuşdu. Əsgər xan yenə araya girib, məsləhət verdi ki, hələlik Məhəmmədqulu xan onun evində otursun, şahdan nə əmr gəlsə yerinə yetirsinlər. Divanxana boşaldı. Hüseynqulu xan ora köcdü.

Məhəmmədhüseyin xan Qacar Urmiyaya gəldi. Fətəli şahın bura yetişəcəyini elan etdi. Onun ardınca Hüseynqulu xan Sərdar Qəzvini də Urmiyaya gəlib, şah üçün düşərgə seçdi. Əsgər xan Məhəmmədqulu xana məsləhət verir ki, Salmasa gedib Süleyman xan Etizadüddövlə Qacardan xahiş etsin ki, bağışlanması üçün şaha aracı olsun. Məhəmmədəli xan Ərəb onun getməsini öyrənib, dalınca atlı saldı. Məhəmmədqulu xanı Əsgərabad kəndindən tutub, geri qaytardılar.

Fətəli şah Urmiyaya gəldi. Mirzə Rzaqulu Münçi Nəvai və Məhəmmədəli xan Ərəb Bəstami Məhəmmədqulu xanın mal-mülkünü siyahıya alıb, şaha təqdim etdilər. Fətəli şah Hüseynqulu xanın bacısı ilə evləndi. Qasimli tayfasından 43 ailənin Qəzvinə köçürülməsinə əmr verdi. Məhəmmədqulu xanı Mazandarana sürgün etdi. Mazandaranda onu bir otağa salıb, hər tərəfini qapadılar.

Məhəmmədqulu xan Mazandaranda vəfat etdi.

Məhəmmədqulu xan Əhməd xan Dünbilinin qızı, Əlirza xan Avşarın bacısı ilə, Xələc tayfasından bir qızla evlənmişdi. Mustafaqulu xan, Xudaqulu xan, Sadatqulu xan, Məhəmmədmusa xan, Əlipaşa xan, Murtazapaşa xan, Həsənpaşa xan, Hüseynpaşa xan, Şükrulla xan, Xəlil xan, Əhmədpاشا xan, Fətəli xan adlı oğulları, Hacı Zəciyyə xanım, Hacı Sanıyyə xanım adlı qızları vardı.

### **Mustafaqulu xan Qasimli-Avşar**

Mustafaqulu xan Məhəmmədqulu xan oğlu Urmiya şəhərində dünyaya gəlmişdi.

Məhəmmədqulu xan sərkərdəsi İbrahim xanı öldürmək istəyirdi. Onu bir neçə gün sarayda saxlayandan sonra ortağı boş görüb, bir xali otağa dəvət etdi. Büyük oğlu Mustafaqulu xanı öyrətdi ki, get

## **Avşarlar**

İbrahim xanın xəncərini al. Mustafaqulu xan atasının tapşırığına əməl etdi. Xəncəri alınmış İbrahim xanın gözləri çıxarıldı.

Mustafaqulu xan əmisi Qasım xandan sonra Urmianın hakimi təyin edilmişdi.

Qasım xanın bu savaşda uduzması xəbəri Ağaməhəmməd şah Qacara çatdı. Şah bu xəbərdən təəssüfləndi. Onun cavan, təcrübəsiz olduğunu duydı. Urmiya sərhəd nöqtəsi idi. Ora bacarıqlı adam gərək idi. Məhəmmədqulu xan onun fikrini tuyub, saray adamlarını vasitəçi saldı. 4 min Təbriz tüməni də peşkəş hazırladı. Şah onun oğlu Mustafaqulu xanın adına hakimlik fərmanı imzaladı. Məhəmmədqulu xanı da ona naib təyin etdi.

Mustafaqulu xanın Əmirgunə xan adlı oğlu vardı.

### **Əmirgunə xan Qasımlı-Avşar**

Əmirgunə xan Mustafaqulu xan oğlu 1793-cü ildə Urmiya şəhərində dünyaya gəlmışdi. Mükəmməl mədrəsə təhsili almışdı.

1863-cü ildə vəfat edib. «Xan» qəbiristanlığında dəfn edilib.

Əmirgunə xanın Əli xan, Bahadur xan adlı oğlu vardı.

### **Əli xan Qasımlı-Avşar**

Əli xan Əmirgunə xan oğlu 1845-ci ildə Urmiya şəhərində dünyaya göz açmışdı.

Əli xan 1874-cü ildə vəfat edib.

Əli xanın övladı olmayıb.

### **Bahadur xan Qasımlı-Avşar**

Bahadur xan Əmirgunə xan oğlu 1857-ci ildə Urmiya şəhərində dünyaya göz açmışdı. 6 yaşı olarkən atasını itirmişdi. İlk təhsilini qardaşından almışdı. Sonra Urmiyada açılan Amerika gimnaziyasında oxumuşdu.

1906-ci ildə məşrutəcilərə qoşulmuşdu. Məcdüssəltənə Avşarla əməkdaşlıq etmişdi. 150 nəfər məşrutəçinin başçısı idi. Borucerddə Kazak dəstəsi ilə baş verən savaşda iştirak etmişdi.

Həsən Müddərisin yaratdığı kabini dənəmində 6 ay Kırmanşahda ordu sıralarında xidmət etmişdi.

1906-ci rus qoşunu ilə Azərbaycan qoşunu toqquşur. Azərbaycan qoşununa Cəmşid xan Məcdəssəltənə Avşar başçılıq edirdi. Bahadur xan qoşunda zabit kimi qulluq edirdi. Göstərdiyi qəhrəmanlığa görə,

Osmalı sultanın «Babi-Ali» beşguşəli ordeni ilə təltif olunmuşdu. Mayor rütbəsi almışdı.

Müttəfiqlər Beynülhəreyni alandan sonra Bahadur xanın dəstəsi dağılmışdı. Dəstə üzvüləri ilə birlikdə İstambula mühacirət etmişdi. Orda iranlıların təşkil etdiyi «Əncümani-Səadət» adlı təşkilatın üzvü olmuşdu. İstambulda və başqa yerlərdə çıxan dövri mətbuatda türk və fars dillərində çıxış etmişdi. 3 il İstambulda yaşıdadıqdan sonra Urmiyaya qayıtmışdı. Qayıtdıqdan sonra ailəsini erməni və cilolar tərəfindən öldürilmiş, mal-mülkünü qarət edilmiş, yandırılmış görüldü.

Bahadur xan ikinci dəfə evlənir. Üç uşağı olur.

Bahadur xan şair idi.

Bahadur xan 1963-cü ildə vəfat edib.

Bahadur xanın Əli xan, Nadir xan adlı oğulları, Humay xanım adlı qızı var.

### **Əli xan Qasimli-Avşar**

Əli xan Bahadur xan oğlu Xoşnevis 1921-ci ildə Urmiya şəhərində dünyaya göz açıb.

Əli xan Xoşnevis «Məhəmməd Quluxan Əfşar, Milli Federal dövlət təşkili yolunda» adlı kitab yazıb. Həmin kitab haqqında qısa məlumat vermək istəyirik.

Urmiya xanı Məhəmmədqulu xan Avşarın katibi, əslən Güney Azərbaycanın Xoy şəhərindən olan Mustafa Səidabadının o dövürdə Azərbaycanda baş verən hadisələri özünün gündəlik yaddaşlarından çıxarıb, bir kitab halına gətirməsi artıq hamımıza məlumdur.

Mustafa Səidabadi 1172 hicri qəməridə (1758/1759) Xoyda doğulub. 1782-də Urmiya xanı Məhəmmədqulu xan Avşarın “Bütöv Azərbaycan dövləti” yaratmaq fikri ilə qurduğu “Urmiya xanlığı” Avşar hökumətində (1781/1798) katib işləmişdir. Mustofi (katib) işlədiyi sarayda gözləri ilə gördüyü hadisələri, iştirakçısı olduğu olayları və ya eşitdiyi xəbərləri bir araya toplayıb, bu kitabı yazmağa başlayıb, néhayət 1823-də onu sona çatdırıb. Məhəmmədqulu xanın böyük oğlu Mustafaqulu xana təqdim edilən kitabın əlyazması, oğlu Əmirgünə xana, ondan oğlu Əli xan Avşara və ondan 16 yaş kiçik qardaşı Bahadur xana və néhayət, onun oğlu Əli Xoşnevisə (ikinci Əli xan) gəlib çatıb.

Atalarдан oğullara sira ilə yazılmış vəsiyyətlərdə göstərildiyi kimi, Fətəli şah Qacar Azərbaycan xanlıqlarını mərkəzi Tehran olan Qacar dövlətinə tabe etdikdən sonra Qacar-Avşar düşmənliyi ilə kitab çap olma imkanı tapmayıb. 1913-1914-də kitabı artırılmış əlyazması İstanbulda çapa göndərsələr də Ərzurumda türk-rus müharibəsində kitabı aparan tacir giriftar olur və itir-batır.

Rza şah hakimiyyətində, fars şovinizminin qızığın çağında çapı mümkün olmayan kitab, nəhayət, 2001-ci ildə yuxarıda adını çekdiyimiz və bu gün 87 yaşında Urmuda (Urmiya) yaşayan ikinci Əli xanın müəllifliyi ilə çapa hazırlanır və işq üzü görür. Mustafa Səidabadı yazır ki, Urmu xanı Məhəmmədqulu xan Avşarın hədəfi bütöv Azərbaycan dövləti yaratmaq idi.

Təhrif olunmuş tariximizin qaranlıq səhifələrini aydınlaşdan “Məhəmməd Quluxan Əfşar, Milli Federal dövlət təşkili yolunda” adını daşıyan bu kitabın akademik səviyyədə tərcüməsi və çapı milli dövlətimizin borcudur düşüncəsi ilə bu müqəddiməyə son qoyaraq kitabın bəzi məqamlarının tərcüməsini olduğu kimi oxucuların hüzurlarına təqdim edirik.

Kitabın 139-cu səhifəsində Xudafərin qurultayında (1201 hicri qəməri) (1786/87) Urmiya xanının nitqi barədə belə yazır:

Məhəmmədqulu xan sərdari-kül, Gürcüstan və ətrafdakı vilayətlərin məsələsini həll etdikdən sonra böyük şövqlə Xudafərinə gəldi. Oturağın ənzam-intizamı, Yurd ordusunun dördüncü Qara Çuxalar böyük başçısı Məhəmməd Tahir xan Gündüzlüyə tapşırıldı. Ölkədə birlik yaratmaq üçün bütün hakimləri, xanları, bəyləri, bəyzadələri qurultaya çağırıldı. Tiflis hakimi Ərkli xan (II İrakli), Bakı hakimi Hüseyn xan, Şirvan xanı Mustafa xan, Şəki xanı Məhəmməd Həsən xan, Gəncə hakimi Cavad xan, Qalanın başçısı erməni Xaçatur(.I), Sərab və Qaradağ hakimi Sadiq xan Şəqaqi, Qərəni sərhədçilərinin başçısı, Soyuqbulaq hakimi Budaq xan, Marağa xanı Müqəddəmi Mərağeyi, Cəfərqulu xan Batmanlınc Xoy nümayəndəsi, Xudadad xan Təbriz hakimi, Nəzərəli xan Şahsevən Ərdəbil hakimi, Şamşal xan Avşar hakimi və başqaları dəbdəbəli yığıncaqda iştirak edirdilər. Məhəmmədqulu xan nitqində dedi: “Yurd ordusunun gücü, bizim ədaletli hökmranlığımız nəticəsində artıq bütün xanlıqlar birləşib. Bu birliyi qorumağa hamımız qeyrət göstərməli, ölkənin inkişafına, xalqın rifahına çalışmalıyıq. Millətimizin azad və yaxşı yaşaması üçün xarici qüvvələrin, o cümlədən Rus-Rum, Qacar və Zəndə ölkəmizə müdaxilə icazəsi verilməməlidir. Yurdumuzu bütün gücümüzlə özgələrdən qorunmalıyıq.”

Kitabın 275-ci səhifəsində “Ağa Məhəmməd şah itirilmiş mövqeyini bir daha qazanmaq üçün saysız qoşunla 1211 hicri qəməridə (1796/97) Şuşaya hücuma başladı. Məhəmmədqulu xan, Sadiq xan Şəqaqi və İbrahim xan həm Şuşanın təxribinin qarşısını almaq üçün, həm də özlərini nicat vermək üçün, həm də keçmişdəki ilqarları gərəyi, İbrahim xanın Şuşadan çıxmasına, şəhərin qansız təhvil verilməsinə və sonra şahın qətlə yetirilməsinə qərar verirlər. (Baş verən bəzi hadisələrdə yardımçı olur, o gecə Məhəmmədqulu xanın iştirakı ilə şahın öldürülməsi geniş şəkildə izah edilir).”

Kitabın 296-306-cı səhifələrində Ağa Məhəmməd şahın ölümündən sonra bütün Azərbaycanda milli hökümət yaratmaq üçün Təbriz qurultayından bəhs edərkən yazar: "Daha öncə Azərbaycanın böyük qurultayında təyin olunmuş idarə heyətindən Məhəmmədqulu xan, İbrahim xan Cavanşir, Sadiq xan Şəqaqi, Hüseynqulu xan Dünbili, Cəfərqulu xan Dünbili, Xoyun Dağ başında bir iclas keçirərək, Azərbaycanda milli dövlət qurmaq üçün Təbrizdə bütün xanlıqların iştirakı ilə qurultay keçirmək qərarına gəlirlər."

Müəllif Mustafa Səidabadi qurultay haqqında yazar:

"Bu qurultayda Azərbaycanı idarə etmək üçün idarə heyəti və onun sədrinin seçilməsi qarşıya məqsəd qoyulmuşdur. Mən bu iclasın əhəmiyyətini nəzərdə alaraq onun tarixdə qalması üçün iştirakçılarının adını və tutduğu vəzifələri bir-bir qeyd edirəm.

1-Məhəmmədqulu xan Avşar - Urmiya xanı, bütöv Azərbaycan sərdarı, rəyasət heyətinin üzvü.

2-Hüseynqulu xan Dünbili - Təbriz hökmənəri, rəyasət heyətinin üzvü.

3-Sadiq xan Şəqaqi - Sərab hökmənəri, rəyasət heyətinin üzvü.

4-Cəfərqulu xan Dünbili - Xoy hökmənəri, rəyasət heyətinin üzvü.

5-İbrahim Xəlil xan Cavanşir- Qarabağ hökmənəri, rəyasət heyətinin üzvü.

6-Əhməd xan Müqəddəm - Marağa hökmənəri, rəyasət heyətinin üzvü.

7-İbrahim ağa Mikri - Soyuqbulaq hökmənəri, rəyasət heyətinin üzvü.

8-Mahmud xan Qasımlı-Avşar - Sayınqala hökmənəri, rəyasət heyətinin üzvü.

9-Hüseyn xan Badukubə - Bakı hökmənəri, rəyasət heyətinin üzvü.

10-Məhəmməd xan İrəvanı - İrəvan hökmənəri, rəyasət heyətinin üzvü.

11-Cəfər xan Şəqaqi - Qaradağ hökmənəri, rəyasət heyətinin üzvü.

12-Mustafa xan Xançobanlı- Şirvan hökmənəri, rəyasət heyətinin üzvü.

13-Əfrasiyab sultan Zərza - Üşnү hökmənəri, rəyasət heyətinin üzvü.

14-Qəmi ağa - Əşairlər əmiri, rəyasət heyətinin üzvü.

15-İraklı xan - Gürcüstan valisi, rəyasət heyətinin üzvü.

16-Cavad xan Ziyadoglu-Qacar - Gəncə hökmənəri, rəyasət heyətinin üzvü.

17-Abbasqulu xan Kəngərli - Naxçıvan hökmənəri, rəyasət heyətinin üzvü.

18-Əta xan Sərabi -Sərab hökmənəri, rəyasət heyətinin üzvü.

Bunlardan başqa, rəyasət heyətinin üzvü olmayan 12 nəfər qoşun başçıları bir də katib kimi mən o qurultayda iştirak edirdim."

O davam edir: "Bu qurultayda milli hökümətin ən ədalətli (demokratik), kəskin və doğru qərarları qəbul edildi. 18 nəfərdən 7 nəfəri yeni rəyasət heyətinə seçildi, səs birliyi ilə Məhəmmədqulu xan Avşar ali rəyasət heyətinin sədri və Azərbaycan qoşununun başçısı təyin edildi. Azərbaycanda Dərbənd Dəmirqapıdan - Sənəndəcə qədər, İrəvandan Qəzvinə qədər milli birlik

yarandı. Bütün xanlıqların qoşunlarının birləşməsi ilə milli ordu, Fətəli şahın Azərbaycana hücumunun qarşısını almaq üçün Tehrana tərəf yola düşdü və Qəzvinlə Tehran arasındaki Soyuqbulaq yaxınlığında Fətəli şahın ordusunu məğlub etdi”.

Bu kitabda bəzi tarixi yanlışlıqlar var.

Əli xan Fatma xanım Məhəmmədhüseyn qızı ilə ailə qurub. Toğrul xan, Ərdəşir xan, Ərsalan xan adlı oğulları, Şahin xanım, Pərvin xanım, Röya xanım adlı qızları var.

### **Xudaqulu xan Qasimlı-Avşar**

Xudaqulu xan Məhəmmədqulu xan oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Atasının ordusunda sərkərdə kimi xidmət etmişdi.

Xudaqulu xan Nəcəfqulu xan Qasimlinin hakimiyyəti döñəmində divanbəyi vəzifəsində çalışmışdı.

### **Sadatqulu xan Qasimlı-Avşar**

Sadatqulu xan Məhəmmədqulu xan oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Atasının ordusunda sərkərdə kimi xidmət etmişdi.

Sadatqulu xan Urmiyada hamam tikdirmişdi. Bu hamada ilk çimən Fətəli şah Qovanlı-Qacar olmuşdu.

Sadatqulu xan Abbas mirzə Qovanlı-Qacara xidmət etmişdi.

### **II Məhəmmədmusa xan Qasimlı-Avşar**

Məhəmmədmusa xan Məhəmmədqulu xan oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Atasının ordusunda sərkərdə kimi xidmət etmişdi.

### **Əlipaşa xan Qasimlı-Avşar**

Əlipaşa xan Məhəmmədqulu xan oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Atasının ordusunda sərkərdə kimi xidmət etmişdi.

### **Murtazapaşa xan Qasimlı-Avşar**

Murtazapaşa xan Məhəmmədqulu xan oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Atasının ordusunda sərkərdə kimi xidmət etmişdi.

### **Həsənpaşa xan Qasimlı-Avşar**

Həsənpaşa xan Məhəmmədqulu xan oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Atasının ordusunda sərkərdə kimi xidmət etmişdi.

### **Hüseynpaşa xan Qasimlı-Avşar**

Hüseynpaşa xan Məhəmmədqulu xan oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Atasının ordusunda sərkərdə kimi xidmət etmişdi.

### **Şükrulla xan Qasimlı-Avşar**

Şükrulla xan Məhəmmədqulu xan oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Atasının ordusunda sərkərdə kimi xidmət etmişdi.

### **Xəlil xan Qasimlı-Avşar**

Xəlil xan Məhəmmədqulu xan oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Atasının ordusunda sərkərdə kimi xidmət etmişdi.

### **Əhmədpaşa xan Qasimlı-Avşar**

Əhmədpaşa xan Məhəmmədqulu xan oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Atasının ordusunda sərkərdə kimi xidmət etmişdi.

### **Fətəli xan Qasimlı-Avşar**

Fətəli xan Məhəmmədqulu xan oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Atasının ordusunda sərkərdə kimi xidmət etmişdi.

### **Hacı Zəciyyə xanım Qasimlı-Avşar**

Zəciyyə xanım Məhəmmədqulu xan qızı Urmiya şəhərində dünyani zinətləndirmişdi. Saray təhsili almışdı. Müqəddəs Məkkəyi mükərrəmi ziyrət etmişdi.

Hacı Zəciyyə xanım Fərmanfarma Hüseynəli mirzə Fətəli şah oğlu Qovanlı-Qacarla ailə qurmuşdu.

### **Hacı Saniyyə xanım Qasimlı-Avşar**

Saniyyə xanım Məhəmmədqulu xan qızı Urmiya şəhərində dünyani zinətləndirmişdi. Saray təhsili almışdı. Müqəddəs Məkkəyi mükərrəmi ziyarət etmişdi.

Hacı Saniyyə xanım Lütfəli xan İmamqulu xan oğlu Qasimlı-Avşarla ailə qurmuşdu. Əsgər xan, Yusif xan, İmamqulu xan adlı oğulları vardi.

### **Rəbiyyə xanım Qasimlı-Avşar**

Rəbiyyə xanım Məhəmmədqulu xan qızı Urmiya şəhərində dünyani şərəfləndirmişdi. Saray təhsili almışdı.

Rəbiyyə xanım Xudadad xan İmamqulu xan oğlu Qasimlı-Avşarla ailə qurmuşdu. Əbdürəhmanpaşa xan, Vəliqulu xan, Abbasqulu xan, Zəki xan adlı oğulları vardi.

### **Qasım xan Qasimlı-Avşar**

Qasım xan Rzaqulu xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Qardaşı Məhəmmədqulu xanın ordusunda sərkərdə kimi xidmət etmişdi.

Qasım xan bir müddət Urmianın hakimi olmuşdu. Hakimliyə gedən yol:

Məhəmmədqulu xan qardaşı Qasım xanı, Rəhim xan Qasimlini, Əlirza xan Qasimlini və Kəlbəli bəy Xələci pay-pürüslə Ağaməhəmməd şah Qovanlı-Qacarın baş vəzirinin sərəncamına göndərir. Özü qaçıb öncə Baranduz qalasında, sonra isə Üşnəviyyədə gizlənir. Urmiya hakimliyinə iddialı Hüseynqulu xan Qasimlı Məhəmməd xan İzzədinli-Qacarla Urmiyaya çatanda baxır ki, Məhəmmədqulu xan qaçıb. Onlar Məhəmmədqulu xanın bütün mal-mülkünü müsadirə edirlər. Ağaməhəmməd şahdan fərman gözləməyə başladılar.

Qasım xan Yam məntəqəsinə yetişəndə Əsgər xan Əbdülməlikî bir nəfəri onun yanına göndərib deyir ki, Məhəmmədqulu xan Ağaməhəmməd xan Qacarın yanında xain, günahkar bir hakim kimi tanınır. Hər nə göndərsə də qəbul olmayıacaq. Sən gətirdiyin hədiyyələri öz adına təqdim et. Biz də ondan xahiş edək ki, Urmianın hakimliyini sənə versin. Avşar ağsaqqalları da bu fikri bəyəndilər. Əsgər xana da razılıq məktubu göndərdilər. Əsgər xan sevinib, Qasım xanı və Avşar başçılarını çadırına dəvət etdi. Qasım xan Əsgər xanın rəhbərliyi ilə sovgatı baş vəzirə təqdim etdi. Baş vəzir pay-parçanı alıb,

Qasım xanı Ağaməhəmməd xan Qacarın fərmanı ilə Urmianın hakimi təyin etdi.

Qasım xan Urmianın vəkiliyini Mirzə Əbülhəsən bəyin oğlu Mirzə Məhəmmədnəbiyə verdi. Əsgər xanı isə 1000 nəfər avşarın başçısı təyin etdi.

Ağaməhəmməd şahın ordusu Qaradağdan Təbrizə gəlir. Xoyun hakimi Hüseynqulu xan Dünbilini Azərbaycanın valisi təyin edir. Qasım xan şaha məktub yazıb bildirir ki, Üşnəviyyə hakimi Əfrasiyab sultan Zərza başqa kurd əşirətlərindən də qoşun toplayıb, Urmiya camaatına korluq verir. Ağaməhəmməd şah Əsgər xan Avşara göstəriş verir ki, Urmiyaya gedib, Üşnəviyyə kürdlərinin qətl-qarətinin qarşısını alsin. Sovucbulağın hakimi Budaq xana da fərman göndərir ki, Əsgər xana yardım etsin.

Qasım xan Əsgər xanla birləşib, az miqdar qoşunla Üşnəviyyəyə hücumu keçdi. Zərzalar da balbaslarla ittifaq bağlayıb müdafiəyəyə hazırlaşdırılar. Mükrilər də xəlvətcə zərzalara xəbər göndərirlər ki, biz ilk həmlədə geri çəkiləcəyik. Mahmud xan Mükri öz tayfasının xəyanətini Qasım xana məlumat verdi. Qasım xan ona inanmadı. Elə bu vaxt balbasların hücumu başlandı. Mükrilər qaçmağa üz qoydular. Avşarların nizamı pozuldu. Qasım xan və Əsgər xan geri çəkildi. Bu savaşda Avşar və Dünbili ellərindən 1000 nəfər döyüşçü həlak oldu. Əsgər xan hərbi hiyləsini, taktikasını işə salıb, döyüşçüləri ölüm meydanından salamat çıxardı.

Qasım xanın bu savaşda uduzması xəbəri Ağaməhəmməd şah Qacara çatdı. Şah bu xəbərdən təəssüfləndi. Onun cavan, təcrübəsiz olduğunu duydur. Urmiya sərhəd nöqtəsi idi. Ora bacarıqlı adam gərək idi. Məhəmmədqulu xan onun fikrini duyub, saray adamlarını vasitəçi saldı. 4 min Təbriz tüməni də peşkəş hazırladı. Şah Məhəmmədqulu xanın oğlu Mustafaqulu xanın adına hakimlik fərmanı imzaladı. Məhəmmədqulu xanı da ona naib təyin etdi.

Qasım xan Dizəc kəndindəki mülkünə gedib, guşənişin oldu.

## **II Məhəmmədisa xan Qasımlı-Avşar**

Məhəmmədisa xan Məhəmmədqasım oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Büyük qardaşının yanında xidmət etmişdi. Nadir şah Qırxlı-Avşar onu Qasımlı oymağına başçı təyin etmişdi.

Urmiya hakimi Aşur xan Babalı ona tapşırılmışdı ki, 3 min ailəni Sayınqalaya köçürsün. O, bu tapşırığı can-başa yerinə yetirmişdi.

Onun başçılığı döneminde Laicanda yerleşen balbaslar Urmianın etrafına və Marağaya hücum edib qətl-qarətlə məşqul olmuşdular. O və Marağa hakimi bu olayı Gəmrud Qaraçımənində olan Nadir şaha yetirdi. Nadir şah oğlu Nəsrulla mirzəni və qardaşı İbrahim xan Zəhirüddövləni balbasların qiyamını yatırmağa göndərdi. Məhəmmədisa xan Urmiya tərəfindən hərəkət edib, onlara qoşulmuşdu. Birləşmiş qoşun bir sutkada Laicanın etrafına yetişdi. Qiyamçı Balbas əşirəti özünü müdafiə etmək üçün hazırlaşdı. Avşar qoşunu bir həmlədə balbasları yendi. Balbaslar qaçıb, Səmər dağına sığındılar. Səməri səngər edən balbaslar avşarlara qarşı tab gətirə bilmədilər. Balbas əşirətindən toplanan 2 minlik qoşunun qırılanı qırıldı, qalanı əsir düşdü. Avşar qoşunu xeyli qənimət ələ keçirdi.

Məhəmmədisa xan Aşur xanın yerinə Urmianın hakimi təyin olunmuşdu. O, dəstəsinin başında Şirvan və Dağıstan yürüşündə iştirak etməkdən imtina etmişdi. Azərbaycan valisi Əmiraslan Qırxlı-Avşar onu vəzifədən çıxardı. Əvəzinə Məhəmmədkərim xan Qasımlını Urmiyaya vali göndərdi.

Məhəmmədisa xanın Məhəmmədsəmi xan, Tağı xan, Məhəmmədhüseyn xan, Əbdülhüseyn xan, Seyfulla xan, Rza xan, Əbdüləli xan, Eynulla xan adlı oğulları vardı.

### **Qızağə xanım Qasımlı-Avşar**

Qızağə xanım Məhəmmədmusa xan qızı Urmiya şəhərində anadan olmuşdu.

Qızağə xanım Azad xan Əfqanla ailə qurmuşdu.

### **Məhəmmədsəmi xan Qasımlı-Avşar**

Məhəmmədsəmi xan Məhəmmədisa xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atasına xidmət etmişdi. Sonra Nadir şah Qırxlı-Avşarın ordusuna qatılmışdı.

### **Tağı xan Qasımlı-Avşar**

Tağı xan Məhəmmədisa xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atasına xidmət etmişdi.

### **Məhəmmədhüseyn xan Qasımlı-Avşar**

Məhəmmədhüseyn xan Məhəmmədisa xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atasına xidmət etmişdi.

### **Əbdülhüseyn xan Qasimlı-Avşar**

Əbdülhüseyn xan Məhəmmədisə xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atasına xidmət etmişdi.

### **Seyfulla xan Qasimlı-Avşar**

Seyfulla xan Məhəmmədisə xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atasına xidmət etmişdi.

### **Rza xan Qasimlı-Avşar**

Rza xan Məhəmmədisə xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atasına xidmət etmişdi.

### **Eynulla xan Qasimlı-Avşar**

Eynulla xan Məhəmmədisə xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atasına xidmət etmişdi.

### **Kazım xan Qasimlı-Avşar**

Kazım xan Məhəmmədqasım xan oğlu Urmiya şəhərində doğulmuşdu. Mədrəsə təhsili almışdı. Qardaşları Məhəmmədmusa xana və Məhəmmədisə xana xidmət etmişdi.

### **Bayram xan İmanlı-Avşar**

Bayram xan Qasım sultanın oğludur. Avşar oymağına rəhbərlik etmişdi.

### **Gəncəli xan İmanlı-Avşar**

Gəncəli xan Qasım xanın oğludur. Öncə qardaşı Kəlbəli xana xidmət etmişdi. Bir il idi ki, Kəlbəli xan Urmiyaya başçılıq edirdi, Təmir xan bir dəstə adamı başına yiğib, ora hücumu keçir. Kəlbəli xan ona məktub göndərib, sülhə dəvət edir. Nəsihət kar etmədiyini görüb, onun yerləşdiyi Dumdum qalasına yürüş edir. Öncə qardaşı Gəncəli xanı qalanı mühasirəyə göndərdi. Qala sərhəddə yerləşirdi. Əşirətin mərkəzi sayılırdı. Bu əşirət təəssüb üzündən Təmir xana qoşulmuşdu. Gəncəli xan bir müddət qalanı mühasirədə saxlasa da, ala bilmədi.

Gəncəli xan Kəlbəli xandan sonra, 1639-cu ildə Urmiyanın hakimi olmuşdu. Vilayətə hücum edən kürdlərin qarşısını almışdı. Kürdlər Tərgəvər, Mərgəvər tərəfdən Urmiyaya hücumu keçmişdilər. Urmiya

ətrafında kürdlərin qabağını kəsən Gəncəli xan onları məglub etmişdi. Onun başçılıq etdiyi 1 il ərzində Urmiyada heç bir əhmiyyətli olay baş verməmişdi. Gəncəli xanın törəmələri gəncəlixanlı adlanırlar.

Gəncəli xan 1640-ci ildə vəfat edib.

Gəncəli xanın Məhəmmədisa bəy, Şahverdi bəy adlı oğulları vardı.

### **Məhəmmədisa xan Qasımlı-Avşar**

Məhəmmədisa bəy Gəncəli xan oğlu Urmiya şəhərində doğulmuşdu. 1640-ci ildə (hicri qəməri 1052-ci ildə) atasının vəfatından sonra, Urmiya vilayətinin hakimi oldu. Ona bu fərmanı Sultan Məhəmməd mirzə (II Şah Abbas) vermişdi. Adil adam idi. Hakimiyyəti dönməndə camaata qayğı ilə yanaşmışdı. Millətin rəğbətini qazanmışdı.

Məhəmmədisa xanın Gəncəli xan adlı oğlu vardı.

### **II Gəncəli xan Qasımlı-Avşar**

II Gəncəli xan Məhəmmədisa xan oğlu Urmiya şəhərində dünyaya göz açmışdı. Avşar böyüklərinin tələbi ilə II Şah Abbas onu əmisinin yerinə Urmiyaya vali təyin etmişdi.

Tarixçi, səyyah və Osmanlı elçisi Övliya Çələbi onun qonağı olmuşdu. Övliya Çələbi yazır: «Gördüm ki, xan telli bir cavan olub şan-şöhrətli və yaxa xadimləri pis deyil, çox sağlam nökərləri var... nəhayət bu ehtişam və dəbdəbə ilə qalaya yaxınlaşdıq. Xan irəli getdi». Övliya Çələbi onun yanına 40 min qoyunun Van əyalətinə, Pinyaniş kürdlərinə qaytarılması tələbi ilə gəlmışdı. İbşir paşanın öyrətməsi ilə Pinyaniş kürdləri tez-tez Urmiyaya hücum edib, avşarların qoyunlarını qarət edirdilər. Avşarlar sonda hırsınlı Van'a basqın etmişdilər. Gəncəli xanın başçılığı ilə top və tüsənglə təchiz edilmiş 20 min nəfərlik Urmiya qoşunu Osmanlı sərhəddini keçdi. Onlar kürdləri cəzalandırıb, 40 min baş qoyun sürüb, gətirdilər.

Övliya Çələbi yazır: «Günortadan sonra eşikağası gəlib, «Buyurun, sizi xan istər» deyincə, Van ağalarının məktublarını, Mahmudili İbrahim və Evliya bəylərin qoyun toplamaq üçün verdikləri rica məktublarını da götürdüm. Paşa əfəndimizin xana hədiyyə olaraq göndərdiyi atları qiymətli daşlarla bəzədilmiş yəhərlərlə yəhərləyib, atla noxtalarını yedəkçilər tutub çəkirdilər. Yenə də alayla bizim əsas nümayəndələrimiz bərabər hərəkət edir və xanın adamları da öndə

---

<sup>1</sup> Z. Bayramlı, B. Əzizli, Azərbaycan Övliya Çələbinin 1654-cü il "Səyahətnamə"sində, Bakı, 2000, səh.63.

gedirdilər. Xan, hüzuruna çəkilən və belinə qiymətli yəhər qoyulmuş iki baş köhlən atı görünçə ağlı başından çıxdı. O biri atı da gördükdə həddindən artıq heyrətləndi.

«Paşa babanız, qeysər torpağının atlarıdır. Bizi günahsız görüb qəbul buyursunlar. Xanıma çox salam edib bu ayqırıları hədiyyə göndərdi. Buyurdular ki, şanı böyük olan Xan oğlunuzun yanında Pinyaniş fırqəsinin qoyunlarının qaytarılmasının ricası keçərsə biz onlara çoxlu köhlən Rum atları göndəririk. Dünya və axırətdə oğlum olsun. İnşallah şahdan mən ona Rəvan xanlığına rica edərəm. Babasının yurdunu abad etsin».

Dediymədə, xan bu fərahverici sözlərdən şadlanıb:

- Mələk vəzir babamız olsun. Bizi tay-tuşlarımızın içində yüksəltdi. Allah onu xoşbəxt etsin.

Deyib, atın qiymətli yəhərinin xalis gümüşdən olan üzəngisinə ayağını qoymadan mindi. Saray meydanında bir neçə dəfə dolanıb, dünya qədər xoşlandı. İkisini də gümüşbağ ilə bağlayıb, divanxanaya çıxdı.

Dedi ki;

- Evliya ağam, inşallah qoyunları az-az olsa da, əjdahanın dişlərindən çıxaracaqıq. Allah xeyir eləsin... Və bizimlə talana gedən nökərlərin başçılarına və bütün sultanlara məktublar yazılsın...

Hamısı gələr...

Həqir dərhal imkan tapıb dedi:

-Xanım, nə qədər mümkündür, sultanlara qoyunlar barədə məlumatları tez göndərin. Onda özün də cəza və kədərdən qurtaracaqsan. Mən də paşa babana bu qədər, yəni min qoyun toplanması barədə xəbər yollaram.

Deyincə:

Başım və gözüm üstə Evliya ağam!

Deyə həqir ilə xoş danışdı. Murtuza paşanın ağası da gəldi və nəfis yeməklər yeyildi. Yeməkdən sonra evimizə döndüyümüz vaxt arxamızdan üç yüz quruş hamam parası ilə Əcəm qaydasında yəhər-yüyənlə və hər cür ləvazimatı olan qaraçubuq bir yaxşı at göndərildi.

Ertəsi gün sultanlar Urmiyə divanına gəlib, üç günə iyirmi min qoyun toplayaraq həqirə təslim olundu. Dərhal Pinyanişlərin adamları ilə bizim on nəfər adamlarımıza qoyunları verib, Vana, - paşaya yolladıq.»<sup>1</sup>.

<sup>1</sup> Z. Bayramlı, B. Əzizli, Azərbaycan Övliya Çələbinin 1654-cü il "Səyahətnamə"sində, Bakı, 2000, səh.68-691.

Övliya Çələbi daha sonra yazır: «Urmiyadan Təbrizə və oradan İsfahana getdiyimiz H. 1065 (1654)-ci il zilhiccə ayının birinci günü Urmiya şəhərində çıxdığımız zaman boynunda lənət halqası olan zavallı xanı atına mindirib, atın qarnı altından ayaqlarına dəmir zəncir bağlayıb, qırx nəfəri də atlarının üstündə gərdənlərində zəncirlərə bağladılar. O uğursuz gündə Urmiyadan quzeyə doğru hərəkət edərkən qarşı təfərdən göy üzünü toz bürüdü və nəfir çalan Əcəm əsgərləri göründü. Onların içərisində bir nəfər əsgər irəli çıxdı. Birdən gördük ki, bir Əcəm əsgəri nəfir və gəranay, kus vuraraq bizə yaxınlaşdı. Və bu vaxt eşikağası ilə birlikdə bir nəfər adlı-sanlı böyük xan əli-ayağı bağlı olan Gəncəli xana yaxınlaşdı və onlar görüşüb, ağlaşdırılar. «Hökm Allahındır bəradər, gözəlcə şah sağ olsun» dedi. Və böyük alayla Urmiyaya girərkən, şəhərin torpaq (çiy kərpic) qalasında o qədər top, tüsəng atıldı ki yer, göy tir-tir titrədi. Həqir bu hal nədir? Deyə Əcəmlərdən sordum. «Buna keçəl Rüstəm xanın kiçik oğlu Tağı xan deyərlər. Bu əli-ayağı bağlı olan Gəncəli xanın yerinə Urmiya xanı oldu» dedilər»<sup>1</sup>.

Övliya Çələbiyə görə, Təbriz bəylərbəyi Gəncəli xanı danlayarkən onun əmilərinin şahın yanında xidmət etdiyini bildirir.

Gəncəli xan haqqında şah fərmanı: «Əvvələ Xuda adına, Məhəmməd Levlak adına.. Əvvəlki adı pis Urmiya xanın adını yox etmək üçün əli-qolu bağlı hüzuruma gətirdib, odda yandırmalıydım. Osmanlı ağaları rica etdiklərinə görə günah dəftərinə əfv qələmi çəkib, bütün malları və ərzağı yenə özünə verilsin. Tuğ, sancaq, ələm, küs, nəfir və gəranayları alınıb, xəzinəmə göndərilsin. Və özü işdən qovularaq min qamçı vurulub, azad edilsin<sup>2</sup>.

II Şah Abbas əli, xalqı müdara ilə dolandırmadığından, Qonşu Osmanlı dövləti ərazisinə izinsiz basqın etdiyindən Gəncəli xanı valilikdən çıxarılmışdı. Əvəzinə Tağı xan Pörnək-Türkman, sonra Silsüpür xan Cəlali təyin edildi.

### Şahverdi xan Qasımlı-Avşar

Şahverdi bəy Gəncəli xan oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. Qardaşının vəfatından sonra Urmianın valisi olmuşdu. Onun hakimiyyəti dönməndə Avşar elinin içində ixtilaf yaranmışdı. Bu

<sup>1</sup> Z. Bayramlı, B. Əzizli, Azərbaycan Övliya Çələbinin 1654-cü il "Səyahətnamə"sində, Bakı, 2000, səh.89.

<sup>2</sup> Z. Bayramlı, B. Əzizli, Azərbaycan Övliya Çələbinin 1654-cü il "Səyahətnamə"sində, Bakı, 2000, səh.90.

İxtilaf işlerin gedişatına maneçilik törədirdi. Nəhayət, Avşar elinin aqsaqqalları və başçıları məktub vasitəsilə II Şah Abbas'a müraciət edib, kiçik Gəncəli xanın vali olmağını istədilər. Şah el böyüklerinin sikri ilə razılaşdı. Şahverdi xanı valilikdən çıxardılar.

### **Qasım xan Qasımlı-Avşar**

Qasım xan Urmiya şəhərində anadan olmuşdu. Gəncəlixanlı tayfasındandır. Fətəli xan Araşının sərkərdələrindən olmuşdu.

### **Allahyar xan Qasımlı-Avşar**

Allahyar xan 1629-cu ildə Sayınqalanın hakimi olmuşdu.

### **Məhəmmədqulu xan İmanlı-Avşar**

Gəncəli xan Avşarın əmisioğlu idi. 1650-ci ildən sonra Urmiyaya hakim təyin edildi.

### **Fəzləli xan İmanlı-Avşar**

Fəzləli xan İmamverdi xandan sonra Urmiyanın hakimi olmuşdu. Bir müddət işləyəndən sonra vəfat etmişdi.

### **Həsən xan Qasımlı-Avşar**

Həsən xan Urmiyada anadan olmuşdu. Bir ara oymaqlarına başçılıq etmişdi.

Fətəli xan Araşlı Həsən xanın oğlu Mehdi xanı saya salmırıldı. Mehdi xan onun üstünə hücum edib, tutdurdu. Fətəli xan tutulub gətiriləndən sonra Mehdi xan onun mal-dövlətini avşar eli arasında böldü. Onu və qardaşını ev dustağı etdi. Bəzi narazı adamlar Fətəli xanın salamat qalmasını istəmeyərək təhrik etdilər ki, onu öldürsünlər. Fətəli xanın adamları bu xəbəri eşidib, üsyən qaldırdılar. Mehdi xanın atası Həsən xana sifariş etdilər ki, oğlunu bu işdən çəkindir. Həsən xan ikilikdə oğlunu danlayıb, dansadı ki, Fətəli xan el böyüyü və hakim olub. Əgər sən onu öldürsən Araşlı tayfası və Azərbaycanın hakimi Əmirəslan xan Qırxlı səndən inciyəcək. Mehdi xanın atasını dinlədi və dediklərini yerinə yetirdi.

Həsən xanın Mehdi xan, Əlimurad xan, Nağı xan adlı oğulları vardı.

### **Mehdi xan Qasımlı-Avşar**

Mehdi xan Həsən xan oğlu Urmiya yörəsində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Mehdi xana Avşar eli içində

qarayanzılığına görə ona Qara Mehdi də deyirdilər. Sarayda isə «Qaraqılınc Mehdi» kimi tanınırıdı.

Mehdi xan Nadir şah Qırxlı-Avşara xidmət etmişdi. Sədaqətinə və cəsarətinə görə Nadir şah ona çox etibar edirdi. Dağstanda ləzgilərin ayaqlanmasını yatırından sonra şah onu sərhədə gözətçi təyin etmişdi.

Əmiraslan xan Qırxlı-Avşar Nadir şahın qətlindən sonra Azərbaycanda üşyan qaldırmışdı. Şahlıq həvəsinə düşmüdü. O, Mehdi xan Qasımlını regionda özünə ən böyük rəqib hesab edirdi. Onu hiylə ilə tutub, İrəvanın hakimi Məhəmmədhüseyn xan Gəraylıya verdi ki, həbsdə saxlayıb, heç yana buraxmasın. Məhəmmədhüseyn xan Gəraylı Əmiraslan xanın əmrini qulaqardına vurub onu azad etdi. Mehdi xan doğma tayfası qasımlıları başına toplayıb, Fətəli xan Araşlığını Urmiya hakimliyindən çıxarmaq qərarına gəldi. Fətəli xan özünə çox arxayıñ olduğundan onu saya salmadı. Çox keçmədən Mehdi xan Urmianın darvazasında dayanıb onu təhdid etdi. Urmiya əhli Fətəli xandan çox narazı olduğundan qaçıb Mehdi xanın yanına gəldi. Fətəli xan özünə güvənə-güvənə hakimliyini bada verdi.

Güney Azərbaycan hakimi Əmiraslan xan Mehdi xanı yanına dəvət etdi. Mehdi xan öz qılıncının gücünə Urmianın hakimi olduğundan Əmiraslan xanı qəbul etmirdi. Onun çağırışlarına məhəl qoymurdu. Ətraf xanlar da Mehdi xanın cəsarətindən çəkinirdilər. Kürdlər qorxularından gəlib tabeçiliklərini bildirdilər.

Mehdi xan Urmiyada möhkəmlənəndən sonra adamlarından bir neçəsini göndərdi ki, Fətəli xanı onun yanına gətirsinlər. Fətəli xan tutulub gətiriləndən sonra Mehdi xan onun mal-dövlətini avşar eli arasında böldü. Onu və qardaşını ev dustağı etdi. Bəzi narazı adamlar Fətəli xanın salamat qalmasını istəmədilər. Mehdi xanı təhrik etdilər ki, onu öldürsün. Fətəli xanın adamları bu xəbəri eşidib, səs-küy qaldırdılar. Mehdi xanın atası Həsən xana sıfariş etdilər ki, oğlunu bu işdən çəkindirsin. Yoxsa tayfa-tırə arasında qan davası düşər.

Həsən xan ikilikdə oğlunu danlayıb-dansadı ki, Fətəli xan el böyüyü və vilayət hakimi olub. Əger sən onu öldürsən, Araşlı tayfası və Azərbaycanın hakimi Əmiraslan xan Qırxlı səndən inciyəcək. Mehdi xan atasını dinlədi və dediklərini yerinə yetirdi.

Əmiraslan xan Qırxlı-Avşar bu olayı eşidib, Mehdi xana qulaqburmazı vermək qərarına gəldi. Sərkərdəsi Şəhriyar xan Səfi bəy oğlu Gündüzlü-Avşarı bir dəstə mükri və balbas atlısı ilə bərabər Marağa yolu ilə Urmiyaya göndərdi. Şəhriyar xan Marağaya yetişib, ordan 3 min nəfərlik qoşun topladı. Suldus mahalında döyüşçülərini

yerləşdirib, Mirzə Məhəmmədəli Avşarı danışq aparmaq üçün Mehdi xanın yanına göndərdi. Ondan istəyi bu oldu ki, Fətəli xan Araşlını azad edib, Əmiraslan xana itaət etsin. Yoxsa, Quşçu, Quluncu bölgələrindən Urmiyaya sel kimi qoşun gələcək. Danışıqlar gedən zaman əfqanlardan təşkil olunmuş Xorasan qoşunu da gəlib onlara birləşdi. Mehdi xan sərhəddə yiğilan qoşundan çəkinsə də, özünü sindirmayıb, məşgərə ilə Mirzə Məhəmmədəli Avşara söylədi:

-Mirzə, Əmiraslan xandan bizim bağışlanmağımızı istiyərsənmi?

Mirzə Məhəmmədəli hündürdən dilləndi:

- Xan sağ olsun, Əmiraslan xan Azərbaycanın valisidir. Onunla zərafat etmək olmaz. O, Şəhriyar xan Gündüzlünü 3 min nəfərlik qoşunla üstünə göndərib, özü də bir dərya ləşkərlə Təbrizdən çıxıb gəlir.

Mehdi xan əsəbləşib, cəlladını çağırdı. Mirzə Məhəmmədəlinin öncə dilini, sonra bir əlini kəsdirdi.

Həmin günün axşamüstüüsü Mehdi xan 700 nəfərlik bir dəstə ilə Suldus mahalına hücuma keçdi. Sabahı günü Şəhriyar xanla üzləşdilər. Savaş başlandı. Mehdi xan bu savaşda qələbə qazandı. Avşar eli Mükri və Balbas əşirətlərini darmadağın etdi. Qoşunun sərkərdələrindən Şəhriyar xanla Hacı xan əsir düşdü. Mehdi xan uğur qazanıb, Urmiyaya dönəndə Göytəpə bölgəsində eşitdi ki, Əmiraslan xan Qarahəsənli kəndinin yarımağachiğında oturaq edib. Yorğun olduqlarından savaş meydanına getməyib şəhərə döndülər. Əsirləri həbs etdilər. Mehdi xan bütün gecəni yatmayıb, hazırlıq işləri ilə məşgul oldu. Qoşunu tərtib edib, Əmiraslan xanla savaşa getdi. 70 günlük müharibədə bir nəticə hasıl olmadı<sup>1</sup>.

Fətəli xan zindandan Mehdi xanın atası Həsən xanın yanına adam göndərdi. Bildirdi ki, mən əli-qolu bağlı zindanda dözə bilmirəm. Arvad-uşaqların ağlamaqlarına tablaya bilmirəm. Məni də döyüş meydanına göndərin. Mehdi xan bir az fikirləşib, Fətəli xana bir yabı verib nəzarət altında döyüşməsini istədi. Savaşın qızmar çağında 14 nəfər əfqan Mehdi xanı təklədi. Təhlükə ilə üzləşən Mehdi xan əl-qol atsa da, bir yana çıxa bilmədi. Elə bu zaman Fətəli xan özünü ora çatdırıb, əfqanları qırıb-töküb, Mehdi xanı azad etdi.

Mehdi xanın qoşunu bu döyüşdə qələbə çaldı. Əfqanlar qaçıb, Təbrizə tərəf gedirlər. Mehdi xan utandığından Fətəli xanın üzünə baxa bilmədi. Qəflətən ağlamağa başladı. Üzünü qoşun əhlinə tutub, uca səslə söylədi:

-Analar hələ Fətəli xan kimi oğul doğmayıb!

<sup>1</sup> Mirzə Rəşid Ədibüşşüara, Tarixi Əfşar, Təbriz, "Şəfəq", səh. 97-98, farsca).

Sonra Fətəli xana dönüb, davam edir: -Bu qədər yamanlığın önündə sən niyə yaxşılıq etdin? Axı onlar səni qurtarmağa gəlmişdilər.

Fətəli xan dilləndi:

-Mən səni müdafiə etmədim. Mən Avşar elinin qəhrəmanlığını, qoçaqlığını, namusunu, şərəfini müdafiə etdim. Qoy əfqanlar deməsinlər ki, biz avşarları yendik. Əgər sən savaşda ölərdinsə, avşar qızları, qadınları düşmən əlinə keçəcəkdi.

Mehdi xan onun sözlərindən çox mütəssir oldu. Fətəli xanın qardaşlarını həbsdən azad etdi. Onlarla birləşdə Urmiyaya divanxanaya gəldi. Fətəli xanın paylaşdırıldığı var-dövlətinin əvəzini artıqlaması ilə ödədi. Söz verdilər ki, qardaş kimi millətə xidmət etsinlər.

Mehdi xan Fətəli xanı özünə naib təyin etdi. Özü İbrahim xan Qırxlı-Avşarın yanına getdi. Marağada qoşuna çatdı. Miyandab ətrafında İbrahim xanla birləşdi. Ordan Əmiraslan xanın üstünə getməyi qərarlaşdırıldı. Leylan çəmənində iki qoşun qarşılaşdı. Savaş əsnasında Şəqaqi atlıları İbrahim xanın yanına gəldilər. İraq qoşunu da onların ardınca İbrahim xana birləşdi. Əmiraslan xan vəziyyəti bu cür görüb Kazım xan Qaradağının yanına qaçıdı. İbrahim xan onun qoşununu qarət etdi. İbrahim xan dəbdəbə ilə Təbrizə daxil oldu. Mehdi xana şahanə xələt verib, Təbrizə bəylərbəyi təyin etdi.

Mehdi xanın idarəsində 35 minlik qoşun vardı.

Şahrux mirzə Xorasanda şahlığa yiylənəndən sonra İbrahim şah Mehdi xanı Xorasana göndərdi ki, onu taxtdan salıb öldürsün. Mehdi xan qardaşı Əlimurad xanı Təbrizdə öz əvəzinə naib qoyub, Xorasana yollanmağa hazırlaşdı.

Təbrizdə onun əleyhinə üsyən hazırlanırdı. Üsyancıların arvadlarından biri bu xəbəri saraya çatdırılmışdı. Mehdi xan onun tamahı olduğunu zənn edib, xeyli pay-parça verib, yola salmaq istəyəndə arvad ərmağandan boyun qaçırmışdı. Bildirmişdi ki, mən sənin çörəyini yemişəm. Üsyancıların başında Mehdi xanın əlini, dilini kəsdirib, öldürdüyü Mirzə Məhəmmədəli Avşarın oğlu Mirzə Məhəmmədrza vəzir dururdu.

Mehdi xanın vəziri Mirzə Məhəmmədrza Təbrizin əyan-əşrəfi, lotupotusu ilə qurduğu məclisin şirin yerində içkili halda qalxıb bildirmişdi:

-Camaat, siz bilirsiniz ki, mən Mehdi xanın çox yaxınıyam. O, bir siyahı hazırlayıb. Siyahıda Təbriz qoçlarının, lotularının adları var. Xorasan səfərindən qayıdan kimi həmin adamları öz cəzasına çatdıracaq.

Təbrizin əhli bu xəbərdən təşvişə düşdü. Şəhərin irəli gedənləri əndişələndilər. Mirzə Məhəmmədrza arzusuna çatmışdı. Xalq ayaq

üstündə idi. Atası Mirzə Məhəmmədəli Avşarın qisasının alınması çığı gəlmişdi. Ayaqlananları başına toplayıb, saraya hücum çəkdi. Keşikçilərin olmamasından istifadə edib sarayı tutdu. Səs-küyə hövlək yerində qalxan Mehdi xana gullə dəydi. Yaralı halda özünü müdafiə etməyə başladı. Üşyançıların kim olduqları ilə maraqlandı. Bildirdilər ki, bir sıra lotu-ovbaş adamlarıdır. Tez saray adamlarına göstəriş verdi ki, bahalı əşyalardan pəncərədən bayırə atsınlar. Qoy onların başı qarətə qarışın. İç adamları pal-paltara silahları da əlavə edib, pəncərədən bayırə atdilar. Mehdi xanın sursatı qurtarandan sonra üşyançılar içəri girib, onu öldürdülər.

Mehdi xan Təbriz şəhərində baş vermiş üşyan nəticəsində öldürüldü.

Mehdi xanın Rüstəm xan adlı oğlu vardı.

### Rüstəm xan Qasimlı-Avşar

Rüstəm xan Mehdi xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı.

Rüstəm xan 1763-cü ildə Kərim xan Zəndin iradəsi ilə Urmianın hakimi olmuşdu. Hakimiyyətinin ilk illərində Balbas və Zərza əşirətləri üşyana başladılar. Gündüzlü oymağının binə bağladığı Dol mahalını qarət etdilər. Rüstəm xan bu xəbəri eşidib, Sayinqala hakimi Mömün xanı və Qarahəsənli oymağının başçısı Məhəmməd bəyi Qasimlidərəsi yolu ilə kürdlərin ayaqlanmasını yatırmağa göndərdi. Aralarınca özü də Qaşqagədik yolu ilə getdi. Balbas əşirəti Mənqur və Piran tayfaları ilə birlikdə Üşnəviyyə qəsəbəsində oturaq etmişdi. Rüstəm xan Qəndil ətrafına yetişəndə balbaslarla üzləşdi. Ağır bir savaş baş verdi. Nəhayət Avşar elinin şücaəti ilə Balbas əşirəti yenildi. Sığnaq mahalına üz tutub qaçıdı. Rüstəm xan əşirət əhlinin bələsini dəf edəndən sonra Binabın Səhnabad qəsəbəsindəki Baranduz çayının ətrafında oturaq etdi. Ordan Üşnəviyyədəki balbasları nəzarətdə saxlamağa başladı. Mömün xan, Məhəmməd bəy Qarahəsənli ilə Qasimlidərəsindən Üşnəviyyəyə gedərkən yolkəsən zərzalarla üzləşdilər. Onlara hücum edib, xeyli adam qırıldılar. Zərza əşirəti özündən razı olduğundan avşarları saymırıldı. Darmadağın olandan sonra Üşnəviyyəyə qaçıb sığındı.

Balbas əşirətinin başçısı Kəbaiz Müzəyyən müttəfiqi Zərza əşirətinin vəziyyətini görüb, Məhəmməd bəy Qarahəsənlinin qoşununa hücum etdi. Savaş başlandı. Məhəmməd bəy Kəbaizi qılıncayıb, yera sərdi. Bu vuruşa dostlar əhsən söylədilər. Qəflətən, Məhəmməd bəyin atının

## **Avşarlar**

ayağı burxuldu. Məhəmməd bəy yerə yixilib yaralandı. Bu yaradan da vəfat etdi.

Kəbaiz ağa Balbas olendən sonra üsyançılar dağıldılar. Rüstəm xan Urmiyaya qayıdır.

Bu döyüsdən bir sonra əmin-amalıqla xalqı müdara ilə dolandırır.

Kərim xan Zənd sarayda girov saxladığı Avşar elinin başçılarını birər-birər yanına çağırıb, söhbət eləyir, xələt verir, Urmiyaya yola salırıdı. Bağır bəy Qasimlini cah-cəlal ilə vətəninə yolladı. Bağır bəy Urmiyaya yetişəndə xalq onun pişvazına çıxdı. Rüstəm xan ona imarətində yer verdi. Keşikçibası İlyas bəy Avşara özəliklə tapşırdı ki, Bağır bəyin qulluğunda özü dursun. Hər nə istəsə müzayiqə etməsin. Rüstəm xan isə gecə-gündüz ondan ayrılmadı. Bu qonaqpərvərliyə baxmayaraq, Bağır bəy gizlicə Sadıq bəy, Abid bəy və Mehrab bəylə bərabər sui-qəsd hazırladı. Bağır bəy özü Urmianın xanı olmaq istəyirdi. Bir axşamüstü qəsdən xanla şam yeməyə getmədi. Həmin gecəni sübhədək yatmadı. Alatoran çığı birini evin üstünə çıxardı ki, yalandan azan çağırınsın. Keşikçibası İlyas bəy sübh olduğunu düşünüb, hamama getdi. Bu fürsətdən yararlanan sui-qəsdçilər Rüstəm xanın hərəmxanasına daxil oldular. Rüstəm xan özü otaqda yox idi. Eşiyə çıxmışdı. Bacısı evə qəsdçilərin girdiyini gördü. Bağır bəyin ayağına yixıldı. Bağır bəy dinməzcə onun başına bir gülə vurdu. Gülə yayınıb, onun boynuna dəydi. Həmin qadın ömrüboyu boynuəyi gəzdi. Qalan sui-qəsdçilər ora-bura boylanıb, Rüstəm xanı tapdılardı.

Rüstəm xan Bağır bəyin təhrikisi ilə 1767-ci ildə sui-qəsdçilər tərəfindən öldürüldü.

Rüstəm xanın Rüstəm bəy adlı oğlu vardı.

## **Rüstəm bəy Qasimlı-Avşar**

Rüstəm bəy Rüstəm xan oğlu Urmiyada doğulmuşdu. Mədrəsə təhsili almışdı. İmamqulu xana xidmət etmişdi.

Rüstəm bəyin Əbdülfəzzar bəy, Xancan bəy adlı oğulları vardı.

## **Əlimurad xan Qasimlı-Avşar**

Əlimurad xan Həsən xan oğlu Urmiya şəhərində dünyaya gəlmışdı. Mədrəsə təhsili almışdı. Qardaşı Mehdi xanın naibi kimi bir müddət Təbriz şəhərini idarə etmişdi.

Əlimurad xan Təbriz şəhərində baş vermiş üsyan nəticəsində öldürüldü.

### **Nağı xan Qasımlı-Avşar**

Nağı xan Həsən xan oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. Mədrəsə təhsili almışdı.

Mehdi xan Təbrizə gələndən sonra, 1748-ci ildə qardaşı Nağı xanı Urmiyaya hakim təyin etmişdi.

Nağı xan qardaşlarının ölüm xəbərini eşidib, üç gün əza saxlayandan sonra naibi Fətəli xan Araşlı-Avşarla məsləhətləşib, qoşun topladı. Qardaşlarının qisasını almağa hazırlaşdı. Fətəli xanla bərabər Avşar elindən bir qoşun yığıdı. Xoyun hakimi Şahbaz xan Dünbilidən, Zur şəhərinin Qaraçoran mahalında əyləşən Azad xan Əfqandan yardım istədi. Onlar bir yerə toplaşıb, hazırlaşmağa başladılar. Hazırlıq bitəndən sonra Sulduz yolu ilə Təbrizə yollandılar. Təbriz əhli bu xəbəri eşidib, təşvişə düşdü. Ətrafdakılar da qorxusundan əhli əyalının əlindən tutub, biçin vaxtı olmasına baxmayaraq şəhərə daşındılar.

Nağı xanın tabeliyindəki əfqanlar yolda kimə rastlaştırlar, ya öldürür, ya da əsir götürürdülər. Belə-bələ irəliləyib, Təbrizi mühəsirə etdilər. Təbrizlilər qala qapılarını bağlayıb, içəridən müdafiyyə hazırlaşdırılar. Nağı xan 40 gün Təbrizi mühəsirədə saxladı. Təbrizin başçıları çaparlar vasitəsilə Qaradağın hakimi Məhəmmədkazım xandan, Qarabağın hakimi Pənahəli xan Cavanşirdən, Muğan və Ərdəbilin hakimi Əhməd xan Şahsevəndən, Sərəbin hakimi Əli xan Şəqaqidən yardım istədilər. Onlar 14 minlik qoşunla Təbriz əhalisinə köməyə gəldilər. Bu hückumdan Nağı xanın qoşunu xəbərsiz idi. Onların bir ağacliğına çatanda duydular. Səngər qurub, müdafiyyə hazırlaşdırılar. Nağı xan və Fətəli xan cövşən-cübbələrini geyinib, qoşunun önündə durdular. Avşarlar və müttəfiqləri iki qoşunun arasında qaldılar. Təbrizlilər qaladan çıxıb, arxadan hücuma keçdilər. Avşarlar hər iki tərəfi yenib, meydandan qovdular. Təbriz əhalisi qayıdır, qalada daldalandı. Sonda mühəsirədən bezariyb, Nağı xana təslim oldu. Nağı xan uğurla Təbrizə daxil olub, üç gün qardaşlarına yas tutdu. Onların qatillərini tutub, cəzalandırdı. Qardaşlarının cəsədlərini Urmiyaya köçürdü. Əhalinin istəyi ilə Azad xan Əfqanı Təbrizə hakim təyin edib, Urmiyaya qayıtdı.

Nağı xan bu qələbəsindən sonra iddiasını artırıb, millətə zülm etməyə başladı. O cümlədən 7 nəfər Səfəvi əsilli seyidi üsyən qaldırmaqdə günahlandırib, öldürüdü. Avşar elinin nüfuzlu başçılarından Miran bəy Löhrasb bəy oğlu Mahmudlunu 4 min təmən cərimələdi. Onu Marağa hakimi İbrahim xan Araşlinin adamı və

üşyançı olduğunda günahlandırdı. Nağı xanın özbaşinalığından bezən Urmiya camaati qonşu mahallara daşındı. Bu halda Mirzə Məhəmmədrza Mirzə Məhəmmədəli oğlu Avşar bir dəstə adamla dilbir oldu. Onlar qərarlaşdırıldı ki, Urmiyaya gəlib, Nağı xanı öldürsünlər. Zindandan Şəhriyar xan Gündüzlü-Avşarı azad edib, taxta əyləşdirsinlər. Xəbərçilər Nağı xanı bu qəsdən duyuq saldılar. Nağı xan yaxınlarından bir dəstə adamı göndərdi ki, yollarda keşik çəksinlər. O adamlardan kimi görsələr öldürsünlər. Torpaqqala adlı yerdə qəsdçilərlə üzləşən Nağı xanın adamları onları öldürüb, dəfn etdilər. Nağı xan Şəhriyar xanı da aradan götürülməsini əmr etdi. Şəhriyar xan və qardaşı Hacı xan Qaraca hamamında çımərkən yaxalandı. Hacı xan hamamın külbəsindən çıxıb, qaçıdı. Şəhriyar xan isə ələ keçirilib öldürdü.

Azad xan Əfqan üç ay Nağı xan tərəfindən Təbrizi idarə etdi. Yığılan vergini mütamadi olaraq Urmiyaya göndərirdi. Bu müddətədə əfqanlardan və azərbaycanlılardan ibarət 7 min nəfərlik qoşun toplamışdı. Təbrizin əhalisi Nağı xanın düşmənciliyindən qorxurdu. Bu nədənlə Azad xanı Azərbaycana müstəqil hakim olmağa tamahlandırib, təhrik etdilər. Azad xan onlara arxalanıb, Nağı xanın əmrlərini qulaqardına vurdu. Nağı xan onu cəzalandırmaq qərarına gəldi. Xoydan, Salmasdan və ətrafdan topladığı 20 min nəfərlik qoşunla Təbrizə hücuma keçdi. Azad xan Yusif xan və Ata Əbdalı ilə məsləhətləşib, Naxçıvana qaçıdı. Nağı xanın önündə acizliyini duymuşdu. Avşar qoşunu və müttəfiqi Xoy hakimi Şahbaz xan Dünbili ilə Azad xanı təqibə başladı. Araz çayının kənarında iki qoşun üzləşdi. Əfqanlar qıṣıldığlarını görüb, ölüb-öldürməyə qalxdılar. Şəhamət və şücaətlərini ortalığa qoyub, Nağı xana qalib gəldilər. Nağı xan Urmiyaya qaçıdı. Qalaya daxil olub, möhkəmlənməyə başladı. Azad xan önce Xoy qalasını alıb, Urmiyaya hərəkət etdi.

Sayıngala avşarlarından olan Səfiyar xan Gündüzlü də ona qoşuldı. Gündüzlülərlə Nağı xanın ədavətivardı. Onlar yığılıb, məsləhətləşdilər ki, Səfiyar xan guya kömək məqsədilə Urmiyaya gedib, Nağı xanın qılığına girsin. Dedikləri kimi etdilər. Səfiyar xan saraya gəldi. Nağı xan tərəfindən sevinclə qəbul olundu. Bir neçə gündən sonra Səfiyar xan fürsət tapıb, Nağı xanı əsir tutdu. Öncə gözlerini çıxardı. Nağı xandan narazı qalan avşarlar bu xəbərə sevindilər. Söz Azad xana çatanda qoşunu yığıb, Urmiyaya daxil oldu.

Nağı xanın Rəhim bəy adlı oğlu vardı.

### **Rəhim xan Qasimlı-Avşar**

Rəhim bəy Nağı xan oğlu Urmiyada dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. İmamqulu xana xidmət etmişdi. Ondan xan ünvanı almışdı.

Rəhim xan Məhəmmədqulu xanın sərkərdəsi təyin olunmuşdu.

Urmiya hakimi olmuş Məhəmmədqulu xan Qasimlı 1793-cü ildə Ağaməhəmməd xanın ordusunda Şiraza, Lütfəli xan Zəndin üstünə yollanmışdı. Lütfəli xan Zəndin məglubiyyətindən sonra Urmiyaya qayıtmışdı. Əsgər xan onun Urmiyaya dönüşünə etiraz etmişdi. Bilirdi ki, o, qalmaqalı sevir. Baş vəzir Rəhim xan Qasimlini ona naib təyin edib, Urmiyaya göndərmişdi. Rəhim öz ailəsini və Əsgər xanın əhli-əyalını Urmiyadan köçürüb, Quşçu qəsəbəsində yerləşdirdi.

Rəhim xan Ağaməhəmməd şaha xidmət etmişdi. 1797-ci ildə Qarabağ yürüşündə sərkərdə kimi iştirak etmişdi. Şahdan fərman almışdı ki, Cavanşir elini Qarabağdan İrana köçürsün. Cavanşirlər Rəhim xanı tutub, əl-qolunu sarı'yıb, Kürə atdırılar.

### **Fərhad xan Qasimlı-Avşar**

Fərhad xan Urmiya ətrafında anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Nadir şaha xidmət etmişdi. 1747-ci ildə vətənə qayıtmışdı. Fətəli xanın vəfali dostlarından, xanlığın sərkərdələrindən idi.

### **Əlimurad xan Qasimlı-Avşar**

Əlimurad xan Urmiya yörəsində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Nadir şaha xidmət etmişdi. 1747-ci ildə vətənə qayıtmışdı. Fətəli xanın vəfali dostlarından, xanlığın sərkərdələrindən idi.

### **Xudayar bəy Qasimlı-Avşar**

Xudayar bəy Urmiya civarında anadan olmuşdu. Nadir şaha xidmət etmişdi. 1747-ci ildə vətənə qayıtmışdı. Fətəli xanın vəfali dostlarından, xanlığın sərkərdələrindən idi.

### **Məhəmmədvəli xan Qasimlı-Avşar**

Məhəmmədvəli xan Urmiya civarında anadan olmuşdu. Nadir şaha xidmət etmişdi. 1747-ci ildə vətənə qayıtmışdı. Fətəli xanın vəfali dostlarından, xanlığın sərkərdələrindən idi.

### **Məhəmmədcəlil bəy Qasimlı-Avşar**

Məhəmmədcəlil bəy Urmiya ətrafında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Nadir şaha xidmət etmişdi. 1747-ci ildə vətənə qayıtmışdı. Fətəli xanın vəfali dostlarından, xanlığın sərkərdələrindən idi.

### **Mömin xan Qasimlı-Avşar**

Məhəmmədmüm xan Sayinqala şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Nadir şah Qırxlı-Avşara xidmət etmişdi. Sayinqalanın hakimi idi. Nadir şah Mosul savaşından qayıdan sonra Urmiyada oturaq etmişdi. Onu yanına çağırıb, hesab-kitab istəmişdi. Hesabda naqis faktlar olduğunu görüb, Mömin xanın gözlərinə mil çəkilməsini əmr etmişdi. Sonra onu yenidən Sayinqalaya hakim göndərmişdi.

Mömin xan Urmiya xanlarının hamısına can-başla qulluq göstərmişdi. Rüstəm xan Qasimlı-Avşara sərkərdə kimi xidmət etmişdi. Rüstəm xanın hakimiyyətinin ilk illərində Balbas və Zərza əşirətləri üsyana başladılar. Gündüzlü oymağının binə bağladığı Dol mahalını qarət etdilər. Rüstəm xan bu xəbəri eşidib, Sayinqala hakimi Mömin xanı və Qarahəsənli oymağının başçısı Məhəmməd bəyi Qasimlidərəsi yolu ilə kürdlərin ayaqlanmasını yatırmağa göndərdi. Mömün xan onların fitnəsini dəf etmişdi.

Mömin xan Rüstəm xanın qətl xəbərini eşidib, qoşunu ilə Urmiya şəhərinə yürüş etdi. Şəhərə daxil olub hakimin qəsdçilərini həbs etdirdi. Bazar meydanında Bağır bəyi və yardımçılarını tikə-tikə doğratdırdı. Müvəqqəti olaraq Urmiyaya hakimlik etməyə başladı. Avşar elinin oymaq başçılarını bir araya toplayıb, məsləhətləşmə apardı. Kimin hakim olması məsələsi ortalığa gəldi. Bütün avşar bəyləri bir ağızdan bildirdilər ki, Məhəmmədmusa xanın oğlu Rzaqulu xan məsləhətdir. Dədə-babadan onlar Avşar elinə başçılıq ediblər. Təessüf ki, o Kərim xan Zəndin yanında girovdur.

Mömin xan və Avşar elinin başçıları məsləhətləşib, Kərim xan Zəndə Rzaqulu xanla ilgili müraciət etdilər. Onun ardınca göndərilən heyətə Mirzə Məhəmmədcəfər İmanlı başçılıq edirdi. Mirzə Məhəmmədcəfər, Lütfulla bəy Ustachi, Kəlbəli bəy Avşar və başqları Şiraza yola düşdülər. Kərim xanın yanına gedib, ərizəni təqdim etdilər. Kərim xan olandan çox təessüflənib, Mömin xanın, Avşar elinin başçılarının və Rzaqulu xanın bacısı olan arvadının razılığını nəzərə alıb, bu istəyi qəbul etdi.

Rzaqulu xan Urmiyaya dönen dən sonra Mömin xanı özünə naib təyin etdi.

Mömin xanın Mahmud xan, Şamxal xan adlı oğulları vardı.

### **Mahmud xan Qasimli-Avşar**

Mahmud xan Mömin xan oğlu Sayinqala şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Sayinqalanın hakimi olmuşdu. Öncə İmamqulu xana, sonra Məhəmmədqulu xana xidmət etmişdi.

1797-ci ildə Ağaməhəmməd şah Qacar Qarabağa ikinci yürüş etdi. Urmiyaya çapar göndərib, Məhəmmədqulu xana əmr edir ki, Avşar qoşununu Mahmud xan Mömin xan oğlu Qasimlinin başçılığı ilə Qarabağa göndərsin. Əsgər xan Əbdülməlikiyə tapşırı ki, Xoy dünbili tayfasının qoşununu kəm-kəsirsiz hazırlayıb, görüş yerinə götərsin.

Mahmud xan Qarabağa getmiş, Ağaməhəmməd şah öldürüləndən sonra Sayinqalaya qayıtmışdı.

Mahmud xan İran ordusunun Avşar hissəsinin komandanı olmuşdu.

Rus-İran savaşları zamanı İrəvan ətrafında bir duz mədəni vardı. İran ordusunun əsgərləri hər gecə burda keşik çakirdilər ki, ruslar duz apara bilməsinlər. Bir gecə Mahmud xanın dəstəsi keşik çəkərdi. Səhər oyanırlar ki, rus səmti tərəfinə duz tökülib. Əhvalatı şaha çatdırırlar. Mahmud xan bildirir ki, bu işin baiskarı mənimlə çəkişməsi olan Əsgər xanın adamlarıdır. (Mahmud xan Əsgər xanın əvəzinə komandan təyin olunmuşdu). Fətəli şah Fərəculla xan Nəsəqibəşinə göstəriş verir ki, onun boğazına şal dolayıb, məclisdən bayır çıxarsın. Şah sonra Hüseynqulu xan Qasimli-Avşara əmr verit ki, onu zəncirləyib, Urmiya zindanına göndərsin. Hüseynqulu xan Allahverdi xan Avşara Xələc döyüşülərini qoşub, Mahmud xanı zindana göndərdi. Mahmud xanın oğulları Əhməd bəy və Şeyxəli ağa bu hadisəni eşidib, Araz kənarına gedirlər. Xoyun Çors mahalında atalarına yetişirlər. Qaravullar onları da tutub, atalarına qatırlar. Hər üçünü zindana salırlar.

Mahmud xan 14 ay zindanda qaldı. Sonra Hüseynqulu xan tərəfindən azad edildi. Yenidən öz işinə qaytarıldı. Abbas mirzə tərəfindən göndərilmiş Rüstəm bəy Gürcü Avşar qoşununu sayıb, Mahmud xana təhvıl verdi.

Mahmud xanın Əhməd bəy, Şeyxəli ağa adlı oğulları vardı.

### **Əhməd bəy Qasimli-Avşar**

Əhməd bəy Mahmud xan oğlu Sayinqala şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı.

### **Şamxal xan Qasımlı-Avşar**

Şamxal xan Məhəmmədmömin xan oğlu Sayınqala qəsəbəsində dünyaya gəlmişdi. Mədrəsə təhsili almışdı. Atasının yanında xidmət etmişdi.

Şamxal xanın Süleyman xan, Abdulla xan, İsmayıllı xan adlı oğulları vardı.

### **Süleyman xan Qasımlı-Avşar**

Süleyman xan Şamxal xan oğlu (bəzi mənbələrə görə Məhəmmədəli xan oğlu) Urmiya cəvərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Fətəli şaha xidmət etmişdi. Sahibixtiyar ləqəbi almışdı. Sayınqalanın hakimi olmuşdu.

Sahibixtiyar Süleyman xan Qeysər xanım Fətəli şah qızı Qovanlı-Qacarla yaşam qurmuşdu. Rzaqulu xan adlı oğlu vardı.

### **Rzaqulu xan Qasımlı-Avşar**

Rzaqulu xan Süleyman xan oğlu Tehran şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı.

Rzaqulu xanın Əhməd xan, Sultanəli xan, Zülfüqar xan, Əyyub xan, Böyük xan, Quşam Hüseyn xan, Cavad xan, Mehdi xan, Mahmud xan adlı oğulları vardı.

### **Abdülla xan Qasımlı-Avşar**

Abdülla xan Şamxal xan oğlu Sayınqala qəsəbəsində anadan olmuşdu. Mədrəsə təhsili almışdı.

Abdülla xanın Şükrulla xan, Heydər xan adlı oğulları vardı.

### **Heydər xan Qasımlı-Avşar**

Heydər xan Abdulla xan oğlu Tikab qəsəbəsində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Elbəyi kimi Tikab avşarlarını idarə etmişdi. Sərtip rütbəsi almışdı.

Heydər xanın Məhəmməd xan, Böyük xan, Məhəmmədhüseyn xan adlı oğulları vardı.

### **Hacı Məhəmməd xan Qasımlı-Avşar**

Məhəmməd xan Heydər xan oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Atasından sonra Avşar

elinin başçısı olmuşdu. Nüsrətülmülk ləqəbi, polkovnik rütbəsi vardı. Sərdar ünvanı ilə tanınırırdı.

**Məhəmməd xan müqəddəs Məkkəyi mükərrəmi ziyarət etmişdi.**

Hacı Məhəmməd xan məzlumpərest bir adam idi. Kasıblara əl tutur, onların övladlarının savadlanmasına çalışırdı.

Hacı Məhəmməd xanın gözəl qələmi vardı. Xəttat kimi ad çıxarmışdı. Müəllimi Həsənəli xan Əmirnizam Gərrusinin əmriyilə 8 min beytlik «Divani-Fərruxini» şikəstə nəstəliq xətti ilə köçürmüştü. Bu kitabın başlığı qızılı işlənilib.

Hacı Məhəmməd xanın Hüseynəli xan, Hüseyn xan, Yəhya xan, Həsən xan, Əlinəği xan, Fətulla xan adlı oğulları vardı.

### **Hacı Hüseynəli xan Qasimlı-Avşar**

Hüseynəli xan Hacı Məhəmməd xan oğlu Tikab şəhərində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. Atasından sonra Avşar elinin başçısı olmuşdu. Müqəddəs Məkkəyi müəzzzəmi ziyarət etmişdi. Sərdar ünvanı ilə tanınırırdı.

Hacı Hüseynəli xanın Fətəli xan adlı oğlu vardı.

### **Fətəli xan (Səid sultan) Qasimlı-Avşar**

Fətəli xan Hacı Hüseynəli xan oğlu Tikab şəhərində dünyaya pənah gətirmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Atasından sonra Avşar elinin başçısı olmuşdu. Çevrəsində Səid sultan adı ilə tanınırırdı.

### **Hüseyn xan Qasimlı-Avşar**

Hüseyn xan Hacı Məhəmməd xan oğlu Tikab şəhərində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. Ata mülkünü idarə etməklə güzəran keçirirdi.

### **Yəhya xan Qasimlı-Avşar**

Yəhya xan Hacı Məhəmməd xan oğlu Tikab şəhərində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. İftixarülmülk ləqəbini daşıyırırdı.

### **Həsən xan Qasimlı-Avşar**

Həsən xan Hacı Məhəmməd xan oğlu Tikab şəhərində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. Rəşidəddövlə ləqəbini daşıyırırdı.

### **Əlinağı xan Qasimlı-Avşar**

Əlinağı xan Hacı Məhəmməd xan oğlu Tikab şəhərində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. Yəminülləşkər ləqəbini daşıyırdı.

### **Fətulla xan Qasimlı-Avşar**

Fətulla xan Hacı Məhəmməd xan oğlu Tikab şəhərində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. Fəthülmülk ləqəbini daşıyırdı.

Fətulla xanın Rəhim xan, Əbdüssəməd xan, Fərrux xan, Rzaqulu xan, Əbdüləziz xan, Ruhulla xan, Huşəng xan, Huşmənd xan, Sirus xan, Firuz xan, Pərviz xan, Bəhruz xan adlı oğulları, Sima xanım, Rəna xanım, Məhmurə xanım, Aftab xanım, Əqdəs xanım, Hişmət xanım və Bədiyyəsultan xanım adlı qızları var.

### **Böyük xan Qasimlı-Avşar**

Böyük xan Heydər xan oğlu Tikab şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Hərbi sənətlə ilgilənmişdi. Mirpənc rütbəsinədək yüksəlmişdi.

### **Məhəmmədhüseyin xan Qasimlı-Avşar**

Məhəmmədhüseyin xan Heydər xan oğlu Tikab şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Hərbi sənətlə ilgilənmişdi. Mirpənc rütbəsinədək yüksəlmişdi.

Məhəmmədhüseyin xanın Musa xan, Əbülhəsən xan, İsa xan adlı oğulları vardı.

### **İsmayıł xan Qasimlı-Avşar**

İsmayıł xan Şamxal xan oğlu Sayınqala qəsəbəsində anadan olmuşdu. Mədrəsə təhsili almışdı.

İsmayıł xanın Abdulla xan adlı oğlu vardı.

### **II Abdulla xan Qasimlı-Avşar**

Abdülla xan İsmayıł xan oğlu Sayınqala qəsəbəsində doğulmuşdu. Mədrəsə təhsili almışdı. Qacar şahlarına xidmət etmişdi. Salar Müzəffər ləqəbini daşıyırdı.

II Abdulla xanın Məhəmməd xan, Hüsamlışkər xan adlı oğulları vardı.

### **Əmirxan bəy Qasimlı-Avşar**

Əmirxan bəy Urmiyada dünyaya gəlmişdi. İmamqulu xana xidmət etmişdi.

### **Əlirza xan Qasimlı-Avşar**

Əlirza xan Urmiyada dünyaya gəlmişdi. İmamqulu xana xidmət etmişdi. Xanlığın təşrifat işlərinə nəzarət edirdi. Eşikağasıbaşı vəzifəsini icra etmişdi.

Avşar eli arasında gəzən rəvayətə görə, tarixçi Mırzə Rəşidin qeydində əsasən, Əlirza xan İmamqulu xanı savaşdan önce zəhərləyibmiş.

Məhəmmədqulu xan 1793-cü ildə Ağaməhəmməd xanın ordusunda Şiraza, Lütfəli xan Zəndin üstünə yollanmışdı. Lütfəli xan Zəndin məglubiyyətindən sonra Urmiyaya qayıtmışdı. Əsgər xan onun Urmiyaya dönüşünə etiraz etmişdi. Bilirdi ki, o, qalmaqlı sevir. Baş vəzir Rəhim xan Qasimlini ona naib təyin edib, Urmiyaya göndərmişdi. Rəhim xan öz ailəsini və Əsgər xanın əhli-əyalını Urmiyadan köçürüb Quşçu qəsəbəsində yerləşdirdi.

Məhəmmədqulu xan Urmiyaya yetişək zülm bayrağını dalgalandırmağa başladı. Qaynı Əlirza xandan 4 min tūmən pul alıb, özünü də zindana saldı. Əsgər xan bu hadisəni baş vəzirə çatdırıldı. Əlirza xanın azad olmasına çalışdı. Şahdan fərman alıb, Urmiyaya gəldi. Ənzəl mahalına çatanda qardaşıoğlu Əhməd bəyə əmr verdi ki, özü ilə 17 atlı götürüb, Urmiyaya getsin. Zindanın qapısını qırıb, Əlirza xanı azad etsin. Onlar da günün günorta çağı zindanın qapısını qırıb, Əlirza xanı Ənzələ gətirdilər. Əsgər xanın tərəfdarları Quşçuya köcdülər.

### **Molla Məhəmmədbağır Qasimlı-Avşar**

Molla Məhəmmədbağır Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Dövrünün böyük ruhanilərindən sayılırdı. Urmianın mərkəzi məscidi olan Camə məscidində pişnamaz olmuşdu. Məscidin nəzдинəki mədrəsədə təhsil alan tələbələrə yardım etmiş, şəxsən tədrisləri ilə məşğul olmuşdu.

Molla Məhəmmədbağır 1778-ci ildə vəfat edib. Qarasandıq qəbrstanlığında dəfn edilib. İmamqulu xanın əmri ilə üstündə böyük kümbez tikilib.

**Molla Məhəmmədbağırin Məhəmməd, Əli adlı oğulları vardı.**

### **Hacı Molla Məhəmməd Qasımlı-Avşar**

Hacı Molla Məhəmməd Molla Məhəmmədbağır oğlu Urmiya şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Mədrəsədə oxumuşdu. Bir müddət qazı işləmişdi.

### **Axund Molla Əli Arif Qasımlı-Avşar**

Axund Molla Əli Molla Məhəmmədbağır oğlu Urmiya şəhərində dünyaya gəlmışdı. İbtidai təhsilini atasından almışdı. Mədrəsədə oxumuşdu. Bir müddət qazı işləmişdi.

#### **4.10. Əbdülməlik tayfası .**

İmanlı oymağının bir qoluna bəzi ədəbiyyatda Əbdülməlik də deyilir. Əbdülməlik tayfası Urmiya xanlığının siyasi yaşamında önəmli rol oynamışdı. Bu tayfanın başçıları xanlığın idarə olunmasında yaxından iştirak edirdilər. Xanlığın baş vəzirləri, maliyyə vəkilləri Əbdülməlik tayfasından təyin olunurdular.

Əbdülməlik tayfası Qacarlar sülaləsi dönəmində də dövlətin ictimai-siyasi yaşamında fəal rol oynamışdı. Güney Azərbaycan ordusunun aparıcı piyada qüvvəsi bu tayfadan təşkil olunurdu.

1805-ci ildə Abbas mirzə Qovanlı-Qacar rusların üzərinə hücum zamanı döyük planı hazırlamışdı. Fransız müəllifi Jan Junior yazır: «Keçən gecə döyük səflərinin düzülməsi planı tərtib olunmuşdu və zabitlər bilirdilər ki, səhər Şahsevən əsgərləri sağ cinahda dayanacaq. Əbdülməlik tayfası və Dəvəli Qacar tayfasının əsgərləri sol cinahda mövqə tutacaqlar. Qoşunun qəlbində-mərkəzində Avşar və Xocəvənd əsgərləri olacaqlar və cəbhənin arxasında süvarilər ehtiyat qismində mövqə tutacaqlar ki, lazım olan hissələrdə onlardan istifadə etsinlər.

Sağ qolun komandanlığı Mustafaqulu xan Şahsevənə və sol qolun komandanlığı Davud xan Dəvəli-Qacara həvalə olundu.

Abbas mirzə də qəlbədə komandanlığı öz öhdəsinə götürdü. Eyni zamanda bütün cəbhənin komandanı o idi. Allahyar xan Avşar Xəmsə cəbhənin qəlbində Abbas mirzəyə kömək edirdi<sup>1</sup>.

Bu tayfanın ağsaqqalarından Mirzə Məhəmmədcəfər öncə Fətəli xan Araşının, Rüstəm xan Qasımlının, sonra İmamqulu xanın vəziri olmuşdu. Rüstəm xanı Bağır bəy öldürəndən sonra onun nəşri yeddi gün şəhər meydanında qalmışdı. Heç kim qorxusundan ora

<sup>1</sup> Bax: J.Junior, Unudulmuş Qəhrəmanlar, 2004, səh.259).

yaxınlaşmırıldı. Mirzə Məhəmmədcəfər heç kəsdən pəksinməyərək Əbdülməlik tayfasını başına yiğib, Rüstəm xanın cəsədini ordan götürüb, Bazarbaşı qəbiristanlığında dəfn etdi.

Mömin xan Qasimlı və Avşar elinin başçıları məsləhətləşib, Kərim xan Zəndə Rzaqulu xanla ilgili müraciət etdilər. Onun ardınca Mirzə Məhəmmədcəfər İmanlı göndərildi. Mirzə Məhəmmədcəfər, Lütfulla bəy Ustachi, Kəlbəli bəy Avşar və başqaları Şiraza yola düşdülər. Kərim xanın yanına gedib ərizəni təqdim etdilər. Kərim xan olandan çox təəssüflənib Mömün xanın, avşar elinin başçılarının və Rzaqulu xanın bacısı olan arvadının razılığını nəzərə alıb, bu istəyi qəbul etdi.

Mirzə Məhəmmədcəfər bəy Əbdülməlik-i-İmanlı Avşar 1778-ci ildə vəfat edib. Urmianın «Xan» qəbiristanlığında, Rzaqulu xan Qasimlı-Avşarın yanında dəfn olunub.

Mirzə Məhəmmədcəfər bəyin Əbdülhəsən bəy, Məhəmmədşəfi bəy, Əsgər bəy, Əbdüssəməd bəy, Hüseyn bəy adlı oğulları vardı.

Əbülhəsən bəy Urmiya şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırırdı.

Mirzə Əbülhəsən bəy atasından sonra ədliyyə vəkili vəzifəsində çalışmışdı.

Mirzə Əbülhəsən bəy bir müddət Məhəmmədqulu xanın zindanında yatmışdı. Qardaşı Əsgər xan qaçandan sonra Məhəmmədqulu xan onu zindandan çıxarıb vəzifəsinə qaytarmışdı. Sonra onu Sovməi-Bəradost bölgəsinə ezam etmişdi. Fikirləşmişdi ki, o da qaçıb, qardaşına qoşular, yerləri bəlli olar. Mirzə Əbülhəsən bəy məmuriyyətinə əncam çəkəndən sonra saraya qayıtmışdı. Məhəmmədqulu xanın umudu suya düşmüşdü. Əsgər xanın tapılmadığını görüb, Mirzə Əbülhəsən bəyi yenidən həbs etdirmişdi. Ürəyi bununla soyumayıb, əmr vermişdi ki, Əbdülməlik tayfasının bütün ağsaqqallarını və nüfuzlu adamlarını zindana atsınlar. O cümlədən Piran bəy, Kəhran bəy, Qoca bəy, Əbdülməlik bəy tutulub öldürülüdü. Onların meytilləri bazar meydanına atıldı ki, xalqa ibrat olsun.

Əsgər xanın xahişinə əsasən, Xoy hakimi Hüseynqulu xan Dünbili qoşun yiğib, Cəfərqulu xanı sərkərdəliyi ilə Salmas yolu ilə Urmiyaya göndərdi. Əsgər xan da onlara qoşuldu. Məhəmmədqulu xan onların hərəkətini eşidib, qoşunla qarşılamağa yollandı. Ənzəl mahalının Qarabağ məntəqəsində oturaq etdi. Qoşununun sayı az olduğundan irəli getməyə cəsarət etmədi. Təbriz hakimi Xudadad xandan yardım istədi. Xudadad xan ona məktubla bildirdi ki, savaşın baisi Mirzə Əbülhəsən bəyi öldürsən, bu iş öz-özünə əncam tapacaq. Məhəmmədqulu xan məktubu alan kimi

cəlladı Saleh Xələc-Baranduzu Mirzə Əbülhəsən bəyi öldürməyə göndərdi. Saleh Baranduz mahalının Sarıbəyli adlı yurdunda, novruz bayramı ərəfəsində Mirzə Əbülhəsən bəyi boğub, öldürdü. Öldürəndən sonra aparıb, qapılara atdı. Əbdülməlik tayfası bayramda qara geyindi.

Mirzə Əbülhəsən bəyin Məhəmmədnəbi bəy adlı oğlu vardı.

Məhəmmədnəbi bəy Urmiya şəhərində dünyaya pənah gətirmişdi. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırırdı.

Mirzə Məhəmmədnəbi Qasım xan Qasımlı-Avşarın hakimiyyəti dönməndə vəkil vəzifəsində çalışmışdı.

Mirzə Məhəmmədcəfər bəyin ikinci oğlu Məhəmmədşəfi bəy Urmiya şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırırdı.

Mirzə Məhəmmədşəfi bəy Zəki xan Zəndin yanında vəzir olmuşdu.

Zəki xan Zənd Sənəndəc hakimi Əmənulla xan Ərdalanı ilə savaşarkən ikincisi yenilib, qaçmışdı. Qaçış, İmamqulu xana sıyrılmışdı. Zəki xan Mirzə Şəfi bəy Mirzə Məhəmmədcəfər oğlu Əbdülməlikini İmamqulu xanın yanına göndərmişdi. Ondan xahiş etmişdi ki, Əmənulla xanı təhvil versin. İmamqulu xan Zəki xanın təhdidindən hirslenib, İbrahim xan Divanbəyinin başçılığı ilə 4 min avşarı Zəki xanın üstünə göndərdi. Əmənulla xanı da onlara qoşdu. Mirzə Şəfi bəy qəziyyəni necə varsa Zəki xana çatdırılmışdı. Zəki xan da Mirzə Şəfini yalancılıqda günahlandırıb, həbs etmişdi.

Zəki xan Zənd Avşar qoşununun yetişdiyini görüb, müqavimət göstərə bilməyəcəyini düşünüb, İraqa tərəf qaçıdı. Yolda vəziri Mirzə Şəfi bəyi öldürdü.

### **Əsgər xan Əbdülməlik-Avşar**

Əsgər xan Mirzə Məhəmmədcəfər bəy oğlu Urmiya şəhərində dünyaya pənah gətirmişdi. İmamqulu xanın cilovdarı, sonra əmiraxuru olmuşdu. Döyüsdə yaralanan xanı çiynində qanlı meydandan çıxarıb, Urmiyaya çatdırılmışdı.

Əsgər xan sonra Məhəmmədqulu xan Qasımlı-Avşara əidmət etmişdi. Məhəmmədqulu xan onu əmiraxurluqdan eşikağasıbaşı vəzifəsinə yüksəltmişdi. Xan saray çəkişmələrini sevirdi. Bəzən günahı olmayan adamları ağır ittihamla suçlayıb, ölüm ayağına göndərirdi.

Əsgər xan Əbdülməlik Məhəmmədqulu xanın bu siyasi gedisatından şübhəyə düşdü. Qardaşı Mirzə Əbülhəsənə xəlvətə dedi ki, mən xanın işlərindən baş çıxara bilmirəm. Bu tezliklə biz də onun qəzəb

oxuna tuş gələcəyik. Mirzə Əbülhəsən onu danladı ki, yerində sakit otur, xanın bizimlə işi yoxdur. Əsgər xan qayıtdı ki, qardaş, xanın sarayında baş verən hadisələr göstərir ki, ölümümüz yaxınlaşıb. Fikirləşib, bir qərara gəlirlər ki, heç vaxt ikisi bir yerdə xanın yanına getməsinlər. Elə bu arada Mirzə Əbülhəsəni xanın yanına çağırırlar. Vəkil saraya çatcaq xan əmr etdi ki, onu həbs etsinlər. Əsgər xan yaxınlarından iki nəfəri saraya göndərdi ki, təhqiq edib, vəziyyəti öyrənsinlər. Onlar xəbər gətirdilər ki, qardaşını həbs ediblər. Əsgər xan xəbəri eşitcək qaçıb, Salmasa sığındı. Orda möhkəm bir yerdə gizləndi. Məhəmmədqulu xan bu hadisəni eşidib, peşiman oldu. Bildi ki, Əsgər xan mütləq bir fitnə törədəcək. Sərkərdələrindən Lütfulla bəy və Hadi bəy Ustachıları onun ardınca göndərdi. Mirzə Əbülhəsən bəydən də Əsgər xana bir məktub aldılar ki, sakitlikdi, saraya qayıt. Lütfulla bəylə Hadi bəy ora-buranı gəzib, əliboş qayıtdılar.

Məhəmmədqulu xan hiyləyə əl atdı. Qardaşı Mirzə Əbülhəsən bəyi zindandan çıxarıb, Sovməi-Bəradost bölgəsinə ezam etdi. Fikirləşdi ki, o da qaçıb, qardaşına qoşular, yerləri bəlli olar. Mirzə Əbülhəsən bəy məmuriyyətinə əncam çəkəndən sonra saraya qayıtdı. Məhəmmədqulu xanın ümudu suya düşdü. Əsgər xanın tapılmadığını görüb, Mirzə Əbülhəsən bəyi yenidən həbs etdirdi. Ürəyi bununla soyumayıb, əmr verdi ki, Əbdülməlik tayfasının bütün ağsaqqallarını və nüfuzlu adamlarını zindana atsınlar. O cümlədən, tayfanın başbilənləri Piran bəy, Kəhran bəy, Qoca bəy, Əbdülməlik bəy tutulub öldürülüdü. Onların meyitləri bazar meydanına atıldı ki, xalqa ibrət olsun. Sonra Əsgər xanın evləri uçuruldu. Mal-mülkü müsadirə olundu.

Bu xəbəri eşidən Əsgər xanın tüstüsü təpəsindən çıxdı. Fikr-zikr içində gəzərkən yixlib, qızını çıxartdı. Sabahı müdrik dostu Əhməd bəyi yanına çağırtdırdı. Qohumu (bəzi bilgilərə görə qardaşıoğlu) Əhməd bəy onun yanına gəlib, əhvalından mütəssir oldu. Çıraqçı çağırtdırıb, Əsgər xanı müalicə etdirdi.

Əsgər xan Əhməd bəyi Xoya göndərdi ki, eşikağası İbrahim xanı tapıb, desin ki, dost dostu yaman gündə tanıyar. Yaman günüm indidir. Əhməd bəy Murtazaqulu bəy və Mehrab bəyi götürüb, Xoya yollandı. İbrahim xanı tapıb, onun vasitəsilə qəziyyəni Hüseynqulu xana danışdı. Hüseynqulu xan Məhəmmədqulu xanın təsirində çıxməq üçün girəvə gəzirdi. Ona görə qoşun tərtibi üçün sərkərdələrinə göstəriş verdi. Bir neçə gün ərzində qoşun hazır oldu. Qardaşı Cəfərqulu xanı qoşun başçısı təyin etdi. Göstəriş verdi ki,

Urmiyaya gedib, əvvəlcə xoşluqla Mirzə Əbülhəsən bəyi Məhəmmədqulu xandan istəsin. Əgər verməsə, zor işlədib, Urmıyanı dağıdıb, gəlin. Cəfərqulu xan qoşunla Salmasa daxil olur. Əsgər xan onları qarşıladı.

Məhəmmədqulu xan bu hadisəni eşidib, qardaşı Qasım xanı qoşunla Salmas tərəfə yola saldı. Qoşunda sərkərdələrdən Tahir sultan Şəhriyar xan oğlu Gündüzlü, Allahyar bəy Araşlı, Lütfullah bəy Ustachi iştirak edirdilər. Salmasın Ağziyarat məntəqəsində qoşunlar üzləşdilər. Savaş başlandı. Avşarlar Əsgər xana görə, canidildən vuruşmurdular. Ona görə də məglub olub, geriyə qaçdilar. Cəfərqulu xanın qoşunu avşarları Urmıyanın ətrafındaki Qızqalasınınadək izlədi. Bu vəziyyəti görən Məhəmmədqulu xan qalanın qapısını bağlatdırıb, içəridə gizləndi.

Xoy qoşunu Urmıyanı mühasirəyə aldı. Avşar bəyləri Xoy qoşununun azgınlığını görüb, qaladan çıxdılar. Savaş əsnasında sərkərdə Hacı İbrahim Xoylunun atı ürküb, avşarlara tərəf qaçı. Onun ardınca da bir neçə nəfər sərkərdə getdi. Bu sərkərdələr Cahangir bəy, Ağası bəy, Əsəd bəy Dünbili idilər. Avşarlar onları tutub, öldürdülər. Avşar bəyləri onların başını Məhəmmədqulu xana apardılar. Məhəmmədqulu xan Məhəmmədhəsən bəy Mahmudlu və digər avşar bəylərinə xeyli ənam-ərmağan verdi. Əsgər xan bu savaşdan mütəssir oldu. Qardaş qırğınıni dayandırmaq üçün el böyüklərinə məktub yazdı. Bildirdi ki, Urmiyaya qardaşı üçün gəlib. Mirzə Əbülhəsən bəyi alıb, qayıtməq fikrindədi. Əfrasiyab sultan Zərza barışiq olduğunu görüb, məktubun xana yetişməsinə mane oldu. Avşar bəylərini növbədən götürüb, kürdlərlə əvəzlədi. Xana bildirdi ki, onlar Əsgər xana görə sənə xəyanət edəcəklər. Mühasirənin üçüncü günü Cəfərqulu xan Dünbili qala divarlarına yaxınlaşıb, bildirdi ki, Mirzə Əbülhəsən bəyi verin, qayıdib, vilayətimizə gedək. Əfrasiyab sultan ətraf mahallardan yardım çağırıldılarından, Cəfərqulu xandan üç gün möhlət istədi. Üç gündən sonra ətrafdakı avşarlar və zərzalar gəlib yetişdilər. Məhəmmədqulu xanın qoşunu güclənib, savaşa hazır oldu. Şahməhəmməd bəy Kuhgiluyəli-Avşar qoşuna sərkərdə təyin olundu. Məhəmmədsəfi bəy Yorğanlı, Məhəmməd bəy və Hüseyn bəy Qarahəsənli avşar qoşunun başında savaş meydanına yollandılar. Bu zaman Əsgər xan Xoy qoşunundan aralanıb, avşar qoşununun önünü tək çıxdı. Onu görən avşarlar utanıb, başlarını aşağı tikdilər. Bayraqdar Məhəmmədsəfi bəy Yorğanlı bayrağını əlindən yerə saldı. Xoyun

Heydəranlı tayfası bayrağın yerdə olmasını görüb, hücuma keçdi. Zərza cinahına girişib, oranı dağıdı. Urmiya qoşunu məğlub olub, qalaya çəkildi.

Mühasirənin 12-ci günü Cəfərqulu xanla Əsgər xan yenidən Məhəmmədqulu xana məktub göndərdilər. Əvvəlkı şərtlərini təkrar etdilər. Məhəmmədqulu xan onlara bildirdi ki, siz qayıdır, Xoya gedin, mən Mirzə Əbülhəsəni buraxacağam. Onlar çəkilib, Xoya getdilər. Onların getməyindən bir müddət keçməyinə baxmayaraq Məhəmmədqulu xan əhdinə vəfa etmədi.

Xudadad xan Dünbilinin öyrətməsi ilə Mirzə Əbülhəsən bəyi öldürüdү. Əsgər xan yenidən sarsıldı. Məhəmmədqulu xana qarşı mübarizəsinə fəallaşdırıldı.

O dönmədə İranda güclənən Ağaməhəmməd xan Qovanlı-Qacar (1795-1797) birər-birər müstəqil xanlıqları məğlub edib, bir bayraq ətrafında birləşdirirdi. O, 1792-ci ildə (1206 hicri qəməri) Azərbaycana hücum etdi. Sərab xanlığının hakimi Sadıq xan Şəqaqi məğlub olub, Qarabağa, İbrahimxəlil xanın yanına qaçıdı. İbrahimxəlil xan Ağaməhəmməd xanın qüdrətindən çəkinsə də, ona itaət etmədi.

Əsgər xan Ağaməhəmməd xana məktub göndərib, Urmiyada baş verən hadisələri bildirdi. Ağaməhəmməd xan baş vəziri Mirzə Məhəmmədşəfiyə göstəriş verdi ki, Əsgər xanı Salmasdan yanına dəvət etsin. Ətraflı söhbət etsin. Mirzə Məhəmmədşəfi Qoşaçayda Əsgər xanla görüşdü. Bu görüşün sədası bütün Azərbaycana yayıldı. Bəzi Azərbaycan xanları Ağaməhəmməd xanla yaxından əlaqə qurmağa çalışdılar. O cümlədən, Urmiyadan Hüseynqulu xan İmamqulu xan oğlu Qasimli-Avşar, Marağadan Əhməd xan Müqəddəm, İrvandan Məhəmməd xan Ziyadlı-Avşar, Xoydan Hüseynqulu xan Dünbili və Naxçıvandan Kəlbəli xan Kəngərli Mirzə Məhəmmədşəfinin görüşünə gəldilər. Bu xanlar hamısı bir ağızdan Əsgər xana qahmar çıxıb, tərəfini tutdular. Mirzə Məhəmmədşəfi Ağaməhəmməd xanın tapşırığı ilə Məhəmməd xan İzzəddinli-Qacara göstəriş verdi ki, Məhəmmədqulu xanı Urmiya hakimliyindən azad edib, Hüseynqulu xanı vəzifəyə təyin etsinlər. Məhəmməd xan İzzəddinli-Qacar Hüseynqulu xan Qasimli-Avşarı götürüb, Urmiyaya getdi. Sadıq xan Şəqaqi bu xəbəri Məhəmmədqulu xana çatdırıldı. Məhəmmədqulu xan təşvişə düşüb, məşvərət topladı. Avşar elinin başçıları məsləhət verdilər ki, Ağaməhəmməd xana hədiyyə göndərib, itaətinə bildirsin.

Məhəmmədqulu xan qardaşı Qasım xanı Ağaməhəmməd xanın yanına göndərdi. Qasım xan Yam məntəqəsinə yetişəndə Əsgər xan bir nəfəri onun yanına göndərib, bildirdi ki, Məhəmmədqulu xan Ağaməhəmməd xan Qacarın yanında xain, günahkar bir hakim kimi tanınır. Hər nə göndərsə də, qəbul olmayıacaq. Sən gətirdiyin hədiyyələri öz adına təqdim et. Biz də ondan xahiş edək ki, Urmianan hakimliyini sənə versin. Avşar aqsaqqalları da bu fikri bəyəndilər. Əsgər xana da razılıq məktubu göndərdilər. Əsgər xan sevinib, Qasım xanı və Avşar başçılarını çadırına dəvət etdi. Qasım xan Əsgər xanın rəhbərliyi ilə sovgatı baş vəzirə təqdim etdi. Baş vəzir pay-parçanı alıb, Qasım xanı Ağaməhəmməd xan Qacarın fərmanı ilə Urmianan hakimi təyin etdi.

Qasım xan Urmianın vəkilliyyini Mirzə Əbülhəsən bəyin oğlu Mirzə Məhəmmədnəbiyə verdi. Əsgər xan isə 1000 nəfərlik qoşun sərkərdəsi təyin edildi.

Ağaməhəmməd şahın ordusu Qaradağdan Təbrizə gəldi. Xoyun hakimi Hüseynqulu xan Dünbilini Azərbaycanın valisi təyin etdi. Qasım xan şaha məktub yazıb, bildirdi ki, Üşnəviyyə hakimi Əfrasiyab sultan Zərza başqa kurd əşirətlərindən də qoşun toplayıb, Urmiya camaatına korluq verir. Ağaməhəmməd şah Əsgər xan Avşara göstəriş verdi ki, Urmiyaya gedib, Üşnəviyyə kürdlərinin qətl-qarətinin qarşısını alsın. Sovucbulağın hakimi Budaq xana da fərmanı göndərdi ki, Əsgər xana yardım etsin.

Qasım xan Əsgər xanla birləşib, az miqdar qoşunla Üşnəviyyəyə hücuma keçdi. Zərzalar da balbaslarla ittifaq bağlayıb, müdafiəyəye hazırlaşdılar. Mükrilər də xəlvətcə zərzalara xəbər göndərilər ki, biz ilk həmlədə geri çəkiləcəyik. Mahmud xan Mükri öz tayfasının xəyanətini Qasım xana məlumat verdi. Qasım xan ona inanmadı. Elə bu vaxt balbasların hücumu başlandı. Mükrilər qaçmağa üz qoydular. Avşarların nizamı pozuldu. Qasım xan və Əsgər xan geri çəkildi. Bu savaşda Avşar və Dünbili ellərindən 1000 nəfər döyüşü həlak oldu. Əsgər xan hərbi hiyləsini işə salıb, döyüşçüləri ölüm meydanından çıxardı.

1793-cü ildə Ağaməhəmməd şah Qacar qoşun yığıb, Lütfəli xan Zəndin üstünə hücum etdi. Qoşuna sərkərdə Əsgər xan Əbdülməlikini, Rəhim xan Qasımlı və Məhəmmədhəsən bəy Mahmudlunu təyin etdi. Şiraz ətrafında qoşun Lütfəli xanın gecə basqınına uğradı. Qoşun əhli sarsıldı. Ağaməhəmməd şah sərkərdələrinə tapşırıdı ki, necə olursa olsun, basqının qarşısını

almaq lazımdır. Lütfəli xan növbəti gecə yenə də basqın etdi. Avşar qoşunu sübhədək müqavimət göstərdi. Lütfəli xan Zənd basılıb, qaçıdı. Əsgər xan qoşundan 200 nəfər seçib, Lütfəli xanı izlədi. Onlar Şirazı alıb, Lütfəli xanın əhli-əyalını Astarabada köçürdülər.

Məhəmmədqulu xan da 1793-cü ildə Ağaməhəmməd şahın ordu-sunda Şiraza, Lütfəli xan Zəndin üstünə yollandı. Lütfəli xan Zəndin məglubiyyətindən sonra Urmiyaya qayıtdı. Əsgər xan onun Urmiyaya dönüşünə etiraz etdi. Bilirdi ki, o, qalmaqlı sevir. Baş vəzir Rəhim xan Qasımlını Məhəmmədqulu xana naib təyin edib, Urmiyaya göndərdi. Rəhim xan öz ailəsini və Əsgər xanın əhli-əyalını Urmiyadan köçürüb, Quşçu qəsəbəsində yerləşdirdi.

Məhəmmədqulu xan Urmiyaya yetişək zülm bayrağını dalgalan-dırmaga başladı. Qaynı Əlirza xandan 4 min təmən pul alıb, özünü də zindana saldı. Onun fəaliyyətini izləyən Əsgər xan bu hadisəni baş vəzirə çatdırıldı. Əlirza xanın azad olmasına çalışdı. Şahdan fərman alıb, Urmiyaya gəldi. Ənzəl mahalına çatanda qardaşıoğlu Əhməd bəyə əmr verdi ki, özü ilə 17 atlı götürüb, Urmiyaya getsin. Zindanın qapısını qırıb, Əlirza xanı azad etsin. Onlar da günün günorta çığı zindanın qapısını qırıb, Əlirza xanı Ənzələ gətirdilər. Əsgər xanın tərəfdarları Quşçuya köcdülər.

Əsgər xan Quşçuda böyük bir qala tikdirmişdi. Hələ də o qalanın qalıqları durur.

1795-ci ildə Ağaməhəmməd xan Qarabağa, ordan da Gürcüstana yürüş etdi. Məhəmmədqulu xan və Əsgər xan da bu yürüşdə iştirak etdilər. Gəncə ətrafına çatanda Urmiya şikayetçiləri gəlib, yetişdilər. Onlarla pişnamaz Molla Məhəmmədhüseyn də vardı. O, Tiflis şəhərinin alınmasında iştirak etmişdi. Ağaməhəmməd xan fəthdən sonra avşar şikayetçiləri yanına çağırıldı. Üzünü Molla Məhəmmədhüseyn Urməviyə tutub dedi:

-Ağalar, bu fəth sizin dualarınızın sayesində baş tutubdur. İstəyiniz nəmənədir? Onlar Məhəmmədqulu xanın zülmkarlığından söhbat açıdilar. Ağaməhəmməd xan hirslenib, fərman verdi:

-Məhəmmədqulu xanın iki gözünə də mil çəkin! Pişnamaz və ağsaqqallar cəzanın ağırlığını görüb, şahdan onun bağışlanması istədilər. Daha yüngül cəza ilə əvəz etməsini xahiş etdilər. Onun hakimlikdən azad olunmasına çalışdilar. Şah kimi hakim istəyirsiniz, sualına, Əsgər xan kimi məsləhət bilər onu,-deyə cavab verdilər.

Məhəmmədqulu xan Tiflisdə baş verən hadisəni öyrənib, Əsgər xana yaxınlaşmağa başladı. Sonra Saraydakı tanışlarına peşkəş göndərib, şahın könlünü almağa girişdi. Əsgər xan bir şərtlə ona yaxınlaşdı ki, daha millətə zülm etməsin. Məhəmmədqulu xan and içib, söz verdi. Yenidən vali seçildi. Urmiyaya dönerkən 3 gün Quşçu qəsəbəsində Əsgər xanla Rəhim xan Qasımlıya qonaq oldu. Urmiyaya dönenən sonra ədl-ədalətlə idarəciliyə başladı. Əsgər xanın evlərinin yenidən qurulmasına əmr verdi. Qabil memarlar vasitəsilə evlər bərpa olundu. Bu evlər hələdə «Əsgər xan darvazası» məhəlləsində bərqərardır<sup>1</sup>.

Məhəmmədqulu xan kiçik bacısını Əsgər xanın oğluna verdi.

1797-ci ildə Ağaməhəmməd şah Qacar Qarabağa ikinci yürüş etdi. Urmiyaya çapar göndərib, Məhəmmədqulu xana əmr etdi ki, Avşar qoşununu Mahmud xan Mömin xan oğlu Qasımlının başçılığı ilə Qarabağa göndərsin. Əsgər xan Əbdülməlikiyə tapşırıldı ki, Xoy dünbüli qoşununu kəm-kəsirsiz hazırlayıb, görüş yerinə gətirsin. Dünbililər Əsgər xanla dost olduğundan bir yerə yığışıb, savaşa getmədilər. Əsgər xan çarəsiz qalıb, Salmasa getdi. Şahın əmri尼 yerinə yetirmədiyindən qorxuya düşdü. Bir dərvişin məsləhətini dinləyib, kiçik bir dəstə ilə Qarabağa yollandı. Qarabağa çatanda Ağaməhəmməd şah artıq Şuşanı alıb, əyləşmişdi. O, Mahmud xan Qasımlının çadırına gəldi. Sadıq xan Şəqaqi onun gəldiyini eşidib, həmin çadırı təşrif gətirdi. Sadıq xan onu şahın yanına dəvət etdi. Əsgər xan görüşü sabaha saxladı. O gecəsi Ağaməhəmməd şah Şuşada öldürüldü.

Əsgər xan şahın ölümündən sonra dəstəsi ilə Naxçıvan yolu ilə Urmiyaya qayıtdı. Yolda bir məruzə hazırlayıb, Məhəmmədəli bəy Bəgişli ilə Məhəmmədqulu xana göndərdi.

Əsgər xan Ağaməhəmməd şahın ölümündən sonra üsyançı xanlara, Məhəmmədqulu xan Avşara, Cəfərqulu xan Dünbiliyə, Sadıq xan Şəqaqiyə meyl etdi. Sadıq xan Şəqaqi ilə birləşib, Təbrizdən Marağaya gəldi. Əhməd xan Müqəddəmin və Mahmud xan Qasımlı-Avşarın onlara qoşulacağıni zənn edirdi. Gözlədiklərinin əksinə onlar üsyançılar qoşulmadılar. Əsgər xan və Sadıq xan Marağanı mühasirəyə aldılar. Marağa 12 gün mühasirədə qaldı. Fətəli şah orduzu Nikpey adlı yerə çatanda Cəfərqulu xan Dünbili Əsgər xanla Sadıq xanı öldürmək

<sup>1</sup> Mirzə Rəşid Ədibüşşüara, Tarixi Əfşar, Təbriz, "Şəfəq", 1346 hicri şəmsi, səh.276-280.

fikrinə düşdü. Əsgər xan bu qəsddən duyuq düşdü. Sadiq xanı da xəbərdar etdi. Hər ikisi qaçıb, şahın ordusuna qoşuldular. Sadiq xan Süleyman xan Etizaddövlə Qacarı aracı saldı ki, şah onları bağışlasın. Hər ikisi bağışlandı.

Əsgər xan Fətəli şah Qovanlı-Qacar tərəfindən ordunun bir bölməsinə sərkərdə təyin edildi. Üşyançı Cəfərqulu xan Dünbiliyə qarşı vuruşdu. Məhəmmədqulu xanla danışıqlar apardı.

Hüseynqulu xan Qasimlı yenidən fəallaşmışdı. Marağa yolу ilə Tehrana getmək fikrinə düşdü. Marağa şəhərində Əhməd xan Müqəddəm də onu isti-iliq qarşılıdı. Fətəli şah Qovanlı-Qacar (1797-1834) xanların üşyan xəbərini eşidib, Azərbaycana yola düşdü. Hüseynqulu xan yolda şah ordusuna qoşuldu. Fətəli şah onu hörmətlə qarşılıdı. Qızıl əsbablı, yəhər-yüyənlİ at; qızıl qılıx xəncər bağışladı. Marağa hakimi Əhməd xan Müqəddəmə fərمان verib, Sami soylu qulamların yüzbaşısı Məhəmmədəli xan Ərəb-Bəstamini də ona qoşub, Urmiyaya göndərdi ki, Məhəmmədqulu xanı oradan dəf etsin. Tapşırıq alan Əhməd xan Müqəddəm, Məhəmmədəli xan Ərəb və Hüseynqulu xan Qasimlı-Avşar Urmiyaya yollandılar. Fətəli şah da ordu ilə onların arşınca tərpəndi.

Hüseynqulu xan Marağaya çatıb, qoşun toplamağa başladı. Ordan da Sovucbulağa getdi. Budaq xandan məsləhətlər aldı. İsmayıł bəy Xələci Balbas əşirətinin yanına göndərib, yardım üçün Sulduz çayının yaxasına dəvət etdi.

Kurd əşirətinin rəisləri Mömənd ağa, İbrahim sultan Məməş, Balık, Piran və Mənqur tayfalarından topladıqları qoşunla Sulduz çayının kənarında Hüseynqulu xana qoşuldular. Ordan Urmiyaya tərəf yollandılar.

Məhəmmədqulu xan Hüseynqulu xanın Urmiyaya yürüşünü eşidib, 6 min nəfərlik qoşunla qarşısına çıxdı. Onlar Qaşqagədikdə qarşılışdırılar. Əsgər xan onları barışdırmağa tələsirdi. Qorxurdu ki, savaş başlayar, iş işdən keçər. Quşcu gədiyinə çatıb, onlara xəber yolladı. Məktub şahın möhürü ilə möhrlənmişdi. Məhəmmədqulu xan məktubu alıb tanış oldu. Oxudu ki, şahın əmri ilə Əsgər xan hər işə məmurdur, Hüseynqulu xan söhbət aparmaqdən azaddır.

Məhəmmədqulu xan savaşa girməyib, geri çekildi. Əsgər xan Urmiyaya çatıb, Məhəmmədqulu xanı ora dəvət etdi. Hüseynqulu xan 6 gün Dolmalar məntəqəsində qalandan sonra, şəhərə gəldi. Əmilik hörmətini saxlayıb, divanxanaya getmədi. Rəhim xan Qasimlinin Bazarbaşı məhəlləsindəki evində oturaq etdi.

1798-ci ildə Fətəli şah fermanla Hüseynqulu xanı Məhəmmədqulu xanın əvəzinə Urmiyaya hakim təyin etdi. Tərgəvərin hakimi İbrahim xan 30 yük atı ilə Urmiyaya gəlib, Məhəmmədqulu xanın ev əşyalarını Kürdüstan köçürmək istədi. Fətəli şahın yüzbaşısı Məhəmmədəli xan Ərəb ona imkan vermədi. Ona Məhəmmədqulu xanı tutmaq əmr olunmuşdu. Əsgər xan yenə araya girib, məsləhət verdi ki, hələlik Məhəmmədqulu xan onun evində otursun, şahdan nə əmr gəlsə, yerinə yetirsinlər. Divanxana boşaldı. Hüseynqulu xan ora köcdü.

Əsgər xan Urmiyada Avşar tayfasından 8 min tūmən pul toplayıb, Fətəli şaha yolladı. Şahın ona rəğbəti artdı.

Əsgər xan Rus-İran savaşlarından əvvəl Qacar ordusunda, Avşar hissəsinin komandanı idi.

Fətəli şah Əsgər xanı vəzifəsindən alıb, əvəzinə Mahmud xan Mömün xan oğlu Qasımlı-Avşarı təyin etdi. O, dəfələrlə işdən alınsa da hər dəfə də ləyaqətinə görə yenidən vəzifəsinə qayıtmışdı. Hüseynqulu xan onun işdən çıxarılmasına çox rahatsız olmuşdu. Əsgər xan onun dayağı idi. Urmiya əhli adından şaha müraciət edib, onu doğma şəhərinə dəvət etdi.

Fətəli şah Əsgər xana ənam-ərməğan, böyük oğlu Fərəculla sultana xan ünvanı verib, Urmiyaya yol saldı. Onun əhli-əyalı Qəzvində girov saxlanılırdı. Onları azad edib, Əsgər xana qoşdu. Əsgər xan Təbrizə yetişib, Abbas mirzənin ziyarətinə getdi. Abbas mirzə İran-rus savaşları başlandığından, Əsgər xanı Avşar qoşununun komandanı təyin etdi. Əsgər xan icazə alıb, bir neçə günlüyü Urmiyaya yola düşdü. Hüseynqulu xan Urmiya əhalisini Səidli kəndinə qədər Əsgər xanın öünüə yolladı. Onun pişvazına çıxb, dəbdəbə ilə Urmiyaya gətirdilər.

Əsgər xan İrəvan, Pənbək savaşlarında iştirak etmişdi. Savaşlardan sonra Urmiyaya qayıtmışdı.

Sisyanov Bakıya hücum edəndə oranın hakimi Fətəli şaha yardım üçün müraciət etdi. Fətəli şah Urmiya hakimi Hüseynqulu xana əmr verdi ki, Avşar qoşunu ilə Bakı camaatına yardım etsin. Hüseynqulu xan qoşun toplayıb, Əsgər xanı sərkərdə təyin etdi. Əsgər xan qardaşı Əbdüssəməd xanı da yardımçı götürüb, Bakıya yollandı. Sisyanov İran ordusunun işə qarışdığını görüb, sülh bağladı. Çox keçmədən Sisyanov Bakıda öldürüldü. Əsgər xan onun başını Məhəmmədhəsən bəy Mahmudlu vasitəsilə Ərdəbiilə, Abbas mirzəyə göndərdi.

Əsgər xan Hüseynqulu xanla birlikdə Tiflis səfərinə qatılmışdı. Bu qoşunun hərbi taktikası və strategiyası Əsgər xan və qardaşı Əbdüssəməd xan tərəfindən olurdu. Onlar qoşunu yoxlayıb, sahman

yaratdılar. Avşar qoşunu irəli hücum edib, rus qoşunlarını darmadağın etdilər. Rus toplarını ələ keçirib, öncə Gəncəyə, Gəncədən İrəvana, ordan da İrana apardılar.

Əsgər xan ruslara satılan İrəvan hakimi Məhəmməd xan Ziyadlı-Qacara öyünd-nəsihət verib, dövlət tərəfdən qarantiya alıb, geri qaytarmaq istədi. Məhəmməd xan ona inanıb, sovqat-sovrumla Abbasabada, Abbas mirzənin yanına getdi. Hüseynqulu xan qardaşı Həsən xan Sarı Aslanla bərabər Məhəmməd xanı tutub, əhli-ayalı ilə birlikdə Tehrana apardılar. Əsgər xan bu hadisəni görüb, məyus oldu. Çalışdı ki, həmişə saray işlərindən kənarda qalsın. Yam çəmənliyində Abbas mirzədən icazə alıb, Urmiyaya getdi.

Əsgər xan qoşununu İmamqulu xan Hüseynqulu xan oğluna təhvıl verib, guşənişin oldu. Üç nəfər onu tez-tez yoxlayırdı. Bunlar Baba bəy Ərəbli, Məhəmmədəli bəy Bəgişli və Məhəmmədhəsən bəy Mahmudlu idilər.

Əsgər xan Fransaya elçi getmişdi. Dörd ay Parisdə yaşamışdı. «Finkensteyn» sülh müqaviləsini imzalandıqdan sonra Napoleonun yanına yollanmışdı.

Əsgər xan Azərbaycanın ilk framasonçusudur. Doktor Nəvai bu məlumatın ardañca Əsgər xanın framosonçu təşkilata necə qovuşduğunu böyük alım və tarixçi Torinin (Thoru) gündəlik yaddaşları əsasında belə şərh edir: «O, masonuluq təriqətinin nuruha qərq olub, qaranlıq bir aləmdən işıqlığa qədəm qoyduğu zaman dərhal tiyəsi abdar Dəməşq poladından olan cəvahirə tutulmuş qılıncını kəmərindən çıxarıb, Loj ustadının stolunun üzərinə qoyaraq bu sözləri söylədi: - Qardaşlar, sərvərlər və dostlar! Dostluq və yoldaşlıq, vəzifə borcunu başa düşmək və əmanət, əxlaq fəziləti və yenilikçilik xüsusiyəti, səltənət məqamına vəfadارlıq - bunların hamısı mənim beynimdə özünə yer tutmuş və and içdiyim vəzifələrdir. Lakin icazə istəyirəm ki, iyirmi yeddi il mühəribədə mənim vətənimin yolunda xidmət edən bu qılıncı girov kimi dostlar və qardaşlarımı təqdim edim və əgər bir gün lazım gəlsə, bu müqəddəs yolda fəxr ilə xidmətə qayıdır, vətən və əlahəzərət şahın xatırınə vuruşduğum bu qılıncı döyüşa hazır olum.

Hədsiz dərəcədə bu cəmiyyətin təsiri altına düşmüş bu səfir Fransada olduğu bütün müddət ərzində framasonuluğa böyük maraq göstərdi və yaxınları olan ustad və böyüklerlə məşvərət etdikdən sonra İsfahanda onun bir lojasını təşkil etmək qərarına gəldi. Bu, bir nəfər

## **Avşarlar**

görkəmli iranlı vasitəsi ilə framasonçuluq ayının qəbul edilməsi haqqında birinci əsərdir ki, tarixdə səbt olunmuşdur.

Əsgər xan İrana qayıtdıqdan sonra onun masonçuluq fəaliyyəti ingilis casuslarının faydalanan-faydalananmadıqları haqqında əlimizdə dəqiq məlumat yoxdur. O, Fətəli şahın qəzəb və etinasızlığına düçər oldu (Əlbəttə, framasonçu olduğuna görə yox), İrana çağrıldı və öz doğulduğu Ərumiyə getdi».

Əsgər xan Urmiya şəhərində vəfat etmişdi.

Əsgər xanın Fərəculla xan adlı oğlu vardı.

### **Əbdüssəməd xan Əbdülməlik-i-Avşar**

Əbdüssəməd xan Mırzə Məhəmmədcəfər bəy oğlu Urmiya şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu.

Əbdüssəməd xan sərtib rütbəsində Qacar ordusunda xidmət etmişdi.

Mehdiqulu xan Dəvəli-Qacar Abbas mirzənin əmri ilə İrəvan köçərilərini bir yerə toplayan zaman ruslara üzbeüz gəlir. Savaş baş verir. Mehdiqulu xan məharətlə Üçkilisə tərəf çəkilir. İran qoşunun özəyi burda yerləşmişdi. Abbas mirzə Əhməd xan Müqəddəmi Üçkilisənin ətrafindakı səngərlərdə yerləşdirib, özü Mehdiqulu xana yardım üçün hərəkət edir. Sisyanovun üzərinə hücuma keçirlər. Böyük bir savaş baş verir. Bu zaman Avşar qoşunu Abbas mirzənin köməyinə gəlir. Qoşuna Əbdüssəməd xan Əbdülməlik və Məhəmmədhəsən bəy Mahmudlu başçılıq edirdi. Avşar qoşunu o qədər şəhamət, şücaət göstərir ki, rusları geri oturdurlar.

Əbdüssəməd xan Hüseynqulu xanla birlikdə Tiflis səfərinə qatılmışdı. Bu qoşunun hərbi taktikası və strategiyası Əsgər xan və qardaşı Əbdüssəməd xan tərəfindən olurdu. Onlar qoşunu yoxlayıb sahman yaratdırılar. Avşar qoşunu irəli hücum edib rus qoşunlarını darmadağın etdilər. Rus toplarını ələ keçirib, öncə Gəncəyə, Gəncədən İrəvana, ordan da İrana apardılar.

### **Mırzə Hüseyin bəy Əbdülməlik-i-Avşar**

Hüseyin bəy Mırzə Məhəmmədcəfər bəy oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mırzə ünvani daşıyırdı.

Mırzə Hüseyin bəy mustofi vəzifəsində çalışmışdı.

### **Mirzə Sultanhüseyin Əbdülməlikı**

Mirzə Sultanhüseyin İmamqulu xan Qasımlının divanxanasında mustofi (maliyyə müfəttişi) işəmişdi.

#### **4.11.Usalı oymağı**

Avşar elinin qollarından biri. Bəzi tarixi ədəbiyatda usanlı, osallı, asılı, həvsallı kimi də yazılır. Bir qismi İsfahan yörəsində, bir qismi isə Urmiya ətrafında, bir qismi isə Zəncan cıvarında yerləşmişdi.

Usanlı oymağının Tehran ətrafındaki Eyvanikeyf dərəsinin əkinçəkləri vardi.

Tədqiqatçı Adnan Menderes Kaya yazır: «Usalı Avşarı: Bu obanın adı qaynaqlarda Usallu və Usanlu şəklində də keçir. İran Avşarlarındandır. Safəvi hökmdarı Şah Abbas (1587- 1628) zamanında İsfahanda yaşayırdılar. Daha sonra Kürdistanda olan Kavərud gəldilər. Kavərud hakimi İmamqulu Sultan bu oymaqdan idi. Usalıların İranda olan diger Avşar oymaqları kimi çoxsaylı və təsirli olmadığı bilinir. XIX yüzilin ortalarında İranda olan Lady Shellin İrandakı el və oymaqları ilə bağlı hazırladığı cədvəldə Usalılar, Mazındıranda 50 ev, Tehran bölgəsindəki Xar və Dəməvəndde isə 1.000 çadır və evdən ibarət idi. Azerbaycanın Quba rayonunda da Usalılar var. Usanlı Avşarının bəzi gruppala da Osmanlı torpaqlarında da rast gəlirik. XVI yüzildə Maraş türkmenləri arasında olan camaatın bir qismi isə Alanyada yerləşmişdir. Bu durum onların əsasən Anadoludan İrana geden oymaqlardan olduğunu, bir qisminin isə köç etməyərək yerinde qaldığını göstərir».

Usalı oymağının başçılarından biri İmamqulu sultan idi. I Şah Abbasa xidmət etmişdi. Kürdüstandakı Kavərud mahalının hakimi olmuşdu.

Usanlı oymağının əmirlərindən biri də Zayir xandır. Zayir xan Əli xandan sonra Zəncanın hakimi olmuşdu.

Bu oymağın adlı əmirlərindən biri də Abdulla xandır. Abdulla xan Usanlı 1797-ci ildə Xəmsə əyalətinin valisi olmuşdu. Fətəli şah Qovanlı-Qacara xidmət etmişdi.

Usanlı oymağının tanınmış əmirlərindən biri də Qulamhüseyin xandır. Qulamhüseyin xan Zəncanın iri feodallarından idi. Tayfalar arası savaşda Həsən xan Cahansahlını öldürmüştü.

#### **4.12. Qırxlı oymağı**

Səfəvilər dönməmində avşarların mühüm hissəsi Azərbaycandan, o cümlədən Qarabağdan köçürülüüb, İranın müxtəlis əyalətlərində sakın edilmişdir. I Şah İsmayııl Qırxlı oymağını Xorasanın Əbivərd və Mərv vilayətlərinə köçürmüdü. Qırxlıların çox hissəsi Əbivərdin ətrafındakı Kubəqanda, Miyab Sərçəşməsində yerləşmişdilər.

Qırxlı oymağının bir hissəsi isə Urmiya ətrafında məskunlaşmışdı. XVII yüzildə Kəlbəli xan Qasımlı Qırxlı oymağını Rövzə çayının sahilində yerləşdirmişdi. Rövzə mahalı şimaldan Sumay, şərqdən Nazlı, cənubdan Tərgəvər, qərbdən Urmiya ilə sınırlanır. Sənədlərdən görünür ki, Rövzə mahalına 25 böyük və kiçik kənd bağlı idi. Əhali əsasən heyvandarlıqla və ekinçiliklə məşğul idi. Mahal bəyləri Lar adlı böyük bir kənddə yaşayırıdlar.

I Şah Abbasın hakimiyyəti dönməmində Əbivərd bölgəsinin hakimi Mahmud xan Qırxlı idi.

I Şah Abbas Əmir xan Qırxlını İraq döyüşülərinə başçı göndərmişdi.

XVII yüzulin sonu- XVIII yüzulin önlərində Səfəvi İranı qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərqi hissəsi əfqan işgali altına düşmüdü. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd ərazilər Türkiyə tərəfindən işgal olunmuşdu. Rusiya da Qafqazda böyük fəallıq göstərməyə başlayırdı. 1723-cü ildə I Pyotr Bakı üzərinə yürüş etmiş və Xəzərboyu əraziləri zəbt etmişdi. Faktiki olaraq, Mazandaran vilayətindən başqa heç bir yer müstəqil deyildi. Burada isə hələ Səfəvilərin hakimiyyətinin sonlarından bəri möhkəmlənmiş Fətəli xan Qovanlı-Qacar hökmranlıq edirdi. O, Səfəvi şahı Sultan Hüseynin əfqanlarının əlindən qurtulmuş oğlu Təhmasib mirzəni öz sarayında saxlamışdı. Az sonra Təhmasib mirzə özünü şah elan edir.

Ölkədə qərarlaşmış vəziyyət həm kəndlilər, həm şəhərlilər, həm el əhalisi, həm də zadəganlar arasında haqlı narazılıq doğururdu. Bu narazılılıq get-gedə artırdı. Bircə işgalçılara qarşı mübarizədə rəhbərliyi öz üzərinə götürə biləcək lider çatışmırıldı. Nəhayət, belə bir lider də tapıldı. Bu, o zaman çox da tanınmayan Nadirqulu xan idi. Nadirqulu xan avşarların qırxlı boyundan idi. Qeyd etmişdik ki, onun əcdadları hələ şah İsmayııl zamanında Azərbaycandan Xorasana köçürülmüşdülər.

### **Nadirqulu ağa Qırxlı-Avşar**

Əbivərd ətrafında Qırxlı oymağında Nadirqulu adlı bir kişi vardi. Heyvandarlıqla məşğul idi.

Nadirqulunun İmamqulu adlı oğlu vardi.

### **İmamqulu ağa Qırxlı-Avşar**

İmamqulu Əbivərd ətrafında Qırxlı oymağında dünyaya boy göstərmışdı. Kürk tikməklə məşğul idi.

İmamqulunun ağanın Nadirqulu bəy, Bəktaş bəy adlı oğulları vardi.

### **Nadir şah Qırxlı-Avşar**

Nadirqulu 22 oktyabr 1688-ci ildə Əbivərd ətrafında Qırxlı oymağında, Dərəgəz vilayətinin Dəstigird kəndində anadan olmuşdu. Hələ on səkkiz yaşı tamam olmamış bu gənc anası ilə birlikdə Xatəzm özbəklərinin yürüşlərindən birində əsir götürülür və qul edilir. Çox keçmədən əsirlikdən qaçıb, Xorasana qayıdan Nadirqulu Əbivərd hökmədarı Baba Əli bəy Kosəhmədlinin yanında qulluğa götürülür. O, başına kiçik bir dəstə toplayıb, 1710-cu ildə Xorasan əyalətlərinin bir neçəsini tutduqdan sonra özünü Nadirqulu bəy adlandırmağa başlayır. Nadirqulu bəyin hünərvər Xorasan yürüşlərinin qarşısı qüdrətli feodal Məlik Mahmud tərəfindən dayandırılır. Nadirqulu kömək üçün şah Təhmasibə müraciət edir.

1726-ci ildə II Şah Təhmasib Səfəvi və Fətəli xan Qovanlı-Qacar Məlik Mahmudu devirib, burada İran şahının hakimiyyətini bərpa etməkdən ötrü böyük qoşunla Xorasana gəlir və Nadirqulu bəy onlarla birləşir.

II Şah Təhmasib Nadirqulu bəyi Xorasanda öz canişini təyin edir. Bundan sonra Nadirqulu özünə Təhmasibqulu xan adını götürür. O, Təhmasibə ilk növbədə təsir qüvvəsi get-gedə böyük sürətlə artıran Fətəli xan Qacarı neytrallaşdırmaqdan ötrü lazımdır. Ancaq şah (heç Nadirin özü də ondan geri qalmırırdı) bununla da kifayətlənmir. Məlik Mahmud idarəciliyinin mərkəzi Məşhəd alınan zaman II Şah Təhmasibin əmri ilə Fətəli xan öldürülür. Çünkü Nadir onu Fətəli xanla Məlik Mahmud arasında gizli sövdələşmə olduğuna inandırmışdı. Bundan sonra Nadirqulu xan şahın silahlı qüvvələrinin baş komandanı təyin olunur. Bir qədər keçmiş Nadirqulu xan Məlik Mahmudun qoşunlarını əzərək, onun özünü qətlə yetirir. Bundan sonra Nadirqulu xanın saraydakı mövqeyi güclü şəkildə möhkəmlənir.

Hadisələrin sonrakı inkişafı göstərir ki, artıq 1727-ci ildən Nadirqulu xan II Şah Təhmasiblə də əlaqələri tam qırır və bütün Xorasanda özünün hökmranlığı uğrunda mübarizəyə başlayır. Nadirqulu xan nəzarətdən çıxmış kurd və türkmən qəbilələri və şah qoşunları üzərində bir neçə qələbə qazanır. Şah özünün məğlubiyyətini etiraf edir və barışq üçün yollar qazanır. Bu arada Nadirqulu xan bir sıra qətiyyətli yürüşlər vasitəsilə bütün şimal-şərqi İranı birləşdirir. İrandakı əfqan şahı Əşrəf də artıq onun qalibiyyətlili yürüşlərindən narahatlıq keçirməyə başlayır. Əşrəf öz qoşunlarını Xorasana, Nadirqulu xanın üzərinə yeridir. 1729-cu ilin 3 sentyabrında Miman-dost çayı sahilindəki döyüsdə Əşrəfin qoşunları darmadağın edilir. Bu parlaq qələbəsi ilə də Nadirqulu xanın ölkənin yadellilərdən təmizlənməsi uğrunda mübarizəsinin başlanğıcını qoyur. Əşrəfin qoşunları Tehrana doğru geri çəkilərək, oradan da İsfahana yönəllirlər. Nadirqulu xanın əfqanlırla haqq-hesab çəkəndən sonra Azərbaycan üzərinə yeriyəcəyini anladığı üçün Türkiyə sultani, Əşrəfin köməyinə böyük bir ordu göndərir.

Nadirqulu xanla Əşrəf arasında həllədici döyüş 1729-cu ilin 13 noyabrında İsfahan yaxınlığında baş verir. Bu dəfə Nadirqulu xan birləşmiş əfqan-türk qoşunları üzərində parlaq qələbə qazanır. Onların gözü elə qorxur ki, həmin gün bir daha döyüşə girməyib İsfahandan çəkilirlər. Nadirqulu xan təntənəli şəkildə şəhərə girir və öz əlləri ilə İran tacını şah Təhmasibin başına qoyur. Üstündən bir qədər keçəndən sonra Nadirqulu xan öz qoşunlarını əfqanları təqib etməkdən ötrü Fars vilayətinə göndərir. Qaçqaçda Əşrəf öldürülür və bu da döyüşün taleyini həll edir.

Ölkənin şərqi tamamilə təmizlənmişdir. İndi qarşıda yalnız Azərbaycanı və onun yaxınlığındakı torpaqları osmanlı türklərindən azad etmək qalır. 1731-ci ildəki hərbi əməliyyatlar nəticəsində Nadirqulu xan osmanlıları əzərək, Azərbaycanı, Həmədanı və Kirmanşabı azad edir. Osmanlılar yalnız Arazdan şimalda qalmaqdadırlar. II Şah Təhmasib özünün zəifləmiş nüfzunu bərpa etməkdən ötrü həmin əyalətləri şəxsən azad etmək qərarına gəlir. Ancaq məglub olaraq, 1731-ci ildə ölkə üçün biabır bir sülh müqaviləsi bağlayır. Həmin müqaviləyə əsasən, Araz çayının şimlindəki bütün ərazilər, eləcədə Kirmanşahın bir sıra əyalətləri osmanlılara verilirdi. Nadirqulu xan müqaviləni tanımaqdən imtina edir və qədim türk ənənələrinə görə, xan və əyanların qurultayını çağırır. Qurultay Şah Təhmasibi taxtından salaraq, onun III Şah Abbas adlandırılın səkkiz

aylıq oğlunu şah elan edir. Faktiki olaraq, bütün hakimiyyət Nadirqulu xanın əlində cəmlənir. Bundan sonra Nadirqulu iki il ərzində bir-birinin ardınca qazandığı parlaq qələbələrlə bütün Azərbaycanı və Şərqi Gürcüstanı osmanlılardan təmizləyir.

Abbasqulu ağa Bakıxanovun yazdığını görə, Nadirqulu xanın sərkərdəlik istedadı Gəncənin mühəsirəsi zamanı özünü daha parlaq bir tərzdə göstərmişdi. O zaman Gəncədə osmanlı qarnizonu otururdu. Mühəsirə tamam daralsa da, qarnizon Abdulla paşadan kömək gələcəyi ümidi ilə təslim olmurdu. Abdulla paşa Qarsda idi və özünün vədləri ilə mühəsirədəkilərə ruh verirdi. Nadirqulu xan qoşunların bir hissəsini Gəncə qapısında qoyaraq, 15 minlik döyüşü götürüb, Dağıstan yolunu bağlayır və Qars üzərinə hücuma keçir. Abdulla paşa öz sərkərdəlik məharəti ilə ad çıxarmış Nadirqulu xanla döyüşə girməkdən boyun qaçıır və qalaya girib, uzunmüddətli mühəsirəyə hazırlaşır. Hadisələri sürətləndirmək məqsədilə Nadirqulu xan belə bir fənd işlədir: gecənin birində mühəsirəni götürüb tələsik geri çəkilir. Aldanmış Abdulla paşa 100 minlik qoşunu ilə qaladan çıxaraq, Nadirqulu xanı Şirvana qədər təqib edir. Üçmüədzinin cənub-qərbində qəflətən qoşunu geriyə döndərən Nadirqulu xan osmanlıları ölüm-dirim savaşına girir. Qəfləti döyüş osmanlı qoşununda vahimə yaradır və Nadirqulu xan bu dəfə də tam qələbə qazanır. Bundan sonra Şirvan və Tiflis qalalarındaki türk qarnizonları ona döyüssüz təslim olurlar. 1735-ci ilin sonlarına doğru Qafqaz osmanlı ordularından tamamilə təmizlənir ki, bunu da Nadir şahın böyük qələbəsi hesab etmək olar. Burada yerli əhalinin osmanlı türkləri ilə mübarizədə Nadirqulu xana göstərdiyi yardım da qeyd olunmalıdır.

1735-ci ildə başlanmış Gəncə müqaviləsinə görə, Rusiya hələ I Pyotrun tutduğu Bakı və Dərbənd şəhərlərini bu şərtlə güzəştə getmişdi ki, Nadir Türkiyə ilə mübarizəsini dayandarmayacaq və onunla seperat sülhünə girməyəcəkdi. Lakin Nadirqulu xan bu şərtləri pozur və 1736-ci ildə osmanlı Türkiyəsi ilə sülh sazişi imzalayır. Sazişə görə, Türkiyə 1722-ci ilə qədər Səfəvi İranına məxsus olmuş bütün torpaqları Nadirə qaytarır. Yalnız həmişə sünni Türkiyəyə meyili ilə seçilmiş Dağıstan xalqları itaət göstərmirlər. Nadir öz qoşunlarını Dağıstana yeridir, böyük əziyyətlə Qazi Qumuqa gedir və geri qayıdır. Yeni əldə olunmuş Azərbaycan vilayətlərinin hökmranlığı Nadirin qardaşı İbrahim xana tapşırılır.

Uzun illər ərzində ilk dəfə olaraq Azərbaycanın geniş hüdudları inzibati qaydada bir şəxsin idarəsinə verilir. Artıq Səfəvi İranının

sərhədləri təqribən tamamilə bərpa olunub və qarşıda onun onun dağılmış təsərrüfatını dirçəltmək vəzifəsi durur.

Köhnə Səfəvi sülaləsinin nümayəndələri artıq feodal əyanlara və xalq arasında öz nüfuzlarını tamamilə itirmişdilər və ölkəni dağıntıdan xilas etmək iqtidarında deyildilər. Nadir öz nöqteyi-nəzərindən yeganə olaraq doğru yola əl atmaq, taxt-tacın həqiqi sahibi olmaq istəyir. Bundan ötrü o yenidən qədim türk qaydasına görə, Muğan düzündə qurultay, bu dəfə böyük qurultay çağırır. Bu qurultaya hərbi, mülki və dini əyanlara, şəhər və kənd başçılarını yiğir. Buraya 100 minə yaxın adam toplanır. Bunlardan ötrü məscid və bazarlar da daxil olmaqla ağaç və qamışdan 12 min müvəqqəti tikili salınır. Novruz bayramı günü, 1736-ci ilin 21 martında Nadirqulu xan qurultaya iştirakçılar arasından yeni şah seçmək təklifi verir. Sözlərini bununla əsaslandırıb ki, III Şah Abbas hələ ki uşaqdır, Nadir özü isə işləməkdən yorulub və hakimiyyətdən imtina edir.

Azərbaycanın hərbi elitarı qızılbaşlar öz yüksəlişləri üçün Səfəvilərə minnətdar idilər və buna görə də hakimiyyət sülaləsinin dəyişməsinin əleyhinə idilər. Ancaq öz etirazını açıq şəkildə yalnız Qarabağ və Gəncə bəylərbəyisi Uğurlu xan Ziyadoğlu-Qacar bildirir ki, o da sonralar bunun müqabilində öz malikanələrinin böyük bir qismini itirmiş olur. Onun hakimiyyətində bircə Gəncə saxlanır və rütbəsi də Gəncə bəylərbəyi adlandırılır, qacarların çox hissəsi isə Xorasana sürgün edilir. Şah elan olunması məsəlesi ortaya çıxanda, Nadir özünü zahirən elə göstərir ki, guya yorulub, doğrudan da şahlığı istəmir, qurultay az qala yalvarıb onun razılığını alır və tacqoyma mərasimi keçirilir. Hətta bu münasibətlə qurultay iştirakçılarına erməni və gürcü millətindən olan qul və kənizlər bağışlanılır.

Hakimiyyətin həqiqi sahibi olandan sonra da Nadir şah öz mövqeyini mühəribərlə möhkəmləndirir və onun hərbi dūhası həmişə onun köməyinə çatır. Yer üzündə onun qədər parlaq hərbi qələbələr qazanmış sərkərdələri barmaqla saymaq olar. Nadir şah yürüşlərə çıxmaga həm də ölkənin iqtisadiyyatını dirçəltmək, hakimiyyətdəki sülalə dəyişikliyindən narazı qalan qızılbaş əyanlarını varlandırmaqla onları öz tərəfinə çəkmək məqsədi güdürdü. 1737-ci ildə Nadir şah üsyana qalxmış əfqanlıara qarşı çıxış edir və həm Herat, həm də Qəndəhari tutur. Sonra o, qaçqın əfqanlıara sığınacaq verən Hindistana hücum çəkir. Nadirin qoşunları müqavimət görmədən Karnala (Dehlinin şimal-qərbində) qədər gəlib çıxır və 1739-cu ilin 24 fevralında Böyük Monqol sülaləsindən Məhəmməd şahın ordusunu

darmadağın edərək, martın 20-də Dehlini tutur. Böyük Monqol dövləti üzərinə pulla altı milyon rupilik xərac qoyulur. Alınmış hərbi qənimət 700 milyon rupii dəyərində hesablanır. Bunun böyük bir hissəsi Kəlata aparılır və Nadir qəniməti olənəcən burada saxlayır. Əvvələr qayda belə idi ki, qiymətli daşlar qızılbaşlar arasında bölüşdürüldü, Nadir bu dəfə həmin qaydanı pozur və daş-qası özünə götürür. Bu da döyüşülər arasında narazılıq doğurur. Ödəncin həmin qismində dünyanın ən iri briliyantı sayılan «kuhi-nur» («nur dağı») adlanan daş davardı. Başqa məşhur qiymətli daş da az deyildi.

Hindistanı tutduqdan sonra Nadir Sindi özünə əgabe edir və Orta Asiyaya yürüş edir. Güclü müqavimətə baxmayaraq, Nadir şah 1740-ci ildə Buxara və Xivə xanlıqlarını öz dövlətinin tərkibinə qata bilir.

Tutduğu ölkələrdə səlahli qarnizonlar saxlayan Nadir 1741-ci ildə Dağıstan üzərinə yeriyyir. Məsələ burasında idi ki, Nadir Hindistanda ikən dağlılar tabeçilikdən çıxmışdır. Üstəlik onların dəstələri tez-tez Dərbənd və Şamaxı, Kaxetiya və Car-Balakən vilayətləri üzərinə hücuma keçirdilər. 1738-cü ildə Manik kəndi yaxınlığındakı döyüşdə Nadir şahın qardaşı İbrahim xanın qoşunları dağlıların birləşmiş orduları tərəfindən məglubiyyətə uğradılmış, İbrahim xan və Gəncə bəylərbəyi Uğurlu xan Qacar öldürülmüşdü.

Nadir şah özü də Dağıstanda inadlı müqavimətlə qarşılaşır. Lakin hər halda 1743-cü ilin əvvəllerində bir neçə qələbə qazanır. Görünür, Nadir Dağıstanda üzləşdiyi çətinliklərdən sonra özünü sindirməməq üçün üzərndə öz adı həkk olunmuş pul da buraxdırır. Lakin hər halda o, Dağıstandan geri çəkilməli olur.

Dağıstanda zəifləmiş nüfuzunu bərpa etmək məqsədi ilə Nadir şah vaxt itirmədən Türkiyə ilə mühəribəyə girir. Burada döyüşlər Ərəb İraqını əla keçirmək üçün aparılır. Lakin bu dəfə də döyüşlər gah bu, gah da o biri tərəfin üstünlüyü ilə keçir və qələbə qazanılmır. Bir səbəb də bu idi ki, Nadir öz əleyhinə qalxmış üsyانları yatırmaqdən ötrü qoşununun bir hissəsini İranə və onun ətrafindakı ölkələrə göndərmişdi. 1746-ci ildə Nadirin Türkiyə ilə bağladığı sülh müqaviləsinə görə, köhnə sərhədlər saxlanılırdı. Elə bu illərdə Nadir şah Bəhreyn, Oman və Maskat üzərinə yürüşlər də keçirir. Ölkənin paytaxtını talan edilmiş İsfahan'dan Məşhədə köçürür və şəhərin yaxınlığındakı dağın başında özünə Kəlat adlı bir qala da qurdurur. Nadir şah xəzinəsini burada saxlayır. Qalanın tikilməsi ağlagəlməz çətinliklər yaradır. Azərbaycan kəndliləri buraya 10 tonlarla ağırlıqda mərmər təbəqələr gətirirdilər. Eyni zamanda Nadir şah Fars

körfəzində və Xəzər dənizində donanma yaradılması işini başlayır və ordusunu yenidən qurmaq fikrinə düşür. Hər iki məqsədə Avropa ölkələrindən mütəxəssislər gətirilir. Onun ordusunda artilleriya və tüfəngçiləri alır muşketlə (dayandoldurumla) silahlanmış piyada döyüşüləri mühüm yer tuturdu. Yeni toplar, mortiralar (qısa lüləli toplar) və nüvələr tökməkdən ötrü Mərvdə möhkəmləndirilmiş mərkəz yaradılmışdı. Artilleriya və top sınaqları, topçu və arilleristlərin hazırlığı burada keçirilirdi. Bütün bunlar Nadir şahın gələcək qələbələri naminə edildi. Onun geniş planları vardı. O, Xəzər dənizi boyundakı bütün torpaqları zəbt etmək, Çini də tutmaqla nəhəng bir dövlət yaratmaq arzusunda idi. Ancaq onun planları həyata keçmədi.

Onun apardığı mərkəzləşdirmə siyasəti feodal əyanlarının maraqlarına toxunurdu. 1741-ci ildə Mazandaran meşələrindən keçərkən, Nadir şaha sui-qəsd olur. Bundan sonra Dağıstandakı uğursuzluqlar və 1743-1747-ci illərin üsyənlər dalğası başlayır. Bütün bunlar Nadir şahı qəzəbləndirir və o, kütłəvi cəza tədbirlərinə başlayır. Təqiblər aparıcı soyların məşhur nümayəndələrindən də yan keçmir. Bunun da nəticəsində sarayda sui-qəsd havası yetişir və 1747-ci ilin iyununda gecə öz çadırında Nadir şah qətlə yetirilir.

Nadir şah Babaəli bəy Kosaəhmədlinin iki qızı, ikincisi Gövhərşad bəyim, Sam xanın qızı, Şahzadə Reziyyə bəyim Mirzə Davud qızı, Sultan Şah Hüseyn Səfəvinin qızı, Şahnış bəyim Mirzə Məhəmmədrəza Hüseyn əl-Maraşının qızı, Ağası xan Bəllucun qızı, Mirzə Məhəmməd Hüseyni əl-Maraşının qızı, Seyid Əbülfəzl Məhəmməd xan Buxarinin qızı, Cuki xanım Mirzə Məhəmmədhüseyn xan Qacar qızı, Xədicə Sultan xanım Həsənəli Dağıstanı qızı və bir neçə başqa arvadla dünya evinə girmişdi. Rzaqulu mirzə, Nəsrulla mirzə, İmamqulu mirzə, Məhəmməd mirzə, Məhəmmədulla mirzə, Çingiz mirzə adlı oğulları və qızları vardı.

### **Rzaqulu mirzə Qırxlı-Avşar**

Rzaqulu mirzə 1719-cu ildə aprel ayının 5-də anadan olmuşdu. Saray təlim-tərbiyəsi, təhsili görmüşdü. Atasının hakimiyyəti dönməndə Xorasanın valisi idi. Nadir şah təcrübəli və sadıq vəkili Təhmasibqulu xan Cəlayırı ona lələ və yardımçı təyin etmişdi.

Rzaqulu mirzə və Təhmasib xan Cəlayir Bəlxı Həsən xan Bayata tapşırıb, özləri Qunduz-Bədəşxan-Zuhhak-Bamiyan və Kabul yolu ilə hərəkət edib 1151-ci il rəcəb ayının 24-də (1738-i ildə) Aşağı Bahara gəlib, Nadirlə birləşilər.

Nadir şah oğlunu çox məhəbbətlə qəbul etdi. Təhmasib xan Cəlayir Elburusla müharibədə Nadirin göstərişlərini həyata keçirməyib Ceyhuna hücum etdiyi üçün ona çox etimad etmədi. O igid komandan hər an qorxurdu ki, Nadir onu öldürsün; Nadir sonralar onu yanına çağırıb hərəkətindən hiddətliyini bildirdi. Təhmasib xanın qəlbdən peşman olduğunu hiss edib onu bağışladı.

Nadir şah Rzaqulu mirzənin qoşununu yoxladı. Bəlkə davasında zəifləyən, ölen atların və dağılan silahların yerini doldurdu. Onu naibüssəltənə və Avşar ordusunun komandanı təyin etdi. Onun ordusunun komandanlığını isə Hüseynqulu xan sərtibə (genarala) tapşırıdı. (s. 333). Zabit və komandanların çıxarılb, işə götürülməsini 1151-ci il şəban ayının əvvəlində ona tapşırıdı. Bir neçə gündən sonra onun və o biri oğlu Mürtəzaqulunun (Nəsrullah mirzənin) başına almaz şahlıq tacı şahzadəlik dövründə cıqqallarını sol tərəfə, şah olduqda isə sağ tərəfə vursunlar. Nadir bu mühüm hadisə ilə əlaqədar qonaqlıq edib, yüksək rütbəli şəxsiyyətlərə, sorğu adamlarına xələt və nişan verdi. Ziyafət qurtarandan sonra Rzaqulu mirzəni yanına çağırıb, ona gizlincə belə bir nəsihət verdi: «Elə ki, İranda şahlığı çatdırın, əvvəl gərək Səbzivarda həbs olunan şah Təhmasibin gözətçilərini inandığın adamlara dəyişəsən. Qalan adamları ona yaxın qoymasan. Bütün şəhər və qəsəbələrlə təyin etdiyimiz hakimlərə mərhəmətli olasan onları dəyişdirməyəsən: Səhranişiplərin (elatların) qayğısına qalasan. Allah eləməsin birdən Türküstən, Osmanlı və Avropadan sizə hücum eləsələr, müharibə eləmək haqqında qocalar, ağsaqqallar, tayfa başçıları ilə məsləhətləş, onlardan öyrən. Əgər məsələlər sülh yolu ilə həll olursa axmaqlıq edib silaha əl atmayasan. Oğruları, qarətçiləri və araqarışdırılanları məhv edərsən. Tacirlərə, əcnəbi tacirlərin karvanlarına mehribanlıq ələ, onları qoru, ədalətli səxavətli və sədaqətli ol ki, sənin şöhrətin hər yerə yayılsın. Artıq xərc etmə. Lakin ölkədə bir hadisə baş verdikdə, onu dəf etmək üçün xəzinədən istifadə etməkdə və əsgərləri həvəsləndirməkdə qətiyyətsizlik göstərmə».

Nadir şah oğlunun rəftarını müəyyənləşdirəndən sonra ona xatırlatdı ki, altı ay, bəlkə də az müddətdə bu tapşırığın təsiri özünü göstərəcəkdir. Rzaqulu mirzəyə tapşırıdı ki, Xarəzm hakimi Elburusa hücum etsin və nəticəsi haqqında atasına ətraflı məlumat versin, bəlkə itaətsizlik göstərən adamlara, başqa yağı və yolkəsənlərə ibret dərsi ola.

Rzaqulu mirzə 1151-ci il şəban ayının 3-də (hicri qəməri) atasından icazə alıb Herat və Əbivərd yolu ilə Məşhədə gəldi ki, öz şəxsi işləri ilə məşğul olsun. Amma çox zaman atasının əksər tapşırıqlarını yerinə yetirmədi. Rzaqulu mirzənin nayibüssəltənəlik dövrünü tanımaq üçün aşağıdakı əsas nöqtələri nəzərə alaq:

Əvvələn, Nadir şah Hindistanda olarkən Rzaqulu mirzə özünü sərbəst hiss edib atasından başqa heç kəslə hesablaşmırıdı. Nadir Rzaqulu mirzəni nayibüssəltənə (canişin) təyin edəndə elə eləmədi ki, qardaşı İbrahim xanı ləzgilər öldürdülər.

İkincisi, Rzaqulu mirzə müəyyən qədər özbaşına və mənsəbpərəst idi. Üçüncüüsü, uzun müddət atasından dəqiq xəbər yox idi.

Rzaqulu mirzə üç ay ondan önce Məşhəddə özü üçün on üç min nəfərlik xüsusi qvardiya hazırladı, onları xüsusi əla zərli güləbətin paltar və qiymətli qılıncclarla bəzəyib, öz sarayında gözətçi qoydu. Özü üçün cah-cəlallı şahlıq dəstgahı düzəltdi. Əlbəttə, hiyləgər və xani saray adamları onun ətrafinə toplanıb, öz mənfur məqsədlərini həyata keçirmək üçün onun təcrübəsizliyindən istifadə edib dedilər ki, çoxdan bəri atandan xəbər olmadığı üçün onun təyin etdiyi hakimlər qiyam qaldıra bilərlər; onları işdən götürüb yerinə inandığı adamları qoymağa təhrik etdilər. Rzaqulu mirzə o xainlərin sözünə inanıb ləyaqətli hakimləri işdən götürdü. Fikirləşmədən yerinə ayrı adamları qoydu. Bunlardan əlavə öz zülmünü və özbaşinalığını daha da artırdı, kiçik günahlar üçün çoxlu adam öldürdü.

Hanvey nayibüssəltənənin o zamankı rəftarı haqqında belə yazar: «Öz zalimanə hərəkətləri ilə az müddətdə xalq arasında vəhşət yaratdı. Bunlardan əlavə ticarəti inhisara alıb tacirlərin əl qolunu bağladı».

Hanvey, Rzaqulu mirzə tərəfindən ipək ticarətinin inhisara alınmasını şərh edib, 1739-cu ildə rus kompaniyasına məxsus xeyli mal ilə Məşhədə gəlmış Alton və Geraymın dilindən belə nağıl edir: «Nayibüssəltənədən almışdır. Onlardan başqa heç kəsin ipək ticarətinə ixtiyarı yox idi. Təkcə Gilanın xam ipəyi deyil, bütün əyalətlərdən gələn ipəyi nayibüssəltənə ucuz alıb, baha satırı. Belə ki, biz də öz malımızı onun adamlarından başqa digərləri ilə dəyişdirə bilməzdik».

Lakin sonra Alton və Geraym təsdiq edirdilər ki, həqiqi möhtəkir Rzaqulu mirzə özü yox, nayibüssəltənənin dəstəgahında, xəzinədar vəzifəsində işləyən bir İsfahan taciri idi. O bütün Avropadan gələn malları öz xeyrinə anbar edirdi. Bununla belə Rzaqulu mirzə 1739-cu

ildə Alton və Geraymə böyük imtiyaz verdi və özündən asılı olan tacirlərin ixtiyaritini azaltdı.

Qeyd etmək lazımdır ki, İranın mərkəzi və cənubi ilə məhdudlaşan bu imtiyaz Şərqi Hind kompaniyasının işinə mane ola bilmirdi. Rzaqulu mirzə bəzən zalim və zorakı olsa da, çox vaxt sübut edirdi ki, rəiyyətin rahat yaşamasını da istəyir.

Hicri qəməri 1152-ci ildə Fars bəylərbəyi Məhəmməd Tağı xan Kerman kələntərinə göstəriş verdi ki, onun üçün 1500 tūmən vergi yiğib versin. Kirman kələntəri məsələni Rzaqulu mirzəyə bildirdi. O, bəylərbəyinin göstərişini ləğv etdi.

Buna baxmayaraq bəylərbəyi kələntəri o pulu yiğmağa məcbur etdi. O da pulun hamisini yiğə bilmədi, qalanını ingilis ya Hollandiya kompaniyalardan borc elədi. Bundan sonra kələntər yenə məsələni Rzaqulu mirzəyə çatdırıldı. Rzaqulu, Tağı xana göstəriş verdi ki, kompaniyalardan aldığı pulu axırıncı qəpiyinə qədər onlara qaytarsın.

Təkcə bu məsələdə deyil, ümumiyyətlə Rzaqulu Mirzə Tağı xanın çox özbaşınlıqlarının qarşısını alırdı.

Hicri qəməri 1151-ci ilin payızında bəylərbəyi Şərqi Hind kompaniyasının ziyanına bir iş görmüşdü. Kompaniyanın nümayəndəsi məsələni Bombeydəki mərkəzi idarələrinə bildirdi. Orada bu məsələ Nadirə çatdırıldı. Nadir oradan Rzaquluya məktub yazıb bəylərbəyinin işindən narazılığını bildirdi. Rzaqulu mirzə qəzəbləndi və göstəriş verdi ki, Tağı xan kompaniyaya dəyən bütün zərəri ödəsin.

Hicri qəməri 1152-ci ildə Tağı xanın oğlu İsfahandan Rzaqulunun sarayına tərəf yollandı. Tağı xanın düşmənlərinin təhribi ilə Rzaqulu mirzə Tağı oğlunun silahlarını alıb özünə də çox əziyyət verdi. Rzaqulu ilə Tağı xanın ümumiyyətlə bir-birinə düşmən münasibətləri var idi. Bəylərbəyi sonralar Nadirin yanında hörmət qazandığı şübhəsiz Rzaqulu mirzənin əleyhinə çox işlər gördü.

Rzaqulu mirzənin nayibüssəltənəliyi vaxtında baş verən mühüm hadisə bədbəxt şah Təhmasib və onun ailəsinin öldürüləməsidir. Bu bilavasitə məsuliyyət daşıyan Nadirin canişini Rzaqulu mirzənin gördüyü işlərdən ən xoşagəlməzi idi.

1152-ci ilin baharında İraqda şayə yayıldı ki, Hindistanda İran ordusuna qorxulu xəstəlik düşüb, Nadir şah özü də həlak olub. Sonradan İranda olan hindlilər tərəfindən xalq arasında vahimə yaratmaq xatırınə, belə cürbəcür şayiələr yayılırdı. Həmin ilin axırlarında Nadir şahın ölüm xəbəri çox genişləndi. Rzaqulu mirzənin

yaxın adamlarından biri olan Məhəmməd Hüseyn xan Qacar onu təhrik elədi ki, ehtiyatla Şah Təhmasib və iki oğlunu öldürsün. Ona görə ki, Nadirin ölümü doğru olsa; Səbzivarda Səfəvi məhbuslarının xeyrinə qiyam atəsi alovlanacaq və onun da odu surətlə ölkənin hər yerinə yayılabilir, bunun da nəticəsi nayibüssəltənə üçün qorxulu ola bilər. Bəzi dövlət adamları, o cümlədən Rəhim sultan Mərvi Məhəmməd Hüseyn xanın dediklərini təsdiq etdi. Rzaqulu mirzə iki gündən sonra şah Təhmasibi və iki oğlunu öldürməyi qərara aldı. Məhəmməd Hüseyn xanı bu işi yerinə yetirmək üçün Səbzivara göndərdi.

Məhəmməd Hüseyn xan, Şah Təhmasib və ailəsi həbs olunan binaya daxil olan kimi Şah Təhmasib hadisəni ailəsinə bildirdi, ailədən nalə, ağlaşma səsi göyə ucaldı. Zalim Məhəmməd Hüseyn xan həyasızlıqla içəri girib gətirdiyi ipə Şah Təhmasibi boğdu. Təhmasibin 8 yaşılı oğlu Abbas mirzə özünü atasının cənazəsinin üstünə atdı, Məhəmməd Hüseyn xan onu da rəhimsizcəsinə boğdu, ikinci oğlu İsmayıł mirzəni quyuya tulladı, bir adamın bu bədbəxt uşağa ürəyi yanıb, onu quyudan çıxardı. Yaziq uşaq qaçıb aradan çıxməq əvəzinə gəlib özünü ata və qardaşının cənazəsini üstünə yıxdı. Cəllad Məhəmməd Hüseyn xan İsmayıł mirzənin başına kəsdi. Bu məsələ Səbzivarda böyük şivən və dəhşətə səbəb oldu. Əhali bir neçə gün matəm saxladı. Sonra öldürülənlərin üçünün də cənazəsinin Məşhədə aparıb dəfn etdilər. Rzaqulu mirzə şah Təhmasib və oğlanlarının ölümündən sonra hiyləgər, yaltaq və mənfəətpərəst adamların təhribi ilə şahlıq fikrinə düşdü, amma tezliklə bu fikri başından çıxardı. Qəflətən Nadirin böyük qabiliyyəti-Hindistanın paytaxtını tutmaq xəbəri Məşhədə çatdı.

Məhəmməd Kazım yazır: «Rzaqulu mirzə atasının qələbəsindən xəber tutulduqda öz ağılsız işlərinə görə peşmançılıq çekdi. Zahidən atasının qələbəsinə görə göstəriş verdi; neçə gün Məşhəddə təntəli şənlik məclisləri düzəldib şadlıq etdilər».

Rzaqulu mirzənin arvadı Fatimə Sultan bəyiminin qardaşı II Şah Təhmasibin və uşaqlarının ölümündən xəbəri yox idi, amma onun mürəbbisi hey ağlayırdı. Onun ağlamasının səbəbini öyrəndikdə o da özünü öldürdü. Bəziləri deyir özünü asdı, bəziləri də deyir ki, üzüyündə olan zəhər ilə özünü öldürdü.

Rzaqulu mirzə arvadının ölümündən xəber tutanda çox təsirləndi, onun da cənazəsini ehtiramla İmam Rza Əleyhissəlamın hərəmində, qardaşının yanında dəfn elədi. Bir neçə gündən sonra Novruz bayramı üçün Tehrana getdi.

Rzaqulu mirzə Novruz bayramı məclisi təşkil etməzdən qabaq atasının göstərişi ilə əhaliyə bildirdi və onlardan xahiş etdi ki, pullarını-abbası, mahmudi və nadirini Nadirin Hindistanda vurdurduğu pul rupyəsi ilə dəyişsinlər. Rzaqulu mirzənin Novruz məclisinin məqsədi Nadirin Müğanda düzəldiyi məclisinkı kimidir. Deyirdilər Rzaqulu mirzənin bütün İran hakimlərini Tehrana yığmaqdə məqsədi ölkənin illik gəlir və çıxarını hesablayıb, bilməkdir.

1153-cü ilin baharında Bəsrədə şayiə yayıldı ki, Osmanlı sərdarı Osman paşa qərara gəlib ki, Nadirin ölməsi düz olsa İran tac-taxtına sahib olsun. Bu şayiənin düz olub-olmaması haqda dəqiqlik məlumat yoxdur. Ancaq Sultan Əhməd tamahkar adam idi. Əfşanlar İrana hücum edən zaman fürsətdən istifadə edərək İranın qərb tərəfindən xeyli yeri tutmuşdu. O da ola bilərdi ki, Nadirin olmamasından istifadə edib, Kirmanşah, Ərdəlan və Həmədan əyalətlərində, Bəsrə və Bağdad vilayətlərinə daxil olan ərazidə şahlıq etmək istəyirdi.

Nadirin Rzaqulu mirzəyə Heratda onunla görüşməsinə göstəriş verməsinə baxmayaraq oğlu ölkə işlərinə başı qarışdığını bəhanə gətirib, atasının yanına getməkdə səhələnkarlıq edirdi. Məlum deyil, doğrudan başı işə qarışdıqdan, ya atasının qorxusundan onunla görüşməyə getmədi. Nəhayət, atası ilə görüşmək üçün Tehrani tərk etmək qərarına gəldikdə ətrafına kifayət qədər nüfuz və qüdrət toplaşmışdı. O, şah kimi öz şəxsi qvardiyası və qardaşı ilə birlikdə çox təmtəraqla yola çıxdı. Rzaqulu mirzə vaxtında Tehrandan çıxmadığına görə Heratda yox, Qaratəpə və Badğisdə görüşdülər. Heratdan Nadir ilə yol yoldaşı olan Məhəmməd Kazım yazır: «İran şahənşahı filə minmişdi. Rzaqulu və zabitlər onun 60 metrliyinə yetişcək atdan düşdülər. Nadir onun gözətçi qoşununu nəzərdən keçirdi. Onların qiymətli, əlvən paltarından təəccübəldi. Lakin öz təəccübünü gizlətdi, mehribanlıqla oğlunu bağırna basdı. Rzaqulunun rəftarı və səltənət tələbliyi haqda Nadirə çatmış xəbərlər həqiqət imiş. Dərhal göstəriş verdi, Rzaqulunun gözətçiləri dağıldı, yarım saat ərzində onun 12 min nəfərlik qvardiyasından 30-40 nəfərdən artıq adam qalmadı. Rzaqulu mirzə çox istədiyi gözətçilərinin dağıdılmasından sonra onu çadırına çağırıb, ölkənin vəziyyəti haqda ona çoxlu suallar verdi və bir qədər onun ürəyini ələ aldı. Amma yenə ürəyindəkiləri aşağıdakılardı mənalı sözlərlə Rzaqulu mirzəyə çatdırıldı:

«Mən sənin özünə məxsus düzəldiyin qvardiyadan narahatam. İran xalqı iki saray tanımağa adət etməyibdir. Bizim bir sarayımız var, o da

olmalıdır. Bu cahi-cəlal, bu hökumət, bu qoşun və bu böyük işlərə sən layiq deyilsən. Yeni vəziyyətdə yaşamağa adət elə ki, xalq sənin dalınca pis deməsin».

Nadir şah II Təhmasibin ölümündən çox narahat oldu. Qəzəbləndi, az sonra qoşun başçılarını toplayıb, onlara dedi: «Oğlumun şah Təhmasibi öldürməsi mənim ruhumu incidib, narahat edib. Buna görə də onu vəliəhdlikdən çıxarıram».

Nadir şah oğlu Nəsrulla mirzəni Rzaqulunun yerinə canişin təyin edib, onu oğlu İmamqulu mirzə və xanımı ilə Məşhədə göndərdi. Rzaqulu mirzəni öz yanında saxlayıb, Türküstana getdi. Demək lazımdır ki, Nadir ölkədə olmadığı zaman kəndlərinin vəziyyəti ağırlaşmışdı. Cənubda Tağı xan bəylərbəyinin zülmü həddən aşmışdı, xalqın vəziyyəti hər cəhətdən acınacaqlı idi. Buna görə də Rzaqulu mirzənin nayibbüsəltənəlikdən çıxarılmasına xalq şad oldu.

Nadir şah Türküstən muharibəsində Buxaranı tutandan sonra şahlıq tacını Əbülfəyz xanın başına qoyub, onu şah edəndən sonra Ceyhun çayına qədər cənub topaqlarını İranə birləşdirdi.

Nadir Həkim Atalığa bildirdi ki, Əbülfəyz xana çatdırırsın ki, qızlarının birini Nadir öz oğluna-Rzaquluya, birini də qardaşı oğlu Əliqulu xana istəyir. Qadınları qızlara elçiliyə göndərdilər. Nadirə dedilər ki, Əbülfəyzin kiçik qızı çox ağıllı, kamallı, dilavər, çox da gözəldir. Nadir böyük qızı oğluna, kiçiyini də qardaşı oğluna demişdi. Təkid elədi ki, böyük qızı Rzaqulu mirzə alınsın. Rzaqulu bu işdən çox təsirlənib, dedi: «Əgər iş belə getsə, çarəm yoxdur, Allah mənə rəhm eləsin. Gərək tezliklə Çin şahının qızı ilə evlənəm».

Qadınlar bu sözləri Nadirə çatdıranda Nadir hırslındı, bu fikir başında daha da qüvvətləndi ki, Rzaqulu İran tac-taxtına sahib olmaq istəyir. Açıq dedi ki, əgər Rzaqulu Əbülfəyz xanın qızını almasa, özü alar. Tezliklə də dediyini həyata keçirdi.

Nadir Şir Hacida Xarəzm hakimi Elburusla muharibəyə hazırlaşdı. Oğlu Rzaqulu mirzəni Məşhədə göndərdi. Bu zaman Tağı xan Şirazlı Mükranda müharibə əməliyyatında ləyaqətsizlik göstərdiyi üçün Nadirin ona qəzəbi tutmuşdu. Lakin yenidən Nadirin hörmətini qazanıb, Fars bəylərbəyi vəzifəsinə təyin olundu. Şir Hacida Nadirin daha artıq diqqətini cəlb etdi ki, yenə Məşhədə qayıtsın. Tağı xan Rzaqulu mirzənin vəliəhdlik dövründə ondan çox narazı idi. Ehtimal ki, Nadirə Rzaqulu mirzə əleyhinə çox demişdir.

Nadir şah Məşhədə gələndən sonra 1741-ci il yanvar ayında oğlanları Rzaqulu mirzə və İmamqulu mirzə ilə birlikdə kifayət

qədər qoşunla Gürgan, Xəbuşan, Mazardaran yolu ilə Dağıstana ləzgiləri əzməyə getdi. 1154-cü il səfər ayının 28-i. 15 may 1741-ci ildə məşədən darisqal yoldan keçərkən 20 m-lik məsafədən Gəlik yaxınlığında ağacın dalından Nadirə gullə atıldı. Gullə onun əlini yaralayıb, atın boynuna dəydi, at yera yixildi, Nadir də yera dəydi, çox soyuqqanlıqla özünü ölülüyə vurdu ki, guya hərif məqsədində nail oldu. Daha ikinci gullə atılmadı.

Bir neçə dəqiqə qoşun və şahın mühafizəçiləri içərisində hərc-mərclik baş verdi. Hamı bir-birinə dəydi. Lakin dərhal məlum oldu ki, saha heç nə olmayıb.

Rzaqulunun komandası altında mühafizəçilər dərhal özlərini şaha çatırdılar. Xeyli məsafədə cinayətkarı axtardılar, ondan əsər-əlamət tapmadılar. Az dayandıqdan sonra yola düşdülər. Nadir Tehrana çatan kimi Rzaqulu mirzənin Tehranda qoydu və dedi ki, bu şəhərin gəliri sənindir. Bu da onu göstərdi ki, Nadir Rzaquluya qəzəblənibdir. Məlum deyil ki, Nadirin oğlundan şübhələnməsi ona olan sui-qəsdə əlaqədr idи, ya vəliəhdliyi dövründə vəzifəsini yerinə yetirə bilmədiyi üçün onu cəhalandırmaq istəyirdi<sup>1</sup>.

Rzaqulu mirzə öyrətmə nəticəsində, 1742-ci ildə atası tərəfindən kor edilmişdi.

Rzaqulu mirzəni 1747-ci ildə əmisioğlu Əliqulu xanın əmri ilə Kəlatda öldürdülər. Onun cənəzəsini Məşhədə gətirib Nadir şahın yanında dəfn etdilər.

Rzaqulu mirzə Fatiməsultan bəyim Şah Sultan Hüseyn Səfəvinin qızı ilə ailə qurmuşdu. Şahrux mirzə, Möhbəli mirzə, Əhmədqulu mirzə, Harun mirzə, Bisütun mirzə, Mahmud mirzə adlı oğulları vardı.

### **Şahrux şah Qırxlı-Avşar**

Şahrux mirzə 1734-cü ilin mart ayının 21-də İsfahan şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı.

Şahrux mirzə Nadir şah öləndən sonra bir at minib Mərv tərəfə qaçmışdı. Dostməhəmməd Çəhçəheyi onu təqib edib tutur. Onu və İmamqulu mirzəni Kəlata gətirir. Nadir şahın övladlarını və nəvələrini Kəlatda öldürüb, Şahrux mirzəni Məşhədə gətirirlər. Əliqulu xanın fikri oydu ki, əgər xal onu şahlığı qəbul eləsə Şahrux mirzəni öldürsün, əgər qəbul etməsə onu şahlığı çatdırıb, özü hakimiyyəti ələ keçirsin.

<sup>1</sup> Məhəmməd Hüseyn Qüddusi, Nadir şah, Bakı, "Gənclik", 1999, səh. 164-170.

Əliqulu xan 1747-ci il iyun ayının 6-da Adil şah adı ilə İranın padşahlıq taxtında əyləşdi. Özündən kiçik qardaşı İbrahim (Məhəmmədəli) xanı Əsfəhanda olmaqla Azərbaycan və İraqa hakim təyin etdi. İbrahim xan Azərbaycan hakimi Əmiraslan xanla birləşib qiyama qalxdılar. Adil şah 75 min nəfərlik qoşun tərtib edib İbrahim xanın üstünə getdi. Zəncanla Sultaniyyə arasında iki qardaş vuruşdular. Adil şahın orduyu İbrahim xanın tərəfinə keçdi. Adil şah Tehrana qaçıdı. Tehranın hakimi Mirzə Möhsün xan Adil şahı İbrahim xanın adamlarına təhvil verdi. Onlar yoldaca Adil şahın gözlərini çıxardılar. İbrahim xan qardaşını zindana atdırıldı. Özünü şah elan etdi. Qardaşı Hüseyn bəyi Xorasana hakim təyin etdi. Şahrux mirzənin yanına adam göndərdi. Bildirdi ki, əgər vərəsəliyə görə Şahrux şah olmaq istəsə biz hamımız ona itaət etməyə hazırlıq. Buna görə də səltənətdə əyləşmək üçün İsfahan və İrana gəlsin, şahlı tacını başına qoysun. İbrahim xanın bu işdə məqsədi o idi ki, Xorasanda olan xəzinəni aparsın. Xorasan əhalisini öz tərəfinə çəksin və sonra Şahruxu ortadan götürsün.

Hüseyn bəy Xorasana gələndən sonra Xorasanın görkəmli adamları, əhali və Xorasan kürdləri dedilər ki, əgər İbrahim xan düz deyirə, Şahruxun İraqdan İbrahim xanın yanına getməsinə ehtiyac yoxdur, elə Xorasanda şahlığı keçsin.

Buna görə də Məşhəd əhalisi, Xorasan oymaq başçıları şahzadə Şahruxla birləşib onu ərkdən kənara çıxardılar. Şahrux şahlığı qəbul etmədi. Xanlar və başçılar İmam Rza türbəsinin həyətində bir Şura məclisi təşkil edib, hamısı and içdilər, əhd-peyman bağladılar, ona beyət etdilər. O da çarəsiz qalıb şahlığı qəbul etdi. H. 1161-ci il şəvvəl ayının 9-da Məşhəddə irsi olaraq şahlığı keçdi, öz vərəsəlik haqqına nail oldu. «Sultan-əzəm» şahlığı gəlməsinin maddeyi-tarixi oldu.

İbrahim xan Şahruxun şahlığını eşitdikdən sonra h. 1161-ci il zilhicce ayının 17-də, iki ay 8 gün sonra Təbrizdə Şahruxun əleyhinə çıxdı, özü şahlıq taxtında oturub şahlıq sikkəsini öz adına vurdurdu, qardaşı kimi dövlət malını istədiyi adamlara bağışladı. Yaramaz adamları vəzifə və mal-döllətə çatdırıldı. Beləliklə, bir dəstəni özü ilə yoldaş edib, 35 min nəfər toplayıb, Qumdan keçib Xorasana getdi. Mehdi xan Avşarı Təbrizdə vali qoyub, 35 minlik qoşunu da ona tapşırıldı.

İbrahim xan çadır, binə, zəncirlənmmiş kor qardaşı Əli şahı götürüb, Xorasana yollandı. Simnan yaxınlığında Sərxədə qoşunun bir hissəsi gedib, Şahruxla birləşdi, bir hissəsi də öz yerlərinə getdilər. İbrahim

xan öz əfqan dəstəsilə Quma qayıdı. Məşhəd mütəvvəllisi Mir Seyid Məhəmməd Qumda təmir işilə məşğul idi. Qum əhalisinin köməyi ilə şəhərin darvazalarına bağlayıb, İbrahim xanı şəhərə buraxmadılar. Əfqan sərkərdələri Allahyar xan və Şahin xana sıfariş göndərdilər ki, şahı tutub, bizə verin, özünüz hara gedirsizsə, gedin. Lakin onlar razı olmayıb, şəhəri çapib, talamağa başladılar. Əldə elədikləri qənimətləri götürüb, Sava yolu ilə Qəndəhara getdilər, yolda hara çatdırılar qarət etdilər, adamları öldürüb, təxribat törətdilər. Mir Seyid Məhəmməd hadisələri-İbrahimin qaçmasını Şahruxa yazdı. Əlavə etdi ki, qənimətlər və şahlıq şeyləri sizinkidir, kimə deyirsiz ona da verək. Şahrux ona yazdı ki, mən sizi öz əmim və dayağım bilirəm, tezliklə şeyləri də götürüb, Məşhədə gəlin.

Şahrux mirzə 2 oktyabr 1748-ci ildə taxta əyləşdi.

Ağaməhəmməd xan Xorasanı almaq, avşarların şahlığına son qoymaq istəyirdi.

1796-ci miladi/1210-cu hicri ilində Ağaməhəmməd xan Tehranda tacqoyma mərasimi keçirdi. Bundan sonra Nadir şahın cəvahirini ələ gətirmək üçün Xorasana getdi. O, dəhşətli işgəncələrlə bu cəvahiratın çox hissəsini əldə etdi. Yazırlar ki, bu qədər qiymətli cəvahiratı görərkən o vəcdə gələrək əmr etmişdi ki, dəri süfrə sərib cəvahiratı onun üstünə töksünər. O, hamını otaqdan çıxarıb cəvahiratın üstünə uzanaraq ağnamaga başlamışdır.<sup>1</sup>

Sonra Şahrux şahı Tehrana göndərdi. Kor şah ona verilmiş işgəncələr nəticəsində aldığı yaralardan yolda öldü.

Şahrux şah Qasim xan Qırxlı-Avşarın qızı, Gövhərnisə xanım Məhəmməd qızı, Firudin xan Gürcü qızı, Mirzəxan sultan Cəlayırın qızı ilə dünya evinə girmişdi. İmamqulu mirzə, Nəsrulla mirzə, Nadir mirzə, Abbas mirzə, Cəlil mirzə, Qəhhərqulu mirzə, Yəzdanbəxş mirzə adlı oğulları, Gövhərşad bəyim, Gülrux bəyim, Şahzənən bəyim, Qahirnisə bəyim, Kiçik bəyim adlı qızları vardı.

### **İmamqulu mirzə Qırxlı-Avşar**

İmamqulu mirzə Məşhəd şəhərində dünyaya pənah gətirmişdi. Saray təlim-tərbiyəsi, təhsili almışdı.

İmamqulu mirzənin İsmayııl mirzə, Hüseynqulu mirzə adlı oğulları, Bəyim xanım adlı qızı vardı.

<sup>1</sup> Sepəhr. Göstərilən əsər, səh. 31; Sarəvi, göstərilən əsəri, səh. 264

### **İsmayıл mirzə Qırxlı-Avşar**

İsmayıл mirzə Məşhəd şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı.

İsmayıл mirzənin Davud mirzə adlı oğlu vardı.

### **Davud mirzə Qırxlı-Avşar**

Davud mirzə Məşhəd şəhərində dünyaya gəlmişdi.

Davud mirzənin İsmayıл mirzə adlı oğlu vardı.

### **II İsmayıл mirzə Qırxlı-Avşar**

İsmayıл mirzə Məşhəd şəhərində dünyaya gəlmişdi.

İsmayıл mirzənin Dərvişəli mirzə, Davud mirzə adlı oğulları vardı.

### **Dərvişəli mirzə Qırxlı-Avşar**

Dərvişəli mirzə 1877-ci ildə Məşhəd şəhərində dünyaya göz açmışdı. Mədrəsə təhsili almışdı. 1913-1921-ci illərdə Sistan vilayətinin polis rəisi vəzifəsində çalışmışdı. Mənsuri-Nizam ləqəbini daşıyırdı.

### **II Davud mirzə Qırxlı-Avşar**

İsmayıл mirzənin ikinci oğlu Davud mirzə Məşhəd şəhərində dünyaya pənah gətirmişdi. Mədrəsədə oxumuşdu. Teleqrafda çalışmışdı.

### **Hüseynqulu mirzə Qırxlı-Avşar**

İmamqulu mirzənin ikinci oğlu Hüseynqulu mirzə Məşhəd şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı.

Hüseynqulu mirzənin Qəmərnisə bəyim, Şahzadə bəyim adlı qızları vardı.

### **Qəmərnisə bəyim Qırxlı-Avşar**

Qəmərnisə bəyim Məşhəd şəhərində dünyaya zinət gətirmişdi.

Qəmərnisə bəyim Fətəli şah Qacarla ailə qurmuşdu.

### **Şahzadə bəyim Qırxlı-Avşar**

Hüseynqulu mirzənin ikinci qızı Şahzadə bəyim Məşhəd şəhərində dünyaya zinət gətirmişdi.

Şahzadə bəyim Fətəli şah Qacarla ailə qurmuşdu.

## **II Nəsrulla mirzə Qırxlı-Avşar**

Şahrux şahın ikinci oğlu Nəsrulla mirzə 1751-ci ildə Məşhəd şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı.

Nəsrulla mirzə 1785-ciildə vəfat edib.

## **Nadir mirzə Qırxlı-Avşar**

Şahrux şahın üçüncü oğlu Nadir mirzə Məşhəd şəhərində dünyaya gəlmişdi. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Ağaməhəmməd xan Xorasana hücum edərkən əfqanların yanına qaçmışdı. Şahın ölümündən sonra Xorasana qayıdır, ətrafına adamlar yiğmağa başladı. Azərbaycanda baş verən qarşıqlıq və qardaşı Hüseynqulu xanın ixtişaşı Fətəli şahın başını qatmışdı. Nadir mirzə gücünü artırıb, səltənətə yiylələnmək istədi.

Fətəli şah şəxsən özü qoşun çəkib, Xorasana gəldi. Məşhədi mühəsirə etdi. Ətraf kəndlərin taxıl-tərnəsi, suyu məhv edildi. Şəhərdə qəhətlik başladı. Şəhər böyükleri və seyidləri Nadir mirzədən tələb etdilər ki, özünə görə milləti bada verməsin. Şaha da xəbər göndərdilər ki, məzhəb qüdsiyyətini pozub, xalqa zərər verməsin. Nadir mirzə şaha bildirdi ki, qızlarından birini onun ogluna vermək istəyir. Sədr əzəm Mirzə Məhəmmədşəfi Mazandaranini elçiliyi ilə Nadir mirzənin qızını Fətəli şahın oğlu Hüseynəli mirzəyə aldı. Şah Nadir mirzəni əhf etdi. Bu əhf uzun çəkmədi. Fətəli şahın göstərişi ilə hicri 1217-ci ildə onu tutub, Təhrana apardılar.

Başqa bir mənbədə Nadir mirzənin üsyani ilə əlaqədər olaraq göstərilir: «Onun Fətəli şahla qaşidurmasının başlangıcında aralarında saziş olduğuna görə Nadir Mirzə öz qardaşı Abbas Mirzəni girov kimi yeni şahın göndərdi. Amma Xorasanın başçı və böyükleri Nadirlə şahın arasında birləşdirilməyə mane oldular. Qrant Vatsonun yazdığını görə, Məşhədin mühəsirəsi zamanı Nadir Mirzə qoşunun xərcini təmin etmək və şəhəri qorumaq üçün İmam Rza meydanına getdi və İmamın şəninə rövzəxanlıq etdiyi zaman zərihi geri çəkib onun daxilindəki pulları götürdü. Bu addım fanatik insanların üsyəsinə, onların əsgərlərlə qarşıdurmasına səbəb oldu. Bir gün sonra o, şəhərin böyük ruhanisi Seyid Mehđinin evinə gedib, namaz qıldıği yerdə onu döyüş təbərzini ilə öldürdü. Onun bu əbləh əməlinə görə camaat şəhər darvazalarını şah qoşunlarının üzünə açdı. Nadir mirzə qaçı, ancaq onu Məşhədin dörd fərsəngliyində tutaraq

zəncirləyib, Tehrana-şahın yanına göndərdilər və yuxarıda qeyd olunduğu tərzdə qətlə yetirildi».

Nadir mirzənin dili, əlləri Fətəli şahın əmri ilə kəsildi. O, bu əzabdan öldü.

Fətəli şah dədə-baba qisasını alıb, dedi:

-Nadir Fətəlini öldürdü, Fətəli Nadiri!

Nadir mirzənin Abbas mirzə, İbrahim mirzə, Təhmasib mirzə, Xalıqverdi mirzə, Məhbubəli mirzə, Rzaqulu mirzə adlı oğulları vardı.

### **Abbas mirzə Qırxlı-Avşar**

Şahrux şahın dördüncü oğlu Abbas mirzə Məşhəd şəhərində dünyaya boy göstərmışdı. Saray təlim-tərbiyəsi, təhsili almışdı.

### **Cəlil mirzə Qırxlı-Avşar**

Şahrux şahın beşinci oğlu Cəlil mirzə Məşhəd şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı.

Cəlil mirzənin Məhəmmədşəfi mirzə adlı oğlu vardı.

### **Məhəmmədşəfi mirzə Qırxlı-Avşar**

Məhəmmədşəfi mirzə Məşhəd şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı.

### **Qəhhərqulu mirzə Qırxlı-Avşar**

Şahrux şahın altıncı oğlu Qəhhərqulu mirzə Məşhəd şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı.

Qəhhərqulu mirzənin Ağaxanım bəyim adlı qızı vardı.

### **Hacı Ağaxanım bəyim Qırxlı-Avşar**

Ağaxanım bəyim Məşhəd şəhərində doğulmuşdu. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi.

Hacıyyə Ağaxanım bəyim Əli şah Fətəli şah oğlu Qovanlı-Qacarla ailə qurmuşdu.

### **Yəzdanbəxş mirzə Qırxlı-Avşar**

Şahrux şahın yeddinci oğlu Yəzdanbəxş mirzə Məşhəd şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı.

### **Gövhədşad bəyim Qırxlı-Avşar**

Şahrux şahın qızı Gövhədşad bəyim Məşhəd şəhərində dünyani zinətləndirmişdi.

Gövhədşad bəyim Teymur şah Əhməd şah oğlu Dürrani ilə ailə qurmuşdu.

### **Gülrux bəyim Qırxlı-Avşar**

Şahrux şahın qızı Gülrux bəyim Məşhəd şəhərində dünyani gülləndirmişdi.

### **Qahirnisə bəyim Qırxlı-Avşar**

Şahrux şahın qızı Qahirnisə bəyim Məşhəd şəhərində dünyaya bəzək vermişdi.

Qahirnisə bəyim Fətəli şah Qovanlı-Qacarla dünya evinə girmişdi.

### **Şahzənən bəyim Qırxlı-Avşar**

Şahrux şahın qızı Şahzənən bəyim Məşhəd şəhərində dünyani şərəfləndirmişdi.

Şahzənən bəyim Məhəmmədqulu mirzə Fətəli şah oğlu Qovanlı-Qacarla evlənmişdi.

### **Kiçik bəyim Qırxlı-Avşar**

Şahrux mirzənin qızı Kiçik bəyim Məşhəd şəhərində dünyaya pənah gətirmişdi.

Kiçik bəyim Fəzləli xan Qasım bəy oğlu Sarıcalı-Cavanşirlə ailə qurmuşdu.

### **Möhbəli mirzə Qırxlı-Avşar**

Rzaqulu mirzənin ikinci oğlu Möhbəli mirzə 1735-ci ildə Məşhəd şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı.

Möhbəli mirzə 1747-ci ildə Əliqulu xan Qırxlı-Avşarın əmri ilə öldürüldü.

### **Əhmədqulu mirzə Qırxlı-Avşar**

Rzaqulu mirzənin üçüncü oğlu Əhmədqulu mirzə 1736-ci ildə Məşhəd şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı.

Əhmədqulu mirzə 1747-ci ildə Əliqulu xan Qırxlı-Avşarın əmri ilə öldürdü.

### Bisütun mirzə Qırxlı-Avşar

Rzaqulu mirzənin dördüncü oğlu Bisütun mirzə 1740-ci ildə Məşhəd şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı.

Bisütun mirzə 1747-ci ildə Əliqulu xan Qırxlı-Avşarın əmri ilə öldürdü.

### Harun mirzə Qırxlı-Avşar

Rzaqulu mirzənin beşinci oğlu Harun mirzə 1742-ci ildə Məşhəd şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı.

Harun mirzə 1747-ci ildə Əliqulu xan Qırxlı-Avşarın əmri ilə öldürdü.

### Mahmud mirzə Qırxlı-Avşar

Rzaqulu mirzənin altıncı oğlu Mahmud mirzə 1743-cü ildə Məşhəd şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı.

Mahmud mirzə 1747-ci ildə Əliqulu xan Qırxlı-Avşarın əmri ilə öldürdü.

### Nəsrulla (Murtuzaqulu) mirzə Qırxlı-Avşar

Nadir şahın ikinci oğlu Murtuzaqulu (Nadir şahın Kornal savaşındakı zəfərindən sonra Nəsrulla-allahın qələbəsi adlandı) mirzə 1724-cü ildə Əbivərd ətrafında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı.

Nəsrulla mirzə Rzaqulu mirzənin çıxarılmasından sonra vəliəhd, naibəssəltənə təyin olunmuşdu.

Nəsrulla mirzə Övrəng Zeyb nəvəsi, Yəzdanbəxşin qızı ilə ailə qurmuşdu. Yulduz xan, Teymur xan, Mustafa xan, Murtuzaqulu xan, Əsəduila xan, Oğuz xan, Oqtay xan adlı oğulları vardı.

### İmamqulu mirzə Qırxlı-Avşar

Nadir şahın üçüncü oğlu İmamqulu mirzə 1729-cu ildə anadan olmuşdu. Ailə təlim-tərbiyəsi, təhsili almışdı. Atasının sərkərdələrindən biri idi.

### **Zəhirəddövlə Məhəmmədibrahim xan Qırxlı-Avşar**

İمامqulu ağanın ikinci oğlu Məhəmmədibrahim bəy Əbivərd ətrafında anadan olmuşdu. Qardaşına xidmət etmişdi.

İbrahim xan 1735-ci ildə Nadir şahdan Zəhirəddövlə ləqəbini almışdı. Azərbaycanın hakimi idi.

İbrahim xan 1738-ci ildə üsyançı dağıstanlılar tərəfindən öldürüldü.

İbrahim xan Şah Sultan Hüseyn Səfəvinin qızı ilə ailə qurmuşdu. Əliqulu xan, Məhəmmədəli xan, Həsən xan, Hüseynəli xan, Kazım xan adlı oğulları vardı.

### **Adil şah (Əliqulu xan) Qırxlı-Avşar**

Əliqulu xan 1719-cu ildə Əbivərd ətrafında doğulmuşdu. Əmisi Nadir şaha xidmət etmişdi.

Əliqulu xan əmisinin səfərlərində iştirak etmişdi. Mosul ətrafında yaşayanlar üsyan etdikdə cəza dəstəsinə başçılıq etmişdi. Üsyançıları darmadağın edib xeyli qənimət ələ keçirmişdi.

Əliqulu xan yezidi-kürdlərin qiyamını yatırmışdı. Başçıları Yezidi döyüş meydanında öldürmüştər, Əsa isə Nadirqulu xanın yanına gəlib itaətini bildirmişdi.

Əliqulu xan Rzaqulu mirzədən sonra Xorasanın hakimi təyin edilmişdi.

Əliqulu xan 1745-ci ilin may ayında Nadir şahın göstərişi ilə Xivəkə yürüş etmişdi.

Əliqulu xan 1746-ci ilin noyabrın 10-da Sarı xan, Allahverdi xan və Şahqulu xanla birlikdə Xarəzmə, qiyamçı yomutların üstünə getmişdi. Onlar qiyamı yatırmışdır.

Əliqulu xan 1747-ci il iyun ayının 6-da Adil şah adı ilə İranın padşahlıq taxtında əyləşmişdir. O, Əmiraslan xanı Qafqaz və Azərbaycanın hökmərəni etmişdi.

Əliqulu xan (Adil şah) Gürcüstan valisi Teymurun qızı Ketvanla ailə qurmuşdu.

### **İbrahim şah (Məhəmmədəli xan) Qırxlı-Avşar**

İbrahim xan Zəhirəddövlənin ikinci oğlu Məhəmmədəli xan Əbivərd ətrafında anadan olmuşdu. 1738-ci ildə, atasının ölümündən sonra İbrahim xan adı ilə Azərbaycanın bəylərbəyi təyin olunmuşdu.

1748-ci ilin sonunda qardaşı Əli (Adil) şahı taxtdan salıb gözlərinə mil çəkən İbrahim xan özünü şah elan etdi.

Urmiya hakimi Mehdi xan Qasımlı-Avşar İbrahim şahın yanına gəldi. Marağada qoşuna çatdı. Miyandab ətrafında İbrahim şahla birləşdi. Ordan Əmiraslan xanın üstünə getməyi qərarlaşdırılar. Leylan çəmənində iki qoşun qarşılaşdı. Savaş əsnasında Şəqaqi atlıları İbrahim şahın yanına gəldilər. İraq qoşunu da onların ardınca İbrahim xana birləşdi. Əmiraslan xan vəziyyəti bu cür görüb Məhəmmədkazım xan Qaradağının yanına qaçıdı. İbrahim şah onun qoşununu qarət etdi. İbrahim şah dəbdəbə ilə Təbrizə daxil oldu.

İbrahim şahın uğuru ətrafa yayıldı. Azərbaycan əmirləri sultani sovqatla onun yanına gəldilər. Məhəmmədkazım xan İbrahim şahın intiqamından çəkinib Əmiraslan xanı tutuqlu biçimdə Təbrizə yolladı. İbrahim şah Məhəmmədkazım xana xeyli ənam-ərmağan və xanlıq fərmanı göndərdi.

### **Hüseynəli xan Qırxlı-Avşar**

İbrahim xanın dördüncü oğlu Hüseynəli xan Məşhəd şəhərində anadan olmuşdu. Qardaşı adil şahın hakimiyyəti dönməndə Xorasanın hakimi olmuşdu.

### **Bəktaş bəy Qırxlı-Avşar**

Qırxlı oymağının adlı əmirlərindən biri də Bəktaş bəydir. Nadir şahın əmisi (oğlu) idi. Nadir şah taxta çıxandan sonra ona xan ünvanı verib rahatsız olduğu bölgəyə, Urmianın Osmanlı sərhəddində yerləşən Xəlican bölgəsinə göndərdi. Müqəddəm, Mükri və başqa elərin nümayəndələrindən ibarət bir dəstəni də ona qoşdu. O, Dumdum qalasını mərkəz edib, əyləşdi.

### **Əmiraslan xan Qırxlı-Avşar**

Qırxlı oymağının səsli əmirlərindən biri də Əmiraslan xandır. Əmiraslan xan Nadirqulu xanın bibisioğlu idи və ona xidmət etmişdi. Nadirqulu xan şah olandan sonra Əmiraslan xanı ölmüş qardaşının, İbrahim xan Zəhirüddövlənin yerinə, 1738-ci ildə Azərbaycana sərdar (komandan) təyin etmişdi.

Əmiraslan xan Qırxlı-Avşar Nadir şahın ölümündən sonra qoşunla Ərdəbilə yürüş edib, Sam mirzəni tutdu. Edam edib, Təbrizə gəldi. Məhəmmədkazım xan Qaradağını özünə həmfikir edib, şahlıq eşqinə düşdü. İran şahlıq taxtinin iddiaçılardan şübhə doğurmamaq üçün, ehtiyatlı hərəkət edərək öz adından deyil, İmam Rza adından sikkə kəsdirməyə başladı.

Əli şah adı ilə taxta çıxan Əliqulu xan Qırxlı-Avşar (1747-1748) Əmiraslan xana elçi göndərib, onu şah kimi tanımağı təklif etdi. Əmiraslan xan Əli şahın elçisini öldürdü və asılılığını bildirmədi. Onun ən yaxın silahdaşı Məhəmmədkazım xan idi. Qaradağ qoşunundan istifadə edib, qonşu hakimləri tələb-təhdidlə, savaşla özündən asılı biçimə saldı. Sonra Muğan və Ərdəbil vilayətlərini ələ keçirdi. Şahsevənlərin gücündən bəhrələndi. Rzaqulu xanı Gilana Rəşt şəhərini zəbt etməyə göndərdi. Qarabağ xanı Pənahəli bəyə öncə sultan, sonra xan ünvanı verib öz tərəfinə çəkdi.

1748-ci ilin sonunda qardaşı Əli şahı taxtdan salıb, gözlərinə mil çəkən İbrahim mirzə özünü şah elan etdi. İbrahim şah ilk növbədə qorxulu rəqib saydığı Əmiraslan xana qarşı mübarizəyə başladı. Əmiraslan xan ilk döyüsdə məğlub olub həmfikiri Məhəmmədkazım xanla Qaradağa qaçıdı. Məhəmmədkazım xan İbrahim şahın intiqamından çəkinib, Əmiraslan xanı tutuqlu biçimdə Təbrizə yolladı. İbrahim şah Məhəmmədkazım xana xeyli ənam-ərmağan və hakimlik fərmanı göndərdi. Tarixçi Məhəmmədhüseyin Quddusi bu olay haqqında yazır: «Əmiraslan xanın qoşunları məğlub olub dağılmışdı, özü də dostu Məhəmmədkazım xan Qaradağlı ilə Qaradağa qaçıdı. Amma Məhəmmədkazım xan bəhanə ilə onu tutdu. İbrahim xanın əmrilə onu və qardaşı Sarı xanla birlikdə Təbrizdə öldürdülərlə<sup>1</sup>.

Əmiraslan xanın qardaşı Sariaslan xan İbrahim şahdan qardaşının əhf etməsini istədi. Yalvarıb, bağışlanması xahiş etdi. Əmiraslan xan təbiətən cəsur, qəyyur bir adam idi. Qardaşının hərəkətindən, yalvarişlarından rahatsız olub, dedi:

-Bir abırlı ölü, yüz diri abırsızdan yaxşıdı.

İbrahim şah Əmiraslan xanla üzbüüz gələndə rişxəndlə dilləndi:

-Sən də şahlıq eşqinə düşmüsdün?

Əmiraslan xan şaha üz tutub qayıdı:

-Get, Qara Mehdi Avşarın canına dua elə ki, başının üstündə durub, can-başla hökmünü yerinə yetirir, mənim kimi aslanı sənin kimi tülükyə söz yeri eləyib. Beş günlük dünyada nə qədər ki, uğur səninlədi, get kefini çək. İndi bu başı vur, hökm sənindir!

Əmiraslan xan 1747-ci ildə öldürüldü.

<sup>1</sup> M. Quddusi, Nadir şah, Bakı, 1999, səh. 214-215).

### **Sarı (Aslan) xan Qırxlı-Avşar**

Qırxlı oymağının adlı əmirlərindən biri də Sarı bəydir. Əmiraslan xanın qardaşı, Nadir şahın bibisioğlu idi. Sarı bəy Nadırqulu xana xidmət etmişdi. Nadir şah olandan sonra Sarı bəyi xan ünvanı ilə ordusuna sərkərdə təyin etmişdi. Sariaslan kimi tanınırdı.

Sariaslan xan 1743-cü ildə Kerman hakimi təyin edilmişdi. 1744-cü ildə Məhəmmədhüseyin xan Qırxlinin əvəzinə Fars əyalətinə vali göndərilmişdi.

1746-ci ildə Məhəmmədhəsən xan Qovanlı-Qacar türkmənlərlə birgə Astarabada hücum etmiş, onu tutub zindana salmışdı. Bu xəbər Mosulda olan Nadir şaha çatmış, o, Ötək hakimi Behbud xan Çəpişliyə və Kerman hakimi Sarı xan Qırxlı-Avşara əmr etmişdi ki, üsyancıları cəzalandırınsınlar. Behbud xan önce yetirmiş, qiyamçıları qovub Astarabaddan çıxarmışdı. Sarı xan ardınca yetirib qacarlara divan tutmuşdu. Nadir şah Astarabadı, Qorqanı, Mazandaranı və bir çox yerləri Sarı xana fərmanla vermişdi. Sarı xan qənimət və ərzaqların bölüşdürülməsində Məhəmmədzaman xanla çekişmiş, nəticədə qacar əmiri saraya, atasının yanına qaçmışdı. Mirzə Məhəmmədhüseyin xan olanları Nadir şaha məruzə etmiş, şah Sarı xana təpinmişdi.

Sarı xan 1746-ci ildə Əliqulu xan, Allahverdi xan və Şahqulu xanla birlikdə Xarəzmə, qiyamçı yomutlarının üstünə getmişdi. Onlar qiyamı yatırmışdalar.

Sarı xan 1747-ci ildə öldürüldü.

### **Məhəmmədqulu xan Qırxlı-Avşar**

Qırxlı oymağının məşhur simalarından biri Məhəmmədqulu xandır. Nadir şahın qohumu və özəl qvardiyasının rəisi idi.

Məhəmmədqulu xan Nadir şahın qəsdçilərinə rəhbərlik edirdi.

### **Məhəmmədsaleh xan Qırxlı-Avşar**

Qırxlı oymağının məşhur simalarından biri Məhəmmədsaleh xandır. Nadir şahın qohumu və saray işləri idarəsinin rəisi idi.

Məhəmmədsaleh xan Nadir şahın qəsdində iştirak etmişdi.

### **Məhəmmədsəlim xan Qırxlı-Avşar**

Qırxlı oymağının ünlü əmirlərindən biri də Məhəmmədsəlim bəydir. Nadir şah Məhəmmədsəlim bəyə xan ünvanı verib, ordusunun bir

qoluna sərkərdə təyin etmişdi. Taygöz olan Səlim xana sarayda və orduda «Əmioğlu» deyirdilər.

Səlim xan İsfəhanın hakimi təyin edilmişdi.

### **Məhəmmədrza xan Qırxlı-Avşar**

Qırxlı oymağının adlı əmirlərindən biri də Məhəmmədrza bəydir. Məhəmmədrza bəy Nadirqulu xana xidmət etmişdi. Nadir şah olandan sonra Məhəmmədrza bəyi xan ünvanı ilə ordusuna sərkərdə təyin etmişdi.

Fətəli xan Sistani yağılıq edəndə onu tutmaq üçün Nadir şah Məhəmmədrza xanı göndərmişdi.

### **İmamverdi xan Qırxlı-Avşar**

Avşar elinin Qırxlı oymağının adlı əmirlərindən biri də İmamverdi bəydir. Nadir şahın bibisioğlu və biyutat naziri idi. Şahın ailəsini yürüşlərdə evlərdə yerləşdirirdi. Şəxsi xəzinəsinə nəzarət edirdi.

İmamverdi bəy 1150-ci il məhərrəm ayının axırlarında (1737-ci il mayın sonlarında) şahın ailəsini Sistandan Fəraha gətirmişdi.

İmamverdi bəy həm də cəsur sərkərdə idi. Üşyançı qəlacailəri məğlub edib sərkərdələrini (Məhəmməd Sultan Hüseyn oğlunu, Seydal xanı, Məhəmməd Qəlacaini) tutuqlu şahın yanına göndərmişdi.

İmamverdi bəy şahdan xan ünvanı almışdı.

Tarixçi Məhəmməd Kazım İmamverdi xan haqqında yazır: Zəmanəsinin xoşbəxti dörd qaçqını öldürməyi əmr etdi və İmamverdi xan Qırıqlıya on min Azərbaycan və Xorasan qazi əfşarları götürməyi və Əmiraslan xana köməyə göndərməyi əmr elədi. Orda isə Xorasan qoşunu üç sutkaya yaxın qeyrətlə vuruşdu və ölenlərdən təpələr yaratdı. Qalib qoşunun qurquşun və baritı qurtardı və adamyeyənlər tayfası katur da yoruldu. Bəzi yaralılar qaçı, dağlara və səhralara səpələndi. Təxminən iyirmi min yeni gələn döyüşə girdi, həm də onlar qaçmağı fikirləşirdilər. Qalib qoşunu həmçinin qurguşunun və baritin az olmayı narahat edirdi. Onlar Allahın mərhəmətinə və xoşbəxt padşahın əbədi səadətinə ümid bağlayırdı. Bu azığın tayfanın üzərinə qılıncla atılmaq və münaqişəni axıra çatdırmaq istəyirdilər ki, bidən dərədən toz-duman qalxdı, səmanın üzü tutqunlaşış qaraldı və tozun içindən və civarın mərkəzindən qumas parçadan olan on bayraq göründü. Bunlar on min qalib əsgərlərin işarəsi idi. Lakin Xorasan qoşununda böyük qorxu yaranmışdı; bəlkə, təzə qoşun katur tayfasına köməyə gəlir? Lakin budur, qalib qoşun yaxınlaşdı, dostu

düşməndən seçdilər və yaramaz tayfaya hücum etdilər. Xorasan qoşunu İmamverdi xanın gəlişini biləndə qazı olanların hər biri şirə döndü və onlar cəsurcasna hücum edirdilər. Belə ki, həmin lənətə gəlmış tayfa qalib qoşunun qarşısında tab gətirməyib qaçmağa üz tutdular və böyük və kiçik dişi ayı ulduzuları kimi hər bir yana səpələndi. Döyüşə can atan bu iki qoşun bir sutka ərzində düşməni izləyərək dağlarda və dərələrdə kimi tutdularsa, öldürdülər və elə etdilər ki, həmin yerdə onlardan biri də görünməsin. Beş sutka ərzində də Əmiraslan xan və İmamverdi xan birlikdə həmin dağları və dərələri gəzib-dolaşdılar və bu tayfanın heç bir nişanəsini tapmadılar. Bunu dünyani fəth edən padşaha xəbər verdilər və onlara qayıtmaga icazə verildi. Adı çəkilən xanlar böyük şərəflə və izah olunmayan hörmətlə sarayı bəzəyən bir aləmə gəldilər və mərhəmet və diqqət hədəfi oldular. Bu xəbər bütün Hindistanda tanınmış adamlar və sadə xalq arasında yayıldı».

İmamverdi xanın İmamqulu xan adlı oğlu vardı.

İmamqulu xan Xorasan əyalətində, Əbivərd ətrafında doğulmuşdu. Öncə Nadir şaha, sonra Şahrux şaha xidmət etmişdi.

İmamqulu xanın Məhəmmədhüseyin xan adlı oğlu vardı.

### **Məhəmmədhüseyin xan Qırxlı-Avşar**

Məhəmmədhüseyin xan İmamqulu xan oğlu Xorasan əyalətində dünyaya gəlmışdi. Mükəmməl mədrəsə təhsili almışdı. Sarayda çalışmışdı.

Məhəmmədhüseyin xanın İmamqulu xan adlı oğlu vardı.

### **II İmamqulu xan Qırxlı-Avşar**

İmamqulu xan Məhəmmədhüseyin xan oğlu Xorasan yörəsində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili almışdı.

İmamqulu xan Söhrab xan adlı oğlu vardı.

### **Söhrab xan Qırxlı-Avşar**

Söhrab xan Məşhəd şəhərində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili almışdı.

Söhrab xanın Kəyumərs xan adlı oğlu var.

### **Keyumərs xan Qırxlı-Avşar**

Keyumərs xan Məşhəd şəhərində dünyani tanıyıb. Universitet təhsili alıb. Firdovsi adına Məşhəd universitetində tarix fakültəsinin professorudur.

### **Allahverdi xan Qırxlı-Avşar**

Qırxlı oymağının tanınmış əmirlərindən biri də Allahverdi xandır. Allahverdi xan Nadir şaha xidmət etmişdi. Rusiyaya elçi getmişdi.

Allahverdi xan 1744-cü ildə Farsda qiyam qaldırın vali Tağı xana qarşı qoşun çekmişdi. Tağı xanın yanına elçi göndərib itaetə gəlməsini istədi. O, rədd edib Şirazın müdafiəsini möhkəmlətdi. Müdafiəçilərdən biri, Hacı Məhəmməd bəy Allahverdi xanın yanına gəlib zəif yerləri göstərdi. İyunun 21-də Allahverdi xan hücumu keçdi. Tağı xan oğlu Məhəmmədrza xanla bərabər Şirazdan qaçdırılar. Bir az gəzib-dolaşandan sonra kürdlər onu tutub Allahverdi xana verdilər. Allahverdi xan onu Nadir şahın yanına apardı.

Allahverdi xan 1746-cı ildə Əliqulu xan, Sarı xan və Şahqulu xanla birlikdə Xarəzmə, qiyamçı yomutların üstünə getmişdi. Onlar qiyamı yatırılmışdır.

### **Məhəmmədəli xan Qırxlı-Avşar**

Qırxlı oymağının ünlü əmirlərindən biri də Məhəmmədəli bəydir. Məhəmmədəli bəy 1738-ci ildə Bəlucistana yürüş edən avşar qoşununa yardımçı göndərilmişdi. Məhəmmədəli bəy Fətəli xan Kosaəhmədli ilə Nadir şahın tapşırığını yerinə yetirdi. Nadir şah Əsləməş xanı çıxarıb yerinə Məhəmmədəli bəylə Fətəli xanı qoydu.

Nadir şah Məhəmmədəli bəyə xan ünvanı verib, ordusuna sərkərdə təyin etmişdi.

Məhəmmədəli xan 1740-ci ildə yanvarın 28-də Dərbəndə hakim təyin etmişdi. Məhəmmədəli xan orda üsyancı yalançı Sam mirzəyə və dağlıqlara qarşı vuruşmuşdu.

Məhəmmədəli xan osmanlı savaşında bütün Nadir ordusunun sərdarı (komandanı) təyin olunmuşdu.

Məhəmmədəli xan 1743-cü ilin 20 sentyabrında Dəşt-i-Qıpçaqda qaraqalpaq və kalmıqlarla vuruşmuşdu. Baslu xanla bir neçə dəfə döyüş meydانlarında qarşılaşmışdı.

Məhəmmədəli xan Sirdəryanın kənarında Azadabadi-Nadiri adlı qala tikdirmişdi.

Luristanda Mir Alim xan Xuzeymənin başçılığı altında üşyan baş vermişdi. Nadir şah Məhəmmədəli xanı üşyanı yatırmağa göndərdi. Məhəmmədəli xan lurlarla mübarizədə məglub oldu. Nadir şah məglubiyyəti Məhəmmədəli xana bağışlamadı.

### **Məhəmmədhüseyn xan Qırxlı-Avşar**

Qırxlı oymağının tanınmış əmirlərindən biri də Məhəmmədhüseyn xandır. Məhəmmədhüseyn xan Nadir şaha xidmət etmişdi. Rusiyaya elçi getmişdi. Nadir şah onu Xorasandakı Xaf və Bahərza vilayətlərinə hakim təyin edilmişdi.

Məhəmmədhüseyn xan İbrahim xan Zəhirəddövlə ilə qiyamçı kürdlərin üstünə göndərmişdi. Onlar süstlük göstərib, Yüzbaşı qalasına sığınmışdılar. Nadirqulu xan qışın soyuğuna, buzlağa baxmayaraq Gərmab yolu ilə Yüzbaşı qalasına gəldi. Qalanı mühəsirəyə alan kürdlərin çoxunu qılıncdan keçirdi. Qalanını Məşhədə sürgün etdirdi. Məhəmmədhüseyn xanı və İbrahim xanı zindana atdırıldı. Sonra buraxdırıldı.

Məhəmmədhüseyn xan 1743-cü ildən 1744-cü ilədək İraqın sərdarı olmuşdu.

Məhəmmədhüseyn xan 1744-cü ildə Farsda qiyam qaldırın vali Tağı xana qarşı qoşun çekmişdi.

### **Heydər xan Qırxlı-Avşar**

Qırxlı oymağının adlı əmirlərindən biri də Heydər bəydir. Heydər bəy Nadirqulu xana xidmət etmişdi. Nadir şah olandan sonra Heydər bəyi xan ünvanı ilə 1743-cü ildə Şirvana hakim təyin etmişdi.

Heydər xan 1743-cü ildə Şamaxı və Şabran arasında üşyançılar tərəfindən öldürülüdü.

### **Sərdar xan Qırxlı-Avşar**

Qırxlı oymağının adlı əmirlərindən biri də Sərdar bəydir. Sərdar bəy Nadirqulu xana xidmət etmişdi. Orduda topçubaşı vəzifəsinədək yüksəlmışdı. Nadir şah sonra, 1744-cü ildə Sərdar bəyi xan ünvanı ilə Şirvana hakim təyin etmişdi.

Sərdar xan 1739-cu ilin 24 oktyabrında Rusiyaya elçi getmişdi. 1739-cu ildə qiymətli hədiyələr və bir neçə fil ilə qayıtmışdı.

### **Məhəmmədqasım xan Qırxlı-Avşar**

Qırxlı oymağının adlı əmirlərindən biri də Məhəmmədqasım bəydir. Məhəmmədqasım bəy Nadirqulu xana xidmət etmişdi.

Nadir şah olandan sonra Məhəmmədqasım bəyi eşikağasıbaşı təyin etmişdi. 1744-cü ildə Türkmən Artukun qiyamını yatırmağa göndərilmişdi.

Məhəmmədqasım bəy xan ünvanı ilə İraqi-Əcəmə və Kürdüstana sərhədbəyi təyin edilmişdi.

### **Qasım bəy Qırxlı Avşar**

Nadir şah Avşarın yaxın və etibarlı köməkçilərindən biri olan Qasım bəy Qırxlı-Avşar bir müddət Təhmasibqulu xanın (Nadir şah) yanında möhrdar vəzifəsində çalışmışdı. Təhmasibqulu xan 1733-cü ildə III Şah Abbas taxt-tacına əyləşdikdən sonra özü naibüssəltənə oldu. Bu zaman bütün sərkərdə, əmir və vilayət böyük-lərinin (valiləri) yiğaraq osmanlılara qarşı mübarizəyə qaldırdı. Xuzistan hakimi Məhəmməd xan Bəluc da Həmədana çağırılanlar arasında idi. Nadir şah o, olmadığı təqdirdə Xuzistanda qiyam qalxacağını hiss etdiyi üçün həmin vilayətdə özünün inandığı və etibar etdiyi Qasım bəyi vali təyin etmişdi. Nadir şah fikrində heç də yanılmamışdı. Məhəmməd xan öz yerinə başqasının göndərildiyini eşitdikdə narazı oldu və hər ikisi Xürrəmabad yaxınlığında, Cayidər adlanan məkandır rastlaşdırıldı. Lakin məhəmməd xan Nadir şahdan ehtiyat etdiyi üçün dərhal Şiraz tərəfə qayıtdı. Fars vilayətlərində qiyam qaldırdı. Qasım bəy isə təyin olunduğu Xuzistana gəlib, işləri ilə məşğul olmağa başladı. Lakin bir neçə gündən sonra Məhəmməd xan Qasım bəyi və tabeliyində olanları tutub həbs elədi.

Məhəmməd xan Bəluc Xuzistanın şəhərlərini əla keçirərək öz adamlarına tapşırıdı və özü isə Şiraz tərəfə yollandı. O, fars valisi Əhməd sultan Mərvini həbs edərək Qasım bəylə birlikdə Şirazda zindana salındı. Lakin həmin il Məhəmməd xan Bəluc Təhmasibqulu xan Cəlayir tərəfindən məğlub edilərək Şirazdan qaçıqda Qasım bəy də zindandan azad edilmişdi.

### **Məhəmməddost xan Qırxlı-Avşar**

Qırxlı oymağının ünlü əmirlərindən biri də Məhəmməddost bəydir. Nadir şah Məhəmməddost bəyə xan ünvanı verib, ordusuna sərkərdə təyin etmişdi.

### **Səadətqulu xan Qırxlı-Avşar**

Qırxlı oymağının səsli əmirlərindən biri də Səadətqulu xandır. Səadətqulu xan Nadir şaha xidmət etmişdi. Sonra Şahrux şahın keşikçibası olmuşdu.

### **Səfiqulu xan Qırxlı-Avşar**

Qırxlı oymağının məşhur nümayəndələrindən biri də Səfiqulu xandır. Şahrux şahın qohumu və sərdarlarından idi.

### **Əmirxan bəy Qırxlı-Avşar**

Nadir şah Fars valisi Məhəmməd xan Qullarağasını Hindistan səfərətinə təyin edib, Məhəmməd şahın hüzuruna göndərdikdən sonra onun yerinə yaxın qohumlarından biri olan Əmirxan bəy Qırxlı- Avşarı 1733-cü ildə Fars əyalətinə canışın təyin etdi. Nadir şah həmin il Bağdadı müharisəyə alarkən Əmirxan bəyi, Bəbəhan və Kuhgiluyə hakimi Məhəmməd xan Bəlucu Fars ordusunun başında Bağdada göndərdi. Bu vaxt Nadir şah eşitdi ki, Osmanlı dövlətinin sədrəzəmi Topal Osman paşa 100 min nəfərlik qoşunla Bağdad valisi Əhməd paşaya köməyə gəlib. Belə olan halda Nadir şah Bağdadın mühasirəsində bir dəstə qoyub özü Topal Osman paşanın qarşısına getdi. Bu döyüsdə Nadir şah məglub oldu və Həmədana çəkildi. Bu məğlubiyyətə səbəb Məhəmməd xan Bəlucun xəyanəti oldu. Əmirxan bəy isə Nadir şaha axıradək sədaqətlə xidmət etdi.

### **4.13. Sarılı tayfası**

Qırxlı oymağının qoludur. Xorasada, Əbivərd yörəsində yaşam sürürdülər.

Sarılı tayfasının ünlü nümayəndələrindən biri İmamverdi bəydir. Nadir şah onu xan ünvanı ilə Kermana vali təyin etmişdi.

Sarılı tayfasının səsli nümayənələrindən biri də Əliqulu bəydir. Nadir şahın ordusunda sərkərdə olmuşdu.

Sarılı tayfasının adlı əmirlərindən biri də Məhəmmədəli xandır.

### **4.14. Kosaəhmədli oymağı**

Avşar elinin qollarından biri də Kosaəhmədli oymağıdır. Qırxlı oymağından yaranıb. Əsasən Xorasanda yaşayırlar.

### **Baba Əli bəy Kosaəhmədli-Avşar**

Babaəli bəy Kosaəhmədli oymağının başçısı idi. Xorasanın adlı və varlı adamlarından sayılırdı. Əbivərdin hakimi olmuşdu.

Babaəli bəy Nadirqulu xanın havadarlarından biri idi. İki qızını birər-birər ona verib qohum olmuşdu. 1710-cu ildə onu və qardaşı İbrahimini dəstəsinə götürmüştü.

Babaəli bəy 1724-cü ildə vəfat etdi.

Babaəli bəyin Fətəli xan, Kəlbəli xan, Lütfəli xan adlı oğulları, qızı vardi.

### **Fətəli xan Kosaəhmədli-Avşar**

Fətəli xan Babaəli bəyin oğludur. Öncə atasının yanında dəstə başçısı olmuşdu. Nadirqulu xanla düz dolanmirdi. Lakin sonra onun kimliyini və qeyrətini görüb birləşdi.

Fətəli xan ömrünün sonuna dək Nadirqulu xana xidmət etmişdi. Nadir şahlığa yiylənəndən sonra onu ordusunun avanqard hissəsinə sərkərdə təyin etmişdi.

Fətəli xan 1740-ci ildə Şirvana üsyancıların üstünə hücum etmişdi.

### **Kəlbəli xan Kosaəhmədli-Avşar**

Kəlbəli bəy Babaəli bəyin oğludur. Öncə atasının dəstəsində sərkərdə olmuşdu, sonra Nadirqulu xana xidmət etmişdi. Nadirqulu xan ona Şah II Təhmasibdən eşikağası vəzifəsini almışdı. Sonra tüsəngçiagası vəzifəsinə yüksəlmişdi.

Nadir şah olandan sonra Kəlbəli bəyə xan ünvanı verib Hezaracata vali göndərmişdi. Kəlbəli xan oranı ala bilməyib Nadir şahın yanına gəlmişdi. Şah onu falaqqaya saldırıb döyüdürülmüşdü.

Kəlbəli xan sonralar bir çox döyüslərdə iştirak etmiş, ad-san qazanmışdı.

Kəlbəli xan 1744-cü ildə qiyamçı Tağı xan tərəfindən öldürülmüşdü.

### **Lütfəli xan Kosaəhmədli-Avşar**

Lütfəli xan Babaəli bəyin oğludur. Öncə atasının yanında dəstə başçısı olmuş, sonra Nadirqulu xana xidmət etmişdi. Nadir şah olandan sonra onu Azərbaycan ordusunun sərdarı (komandanı) təyin etmişdi.

Lütfəli xan 1732-ci ildə 10.000 nəfərlik ordunun başında Nadirqulu xana qoşulmuş, osmanlıların əlində olan Van və Kərkükə hücum etmişdi.

### **4.15. Qutlu oymağı**

Avşar elinin böyük qollarından biridir. Bəzi qaynaqlarda Kutbəyli, Kutbəyoğlu, Qutulu kimi də yazılır. Faruq Sümər öz ünlü «Oğuzlar» kitabında Avşar elinin Kutbəyi oğulları haqqında söhbət açmışdır.

Tədqiqatçı yazar: «Bu avşar ailəsi Hələb dolaylarındakı avşarların başçısı idi. Onlar Kutbəyli adı ilə tanınmışlar. Bu ailəyə mənsub Məhmət bəy 812-ci ildə (1410) Novruzla Şeyx arasında baş verən vuruşmada Şeyxin əsgərləri tərəfindən əsir alınmışdı. 839-cu ildə (1435/1436) Can bəy Sufi ilə birləşib, onunla birlikdə Malatyani mühasirəyə alan Kut bəyi oğlu Məhmət eyni şəxsdirlər. Kutbəylilərin Uzun Həsənlə qaraqoyunu Cahanşah mirzənin sərkərdəsi Tərxan oğlu Rüstəm arasında 1457-ci ildə baş verən savaşda ağqoyunu ordusu səflərində olduğu bilinir».

### Səlim xan Qutulu-Avşar

Səlim xan önce Nadir şaha, sonra İbrahim şaha xidmət etmişdi. Xəmsənin hakimi olmuşdu.

### Əbdürrza bəy Qutulu-Avşar

Əbdürrza bəy Urmiya ətrafında dünyaya gəlmışdi. İmamqulu xan Qasımlı-Avşara xidmət etmişdi.

### 4.16. Gündüzlü oymağı

Avşar elinin əski və böyük oymaqlarından biri də Gündüzlüdür. Gündüzlülər Xorasandan Anadoluya qədər hər yerə yayılmışdır.

Qaracaoğlan qosqularının birində deyir:

*Söylə görüm Gündüzlünün obası,  
Həni səni seyr eləyən mələklər?  
Görən dedim gülüzlünün üzünü,  
Görəmməsəm bu dərd məni hələklər.*

Faruq Sümer öz ünlü «Oğuzlar» kitabında Avşar elinin Xuzistan qrupu haqqında geniş söhbət açmışdır. Onun kitabından götürdüyümüz yazını oxucularımıza təqdim edirik.

Avşarların ikinci ailəsinin yurdu Amik ovasında idi. Bu gün Qırıq xandan Xassaya gedərkən 12-ci kilometrdə yoldan təqribən 800 metr solda dəyirmanların yerləşdiyi Sulu və yaşıl sahənin bu ailənin yurdu olduğu bilinir. Bura bu gün də Gündüzlü adlanır. Bu yer Çuxurovaya gedən kəsə boğaz yolunun başında olduğu üçün nəqliyyat baxımından əskidən bəri mühüm bir yer sayılırdı. Həcc qafsiləleri və ticarət karvanları qısa olduğu üçün bu yola üstünlük verirdilər. Gündüzlüdən sonra bu məntəqələr vasitəsilə birbaşa Payasa enmək mümkün idi: Alan yayları, Qatır holuğu, Buzdondurən, Paç (Bac), Payas. Qırıq

xanın şimalında, Gündüzlünün cənub-qərbindəki Dərbsak qalasının çox vaxt bu ailənin əlində olduğunu bilirik.

Gündüz oğullarından tanıdığımız ilk bəy Gördü bəydir. O, eyni zamanda ailənin ən məşhur şəxsiyyətidir. Məmlük əmiri Çəkimin Qara Yolukün üzərinə səfəri zamanı ölməsi nəticəsində (17 zülqədə, 809-25 aprel, 1407) Hələb yenə məmlük əmiri Təmür Boğa əl-Məştubun əlinə keçmişdi. Təmir Boğa da Çəkim kimi Hələb bölgəsindəki türkmənləri itaət altına almaq istədi və bu məqsədlə Gördü bəyin üstünə səfərə çıxdı. Gördü bu zaman Amik ovasını bütünlükə hakimiyyəti altına almaq istədi və məqsədlə Gördü bəyin üstünə səfərə çıxdı. Gördü bəy bu zaman Amik ovasını bütünlükə hakimiyyəti altına almışda. Amik ovasında baş verən bir vuruşmada Təmür Boğa ağır surətdə məglub oldu. Başı pozuq halda Hələbə qayıdan Təmür Boğanın yanında çox az adam qalmışdı (810-1408). O biri il (811-1409) Gördü bəyi üsyancı əmirlərdən Novruz ilə vuruşmağa gedən Hələb valisi Dəmirtaşın yanında görürük. Əslində Gördü bəylə Dəmirtaş arasında səmimi dostluq münasibəti vardı. Ertəsi il Dəmirtaşın tövsiyəsi ilə sultan tərəfdarı Novruz üsyancı əmir Şeyx ilə Asi çayı sahilində üz-üzə gəldi. Novruzun ordusunda Hələb valisi Dəmirtaşdan başqa Dülqədir oğlu Əli bəy, Gündüz oğlu Gördü bəy, Köpək oğlu əfşarlardan Kut bəyi oğlu Məhmət, bayatlıdan Bozca bəy vardi. Vuruşmada Şeyx qalib çıxdı. Məglub olan Novruz Xəma şəhərinə sığındı. Dəmirtaş, Dülqədir oğlu Əli bəylə Gördü bəy də yanında idi.

814-cü ilin rəbiül-axırında (iyul-avqust, 1411) Gündüz oğlu-Gördü bəy Antakyani Özər oğlunun əlindən almışdı.

Şeyxin sultan olmasını qəbul etməyən Novruz 816-cı ildə (1413) Hələbə hücum etdi. Bunu eşidən Hələb valisi Dəmirtaş şəhərdən çıxaraq Amikə getdi, orada dostu Gördü bəy və onun qardaşı-Ömer bəylə görüşdü.

817-ci ilin zülqədə ayında (yanvar-fevral, 1415) Hələb valisi İnal əl-Süsləni Gördü bəyin üzərinə yürüş etdi. Yürüşün səbəbi bilinmir. İnalla qarşılaşmağa cəsarət etməyən Gördü bəy qaçmış və Hələb valisi gündüzlülərin çoxlu qoyununu ələ keçirmişdi. Gördü bəy dülqədirli Əli bəyin yanına gələrək ondan Hələb valisi ilə barışmaqdə vasitəçi olmasını xahiş etdi. Dülqədir oğlunun vasitəciliyi ilə barışq əldə edildi və Gördü bəy Amikə qayıtdı. Ancaq bir qədər sonra (rəbiül-axır, 818-iyun-iyul, 1415) Hələb valisi İnalın təkrarən Gördü bəyin üstünə yürüdüyüünü görürük. İnalın yanında Trablis valisi Sudun bin Əbdürrəhman da vardi. Gördü bəy onların gəldiyini görçək Gavur

dağlarına sığındı, İnal türkmənlərin qoyun və ineklerinin çoxunu zəbt etdikdən sonra Gündüz oğullarına mənsub Dərbsak qalasını mühəsirəyə aldı, mühəsirənin üçüncü günü qalanı tutdu. Gördü bəy və oymağının çoxu qaçıdı. Bəyin özü Maraşa getdi, gündüzlü əfşarları isə Gündüzün nəvəsi Dəmirxan oğlu Farisin ətrafına yiğişdilar. Hələb valisinin Gördü bəyə hücumu, şübhəsiz ki, məmlük hökmdarı Şeyxin buyruğu ilə təşkil olunurdu. Türkmenlərin məmlük dövləti ilə üçün təhlükəli bir ünsür olduğunu bilən Şeyx onların qüvvəsini zəiflətmək siyasetini güdürdü. Hətta türkmənlərin əlinə keçmiş bəxzi yerləri geri almaq və onları tamamilə özünə tabe etmək üçün 820-ci ildə (1417) Misirdən Suriyaya hərəkət etmiş, yolda Dülqədir oğlu Əli bəy, Gündüz oğlu Gördü bəy və Saqqalsız oğlu Toğruldan bağışlanmalarını xahiş edən və itaətlərini bildirən məktublar almışdı.

Gördü bəylə bağlı son məlumatımız onun 824-cü ildə (1421) Hələbdə Tatarın əmri ilə öldürməsidir. Əl-Məlik ül-Müəyyəd Şeyx 824-cü ildə öldükdə dövlətə hakim olan Tatar müxalifəti ləğv etmək məqsədilə Dəməşqə, oradan da Hələbə gəlmışdı. O burada olanda ətrafdakı türkmən bəyləri hüzurun gəlmisdilər. Gördü bəy də onların arasında idi. Ancaq digər türkmən bəylərinə xələt geyindirildiyi halda, Gördü bəy Tatarın əmrilə asılıraq öldürüldü. Tatar bunu sərf Təmür Boğa əl-Məşdubun 810-cu ildəki məglubiyyətdən sonra Təmür Boğa ilə Hələbə qaçanlardan biri də özü idi. Adının əksinə çerkəz olan Tatar o qədər kinli bir insan idi ki, itaətini bildirmək üçün hüzuruna gəlmiş bir əmirdən çox köhnə və adı bir hadisənin intiqamını almaqda tərəddüb etməmişdi. Halbuki Gördü bəy məmlük tarixçiləri üzərində böyük təsir buraxmış əmir idi. İbn Tağrı-Birdi onun böyük bir əmir olduğunu və zamanında yoluñ təhlükəsiz olduğunu yazar.

Gördü bəydən sonra onun yerinə kimin keçdiyi bilinmir. 875-ci ildə (1471) gündüzlü əfşarlarının başında Ömər bəy dururdu. O, oymağı ilə birlikdə Amik ovasında yaşayırıdı.

887-ci ildə (1482) isə Gündüz oğullarından Məhmət bəy tarix səhnəsinə çıxdı. Həmin Çuxurovanı istila edən Osmanlı ordusu ilə türkmənlər arasında baş verən vuruşmada türkmənlər məglub oldular. Ramazan oğlu Ömər bəy əsir alındı. Gündüz oğlu Məhmət bəy həlak oldu. Özər oğlu isə qaçıb canını qurtardı.

Gündüzlü əfşarlarından bir qol İrana getmişdir ki, ondan sonra bəhs ediləcəkdir.

Gündüz oğulları şəcərəsi:

Gündüz		
1	1	1
Gördü bəy (ölümü: 1412)	Ömər bəy	Dəmir xan
1	1	1
Ömər bəy	Məhmət bəy (1482)	Faris

Gündüzlü oymağının adlı əmirlərindən biri Mehdiqulu xandır. I Təhmasib dövründə Mehdiqulu xan Şuşər hakimi idi. Bu Avşar əmiri yuxarıda adı çəkilən Kuhgiluyə valisi Əlvənd xan kimi mərkəzin əmirlərinə tabe olmadığı üçün onun dəyişdirilməsi lazım bilinmiş və bu işin icrası Heydərqulu sultana Avşara tapşırılmışdı.

Mehdiqulu xan 1540-cı ildə öldürülüdü.

Gündüzlü oymağının məşhur əmirlərindən biri də Heydərqulu sultandır. Heydərqulu sultan I Şah Təhmasibin əmri ilə 1540-cı ildə Mehdiqulu xanı öldürüb yerinə keçdi.

Gündüzlü oymağının səsli əmirlərindən biri də Əbülfət bəydir. I Şah Təhmasib 1542-ci ildə Şuşər və Dizfula onu hakim təyin etdi. Sultan ünvanı almışdı.

Gündüzlü oymağının tanınmış əmirlərindən biri də Şahverdi xandır. Şahverdi xan 1594-cü ildə Şuşərin hakimi idi.

Gündüzlü oymağının adlı əmirlərindən biri də Mahmud sultandır. Mahmud sultan Gündüzlü I Şah Abbasın hakimiyyəti dönəmində Qum və Savəyə hakim təyin edilmişdi.

Faruq Sümer yazar ki, Kuhgiluyə avşarının mühüm bir qisminin gündüzlü və araşlı oymaqları təşkil edirdi. Ehtimal ki, araşlı bir yer adıdır. Hazırda Şuşər yörəsində yaşayan gündüzlülər Kuhgiluyədəki gündüzlü avşarların törəmələridir.

Seyid Əhməd Kəsrəvi yazar ki, Xuzistanın Şuşər şəhərinin Gurgur çayı kənarında yerləşən Bəliyti bölgəsinin abad kəndlərinin əhalisi gündüzlü oymağının xələfi və qalıqlarıdır.

Guhgiluyədəki gündüzlü avşarların bir böülü sonralar Xorasanda Abivərd dolaylarına, digər bir böülü isə bir qrup avşarla bərabər Urmiya bölgəsinə göndərilmişdi.

Gündüzlü oymağının bir qolu Xorasan ətrafında məskunlaşmışdı. Həmin oymağın nümayəndələri XVIII yüzilin önlərində Bağdadə qalasında və cıvarında yaşayırdılar.

Gündüzlü əmirlərindən biri Barat bəydir. Barat bəy Nadirqulu xana qarşı çıxmışdı. Bağdadə qalasında möhkəmlənib asılık edirdi. Nadirqulu xan üç qalanı mühasirə edərək sonda çayın suyunu ora tuşladı. Qala divarı uçdu. Su evlərə doldu. Nadiqulu xan asanlıqla qalanı aldı. Qala əhlini Abivərdə köçürdü. Barat bəyi isə edam etdirdi.

Avşar elinin Gündüzlü oymağının böyük bir qolu Urmiya yörəsində yerləşmişdi. Bu oymaq tarixi ədəbiyyatda bəzən Qaraoglu kimi də yazılır. Kəlbəli xan Qasımlı-Avşar Urmianın Dol mahalını Gündüzlü (Qarоğlu) oymağına vermişdi. Gündüzlü oymağı orda kənd salıb, arx çəkib, ağac əkmişdi.

Gündüzlü əmirlərindən biri də Qoca bəydir. Urmiali idi. Nadir şaha xidmət etmişdi.

1747-ci ildə Nadir şahı öldürən qəsdçilərin arasında Qoca bəyin də adı çəkilir.

Gündüzlü oymağının adlı əmirlərindən biri də Səfiyar bəy idi. Səfiyar bəy XVII yüzilin ikinci yarısında yaşamışdı.

Səfiyar bəyin Şəhriyar bəy, Hacı bəy adlı oğulları vardı.

Şəhriyar bəy Urmiya yörəsində doğulmuşdu. Mədrəsə təhsili almışdı. Həyatını hərb sənətinə bağlamışdı. Gündüzlü oymağının başçısı idi. Nadir şaha, Əmiraslan xan Qırxlı-Avşara xidmət etmişdi. Şahdan xan ünvanı almışdı.

Şəhriyar xan Əmiraslan xanın fərmanı ilə Urmiyaya hücum edərkən Mehdi xan tərəfindən tutulub, zindana salılmışdı.

Nağı xan Qasımlının özbaşinalığından bəzən Urmiya camaati qonşu mahallara daşındı. Bu halda Mirzə Məhəmmədrza Mirzə Məhəmmədəli oğlu Avşar bir dəstə adamla dilbir olub, qərarlaşdırıldı ki, Urmiyaya gəlib Nağı xanı öldürsünlər. Zindandan Şəhriyar xan Gündüzlü-Avşarı azad edib, taxta əyləşdirsinlər. Xəbərcilər Nağı xanı duyuq saldılar. Nağı xan yaxınlarından bir dəstə adamı göndərdi ki, yollarda keşik çəksinlər. O adamlardan kimi görsələr öldürsünlər. Torpaqqala adlı yerde qəsdçilərlə üzləşən Nağı xanın adamları onları öldürüb, dəfn etdilər. Nağı xan Şəhriyar xanı da aradan götürülməsini əmr etdi. Şəhriyar xan və qardaşı Hacı xan Qaraca hamamında cimərkən yaxalandı. Hacı xan hamamın külbəsindən çıxbıq qaçıdı. Şəhriyar xan isə ələ keçirilib, öldürüldü.

Şəhriyar xanın Məhəmmədtahir bəy adlı oğlu vardi.

Məhəmmədtahir bəy Urmiya bölgəsində dünyaya gəlmişdi. Hərb sənəti ilə ilgilənmişdi. Atasından sonra oymaqlarının başçısı olmuşdu. İmamqulu xan Qasımlı-Avşara xidmət etmişdi. Xandan sultan ünvanı almışdı. Müqəddəs Məkkəyi müəzzzəmi ziyarətdə bulunmuşdu.

Hacı Tahir sultanın Şəhriyar bəy adlı oğlu vardi.

Şəhriyar bəy Urmiya ətrayında dünyaya göz açmışdı. Hərb sənəti ilə ilgilənmişdi. Atasından sonra oymaqlarının başçısı olmuşdu. Məhəmmədqulu xan Qasımlı-Avşara xidmət etmişdi. Xandan sultan, sonra xan ünvanı almışdı. Müqəddəs Məkkəyi müəzzzəmi ziyarətdə bulunmuşdu.

Hacı Şəhriyar xan sonra qacarlara xidmət etmişdi. Fətəli şahdan İzəzzəddövlə ləqəbini almışdı.

Hacı Şəhriyar xan Möhbəli xan, Əhmədəli xan, Məhəmməd xan, Cəlaləssəltənə xan adlı oğulları vardi.

Möhbəli xan Urmiyada anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlara xidmət etmişdi. Saları Müzəffər ləqəbini daşıyırırdı.

Möhbəli xanın İzəzzəddövlə xan adlı oğlu vardi.

Hacı Şəhriyar xanın ikinci oğlu Əhmədəli xan Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlara xidmət etmişdi. Fəthəssəltənə ləqəbini daşıyırırdı.

Hacı Şəhriyar xanın üçüncü oğlu Məhəmməd xan Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlara xidmət etmişdi. Sərtip rütbəsi almışdı.

Hacı Şəhriyar xanın dördüncü oğlu Cəlaləssəltənə xan Urmiya anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlara xidmət etmişdi.

Səfiyar bəyin ikinci oğlu Hacı bəy Urmiya ətrafında anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Nadir şaha, sonra Əmiraslan xan Qırxliya xidmət etmişdi.

Gündüzlü oymağının tanınmış simalarından biri də Səfiyar bəydir. Sayınqalada yaşamışdı.

Sayınqala avşarlarından olan Səfiyar xan Gündüzlü də Azad xan Əfqana qoşuldı. Gündüzlülərlə Nağı xanın ədavəti vardi. Onlar yiğilib məsləhətləşdilər ki, Səfiyar xan guya kömək məqsədilə Urmiyaya gedib, Nağı xanın qılığına girsin. Dədikləri kimi etdilər. Səfiyar xan saraya gəldi. Nağı xan tərəfindən sevincə qəbul olundu. Bir neçə

gündən sonra Səfiyar xan fürsət tapıb, Nağı xanı əsir tutdu. Öncə gözlərini çıxardı. Nağı xandan narazı qalan avşarlar bu xəbərə sevindilər. Söz Azad xana çatanda qoşunu yığib Urmiyaya daxil oldu.

#### **4.17. Əmirli oymağı**

Avşar elinin qollarından biri də Əmirli oymağıdır. Bizim mülaha-mızə görə Gündüzlü oymağından yaranıb. F.Sümer bu oymağın ədini Əbərlı kimi qeyd edir. Tarixçi Məhəmməd Xalıqi Müqəddəm «Aləmarayı-Nadiri» və «Cahanquşayı-Nadiri» adlı əsərlərlərdən gətirdiyi bilgilərə görə, bu oymağın adı Əyirlidir. Bu oymağın bir hissəsi Taromda, bir hissəsi isə Zəncanın İcrud və indiki Səidabad bölgələrində yaşayırlar.

Əmirlilərin I Şah Abbasın hakimiyyətindən öncə Qəzvin ətrafında yaşadığı bilinir. Şah onları Əbivərd yörəsinə göndərmişdi. Qaraoglu qulamlardan Cəmşid sultan Gürcünü isə onlara başçı təyin etmişdi.

1719-cu ildə Xorasanda məskunlaşan Əmirli oymağı Nadirqulu xanın ətrafında birləşməyə başladı.

Əmirli oymağının ünlü əmirlərindən biri İmamqulu bəydir. Öncə Nadirqulu xana qarşı çıxmışdı. Sistan hakimi Məlik Mahmudun yanına gedib Nadirqulu xanın güclənməsi xəbərini çatdırmışdı.

Əmirli oymağının tanınmış simalarından biri də Musa bəy idi. Musa bəy Nadir şah Qırxlı-Avşarın özəl qvardiyasında qorcu idi.

Musa bəy Nadir şahı öldürən qəsdilər arasında idi.

Musa bəyin qardaşlarından biri də Əmirqunə xandır. Əmirqunə xan Nadir şahın ölümündən sonra Gilanın valisi olmuşdu. Sonra Taroma başçılıq etmişdi. Əmirqunə xan Avşar Fətəli xan Araşlı-Avşarla birləşib Kərim xan Zəndə qarşı çıxdı. Sonra Kərim xanın tərəfini tutub Fətəli xanı satdı. Kərim xan onu Şiraza «fəxri qonaqlığa» aparıb ali şuraya daxil etdi.

Kərim xanın vəfatından sonra Əmirqunə xan Taroma qayıdib özünün xanlığını elan etmişdi. İranı birləşdirməyə başlayan Ağaməhəmməd xanı tanımaq istəmirdi. 1782-ci ildə başqa xanlarla birləşib Mazandarana hücum etdi. Savaşda yaralanıb qaçıdı.

Əmirli oymağının tanınmış simalarından biri Zülfüqar xandır. «Kitabi-məcməül-sultaniyyə»nin 370-ci səhifəsində yazılır: «Əyirli-avşar bir tayfa adıdır ki, Xəmsənin (Zəncanın) ətrafında sakındırlar. Zülfüqar xan Avşar (Zəndiyə dönməmində) Zəncanın valisi və Kərim

xan Zəndin siyasi rəqibi idi. Bugünkü Zülfüqarilərin ulu babası olub və Zəncanın Səbzə meydanında yerləşən imarət onunkudur». «Gülşəni-murad», «Rüstəmüttəvarix» və başqa kitablarda da onun haqqında məlumatlar verilib. Kitabların bir neçə yerində onun iqtidarı və qüdrətinə görə, «Alicah Zülfüqar xan», «Sultan Zülfüqar xan Əmirli-Avşar», «Xaqan» ünvanları ilə xatırlanıb. Zülfüqarilərin daxil olduğu əmirliyin olduqları yer, Qoltuq qalası Zəncanın cənub yörəsində yerləşirdi.

Əmirli oymağının məşhur şəxsiyyətlərindən biri də Əli xandır.

#### **4.18. Zayirli oymağı**

Zayirli tayfası Əmirli oymağından çıxıb. Öncə soy kimi tanınırdı. Sonra çoxalıb, böyük bir oymağa çevrildi. Bəzi bilgilərə görə Usalı oymağının qoludur.

Zayirli oymağının tanınmış şimalarından biri Əli xandır. 1780-ci ildə Zəncanın hakimi Əli xan Zayirli oldu. Onun soyu Zayirli adlanırdı. Zayirli soyu Zəncanın ətrafında məskuntaşıb.

Əli xan Avşar İbrahimxəlil xan Sarıcalı-Cavanşirlə yazişirdi. 1787-ci ildə Qarabağ xanı Əli xana yazırkı ki, Ağaməhəmməd xanın Azərbaycana girməsi böyük təhlükədir və buna görə də o, Ağaməhəmməd xanın şimala doğru hərəkətinə mane olmalıdır. Bunun üçün lazım gələrsə, ona qoşunla və pulla kömək etməyə hazırlıdır.

İbrahimxəlil xanın məktubu Təbriz xanı tərəfindən ələ keçirildi. Ağaməhəmməd xana göndərildi. Ağaməhəmməd xan Qovanlı-Qacar 50 min qoşunla Zəncana gəldi. «Gülşəni-murad» kitabında bu barədə yazır ki, Əli xan Zayirli-Avşar Xəmsə və Zəncan əyalətinin hakimi və Zülfüqar xanın qohumu idi. Əli xan Xəmseyi bir məktub vasitəsilə Avşar elinin bütün oymaqlarını Tehrana dəvət etdi. Ta Tehranda Avşarlar sülaləsinin şahlığını elan etsin. Əli xan Zayirli-Avşar Ağaməhəmməd xan Qacarın ordusunun nizamını pozmuşdu. Ağaməhəmməd xan da onu Zəncanın hakimliyindən və sərkərdəliyindən azad etmişdi.

Hicri qəməri 1201-ci ildə Ağaməhəmməd xan Əli xan Avşarı İsfəhan şəhərinə aparıb gözlərini çıxartdırdı. Onun bütün vəzifələrini Abdulla xan Usanlı-Avşara verdi».

#### **4.19. Gözübüyüklü oymağı**

Avşar elinin qollarından biri də Gözübüyüklüdür. Bu Avşar oymağı haqqında tarixi ədəbiyyatda o qədər də bilgi yoxdur. Oruc bəy Bayatın Qızılbaş tayfaları haqqında apardığı qeyddə «Gözübəyizli» kimi yazılib.

Gözübüyüklü oymağının adlı əmirlərindən biri Xızır sultandır. Xızır sultan I Şah Təhmasibə xidmət etmişdi. 1554-cü ildə osmanlılara qarşı vuruşan Qızılbaşlar ordusunun dəstələrinin birinin sərkərdəsi idi.

Gözübüyüklü oymağının məşhur əmirlərindən biri də Qənbər sultandır. Qənbər sultan I Şah Abbasın silahdarı idı. Ona Dərbənd və ətrafinın möhkəmləndirilməsi tapşırılmışdı.

I Şah Abbas osmanlıların əlində olan Gəncəyə hücum edir. Qənbər sultan başda olmaqla bir neçə topçuya buyruq verir: elə atəş açsınlar ki, osmanlılar qaladan bayıra çıxa bilməsinlər. Qənbər sultan bu tapşırığı uğurla yerinə yetirir.

#### **4.20. Köbəkli oymağı**

Avşar elinin əski və böyük qollarından biri də Köbəkli oymağıdır. Köbək-əski türk dilində təpə, çoxlu, böyük anlamlarındadır.

Oymaq haqqında Faruq Sümər araşdırma aparıb. Onun araşdırmasını olduğu kimi yazımıza köçürüruk. «Bu ailəyə öz adını vermiş Köbək haqqında heç bir məlumatımız yoxdur. Yəzdili Şərəfəddinin verdiyi məlumata görə. Teymur 1401-ci ildə Dəməşqdən qayıdarkən köbəkli türkmənləri Fərat sahilində çağatay ordusunun yolunu kəsmişdilər. Xumusa çatlığıda ordunun mərkəz qolundan 5.000 nəfərlik qüvvə Sultan Xəlil mirzənin sərkərdəliyi altında onların üzərinə göndərilmişdi. Onlar yol üstü Antakya ətrafinı yağmaladıqdan sonra Hələb dolaylarına gələn sol qol ilə birləşərək, Rum-qalada türkmənlərə hücum etmişdilər. Türkmənlər müdafiə olunsalar da, məğlubiyyətə uğramışdilar, başçıları Şeyx Hüseyn öldürülülmüş, onun qardaşları isə çölə qaçmışdilar. Çağataylar çoxlu qənimət ələ keçirmişdilər. Ancaq Hüseyn Köbək oğlunun öldürüləməsi barədə Şərəfəddinin sözleri, deyəsən doğru deyildir. Çünkü indi bəhs ediləcək hadisələrdə köpəkli türkmənlərinin başında Hüseyn adlı bir bəy durur.

Haqqında danışılan hadisələrdən bir neçə il sonra Köbək oğlu Hüseyn bəy Ankara vuruşması nəticəsində meydana çıxan qarışılıqlıdan sui-istifadə edərək Artuk-ovaya yerleşmiş, Tokat

bölgəsində yağma və dağıntılarda bulunsa da, Çələbi Məhmət tərəfindən məğlub edilərək geri oturdulmuşdu. Ancaq Hüseyin bəyin taleyi ona cənubda yar oldu. 807-ci ildə Dulqədir oğlu Məhmət Darəndəni, Qara Yoluk Ruhani zəbt edərkən Köbək oğlu Məhmət də Malatyani ələ keçirmişdi. 811-ci ildə əmiri Novruzun üzərinə yürüyəndə məiyyətindəki türkmən bəyləri arşında Köbək oğullarından Ay-doğmuş da vardi. Hətta Dəmirtaş ordusunun avanqardını köpəklular təşkil edirdi. Həmin avanqrad Novruzun avanqardını məğlub etmiş, nəticədə Novruz da məglubiyyətə uğramışdı.

812-ci ildə (1410) sultan Novruzun günahından keçərək onu Dəməşq valisi təyin etdi Novruzla üsyani əmir Heüx arasında Asi çayının sahilində baş verən vuruşmada köpəklular da iştirak etmişdilər. Ancaq onların kimin tərəfində vuruşduqları barədə tarixçilər arasında ixtilaf var. Ancaq bu vuruşmada avşarların Novruz ordusunda olduqları bilinir. Deməli, köbəkluların da həmin əmirin səfində yer aldıqları ehtimal oluna bilər. Mərkizinin bildirdiyinə görə, vuruşmanın çətin bir anında Şeyxin qalib gələcəyini görən avşarlar onun tərəfinə keçmişlər və bu, Novruzla Dəmirtaşın məglubiyyətində mühüm amil olmuşdur.

813-cü ildə (1410) Hələb valisi Qorxmaz Zülqədərli ulusunun ən böyük boylarından biri olan doqquz boyunun başçısı Bişan oğulları ilə vuruşmaq üçün Köbək oğullarını və Gündüz oğlu Gördü bəyi əsgərləri ilə birlikdə öz yanına çağırmışdı. Ancaq bu bəylər kecidiklər. Qorxmaz Bişan ağıllarına Maraşla Köynük arasındaki yurdlarında basqın etdi. Vuruşmanın axırlarına yaxın Köbək oğulları Ay-doğmuş və Hüseyin bəy 200 atlı ilə gəlib çıxdılar. Ancaq Ay-Doğmuş Qorxmazın üzünə ox atdı. Buna görə Qorxmaz Ayıntaba gələndə Hüseyin bəyi və onun yaxın adamlarını həbs edərək, Hələbə göndərdi. Ancaq yolda türkmənlər öz bəylərini və onunla birlikdə həbs edilənləri xilas etdilər.

Hüseyin bəyin bu hadisədən sonra Malatyani ələ keçirdiyi məlumudur. 815-ci ildə (1412) sultan olan Şeyx 817-ci ildə (1414) Hələbdən Dərəndəyə, oradan da Malatyaya gəlmış və buraya öz məmlüklerindən Gözəli vali təyin etmişdi. Hüseyin bəyə gəlincə o, Şeyxin yaxınlaşdığını öyrənən kimi şəhərdən çıxb getmişdi. Ancaq Hüseyin bəy iki il sonra Malatya valisi Gözəli məğlub edərək, şəhəri ələ keçirdi. Ertəsi il məmlük sultani Şeyx əldən çıxan yerləri geri almaq və türkmənləri ram etmək üçün şəxsən səfərə çıxdı. Hələbə çatanda

Hüseyin bəyi Malatyadan qovmaq üçün Dəməşq valisinin sərkərdəliyi altında bir ordu göndərdi. Bu ordunun tərkibində avşarlardan inalulardan 500 nəfərlik bir piyada böülüyü vardı. Bu, Kut bəyi oğulları avşarı və ya müstəqil bir oymaq idi. Şeyx Maraşın cənubundakı Köynükdə ikən Dəməşq valisindən gələn bir məktubda Köpək oğlu Hüseyin bəyin Malatyani yandırıb Divriyi tərəflərə getdiyi bildirildi. Sonra onun Divriyindən də Osmanlı ölkəsinə keçdiyi öyrənildi. Ancaq Şeyx Misirə qayıdan kimi Hüseyin bəy təkrar məmlük torpaqlarında peyda oldu. Darəndə valisi onun qarşısına çıxsa da, əsir alınıb öldürdü. Bunun ardınca Hüseyin bəy Malatyani mühasirəyə aldı, lakin bir qədər sonra mühasirəni qaldıraraq, qaraqoyunluların Ərzincan valisi Pir Ömerin yanına getdi. Burda bir gecə yuxuda ikən Tağribirdi adlı bir məmlük əmiri tərəfindən öldürüldü. (3 camadiyuləvvəl, 821-8 iyul 1418). Bu Tağrı-Birdi Malatya mühasirəsi zamanı şəhərdən çıxıb ona siğinmişdi. Ancaq bu, bir hiylə idi. Tağrı-Birdi Malatya valisinində məsləhəti üzrə imkan tapıb Hüseyin bəyi öldürmək üçün belə hərəkət etmişdi. Bu minvalla Şeyx onu xeyli narahat edən Hüseyin bəydən qurtuldu. Çərkəz məmlüklərinin məglub edə bilmədikləri türkmən bəylərinin sui-qəsdçilər əlilə ortadan qaldırmağa əskidən bəri adət elədikləri müşahidə olunur. Halbuki türkmənlər bu üsüla əl atmırlılar. Həqiqətən cəsur, fəal və gözəl bir savaşçı olan Hüseyin bəyin aqibəti belə oldu. Zənnimizcə o, Malatya bölgəsində bir bəylilik yaratmaq qayəsini güdürdü. Hüseyin bəydən sonra Kəbəkli avşarlarının başçısı onun qardaşı Əsləməz olmuşdur.

Əsləməz 839-cu ildə (1435-1436) digər bir avşar bəyi olan Kut bəyi oğlu Məhmətlə Sultan Bars bayın qohumu Can bəy Sufinin yanına gedib onunla birlikdə Malatyani mühasirəyə almışdı. Ancaq Əsləməz sonra Can bəydən ayrırlaraq Qahirəyə gəldi və Bars bayın ənam və iltifatlarına məhzər oldu.

Əmir Yeşbəy Zülqədər oğlu Şahsuvar bəylə vuruşmaq üçün Hələbdə olarkən türkmən bəyləri onun hüzuruna gəlmişdilər. Əsləməz oğlu Məhəmməd də onların arasında idi.

Beləliklə, Kəbək oğulları haqqında məmlük tarixlərindəki qeydlər bunlardan ibarətdir. Bu ailənin sonrakı taleyi haqqında məlumatımız yoxdur. Osmanlı dövrünün ilk illərində köbəkli avşarlarının başında Tukak bəy oğlu Əmənlik bəy dururdu. Ancaq bu bəylərlə yuxarıda adı çəkilən bəylərin qohumluq münasibətləri haqqında bir şey söyləmək mümkün deyil. Bu zaman onlar 15 obaya ayrılmışdılardı. Onların

arasında köçkili, səkkiz alplı və dəlilər, Aydoğmuşbəyli kimi obaları qeyd etməyə dəyər. Ay Doğmuş bəyli obası, şübhəsiz, öz adını Köbək oğlu Ay Doğmuşdan alır. Səkkiz obası XVI əsrin ortalarında Sürucün Şeyx Çoban kəndində yerləşmişdi. Alpliya gəlinçə, bu obadan mühüm rolun İrana getdiyi məlumdur. Dəlilərin isə son illərə qədər öz varlığını davam etdiriyi müşahidə olunur. Köbəkli avşarının Yeni-el və Boz ulusda da bəzi qolları vardır ki, bunlardan aşağıda bəhs ediləcəkdir.

Boz ulus arasındaki avşarlar bu elin üç icmasından biridir. Sayca onların ən çoxu Şam türkmənləri arasında yaşayır. Daha əvvəl də deyildiyi kimi, Boz ulusun Şam türkmənləri icması hələb türkmənləri oymaqlarından meydana gəlmışdır. II Səlim dövründə Şam türkmənləri arasındaki əfşarlar müxtəlif qollara ayrılmışdı ki, onlardan Məhəmmət kətxudaya tabe olan oba 804 nəfər vergi verən əhaliyə malik bir təşəkkül idi. Ondan sonra gələn kazıklı əfşarı obası 130, Qara Mahmud kətxudaya tabe oba 131, Hacı kətxudanın rəhbərlik etdiyi oba 57, Duymuş kətxudanın isə 41 nəfərlik idi. Yenə həmin Şam türkmənləri elatında biri 367, digəri 109 nəfərlik (vergi verən) köpəkli əfşarına mənsub iki oba vardı. Əsil boz-ulus və dülqədirli elatındaki əfşar varlığı zəif olub kiçik obalara ayrılmışdı.

996-ci ildə (1588) Boz ulus avşarlarının başçılarına, o cümlədən Cahanşah kətxudaya göndərilən bir fərmanda, başına yiğdiyi adamlarla birlikdə quldurluq edən sabiq Deyr Rəhbə bəyi Əbdürrəhmanın sözünə bundan sonra aldanmamaq, əsgər istəsə verməmək, onun yaxalanmasına çalışmaq əmr edilirdi.

Boz ulusun hər üç elatındaki avşar obalarından bəziləri Boz ulusun Orta Anadoluya köçən təşəkkülləri arasında olmuş, əsasən Qaraman əyalətində yurd salmışlar. Daha ziyadə Şam türkmənlərinə mənsub bəzi avşar obaları isə icmanın bir qismi ilə əvvəlki yurdda qalmışdır. Sənədlərdə «Boz ulus mandəsi» adı verilən bu icma XVII əsrin sonunda Rəqqə bölgəsinə yerləşdirilsə də, icmanın obaları bir-bir, iki-bir Anadolunun qərb tərəflərinə getmişlər, 1128-ci ildə (1716) Balıkesir vilayətinin Mahaliç qəzasında görünən köbəkli avşarı obası, Yeni-elə deyil, məhz boz ulusa aid köbəkli avşarından olmalıdır».

#### **4.21.Kuhgiluyəli (Kəhkəhli) oymağı**

Avşar elinin qollarından biri də Kuhgiluyəli (Kəhkəhli) oymağıdır. Urmiya ətrafında məskunlaşmışdı. XVII yüzildə Urmiya hakimi

## **Avşarlar**

Kəlbəli xan Qasimlı-Avşar Binab və Nazlı mahallarını Bərdük qalasından Mehranruda qədər olan yerləri Avşar elinin Kəhkəhli oymağına vermişdi. Binab mahalı Marağın şəhərinin 16 km-də yerləşirdi. Mərkəzi Binab qəsəbəsi idi. Əhali Sofiyançayın suyundan istifadə edirdi. XVIII-XIX yüzillərdə burda bir karvansara, həftə bazarı və bir neçə dükən vardı.

Kəhkəhli oymağının tanınmış simalarından biri də Şahməhəmməd bəydir. Şahməhəmməd bəy Fətəli xan Araşlıdan tutmuş Məhəmmədqulu xana qədər qoşunda sərkərdə kimi xidmət etmişdi.

Kəhkəhli oymağının ünlü simalarından biri də Ağacan bəydir. Ağacan bəy sərkərdə kimi Məhəmmədqulu xana xidmət etmişdi.

Salmasın Ağziyarət ətrafında Dünbili qoşunu ilə savaşa qatılmışdı. Qoşunun qarovalı hissəsində dayanan Ağacan bəy Kəhkəhli özünü Dünbili dəstəsinə vurdu. Qəflətən atının ayağı sürüsdü. Yerə yığıldı. Heydəranlı tayfasının döyüşçüləri o dəqiqə onu yaralayıb heydən saldılar. Sonra başını kəsdilər.

### **4.22. Sarışeyxli oymağı**

Avşar elinin qollarından biri. Sonralar Kerman yörəsində məskunlaşmışdır.

Sarışeyxli oymağının ünlü əmirlərindən biri Mustafa sultandır. I Şah Təhmasibin hakimiyyəti dönenində Savənin valisi idi.

Mustafa sultanın Şahqulu sultan adlı oğlu vardı.

Şahqulu sultan I Şah Təhmasibə qulluq etmişdi. Şahdan xan ünvani almışdı. Şahqulu xan 1529-cu ildə I Şah Təhmasib tərəfindən Kerman əyalətinə bəylərbəyi təyin edildi.

### **4.23. Sarıxanbəyli oymağı**

Şahsevən elinin aparıcı və nəcib oymağı. Kökcə Avşar elindən olduğu bilinir. Yaylağı Ağməscid, Yelligədik, qışlağı Çinar, Qəbələ və Burunqışlağıdır.

Elə bu oymaqdan çıxmış xanlar başçılıq edirdilər.

Polkovnik Hüseyin Bayburdi «Tarixi-Ərəsbaran» adlı kitabında yazır: «Ata xan Sarıxanbəyli əslən Avşar soylu idi. Əhərin Satımızan kəndində imarəti vardı. Hələ də o imarətin qalıqları durur. Bütün Meşkin, Muğan onun hakimiyyətində idi. İndiki Qocabəyli adlanan tayfa Ata xanın böyük qardaşının adıyla adlanır. Cilovdarlı və

Sarvanlı tayfası onun cilovdarı və sarbanından yaranmışdır. Nadir şah hakimiyyətə çatandan sonra bütün Şahsevən elinin bəylərbəyiliyini onun soyuna vermişdi»<sup>1</sup>.

İlk bildiyimiz el başçısı Əliqulu(Allahqulu) paşadır.

Əliqulu paşanın Bədir xan, Kiçik xan, Nasir xan adlı oğulları vardı.

Bədir xan atasından sonra el başçısı idi. Düzməcə, yalançı şahzadə İsmayııl mirzənin qiyamında onun tərəfini tutmuşdu.Nadir şah Qırxlı-Avşarın hakimiyyəti illərində dövlətin siyasi yaşamında önəmlı rol oynamışdı.

Bədir xanın Nəzərəli xan, Kiçik xan adlı oğulları, Şahnisə xanım adlı qızı vardı.

Nəzərəli xan atasından sonra el başçısı olmuşdu. Sonra elin yaxından yardımını ilə Ərdəbil xanlığını ələ keçirmiş, müstəqil xanlıq qurmuşdu.

Kərim xana tabe olmayan, hədiyyə, peşkəş və sairə adlarla vergilər verməkdən imtina edən Nəzərəli xanı məhdudlaşdırmaq, sıradan çıxarmaq məqsədilə Gilan hakimi Hidayət xanı səfərbərliyə aldı. O, dolayı yollarla Hidayət xanı Nəzərəli xana qarşı qaldırdı və onu pul, silah və sairə vəsaitlə təmin etdi.Kərim xan Zəndin hərtərəfli yardım və himayəsindən istifadə edən Hidayət xan Nəzərəli xanı tutdu və Ənzəli limanında həbsxanaya saldı.

Kərim xanın vəfatından sonra şahsevənlər Ənzəliyə hücum edib Nəzərəli xanı xilas etdilər.

Nəzərəli xan Pənahəli xanla düz dolanmadığından başı bəlalar çekdi. Tez bir zamanda Qarabağ qoşunu Arazi adlayıb Muğanda düşərgə qurdu. İki qoşun üz-üzə gəldi. Ağır vuruşmadan sonra Qarabağ qoşunu qalib gəldi. Tarixçi Mirzə Adigözəl bəy Bayəhməddi-Qazax yazır: «Sarıcalı Dərgah bəyi Ərdəbil şəhərində hökumət işlerini idarə etmək üçün təyin etdi»<sup>2</sup>.

Nəzərəli xan bacısı Şahnisə xanımı Pənahəli xanın oğlu İbrahimxəlil xana verib qohum oldu. Bu qohumluqdan sonra araları düzəldi. Qarabağ xanlığının vassallığını qəbul etdi.

Ərdəbilli Nəzərəli xan da 1776-1777-ci ildə (1190 h) göndərdiyi məktubunda Çıldır valisi Süleyman paşa vasitəsi ilə göndərilən ferman və yardımın alındığını və İraklinin təcavüzüne qarşı mübarizə əzmində

<sup>1</sup> H. Bayburdi, Tarixi-Ərəsbaran, Tehran, İbni Sina, hicri şəmsi 1341, səh. 102.

<sup>2</sup> Qarabağnamələr, 1-ci kitab, Bakı, "Yazıcı", 1989, səh.)

olduğunu bildirirdi. Yenə həmin ildə Xoylu Əhməd xan Çıldır valisi Süleyman paşa Rusiya ilə ittifaqda olan İraklinin təcavüzünüə yol verməmək üçün Azərbaycan xanlarının «Devlet-i Aliye emrinde» mühəribəyə hazır olduqlarını və bəzi lazımı sursatı almaq üçün İstanbuldan xəzinədar katibi İbrahim bəy vasitəsi ilə müəyyən miqdarda pul göndərdiyini yazdı.

İbrahimxəlil xan 1779-cu ildə Şəkili Hüseyn xanın qatlından sonra qaynı Şahsevən Nəzərəli xanı çoxlu sayda atlı dəstə ilə Gilan və Rəşt tərəfə göndərdi. Nəzərəli xan göstərilən məntəqəyə hücum edərək onu viran qoyub çoxlu malla geri döndü. Bu arada Təbrizdə ixtiashaşlar baş verdiyi üçün İbrahimxəlil xan onu Təbrizə ezam etdi.

1780-ci ildə İbrahimxəlil xan qaynı Nəzərəli xanı Təbriz üstünə yürüşə göndərmişdi. Duruş gətirə bilməyən Təbrizli Nəcəfqulu xan Dünbüli qaçıb qohumu Xoylu Əhməd xan Dünbiliyə sığınmışdı.

1883-cü ildə Təbrizə hücum edən Urmiya hakimi İmamqulu xan Qasımlı-Avşar sərkərdələrinə göstəriş vermişdi ki, Nəcəfqulu xan Dünbiliyə bildirsinlər ki, biz Nəzərəli xan Şahsevənlə və Əli xan Şəqaqi ilə savaşa gedirik, sən də silah-sursatla yardım et. Nəcəfqulu xanın onların hiyləsini başa düşüb elçiləri rədd etdi.

Öncə Təbriz hakiminə yardım edən Nəcəfqulu xan Şahsevən və Hüseynqulu sultan Şəqaqi Əli xan Şəqaqidən üz döndərib İmamqulu xan Qasımlı-Avşara qoşuldular. Sərab hakimi Əli xan Şəqaqi onların dönüklüyünü görüb Nəzərəli xan Şahsevəndən yardım istədi. Nəzərəli xan Ərdəbildən çıxıb Səraba tələsdi. Əli xan Şəqaqiyə qoşulub dönük başçıların, Nəcəfqulu xan Şahsevənin və Hüseynqulu sultan Şəqaqinin üstünə getdilər. Sərabın ətrafında qarşılaşış döyüşdülər. Nəzərəli xan bu savaşda qalib gəldi. Hüseynqulu sultan Marağaya tərəf qaçıdı. Nəzərəli xan onu izləməyə başladı. Marağa qalasını mühasirə etdi. Marağanın hakimi Əhməd xan Müqəddəm İmamqulu xanın yanında idi. 20 gün Marağanı mühasirədə saxladı. Uğur qazanmayıcağıını görüb ətraf kəndləri qarət edib Ərdəbilə döndü.

1784-cü ildə Quba xanı Fətəli xan İbrahimxəlil xanın acığına Ərdəbilə hücum etmişdi. Nəzərəli xan duruş gətirməyib Qarabağa qaçmışdı.

1785-ci ildə Gəncədəki gürcü nümayəndəsi Andronikaşvili Kartli-Kaxetiya hakimi İraklıyə yazdı ki, İbrahimxəlil xan, Nəzərəli xan Şahsevən və Niftalı bəy (Lütfəli bəy Sarıcalı - müəlliflər.) 3 min və yaxud 4 min nəfərlik qoşunla Tuğda qərar tutublar.

1791-ci ildə Təbrizə doğru irəliləyən Ağaməhəmməd xan Qovanlı-Qacar yolu üstündəki Seyidabad adlı yerdə dayandı və xanlara elçilər göndərərək, öz uşaqları, qardaşları və arvadlarını ona itaət əlaməti olaraq girov göndərmələrini tələb etdi. Naxçıvan xanı öz qardaşını, Xoy xanı arvadlarından birini və qardaşını, Təbriz xanı 15 əyanını və varlı adamını, Ərdəbil xanı Nəzərəli xan arvadını və qardaşını, Qaradağ xanı öz arvadını və oğlunu girov verdi. Marağa xanı öz arvadı və uşaqları, Şəqaqi Sadıq xan isə öz qoşunu ilə birlikdə Ağaməhəmməd xanın düşərgəsinə gəldilər. Ağaməhəmməd xan xanların üzərinə illik xərac təyin etdi.

Nəzərəli xan 1792-ci ildə vəfat etdi.

Nəzərəli xan Qəmərağa xanım Mir Mustafa xan qızı Lənkəranı ilə dünya evinə girmişdi. Nəsirəli xan, Fərəculla xan adlı oğulları vardı.

Nəsrəli xan 1792-ci ildə Ərdəbil şəhərində taxta əyləşdi.

Nəsrəli xan 1818-ci ildək Ərdəbilin hakimi oldu.

Nəsrəli xan İbrahimxəlil xan Sarıcalı-Cavanşirin qızı ilə ailə qurmuşdu. Nəzərəli xan, Məhəmməd xan adlı oğulları vardı.

Nəzərəli xanın Balaca xan adlı oğulları, Şahbəyim xanım adlı qızı vardı.

Nəsrulla xanın ikinci oğlu Məhəmməd xan Ərdəbil şəhərində dünyaya gəlmışdi. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili görmüşdü.

Məhəmməd xan Xoyun valisi olmuşdu.

Məhəmməd xanın Məhəmmədqulu xan, Əhməd xan adlı oğulları vardı.

Məhəmmədqulu xanın Rüstəm xan, Əliqulu xan, Cəfər xan adlı oğulları vardı.

II Nəzərəli xanın qızı Şahbəyim xanım Ərdəbil şəhərində dünyani zinətləndirmişdi. Saray təlim-tərbiyəsi görmüşdü.

Şahbəyim xanım Fətəli şah Qovanlı-Qacarın oğlu Seyfəddövlə Sultan Məhəmməd mirzə ilə ailə qurmuşdu. Onların dillərə dastan olan toyları olmuşdu. Tarixçi yazır: «Nəzərəli xan Şahsevənin qızı Ərdəbildən Tehrana daxil olarkən Səltənətin hökmü ilə onu bütün saray adamları qarşılıdı. Gəlini Ken kəndindən Tehrana qədər fil üstündəki taxtda oturtdular. Bu qacarlar səltənəti dövründə fil taxtında əyləşdirilən əvvəlinci gəlin idi. Gəlinə olan bu ehtiramın bir səbəbi də onun xalası gözəl Ağabaciya olan ehtiramdan irəli gəlirdi».

Nəzərəli xanın ikinci oğlu Fərəculla xan Ərdəbil şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Öncə qardaşının yanında

xidmət etmişdi. Sonra Fətəli şah Qovanlı-Qacara tabe olmuş, Abbas mirzənin yanında xidmət etmişdi.

Tarixçi yazır: «İran dövləti 1221-ci ildə (1806-ci ildə) öz mötəbər sərkərdələrinin hamısını, o cümlədən Qəzvinli Hüseynqulu xan Sərdar Qacarı, İsmayıł xan Dəməğanı və Xəmsə hakimi Əmənulla xan Əfşarı onun köməyinə göndərdi. Onlar getdikdən sonra Şahsevən elinin böyük rəislərindən olan Fərəculla xan və İbrahimxəlil xanın oğlu Əbülfət xan da ona köməyə getdilər. Lakin qeyd olunan dəstə Şuşaya çatana qədər əmisi ilə köhnə düşmənciliyi olan Məhəmməd Həsən xanın oğlu, İbrahimxəlil xanın nəvəsi Cəfərqulu xan öz kimsələrini aradan götürdükdən sonra rusların kömək və himayəsi ilə mütləq Qarabağın valisi olacağını zənn edərək rus polkovnikini 300 rus əsgəri ilə götürərək gecə babasının yatağına getdi və qocanı 31 nəfər əhliyəli ilə birlikdə həmin gecə ruslar vasitəsilə öldürdü. İbrahimxəlil xan öldürüldükdən sonra ruslar Cəfərqulu xanı hakim təyin etmək əvəzinə Qarabağın işlərini açıq-aşkar İbrahimxəlil xanın oğlu Mehdiqulu xana tapşırdılar, özləri də Şuşa qalasını möhkəmlətməyə, Qarabağın hüdud və sərhədlərini qorumağa başladılar».

Fərəculla xan Baxşı bəyim İbrahimxəlil xan qızı Sarıcalı-Cavanşirə dünyə evinə girmişdi.

Bədr xanın ikinci oğlu Kiçik xan Sarıxanbəyli oymağında anadan olmuşdu.

Kiçik xanın Nurəli xan, Ətaulla xan, Xudaverdi xan, Şükrulla xan adlı oğulları vardı.

Ətaulla xan Sarıxanbəyli obasında anadan olmuşdu. Qarabağda onu Ata xan, Ərdəbildə isə Kiçik xan kimi tanıydılar. Mükəmməl mədrəsə təhsili almışdı. Nəsrəli xanın vəfatından sonra öz obasını, oymığını başına toplayıb Meşkinə üz tutdu. Oba-oymaqları Meşkin və ətrafında yerləşdirib idarə etməyə başladı.

Rus-İran savaşları dönəmində Mədətov Ətaulla xana qurani-kərimə and içdirmişdi ki, müharibələrdə iştirak etməsin, rus tərəfini tutsun. Tarixçi Mirzə Yusif yazır: «Həmin ilin qışında general Mədətov Qarabağ əhlinin əlinə qənimət və başqa şeylər keçirtmək məqsədilə mühəsirə dövründə çəkilən əziyyəti əvəz etsin deyə Qarabağ və Şirvan qoşunlarını götürüb Mişgini və Əhəri çapmağa, qarət etməyə getdi. Mişkin vilayətini o ki, var soyub qarət etdilər. Çoxlu mal və dövlət bu tərəfin əhalisinə nəsib. Bu yerlərlə yaşayan Şahsevən xanlarını imperatorun itaətinə dəvət etdi, onlara imperatora xəyanət etməyəcəyləri barədə aid içdirdi. Onlardan biri Ata xan

idi. Yermolovun sərdarlığı zamanında və Mədətovun hökmranlığı dövründə Ata xan rəşid və sərt olub məhdud dünyagörüslü var idi. O qədər də qızılbaş qoşunlarının əmrlərinə əhəmiyyət verməzdi. Abbas mirzə onu dəfələrlə Təbrizə çağırmağına baxmayaraq, o getmirdi. Hətta bir dəfə Abbas mirzə sərdar Əmir xanla Qaradağda idi. Onun verdiyi əmrlərinin birisi də o idi ki, Ata xanı bir yol ilə tutub Təbrizə göndərsin. Əmir xan da Ata xanla yaxınlıq və qohumluq etdi, yəni öz qızını Ata xanın oğlunu vermək bəhanəsi ilə onu tutmaq qəsdini etdi. Yenə də müvəffəq ola bilmədi, şirvanlı Mustafa xan Fit dağından qaçandan sonra Qızılbaş dövləti tərəfinə getdi. Ata xan qonaqpərvərlik göstərib onu Təbrizə apardı. Bu məqsədlə ki, Mustafa xan onun təqsirini bağışlayacaqdı.

Təbrizə daxil olanın sonra Abbas mirzə onu tutdurub bir gözünü çıxartdırdı»<sup>1</sup>.

Ətaulla xan bir gözü çıxarılandan sonra Abbas mirzəyə xidmət edirdi. İran-rus savaşlarında iştirak etmişdi. Rzaqulu xan Hidayət «Rövzətül-səfa»da bu barədə yazır: «Gizli qalmasın ki, Şahzadə Naibüssəltənə Həsən və Hüseyn bulağı üstündə dayanarkən təsadüfən baş vermiş hadisələrdən biri Qarabağın xoşbəxt şəhidi mərhum İbrahimxəlil xanın oğlu Əbülfət xan tərəfindən elatın köçürülməsi üstündə Rusiya ilə Qarabağ arasında baş verən müharibə idi. Hadisənin icmali budur ki, Qarabağ elatını köçürmək üçün getmiş Ətaulla xan Şahsevən elat hərəkət etdikdən sonra Əbülfət xanla onları İранa gətirirdilər. Cəbrayıllı tayfasından birisini gizli yanlarına çağırdılar, çətin keçilən Qapan mahalına çatdırılar. Gündüz saat ikidən gün batana kimi şiddətli döyüşlər getdi, tüfəngçilərin barit-qırması qurtardı və onlar məğlub oldular. Elə ki, Naibüssəltənə Nəvvab bundan xəbər tutdu, İsmayıł xan və Həsən xan Sərdarı oraya göndərib özü də Qapandan Aslandüz yolu ilə aslanları yandıran şir kimi yola düşdü. Bu dəhşətli xəbər rus generalının ürəyini sixdı və kiçik bir dəstəni Pənahabad qalasına göndərib özü isə Gəncəyə tərəf yollandı».

Qaynaqlarda yazılır: «19 fevral 1832-ci ildə Ərdəbil hakimi Bəhmən mirzə Ata xana yazmışdı ki, Şahsevən elindən 300 nəfər atlı toplayıb Novruz bayramından 15 gün keçəndən sonra Xorasana, Abbas mirzənin yanına yollansın»<sup>2</sup>.

Ətaulla xanın Fərzulla xan adlı oğlu vardı.

<sup>1</sup> Qarabağnamələr, 2-ci kitab, Bakı, "Yazıçı", 1991, səh.83.

<sup>2</sup> MDTA, fond 130, iş 1, saxlama vahidi 35, vərəq 131).

Fərzulla xan Ərdəbil şəhərində doğulmuşdu. Ailədə və el içində Fərzi xan kimi tanınır. Mükəmməl mədrəsə təhsili almışdı. Atasının vəfatından sonra elin və Meşkinin başçısı olmuşdu.

Fərzi xanın Mustafaqulu xan, Əliqulu xan, Qurbanəli xan, Səfərəli xan, Abbasqulu xan adlı oğulları vardı.

Mustafaqulu xan Meşkin şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Rus-İran savaşlarında iştirak etmişdi. Fransız müəllifi Jan Junior yazır: «Qırx yaşı, qədd-qamətli, o zamanki bütün iranlılar kimi saqqalı-bığı olan, yəni saqallını qırxmayan bir kişi olan Mustafaqulu xan Şahsevən dedi:

«Möhtərəm naib, biz Şahsevənlər topsuz döyüşməyə adət etmişik və bizim üçün belə döyüşmək adı bir işdir».

Abbas mirzə dedi:

«Bilirik ki, siz topsuz vuruşmağa adət etmisiniz. Ancaq bu gün gördünüz ki, düşmənin topları bizi həmlə etməkdən əl çəkməyə vadər etdi»<sup>1</sup>.

Fərzi xanın ikinci oğlu Əliqulu xan Meşkin şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atasının vəfatından sonra Şahsevən elinin elbəyisi olmuşdu. Əliqulu xan Rus-İran savaşlarında iştirak etmişdi. Fransız müəllifi Jan Junior yazır: «Mustafaqulu xanın kiçik qardaşı, ondan 2 yaş balaca olan və böyük qardaşı kimi qəddi-qamətli görünən Əliqulu xan Şahsevən dedi:

«Möhtərəm naib, sabah düşmən öz düşərgəsini istər yiğib döyüş səfləri düzəltsin, istər düzəltməsin., biz onun toplarından narahat olacağıq və çarəsiz qalıb işpəxdərin (Sisyanovun-Ə. Ç.) artilleriyasını aradan aparmaq məcburiyyətində qalacağıq»<sup>2</sup>.

Fərzi xan hicri şəmsi 1228-ci ildən 1258-ci ilədək Meşkin və Muğan şahsevənlərinə başçılıq etmişdi.

Fərzi xanın üçüncü oğlu Qurbanəli xan Meşkin şəhərində anadan olmuşdu.

Sarayda tüsəngdarbaşının naibi vəzifəsində xidmət etmişdi. Xidmətinə görə ildə Müzəffərəddin şah Qovanlı-Qacardan 40 tuman mavacib alırdı.

Qurbanəli xan Fətəli şah Qovanlı-Qacarın qızı ilə ailə qurmuşdu.

Sarıxanbəyli oymağının son başçılarından Alişan bəy və Məhəmmədqulu bəyin adı bəlliidir.

---

<sup>1</sup> J.Junior, Unudulmuş Qəhrəmanlar, 2004, səh.257-258.

<sup>2</sup> J.Junior, Unudulmuş Qəhrəmanlar, 2004, səh.258.

#### **4.24. Səidli oymağı**

Avşar elinin qollarından biri. Əsasən Urmiya və Xalxal ətrafında məskunlaşmışdı.

Səidli oymağının tanınmış əmirlərindən biri də Məhəmmədqulu bəydir. Məhəmmədqulu bəy xan ünvanı ilə Şirvana hakim təyin edilmişdi.

Səidli oymağının məşhur əmirlərindən biri də Mirzə Məhəmməd bəydir. Fətəli xan Araşlı-Avşara xidmət etmişdi.

Səidli oymağının tanınmış əmirlərindən biri də Şahməhəmməd bəydir. Şahməhəmməd bəy Fətəli xan Araşlı-Avşara xidmət etmişdi.

Səidli oymağının adibəlli simalarından biri də Mirzə Mustafa bəydir. Mirzə Mustafa bəy Fətəli xan Araşlıdan başlamış, Hüseynqulu xan Qasımlıya qədər Urmiya xanlarının mustofisi (maliyyə müfəttişi) işləmişdi.

Səidli oymağının səsli nümayəndələrindən biri də Mirzə Məhəmmədhəsən bəydir. Mirzə Məhəmmədhəsən bəy Hüseynqulu xanın hakimiyyəti dönəmində xüsusi işlər vəziri vəzifəsində çalışmışdı.

#### **4.25. Ərəbli oymağı**

Avşar elinin qollarından biri. Əsasən Urmiya ətrafında məskunlaşmışdı.

Ərəbli oymağının tanınmış əmirlərindən biri də Qəhrəman bəydir. Qəhrəman bəy Fətəli xan Araşlı-Avşara xidmət etmişdi.

Ərəbli oymağının məşhur nümayəndələrindən biri də Cəlil bəydir. Cəlil bəy Fətəli xan Araşlı-Avşara xidmət etmişdi.

Ərəbli oymağının səsli simalarından biri də Baba bəydir. Baba bəy Məhəmmədqulu xan Qasımlıya xidmət etmişdi.

#### **4.26. Yorğanlı oymağı**

Avşar elinin qollarından biri. Əsasən Urmiya ətrafında məskunlaşmışdı.

Yorğanlı oymağının məşhur nümayəndələrindən biri də Səfi bəydir. Səfi bəy Məhəmmədqulu xan Qasımlıya xidmət etmişdi.

#### **4.27. Xırmandalı oymağı**

Avşar elinin qollarından biri də Xırmandalı oymağıdır. Türkilli mayfa, mənbələrdə harmandalu, xarmandalu, xərbəndəlu, bəzən də

xudabəndəlu kimi adları çəkilir. Azərbaycan tarixçisi Oruc bəy Bayat (XVI yüzil) qızılbaş tayfalarından bəhs edərkən Xırmandalıların bayat (?- müəlliflər) tafasına mənsub olduqlarını və Səfəvilərin siyasi həyatında mühüm rol oynadıqlarını göstərir. Xırmandalıların bəzi qollarının XVII-XVIII yüzillərdə Anadoluya, İraqa və s. Ərazilərə köçüb, getmələri ehtimal olunur. Qubalı Fətəli xanın dövründə (1578-1789) tayfa başçısı şahsevən Məhəmməd xanın tabeliyində Ərdəbil əyalətindən köçürüb, Müşkür və Şabran mahallalarında məskunlaşan səkkiz Azərbaycan tayfası ortasında Xırmandalılar da var idi.

Xırmandalı (Xarbəndəli) oymağı Ağqoyunlu tayfa birliyinə daxil idi. Sultan Uzun Həsən bəy Bayandurun dövründə onlar Camışkəzək vilayətini kürdlərdən alıb orada məskunlaşdırılar.

Xırmandalı oymağının tanınmış simalarından biri Sadıq bəy Sadıqidir. Ondan geniş şəkildə şairlərin arasında bəhs edəcəyik.

İranın Kəngavər vilayəti ətrafında Xudabəndəlu adlı mahal var.

### **4.28. İnalli oymağı**

Avşar elinin qollarından biridir. Tədqiqatçı Faruq Sümer yazır: «Bu ordunun tərkibində avşarlardan inalulardan 500 nəfərlik bir piyada bölüyü vardı».

Tarixçi Oruc bəy Bayatin (Don Xuanın) verdiyi bilgiyə görə, inallılar Qızılbaş tayfa ittifaqına daxil olan 32 tayfadan sayılırdı. Bəzi tarixçilər isə İnalli oymağını Şamlı elindən hesab edir. Şamlı elinin tərkibində Bəydili, Avşar kimi oğuz boyları qərar tuturdu.

İnalli oymağı sonralar inanlı kimi Şahsevən elinə, inalli kimi Qaşqay elinə qarışdı.

İran tarixçilərindən M. B. Bəhmənbəyi Qaşqay elinə qarışan inalli tayfasının 8, M. Keyhan 21, M. H. Fəsai isə 25 tırəsinin olduğunu öz əsərlərində qeyd etmişlər.

Həmin tırələr: bulverdi, ismayilli, avşaruşağı, əmirhacılı, iranşahi, bulağı, bayat, çardəçerik, ciyan, deho, dadbəyli, dinarlı, rəisbəyli, zərəndqulu, zəngənə, sürüklü, səkkiz, qurd, qurdbəyli, qaraqara, çıxılı, gərrayı, göypər, mahmudbəyli, vərəsa, yaqmurlu.

M. S. İvanov həmin tırələrin adını M. H. Fəsaidən öz əsərinə köçürmüştür. M. S. İvanov H. Fildə istinad edərək Farsda yaşayan inallıların sayını 1918-ci ildə 1200 ailə, M. Keyhan isə 1932-ci ildə beş min ailə qeyd etmişlər.

İnallı tayfasının kələntərliyi Səfəvilər dövründə bulverdi tırəsinə mənsub olan xanlara verilmişdi. 1815-ci ilə qədər bulverdi xanları bu tayfanı idarə etmişlər, sonra qurd tırəsindən Rəhim xan, Abbasqulu xan, Məsuməli xan bir-birinin ardınca bu tayfanın kələntərliyinə təyin edilmiş, onlardan sonra sürükü tırəsindən Kəlbəli bəy kələntər olmuş, 1876-ci ildə inallıların kələntərliyi bulağın tırəsindən Bağır xana verilmiş və həmin ildən etibarən inallılar oturaq hayat tərzi keçirməyə başlamışlar.

İnallı tayfası Fars əyalətinin Xəfr, Darab, Fəsa vilayətlərində qışlayır, Mərdvəşt, Ramcerd rayonlarında yaylayırdılar. Hazırda onlar Farsın Qarabulaq və Fəsa rayonlarında əkinçilik və maldarlıqla məşğuldurlar.

#### **4.29. İnanlı oymağı**

Şahsevən elinin qədim və böyük qollarından biridir. Meşkin bölgəsində yaşam sürürdü. Öncə Şamlı elinə bağlı idi. Avşar boyundan çıxmadır.

İnanlı oymağının adlı əmirlərindən biri Piri bəy idi. Piri bəy I Şah Təhmasib Səfəviyə xidmət etmişdi.

Piri bəyin Rzaqulu bəy adlı oğlu vardı.

İnanlı oymağının səsli əmirlərindən biri də Şahverdi xəlifədir.

İnanlı oymağının tanınmış əmirlərindən biri Təhmasibqulu sultandır.

1726-ci ildə Şahsevən elinin oymaq başçılarından Cəlil bəy və Mirzəli bəy osmanlılara qarşı çıxmışdır. 15 min ailəyə başlılıq edən bu bəylər Qarabağa gəlib yerli üsyancılara qoşulmuşdular. Qarabağda erməni qoşununun olmadığını görüb mütəssir olmuşdular. Avan yüzbaşı onları atıb qaçmışdı.

Saxtakar ermənilər hər cür cidd-cəhdlə fitnəkarlıq yaradıb Rusiyani Osmanlı dövləti və İranla savaşa təhrik edib yararlanmaq isteyirdilər. 1734-cü ildə Avan yüzbaşının qraf A.İ. Ostermana yazdığı ərizədən bəlli olur ki, onun dəstəsi 250 nəfərdən ibarətdir.

Aldanıb tora düşən Mirzəli bəy və Cəlil bəy 1726-ci ildə Qarabağda Sarı Mustafa paşanın başlılığı ilə osmanlılara məğlub olandan sonra yenidən Muğana çəkilmiş, düzəməcə, yalançı şahzadə İsmayıllı mirzə ilə birləşmişdilər.

Həmin döndəmədə Osmanlılara qarşı vuruşan şahsevən bəylərindən biri də Hüseyin bəy idi.

Biz bilirik ki, Mirzəli bəy və Hüseyin bəy İnanlı oymağının başçıları idilər. Onlar məglub olduqdan sonra daha 50 nəfər ağsaqqalla birlikdə boyunlarına kəfən dolayıb osmanlıların yanına gəlmışdilər. Osmanlılar onları bağışlamışdır.

Mirzəli bəy Sürxay xanın vəsatəti ilə İnanlı oymağının başçısı təyin edildi.

1730-cu ilin 11 iyulunda Rumyantsev Dərbəndən xarici işlər nazirliyinin kollegiyasına yazırkı ki, yalançı şahzadənin qoşunun qahqları Bədr xanın və Mirzəli bəyin başçılığı altında Muğandan rus işgal zonasına hücum ediblər, lakin dəf ediliblər.

1730-cu ilin sentyabr ayında Nadirqulu xan Qırxlı-Avşar Təbrizi osmanlılardan təmizlədi. Ərdəbil və Muğan yürüşünə hazırlaşmağa başladı. Səfiqulu xan Şahsevən gəlib onlara qoşuldu.

II Şah Təhmasib Muğandakı Şahsevən elinin oymaq başçılarına, Murtuzaqulu bəyə, naib Musa yüzbaşıya, İbrahim bəyə, Mirzəli bəyə, Bədirxan bəyə və İsfahan bəyə məktublar göndərib yürüş haqqında bilgi verdi və onlara qoşulmalarını tövsiyyə etdi. Bəzi oymaq başçıları elçiləri öldürüb məktubu Əliqulu xana çatdırıldılar.

Nadirqulu xan Qırxlı-Avşar iki ay Təbrizdə qalandan sonra Ərdəbilə tərəf yürüş etdi. Dekabr ayının önlərində savaşsız Əhəri, sonra Ərdəbili osmanlıların əlindən aldı. Nadirqulu xan Əliqulu xanı oymağı ilə bərabər Herata sürgün etdi. Əliqulu xanın oğlu Bədr xan Muğan avşarlarının başçısı təyin edildi.

1730-cu ildə Nadirqulu xanın əmrilə Muğandan 12 min avşar ailəsi Xorasana köçürüldü. Yerdə qalan şahsevənlər və muğanlılar Nadir şahın ordusuna daxil oldular.

İnanlı tayfası Rus-İran savaşlarında fəal iştirak etmişdi. Məhəmməd bəy İnanlı Azərbaycan ordusunun yüzbaşıı idi.

Başqa bir versiyaya görə, inanlı oymağının qolları: pireyvatlı, kəlaş, korabbaslı, keyikli, yurtçu, dursunxocalıdır.

İnanlı oymağının tanınmış simaları:

### **Hüseyin xan İnanlı-Şahsevən**

Hüseyin xan Nasiraddin şahın hakimiyyəti zamanı topxana rəisi olmuşdu. Nizaməddövlə ləqəbini daşıyırdı.

Nizaməddövlə Hüseyn xanın Qulamrza xan adlı oğlu vardı.

Nasiraddin şah Qacar hakimiyyətinin yüksək dərəcəli zabiti, general-major Hacı Qulamrza xan da atası kimi gənclik illərindən topxanada xidmətə başlamışdı.

O, 1878-ci ildə Kerman və Bəlucistan, 1881-ci ildə Miszandaran hakimi təyin olunmuşdu. Qulamrza xan 1885-ci ildə artillerya generalı olduğu halda hərbi nazir, Nasiraddin şahın oğlu Kamran mirzə tərəfindən polku əlindən alındıqda bu ədalətsizliyə qarşı etiraz etmiş, üsyən əlaməti olaraq bəstə əyləşmiş, nəhayət haqqı ona qaytarılmışdı.

*V Fəsil*

## **AVŞAR ELİNƏ QOSULAN EL-OYMAQLAR**

El əsasən qan qohumluğuna, sümük-süd ilişkilərinə bağlanan oymaqlardan təşkil olunurdu. Bəzən gücünü, qüdrətini itirən eller oymaq biçimində daha möhtəşəm elin tərkibinə daxil olurdular. Bəzən bir sıra el-oymaqlar savaş zəminində, ictimai fəlakətlər nəticəsində də bir-birinə qovuşurdular.

Müxtəlisf səbəblərdən Avşar elinə oymaq biçimində qosulan ellərdən cəlairləri, təkəliləri, ustachıları, bayatları, müqəddəmləri və başqalarını göstərmək olar.

Bəzən isə oymaqlar güclənir, elin tərkibindən çıxıb, müstəqil elə çevrilirdilər.

### **5.1. Cəlayır oymağı**

Cəlayır oymağı öncə el biçimində Azərbaycanda, Xorasanda yaşayırdılar. Sonra müstəqilliklərini itirib oymaq biçimində Avşar elinin tərkibinə daxil oldular. Cəlayır oymağı Avşar dövlətinin yaranmasında önemli rol oynamışdı.

Cəlayır oymağının tanınmış nümayəndələrindən biri də Təhmasibqulu bəydir. Təhmasibqulu bəy Nadir şaha xidmət etmişdi. Şahdan öncə sultan, sonra xan ünvanı almışdı. Şahın vəkili təyin edilmişdi. Rzaqulu mirzənin lələsi olmuşdu.

Cəlair oymağının məşhur simalarından biri də Məhəmmədəli bəydir. Məhəmmədəli bəy Nadir şaha xidmət etmişdi.

Cəlair oymağının ünlü əmirlərindən biri də Qasımöli xandır. Qasımöli xan Kəlat qalasının tikintisine rəhbərlik etmişdi.

Cəlayır oymağının səsli simalarından biri də Tərxan bəydir. Tərxan bəy Nadirqulu xanın ilk tərəfdəşlarındanandır.

Cəlayır oymağının adıbəlli əmirlərindən biri də Mirzəxan sultandır. Mirzəxan sultan Şahruخ şah Qırxlı-Avşara xidmət etmişdi. Qızlarının birini şaha ərə vermişdi.

Cəlayır oymağının tanınmış nümayəndələrindən biri də Yusifəli xandır. Yusifəli xan Şahrux şaha xidmət etmişdi.

Yusifəli xanın qardaşı Bazal xan da Şahrux şahı dəstəkləmişdi.

## **5.2. Ustachi oymağı**

Avşar elinə qoşulan Ustachi oymağı öncə müstəqil bir el idi. Gərəkliyini düşünüb bu el haqqında müfəssəl məlumat vermək yerinə düşər. Məşhur alim Qulam Hüseyn Beqdeliyə görə Ustachi eli Oğuzların Bəydili boyuna bağlanır. Bəydili boyu oğuzlarının 24 qrupundan biridir. Tarixçi Seyid Camal Tərabi-Təbatəbayi «Azərbaycanın qədim abidələri» adlı əsərində ustachıları Şamlı elinin bir qolu kimi göstərir. Bildiyimiz kimi Şamlı eli əsasən Bəydili boyundan təşkil olunmuşdu. Ağqoyunlu tarixçisi Fəzlullah ibn Ruzbehən Xunci «Tarixi aləm arayi-Əmmini» adlı əsərində Şeyx Heydərin ünlü sərkərdəsi Həsən ağa Ustaclını Şamlı əmirlərdən biri kimi göstərir. Dirsəkləndiyimiz tutalqlar bir bu faktı ortaşa qoyur ki, Ustachi eli oğuzlarının Bəydili boyuna bağlıdır.

Mifik şəcərəyə görə Oğuz xanın 6 oğlu varmış. Bu oğullar Gün xan, Ay xan, Ulduz xan, Gök xan, Dağ xan və Dəniz xan adlanırmışlar. Qardaşların da hərəsinin 4, hamısı bir yerdə 24 oğlu varmış. Gün xanın oğulları: Qayı, Bayat, Alqaravlı, Qaraevli. Ay xanın oğulları: Yazır, Döyər, Dodurğa, Yaparlı. Ulduz xanın oğulları: Avşar, Qızıq, Bəydili, Qarxin. Gök xanın oğulları: Bayandır, Beçənə, Çavuldur, Çəpni. Dağ xanın oğulları: Salur, Eymur, Alayundlı, Ürəgir. Dəniz xanın oğulları: İğdir, Bügdüz, Yiva və Qınıq.

Deməli, mifik şəcərəyə görə, Ustachi eli Oğuz xanın üçüncü oğlu Ulduz xanın üçüncü oğlu Bəydilinin törəməlidir.

Ustachılar haqqında Azərbaycan Sovet Ensiklopediyasında yazılır: «Azərbaycanlıların etnogenezisində iştirak edən turkdilli tayfa. XI yüzildə Səlcuqluların tərkibində Kiçik Asiyaya, XV yüzilin sonlarında isə Azərbaycana gəlmişlər. Mənbələrdə adları ilk dəfə 1488-ci il hadisələri ilə ilgili çəkilir. Azərbaycan və İranın siyasi həyatında mühüm rol oynamışlar. Ustachılar Qızılbaş tayfa birliyində səfəvilərin dayağı olmuşlar. Səfəvi sərkərdələrinin və bəylərbəyilərin bir çoxu ustachi əmirlərindən təyin olunurdu. Ustachıların çavuşlu, toxmaq, küsülü, kəngərli və başqa qrupları vardı<sup>1</sup>.

<sup>1</sup> ASE, IX cild, səh. 468.

Anonim «Qızılbaşlar tarixi»ndə Ustachi tayfası haqqında yazılır: «Onlar I Şah İsmayılin zühurunun əvvələrində Ərzincan yaxınlığında öz köçləri ilə xoşbəxt orduya qoşuldular. Onların böyük əmirləri çoxdur<sup>1</sup>.

Qızılbaşlar dövlətinin tarixçisi Zeynalabidin Əli Əbdi bəy öz ünlü «Təkmmilatül-əxbar» adlı əsərində ustachıların I Şah İsmayıla qoşulması haqqında yazırıd: «Oradan Kağızman'a gəlib Araz çayının başlangıcı yaxınlığında Ustachi tayfasının o vaxtlar yerləşdiyi başqa bir köç yerinə - Mingöl yaylaqlarına hərəkət etdilər. Həmzə bəy Həbix oğlu Ustachi qarşısızalmaz buyruq ilə onlara (ustachılara) Əlahəzrətin səadətli gəlişi haqqında sevincli xəbər gətirdi... Səhərisi gün bütün böyüklər, başçılar, gənclər, əsilzadələr, sufilər və etiqad edənlər, bir sözlə həmin o tayfa bütünlükə adı çəkilən Həmzə bəyin yanında Əlahəzrəti qarşılamaga çıxdılar... qulluq yoluna buyurdular. Şahın canışını bir neçə ay onların içərisində qaldı və bu xəbər sufilərin və şələrin qulağına çatdı. Sonra (İsmayıll) o tayfa ilə Tərcan mahalindəki Sarıqayaya, oradan da Ərzincan vilayətinə yola düşdü<sup>2</sup>.

Ünlü türkoloq Faruq Sümər Ustachi elinin yurdu haqqında yazır: «Səfəvi dövlətini quran ünsür tamamilə türklərdən ibarətdir. Bu ünsürün böyük əksəriyyətini də anadolulu köçəri və kəndli türklər meydana gətirirdi. Yuxarıda deyildiyi kimi, Şah İsmayıll Ərzincan yaxınlığında Anadolu türklərini başına yiğaraq, buradan Azərbaycana yürüyərək öz dövlətini qurmuşdur. Bu halət Səfəvi dövlətinin başlıca dayağı olan boy və obaların yurdlarının bilinməsilə daha düzgün anlaşılmışdır. Qızılbaş ulusunu təşkil edən birinci dərəcəli oymaqlar bunlardır: ustacılı-ustahacılı (Səfəvi dövründə ustachi), rumlu, təkəlü, zülqədər, şamli, əfşar, qaçar. Bunlardan ustachılar Sivas-Amasya bölgəsindən gəlmişlər.<sup>3</sup>»

Ustachi elinin bütün nümayəndələri Azərbaycana gəlmədilər. Bəzi qalıqları Türkiyə ərazisində qalib dövran sürməyə başladılar. Türkoloq Faruq Sümər yazır: «Ulu yörük əsasən Amasya, Tokat və Sivas bölgələrində yaşamaqda olub bu icmanın bəzi oymaqları qərbdə Ankara, Qırşehir bölgəsinə qədər yayılmışdır. Ulu yörük üç əsas elata ayrılır; yüzdə para, orta para, şərq para. Bu elatları təşkil edən

<sup>1</sup> *Qızılbaşlar tarixi*. Bakı, 1993, səh. 28.

<sup>2</sup> *Azərbaycan tarixi üzrə qaynaqlar*, Bakı, 1989, səh. 192.

<sup>3</sup> F. Sümər, *Oğuzlar*, Bakı, 1992, səh. 163.

oymaqlar bölümük adlanır. Bölüklərdən hər biri qışlaqlara sahibdir və orada əkinçilik edir. Bu icmanı meydana gətirən başlıca bölkülər bunlardır: il bəylü, çəpni, qalağuzlu, Ağ salur, tatlu, gərampa, şərəfəddinlu, cünğar (monqolca caunqar?-sol qol), ballu, çapanlu, ikuzlü, çavurçı, ustaclu, turqutlu, ağcaqoyunu (dülqədirliyən), əlibəyli, quzugülli, qara keçili, inallu (Hələb türkmənlərindən).

1499-cu ildə Ərzincan yörəsində, Mingöl yaylağında Şah İsmayıla qatılan ustaclılar arvad-uşaqlarını, ağrıqlarını Sultan Bəyazidin yanına göndərmişdilər. Şirvan zəfərindən sonra elliklə köcüb Azərbaycanda yerləşdilər. Ustaclı elinin nümayəndələrinin arasında Xanməhəmməd bəy, Baba Süleyman bəy, Baba İlyas bəy, Məntəsha bəy, Müsənna bəy, Heydər bəy, Əhməd bəy adlı əmirlər vardi.

Ustaclı qoşunu Qızılbaşlar ordusunun sol qolunda vuruşurdu. 1514-cü ildə Çaldıranda Osmanlı ordusuna qarşı savaşan Qızılbaş ordusunun sol cinahına Xanməhəmməd bəy Təmişli-Ustaclı başçılıq edirdi. Onun cinahında adlı-sanh qızılbaş əmirləri, Məntəşə sultan Şeyxlər-Ustaclı, Pirə bəy Çavuşlu-Ustaclı vuruşurdu.

Qorçubaşı Sarı Piri bəy Ustaclı isə qoşunun çərxçisi, öngolun, avanqard hissənin başçısı idi. Savaş zamanı atı vurulan Şah İsmayıla at verən Xızır ata Ustaclı elindən idi.

Azərbaycan tarixində Ustaclı eli bağlı neçə-neçə səhifə var. Onlar Qızılbaşlar məmləkatində qayda yaratmaqla bərabər, bəzən də qarışılıq törətmisələr.

1524-cü ildə Şah İsmayıll vəfat etdi. Böyük oğlu və vəliəhdidi Təhmasib mirzə şah elan edildi. Yüksək və gəlirli dövlət vəzifələrini, zəngin və verimli torpaq sahələrini ələ keçirmək üçün qızılbaş əmirləri mübarizəyə başladılar. Dövlət işləri üzərində əməli nəzarəti, vəkil vəzifəsini Əmir Əli bəy (Div sultan) Rumlu ələ keçirdi. Lakin Ustaclı tayfasının Mustafa bəy Hacıfəqihli (Köpək sultan) və Abdulla xan Təmişli kimi qüdrətli əmirləri onun hakimiyyətini qəbul etmədilər. Əli bəyin çağrışı ilə Təkəli, Zülqədər elləri bir yerə yığışıb Ustaclı elinə qarşı savaş açıdlar. Şamlı əmirləri də Əli bəy Rumluya dəstək verdilər.

1525-ci ildə güclənən Əli bəy Mustafa bəyə dövlət qayda-qanunlarına tabe olmağa, onun vəkilliyini tanımağa çağırıldı. Mustafa bəy müsbət cavab verərək onunla görüşməyə getdi. Lakin məşvərət zamanı sözləri düz gəlmədi. Pozuluşdular. Əli bəy qiyama təhrikçi saydıqlı Qarınca bəy Ustaclını və Narın bəy Qacarı öldürdü. Mustafa bəy başını götürüb Çuxur Səd əyalətinə, İrəvana və Naxçıvana çəkildi.

1526-ci ildə ətrafına xeyli adam toplayan Mustafa bəy (Köpək sultan) Xalxaldan Sultaniyyəyə gəldi. Ona qoşulmuş Ustaclı əmirləri, Qılınc xan Təmişli, qorçubaşı Bədr bəy Şərəfli, Qurd bəy Şərəfli və başqaları ilə birgə şah qərargahına hərəkət etdi. Vəkil Əli bəy Rumlu barışq üçün elçi göndərsə də ustachilar ona etibar etmədilər.

Səksəncək adlı yerdə qarşılaşdırılar. Öncə ustachilar qalib gəldilər. Onlar adlı-sanlı təkəli əmirlərindən olan Qaraca sultanı və Burun sultanı öldürdülər. Sonra şahdan və şahın qvardiyasından istifadə edən rumlular və təkəlilər üstünlük qazandılar. Ustaclı qoşunu basılıb qaçıdı. Qaçanlar Rəştə üz tutub Müzəffər sultana sığındılar.

Ustaclı elinin digər qrupu Abdulla xan Təmişlinin və Əhməd sultan Sofuoğlunun başçılığı altında rumlu və təkəli tayfalarına qarşı savaşa başladılar. Onlar da yenildilər.

1527-ci ildə özbək xanı Ubeydulla xan Qızılbaşlar məmləkətinə qoşun çəkdi. I Şah Təhmasib ordu toplayıb qarşı çıxdı. Ustaclı elindən Abdulla xan 200 nəfər seçmə bahadırıla toplantı yerinə gəldi. Elin digər qruplarından isə 16 mindən yuxarı atlı yığılmışdı. Yığılanlar içində Ustaclı eli birinci yeri 17 min atlıyla, ikinci yeri Avşar eli 16 min atlıyla tuturdu. Özbəklər məğlub olub geri çəkildilər.

1527-ci ildə Mustafa bəy (Köpək sultan) Gilandan qoşun çəkərək Ərdəbilə gəldi. Ərdəbilin hakimi Badəncan sultan Rumlunu məğlub edib öldürdü. Ordan Çuxur Səd əyalətinə, rumlu elinin yaşadıqları yerə hərəkət etdi. Vəkil Əli bəy (Div sultan) bu xəbəri eşidib Çuxa sultan Təkəli və Məhəmməd xan Zülqədərin yaxından yardımını ilə səkkiz min qorcu ilə Qərbi Azərbaycana yollandı. Tərəflər Naxçıvanda, Araz çayının yaxasında üz-üzə gəldilər. Ustaclı qoşunu darmadağın edildi. Qoşunun komandanı Mustafa bəy öldürüldü.

Sonra rumlu və təkəli tayfaları arasına təfriqə düşdü. Vəkil Əli bəy (Div sultan) Rumlu Çuxa sultan Təkənin təhribi ilə məhv edildi. Vəkillik mənsəbinə Çuxa sultan yiye durdu.

1530-cu ildə ustacılı əmirlərindən Bədr xan Şərəfli, Məntəsa sultan Şeyxlər, Həmza sultan Hacıfəqihli Gilandan saraya gəlib bağışlanmaqlarını xahiş edirlər. I Şah Təhmasib onları bağışlayıb hərəsini bir yerə hakim təyin edir.

1531-ci ildə Çuxa sultan da Hüseyn xan Bəydili-Şamlı ilə düz dolanmayıb öldürülüdü. Təkəlilər vəkiliyi Çuxa sultanın böyük oğlu Şahqubad bəyə verilməsini təklif etdilər. Özünə gəlmış ustachilar bu təklifə qarşı çıxdılar. Maraqlıdır ki, bu dəfə zülqədər və avşar əmirləri

ustachıları dəstəklədilər. Təkəlilər ustachılardan bir neçə adam öldürdülər. I Şah Təhmasib təkəli tayfasının qətlinə fərman verdi. Təkəlilər bu hayatı eşidib qaçıdlar. Adlı təkəli əmirləri Osmanlı dövlətinə sığındılar. Şah əmirümrələyi Abdulla xan Təmişli-Ustachının və Hüseyn xan Bəydili-Şamlının arasında bölüşdürdü.

1534-cü ildə Osmanlı padşahı I Sultan Süleyman Azərbaycana yürüş etdi. Təkəli və Zülqədər tayfaları osmanlıların tərəfinə keçdilər. Ustachi eli ağır qoşunla şahın yanında dayandı. Abdulla xan və Məntəsha sultan I Təhmasibin məşvərətçiləri sırasında idilər.

1535-ci ildə I Sultan Süleyman yenidən Azərbaycana yürüş etdi. Çıraq sultan Ustachi yiğcam qoşunla Dərgəzində osmanlıların önünə çıxıb vuruşdu. Osmanlılar yenilib geri döndülər. Məntəsha sultan Ustachi isə Osmanlı sərkərdəsi İbrahim paşa qarşı döyüşə başladı. Onun dəstəsini Bidlisədək qovub xeyli qənimətlə qayıtdı.

1546-ci ildə qardaşına qarşı qiyam edən Əlqasib mirzəylə danışq aparmaq üçün gedən Bədr xan Ustachi əlibos qayıtdı. Şah Bədr xanı və Çıraq sultanı başqa qızılbaş əmirlərilə bərabər Əlqasib mirzənin üstünə göndərdi. Qiyamçı şahzadə dirəniş göstərən kimi Abdulla xan Ustachi köməyə gəldi. Əlqasib mirzə məğlub olub Osmanlı dövlətinə sığındı.

1548-ci ildə I Sultan Süleyman üçüncü dəfə Azərbaycana yürüş etdi. Osmanlı ordusuna qarşı ilk çıxanlar arasında Abdulla xan Təmişli-Ustachi da vardi.

1551-ci ildə I Şah Təhmasib Şəkinin müstəqilliyinə son qoymaq qərarına gəldi. Bədr xan və Şahqulu sultan Ustachıların qatıldığı Qızılbaş ordusu Şəkinin tutub dövlətlərinə birləşdirdilər.

1551-ci ildə I Şah Təhmasibin əmri ilə Qızılbaş ordusu ası gürcülərə qarşı yürüş edir. Qızılbaş ordusunun başçılarından biri Nadir xan Ustachi idi.

1552-ci ildə Osmanlı ordusu yenidən Qızılbaşlar məmləkətinə soxuldu. I Şah Təhmasib düşmən ordusuna qarşı bir neçə istiqamətdə qoşun tərtib etdi. Erciş və Bərgiri istiqamətdində Allahqulu bəy Aycəkoğlu-Ustachi, Ənsar xəlifə Qaradağlı, Ərəb İraqı istiqamətdində isə Çıraq sultan Ustachi öz qoşunları ilə vuruşurdu. Ərzurum hakimi İskəndər paşaya qarşı isə Cuxur Səd bəylərbəyi Şahqulu sultan Ustachi döyüşürdü.

1554-cü ildə I Sultan Süleyman dördüncü dəfə Azərbaycana yürüş etdi. Bu dəfəki savaşda da Ustachi eli seçildi.

1554-cü ildə Osmanlı yürüşündən ilhamlanan Şirvan əhalisi Şirvanşah Qasım mirzənin başçılığı ilə Səfəvi dövlətinə qarşı üsyana başladı. Şirvan bəylərbəyi Abdulla xan Təmişli-Ustachı ikiminlik qoşunun gücü ilə ayaqlanmayı yatırtdı.

1555-ci ildə Səfəvi elçisi eşikağasıbaşı Fərruxzad bəy Qaradağlı Amasiyada sülh danışıqlarına başladı və barış baş tutdu.

1557-ci ildə Özbək Əli sultan Astrabada hückum edir. Qızılbaşların komandanı divanbəyi Bədr xan Şərəfli idi. Savaş zamanı Bədr xan əsir düşdü. Bir çox çətinlikdən sonra azad olundu. Astrabad hakimləri Ustachı elinin nümayəndələrindən təyin olunduğundan onlar daima özbək və türkmənlərə qarşı vuruşurdular. Ustachı əmirlərindən Şahəli sultan Hacıfəqihli, Sədrəddin xan Şeyxlər, Məhəmməd xan Asayışlı və başqaları Astrabad hakimi olmuşdular.

1571-ci ildə Qaradağda, Qəhqəhə qalasında olan xəzindən qızıl və gümüş külçələr yoxa çıxmışdı. Qalabəyi Həbib bəy Ustachı şahzadə İsmayıllı mirzəni, İsmayıllı mirzə isə Həbib bəyin qızını günahlandırdı. Paytaxtdan yoxlama gəlir. Yoxlamağa gələnlər ustachıların əski düşmənləri Hüseynqulu xəlif Rumlu və Vəli xəlifə Şamlı idilər. Onlar şahzadənin tərəfini saxladılar. Ustachı elinin ağsaqqalarından olan Piri Məhəmməd xan Çavuşlu, Qaradağlı elinin ağsaqqalı Ənsar xəlifə Həbib bəyi müdafiə etdilər. Onlar Qəzvinə qayıtdıqdan sonra şahın önündə bir-birilərinin üstünə dartındılar. Qızılbaşlar arasına yenidən təfriqə düşdü.

1575-ci ildə I Şah Təhmasib xəstələnir. Qızılbaşlar iki tırəyə ayrılır. Ustachı əmirlər yüzbaşı Hüseyn bəy, süfrəçi Murad bəy, əmiraxurbaşı Məhəmməd bəy, Piri bəy, Allahqulu sultan Aycəkoğlu Heydər mirzənin, digər tayfaların nümayəndələri İsmayıllı mirzənin namizədliyini müdafiə edirdilər. Qaradağlılar Fərruxzad bəy sarayda, Ənsar xəlifə isə Qaradağda İsmayıllı mirzənin əleyhinə çalışırdılar. Qızılbaşlar arasında düşməncilik get-gedə qızışındı. Şah sağalıb ayağa durdu. Şahzadə Mustafa mirzənin lələsi Nəzər sultan Ustachı vəfat etdi. Mustafa mirzənin lələliyini yüzbaşı Hüseyn bəyə verdilər. Düşməncilik bir az səngidi.

1576-ci ildə I Şah Təhmasib yenidən yorğan-döşəyə düşdü. Ə davət yenidən qızışdı. Hər kəs öz namizədini dəstəklədi. Şah vəfat etdi. Məhəmmədi xan Hacıfəqihli-Ustachı I Təhmasibin maneəsiz olaraq Heydər mirzənin şah elan edilməsi haqqında məktubunu ortaya çıxardı. Digər qrupdan olan qızılbaşlar məktubu vecə almayaraq

İsmayııl mirzəni dəstəkləməkdə davam edib Qaradağa adam yolladılar. Həmin qrupun nümayəndələri şah vəfat edən günü sarayda keşikdə olduqlarından qapıları qapadıb Heydər mirzənin bayırla əlaqəsini kəsdilər. Ustacılar saraya basqın etdilərsə də basılıb geri çəkildilər. Qaradağa yollananlar İsmayııl mirzəylə geri qayıtdılar. Allahqulu sultan Aycəkoğlu dəstədən ayrılib saraya getdi. Ustacıların qara günləri başlandı.

1576-cı ildə taxta çıxan II Şah İsmayııl Ustacı elinə divan tutdu. Pirə Məhəmməd xan Gilan hakimi olduğundan, qruplaşmağa qatılmadığında rahatca şahzadə İmamqulu mirzəni götürüb saraya gəldi. Şah ona toxunmadı. Hüseyn bəy tutub saraya gətirdilər. Hamının gözlədiyinin əksinə, edam edilməyib zindana atıldı. Şah öz yaxın tərəfdarı Hüseynqulu xəlifə Rumlunu cəzalandırdı. Onun evindən köçüb Şahqulu sultan Yegan Ustacının evinə düşdü. Şahqulu sultan Xorasanda, Herat bəylərbəyisi idi. Onu ordaca öldürdülər. Ustacı elinin sağ qalmış nümayəndələri hər vasitə ilə Şah İsmayıılın onları bağışlamasına nail olmaq, digər qızılbaş tayfaları ilə birlikdə ona xidmət etmək niyyətilə Qəzvinə doğru getdilər. Lakin onları burada da yaxşı qarşılımadılar. Onlar şahzadə Heydər mirzənin tərəfində çıkış etməklə qızılbaş tayfalarının nifrətinə səbəb olmuşdular. İsgəndər bəy Münşi yazır: «Ustacı tayfası qızılbaşlar arasında gecə-gündüz öz rüsvayçılığından utanır və xəcalət çəkirdi».

II Şah İsmayııl ilk növbədə yerinə keçə biləcək şahzadələri məhv etməyi qərara aldı. O, bu məqsədlə Mustafa mirzəni «himayə etməyi» adlı-sanlı ustacı əmirlərindən olan Pirə Məhəmməd xana tapşırdı. Ustacı həmtayfaları başa düşürdülər ki, şah onların «taxt-taca sədaqətini» sınaqdan keçirmək üçün dəhşətli üsul düşünmüşdür. İsgəndər bəy Münşinin dediyi kimi, Pirə Məhəmməd öz əlini şah sülaləsi nümayəndəsinin qanına bulamaq istəməsə də qəzəbli şahın əmrindən boyun da qaçıra bilməzdi. Çünkü o, öz tayfasının şah qarşısındaki günahını yumaq istəyirdi. Beləliklə, Mustafa Pirə Məhəmməd xanın evinə çatdırıldı və bir neçə gündən sonra boğulub öldürdü.

Rumlular Ustacı elinin yaxasını buraxmaq istəmirdilər. Qəzvin şəhərinin dərgası Əbdülləqəni bəy Ustacının mülazimlərinə sataşan rumlular savaşa başladılar. Xəbər şaha çatdı. Şah Museyib xan Şərəfəddinli-Təkəliyə və Murtuzaqulu xan Pörnək-Türkmana əmr etdi ki, qiyamçıları susdursunlar. Ustacı elinə yenidən divan tutuldu.

II Şah İsmayılin toxunmadığı Ustacı əmirlərdən biri Çuxur Səd bəylərbəyi Məhəmmədi xan Hacifəqihli idi. Toxmaq ləqəbli Məhəmmədi xan hətta «ali divan» deyilən qurumun iclaslarında üzv kimi iştirak edirdi.

1577-ci ildə II Şah İsmayıl vəfat etdi. Əmirlər ayaqlandılar. Araya girən Xəlil xan Avşar qızılbaşları sakinləşdirdi. Türkman tayfasının qocaman ağsaqqalı Əmir xan Mosullu ilə Ustachi elinin cavan ağsaqqalı Pirə Məhəmməd xan arasında «ata-oğul» müqaviləsi bağlandı.

Şah ölündən sonra məmləkəti müvəqqəti idarə etmək üçün «ağsaqqalar şurası» yarandı. Şuraya Ustachi elindən, Pirə Məhəmməd xan Çavuşlu, Türkman elindən Əmir xan Mosullu, Şamlı elindən Sultan Hüseyn xan Bəydili, Təkəli elindən Müseyib xan Şərəfəddinli, Avşar elindən Məhəmmədqulu xan daxil idi.

1578-ci ildə Şah Məhəmməd Xudabəndə şah elan edildi. Yeni şah gözdən qarav olduğu üçün dövləti arvadı Xeyrənnisə bəyim Məhdi Ulya, oğlu Həmzə mirzə və vəziri Mirzə Salman Cabiri idarə edirdi. Şah taxta əyləşən kimi yeni təyinatlara başladı. Ustachi əmirlərdən Məhəmmədi xan Hacifəqihli Çuxur Səd bəylərbəyiliyinə, Pirə Məhəmməd xan Çavuşlu Ərdəbil hakimliyinə təyin olundular.

1578-ci ildə osmanlı sultanı III Murad (1574-1585) Amasiya sülh müqaviləsini pozub Qızılbaşlar məmləkətinə soxuldu. Çuxur Səd əyalətinin bəylərbəyi Məhəmmədi xan Ustachi bu olay haqqında paytaxta, qonşu Azərbaycan və Qarabağ bəylərbəyinə xəbər verdi və ordunun önünü çıxdı. Qarabağ bəylərbəyi İmamqulu xan Yiva-Qacar köməyə gəldi. Azərbaycan bəylərbəyi Əmir xan Mosullu-Turkman isə əski düşməncilikləri ucundan yerindən tərpənmədi. Fikirləşdi ki, ustacılılardan nə qədər çox qırılsa o qədər yaxşıdır. Bir müddət yubanandan sonra onminlik qoşun toplayıb Məhəmmədi xanın yardımına getdi.

Şah osmanlılarla yenidən sülh bağlamağa girişdi. Bu işi Məhəmmədi xan Ustachiya tapşırıldı. Məhəmmədi xan yeznəsi və mülazimi Vəli bəy Ustacını barış işinə məmür etdi. Vəli bəy yola düşdü. Yoldaca osmanlı hakim tərəfindən tutulub saxlandı.

Osmalı sultanının göstərişi ilə Krim tatarları da Azərbaycana soxuldular. Pirə Məhəmməd xan Çavuşlu-Ustachi da onlara qarşı döyüşə başladı. Şirvan tatarlarından təmizləndi. Bəylərbəyi Araz xan Rumlu osmanlılara qarşı döyüşdə öldürülmüşdü. Yeni bəylərbəyi təyin

etmək gərəkliliyi düşünüldü. Qızılbaş əmirləri Həmzə xan Təmişli-Ustacının namizədliyini irəli sürdülər. Dəlil gətirdilər ki, onun atası Abdulla xan uzun müddət Şirvanın bəylərbəysi olub. Şahın arvadı bu təklifə etiraz edib qışın şaxtasında saraya qayıtdı. Qızılbaş əmirləri də qeyzlənib Məhdi Uyanın ardınca Qəzvinə getdilər.

Qəzvinə toplanan qızılbaş əmirləri sözü bir yerə qoyub and içdilər ki, dövlət işinə qarışan şah arvadını öldürsünlər. Pire Məhəmməd xan Çavuşlu onları bu fikirdən daşındırmağa çalışdı. Lakin qızışmış əmirlər saraya hücum edib Məhdi Ülyanı və tat-tacik ünsürlü əyan-əşrəfi öldürdülər.

Şirvana yenidən soxulan tatarlara qarşı vuruşan bəylərbəyi Məhəmməd xəlifə Hacılar-Zülqədər Əmir xan Mosullu-Türkmandan kömək istəmişdi. Əmir xan köməyə gəlsə də döyüşə candan atılmışdı. Bu dəfə Şahrux xan Zülqədər onu suçlayaraq özü vuruşmağa getmək istədiyini bildirdi. Ustacılar da onun tərəfini tutub Əmir xanı mühakimə etdilər. Təfriqə yenidən başlandı. Onçə türkmanlara tərəf duran zülqədərlər və şamlılar bu dəfə ustacıllara qahmar çıxdılar. Şahrux xan Zülqədər açıq-açıqa Əmir xanla düşməncilik edirdi. Məhəmmədqulu xan Avşar araya girərək barışq yaratdı.

Saray və Azərbaycanla yanaşı Xorasanda da qızılbaş əmirləri arasında dava gedirdi. Mürşüdqulu xan Ustacı Herat hakimi Əliqulu xan Şamlı ilə əlaqəyə girərək Məşhəd hakimi Murtuzaqulu xan Pörnek-Türkmana qarşı savaş açdılar. Səs-səda saraya çatdı. Türkman əmirləri şahın hüzuruna gedərək Şamlı və Ustacı əmirlərini qiyamda suçladılar. Şamlı əmirlərinə nifrət bəsləyən, daim qızılbaşlar arasında təfriqənin olmasını arzulayan vəzir Mirzə Salman da türkmanların tərəfini saxladı. Sarayda olan şamlı əmirlərinə və Pire Məhəmməd xan Çavuşlu-Ustacılıya qarşı mübarizə başladılar. Onlar şahın hüzurunda özlərini savundular və Murtuzaqulu xanı günahkar bildilər.

Türkman və Təkəli tayfaları Şamlı tayfasının içində nifaq toxumu səpib iki yerə parçaladılar. Vəli xəlifə Şamlinin öldürülməsini Sultan Hüseyn xan və Əliqulu xan Şamlinin boynuna qoydular. Vəli xəlifənin oğlu İsmayılgulu bəy təkəli və türkmanların oynuna gedib ellilərinə düşmən kəsildi. Qardaşları Mahmud xan Sofuoğlu-Ustacının qardaşını öldürdülər. Müttəfiqlər bir-birini dənləməyə başladılar.

Ustacı elinin ağsaqqalı Pire Məhəmməd xan Çavuşlu elini qorumaq üçün barışğa getdi. Təbrizdə Əmir xanın toyunda iştirak etdi. Hətta öz qızını Əmir xanın oğluna verdi.

1580-ci ildə Şirvanın itirilməsi məsələsi ortalığa çıxdı. Şah Şirvana yeni yürüş təşkil olunmasına fərman verdi. Yürüş Ustachi elinə tapşırıldı. Bəylərbəyi təyin olunan Salman xan Təmişli seçkin ustachi əmirlərini başına yiğib tərpəndi. Dəstəsində Mustafa sultan Şərəfli, Əliqulu sultan Çavuşlu, Mehdiqulu sultan Çavuşlu, Hüseynqulu sultan Asayışlı və başqa əmirlər vardı. Onlar yaylaqda dincələrkən eşitdilər ki, tatarlar Şirvana yenidən basqın ediblər. Onlar tələm-tələsik Şirvana tərəf çapdilar. Şirvanlılar tatarları Kürün rahat yerindən keçirib ustaclıların üstünə buraxdilar. Savaşda qızılbaşlar məğlub oldular. Şah onların köməyinə Pire Məhəmməd xan Çavuşunu və başqa əmirləri göndərdi. Güclənən qızılbaşlar Kürü keçib osmanlıları və tatarları yendilər. Tatarlar qaçmağa başladılar. Salman xan məğlubiyyətin hayfini almaq üçün onları izlədi.

1583-cü ildə Fərhad paşanın başçılığı altında Osmanlı ordusu hərtərəfli Azərbaycana hücum etmişdi. Cuxur Səd bəylərbəyi Məhəmmədi xan (Toxmaq) Ustachi ilk zərbəni yenə öz üzərinə götürmüştü.

1584-cü ildə şah və şahzadə Təbrizə gəlmişdi. Burada qış keçirdilər. Yeni ilin yaz mövsümünə hazırlaşan Qızılbaş ordusunda təfriqə alovlandı. Artıq böyüyüb yaşa dolan Həmzə mirzə anasının qisasını almağa girişmişdi. Təbriz bəylərbəyi Əmir xan Mosullu-Türkmanı özünə həmfikir etmək istədi. Əmir xan Osmanlı yürüşünü önə çəkib onu fikrindən daşındırmağa çalışdı. Həmzə mirzə Əmir xandan incidi. Ustachi elinə elə bu lazım idi.

1885-ci ilin yazında şahzadənin həmpiyaləsi Əliqulu bəy Fəthoğlu Əmir xanın dövlət üçün təhlükəli olduğunu fikrini irəli sürdü. Şamlı əmirləri də onu dəstəklədilər. Şahzadə Əmir xanın tutulub Qaradağa, Qəhqəhə qalasına salınmasına əmr verdi. Əliqulu bəy xan ünvanı ilə Azərbaycan bəylərbəyi təyin edildi. Ustachi və Şamlı elinin nümayəndələri şahzadənin köməyi ilə Türkman, Təkəli ellərinin əmirlərini vəzifədən uzaqlaşdıraraq özləri yiyələndilər. Əmir xan zindanda öldürüldü.

1585-ci ilin yayında Osman paşanın başçılığı ilə Osmanlı ordusu Azərbaycana yürüş etdi. Şah və şahzadə Qarabağda yaylaqda idilər. Cuxur Səd bəylərbəyi Məhəmmədi xan (Toxmaq) Ustachi qərargaha qatıldı. Müdafiə planı hazırlandı. Bütün əyalətlərə xəbər göndərildi. Bəylərbəyilər və hakimlər qoşunları ilə Təbrizə toplanmaları əmr olundu. Türkman və Təkəli elinin əmirləri şahın əmrini rədd etdilər. Həmzə mirzə 20 min nəfərlik ordu ilə Qarabağ yaylaqlarından Təbizə

hərəkət etdi. Yolüstü Qaradağda Dizmar və Üzümdül mahallalarında dincəldi. İlyas xəlifə Toxmaqlı-Ustachi şah və şahzadəni qonaqladı.

Məhəmmədi xan (Toxmaq) Ustachi Təbriz cəvarında, Sufiyan yörəsində osmanlılarla üzləşdi. Öncə qızılbaşlar qələbə qazandılar, sonra osmanlıların çoxluğu öz sözünü dedi. Qızılbaş ordusu geri çəkildi.

Şahzadə Əliqulu xanı özündən aralamadığından bəylərbəyilikdən çıxarıb Hüseynqulu sultan Fəthoğlunu təyin etmişdi. Təbriz şəhərinin müdafiəsini möhkəmləndirmək işini Pir Qeyb xan Ustachiya tapşırılmışdı. Osman paşa güclü həmlə ilə Təbrizi aldı. Pir Qeyb xan və Hüseynqulu sultan şəhərdən çəkilib Qaradağda, Üzümdil mahalında şaha qoşuldular.

Əliqulu xan Fəthoğlu şahzadənin beynini doldurdu ki, qorçubaşı Məhəmmədqulu xan Avşar Məhəmməd xan Türkmanla bərabər ananı öldürdü. Həmzə mirzə qorçubaşını hədələməyə başladı. Məhəmmədqulu xan qaçıb osmanlılara qoşuldu. Məhəmməd xan Mosullu-Türkman isə Təkəli və Zülqədər ellərini də başına yiğib qiyama başladı. Qiyamçılar dövlət qoşunundan çox idilər. Onlar tələb irəli sürdülər ki, Əmir xanın qatilləri, ilk növbədə Əliqulu xan Fəthoğlu onlara verilsin, ustachi və şamlı əmirlər vəzifədən çıxarılsın. Şahzadə ustachi və şamlı əmirlərinə döyüş əmri verdi. Qiyamçılar tələblərini yumşaldılar. Həmzə mirzə onların müləyim tələbini də rədd etdi. Sarayda olan Zülqədər, Avşar və Qacar ellərinin nümayəndələri şahzadənin tərsliyindən narazı olduqlarını bildirdilər. Orduya birlik gərək idi. Həmzə mirzənin güzəştə getməsini dilədilər. Həmin ellərin nümayəndələri olan qorçular, qvadiyaçılar Əliqulu xanın Təbrizdəki evini yağmaladılar. Harda ustachi evi vardısa viran qaldı. Qiyamçılar hətta Əmir xanın sarayında yerləşən şah hərəmxanasına da basqın etdilər. Həmzə mirzənin kiçik qardaşı Təhmasib mirzəni uğurlayıb apardılar. Onlar Həmzə mirzəni öldürüb əvəzinə Təhmasib mirzəni vəliəhd etmək istəyirlilər. Həmzə mirzə atasından da şühələnməyə başladı. Şahın anası Sultanum xanım Türkman tayfasından idi.

Həmzə mirzə Məhəmmədi xan Ustachını Təbrizdə qoyub sarayı qorumağı tapşırıdı. 3 min nəfərlik qoşunla Qəzvinə yola düşdü. Qiyamçılar artıq paytaxtı almışdlar. Həmzə mirzə Qəzvinə yaxınlaşdı. Avşar və Bayat elindən qoşulanlar oldular. Qoşunun sayı 7 minə çıxdı. Qiyamçılar şahzadənin yaxınlaşmasını eşidəndə paytaxtdan çıxdılar. 10 min nəfərdən çox olan qiyamçılar şah qoşunu ilə savaşda yenildilər.

1586-ci ildə qiyamı yatırılan şahzadə Təbrizə qayıdı. Həmzə mirzə yenidən qoşun toplamaq istədi. Türman, Təkəli, Zülqədər ellərinin qırılanı qırılmış, qalanların bir hissəsi osmanlıların tərəfinə keçmiş, bir hissəsi isə ölkəyə səpələnmişdi. Avşar elinin nümayəndələri isə aqsaaqları Məhəmmədqulu xana görə küskün idələr. Xorasandakı ustachilar və şamlılar Həmzə mirzəni eşitmək belə istəmirdilər. Onlar Abbas mirzəni şah görmək istəyirdilər. Osmanlılar hücumlarını genişləndirmişdilər.

1586-ci ildə Həmzə mirzə sülh bağlamaq qərarına gəlir. Eşikağası Əhməd bəy Ustacını Fərhad paşanın yanına göndərir.

Həmzə mirzə Qarabağa gəlmişdi. Xoy mahalindən olan erməni dəlləyi Xudu şahzadəni öldürdü. Qızılbaşlar arasına yenidən ikitirəlik düşdü. Saray əyanları Əliqulu xan Fəthoğlu-Ustachi ilə İsmayılpulu xan Bəydili-Şamlı şahzadə Təhmasib mirzəni vəliəhd elan edib hakimiyyətə yiyələndilər. Yeni vəzifələrə ustachilar və şamlılar yiyələndilər.

Xorasanda isə Əliqulu xan Şamlı ilə Mürşüdqulu xan Ustachi Abbas mirzəni vəliəhd elan etdilər. Bütün qızılbaş əmirləri Abbas mirzəni dəstəklədilər. Mürşüdqulu xan tərəfdaşı Əliqulu xan Şamlını öldürüb Abbas mirzəyə təkcə yiyələndi.

1587-ci ilin önlərində Mürşüdqulu xan Ustachi və Abbas mirzə Qəzvinə daxil oldular. Abbas mirzə şah elan edildi. Yayda, Bəstam yörəsində lələsi və vəkili Mürşüdqulu xan Şahqulu sultan oğlu Ustacını Ümmət bəy Ustacının əliyətə öldürüb məmləkəti təkbaşına idarə etməyə başladı.

1588-ci ildə Osmanlı ordusuna qarşı vuruşan qoşunlardan birinə Qaradağ vilayətinin Dizmar mahalının başçısı II İlyas xəlifə Toxmaqlı-Ustachi idi. 21 fevral 1588-ci ildə Cəfər paşa İstanbula göndərdiyi məruzəsində qeyd edirdi ki, Dizmarın başçısı İlyas xəlifə Toxmaqoğlu Təbriz cəvarında, Xanın qərbədə osmanlıların yolunu kəsib.

1589-cu ildə I Şah Abbas yeznəsi, Qəzvin hakimi Qara Həsən xan Çavuşlu-Ustacını barışq üçün elçi Osmanlı dövlətinə göndərir.

1589-cu ildə I Şah Abbas yenidən elçi göndərir. Bu dəfəki elçi Ərdəbil hakimi Mehdiqulu xan çavuşlu-Ustachi idi.

I Şah Abbasın Fərhad paşanın yanına göndərdiyi elçilərdən biri də Töhfə bəy Ustachi olmuşdu.

I Şah Abbasın hakimiyyətinin ilk illərində Məhəmmədi xan Ustachi Çuxur Səddə, Qara Həsən xan Ustachi Qəzvində, Mehdiqulu xan

Ərdəbildə, İbrahim xan Ustachi Məşhəddə, Həsən xan Ustachi Həmədanda, Mustafa xan Ustachi Təbəsədə, Bəktaş xan Ustachi Mərvdə hakimlik edirdilər.

Şahin Çavuşlu oymağını görməyə gözü yox idi. Qara Həsən xanı və Məhəmmədşərif xanı Qəzvində öldürdü. 1592-ci ildə Mehdiqulu xanı Ərdəbil hakimliyindən çıxarıb Zülfüqar xan Qaramanlısı təyin etdi. İbrahim xanın qətlinə Xorasanda fərman verdi. Əvəzinə Ümmət xan Ustacını vəzifə başına keçirdi. Məhəmmədi xanın yerinə isə Əmircunə xan Ağcaqoyunlu-Qacarı qoydu.

I Şah Abbasın öldürdüyü ustachi əyanlarının arasında Kor Həsən bəy Hacıfəqihlinin də adı var. Kor Həsən bəy önce mülazim kimi xidmət edirdi. Savadlı, bacarıqlı adam olduğundan nədim vəzifəsinə keçirildi. Şah sonra onu öldürdü.

Ustachi elindən I Şah Abbasın hörmət etdiyi oymaq Toxmaqlı və Kəngərli idi. Bu oymaqların nə başçılarına, nə də tuyul torpaqlarına toxunmadı.

I Şah Abbasın inandığı ustachıların arasında Bəyazid bəy də vardı. Bəyazid bəy sarayda qapıcıbaşı vəzifəsində çalışırdı.

1603-cü ildə I Şah Abbas Təbrizi alandan sonra ora bəylərbəyi ustachi yox, türkman təyin etdi. Pirbudaq xan Pörnək Azərbaycanın bəylərbəyi təyin olundu.

1603-cü ildə Naxçıvanı osmanlılardan azad edən şah Qaradağ hakimi Maqsud sultan Kəngərlini başçı təyin etdi. İrəvana isə bildirdiyimiz kimi Qacar elinin nümayəndəsini bəylərbəyi qoydu.

1604-cü ildə qızılbaş ordusunun Gürcüstan yürüşündə Həmədan hakimi Həsən xan Ustachi öz qoşunu ilə iştirak etmişdi.

1605-ci ildə özbəklərə qarşı vuruşan qızılbaş ordusunun bir qoluna Mərv hakimi Bəktaş xan Ustachi başçılıq edirdi. Onun hücumları nəticəsində qızılbaşlar qələbə əldə etdilər. Bəktaş xan 1614-cü ilədək Mərvin hakimi olmuşdu. Sonra şah onu Mehrab xan Qacarla əvəz etdi.

I Şah Abbasın orduda və hökumətdə apardığı islahatların nəticəsində qızılbaşların rolu məhdudlaşdı. Onların adları az-az çəkilməyə başladı. Ustachi elinin nümayəndələri əllərində olan torpaqlarında möhkəmləndilər. Məhdudiyyətlərə və məhrumiyyətlərə baxmayaraq ustachılar Səfəvi hökumətinin idarəsində iştirak edirdilər. I Şah Səfinin keşikçibası Bəhrəm bəy Ustachi elindən idi.

1717-ci ildə Şah Sultan Hüseynin İsfəhandan Herata əfqan Abdulla xan Sədozayın üstünə göndərdiyi korpusa Cəfər xan Ustachi başçılıq edirdi.

Ustachi elinin oymaqları əsasən Güney Azərbaycanda məskunlaşmışdılar. Zamanla oymaqlar elin tərkibindən çıxb müstəqil elə çevrildilər. Məsələn, Quzey Azərbaycanın Naxçıvan vilayətində yerləşən Kəngərli oymağı sonradan böyük bir elə çevrildi. Bəzi oymaqlar isə daha güclü ellərə birləşdilər. Bizim araşdırduğumız Toxmaqlı oymağı Güney Azərbaycanın Qaradağ vilayətində yerləşdiyindən güclü və müstəqil Qaradağlı elinə qatıldı.

Ustachi elinin bəzi oymaqları isə heç bir elə qatılmayıb yaşamını sürdürdü. Azərbaycanın bəzi bölgələrində Ustachi toponiminə rast gəlinir.

Ustachi elinin oymaqları: təmişli, çavuşlu, asayışlı, köşkoğlu, sofulu, fəthoğlu, toxmaqlı, hacifəqihli, kəngərli, kərəmpə, yeganlı, şərəfli, şeyxlər...

Avşar elinin Ustachi oymağının tanınmış simalarından biri də Mirzə Cavad bəydir. O, Zərrinqələm və Xoşnefis ünvanlarını daşıyırırdı. Fətəli xan Araşlı-Avşar onu divanxanasına mustofi təyin etdi.

Avşar elinin Ustachi oymağının adlı simalarından biri də Lütfulla bəydir. Lütfulla bəy öncə Mömin xana, sonra Rzaqulu xana xidmət etmişdi. Mömin xan Qasımlı və Avşar elinin başçıları məsləhətləşib Kərim xan Zəndə Rzaqulu xanla ilgili müraciət etdilər. Onun ardınca Mirzə Məhəmmədcəfər İmanlı göndərildi. Mirzə Məhəmmədcəfər, Lütfulla bəy Ustachi, Kəlbəli bəy Avşar və başqaları Şiraza yola düşdülər. Kərim xanın yanına gedib ərizəni təqdim etdilər. Kərim xan olandan çox təəssüflənib Mömin xanın, avşar elinin başçılarının və Rzaqulu xanın bacısı olan arvadının razılığını nəzərə alıb bu istəyi qəbul etdi.

Ustachi oymağının tanınmış nümayəndələrindən biri də Hadi bəydir. Hadi bəy Məhəmmədqulu xan Qasımlı-Avşara xidmət etmişdi.

### **5.3. Təkəli oymağı**

Avşar elinin qollarından biri. Əsasən Urmiya ətrafında yerləşmişdi. Təkəli oymağı öncə müstəqil el olub. Orta çağda Anadoluda Təkə eli adlı bir vilayət varmış. Təkə vilayəti Məntəsha, Aydın, Sərxan, Həmid, Kermiyan və Ədəsyə şəhərlərini birləşdirirdi. Bu vilayətdən çıxan tərəkəmələrə (Türkmanlara) təkəlilər deyirmişlər. Təkə adlı başqa böyük bir oymaq Türkmenistan bozqırlarında yaşayırırdı. Ünlü qızıl-

baş tayfa birliyinin bir qolu Təkəli adlanırdı. Bu tayfadan çoxlu adlı-sanlı əmirlər çıxmışdı.

Təkəli elinin əmirləri əsasən Həmədan bəylərbəyiliyini idarə edirdilər.

Qızılbaş tayfa birliyinə qatılan təkəlilər türkmanlılarla birgə gün-güzaran keçirdilər. Ona görə də bu birliyə qonşu oymaqlar təkə-türkman deyildilər.

Böyük türk bahadırı Koroğlu təkə-türkman tayfasından çıxmışdı.

Qoç Koroğlu yağılarına hərbə-zorba gələndə deyirdi:

*Koroğluyam, Təkəli tək elim var  
Düşmən üstə uzun-uzun dilim var,  
Gör dalimca neçə dəstə dəlim var,  
Girmə mənim meydanıma Ağaxan...*

Osmalı diyarında «Şahqulu üsyani» deyilən bir qiyam baş verdi. Təkəli eli Şahqulu ağanın başçılığı altında üsyana qalxmışdır. Üsyançılar məglub olub Səfəvilər dövlətinə pənah gətirdilər. Tarixçi Xacə Zeynalabdin Əli Əbdi bəy Şirazi «Təkmilətül-Əxbər» adlı əsərində yazar: «Şah İsmayıł Xorasandan İraqa təşrif gətirdi. O günlərdə 15 minə yaxın Təkəli tayfası Rumda üsyən edərək, Rum əmirləri ilə bir neçə dəfə vuruşduqdan sonra, Ərzincan ətrafında 500 nəfərə camaatı olan qafiləni qarət və qətl etdikdən sonra ali dərgaha üz tutmuşdular. İraqın Şəhriyar (adlı yerində) onların sərdarları cəzalandırılıb, həmin camaatı əmirlərə bölüşdürüldülər ki, onların xidmətində olsunlar»<sup>1</sup>.

1524-cü ildə Şah İsmayıł vəfat etdi. Böyük oğlu və vəliəhdidə Təhmasib mirzə şah elan edildi. Yüksək və gəlirli dövlət vəzifələrini, zəngin və verimli torpaq sahələrini ələ keçirmək üçün qızılbaş əmirləri mübarizəyə başladılar. Dövlət işləri üzərində əməli nəzarəti, vəkil vəzifəsini Əmir Əli bəy (Div sultan) Rumlu ələ keçirdi. Lakin Ustachi tayfasının Mustafa bəy Hacıfəqihli (Köpək sultan) və Abdulla xan Təmişli kimi qüdrətli əmirləri onun hakimiyyətini qəbul etmədilər. Əli

<sup>1</sup> Xacə Zeynalabdin Əli Əbdi bəy Şirazi, "Təkmilətül-Əxbər", Bakı, "Elm", 1996, səh.44)

bəyin çağrısı ilə Təkəli, Zülqədər elləri bir yerə yığışib Ustachi elinə qarşı savaş açıdlar. Şamlı əmirləri də Əli bəy Rumluya dəstək verdilər.

Sonra rumlu və təkəli tayfaları arasına təfriqə düşdü. Vəkil Əli bəy (Div sultan) Rumlu Çuxa sultan Təkəlinin təhribi ilə məhv edildi. Vəkillik mənsəbinə Çuxa sultan yiye durdu.

Təkəli elinin Sarılı adlı oymağı, Şərəfəddinoğlu adlı tayfası vardı.

Təkəli elinin tanınmış nümayəndələrindən biri də Çirkin Həsən bəydir. Çirkin Həsən bəy Div sultan (Əli bəy) Rumlunun yanında xidmət edirdi. 1521-ci ildə onu etdiyi günahlara görə Şah İsmayıл öldürdü.

Çirkin Həsən bəyin Qazi bəy, Əli bəy adlı oğulları vardı.

Qazi bəy Çuxa sultana xidmət etmişdi. Sonra onu böyüdüb şah qəyçaçısı (ev xidmətçisi) vəzifəsinə təyin etmişdilər. Bu vəzifədən əmirlilik rütbəsinədək yüksəldi. Xan ünvanı verib Bəhram mirzənin lələsi təyin etdilər. Heratın hakimiyyətini ona verdilər.

Təkəli eli üsyən qaldırıb osmanlılara sığınanda Qazi xan da Osmanlı torpağına qaçmışdı. Amma orda duruş gətirməyib qızılbaş məmləkətinə qayıtdı. I Şah Təhmasib Qazi xanı bağışlayıb uruqturuqu isə birlikdə Muğan düzündə yerələşirdirdi.

Qazi xan dinc dayanmayıb, məğşuşluq salmağa başlamışdı. 1542-ci ildə şah onu yaxın ətrafi ilə öldürdü.

Çirkin Həsən bəyin ikinci oğlu Əli bəy qardaşı ilə Osmanlı diyarına qaçmış, sonra qayıtmışdı. I Şah Təhmasib onu bağışlamış, Ərdəbildəki Səfəviyyə türbəsinin mütəvəllisi təyin etmişdi.

Təkəli elinin məşhur əmirlərindən biri də Ağca bəydir. Ağca bəy I Şah İsmayıla (1501-1524) xidmət etmişdi. Şah onu zarafatla «Quduz sultan» adlandırdı.

Təkəli elinin adlı əmirlərindən biri də Bəxşı bəy idi. Bəxşı bəy I Şah İsmayıla (1501-1524) xidmət etmişdi. Şah onu zarafatla «Çuxa sultan» adlandırdı. Çuxa sultan 1525-ci ildə İsfahanın hakimi təyin edilmişdi.

Çuxa sultan Xanxanım xanımla ailə qurmuşdu. Şahqubad bəy, Əli bəy adlı oğulları vardı.

Şahqubad bəy Təbriz şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atası kimi hərbçi sənətini seçmişdi. Atasının əvəzinə vəkil işləmişdi.

Çuxa sultanın ikinci oğlu Əli bəy Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atası kimi hərbçi sənətini seçmişdi. 1585-ci il qiyamında iştirak etmişdi.

Təkəli elinin səsli əmirlərindən biri də Əli bəy idi. Əli bəy I Şah İsmayıla (1501-1524) xidmət etmişdi. Şah onu zarafatla «Burun sultan» adlandırırdı. Burun sultan Şah Təhmasibin hakimiyyəti dönməndə Məşhədi-müqəddəsin hakimi olmuşdu.

Burun sultanın Hüseyn bəy adlı oğlu vardı.

Hüseyn bəy önce I Şah İsmayıla, sonra I Şah Təhmasibə xidmət etmişdi. Şahdan sultan ünvanı almışdı. «Afəti Təkəli» qiyamında iştirak etmişdi. 1533-cü ildə osmanlıların tərəfinə keçmişdi.

Hüseyn sultanın satqınılığı uzun zaman şaha təsir etmişdi. Şah bu hadisədən sarsıntı keçirmişdi.

Burun sultanın nəvəsi Əlixan bəy I Şah Təhmasibə xidmət etmişdi.

Təkəli elinin adı dörd yana çavlanan oğullarından biri də Sarıəli bəydir. Sarıəli bəy I Şah İsmayılin möhrdarı olmuşdu.

Təkəli elinin tanınmış əmirlərindən biri də Həsən xan Təkəli idi. Həsən xan I Şah İsmayılin (1501-1524) inandığı sərkərdələrdən idi. Şahın oğlu Bəhram mirzənin lələsi olmuşdu.

Təkəli elinin adıbəlli əmirlərindən biri də Əxi sultandır. Əxi sultan önce I Şah İsmayıla, sonra I Şah Təhmasibə xidmət etmişdi. 1527-ci ildə Bəstamda özbəklərə qarşı savaşda ölüb.

Təkəli elinin adıbəlli əmirlərindən biri də İbrahim xəlifədir. Ona Kəbə xəlifə deyirdilər. İbrahim xəlifə önce I Şah İsmayıla, sonra I Şah Təhmasibə xidmət etmişdi. 1531-ci il hadisələrində, «Afəti Təkəli» çəkişməsi zamanı öldürülüb.

Təkəli elinin adıbəlli əmirlərindən biri də Pərvanə bəydir. Pərvanə önce I Şah İsmayıla, sonra I Şah Təhmasibə xidmət etmişdi. Qorçubaşı vəzifəsini daşıyırdı. 1531-ci il hadisələrində, «Afəti Təkəli» çəkişməsi zamanı öldürülüb.

Təkəli elinin adlı əmirlərindən biri də Duray bəydir. Duray önce I Şah İsmayıla, sonra I Şah Təhmasibə xidmət etmişdi. Qorçubaşı vəzifəsini daşıyırdı. 1531-ci il hadisələrində, «Afəti Təkəli» çəkişməsi zamanı öldürülüb.

Təkəli elinin ünlü simalarından biri də Qaraca sultandır. Qaraca sultan I Şah Təhmasibin (1524-1576) hakimiyyəti dönmində Həmədanın bəylərbəyi olmuşdu.

Təkəli elinin adlı əmirlərindən biri də Həmzə bəy idi. Qəzaloğlu kimi tanınırdı. I Şah Təhmasibə xidmət etmişdi. Şah onu Bağdada Məhəmməd xan Şərifəddinoğlu-Təkəlinin yanına göndərmişdi.

Təkə-türkman eli orta çağda Təbriz çevrəsində ömür-gün keçirdiyindən səfəvi şahları Azərbaycan bəylərbəyini bu eldən təyin edirdilər. Ülama sultan Təkəli I Şah Təhmasibin (1524-1576) hakimiyyəti dönmində Təbriz hakimi olmuşdu. Sonra eldöndülük edib Osmanlı torpağına qaçmışdı. Orda paşa ünvanı alıb böyük bir orduya başçılıq etmişdi.

Ülama sultanın Bahəddin bəy adlı oğlu vardı.

Bahəddin bəy Təbriz şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atası kimi hərbçi sənətini seçmişdi. Atası ilə bərabər Osmanlı ölkəsinə qaçmışdı. Osmanlılar Azərbaycana hücum edəndə Qəbələ sancağına rəhbərlik etmişdi.

Ülama sultanın Vəli bəy adlı qardaşı vardı. Vəli bəy də qardaşı ilə bərabər Osmanlı diyarına qaçmışdı. Osmanlılar Azərbaycana hücum edəndə Naxçıvan sancağına rəhbərlik etmişdi.

Vəli bəyin Qaya bəy adlı oğlu vardı.

Qaya bəy Təbriz şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atası kimi hərbçi sənətini seçmişdi. Atası ilə bərabər Osmanlı ölkəsinə qaçmışdı. Osmanlılar Azərbaycana hücum edəndə Ağdaş sancağına rəhbərlik etmişdi.

Ülama sultanın Şahəli bəy adlı qohumu vardı. Şahəli bəy də qohumu ilə bərabər Osmanlı diyarına qaçmışdı. Osmanlılar Azərbaycana hücum edəndə Meşkin, Sərab və Ərdəbil sancaqlarına rəhbərlik etmişdi.

Ülama sultanın Vəlican bəy adlı qohumu vardı. Vəlican bəy də qohumu ilə bərabər Osmanlı diyarına qaçmışdı. Osmanlılar Azərbaycana hücum edəndə Marağa sancağına rəhbərlik etmişdi.

Təkəli elinin adlı əmirlərindən biri də Vəli xandır. Vəli xan Şah Məhəmməd Xudabəndənin (1578-1587) hakimiyyəti dönmində Həmədanın bəylərbəyi idi. 1586-cı ildə baş verən Təkəli qiyamının başçılarından idi.

Vəli xanın Əlisultan xan adlı oğlu vardı.

Əlisultan xan Həmədan çevrəsində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Pakmal ləqəbi ilə tanınırdı. Təkəli qiyamı zamanı aldığı gülə yarasından vəfat etdi.

Təkəli oymağının adlı əmirlərindən biri də Bardoğdu xəlifə idi. Bardoğdu xəlifə I Şah Abbasa (1587-1629) xidmət etmişdi. Şah ona şirvanda tiyul, ölkə vermişdi.

Təkəli oymağının adlı əmirlərindən biri də Şahnəzər bəy idi. Şahnəzər bəy I Şah Abbasa (1587-1629) xidmət etmişdi. Dərbənd hakimi Çıraq sultan Ustaclının naibi təyin edilmişdi.

Təkəli elinin bir qolu oymaq kimi Urmiyada Avşar elinin tərkibinə daxil olmuşdu.

## *VI Fəsil*

### **AVŞAR ELİNİN QRUPLARI**

Avşar eli yaşadığı əraziyə görə bir neçə qrupa ayrıldı. Həmin qruplar arasında yalnız ləhcə fərqi vardı.

#### **6.1. Şirvan qrupu**

Abbasqulu Ağa Bakıxanov «Gülüstani-İrəm» adlı əsərində yazıb: «Şirvan vilayəti, Şərqi tərəfdən Xəzər dənizi ilə, cənubi-qərbdən onu Muğan və Ermənistən vilayətindən ayıran Kür çayı ilə, Şimal-qərbdən Qanıq (Alazan) çayı ilə İlisu nahiyyəsindən keçən qeyri-müəyyən xətlə, Qafqaz sıra dağları, Kür və Tabasaran nahiyyələrini Qazıqumuq və Qaytaq məmləkətlərindən ayıran dağ silsili ilə və oradan da Dərvaq çayı yatağından onun Xəzər dənizinə qovuşduğu yerə qədər uzanan sahə ilə məhduddur.

Şirvan Kür dəhnəsindən Dərvaq dəhnəsinə qədər, təqribən 39-42-dərəcəyə qədər şimal en dairəsi, Qanıq çayı dəhnəsindən Əfşaran burnuna qədər 64-68-dərəcəyə qədər, şərqi uzunluq dairəsi üzərində vaqedir». Şirvan vilayəti də avşarların qədimdən yaşadığı məskənlərindən biridir. Bu vilayətin Abşeron bölgəsi avşarların yurdudur.

Abşeron Azərbaycan Respublikasının Şərqi hissəsində, Xəzər dənizi sahilində yarmadadır.

Ərazisində geniş yazılmış şor göllərdən qədimdən bəri duz çıxarıldığına görə Abşeronun farsca «Şor sular», «Şor göllər» mənasında olması güman edilir. Bəziləri «Abşeron» sözünün farsca «abşirin», yəni «Şirin su» mənasında olması fikrini irəli sürürlər. Bir sıra mülahizəyə görə vaxtı ilə bu yerde yaşayan Avşar tayfasının adını daşıyır. Həmin tayfanın Əfşaran adlı şəhərdə yaşaması güman edilir<sup>1</sup>.

---

<sup>1</sup> Nəbi Nəbiyev. Coğrafi adlar izahlı lügət, Azərbaycan dövlət nəşriyyatı Bakı 1982, səh. 6.

Orda yazılır ki, əfşar türkmən qabilələrinin birinin adıdır. Orta əsrlərdə Xəzər dənizinin qərb sahəsində Pirallahi adasının qarşısında mövcud olmuş Əfşaran şəhəri həmin qabilənin adını daşımışdır.

Tədqiqatçılar göstərilər ki, mənası məchul coğrafi adın mənşeyini müəyyən etmək üçün birinci növbədə onun qədim yazılışını (transkripsiyasını) əsas göstərmək lazımdır.

Məşhur Azərbaycan coğrafiyası Qafur Rəşad Mirzəzadənin 1920-ci ildən əvvəl çap etdirdiyi bir xəritədə Abşeron adı Əfşaran şəklində yazılmışdır ki, bunun mənası Əfşarlar yaşayan yer deməkdir.

Xəzər dənizinin Azərbaycan sahilində bu tipdə coğrafi adlar az deyildir Muğan, Salyan, Şabran, Nabran və s. adların birinci hissəsi tayfa adı ilə bağlıdır. «an» isə fars dilində cəm şəkilçisi olub toponomiyada «yer», «məkan», yaşayış məntəqəsi məfhumunu bildirir.

Bakı yaxınlığında İrandan Dərbəndə gedən karvan yolunun üzərində Əfşaran adlı bir yaşayış məntəqəsi olmuşdur. Sonra bu ad rus yazısına keçirilərkən «Ə» əvəzinə «A» «F» əvəzinə «P» yazılmış, lakin Apşaran demək olar ki, bir qədər çətin olduğundan Apşeron şəklində yazılmışdır. Daha sonra da ruscadan Azərbaycan yazısına keçirilərkən «ap»ın «ab» zənn edilmiş «su mənası verdiyi üçün» və ad şəklini almışdır.

Ünlü Azərbaycan toponimçisi Rəmzi Yüzbaşov da bu məsələ ilə məşğul olmuşdur. O, belə hesab edir ki, yaşayış məntəqəsinin ilk adı Əfşaran olub. Bu məntəqə rus xəritəsinə salınanda hərfərin yeri dəyişilmiş Əfşaran əvəzinə xəritəyə Apşeron yazılmış və «Apşeron» meydana çıxmışdır.

Əfşaran adının geniş bir əraziyə verilməsi onun vaxtı ilə mühüm bir məntəqə olduğunu göstərir.

Köhnə xəritələrdə olan Abşeron burnu, Abşeron dağı adları da Əfşaran şəhəri adından almışdır.

Beləliklə Şirvanda, Bakı zonasında avşarların adı ilə bağlı dörd obyekt vardır. Əfşaran şəhəri, Əfşaran yarımadası, Əfşaran burnu, Əfşaran dağı.

Tanınmış tarixçi Sara Aşurbəyli 1964-cü ildə çap etdirdiyi «Bakı şəhəri haqqında oçerkələr» kitabında göstərir ki, Əfşaran şəhərinin mövcud olduğu yerə indi də Əfşaran deyirlər.

Bu yaşayış məntəqəsinin qalıqları haradadır?

Tarixçilərimizin və arxeolaqlarımızın bu suala cavab verəcəyinə ümid edirik<sup>1</sup>.

1999-cu ildə Abbasova M.Ə, Axundov A.A Babayev T.A, Qasımlı S.N. Qeybullayev, Q.Ə. Cəmi 16 müəllif tərəfindən hazırlanmış Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya birligi tərəfindən hazırlanmış Azərbaycan toponimləri ensiklopedik lüğət kitabında yuxarıda göstərilən fikirlər bir daha təsdiq və təkrar olunmuşdur. Orda həmçinin göstərilir ki, Səyyah Con Bell 1718-ci ildə Azərbaycanda olarkən yol qeydlərində Niyazabaddan (indiki Xaçmaz rayonu Niyazovaya kəndi) Şərqə iki günlük məsaflədə yerləşən Abşeron sahəsi haqqında məlumat vermişdir. Tədqiqatçıların fikrincə həmin şəhər XVI yüzildə salınmışdır.

Həmin lüğət kitabında da bildirilir ki, toponim türkdili avşar tayfasının adından və məkan bildirən an şəkilcisindən ibarət olub avşarlar yaşayan yer mənasındadır. Əfşarlar haqqında ilk dəfə Mahmud Qaşqari (XI yüzil) məlumat vekrmişdir. Əfşarlar türk-səlcuq tayfa birliyinə daxil olmuş və Azərbaycan xalqının etnogenizində iştirak etmişlər<sup>2</sup>.

Tədqiqatçı Seyran Vəliyevin «Qədimdən qədim Azərbaycan» kitabının 29-cu səhifəsində göstərilmişdir ki, Abşeron yarmadasının şərqi sahillərində 1949-cu illərdə arxeoloji qazıntılar aparmış İ.M. Cəfərzadə yazır ki, yerli əhali boğazın burnunda yerləşən Gürgan şəhərciyinin Əfşaran adlandırır. Etimologiyası avşarların adı ilə bağlıdır. Azərbaycan Sovet Ensiklopediyasının I Cild, 30-cu səhifəsində göstərilir ki, «Abşeron» ifadəsinə XVIII yüzilin əvvələrində rast gəlmək olur. «Abşeron» sözünün mənşəyi haqqında bir neçə ehtimal var. Bəziləri bu adın «Əfşaran» sözündən (sonralar təhrif edilərək «Abşeron, Abşeron») yarandığını və Əfşarlar ilə əlaqədər olduğunu göstərirler. Digərləri isə «Abşeron»un farsca ab (su) və şoran (duzlu) sözlərindən əmələ gəldiğini güman edirlər.

Bələliklə, müxtəlis mənbələrdən gətirdiyimiz faktlar sübut eləyir ki, Abşeron avşarlar məkanıdır.

## **6.2. Xuzistan qrupu**

Faruq Sümər öz ünlü «Oğuzlar» kitabında Avşar elinin Xuzistan qrupu haqqında geniş söhbət açmışdır. Onun kitabından.

---

<sup>1</sup> Yüzbaşov. R. Əliyev, Sədiyev Ş. Azərbaycan coğrafi adları kitabı, Bakı, 1972).

<sup>2</sup> Azərbaycan Toponimləri Ensiklopedik lüğət, Bakı, 1999, səh.40.

530-cu ildə (1135-1136) Xuzistanda qələbəlik bir türkmən icması yaşayırırdı. Avşarların və salurların Dəsti-Qıpçaqdan, yəni Sır-Dərya boyundan Xuzistana və Kuhi-Guluyəyə gəlmələri Vəssafın göstərdiyi tarixdən bir qədər əvvələ aid olmalıdır. Vəssafın qeydində görə, avşarların başçısı Arslan oğlu Yaqub idi. O, Xuzistan qəsəbəsində yaşayırırdı. Salur bəyi Məvdud oğlu Sunqur isə Sultan Məsud ilə vuruşan Boz Aba öldürüldükdən sonra Farsa hakim olmuşdu. Yaqub bəy Farsı əldə etmək və ya Sunquru tabeliyi altına almaq üçün bir neçə dəfə salur bəyinin üstünə yürüsə də, məglubiyyətə uğramışdır. Onun ölüm tarixi bilinmir, ancaq 547-ci ildən (1152-1153) əvvəl baş verdiyi şübhəsizdir. Yaqub bəydən sonra Xuzistandakı avşarlara Şumlanın başçılıq etdiyini görürük.

Şumla avşar bəylərindən birinin adı deyil, ləqəbi idi. Bu sözün mənası və mənşəyi, məncə, məchuldur. Şumlanın əsil adı Ay-doğdu, atasınınki isə Küş-doğan (Güç-doğan) idi. Şumlanın Yaqub bəylə qohum olub-olmadığı da bilinmir. Deyəsən, Şumla onun dövründə Xuzistanın bir qismi ilə Luristanın bəzi yerlərini idarə edirdi, Şumla əvvəlcə Sultan Məsudun axırıncı hacibi, yəni bəylərbəyisi Xas bəyin əmiri və yaxın adamlarından biri idi. Əgər qaynaqlardan biri bizi aldatmırsa, Xas bəyin tərəfdarı Zəngi Candar da türkmən idi. Birinci hissədə deyildiyi kimi, Xas bəy öz rəqibləri olan məmluk mənşəli əmirlərlə mübarizə aparmaq üçün özü kimi türkmən bəylərinin başına yiğma qayəsini daşıyırırdı. Xas bəy 547-ci ildə (1152) Sultan Məhəmməd tərəfindən hiylə ilə öldürülüyü zaman Şumla öz zəkası sayəsində canını qurtara bilməşdi. O bu hadisədən sonra Xuzistana gəldi... O vaxt bura artıq səlcuqlu Məlik şah ibn Məhəmməd əlinə keçmişdi. Şumla Xuzistana gələr-gəlməz dərhal fəaliyyətə başladı, xırda Luristan əmirlərinin özünə tabe etdi. Həmin dövrdə Bağdaddakı Abbasit xəlifəliyi də vəziyyətdən istifadə edərək öz torpaqlarını genişləndirməyə çalışmışdı.

Xəlifə zəif bir şəxsiyyət olan Məlik şahın əlindən Xuzistani almaq üçün 550-ci ildə (1155) buraya bir ordu göndərsə də, Şumla öz əksərlərini yeridərək onun qoşunlarını məglubiyyətə uğratdı, sərkərdələrini isə əsir aldı (rəcəb-sentyabr). Lakin Şumla onları Bağdadada göndərərək xəlifədən üzr istədi, bir qədər sonra isə Məlik şahı qovaraq, Xuzistanan müstəqil hakimi oldu.

551-ci ildə (1156) Səlcuq hökmdarı Sultan Məhəmməd xəlifəyə öz hakimiyyətinin tanıtmaq üçün Bağdadı mühasirəyə aldığı zaman Xəlifənin təhrikli ilə Azərbaycan hakimi Eldəniz və digər bəzi əmirlər

Məlik şahı Sultan elan etmiş və paytaxt Həmədan ələ keçirilmişdi. Şumla da Məlik şahın tərəfdarı kimi Həmədana gəlmışdı. Bir il sonra Şumla xəlifənin əmirlərindən Kaymazı məğlub edərək əsir aldığı və Sultan Məhəmmədə göndərdiyi üçün Xəlifə onun üzərinə böyük bir ordu ilə vuruşmamışdı. 554-cu ildə (1159) ölkəsi əldən gedən Məlik şah məiyyətində Həmədanlı Sunqur və Kovdan kimi böyük əmirlər olduğu halda Xuzistana girdi. Şumla onun qarşısına çıxsa da, məğlub oldu və bir qalaya sığınib gizləndi. Xorasanı alan Məlik şah Farsı da işgal hakimi Zəngi də Məlik şahı suzeren tanıyaraq hər ikisi onun yaxın əmirlərinə çevrildi. Hətta həmin il (554). Sultan Məhəmməd öldükdə bəzi məliklər səlcuq taxtında əylərmək üçün məhz Məlik şahı dəvət elədilər. Məlik şah bu məqsədlə yanında Şumla və Zəngi olduğu halda İsfəhana gəldi. Burada başqa əmirlərin də ona qoşulması ilə qüdrəti artan Məlik şah xəlifədən öz adına xütbə oxunmasını xahiş etdi. Ancaq bir müddət sonra o, zahərlənərək öldü. Onun zəhərlənməsində xəlifənin əli olduğu ehtimal edilsə də, gərək ki, bu doğru deyil.

555-ci ildə səlcuq taxtına Arslan şah çıxdı. Ancaq bu iqtidar onu taxta çıxaran Eldənizin əlində idi. Əvvəlcə Rey hakimi olan əmir İnanc bu işə narazılığını bildirdi və çox keçmədən bir sui-qəsd nəticəsində ortadan götürüldü. Şumla Fars hakimi Zəngi kimi Arslan şaha tabe olduğunu bildirən və Məlik şahın oğlunun atabəyi oldu. 561-ci ildə (1166) Şumlanın qardaşı oğlu, yəni Şənka oğlu qudası-Bəsra valisi Məngübərsin xəlifə tərəfindən öldürülüyünen hirsələnərək həm Bəsrəni, həm də Vasit valisi tərəflərini yağmaladı. Buna cavab olaraq xəlifənin Vasit valisi, Hutlu-Bars qoşun toplayaraq, Şənka ogluna qarşı çıxsa da vuruşmada məglubiyyətə uğrayıb, öldürüldü. Həmin il Şumla da hərəkətə keçərək Bağdadını ətrafındakı əl-Mahkiyə gəldi və xəlifədən xeyli torpaq tələbində bulundu. Şumla xəlifəyə Vasit və Bəsrənin Sultan Arslan şah tərəfindən Məlik şahın oğluna iqta olaraq verildiğini və özünün həmin şahzadənin atabəyi sisətilə hərəkətə keçdiyini bildirdi. Ancaq qardaşı oğlu Qılincın xəlifə ordusu ilə vuruşmada məğlub olduğunu və əsir düşdüyünü öyrənən Şumla Xuzistana qayıtdı.

504-cü ildə (1169) Fars hakimi salqurlu Zənginin əsgərləri Şumlanı Farsa dəvət etdilər. Bunun səbəbi Zənginin əsgərlərə qarşı pis rəftarı idi. Farsa gələn Şumla vuruşmada əsgərlərinin xəyanətinə uğrayan Zəngini asanlıqla məğlub etdi. Zəngi Şabankarə kürdlərinə sığındı. Onlar Zəngiyə əsil qonaqsevərlik göstərdilər. Şumlaya gəlincə, onun xalqa qarşı pis rəftarı bir yana, üstəlik, qardaşı oğlu Şənka oğlu da ölkəni yağmalamışdı. Buna görə də əsgərlər onu çağırıldıqlarına çox

peşman olmuşdular. Nəticədə Zəngi Şabankarədən gələrək öz ölkəsinə asanlıqla hakim oldu. Çox gözəl bir fürsəti əlindən qaçırın Şumla isə Xuzistana qayıtdı.

Şumla təkcə Xuzistanı deyil, ona qonşu olan Əhvaz bölgəsini də əlində tuturdu. Ancaq o bunlarla kifayətlənmir, Nihavəndi da ölkəsinə qatmaq istəyirdi. Bu məqsədlə atabay Eldənizdən dəfələrlə böyük məbləğ əvəzində Nihavəndi istəsə də, məqsədinə nail ola bilməmişdi. Ancaq 571-ci ildə (1175) Eldəniz öldükdə bunu gözəl bir fürsət hesab edən Şumla qardaşı oğlu Şənka oğlunu göndərərək şəhəri ələ keçirdi. Bir il sonra Şənka oğlu Bağdada bağlı əl-Mahki yörəsində bir qala tikdirməyə girişmişdi. Ancaq xəlifənin göndərdiyi qoşunla müharibədə öldürülüdü və başı Bağdada götürüldü. İgid bir savaşçı olan Şənka oğlunun ölümü Şumlanı qüvvətli bir köməkçidən məhrum etmişdi. Əslində bundan sonra özü də çox yaşamadı; 571-ci ildə onun tabeliyi altında olmayan bir türkmən elatının üstünə hücum etdi və heç gözləmədiyi halda atabay Pəhləvanın ordusu ilə qarşılaşdı. Sən demə, onun məqsədini sezmiş türkmənlər atabaydən kömək istəmiş, bəzi səbəblər üzündən avşar bəyini sevəməyən Pəhləvan da bir ordu göndəribmiş. Vuruşma zamanı Şumla atılan bir oxla ağır yaralanıb, əsir alındı. Qardaşı və qardaşı oğlu da əsir düşmüştülər. Özü isə iki gün sonra aldığı yaradan öldü.

Əmir Şumla cəsur, zəki və ağıllı bir şəxsiyyət idi. Sırf bu məziyyətləri sayəsində Xuzistanı və bəzi qonşu yörələri əhatə edən bir bəylilik qurmuşdu. Şumlanın yerinə oğullarından biri-Şərəfəddin Əmiran keçdi. Səlcuq hökmdarı Arslan şah 572-ci ildə (1177) öldükdən sonra onun qardaşı (o, Xuzistanda Şumlanın oğlu Şərəfəddin Əmiranın yanında idi) Məhəmməd səltənəti ələ keçirmək məqsədilə Şumlanın oğlunun tövsiyəsinə uyaraq İsfahana gəldi. Orada Kaymaz oğlu Kavşut və bəzi əmirlər Məhəmmədin ətrafına yiğisdi. Ancaq Pəhləvan sürətlə özünü yetirib onu məglubiyətə uğratdı. Məhəmməd Xuzistana qaçsa da, Şumlanın oğlu Pəhləvandan qorxduğu üçün onu öz ölkəsinə buraxmadı. Məhəmməd məcburən Vasit tərəflərə getdi. Bu əhvalatdan sonra əsərlərdə uzun müddət Şumlanın oğulları haqda hər hansı bir qeydə təsadüf edilmir. Zənnimizcə, Şərəfəddin Əmiranın bizə məlum olmayan bir tarixdə ölümündən sonra qardaşı Müzəffərəddin Sü-Sıyan onun yerinə keçmişdir. Sü-Sıyan özü 590-ci ildə (1194) öldükdə oğulları arasına münaqişə düşdü. Onlardan biri Bağdad xəlifəsindən kömək istədi. İllərdən bəri Xuzistanı ələ keçirməyi arzulayan Abbası xəlifəsi ən-Nasir li-dinillah vəziri ibn ül-Qəssabın

## **Avşarlar**

sərkərdəliyi altında bir ordu göndərdi. İbn ül-Qəssab 591-ci ilin məhərrəm ayında (dekabr, 1194) Xuzistanın paytaxtı Tüstəri (Şüstər) və bir çox qalaları zəbt etdikdən sonra Şumlanın ailəsini yığıb Bağdada

1	1	1
Küs (Güç) – Doğan	qardaşı	Şənka
1		
Şumla (Ay – Doğdu)		1      1 oğlu (İbn-Şənka)

apardı. Beləliklə, Xuzistanda əfşar Şumla və oğullarının hakimiyyəti sona yetdi, ölkə isə xəlifənin torpaqları sırasına qarışdı.

Əldəki məlumatə görə Şumla və oğullarının şəcərəsi bu şəkildədir:

Xuzistana gəlinca, I Təhmasib dövründə avşar Mehdiqulu xan Şüstər hakimi idi. Bu Avşar əmiri yuxarıda adı çəkilən Kuhgiluya valisi Əlvənd xan kimi mərkəzin əmrlərinə tabe olmadığı üçün onun dəyişdirilməsi lazımlı bilinmiş və bu işin icrası avşar Heydərqulu sultana tapşırılmışdı. 949-cu ildə (1542-1543) Şüstər və Dizful valisi avşar Əbülfət idi. 1003-cü ildə (1594-1595) isə orada yenə avşarlardan Şahverdi xanı görürük ki, həmin il təhqiqat üçün Şah Abbas tərəfindən göndərilən cilovdarbaşı Murad bəy Şamlı tərəfindən öldürülmüşdür.

### **6.3. Kerman qrupu**

Avşar elinin böyük bir qrupu Kerman əyalətində yerləşmişdi. Bu qrupun bəzi soylarına Biçaqcı-Avşarlar deyirdilər. Biçaqcı-avşarlar Zəncan vilayətinə yerləşdikdən sonra bu yörə biçaq və xəncərləri ilə bütün İranda tanındılar.

Avşarlar Kermanda olarkən «kirmani» qılınc düzəltməklə məşhurlaşmışdır. Böyük Avşar ozanı Dadaloğlu deyirdi: «Belimizdə qılıncımız kirmani...»

### **Şahqulu xan Sarışeyxli-Avşar**

Şahqulu xan Mustafa sultan oğlu 1529-cu ildə I Şah Təhmasib tərəfindən Kerman əyalətinə bəylərbəyi təyin edildi.

Şahqulu xan osmanlı ordusuna qarşı Kerman qrupunun başında vuruşmuşdu.

1566-ci ildə Kermanın hakimi Şahqulu xan idi. Özbəklərə qarşı yürüşə yollanmışdı.

### **Yaqub sultan Avşar**

Yaqub bəy 1565-ci ildə yüzbaşı idi. I Şah Təhmasib ona sultan ünvanı verib Təbriz şəhərində darğa təyin etdi. İgid və bacarıqlı adam olduğundan şah tərəfindən sevilirdi. Sultan ünvanı almışdı.

Yaqub sultan 1570-ci ildə I Şah Təhmasib tərəfindən Kerman əyalətinə bəylərbəyi təyin edildi.

### **Allahqulu bəy Avşar**

Allahqulu bəy Məhəmməd (Dana) bəy oğlu I Şah Təhmasib tərəfindən Kerman əyalətinə bəylərbəyi təyin olunmuşdu. O, 1576-ci ilədək həmin əyalətə başçılıq etdi.

### **Məhəmmədqulu xan İmanlı-Avşar**

Məhəmmədqulu sultan 1576-ci ildə Kerman əyalətinin bəylərbəyi təyin edilmişdi. II Şah İsmayıllı onu bəylərbəyilikdən azad edib saraya qorçubaşı gətirdi.

II Şah İsmayıllı ona xan ünvanı vermişdi.

Şah ölündən sonra məmləkəti müvəqqəti idarə etmək üçün «ağsaqqalar şurası» yarandı. Şuraya Ustachi elindən, Pirə Məhəmməd xan Çavuşlu, Türkman elindən Əmir xan Mosullu, Şamlı elindən Sultan Hüseyn xan Bəydili, Təkəli elindən Müseyib xan Şərəfəddinli, Avşar elindən Məhəmmədqulu xan daxil idi.

Əliqulu xan Fəthoğlu-Ustachi şahzadənin beynini doldurdu ki, qorçubaşı Məhəmmədqulu xan Avşar Məhəmməd xan Türkmanla bərabər ananı öldürdü. Niyə onlardan qisasını almırsan? Həmzə mirzə qorçubaşını hədələməyə başladı. Məhəmmədqulu xan 1585-ci ildə qardaşioğlu Cabbarqulu bəylə qaçıb, osmanlılara qoşuldu.

Məhəmmədqulu xanın Yusif xan adlı oğlu vardı.

### **Mahmud sultan İmanlı-Avşar**

Mahmud sultan 1576-ci ildə II Şah İsmayılin fərmanı ilə Kerman əyalətinə bəylərbəyi təyin edildi. 1578-ci ilədək həmin əyalətə başçılıq etdi.

### **Vəli xan Araşlı-Avşar**

Vəli bəy önce qorcu kimi I Şah Təhmasibin sarayında xidmət etmişdi. 1576-ci ildə I Şah Təhmasib yenidən yorğan-döşeyə düşdü. Ə davət yenidən qızışdı. Hər kəs öz namizədini dəsteklədi. Şah vəfat

## **Avşarlar**

etdi. Sarayın mühafizəsini, dərgahın keşyini hərəmxana yüzbaşısı Vəli bəy Avşarın başçılığı ilə avşar, rumlu, qacar, bayat və varsaq tayfalarından olan qorçular çəkirdilər. Vəli bəy qapını bağlayıb, heç kimi içəridən çölə, bayırdañ daxilə buraxmadı.

Bu tayfalar, eləcə də Vəli bəy çalışırdı ki, taxta İsmayııl mirzə əyləşsin. İskəndər bəy Türkman Vəli bəyini sözləri ilə deyir ki, şahzadə Heydər həmin səhər ona, qoşunlara qapıları açmaq əmrinin verərsə, Kırmanın idarəsini və qorçubaşı vəzifəsini təklif etmişdi. Vəli bəy qapılara qədər getdikdən sonra şahzadənin yanına qayıtmış və demişdi ki, «vicedansız» qorçular heç kəsin saraya girməsinə, nə saraydan çıxmamasına razı deyillər.

II Şah İsmayııl 1576-cı ildə taxta əyləşəndən sonra avşarların zəhmətini dəyərləndirdi. Vəli bəyə xan ünvanı verib, Kermana bəylərbəyi yolladı. Onun əmisioğlu Məhəmmədqulu bəyə isə xan ünvanı verib qorçubaşı təyin etdi.

Vəli xan 1578-ci ilin fevralın 13-də Şah Məhəmməd Xudabəndə fərmanla Kerman əyalətinə yenidən bəylərbəyi təyin edildi. O, Sultan Məhəmməd Xudabəndənin əmri ilə 1583-cü ildə Abbas mirzəni dəstəkləyən Xorasan əmirlərinə qarşı savaş açdı. Üşyançılar Qulu bəy Avşarın sayəsində cəzalarına çatmadılar.

Vəli xan 1588-ci ilədək həmin əyalətə başçılıq etdi.

Vəli xan 1588-ci ildən 1589-cu ilədək qorçubaşı vəzifəsində çalışmışdı.

Vəli xan Avşar 1589-cu ildə I Şah Abbasın göstərişi ilə Yusif xanı vəzifəsindən kənarlaşdırıb qorçubaşı İsmayııl xan Alplı-Avşarla birgə Kermanı idarə etməyə başladı.

Vəli xan ikinci dəfə Kermanı 1592-ci ilədək idarə etdi. Sonra Şah Abbas onu qocalığı ilə bağlı təqaüdə göndərdi. Kerman əyalətini ona tiyul kimi verdi ki, bir guşədə əyləşib əbədi dövlətə dua etməklə məşğul olsun.

Vəli xanın Bəktaş xan adlı oğlu vardı.

### **Bəktaş xan Araşlı-Avşar**

Bəktaş xan Vəli xan oğlu 1588-ci ildə atasından sonra Kerman əyalətinin bəylərbəyi oldu. «Qızılbaşlar tarixi»Nin anonim müəllifi yazır: «Xacə İxtiyarəddin Əbdülqadir Kermanının saxtakarlıqla əldə edilmiş dövlətinin və Ağa Kamalının oğlu Ağa Zeynəddinin əmlakını ələ keçirilməsi Vəli sultanın oğlu Bəktaş bəyə həvalə edildi. Bəktaş bəy bacarıqlı və hiyləgər adam olduğu üçün əlindən gələn üsullarla Xacə Əbdülqadirin qızını aldı.

Xacə və onun ağıllı, dəyənətli, cavan oğlu Mirzə Məhəmməd Müzəffər bu itkiyə dözməyib Kəbəni ziyarət etmək bəhanəsiylə çıxıb getdilər.

Bəktaş bəy onların hər il on min tūmən gəlir verən mülklərini, Kermanın digər zadəganlarını və sultanlarının əmlakı ilə birlikdə öz əlinə keçirdi və atasına sultanlıqdan yalnız quru ad qaldı və get-gedə işi o yurə çatdırıldı ki, seyidlər seyidi və səadət mənbəyi, islam məmləkətlərinin seçilmiş və insan tayfaların yolgöstərəni Əmir Qiyasəddin Mirmiranın qızına evləndi və Yəzdi (də) əlinə keçirib özünü xan və sultan adlandırdı»<sup>1</sup>.

İran tarixçisi Mahmud Hümmət «Kerman tarixi» kitabında yazır ki, I Şah Abbasın Bəktaş xanla ədavəti vardı. O, anasının ölümündə Bəktaş xandan da şübhələnirdi. Bu faktın dəqiqliyini bilmirik. Onu bilirik ki, I Şah Abbas doğurdandan da Bəktaş xanın əlindən yanıqlı idi. Onun özbaşınalığına dözə bilmirdi. Ona görə də Fars əyalətinə bəylərbəyi təyin etdiyi Yaqub xan Zülqədəri öyrətmişdi ki, Bəktaş xanı aradan götürsün. «Qızılbaşlar tarixi»ndə yazılır: «I Şah Abbas İbrahim xan Zülqədrin oğlu Yaqub xanı Farsa hakim təyin etdikdən sonra (Yaqub xan yola düşüb) Yəzdə çatdıqda, Bəktaş xan onu və söhbət zamanı mülazimləri ilə birgə həbs etsin. O, (Yaqub xan) onların istəyindən duyuq düşüb yorğunluğunu bəhanə gətirərək, Əhəristanda yerləşən Bağı-Gülşəndə dayandı, həmin günün axşamı icazəsiz və vidalaşmadan Farsa yollandı. Orada müstəqil olan kimi qoşun toplayıb 10-12 min nəfərlə Yəzdə tərəf yeridi. Bəktaş xan yanında olan süvari və piyadaları cəm edib min nəfərlə onun qarşısına çıxdı və Yəzdi 4 fərsəxliyində yerləşən Cəmtəft düzənlilikdə düşmən qoşunlar üz-üzə gəldilər. Bəktaş xan mərdliklə vuruşsa da, bəxti müsaid olmadığı üçün məglub oldu və geri qayıtdı. Yaqub xan onu təqib etdi. O, (Bəktaş xan) Mirmiranın (Əmir Qiyasəddinin) hündür hasarları olan evində gizləndi. Yaqub xan Əhəristanda düşərgə saldı və bir neçə nəfəri onu gözətləməyə saxladı. O, (Bəktaş xan) gecə istədi ki, Evin arxasında olan qapıdan çıxıb Kermana getsin. Onu gözətləyən İbrahim bəy Alıcı Zülqədr onunla rastlaşıb tanıdı və istədi ki, onu tutub (Yaqub) xanın yanına aparsın. Bəktaş xan qəzəblənb o qədər vuruşdu ki, (axırda) həlak oldu»<sup>2</sup>.

### **Yusif xan Arası-Avşar**

Yusif xan Məhəmmədqulu xan oğlu Qızılbaşların tanınmış simalarından idi. Bir müddət Əbərkuh hakimi olmuşdu. Tez-tez Kerman hakimi Bəktaş

<sup>1</sup> Qızılbaşlar tarixi, Bakı, 1993, səh.33.

<sup>2</sup> Qızılbaşlar tarixi, Bakı, 1993, səh.33-34.

## **Avşarlar**

xanla əlaqə saxlayırdı. Tarixçilər yazılırlar ki, o, həlim, səxavətli, dərvıştəbiətli adam idi, alimlər və şairlərə iltifat göstərirdi. Ağlılı adamlarla bir saatlıq söhbəti yüzillik hökmədarlığa bərabər tuturdu. Onun məclisində olanlar söhbətindən doymurdular.

1588-ci ildə Bəktaş xanın ölümündən sonra Yaqub xan Zülqədərin xahişi ilə Kerman əyalətinin bəylərbəyi oldu. Bəktaş xanın tikdirdiyi dağ qalasını möhkəmləndirib orda əyləşdi. Fərman verilmədən hakim olduğu üçün I Şah Abbasın zavalına gəldi. İsmayıllı xan Alpı-Avşar 1589-cu ildə I Şah Abbasın göstərişi ilə Yusif xanı vəzifəsindən kənarlaşdırıb qorçubaşı Vəli xanla birgə Kermanı idarə etməyə başladı.

### **İsmayıllı xan Alpı-Avşar**

İsmayıllı xan 1589-cu ildə I Şah Abbasın göstərişi ilə Yusif xanı vəzifəsindən kənarlaşdırıb Vəli xanla birgə Kermanı idarə etməyə başladı. 1592-ci ilədək Kerman əyalətinə başçılıq etdi. I Şah Abbas onu Kerman əyaləti bəylərbəyiliyindən çıxarıb Fərəh vilayətinə hakim göndərdi.

### **Murtuzaqulu xan Avşar**

II Şah Abbas qorçubaşı Murtuzaqulu xanı Kermana hakim təyin etdi. Murtuzaqulu xan bir müddət Kermanın başçısı oldu.

### **Şahqulu xan Avşar**

Şahqulu xan Nadir şah Qırxlı-Avşarın hakimiyyəti dönməndə, 1746-ci ildə Kermanın hakimi olmuşdu.

Şahqulu xan bacarıqlı sərkərdə, təcrübəli əsgər kimi Azərbaycan tarixinin səhifələrində özünə yer tapmışdır.

### **İmamverdi xan Sarılı-Avşar**

İmamverdi xan Nadir şah Qırxlı-Avşarın hakimiyyəti dönməndə Kermanın hakimi olmuşdu.

## **6.4. Fars qrupu**

Fars əyaləti İranın cənubunda geniş əraziyə malik olub şimal tərəfdən İsfahan əyaləti, qərbdən Xuzistan, cənub və cənubi-şərqdən Fars körfəzi, şərqdən isə Kerman əyaləti ilə əhatə olunur. Paytaxtı Şiraz şəhəridir. Fars əyalətinin Şiraz, Abadə, Qaşqay, Kugiluya, Mərkəz, Xəmsə, Neyriz və Larestan adlı vilayətlərə bölündürdü. Bəhbəhan, Beyza, Məməsəni, Kərbəla, Kazerun, Kuhgiluya, Firuzabad, Fəsa, Larestan,

Xəfr, Cəhrüm, Hoşivar və başqa bölgələri var. Orta çağdan bəri Şirazda, Kuhgiluyadə, Kazerunda və başqa bölgələrdə avşarlar yaşayırlar.

Dinar və ya Dina, Kuhgiluyə və Bəvanat dağları Fars əyalətinin məşhur dağlarıdır. Bəvanat dağları şimal tərəfdən Fars ərazisinə daxil olub, böyük sahəni əhatə edir. Bəvanat dağlarının Bel adlanan ən yüksək zirvəsinin hündürlüyü 4320 metrdir. Dinar, Guhgiluyə və Bəvanat dağlarının yüksək zirvələri daim qarla örtülü olur.

Dinar, Kuhgiluyə, Bəvanat və onlardan şaxələnən dağların etəkləri, ətrafında yerləşən dərələr, təpələr, düzənliliklər yaşıl çəmənlərlərə geniş otlaqlara, bol sulu şirin çeşmələrə və bulaqlara malikdir ki, bu da maldarlıq və köçəri həyat üçün xeyli əlverişli və faydalıdır.

Fars əyalətində körfəz sahillərinə qədər şimal-qərbdən cənub-şərqə doğru təxminən paralel surətdə uzanan altı dağ silsiləsi: Xatun, Ərsəncan, Əhmədi, Dalu, Bozpar və Xərtənk yerləşir. Sahilə yaxınlaşdıqca dağların hündürlüyü azalır. Bu dağların yüksək zirvələri 3100-3800 metrə qədərdir. Körfəzin yaxınlığında ən yüksək zirvə 100 metrdən hündür deyil. Fars əyalətinin mühüm çayları Kür, Seuvənd, Qaraağac, Fəhliyan, Ucan, Qaraçay və s.-dən ibarətdir. Bu çayların suyu bahar fəslində artaraq, yataqlarından çıxır, dərin dərələrdə şəlalələr əmələ gətirir. Fars əyaləti əkin yerlərinin, zəmilərinin və bağlarının çoxu bu çaylarla suvarılır. Yay fəslində çayların suyu xeyli azalır, cənub rayonlarda bəzi çaylar quruyur. Farsın çaylarının da, dağları kimi, şimaldan cənub-şərqə axarkən, müəyyən rayonlarda adları dəyişilir. Öz mənbəyindən başlayıb, son nöqtəsinə qədər iki, hətta üç ada malik olur.

Kür çayı Fars əyalətinin şimal-qərb dağlarından axan çeşmələrin, qaynaqların birləşmələrindən başlayaraq, cənub-şərq rayonlara təraf axır. Öz mənbəyini Fars əyalətinin şimal dağlarından alan Seyvənd çayı da Polexan yaxınlığında Kür çayı ilə birləşir və Bənde Əmir çayı adlanaraq, Neyriz gölünə tökülmür.

Öz başlangıçını Şirazın şimal-qərb dağlarından götürən Qaraağac çayı Farsın cənub-şərq rayonlarına axır. Firuzabad şəhərini keçdikdən sonra bu çay Mond adı ilə cənuba doğru axır. Qaraağac çayının suyu bol və şirindir. Əkin sahələrinin suvarılmasında bu çaydan geniş istifadə olunur, lakin cənub rayonlarda şoran torpaqlara daxil olduqda, onun suyu şorlaşır və Şorçay adlanır.

Fars əyalətinin paytaxtı Şirazda da avşarlar yaşayırdılar. Şah Meydanı məhəlləsinin bir hissəsində qacarlar, digər hissəsində

Hacıağası tayfasına mənsub olan azərbaycanlılar sakindirlər. Hacağa bəy Avşar və onun tayfası Azərbaycan avşarlarındanandır. Nadir şah sərkərdərindən olan Hacağa bəy Avşar həmin ordu sıralarında Kərim xan Zəndlə birlikdə xidmət etmiş və möhkəm dostluq əlaqəsi yaratmışdır. Kərim xan Zənd İranda hakimiyyətə keçdikdən sonra öz yaxın dostu Hacağa bəyi Şiraza dəvət etmiş, Hacağa bəy də özü, ailəsi və bütün tayfası ilə birlikdə Təbrizdən köçərək İraq yolunda Şiraza gəlmiş və Kərim xan Zəndin ona yaratdığı şərait əsasında Şah Meydanı məhəlləsinin mühim hissəsində sakın olmuşdur. Hacıağası tayfası ziyalılarından görkəmlı həkim, müəllim, hüquqşunas, ədib, şair, xəttat və s. meydana çıxmışlar ki, onlardan bəziləri bütün İran miqyasında məşhurdur. Hacağa bəy Avşar özü qoşun sərkərdəsi olmaqla bərabər yaxşı xəttat idi. Hafız Şirazinin məzarı üstünə qoyulmuş mərmər daşın üzərində qazılmış yazılar və şeirlər Hacağa bəyin xəttidir.

### **6.5. Kuhgiluyə qrupu**

B. Nikitin Kuhgiluyə qrupu haqqında yazır: «Kuh-Giliye grubunda bulunan Ağaçeri, Bavi ve Jaki olaraq adlandırılan üç büyük boyu özellikle ayıryıyor. Bunlardan ilkinin yapay olaraq olduğu düşünülüyor. Kuh-Gili grubunu meydana getiren dokuz kabilənin dördü Türkür ve Afşar, Begdeli, Çagatay ve Karabağlı olaraq adlandırılırlar»<sup>1</sup>.

Faruq Sümer Kuhgiluyə qrupunu təşkil edən avşar oymaqları haqqında yazır: «Kuhgiluyə avşarının mühüm bir qisminin gündüzlü və araşlı oymaqları təşkil edirdi. Ehtimal ki, araşlı bir yer adıdır. Hazırda Şuşər yörəsində yaşayan gündüzlülər Kuhgiluyədəki gündüzlü avşarların törəmələridir.

Guhgiluyədəki gündüzlü avşarların bir böülüyü sonralar Xorasanda Abivərd dolaylarına, digər bir böülüyü isə bir qrup avşarla bərabər Urmiya bölgəsinə göndərilmişdir».

Faruq Sümer Kuhgiluyə avşarlarının başçıları ilə bağlı özəl bir araştırma aparıb.

Faruq Sümer yazır: «Daha əvvəl də deyildiyi kimi, Avşar Mənsur bəy Uzun Həsən bəyin hələ aqqoyunluların başçısı olmazdan əvvəl onun yaxın nökərləri (yoldaşı) arasında idi. Qüvvətli bir ehtimala görə, Mənsur bəy Suriya avşarlarının mənsub idi. Həsən bəyə sədaqətlə xidmət etdikdən sonra İran fəth olunanda tabeliyindəki avşarlarla bu ölkəyə gəlmiş və Kuhgiluyə valisi təyin olmuşdu.

---

<sup>1</sup> B. Nikitin, Urmiya avşarları, Asiya jurnalı, 1929, CCXIV, səh.71.

Uzun Həsən bəyin oğlu Fars valisi Xəlil mirzənin 1467-ci ildə təşkil etdiyi rəsmi keçiddə (yasalda) Mənsur bəy də öz əsgəri birliyi ilə iştirak etmişdi. Mənsur bəyin Otluqbeli (paytaxt) müharibəsində iştirakına dair Rumlu Həsən bəyin sözlərinə inanmaq müşkuldür. 1497-ci ildə aqqoyunlu taxtına ələ keçirmək üçün hərəkətə keçən Məhəmmədi mirzə Şirazı Pörnək Qasım bəyin əlindən alaraq Mənsur bəyə vermişdi. Pörnək Qasım bəy Azərbaycan hakimi aqqoyunlu Əlvənd və onun bəylərbəyisi İbə sultan tərəfindən Farsa göndərilsə də, avşarlar onu məglub etmiş, hətta Qasım bəyi əsir almışdilar.

Məhəmmədi mirzənin Piri bəy adlı avşar bəyivardı ki, o, Məhəmmədi mirzə ilə Sultan Murad bəy arasında baş verən bir döyüşdə ölmüşdür.

Mənsur bəyi sonra İraqi-Əcəmə və Farsa hakim olan Aqqoyunlu Sultan Murad bəyin, 907-ci ildə isə Farsı idarə edən aqqoyunlu Əbülfət bəyin xidmətində olduğunu görürük. Az sonra Şah İsmayııl qızılbaş türk oymaqlarının başında aqqoyunlu hakimiyyətinə son qoyaraq Səfəvi dövlətinin qurmuşdur. Mənsur bəy də bir çox digər aqqoyunlu bəyləri kimi gənc qızılbaş hökmədarına itaət etdiyini bildirmiş və 911-ci ildə (1505) Fars valisi təyin olunmuşdur. Lakin Mənsur bəyin valiliyi çox az müddət davam etmiş, onun tutduğu vəzifə Xəlil sultan titulu ilə zülqədər (dulqədir) boyundan Sarışeyxli oymağının rəisi Əhməd bəyə verilmişdir.

Aqqoyunluların yüksəliş, tənəzzül və nəhayət süqutuna şahid olan, axırda isə qızılbaş tacını geyən avşar Mənsur bəyin ölüm tarixi bilinmir.

941-ci ildən (1534) əvvəl Kuhgiluyə valisi olan Əlvənd xan hər halda Mənsur bəyin oğlu idi. Şahrux sultandan sonra Kuhgiluyəyə 965-ci ildə Rüstəm xan təyin edilmişdir. Ondan sonra burada Xəlil xanı görürük ki, o da Mənsur bəyin soyundan idi. Xəlil xan 10.000 avşara sərkərdəlik edirdi. Xəlil xan və oğlu Rüstəm bəy 1580-ci ildə (988-ci ildə) Düzməcə İsmayııl tərəfindən öldürüldükdə Kuhgiluyə valiliyinə Xəlilin qardaşı oğlu İskəndər xan təyin olundu. O, Farsdakı zülqədərlilərin köməyi ilə Yalançı İsmayılı öldürsə də, özü Xəlil xanın kiçik oğlu Şahqulu bəy tərəfindən öldürülmüşdür. Lakin Şahqulu bəy də öz qohumu Əbdüllətif bəy oğlu Həsən bəyin müxalifəti ilə qarışlanmış, bir müddət hər ikisi Kuhgiluyədə düşmən kimi yaşamış, nəhayət Şahqulu xan 998-ci ildə Şirazda Həsən xan tərəfindən qətlə yetirilmişdir.

Daxili qarışılıqlıdan faydalanan Həsən xan Kuhgiluyəni bir müddət müstəqil idarə etdikdən sonra 1003-cü ildə (1596-1595) şahın əmri ilə xan tərəfindən qardaşı və oğulları ilə birlikdə Qəhqəhə qalasında həbs olunmuş və 1018-ci ildək (1609-1610) burada qalmışlar.

Həmin il orada vaqe olan bir hadisədə şaha sədaqət göstərərək, bağışlanmış və qorçular sırasına qəbul olunmuşlar.

Kuhgiluya valiliyinə Kazerun hakimi Əmir xan Avşar təyin edilmişdi.

Ancaq avşarlar Əmir xanı vali kimi tanımayaraq Xəlil xanın nəvəsi Əbülfət bəyi özlərinə başçı seçdilər. Şah Abbas avşarların bu itaətsizliyinə qəzəblənərək, Fars əyalətinə qul nəsildən Allahverdi xanı göndərdi. Allahverdi xan Farsa gələrək üsyankar avşarları cəzalandırdı və özü kimə qul nəslidən olan bir adamı Guhgiluyə valisi təyin etdikdən sonra geri qayıtdı<sup>1</sup>.

### **Mənsur bəy Avşar**

Faruq Sümer onun haqqında yazır: «Mənsur bəy Uzun Həsən bəyin hələ aqqoyunluların başçısı olmazdan əvvəl onun yaxın nökərləri (yoldaş) arasında idi. Qüvvətli bir ehtimala görə, Mənsur bəy Suriya avşarlarının mənsub idi. Həsən bəyə sədaqətlə xidmət etdikdən sonra İran fəth olunanda tabeliyindəki avşarlarla bu ölkəyə gəlmış və Kuhgiluyə valisi təyin olmuşdu.

Uzun Həsən bəyin oğlu Fars valisi Xəlil mirzənin 1467-ci ildə təşkil etdiyi rəsmi keçidə (yasalda) Mənsur bəy də öz əsgəri birliyi ilə iştirak eləmişdi. Mənsur bəyin Otluqbəli (paytaxt) müharibəsində iştirakına dair Rumlu Həsən bəyin sözlərinə inanmaq müşküldür. 1497-ci ildə aqqoyunlu taxtına ələ keçirmək üçün hərəkətə keçən Məhəmmədi mirzə Şirazı Pörnək Qasım bəyin əlindən alaraq Mənsur bəyə vermişdi. Pörnək Qasım bəy Azərbaycan hakimi aqqoyunlu Əlvənd və onun bəylərbəyisi İbə sultan tərəfindən Farsa göndərilsə də, avşarlar onu məğlub etmiş, hətta Qasım bəyi əsir almışdır.

Mənsur bəyin Həsən bəy adlı oğlu vardı.

### **Həsən sultan Avşar**

Həsən bəy Mənsur bəy oğlu Kuhgiluyə vilayətində doğulmuşdu. Atasının yanında hərbi xidmətdə olmuşdu. I Şah Təhmasibdən sultan ünvanı almışdı.

---

<sup>1</sup> F. Sümer, Oğuzlar, Bakı, 1992,

Həsən sultan şahın qızı ilə evlənmişdi. Məhəmməd mirzə adlı oğlu vardi.

### **Əlvənd xan Avşar**

Əlvənd xan 1534-cü ildə Kuhgiluyənin bəylərbəyi idi. Səfəvi-Osmanlı savaşlarında iştirak etmişdi.

Əlvənd xan 1534-cü ildə öldürdü.

### **Şahrux xan Avşar**

Əsl adının Məhəmməd mirzə olduğu bilinir. Həsən sultanın oğlu, Mənsur bəyin nəvəsidir. 1534-cü ildə Əlvənd xandan sonra Kuhgiluyənin hakimi olmuşdu. Şahrux xan adı ilə hakimliyə təyin olunmuşdu.

1548-ci ildə 1000 nəfər qoşunla I Şah Təhmasibin yürüşündə iştirak etmişdi.

Şahrux xan 1557-ci ildə hakimlikdən çıxmışdı.

### **Əbülfət bəy Araşlı-Avşar**

Əbülfət bəy Mənsur bəyin nəvəsidir. I Şah Abbasın hakimiyyəti (1587-1624) dönenində Kuhgiluyə valiliyinə Kazerun hakimi Əmir xan Avşar təyin edilmişdi. Ancaq avşarlar Əmir xanı vali kimi tanımayaraq Xəlil xanın nəvəsi Əbülfət bəyi özlərinə başçı seçdilər. Şah Abbas avşarlarının bu itaətsizliyinə qəzəblənərək, Fars əyalətinə qul nəsildən Allahverdi xanı göndərdi. Allahverdi xan Farsa gələrək üsyankar avşarları cəzalandırdı və özü kimə qul nəslidən olan bir adamı Guhgiluyə valisi təyin etdikdən sonra geri qayıtdı<sup>1</sup>.

### **Xəlil xan Araşlı-Avşar**

Xəlil xan Kuhgiluyə civarında yaşayırıdı. I Şah Təhmasibə xidmət etmişdi.

1577-ci ildə II Şah İsmayııl vəfat etdi. Əmirlər ayaqlandılar. Araya girən Xəlil xan Avşar qızılbaşları sakitləşdirdi.

Xəlil xan 1580-ci ildə Düzməcə (yalançı) İsmayııl mirzə tərəfindən öldürdü.

Xəlil xanın Rüstəm bəy, Şahqulu bəy adlı oğlu vardi.

<sup>1</sup> F. Sümer, Oğuzlar, Bakı, 1992,

### Rüstəm bəy Araşlı-Avşar

Rüstəm bəy Xəlil xanın oğludur. I Şah Təhmasibin, II Şah İsmayılin və Sultan Məhəmməd Xudabəndənin hakimiyyəti dönməndə orduda xidmət etmişdi.

Rüstəm bəy atası ilə birlikdə 1580-ci ildə Düzməcə (yalançı) İsmayııl mirzə tərəfindən öldürüldü.

### Şahqulu bəy Araşlı-Avşar

Şahqulu bəy Xəlil xanın oğludur. Əmisioğlu İskəndər xanı öldürüb Kuhgiluya əyalətində hakim oldu.

Lakin Şahqulu xan da öz qohumu Əbdüllətif bəy oğlu Həsən bəyin müxalifəti ilə qarşılanmış, bir müddət hər ikisi Kuhgiluyədə düşmən kimi yaşamış, nəhayət Şahqulu xan 998-ci ildə Şirazda Həsən xan tərəfindən qətlə yetirilmişdi.

### İskəndər xan Araşlı-Avşar

İskəndər xan Kuhgiluya yörəsində yaşayırıdı. Xəlil xanın qardaşı oğludur. 1580-ci ildə Kuhgiluya hakimi təyin olundu.

İskəndər xan əmisioğlu Şahqulu xan tərəfindən öldürüldü.

### Rüstəm xan Avşar

Rüstəm xan 1557-ci ildə Kuhgiluyənin hakimi təyin edilmişdi.

Rüstəm xan 1558-ci ildə 26 iyun 1558-ci ildə oxlu türkmənlərə qarşı savaşda öldürüldü.

### Əbdüllətif bəy Araşlı-Avşar

Kuhgiluyənin adlı əmirlərindən idi. Bölgənin ictimai-siyasi yaşamında önemli rol oynamışdı.

Əbdüllətif bəyin Həsən bəy adlı oğlu vardı.

### Həsən xan Araşlı-Avşar

Həsən xan Əbdüllətif bəyin oğludur. Şahqulu xanı öldürüb Kuhgiluya hakimi olmuşdu.

Müzəffər bəy Qaradağının qalabaşılığı dönməndə Qəhqəhə qalasında yatan dustaqlar qaçmaq qərarına gəlirlər. Qaçmağa hazırlaşanların arasında osmanlı böyükleri Mustafa paşa, Əhməd paşa, kurd əmirləri Şahqulu bəy və Xalid bəy də vardı. Onlar sözü bir yerə qoyub qalabaşı Müzəffər bəyi öldürdülər. Bir müddət içəridən qalanı idarə etməyə başladılar. Osmanlı

paşaları və kurd ağaları özlerini ədəbsiz apardıqlarına görə dustaqlardan biri, keçmiş Kuhgiluya bəylərbəyi Həsən xan Avşar inciyib aralandı. Qardaşları və övladları ilə birgə osmanlı paşalarını və kurd ağalarını qılıncdan keçirdilər...

### **6.6. Kazerun qrupu**

Avşarlar 1551-ci ildən 1834-cü ilədək Kazerun vilayətini idarə etmişlər.

1548-ci ildə Kiçik sultan Avşar Kazerunun hakimi idi. 300 nəfərlik qoşunu vardı. I Şah Təhmasibin yürüşlərində iştirak etmişdi.

Əmir xan Avşar Kazerun valisi olmuşdu. 1595-ci ildə I Şah Abbas onu Kuhgiluya valisi təyin etdi.

1595-ci ildə İsmayıł xan Alphı-Avşar Kazerun valisi oldu.

### **6.7. Xəmsə qrupu**

Xəmsə əyalətinə Zəncan, Tarom, Əbhər, Xürrəmdərə vilayətləri bağlı idi. Qacar dönməndə yazılın «Tarixi-riyazətül-səyahət» adlı kitabın 93 səhifəsində yazılır: «Xəmsə diyarında yaşayan şahsevənlər Avşar elindən ibarətdirlər». O dövrde yazılın başqa bir kitab olan «Tarixi-mümtəzəmi-Nasiri»də qeyd olunur ki, Zəncanda yaşayan tayfalar Avşar şahsevənləri adlanır». «Müratul-bələdan» adlı əsərdə yazılır: «Xəmsədə yaşayan camaat avşardırlar». 1806-ci ilin may ayında Zəncanda olan fransız diplomatı Amadey Jauber Xalxal yolu ilə Tehrana gedərkən yolunu Zəncandan salır. Zəncanın bazarına girir. O, qeyd edir ki, Qapalı bazara müştərilər sel kimi axırdılar. Avşar elinin köçəriləri öz keçələrini, yunlarını satıb qumaş, silah almaları məşhur diplomatın diqqətini cəlb edir.

Xəmsə əyalətində yaşayan Avşar eli II Şah Təhmasibin səltənətə çatmasında böyük rol oynamışdı. Tarixçi Ələskər Şəmim yazır: «II Şah Təhmasib qızılbaşların dağlımış ordusunun əsgərlərindən, Xəmsə əyalətində yaşayan Avşar və başqa ellərdən bir ordu yaratdı. Azərbaycanı, Qəzvini, Gilanı ələ keçirdi»<sup>1</sup>.

#### **6.7.1. Zəncan əyaləti və avşarlar**

Bu qrupa bəzən tarixi ədəbiyyatlarda və coğrafi kitablarda Xəmsə qrupu kimi də qeyd olunur. Bu qrup Xəmsə xanlığını yaratmışdı. Xanlığın yaradıcısı Zülfüqar xan Avşar idi.

<sup>1</sup> Ə. Şəmim, *İran dər dövreyi-səltənəti-Qacar*, "Elm" nəşriyyatı, II çapı, 1370 hicri, səh.22-23. farsca).

Zülfüqar xan Kərim xan Zəndin ölümündən sonra qoşun çəkib Qəzvini tutdu. Şahlıq iddiasında idi. Əlimurad xanın hücumundan sonra Qəzvini buraxıb Zəncana qayıtmışdı.

Zülfüqar xan Ağaməhəmməd xan Qovanlı-Qacarın qardaşı Cəfərqulu xanla vuruşub məğlub olmuşdu.

Zülfüqar xan məğlub olub Xalxał aqçmışdı. Xalxalın hakimi onu tutub Əlimurad xana verdi.

Əlimurad xan 1780-ci ildə Zülfüqar xanı öldürdü.

Zülfüqar xanın törəməsi Zülfiqari soyadını daşıyır.

Zülfüqar xandan sonra, 1780-ci ildə Zəncanın hakimi Əli xan Zayirli oldu. Onun soyu Zayirli adlanırdı. Zayirli soyu Zəncanın ətrafında məskunlaşmışdır.

1783-cü ildə Nəcəfqulu xan Dünbili mühəsirənin götürülməsindən sonra oğlu Xudadad xanı yardım üçün Əlimurad xanın yanına göndərdi. Əlimurad xan ona yardım etməyə söz verdi. İmamqulu xan Qasimli-Avşar bu hadisəni eşidib Əlimurad xanın üstünə qoşun göndərdi. Qoşun Sovucbulaq tərəfdən yola düşdü. Əmənulla xan Ərdəlani də yolda qoşuna qoşuldu.

Əli xan bir müddət idi ki, Əlimurad xandan üz döndərmışdı, sevincək onlarla birləşdi. Onları ağırlayıb məsləhət gördü ki, əvvəl evin içi, sonra çölü. Gəlin Azərbaycanı iç düşmənlərdən təmizləyək, sonra Əlimurad xanın üstünə gedərik. Bu məsləhəti İmamqulu xan qəbul edib İraqa getməkdən əl çəkdi. Əli xanın sərkərdələrindən olan Vəli bəyi qoşunla Azərbaycana göndərdi. Xalxalın hakimi Fərəculla xan Miyanədə ona qoşuldu. Sarabın hakimi Əli xan Şəqaqi böyük oğlu Sadıq sultana qoşun götürüb onlara qoşulmasını tapşırıdı. Təbrizin bir ağaçlığında toplanıb oturaq etdirilər. Qiş soyuq gəldiyindən mühəsirə etməyə tablamayıb Urmiyaya yollandılar.

Əli xan Avşar İbrahimxəlil xan Sarıcalı-Cavanşirlə yəzmişdi. 1787-ci ildə Qarabağ xanı Əli xana yazırkı ki, Ağaməhəmməd xanın Azərbaycana girməsi böyük təhlükədir və buna görə də o, Ağaməhəmməd xanın şimala doğru hərəkətinə mane olmalıdır. Bunun üçün lazım gələrsə, ona qoşunla və pulla kömək etməyə hazırlıdır.

İbrahimxəlil xanın məktubu Təbriz xanı tərəfindən ələ keçirildi. Ağaməhəmməd xana göndərildi. Ağaməhəmməd xan Qovanlı-Qacar 50 min qoşunla Zəncana gəldi. «Gülşəni-murad» kitabında bu barədə yazar ki, Əli xan Zayirli-Avşar Xəmsə və Zəncan əyalətinin hakimi və Zülfüqar xanın qohumu idi. Əli xan Xəmseyi bir məktub vasitəsilə Avşar elinin bütün oymaqlarını Tehrana dəvət etdi. Ta Tehranda

Avşarlar sülaləsinin şahlığını elan etsin. Əli xan Zayirli-Avşar Ağaməhəmməd xan Qacarın ordusunun nizamını pozmuşdu ki, onu Zəncanın hakimliyindən və sərkərdəliyindən azad etmişdi.

Hicri qəməri 1201-ci ildə Ağaməhəmməd xan Əli xan Avşarı İsfəhan şəhərinə aparıb gözlərini çıxartdı. Onun bütün vəzifələrini Abdulla xan Usanlı-Avşara verdi».

Əli xan Zayirli-Avşardan sonra Zəncanın valisi Abdulla xan Usanlı-Avşar oldu. 1797-ci ildə Ağaməhəmməd şah Qovanlı-Qacar onu hakim kimi tanımışdı. Abdulla xan Xəmsəyə yetişəndən sonra şahlıq həvəsinə düşmüdü. Yar-yoldaşlarından, dost-tanışlarından qoşun toplayıb taxt-tac iddiasından əl çəkib Zəncanı idarə etməyə başladı.

Abdulla xan Usanlı 1797-ci ildə Xəmsə əyalətinin valisi olmuşdu. Fətəli şah Qovanlı-Qacara xidmət etmişdi.

Abdulla xan Hüseynqulu xan Qovanlı-Qacarın oğlu Süleyman xanın qiyamına qarışlığı üçün kor edildi.

Abdulla xandan sonra Zəncana Əmənulla xan Avşar başçılıq etməyə başladı.

Əmənulla xan Qacar dövlətinin adlı-sanlı sərkərdələrindən idi. 1806-ci ildə Fətəli şah Qovanlı-Qacar İbrahimxəlil xanın oğlu, İrana tabe olan Mehri mahalının başçısı Əbülfət xanı qızışdırıb 5 min nəfərlik qoşunla Qarabağa göndərdi. Əbülfət xanın yeznəsi Fərəculla xan Sarıxanbəyli-Şahsevəni də ona yardımçı təyin etdi. İranın adlı-sanlı sərkərdələri, o cümlədən Qəzvinli sərdar Hüseynəli xan Qacar, Damğanlı İsmayıllı xan, Xəmsəli (Zəncanlı) Əmənulla xan Avşar və başqaları Əbülfət xanın başçılığı altında idi.

Xəmsə avşarlarının tanınmış simalarından biri də Hüseynqulu xan idi. Hüseynqulu xan Zülfüqar xanın nəvəsi idi. Abbas mirzə naibəssəltənəyə xidmət etmişdi. Abbas mirzə onun bacarıqlı, dildən pərgar olduğunu görüb vəliəhdil Məhəmməd mirzənin yanına göndərmişdi.

Hüseynqulu xan şair idi. Çakər təxəllüsü ilə incə təbli şeirlər yazırıdı.

Hüseynqulu xanın Qəmərnisəbəyim xanım adlı qızı vardi.

Qəmərnisəbəyim xanım Zəncan şəhərində doğulmuşdu. Ailə təlim-tərbiyəsi almışdı.

Qəmərnisəbəyim xanım Fətəli şah Qovanlı-Qacarla ailə qurmuşdu. Yəhya mirzə, Xanbaba Hüseynqulu Cahansuz mirzə adlı oğulları, Qeyser xanım, Sarasultan xanım, Bədrəcəhan xanım adlı qızları vardi.

Xəmsə avşarlarından saraya, Qacar sülaləsinə yaxın olanlardan biri də Cahangir xan idi. Cahangir xan Hüseynqulu xanın nəvəsi idi.

Cahangir xan Sara Sultan xanım Fətəli şah qızı-Qovanlı-Qacarla yaşam qurmuşdu.

Zülfüqar xanın övladlarından biri də Əsəd xan idi. O, Sərdar Əsəd kimi tanınırdı. Zəncanın başçılarından olmuşdu.

Əsəd xanın Mahmud xan, Nasir xan adlı oğulları vardı.

Mahmud xan Zəncan şəhərində doğulmuşdu. O, bölgənin nüfuzlu adamlarından sayılırdı.

Xəmsə avşarlarından üzdə olan əmirlərdən biri də Əlimurad xan idi. Əlimurad xan Fətəli şahın yaxınlarından sayılırdı.

Əlimurad xanın Abbasqulu xan adlı oğlu vardı.

Abbasqulu xan Zəncan şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı.

Abbasqulu xan Xurşid xanım Fətəli şah qızı Qovanlı-Qacarla ailə qurmuşdu. Vəliməhəmməd xan adlı oğlu vardı.

Vəliməhəmməd xan Zəncan şəhərində dünyaya gəlmişdi. Şahanə təriyə olunmuş, təhsil almışdı.

Xəmsə avşarlarının ünlü nümayəndələrindən biri də Allahyar xan idi. Allahyar xan İranda «Sarısaqqal» kimi tanınırdı. Abbas mirzə naibüssəltənənin yanında xidmət etmişdi. İran-rus savaşlarında qəhrəmanlıq göstərmişdi. Abbas mirzə Qovanlı-Qacar rusların üzərinə hücum zamanı döyük planı hazırlamışdı. Fransız müəllifi Jan Junior yazır: «Keçən gecə döyük səflərinin düzülməsi planı tərtib olunmuşdu və zabitlər bilirdilər ki, səhər Şahsevən əsgərləri sağ cinahda dayanacaq, Əbdülməlik tayfası və Dəvəli Qacar tayfasının əsgərləri sol cinahda mövqe tutacaqlar. Qoşunun qəlbində-mərkəzdə Avşar və Xocəvənd əsgərləri olacaqlar və cəbhənin arxasında süvarilər ehtiyat qismində mövqe tutacaqlar ki, lazımlı olan hissələrdə onlardan istifadə etsinlər.

Sağ qolun komandanlığı Mustafaqulu xan Şahsevənə və sol qolun komandanlığı Davud xan Dəvəli-Qacara həvalə olundu.

Abbas mirzə də qəlbdə komandanlığı öz öhdəsinə götürdü. Eyni zamanda bütün cəbhənin komandanı o idi. Allahyar xan Avşar Xəmsə cəbhənin qəlbində Abbas mirzəyə kömək edirdi<sup>1</sup>.

Xəmsə avşarlarının adlı oğullarından biri də Cahanşah xan idi. Cahanşah xan 1775-ci ildə Zəncan ətrafında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili alsa da hərbi işə meyl etmişdi. Cahanşah

<sup>1</sup> J.Junior, Unudulmuş Qəhrəmanlar, 2004, səh.259.

xan Abbas mirzənin süvari alaylarından birinə başçılıq etmişdi. Fransız müəllifi Jan Junior yazır: «Ehtiyat hissədən iranlıların sol cinahına göndərilmiş o 400 süvarının Avşar Xəmsə tayfasından çıxmış və döyüş günü 30 yaşı olan Cahanşah adlı bir komandanı vardı.

Cahanşah Avşar görkəmli bir süvari hesab olunurdu və at çapmaqdə çar ordusunun kazak süvarilərinin ən yaxşısına bərabər tutula bilərdi.

Lakin çar qoşununun sağ cinahına həmlə edəcək digər süvarilərdə Cahanşahda olan məharət və zirəklik yox idi və rəqib qoşuna yaxınlaşan zaman onun kimi özlərini əsgərlərin atəş təhlükəsindən qoruya bilmirdilər.

Cahanşah Avşar çar qoşununun kazakları kimi, kiçik yaşlarından ata minmiş, məşhur məsəldə deyildiyi kimi, at üstündə böyümüşdü və rəqib üzərinə gedərkən özünü atın böyründə, ya qarnının altında gizlədə bilirdi.

Cahanşah Əfşar bu topları susdurmaq üçün hər birinin tərkibində bir piyada olan öz süvarilərini 4 səfə boldü və hər 100 süvari yerləşirdirdi ki, onlar əslində 200 döyüşçü kişi idilər.

Cahanşah öz süvarilərinə və piyadalarına dedi:

«Ola bilər ki, bu həmlədə bizim yarımız, ya üçdə ikimiz qətl olunaq, lakin sağ qalanlar bizim üçün xeyli çətinlik yaratmış və yaradacaq bu 30 topu məhv etməlidirlər.

Topu sıradan çıxarmaq üçün ən təsirli vasitə birinci növbədə onların mühafizələrini və topçularını öldürməkdir; onları öldürəndən sonra əgər bacarsanız, topları qənimət götürə bilmirsiniz, topun çarxlarını sindirin və barıt kisələrinə od vurun ki, daha düşmən toplardan istifadə edə bilməsin».

Onlar şərab içmirdilər, qəhvə sərf etmirdilər, sıqar çəkmirdilər ki, ürəklərinin ahəngini pozsun, bunun nəticəsində də atəş açarkən əlleri titrəsin və gülələri boşça çıxsın.

Onlar minikçi deyildilər, ancaq ata minə bilirdilər və bunu da bilirdilər ki, at dördnala qaçarkən, hərəkəti yeknəsəq olduğu üçün atın üstündə oturan və gülə atmaq istəyən adamın əli, qəlb zəifliyi üzündən təbii döyünməsindən başqa, titrəmir. At üstə oturan adamın əli yalnız at yortma qaçarkən titrəyir və o vəziyyətdə əgər gülə atsa güləsi boşça çıxar».

Cahanşah xanın törəməsi Cahanşahi soyadını daşıyır.

Cahanşah xan Əmir tuman rütbəsinədək yüksəlmışdı.

Cahanşah xan 1882-ci ildən 1893-cü ilədək Xəmsə əyalətinə başçılıq edən Əbdüləli mirzə ilə ixtilafi vardı. Bu ixtilaf nəticəsində şahzadə Zəncanı tərk etmişdi.

Cahanşah xan Şücaəssəltənə ilə çarşı olmuşdu. Savaşı qazanıb bölgədə hökumət təşkil elədi.

Cahanşah xanın Həsən xan adlı oğlu vardı.

Həsən xan atasından sonra mülklərini idarə edirdi.

Həsən xan Qulam Hüseyn xan Osanhı tərəfindən bldürüldü.

Cahanşahlı ailəsinə mənsub olanlardan biri də doktor Nüsrətullahdır. Nüsrətullah Cahanşahlı 1944-cü ildə Tude partiyasının yerli komitəsinə başçı seçilmişdi.

Azərbaycan Demokratik partiyası yarandıqdan sonra N. Cahanşahlı bölgə komitəsinin başçısı təyin edildi.

### **6.7.2. Xalxal qrupu**

Avşarlar Xalxalın Tarom mahalında yaşayırdılar.

Tarom avşarlarından üzdə olan əmirlərdən biri Musa bəy Əmirli idi. Musa bəy Nadir şah Qırxlı-Avşarın özəl qvardiyasında qorcu idi.

Nadir şahı öldürən qəsdçilər arasında Musa bəy də vardı.

Musa bəyin qardaşı Əmirməmməd xan Əmirli-Avşar Fətəli xan Araşlı-Avşarla birləşib Kərim xan Zəndə qarşı çıxdı. Sonra Kərim xanın tərəfini tutub Fətəli xanı satdı. Kərim xan onu Şiraza aparıb ali şuraya daxil etdi.

Kərim xanın vəfatından sonra Əmirməmməd xan Taroma qayıdır özünün xanlığını elan etmişdi. Ağaməhəmməd şahı tanımaq istəmirdi. 1782-ci ildə başqa xanlarla birləşib Mazandarana hücum etdi. Savaşda yaralanıb qaçıdı.

### **6.8. Savə qrupu**

Savə vilayətinin tərkibində 5 bölgə və 729 kənd və qəsəbə qərar tutur. Savənin tabeçiliyində olan bölgələr Cəfərabad, Xarqan, Məzliqan, Zərənddən ibarətdir.

Xarqan Savənin ən iri bölgəsi sayılır. Bu bölgənin ümumi sahəsi 2500 min kv-km-dir. Təkcə Xarqan bölgəsi 200 kənd bağlıdır. Bu mahalın əhalisi 200 000 nəfərdir. Məşhur Azərbaycan yazıçısı, hüquqşunas Əli Kəmali də Savəlidir. O, Savənin Xarqan bölgəsində anadan olub.

Savə ərazisinin böyük bir hissəsi və Həmədan əyalətinin çölleri Kalaiz, Takistan, Avşariyyə və Boyunzahra düzənlikləri Xarqan dağlarından axan sularla suvarılır.

Güney Azərbaycanın ayrılmaz hissəsi olan Savə, amma İran dövlətinin ərazi islahatı nəticəsində inzibati baxımdan Mərkəzi əyalətinin təbeçiliyinə verilmişdir. Savə mahalı Azərbaycan türklərinin ən qədim yurdlarından biridir. Tarixçilərin qənaətinə görə Savə məşhur Azərbaycan pəhləvanı və bir müddət Türküstən dövlətinin başçısı olmuş Savə şahın adını daşıyır. Məşhur tarixi əsər Rövzətüsəfanın müəllifi Savə şahı haqqında yazır: «Sasani şahı Bəhram 12 min nəfərlik ordusu ilə Türkistan ölkəsinin hökmdarı olan Savə şahla döyüşə girdi». Savə mahalı Azərbaycan torpaqlarının şərq sərhədlərində yerləşir. Savə mahalının mərkəzi Savə şəhəri isə İran paytaxtı Tehrandan 126 km cənub-qərb tərəfdədir. Savə mahalı şimal tərəfdən Qəzvin, qərb tərəfdən Həmədan, şərqi İran paytaxtı Tehranla həmsərhəddir.

Savə Rza xanın əmri ilə 20-ci illərdə Tehran əyalətinin tərkibinə daxil edilsə də, bu mahalın əhali tərkibi dəyişməz olaraq qalmaqdadır və bu mahalda Azərbaycan türkləri mütləq əksəriyyətdir.

8-9 kəndə mühacirət edib gələn bir neçə yüz nəfərlik qeyri-Azərbaycanlı qonaq isə bir çox hallarda öz anadilini sanki unutmağa məcbur olub. Savə haqda etnoqrafiyanın müəllifi məhrum Əli Kəmalı bu barədə yazır: «Savəlilər öz əslinə, kökünə bağlı insanlardır, Savəyə köçüb gələn qeyri-türk ailələr bu vilayətin əhalisi tərəfindən çox az bir müddətdə türkcə danışmağa və ünsiyyət qurmaq üçün türkcədən istifadə etməyə sövq edilir və ən maraqlısı odur ki, bu ailələr Azərbaycan türklərinin adət-ənənəsi ilə yaşamağa get-gedə üstünlük veriblər». Ə. Kəmalinin yazdığını görə Ərəbistan vilayətlərindən Savəyə 3 tayfa köçüb. Bu tayfalar Lək, Araxlı və Kəlavənddir. İndi bu tayfalara aid insanları artıq ərəb saymaq mümkün deyil. Çünkü onlar özlerini türk hesab edirlər və təbii olaraq tamamilə türkləşiblər və irqcə, soyca türk olan əhali qədər Türk mədəniyyətinə, adət-ənənəsinə bağlıdır. Xatırladaq ki, Savə vilayətinin sakinləri əsasən Avşar, Xələc, Bayat, Bəydilli, Şahsevən, Muğanlı, Qacar və başqa türk tayfalarından ibarətdir.

Hələ Pəhləvi hakimiyyətinin ən sərt qanunlarının işlədiyi dövründə Savə vilayətinin əhalisini öz dilində danışmaq, yazıb-yaratmaqdan məhrum etmək mümkün olmayıb. Savə Telimxan, Əkbər, Rəzzaq, Sənai, Almaz, Xaki, Asım, Seyid Mehdi Müntəzir, Dərəgəzli Molla

Əhməd kimi böyük söz ustaları və Əli Kəmali kimi böyük yazıçı, publisistlər yetişdirmişdi.

### **6.9. Əfqanistan qrupu**

Bir sıra tarixi faktlar sübut edir ki, avşar tayfalarının Əfqanistana köçürülməsi Nadir Avşarın yürüşləri ilə əlaqədardır. 1736-1747-ci illərdə indiki Əfqanistan və Hindistan əraziləri Nadir şahın hakimiyyəti altında olmuşdur. Əfqanistan ərazisində öz mövqeyinin möhkəmlətmək məqsədilə Nadir şah azərbaycanlılardan çox böyük bir hissə buraya köçürmüştür. Kabul əyalətindəki Avşar-Nanəkçi kəndinin sakinləri təsdiq edirlər ki, onların əcdadları Əfqanistana Qaradağdan və Təbrizdən gəlmişlər. Sonralar bəzi ailələr. Qaradağa və Təbrizə qayıtmışlar.

Bir sıra mənbələrdə göstərilir ki, Nadir şah Gəncə bəylərbəyinə tabe olan Qarabağ tayfalarından Cavanşirləri, Otuzikiləri, Kəbirlikləri Xorasana köçürmüştür. «Dairətul-maarif və Əfqanistan» adlı əfqan ensiklopediyasında Əfqanistan ərazisindəki azərbaycanlılar haqqında deyilir: «Azəri-Azərbaycan türklərinin keçmiş tayfaları-cox hissəsi Nadir şahın hakimiyyəti dövründə Əfqanistana köçürülmüşlər. Onlar əsasən Kabul ətrafindakı Avşar təpə və Nənəkçi kəndlərində yaşayırlar. Onlar öz ana dillərində danışırlar».

Buradan görünür ki, azərbaycanlıların böyük hissəsi Əfqanistana Nadir şahın hakimiyyəti dövründə köçürülmüşdür. Yerli əhalii təsdiq edir ki, azərbaycanlıların bir hissəsi hələ səfəvilərin dövründə Əfqanistana köçürülmüşlər.

İctimai-siyasi vəziyyətlə əlaqədar olaraq Əbdürrəhman xanın hakimiyyəti dövründə onun əmrilə avşarlar yaşadıqları Kabul əyalətindən Əfqanistanın müxtəlif rayonlarına köçürülmüşdür. Hazırda avşar ailələrinə Əfqanistanın ayrı-ayrı şəhər və kəndlərində: Qəzni, Qarabağ, Herat, Dəreyibənd, Taşkuraqan və s. yerlərlə rast gəlmək olur. Söz yox ki, tayfalar köçdükləri, yaşadıqları yerlərdə öz etnotoponimlərini yaratmaqla tarixi izlərini qoyurlar. Əfqanistanda tərtib edilmiş bir sıra xəritələrdə avşarların yaşayış yerləri qeyd edilmişdir. Tədqiqatçı Adnan Menderes Kaya yazır: «Afganistan'da M.S 50 yıldından 18. asrin ortalarına kadar Türk hakimiyetini ve Türk devletlerini görüyoruz. Bunlar sırasıyla Saka (İskit), Kuşan, Akhun, Gazneliler, Selcuklular, Harezmşahlar, Timur və Babur imparatorluğudur. Afganistan'a yerleşen ilk Türk boyunun Halaçlar olduğu ve bunların 480 yılında Akhunlarla bu bölgeye geldiği ve yönetimi ele geçirdiği bilinmektedir. Oğuz Türkleri ise

bölgeye Selcuklu Devleti yönetiminde gelmişlerdir. 18. asrin ortalarında Nadir Şah Afşar 'ın ordusunda komutanlık yapmış olan Peştunlaşmış Halaç Türkleri 'nden Ahmet Şah Durrani önderliğinde Afganistan Devleti kuruldu. Bu dönemde hakimiyet Türklerden Peştunlar'a geçmiş ve ölkenin ismi "Afganistan " olarak kabul edilmiştir. Daha önce ölkede her bölgenin ayrı ayrı ismi bulunmaktaydı. Bugün bu bölgeler Afganistan'ın başlıca eyaletleri durumundadır (Kabil, Kandahar, Herat, Hazarecat, Sistan, Nuristan, Vahan, Bedehşan ve Türkistan). Afganistan 'da Afşar varlığına gelince, Safevi hükümdarı I Abbas (1587-1628), tahta çıktıktan sonra Türkmen boyları arasındaki rekabet ve devletteki etkinlikleri yüzünden bunları denetim altında tutabilmek için Türkmen beylerinin çoğunu öldürterek Türkmenleri toplu bulundukları yurtlarından sürüp İran içinde dağıtmıştı. Afşarların bir bölümü (Gündüzlü, Araşlı, Eberli) ise Horasan taraflarına gönderilmişti. Bu gruptan bazıları Kuzey Afganistan 'daki Andhoy şehrinde iskan edilmişti. Ayrıca 1738 yılında Nadir Şah Afşar 'ın ele geçirdiği Kabil 'den ayrılırken burada ihtiyat askeri olarak bıraktığı Kızılbaşlar arasında Afşarlar bulunmaktadır. Afganistan 'daki Afşar varlığı işte bu grupların torunlarından oluşur. 1813 yılında Hindistan 'da bulunan İngiliz komiserliği tarafından bölgedeki aşiretlerin nüfus ve etkinlikleri, hangi şehirde kimin hakim olduğunu araştırılması için Türkistan 'a gönderilen Mir İzzetullah, Andhoy şehrinde Rahmetullah Han Afşar ve Halefi Yıldız Han 'ın hakim olduğunu bildirmiştir ki, bunlar, I. Abbas 'ın Andhoy 'a gönderdiği Avşarlar 'ın torunlarıdır. Afganistan çeşitli etnik grupları barındıran bir ölkedir. Bu etnik grupları uzun yıllar bir arada yaşadığı için birbiriley karışmışlar, iç içe geçmişlerdir. Bu sebeple Afganistan Türkleri 'nin büyük bir çoğunluğu dillerini kaybederek Darice ve Peştunca konuşmaya başlamışlardır. Bunlar arasında Afşarlar da bulunmaktadır. Günümüzde Türkçe aleyhine durum sürmektedir. Afganistan Türkleri ile ilgili ülkemizde yapılan çalışmalar ise çok az ve yetersizdir. Bu çalışmalarda ülkede yaşayan Türk gruplarının isimleri ve nüfusları birbirinden farklı yansıtılmaktadır. Bu ülkede yaşayan Avşarların nüfusları da tahminidir. Afganistan Avşarları üzerinde yapılan dil araştırmalarında onların "Türkî" adını verdikleri dillerini unuttukları, 30 yaşın altındaki Avşarların Avşarca bilmedikleri ifade edilmektedir. Milli kimliğini muhafaza edebilen az sayıdaki Afşarlar ise Azeri Türkçe 'si konuşuyor ve başkent Kabil ile Andhoy ve Herat 'ta yaşıyorlar. Nüfusları hakkında verilen bilgiler ise birbirini tutmamaktadır (30 bin ile 400 bin gibi oldukça farklı rakamlar verilmektedir). Kabil 'in büyük bir mahallesi de Avşar-ı Bala adını taşır. Kabil ve Herat arasında bulunan Nahakçı ve Tepe köyleri de Avşardır. Şii mezhebinden olan Afganistan Afşarları yerleşik hayatı seçmiş, ticaret ve sanat faaliyetleri ile uğraşmaktadırlar ve bütün geleneklerini

muhafaza etmektedirler. Herat yakınlarındaki Abşar ve Abşara adlı köyler de Avşarlardan hatırladır. Afganistan ’daki Türklerle aynı boy teşkilatına sahip olan Türkmenistan Türkleri arasında da Avşarların bulunması gerekir. Esasen Şah Abbas zamanında Horasan bölgесine iskan edilen Avşarların bir kısmının sonradan çizilen sınırlar dolayısıyla Türkmenistan ’da kaldığını biliyoruz. Ancak Türkmenistan ’daki Türklere ait boy tasniflerinde Avşar adına rastlanmıyordu. Ya Avşarlar azınlıkta kaldıkları için diğer Türkmenler arasına karıştı veya Nadir Şah ’in son dönem uyguladığı baskıcı politikası sonucu sindiler. Diğer taraftan Göklen ve Yomut boyları arasında bulunan Kırık adlı obaların Nadir Şahın mensup olduğu Kıraklı obasıyla bir ilgisi olabilir. Ancak bu ülkedeki Avşarlarla ilgili çalışmalar ihmali edildiği için bilgilerimiz yeterli değildir».

### **6.9.1. Fərəh vilayəti avşarları**

Fərəh vilayəti Qızılbaşlar dövlətinin tərkibində idi. Hazırda müasir Əfqanistanda, Heratdan cənubda yerləşir. Şəhərdir. Səfəvilər dönməndə çox zamanlar bu vilayəti avşarlar idarə edirdilər.

#### **Əhməd sultan Avşar**

Əhməd sultan I Şah İsmayıл Səfəvi dönməndə ucalmış əmirlərdəndir. Şah onu Fərəh vilayətinə hakim təyin etmişdi. Sonra saraya çağrılıb qorçubaşı təyin edildi.

Əhməd sultan zəhmi, hirsli, qorxmaz bir şəxsiyyət olmuşdur. 1574-cü ildə tayfadaşları onu əsəbləşdiriyindən Avşar elinin əleyhinə kobud danışmışdı. I Şah Təhmasib onu kobudluğu üstündə Ələmut qalasında həbs etdirmişdi.

#### **Hüseyn sultan Avşar**

Hüseyn sultan qorçubaşı Sevindik bəyin oğludur. I Şah Təhmasibə sədaqətlə xidmət etmişdi. Şah onu Fərəh hakimi təyin etmişdi.

Hüseyn sultan II Şah İsmayılı dəstəkləyirdi. Ona qarşı çıxan Şahqulu sultan Ustacını öldürmüştü.

Şah Sultan Xudabəndənin hakimiyyəti dönməndə də Fərəh vilayətinə başçılıq edirdi. Ordan Səbzəvara göndərildi.

Şah Sultan Məhəmməd Xudabəndə zamanında isə vali olduğu Səbzəvarda üşyan etdiyi üçün yaxalanıb, öldürülmüşdü.

### **Əlixan sultan Avşar**

Əlixan sultan qorçubaşı Sevindik bəyin oğludur. I Şah Təhmasibə sədaqətlə xidmət etmişdi. Şah onu qardaşı ilə bərabər Fərəhə göndərmişdi. Şah Sultan Xudabəndənin hakimiyyəti dönməmində də bu vilayətdə olurdu. Ordan Səbzəvara göndərildi.

Şah Sultan Məhəmməd Xudabəndə zamanında isə vali olduğu Səbzəvarda üşyan etdiyi üçün yaxalanıb, qardaşı ilə bərabər öldürülmüşdü.

### **Murad sultan Avşar**

Murad sultan bir müddət Fərəhin hakimi olmuşdu. 1535-ci il hadisələrində, saray çəkişmələrində iştirak etmişdi. Özbəklərin hücumunun qarşısını almışdı.

### **Yegan sultan Avşar**

Yegan sultan bir müddət Fərəh vilayətinə başçılıq etmişdi. Özbəklərə qarşı bir çox savaşlarda iştirak etmişdi.

### **Ərdoğdu xan Alphi-Avşar**

Ərdoğdu xan I Şah Abbasın hakimiyyəti dönməmində Sistan, Fərəh və İsfizarın valisi olmuşdu.

### **İsmayıł xan Alphi-Avşar**

İsmayıł xan 1589-cu ildə I Şah Abbasın göstərişi ilə Yusif xanı vəzifəsindən kənarlaşdırıb, Vəli xanla birgə Kermanı idarə etməyə başladı. 1592-ci ildək Kerman əyalətinə başçılıq etdi. I Şah Abbas 1602-ci ildə onu Kerman əyaləti bəylərbəyiliyindən çıxarıb Fərəh vilayətinə hakim göndərdi.

İsmayıł xan 1606-ci ildək Fərəh vilayətinə başçılıq etdi.

### **Məhəmmədqulu xan İmanlı-Avşar**

Gəncəli xan Avşarın əmisioğlu idi. Fərəh vilayətinin hakimi olmuşdu. O, 1650-ci ildən sonra Urmiyaya hakim təyin edildi.

### **6.9.2. Məzarişərif vilayəti avşarları**

Məzarişərif qədim Bəlxin bir bölgəsidir. Şəhər yollar qovşağında yerləşir. Sənətkarlıq ənənəvi sahə kimi hələ qədimdən bu şəhərdə

inkışaf etmişdir. Hazırda şəhərdə ölkəşünaslıq muzeyi, televiziya şirkəti var. Qədim Ruzaişerif məscidi burda qərar tutur. İxtisaslaşdırılmış üstü örtülü bazar Məzarişərifin diqqətə layiq yerlərindənədir.

Avşarlar Əfqanistana Nadir şah tərəfindən köçürülüblər. Məzarişərif, Kabil və Qəndəhar şəhərlərində və ətraflarında yaşayanlar ana dillərini saxlamaqla yanaşı dəri dilində də danışırlar.

### **6.10. Urmiya qrupu**

Avşar elinin dədə-baba yurdlarından biri də Urmiya bölgəsidir. Avşar eli Urmiyada xanlıq qurmuşdu. Urmiya haqqında qısa məlumat vermək gərəkliliyini düşünüb, tarixi və coğrafi ədəbiyyatlara baş vurduq.

Urmiya xanlığı Azərbaycanın nisbətən böyük feodal dövlətlərindən biri olmuşdur. O, şimaldan Salmas (Xoy xanlığı), şərqdən Urmiya gölü, cənubdan Kurdistan, qərbdən Türkiyə və İraqla həmsərhəddir.

Xanlığın ərazisi, Urmiya gölünün sahilərinin istisna etməklə, hər tərəfdən böyük dağ silsilələrindən mühümləri: Mur-i şəhidən, Cəlaləddin, Gürüh dağ, Dalamir, Qəndil, Balistan, Quşçu, Boz, Kora və Zənbil adlı dağlardır. Həmin dağların çoxunun üzəri yumşaq qaratorpaqla örtüldüyündən dəmyə əkin üçün əlverişlidir.

Xanlığın torpağı əsasən qara, qumlu, lıl torpaqdan ibarətdir. Bu torpaq növlərinin hər ikisi çox münbit və əkinçilik üçün yararlıdır. Bunula bərabər bir sıra rayonlarda üstü yuxularla örtülmüş və əkinçilik üçün yarasız olan yerlər də vardır. Türkiyə sərhəddindəki dağların bir sırasının zirvəsi ilin bütün fəsillərində qarla örtülmüş və əkinçilik üçün yarasız olan yerlər də vardır. Türkiyə sərhəddindəki dağların bir sırasının zirvəsi ilin bütün fəsillərində qarla örtülü olur.

Xanlığın əsas çayları Baranduz, Şəhər (Urmu), Nazlı, Tatay və yaxud Tamay), Zərinə, Siminə, Qədir, Gidar adlı çaylardır. Bundan əlavə, Urmiyada bir çox kəhrizlər, çeşmələr və bulaqlar da vardır. Urmiyada yağıntı başqa vilayətlərə nisbətən çoxdur. Buna görə də Azərbaycanın bol suya və su mənbələrinə malik olan yerlərindən biri hesab edilir.

Urmiya gölü sahilərində vilayətin havası müləyim, başqa yerlərdə isə nisbətən soyuqdur. Burada hava ümumiyyətlə sakitdir. Şiddətli və zərəverici küləklər yoxdur. Havanın ən isti vaxtlarında şimal və cənub-qərbdən sərin və sakit keləklər əsir. Yerli əhalisi bu küləkləri «xırman küləyi», «yayın sərin küləyi», «yağışlı Salmas küləyi», «cənub küləyi», «vədə yeli» və sairə adlarla adlandırırlar. Vilayətdə

mövcud olan əlverişli iqlim, bollu su, münbit torpaq burada əkinçilikin bütün növləri və maldarlığın inkişafı üçün şərait yaradıldı.

Urmiani Salmas, Maku, Bəzkirgan, Mərənd, Təbriz, Culfa, Kürdistan, Marağa, Sayınqala və başqa yerlərlə bağlayan karvan yolları var idi. Bundan əlavə, xanlıq Urmiya gölü vasitəsi ilə də başqa mahallarla əlaqə saxlamaq imkanına malik idi.

Urmiya xanlığının müxtəlif yerlərində daş kömür, mərmər, duz, mis, dəmir, mineral su və başqa mədənələr vardır. Bu mədənələrin çoxundan hələ XV yüzilin axırlarından istifadə olunurdu. Lakin istehsal vasitələrinin çox aşağı səviyyədə olması, xarici basqınlar da daxili feodal çəkişmələri yeraltı sərvətlərin normal istehsalına və xalq kütlərinin ehtiyacının lazımı qədər ödənilməsinə imkan vermirdi.

Əhali əkinçilik, maldarlıq, bağçılıq, sənətkarlıq və ticarətlə məşğul olurdu. Urmiya şəhərinin istisna etməklə bütün xanlıqda maldarlıqla əkinçilik əsas yer tuturdu.

Xanlığın mərkəzi qədim və zəngin tarixə malik olan Urmiya şəhəri idi.

Urmiya şəhəri-Urmiya gölünün 19 kilometrliyində, uzunluğu 70 və eni 30 kilometr olan böyük bir ovalıqda yerləşmişdir. Şəhərlə göl arasındaki məsafə keçmişdə daha az olmuşdur.

Urmiya dəniz səthindən 1342 metr hündürlükdə yerləşir. Şəhərin havası qışda soyuq, yayda mülayimdir. Şəhər özünün bol suyu, münbit və bərəkət və bərəkətli torpağı, gözəl iqlimi və abadlığı ilə şöhrət qazanmışdır.

XIX yüzilin əvvələrində Azərbaycan şəhərlərinə səyahət edən Hacı Zeynalabdin Şirvani həmin dövrdə Urmianın vəziyyəti haqqında geniş və maraqlı məlumat verir. O yazır: «Urmiya ruha qida verən, ürək açan, sağlam havaya və bollu suya malik bir şəhərdir. Onun həyətlərindən su axır... Çox gözəl sahə və xeyir verən kəndlərlə əhatə edilmişdi. Şəhərin rəngarəng meyvələrlə dolu səfali bağları vardır».

XVII yüzilin sonu və XVIII yüzilin əvvələrində ona dəyən dağıdıcı zərbələrlə baxmayaraq, şəhər öz əzəmətini hələ də saxlamışdır. Onun tərifi həmin dövrdə yaşayan Qərb və rus səyyahlarının əsərlərində öz əksini tapmışdır. Rus səyyahı Nikolay Zeydlits yazır: «Urmiya Azərbaycanın gözəl şəhəridir. O, özünün möhkəm qala divarları, geniş, düz küçələri və çoxlu meydanları ilə Təbrizdən fərqlənir».

Şəhər əhalisinin suya olan ehtiyacı Urmiya və yaxud «Şəhər» çayı adlanan çay vasitəsilə təmin edilirdi. Əhalinin əsas peşəsi bağçılıq, xüsusilə üzümçülük, sənətkarlıq, ticarət, əkinçilik və maldarlıq idi.

Xanlıqlar dövründə şəhər qalın və möhkəm daş hasarla əhatə edilmişdir. Qala divarlarının ətrafında geniş və dərinxəndəklər qazılmışdı. Şəhərə daxil olmaq üçün qala divarlarında Torpaqqala, Hazaran, Bazarbaş, Şah Yurdu (Yurte-şah), Hindi, Məşəd, Ərk, adlı darvazalar var idi.

Şəhərdə müxtəlif qollara malik olan üstüörtülü bazar və ticarət əhəmiyyəti daşıyan bazariçi karvansaralar mövcud idi.

Tarixçi Əminə Pakrəvan yazır: «Urmu (Urmiya - müəlliflər) kəndlərini kurd qaçaqcılarının yağmalanmasından qurtaran Abbas Mirzəyə Azərbaycanın bu bölgəsində ayrıca bir sevgi var idi. Bu bölgələr həm də Avşar soyunun bol olduğu yer idi. Çox məğrur davranan avşarlara Abbas Mirzənin ehtiyacı var idi. Süvariliyi bir kültür olaraq ta qədimdən özləri ilə bərabər daşıyan avşarlar Abbas Mirzənin istəyinə müsbət cavab verib, ordunun süvarilər qisminə qatıldırlılar. Abbas mirzənin çətin günlərində də bəlli oldu ki, avşarlar ənənələrdən gələn ehtiraslarını öz içlərində boğaraq şahzadənin islahatlarına qarşı çıxmamışlar»<sup>1</sup>.

1628-ci ildə Kəlbəli sultan Qasım sultan oğlu İmanlı-Avşar Urmiya hakimi təyin edilmişdi. Kəlbəli xan hakim təyin edilən çağdan quldur Bərədost əşirətini Urmiyadan təmizlədi. Onun ölümündən sonra Bərədost əşirəti Urmiyanın Tərgivər, Dəst, Bərdəsür və Mərgəvər bölgələrinə hücum edib, yağımadadılar.

Kəlbəli sultan 1639-cu ildə öldürüldü.

Kəlbəli sultandan sonra Urmiyanın hakimi qardaşı Gəncəli xan təyin edildi. Gəncəli sultan Bərədost əşirətinə tutarlı cavab verib, onları sərhəd-sınırlardan bayır atdı.

Gəncəli xan 1650-ci ilədək Urmiyanın hakimi oldu.

Gəncəli sultandan sonra Urmiyaya hakim əmisioğlu Məhəmmədqulu xan təyin edildi. Məhəmmədqulu xan önce Fərəh vilayətinə başçılıq etmişdi.

İmamverdi xan Silsüpür xan Cəlalidən sonra, Şah Süleyman Səfəvi tərəfindən Urmiya vilayətinə hakim təyin edilmişdi. Bir müddət işləyəndən sonra vəfat etmişdi.

---

<sup>1</sup> Ə. Pakrəvan, Abbas mirzə və Azərbaycan, Bakı, 2007, "Qanun", səh. 81.

XVIII yüzilin önlərində Məhəmmədqasim xan Urmiyaya başçılıq edirdi.

Sübhanverdi xan Fəzləli xandan sonra Şah Süleyman Səfəvi tərəfindən Urmiyaya vali təyin edildi. Onun hakimiyyəti dönməndə baş verən olaylardan biri budur ki, Qasımlı oymağının başçısı Məhəmmədxan bəy Qasımlı oğulları Xudadad bəy və Fəthəli bəylə Sübhanverdi xanın yanına gedəndə gözətçilər onları içəri buraxmadılar. Məhəmmədxan bəy zorlama içəri daxil olanda gözətçilərdən biri onu təhqir etdi. Xudadad bəy atasının təhqir olumasına dözə bilməyib, gözətçini öldürdü. Digər gözətçilər tökülüb, Xudadad bəyi tutdular. Onu Sübhanverdi xanın hüzuruna apardılar. Sübhanverdi xan onu cəsurluğuna, comərdliyinə bağışladı. Ölənin qanbahasını özü ödədi. Xudadad bəyi naib vəzifəsinə təyin etdi.

Həmin dönmədə bir sıra qiyamçılar sərhədlərdə yağılığa başladılar. Ənzəl, Sumayı və Barandust arasında bir sıra qətl-qarətlər baş verdi. Quşçu və Qulunçu gədiklərini tutan qiyamçılar yolları bağladılar. Sübhanverdi xan bu qiyamçıları yatırmaq üçün qoşun göndərdi. Qoşun əhli qiyamçıların çox möhkəmləndiyini görüb, xana bildiriş etdilər. Sübhanverdi xan bu dəfə Xudadad bəyi bir dəstə ilə yardımına göndərdi. Xudadad bəy yetişib, Avşar qoşununa qoşuldu. Vədimə İstisuyu deyilən tərəfdən qiyamçı dəstəsi hərəkətə gəldi. Kürdlər yaxşı mövqe seçib, Avşar ordusunu gülləyə tutdular. Avşar ordusu qaçmağa üz tutdular. Bu vəziyyəti görən Xudadad bəy özünün dəstəsi ilə müqavimət göstərdi. Onun müqavimətini görən digər avşarlar geri qayıtdılar. O qədər vuruşdular ki, qiyamçıları əzib qovdular. Xeyli qənimət ələ keçirdilər.

Ordu Urmiyaya qayıdanan sonra Sübhanverdi xan qələbədən məmənun qaldı, Xudadad bəyə ənəm-ərməğan verdi. Bu uğuru Şah Sultan Hüseynə bildirdi. Sonra onun yanına getdi. Xudadad bəyin şücaəti haqqında şaha məruzə etdi. Onun saraya gətirilməsini istədi. Şah Xudadad bəyi qəbul edib, «Nəbil xan» ünvanı, cəvahir işləməli qılınc, yəhər-yüyənli at bağışladı. Urmiya bəylərbəyliyini də fermanla ona verdi.

1707-ci ildə Xudadad bəy Qasımlı Urmianın hakimi təyin edildi.

Sübhanverdi xan Ərdəlani öz dərmə-çataq dəstəsi ilə Urmiya ətrafına basqın etmişdi. Xudadad bəy İstisu ətrafında onu qabaqlayıb, darmadağın etdi.

Xudadad bəy 1722-ci ilədək Urmianı idarə etdi.

1722-ci ildən sonra Urmianın hakimi Məhəmmədqasım xan oldu. Ondan sonra oğlu Məhəmmədmusa xan oldu.

Nadirqulu xan Urmiyaya gələndə Avşar elindən 2 min nəfər siyahı ilə onun qvardiyasına yazılıdlar. İlkin yazılanlar içində Məhəmmədmusa xan Qasımlı-Avşar, Məhəmmədisa xan və qardaşı Məhəmmədsəmi xan, Məhəmmədqulu xan, Bəhrəm bəy Araşlılar, Fətəli bəy oğlu ilə, Löhrasb bəy Mahmudlu, Mömün bəy Avşar Sayınqalalı, Qasım bəy Qasımlı, Qəhrəman bəy Ərəbli, Şəhriyar bəy Səfiyar bəy oğlu Gündüzlü, Mirzə Həmzə, Mirzə Məhəmməd İmanlılar var idilər. Nadirqulu xan qaynı Pero bəyə xan ünvanı verib, Urmiyaya hakim təyin edib, yeni təşkil etdiyi 2 minlik avşar qoşunu ilə bərabər Salmas yolunda Təbrizə getdi.

Təbrizdə Bisütun bəy Avşarla qarşılaşdı. Nadirqulu xan Azərbaycana gələndə Bisütun bəyə məktub göndərərək həmyerli olduğunu bildirdi. Ona xan ünvanı verib, Azərbaycana vali təyin etdi.

Pero xan Avşar Urmianın hakimi olmuşdu.

Osmانlı ordusunun baş komandanı Əli paşa Xoydan, Salmasdan Urmiyaya tərəf hərəkət edir. Urmianın Çaharbəxş kəndinə çatanda dayandı. Burdan topla Urmiya şəhərini vurmaq olardı. Avşarlar qalanın içində qaldılar. Hər iki dövlətin arasında danışıqlar getdiyindən osmanlılar hələlik gözləməli oldular. Pero xanın xəbəri olmadan osmanlılar Hindu darvazasının altından lağım vurdular. Ora xeyll barıt doldurdular. Yuxunun şirin çağında Əli paşa lağımı partlatdı. Pero xan özünü ora yetirincə Qarasandıq qəbrstanlığının ətrafinda yaşayan kasıblar osmanlıların üzərinə basqın etdilər. Pero xan osmanlıların üzərinə elə yürürdü ki, arvadlar elə başa düşdülər ki, o qorxusundan qaçırlı. Onu nifrətlə süzüb nifrin yağırdılar. Pero xan qeyzlə osmanlı və əfqanların üstünə şığırdı. Avşarlar Pero xanın şücaətini görüb «Ya Heydəri-Kərrar» deyib hückuma keçdilər. Qasım xan evindən çıxıb yetişdi. Fərhad xan Qasımlı şəhərin cənub hissəsindən özünü çatdırıldı. Allahverdi xan və Löhrasb bəy Mahmudlu bir tərəfdən gəlib olay yerinə yetirdi. Avşar eli başçılarının çoxu yaralanmışdı. Ortada çoxlu cəsədlər qalmışdı. 400 nəfər osmanlı ölmüşdü. Hückümçuları darvazaya qədər geri oturtmuşdular. Sərhəddə yaşan əşirətlərdən bəziləri osmanlı və əfqanlara kömək edirdilər. Bu zaman Bağdadın valisi Əhməd paşa Azərbaycandakı qoşunlarının başçılarına əmr verdi ki, bütün savaşlar saxlanılsın. Əli paşa bu hökmü alıb savaşı saxladı. Osmanlı dövləti ilə II Təhmasibin arasında sülh

sazişi baş tutmuştu. Pero xan osmanlılardan el çekmeyib, ardlarına düşdü.

1740-ci ildə Aşur xan Babalı-Avşar Nadir şah tərəfindən Urmiya hakimi təyin edildi. 1744-cü ilədək oranı idarə etdi. Sonra Azərbaycan hakimi Əmiraslan xan Qırxlı-Avşar Məhəmmədkərim xan Qasımlı-Avşarı Urmiyaya hakim təyin etdi.

1745-ci ildə Məhəmmədkərim xan Nadir şaha qarşı çıxdığında tutulub, kor edildi. Urmianın hakimi Tağı xan oldu.

1745-ci ildən 1746-ci ilədək Fətəli xan Araşlı Urmianın hakimi olmuşdu. Nadir şah onu Fars əyalətinə bəylərbəyi göndərmişdi.

1747-ci ildə Fətəli xan ana yurdı Urmiyaya gəlib taxta çıxdı. Urmianın ilk müstəqil xanı oldu.

1749-cu ildən sonra Mehdi xan Qasımlı Urmiyaya başçılıq etmişdi.

1751-ci ildən sonra İran və Azərbaycanda nominal da olsun şah qalmamışdı. Lakin şahlıq həvəsində olanlar vardı. Daha çox həvəsi olanlardan biri Urmiya hakimi Fətəli xan Araşlı-Avşar idi. İbrahim şahın Təbrizə təyin etdiyi hakimi, Məhəmməd xan Qırxlı-Avşarı öldürən Dünbililər öz hakimiyyətlərini elan etmişdilər. Fətəli xan ellisi Məhəmməd xanın qisasını almaq üçün Təbrizə hucum etdi. Şəhəri aldıqdan sonra paytaxtını Urmiyadan Təbrizə köçürdü. Qonşu xanlıqları təhdidə başladı. Elçi göndərib tabe olmaqlarını tələb etdi. Məhəmmədkəzim xan Fətəli xanın elçilərinə rədd cavabı verdi. Bir neçə gündən sonra birləşmiş Urmiya, Xoy və Təbriz qoşunları Qaradağa hücum etdi. Məhəmmədkəzim xan duruş gətirməyib tabeçiliyini bildirdi.

Fətəli xan əlində olan ərazi ilə kifayətlənməyərək şahlığı dirçəltmək qənaətinə gəlmışdı. Bu məqsədlə müraciətnamə hazırladı. Müraciətnamələri birər-birər Azərbaycan xanlarına göndərdi. Heç bir xan müsbət cavab vermedi. Ona görə də böyük ordu toplayıb, qonşu xanlıqların ərazisinə soxuldı.

Fətəli xan bir çox qonşu xanlıqlarla savaşandan sonra nəhayət, 1863-cü ildə Kərim xan Zəndin başçılığı altında birləşmiş qoşunlar tərəfindən məğlub edilib, öldürüldü.

Fətəli xandan sonra, 1763-cü ildə Urmianın hakimi Rüstəm xan Qasımlı-Avşar oldu.

Rüstəm xan 1767-ci ildə öldürüldü.

Rüstəm xandan sonra Urmianın hakimi Rzaqulu xan Qasımlı-Avşar oldu. Rzaqulu xan Urmiya yörəsində doğulmuşdu. 1768-ci ildə Urmianın xanı olmuşdu.

Rzaqulu xan 1771-ci ilə qədər Urmiyaya başçılıq etmişdi.

Rzaqulu xandan sonra Urmianın hakimi İmamqulu xan Qasımlı-Avşar oldu.

İmamqulu xan Rzaqulu xanın oğludur. 1772-ci ildə Urmianın hakimi olmuşdu. O, xanlığın əvvəlki əzəmətini bərpa etmək istəyirdi.

İmamqulu xan Əhməd xanla müttəfiq idi. 1780-ci ildə İbrahimxəlil xanla Əhməd xanın arası dəymışdı. İran tarixçisi yazır: «1195-ci ildə İbrahimxəlil xan Cavanşir Xoyu tutmaq xəyalına düşdü, Xoy və Səlması işgal etmək üçün qoşunlarını Şirvan və Qarabağdan Naxçıvan yolu ilə oraya göndərdi. Qarabağ orduları Arazın 40 km-liyində olan «Nazik» qalasını mühəsirə etdilər. Lakin Əhməd xan Dünbülü Ərum (Urmiya - müəlliflər) bəylərbəyi İmamqulu xan Əfşardan kömək istədi. İmamqulu xan kurd və əfşarlardan ibarət qoşunla Xoya gəldi. Əhməd xan iki gün sonra Çəmənbağda (şəhərin şərqində) Ərumi qoşunlarını qarşılıdı və müttəfiqlər qarabağlılarla döyüşə girib onları məglub etdilər.<sup>1</sup>

İmamqulu xan Əhməd xanın təsirindən çıxmak istəyirdi. Buna görə Sərablı Əli xan Şəqaqi ilə ittifaq yaratdı. Urmiya xanlığının inkişafını Xoy xanlığı üçün təhlükəli hesab edən Əhməd xan Dünbili Təbriz xanlığının qoşunları ilə birlikdə İmamqulu xana qarşı çıxdı.

İmamqulu xan 1783-cü ildə Təbrizi ələ keçirdikdən sonra Qubalı Fətəli xana məktubla müraciət edərək, onu İbrahimxəlil xanın üzərinə getməyə çağırmışdı.

İmamqulu xan güclənən Təbriz qoşunu ilə savaşda, 1783-cü ildə həlak oldu.

İmamqulu xandan sonra Urmianın hakimi Əmirəslan xan Araşlı-Avşar oldu.

Əmirəslan xandan sonra Urmiyaya Məhəmmədqulu xan Qasımlı-Avşar başçılıq etdi.

Məhəmmədqulu xan Rzaqulu xanın oğludur. İmamqulu xanın kiçik qardaşıdır. Əmirəslan xandan sonra, 1784-cü ildə Əhməd xan Dünbilinin və Avşar ağsaqqallarının iradəsi ilə taxta əyləşmişdi.

Məhəmmədqulu xan 1786-cı ildə əmisiuşaqları tərəfindən təklənən Cəfərqulu xan Batmanqılıc-Dünbiliyə kömək etmişdi.

Məhəmmədqulu xan 1797-ci ilədək Urmianın hakimi olmuşdu.

---

<sup>1</sup> Riyahi, Göstərilən əsəri, səh. 164

Məhəmmədqulu xandan sonra Urmiyaya hakim olan Hüseynqulu xan İmamqulu xanın oğludur. 1797-ci ildə Urmianın hakimi təyin olmuşdu. Fətəli şah Qovanlı-Qacara xidmət etmişdi.

Hüseynqulu xan 1821-ci ilədək Urmianın hakimi olmuşdu.

Nəcəfqulu xan Hüseynqulu xan oğlu Qasımlı-Avşar 1821-ci ildə Urmianın hakimi təyin olunmuşdu.

Nəcəfqulu xan 1865-ci ilədək Urmianın hakimi olmuşdu.

### **6.11. Muğan qrupu**

Polkovnik Hüseyin Bayburdi «Tarixi-Ərəsbaran» adlı kitabında yazır: «Ata xan Sarıxanbəyli əslən Avşar soylu idi. Əhərin Satımızan kəndində imarəti vardı. Hələ də o imarətin qalıqları durur. Bütün Meşkin, Muğan onun hakimiyyətində idi. İndiki Qocabəyli adlanan tayfa Ata xanın böyük qardaşının adıyla adlanır. Cilovdarlı və Sarvanlı tayfası onun cilovdarı və sarbanından yaranmışdır. Nadir şah hakimiyyətə çatandan sonra bütün Şahsevən elinin bəylərbəyiliyini onun soyuna vermişdi»<sup>1</sup>.

### **6.12. Xorasan qrupu**

Xorasan əyalətinin paytaxtı müqəddəs Məşhəd şəhəridir. Şərq iqtisadi rayonunun ən böyük şəhəri, iqtisadi, siyasi və mədəni mərkəzidir. Məşhəd ərəbcə «müqqədəs şəxsin şəhid olduğu yer» mənasını bildirir. O, İranın şimal-qərbində Kəşəvrud çayı dərəsindədir. Əhalisinin sayı 800 min nəfərdir. Məşhəd dəmir yol və avtomobil yolları qavşağıdır.

Məşhəd haqqında ilk məlumat X yüzilin sonuna aiddir. XI yüzildə Məşhədin yerində Sənaabad kəndi olmuşdur. 1736-1747-ci illerdə Nadir şah dövlətini paytaxtı idи. Məşhəd şəhərin müqəddəs şəhəridir. Rəvayətə görə İmam Rza burada öldürülmüşdür. Onun məqbərəsi şəhər bayramları dövründə ziyarət ocağına çevrilir. Belə bayramlarda şəhərin əhalisi təqribən 2 dəfə artır.

Məşhəd memarlıq abidələri ilə zəngin bir yerdür. Burada Gövhərşad məscidi, Şah məscidi, Nadir şahın məqbərəsi və onun at üstündə tuncdan heykəli var. Qədim Tus şəhərinin xarabalığı Məşhəddən 25 km aralıdır. Burada X yüzilə aid körpü, Firdovsinin qəbri və s. qalmışdır.

<sup>1</sup> H. Bayburdi, Tarixi-Ərəsbaran, Tehran, İbni Sina, hicri şəmsi 1341, səh. 102).

Məşhədə metal emalı, toxuculuq, dəri-ayaqqabı, yeyinti sənayəsi sahələri vardır. Kustar sənətkarlıq (zərgərlik və xalçalıq) öz əhəmiyyətini saxlayır. Şəhərdə qədim tarixə malik kitabxana, universitet var.

Xorasanın Dərgəz, Kəlat bölgələri avşarların məskəni idi.

### **6.13. Suriya qrupu**

Avşar elinin Suriya qrupu haqqında Faruq Sümer yazır: «XIV və XI yüzillər əsasən Hələb, Ayntab və Antakya bölgəsində yaşayan türkmanların bozoq qolunu təşkil edən boyaların başında avşarlar, sonra isə bayatlar gəlirdi. Yəni avşarlar bozoq qolunun ən böyük, ən qüvvətli boyu idi.

Aşağıdakı Türkiyədə və İrandakı varlığından bəhs edəcəyimiz avşar oymaqlarının Orta və Qərbi Anadoludakı bəzi kiçik oymaqlar müstəsna olmaq üzrə hamsi bu ana qoldan ayrılmışdır. Yenə aşağıdakı görüləcəyi üzrə, dulqədirli (Züləqədər eli) ulusu arasında imanlı avşarı adlı mühüm bir avşar qolu, Sis (Kozan) yörəsində isə güclü bir avşar oymağı vardı. Onların dulqədirli bəyliyinin yaranması və Sisin məmluklar tərəfindən fəth edilməsi nəticəsində Şimali Suriyadakı avşarlardan ayrılmış qollar olduğu şübhəsizdir.

XV əsrin əvelərində avşarlar, bayat və inallılar məmlük əmirləri arasındaki çekişmədən sui-istifadə edərək yağmaçılığa qurşandaqları üçün məmlük əmiri Çəkim onlara qarşı şiddətli hərəkətə başlamışdı. Hətta bu üzdən onlardan bir qismi aqşoyunlu Qara Yolukə sığınmışdı. Ancaq Çəkimi öldürülməsindən sonra yurdlarına qayıtlılar və məmlükler arasındaki daxili çekişmələrdə iştirak etdilər.

Avşarların daha sonra yenə boyat və inallılar birlikdə Qara Yolukün müttəfiqi kimi qaraşoyunlu Qara Yusifə tabe Mardin bölgəsini yağıma və təxrib etdiklərini bilirik. Hətta bu hadisədən sonra Qara Yusifin 821-ci ildə (1418) Qara Yolukü qovaraq Antəbə gəlməsi nəticəsində bu boyalar da qaraşoyunlulara intiqam hədəfi olmamaq üçün öz yurdlarını buraxıb Trablis yörələrində Saftaya getmişdilər. Onlar burada da bəzi yağmaçılıq hərəkətlərində bulundular. Trablis valisi Bars bəy onların bu hərəkətlərinin qarşısını almağa çalışdı və Qara Yusifin çıxıb getdiyini bildirərək öz yurdlarına qayıtmaqlarını xahiş etdi. Avşarlar və başqaları köçməyə hazırlaşdıqları zaman

Bars bəyin davarlara gözü düşdü və onlara hücum etdi. Lakin ağır bir məğlubiyyətə uğradı.

Avşarlar və bayatlar aq-qoyunlulara dostcasına münasibətlərini davam etirdilər. Uzun Həsən bəyin ilk zamaňlarında yaxın nökərləri (silahdaşları) arasında bu boyalı mənsub Mənsur bəyi görürük. Onun Şimali Suriyadakı avşarlardan olduğuna şübhə yoxdur. Həsən bəy qaraqoyunlu Cahan şahı məğlub edərək, İrana hakim olduqdan sonra Mənsur bəy öz buyruğundakı avşarlarla birlikdə İrana getmişdir. Bu barədə aşağıda ayrıca məlumat danışılacaqdır.

Şimali Suriya avşarları əsasən üç ailə tərəfindən idarə olunurdular. Bunlar Köpək oğulları, Gündüz oğulları və Küt bəyi oğullarıdır. Bu üç ailəni idarəsi xaricində qalan bir avşar zümrəsinin olub-olmadığı bilinmir. Bu ailələrdən Köpək oğullarının Antəb bölgəsində, Gündüz oğullarının Amik obasında, Küt bəyi oğullarının isə Hələb dolaylarında yaşadığı məlumdur».

#### **6.14. Qarabağ qrupu**

Azərbaycanın əski Aran əyalətinin XI yüzillikdən sonrakı adıdır. Öncə paytaxtı Bərdə şəhəri olmuş, sonra Gəncəyə köçürülmüşdür.

Səfəvi qaynaqlarına görə Gəncə-Qarabağ bəylərbəyiliyi Gəncə, Bərdə, Axstabad (Akstafa), Bərgüşad, Arasbar qəzalarından və «Mülki-ulusati-Cavanşir» ölkəsindən ibarət idi.

XVII yüzilə aid olan anonim «Təzkirət əl-mülük» əsərinə görə Gəncə-Qarabağ bəylərbəyiliyinə Zəyəm, Bərdə, Axstabad (Akstafa), Bərgüşad, Qaraağac, Lori-Pəmbək, Arasbar qəzaları, Cavanşir eli ölkəsi tabe idi.

1593-cü ilə bağlı Osmanlı «təhrir dəftəri»ndə Gəncə-Qarabağ bəylərbəyiliyi Gəncə sancağından (Gəncə, Gəncə aranı, Gəncə dağıstanı, Şəmkir aranı, Sonqur dağıstanı, Kürəkbasan aranı, Şütür, Danqı, Zəyəm aranı, Yaylaq, Tovuz, Dəmirçi həsənli-Qazax nahiyyələrindən), Bərdə sancağından (Bərdə, Sir, Pətəklik, İncərud nahiyyələrindən və ulusati-İyirmidörd ölkəsindən), Xaçın sancağından (Xaçın, Qaraağac, Ağcabədi, Çalabed dağıstanı, Çalaberd, Qarqar, Mağavuz nahiyyələrindən və ulusati-Hacılı, ulusati-Otuziki ölkələrindən), Ağstabad sancağından (Ağstabad-Böyükçay, Quzey, Güney,

İncə dağistanı, İncə nahiylərindən), Dizaq sancağından (Arasbar, Dizaq dağistanı, Dizaq nahiylərindən), Həkəri sancağından (Keştasb, Həkəri, Zarış, Alpavut nahiylərindən) və Vərəndə sancağından (Vərəndə nahiyyəsindən) ibarətdir.

1727-ci ilə bağlı Osmanlı «müsəssəl dəftəri»ndə isə Gəncə-Qarabağ bəylərbəyiliyi Gəncə livasından (Gəncə şəhəri, Gəncəbasan, Sunqurabad, Şəmkürbasan, Kürəkbasan, Kiçik Kürəkbasan, Böyük Kürəkbasan, Şütürbasan, Taliş, Gülüstan, Yevlaq-Qaramanlı, Danğı nahiylərindən), Xılxına livasından, (Xılxına şəhəri, Xılxına, Həsənsu, Tavus, Axıncı, Əsrik, Qaraqaya, Türkənlər, Yuxarı Zəyəm, Aşağı Zəyəm nahiylərindən), Bərdə livasından (Bərdə şəhəri, Bərdə, İncərud, Sir, Bayad, Xaçın, Çelaberd, Keştek, Vərəndə, Dizaq, Köçəz, Zarış, Keştasf nahiylərindən), Arasbar livasından (Arasbar, Həkəri, Çuləndər nahiylərindən), Lori livasından (Güney, Quzey nahiylərindən) və Cavanşır, Otuziki, Kəbirli, Kəngərli, Ətyeməzli, Püsyən və Qaraçorlu ulusları ölkələrindən ibarətdir.

XVIII yüzildə, 1747-ci ildən sonra Qarabağ iki xanlığı (Gəncə və Qarabağ) bölündü. Borçalı, Lori və Qazax mahalları Gürcüstana birləşdi. Şəmşəddil mahalından tutmuş Kürəkçayadək Gəncə xanlığının, Kürəkçaydan Araz çayınadək Qarabağ xanlığına qatıldı.

Qarabağ xanlığının birinci paytaxtı Bayat qalası, ikinci paytaxtı Şahbulağı (Tərnəküt) qalası, üçüncü və son paytaxtı Pənahabad (Şuşa) qalası idi. Xanlıq inzibati cəhətdən 25 mahala ayrılmışdı. Bu mahallalar: 1) Cavanşır-Dizaq, 2) Xırdapara-Dizaq, 3) Dizaq, 4) Dizaq-Cəbrayılli, 5) Çulundur, 6) Püsyən, 7) Mehri, 8) Bərgüşad, 9) Qaraçorlu, 10) Bağaburd, 11) Küpara, 12) Əcanan, 13) Sisyan, 14) Tatev, 15) Vərəndə, 16) Xaçın, 17) Çiləbörd, 18) Taliş, 19) Kolanı, 20) Dəmirçi həsənli, 21) İyirmidörd, 22) Otuziki, 23) I Kəbirli, 24) II Kəbirli və 25) Cavanşır.

Qarabağ xanlığı 1747-ci ildən 1822-ci ilədək dövran sürmüştü. Xanları: Pənahəli xan (1747-1759), Mehrəli xan (1759-1763), İbrahimxəlil xan (1763-1806), Mehdiqulu xan(1806-1822).

1822-ci ildən sonra Qarabağda rus üsul-idarəsi yarandı. Qarabağ komendant, sonra rəis tərəfindən idarə olunurdu. Onlar qubernatora, qubernatorlar isə Qafqaz canişininə tabe idilər. Qafqaz canişinləri: K. F. Knorrinq (1801-1802), P. D. Sisiyanov (1802-1806), İ. V. Qudoviç

(1806-1809), A. P. Tormosov (1809-1811), F. O Pauluççi (1811), N. F. Rtişşev (1812-1816), A. P. Yermolov (1816-1827), İ. F. Paskeviç (1827-1831), Q. V. Rozen (1831-1837), Y. Q. Qolovin (1837-1842), A. İ. Neydqard (1842-1844), M. S. Voronsov (1845-1855), N. N. Muravyov (1855-1856), Baryatinski (1856-1862) və b...

Avşarlar haqqında yazılan bütün kitablarda qeyd edilir ki, bu ulusun dost-doğma yurdu Qarabağdır. Oğuz ata bu yurdu binə tutandan sonra oranı ocaqlıq kimi nəvəsi Avşara vermişdi. Avşar xanın övladları Qarabağda yerleşmişdilər. Zaman keçdikcə dövlət başına gələn türk xan-qaşanları bu savaşçı ulusu uclara köçürüb el qorucusunu yapmışlar.

Avşarlar nə qədər uclara səpələnsələr də, Azərbaycanda, onun bir yörəsi olan Qarabağda öz varlıqlarını qoruyub saxlamışlar. Hətta xanlıqlar, bəyliliklər qurmuşlar. Qarabağda yox yerdən var edilən xanlığı avşar kökənli cavanşirlər qurmuşlar. Urmiyada və Zəncandakı xanlıqları da avşarlar idarə etmişlər.

Qarabağda avşar ulusu həm öz adıyla, həm də oymaqlarının adıyla (qırxlı, qasimli, ərəşli və s.) toponimlərdə qeyd olunmuşlar.

*VII Fəsil*

**AVŞAR ELİNİN MƏDƏNİYYƏTİ**

**7.1. Sənətkarlıq**

Avşar eli Oğuz ulusunun içində mədəniyyəti ilə seçilirdi. Bu da onların güclü soy duyusu ilə bağlı idi. Avşarlar soy-köklərinə hörmətlə yanaşırdılar. Onlar özgəni öyməz, özlərini söyməzdilər. Birliyi, bütövlüyü siyaset halına gətirmişdilər. Avşarlar içlərini cənnət, çöllərini cəhənnəm sayırdılar. Birlikləri sayesində rifah və zənginliyə qovuşmuşdular. Maraqlıdır ki, avşarlar sənətə kasıbılıqdan yox, zənginləkdən meyl edirdilər.

Avşarlar damğalı bir qurum idi. Onlar öz damğalarını yaratdıqları əsərlərə, rəsmi sənədlərə, bayraqlarına, mal-qaralarına, dana-davarlarına, at-ayqırılarına vururdular. Avşar damğalarına xalı-xalçalarda, qab-qacaqlarda, geyim-gecimlərdə, keçə-kedizlərdə, bəzən də məzar daşlarında rast gəlinir.

Avşarların qurşadığı xəncər «ovşarı» adlanırdı. Qədim bir bayatıda deyilir:

*Əzizim ovşarı var,  
Ovçunun ovşarı var.  
Gözlərindən tanıram  
Yarima oxşarı var.*

Avşarları daşdıqları qılinc «kirmani» adlanırdı. Bu qılincin Avşarların Kerman qrupu tərəfindən hazırlanlığı güman olunur. Dadaloğlu deyirdi:

*Belimizdə qılincımız kirmani,  
Daşı dələr mizrağının dəmrəni...*

**7.2. Müsiqi**

Azərbaycanda «Kürd-Ovşarı», «Əfşarı» adlı müğam şöbələri, «Əfşarı» adlı saz havası var. Türküyənin Yozqat, Qırşəhir yörələrində

«Avşar bozlağı» adlı bir türkü oxunur. Bu bozlaq ağrı-acı hopmuş ağıldan, qoşqulardan ibarətdir. Elə həmin yörə xalqının oynaya-oynaya oxuduğu şərqi «Avşar halayı»dır.

Antalya, Burdur, Dənizli, Muğla bölgələrində «Avşar bəyləri» adlı türkü dillərdə gəzir. Yenə həmin yörələrdə «Avşar zeybəyi» adlı bir türkü dolaşmaqdadır.

«Avşar bozlağı»ndan örnek:

*Birə obalar, birə ellər,  
Çox söyləsəm dəli dellər.  
Qırat, başlıq sərpə-sərpə,  
Yarışdan gəldiyin günlər...*

Osmanlı dövlətinin ərazisində yaşam sürən avşarları zorla oturaq hala, iskanlaşmağa məcbur edirdilər. Yaylaq-qışlaq güzərəni keçirən avşarlar iskana, oturaqlığa dözməyib acı-acı bozlayırdılar:

*Açı-acı bir yel əsdi Urumdan  
Əsdi-əsdi məni oynatdı yerimdən  
Bu iş bizə betər oldu ölüm dən  
Hani, iskan gedən Avşar necoldu?*

*Bütün iskan oldu avşarlı qurdalar,  
Ürəkdənmi çıxar o acı dərdlər.  
Məzada töküldü boynu uzun atlar,  
Yurd verməmiz ta iskandan güc oldu.*

*Der Avşar aləmdə yashiyam-yashı,  
Aləmi gəzdirin də tapılmaz misli.  
Alnı sari altınlı, sürməli, fəsli,  
De Avşarın gözəlləri necoldu?*

«Avşar bəyləri» bozlağında da bu ünlü elin yaşamı eks olunub. «Avşar bəyləri» bozlağından bir yarpaq:

*Adını sevdiğim Afşar Beyleri,  
Afşar beyi derler bize ezelden,  
Size bir vezirlik yakuşıp durur.  
Bülbül yuva yapmış gazelden,*

*Topla dizginini, təti kendini,  
Sarı topraklar gitmesin tez elden,  
Karşında Germiyan bakişip durur.  
Çarpişalım der Aşşar Beyleri.*

Avşarların uzun illər istifadə etdikləri Uzunyayla yaylağı əllərindən alınıb çərkəzlərə verilmişdi. Avşarlar acı-acı «bozlaq» oxuyurdular:

*Ciftə paşa gəlmış taftış eyləyir,  
Al baharlı yaylaqların necoldu?  
Köçərilər ah eyləsin, ağlasın,  
Boynu uzun ərəb atlar necoldu?*

*Qılınc qəbzəsində xinalı barmaq,  
Nə yaman zor imiş yurddan ayrılməq?!  
Hamımız qırılır, yurdumuz vermək?!  
Silahına güvənənlər necoldu?*

*Girərmola bu bayılərin düşünə,  
Avşar qızı vəsmə çəkmiş qaşına.  
Saraylar yapdırdım bulaq başına,  
Al tavanlı sarayların necoldu?*

*Ürəyim yaralı, içərim paslı,  
Yixıldı elimiz, bəyimiz yaslı.  
Burnunda sıraqsı, alaca fəslİ  
Yad ellərdə qalan qızlar necoldu?*

*...Irili-usaqlı kirpik meşəli,  
Sarı çiçək, mor bənövşə döşəli,  
Xeyli oldu qaba beldən aşalı,  
Çuxurun kılıdı avşar necoldu?*

Avşarların adıyla bağlı rəqs növü də var. Bu rəqs «Avşarı» adlanır. Qədim rəqs növü olan «Aşarı»da əhliləşdirilmiş meymundan istifadə olunurdu. Mütəxəssislərin fikrincə bu «Avşarı» hərbi rəqs sayılırdı. Ensiklopediyada yazılır: «Hərbi müğam, məqam əsası şuştər, musiqi ölçüsü 2/4-dir. Azərbaycan aşiq havası, Şux oynaq xarakterli geniş instrumental müqədimmə ilə başlanır. Sazda «Qaraçı» kökündə ifa

olunur. Muğam əsası şurdur. Kuplet formasında olan «Əfşarı»nın poetik mətni qoşmadır»<sup>1</sup>.

### **7.3. Toxuculuq**

Avşarların iqtisadi yaşamında qoyunçuluq təsərrüfatı ilə bağlı olan toxuculuq sahəsi də önməli yer tuturdu. Onların toxuculuq məhsullarından kilim, cecim, keçə, çadır, çuval, məfrəş, xurcun, hor, heybə və sairə el-elat arasında yüksək dəyərləndirilirdi. Avşar elinin binə tutub, buta bağladığı yerlərdə «Avşar» adlı xalça toxunurdu. Avşar xalçaları bütün Şərqi köçərilərinin istehsal etdikləri xalçalar arasında ən kefiyyətlisi və zərifi hesab olunurdu. Tehranda çıxan «Bərrəsi-ye sənət-e fərş dər İran» nəşrinin verdiyi bilgiyə görə, Urmiyada istehsal edilən xalça növləri içərisində «Avşar» və yaxud «Əfşarı» adlı xalçalar daha gözəl, daha keyfiyyətli idi. «Avşar» xalçalarının alıcısı çox olduğundan sonralar belə xalıların istehsalı Azərbaycanda və İranda yayılmağa başlanmışdı.

Avşar ulusu həm çöl, həm də el dönməmində tutarlı mədəniyyət örnəkləri yaratmışdır.

### **7.4. Şifahi xalq yaradıcılığında avşarlar**

XVII yüzil və sonrasında da bölgə və özəlliklə Ərciyəs dağı, Əli dağı və Talas elçəsi avşarların olduğu, sürülerini otardığı yerlərdi. Bu xüsus Qaracaoğlanın bir şeirində də keçir.

*Əli dağı, Ərciyəsin atəği,  
Yığıtler yatağı, süməbül bitəği.  
Yüce tepelerin Avşar yatağı,  
Burcu burcu qoxar gülün Ərciyəs.*

Ərciyəs dağı və çevrəsi, sonraki əsrlərdə də Avşar obalarına yurdluq olmuşdur. Bu cıvarlarda Avşar qorxusu uzun sürmüştür. Sözgəlişi, indi elçə olan Hacılar, əskidən ovada kurulu idi. Hacılar xalqı 1726-cı ilində Avşar basqınları nəticəsində Dördquyular mövqeyini buraxıb indiki yerinə yerləşərək arxasını dağa vermiş və beyləcə basqınlardan qurtarmışdı. Bugün belə Kayseride “Nə qaçırsan, arxandan Avşar atlısı mi gəlir” deyimi hələ söylənilir.

«--Deyəsən Avşar kimi süpürülmüş yerdən dava kağızı gəzirsən?» Bu sorğunu hələ də Qarabağda yersiz dava-dartış gəzən adamdan sorurlar.

<sup>1</sup> ASE, IV cild, səh.247.

Tarix boyunca ər, ərdəmli boy kimi xatırlanan avşarlar döyüşkənlilikləri ilə ad çıxarıblar. Avşar-tək olanda əsgər, bütöv boy halında isə ordu, qoşun idi.

### **7.5. Avşar elinin şair və yazıçıları**

#### **Dürdi Avşar**

Dürdi Urmiya civarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşunas və bioqraf Məhəmmədəli Tərbiyat «Danişməndani-Azərbaycan» kitabında yazır: «Dürdi Avşar Azərbaycanın məşhur şairlərindən olmuşdur. Üzri təxəllüsü olan İshaq bəy onun şerlərindən aşağıdakı beyitləri topladığı seçilmiş əsərlər cüngündə vermişdir:

*Istəmirəm rəqibim gətirsin səndən xəbər,  
Qorxuram o əbədsiz sənin adını çəkər.*

*Ürəkdə bir damcı qan, yüz qəm, kədər ondandır,  
Bir baxışda min bəla mənim qoruğumdadır.*

*Dürdi, bir daha nalə etsən əgər,  
Bəlkə də ürəyində onun etsin əsər».*

Lütfəli bəy Azər öz «Atəşkədə»sində ondan bir beyt verib:

*Dürdi, bir sənsən, bir də bircə nalənin gücü,  
Allah etməmiş, əgər onun könlüñə əsər etməsə.*

#### **Qasimi Avşar**

Qasım bəy Qasimi Avşar Abbas bəyin oğludur. Aşıq olmayı özünə peşə etmişdir. Deyildiyinə görə, Simai adlı bir məşuqəsi var imiş. Toy tədarükü görmüş və toy gecəsi Simaini gəlinin hüzurunda qucaqlayaraq öpmüşdür. Sonra Simai qeyrətə gəlmış, xəncəri çəkmış və özünü öldürmək istəmişdir. O kişiye qeyrət əl vermiş, sinəsini qabağa vermişdir. Simai həmin xəncərlə onun işini bitirmişdir. (Qasım bəyin) yaxın adamları Simaini də öldürərək onun qisasını almış, toy yasa çevrilmişdir.

*Öldürülməkdən qorxum yoxdur, ondan qorxuram ki,  
Canım çıxmamış qatil çıxıb getsin.  
Qasimi, sən öz dözmünə və sabrina güvənirsən,  
İki-üç mənzil gedəndən sonra sənə göstərəm.*

*Allah mənim dilimi şikayətə açmasın,  
Mən və o bivəfadan şikayət etmək?! Allah eləməsin.  
Mənim bir alçaq bəxtim var ki, bivəfa axtarandır.  
Ola bilməz ki, səni də (bəxtim) bivəfa etməsin.*

*Könlüm nə evdə, nə də yarın kuyində qərar tutur,  
Nə edim, bəlkə, ölmə ki, könlüm qərar tutsun. (sətri tərcümə)*

### **Qummi Avşar**

Qummi Avşar haqqında olduqca az məlumat var. Avşar elinin şairləri içərisində adı sadalanır.

### **Ottar Avşar**

Mirzə Əhməd Məhəmmədhəsən oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. Şair idi. Ottar təxəllüsü ilə qəlb oxşayan şeirlər yazırırdı.

Mirzə Əhməd Ottarın «Əl-Fəllahət» yəni əkinçilik adlı kitabı var. Mirzə Şərif Təbib Damğanının istəyi ilə yazmışdı. «Əl-Fəvaid» yəni faydalar adlı digər əsəri şeirlərdən ibarətdir. Şeyx Bəhainin şeirlərinə bənzəyir. Bu kitab tamamilə şairin öz xətti ilə yazılıb və nəşr olunub. Kərbəla kitabxanasında saxlanılır.

### **Mail Mirzə Həsən Avşar**

...Mirzə Həsən Avşar XIX yüzilliyin ikinci yarısında yazıb yaranan şairlərdəndir. Mail təxəllüsü ilə incə ruhlu şerlər yazıb. Güney Azərbaycanın Urmiya şəhərində doğulub. İlk təhsilini doğma şəhərində aldıqdan sonra, Tehrana gedərək görkəmli elm və mədəniyyət xadimlərinin yanında biliyini təkmilləşdirib. Kamil təhsil alandan sonra İranın xarici işlər vəzirliyində işə düzəlib. İnsan qəlbini ovsunlayan şerləri tez bir zamanda onu ünlü edib. «Şeyxüşşüəra»-şairlər şeyxi ləqəbinə layiq görülüb.

Mirzə Həsən Avşar işi ilə bağlı Bəndərləngəyə göndərilir. Bəndərləngənin istisi, bürkübü, cansızıcı həyat tərzi şairi bezdirir. Dövlət dairələrinə etdiyi şikayətlər heç bir nəticə verməyəndə, şair özbaşına, işini buraxıb Tehrana yola düşür. Tehranda onu qəbul

## **Avşarlar**

---

etmirlər. Hansı idarəyə müraciət edirsə bir işə düzələ bilmir. Ağır, dözülməz bir güzəran keçirir.

Mirzə Həsən Avşar təxminən 90 yaşında vəfat edir. Mailin qələmə aldığı qəzəllər Füzuli yaradıcılığı ilə səsləşir. Şairin yaradıcılığından bir örnek.

*Bivəfa dilbər giriftarı-vəfa eylər məni,  
Dəhrdə rüsvayı-xəlq el bivəfa eylər məni.  
Hansı məşəq eyləyibdir böylə birad, aşiqə,  
Kim o zalim qərqiy-bəhri-bəla eylər məni  
Həlqə-həlqə, xəm-xəm, çin-çin o zülfü-mışqbar  
Gah bağlar, gah tutar, gahi rəna eylər məni.  
Dəmbədəm gah can alır, gah can verir hər qəmzəsi,  
Hər nigahi şən bəlaya mütbəla eylər məni.  
Çeşmi-məsti xəncəri müjganılıq qanım tökər,  
Ləli-buş talibi-eynüşəfa eylər məni,  
Lövhi-ruxsarin çəkib qüdrət sidqılıq,  
Bir təcəlla ilə gör məhv-i-liqa eylər məni  
Şurə gəlmış maili biçarə hər dəmdə deyir:  
--Öz həbibim maili-şürü nəva eylər məni...*

## **Məsturə Avşar**

Məsturə xanım Cəmşid xan Məcdüssəltənə qızı Urmiya şəhərində dünyaya zinət vermişdi. Türk, fars, rus və fransız dillərini biliirdi. «Vətənsevər qadınlar» cəmiyyətinin üzvi idi. Möhtərəm xanım İskəndərinin ölümündən sonra bu cəmiyyətin başçısı oldu. Onun başçılığı ilə İranda qadınların qurultayı keçirildi. Rza şah Pəhləvinin əmri ilə bu cəmiyyət qapandı.

Məsturə Avşar «körpələr evi»nə rəhbərlik edirdi.

## **Məxvi Avşar**

Əsədulla Məhəmmədcəfər oğlu 1870-ci ildə Urmiya şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini doğma şəhərində almışdı. Təhsilini bitirdikdən sonra ticarətlə məşğul olmuşdu. Bu sahədə uğur qazanmayıb kitabçılıqla məşğul olmuşdu. Yaxın dostları arasında Mirzə Əlieskər Mühit, Hacı Abbas Məhzun və Mir Cəlal Sabir vardı.

Məxvi Avşar Müqəddəs Məkkəyi mükərrəməni ziyarət etmişdi. Hicazdan döñəndən sonra yalnız yaradıcılıqla məşğul olmuşdu.

Məxvi Avşarın əsərləri: «Fişari Avşar», «Risalə».

### **Məftun Avşar**

Yadulla Əmini 1926-cı ildə Şahindej (Sayınqala) bölgəsinin Holası kəndində anadan olub. İbtidai təhsilini Şahindejdə, ali təhsilini Tehranda alıb. Hüquqşunas təhsilini alandan sonra ədliyyə sistemində çalışıb. Hafizi, Şəhriyari xoşlayır.

Məftunun kitabları: «Dəryaça», «Külək», «Aşıq Əli karvan», «Narlıq», «Dalğa ya nəhəng».

### **Mina Firudin bəy Avşar**

Firudin bəy Urmiya civarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşunas və bioqraf Məhəmmədəli Tərbiyat «Danışməndani-Azərbaycan» kitabında yazar: «Fətəli xan Avşar Urməvinin qulamzadələrindəndir. İsfahanda uşaqlığında Fətəli xanın oğlanları Rəşid bəy və Cahangir xanla bir yerdə böyük, boyabaşa çatmış, bu ölkədə Dərvish Məcid, Azər, Hatif, Səbahı, Aşıq və Müştəq kimi şeir və ədəbiyyat sevən şəxslərdən təbiyə alıb, görkəmli şeirşunas və söz ustası olmuşdur. Onun bir sıra gözəl məzmunlu və məlahətli şeirləri vardır. Firidun bəy bir müddət İsfahanda müəllifin («Nigaristan-Dara əsərinin müəllifinə işarədir) yanında olmuş, daha sonra Azərbaycana, Urmiya şəhərinə gəlib, Hüseynqulu xan Bəylərbəyi Avşarın yanında xidmət etmiş və hicri qəməri 1235 (1819)-ci ildə orda vəfat etmişdir. Aşağıdakı beytlər onundur:

*Hər gecə bir fəsil, aman rəqibin ayıq bəxtindən,  
Fələk ölüm yuxusunda, sanki heç ayılmır ondan.*

*Bu doqquz fələk yansə təəccüb etməsin heç kəs,  
Mən on nəfəslə quşam bunlardır bir neçə qəfəs».*

### **Minnət Məhəmmədkərim xan Qasimli-Avşar**

Minnət Məhəmmədkərim xan Avşar - İsfahan şəhərində anadan olmuşdu. Nadir şah Qırxlı-Avşarın hakimiyyəti dönenində Tehran şəhərinin hakimi idi. Bir çox müharibələrdə böyük igitliklər göstərmişdi.

Əmiraslan xan Qırxlı-Avşar onu Məhəmmədisa xan Qasimli-Avşarın yerinə Urmiyaya hakim təyin etmişdi. 1745-ci ildə Urmianın hakimi olarkən Nadir şaha qarşı çıxdığından tutulub kor edilmişdir.

Məhəmmədkərim xan şair idi. Minnət təxəllüsü ilə incə tablı şeirlər yazırdı. Şerlərindən örnek.

*Bu gecə səndən ayrı ahımın tüstüsündən gülşən elə qaraldı ki,  
Səhər bülbül öz yuvasının yolunu tapa bilmədi.*

### **Mirzə Əli xan Avşar**

Mirzə Əli xan Mirzə Mustafa xan oğlu Urmiya şəhərində doğulmuşdu. Araşlı oymağından çıxmışdı. Qılınc və qələm əhli idi. Fars və türk dillərində yazırıdı. Şeirlərinin birində deyirdi:

*Elmdən, helmdən, xəttidən, rəbtdən, rəsmdən, fəzlidən və fərdən,  
Lazımı qədər nəsibi vardi.  
Mühit tarix dəftərində ondan belə yazdı:  
Kamal və helm biliyi vilayəti valisiz qaldı.*

### **Sadiq bəy Sadiqi-Avşar**

İstedadlı miniatür rəssamı Sadiq bəy Avşar Azərbaycan xalqının ən parlaq ulduzlardan biridir. Allah vergisi olan bir şəxsiyyət kimi Sadiq bəy Avşar öz qabiliyyətini yalnız təsviri sənətdə deyil, xəttatlıqda (onun adı şah Abbasın sarayındaki xəttatlar sırasında xatırlanır), musiqidə, şeir və nəşr sahələrində, tarixi salnamə və təzkirəcilikdə də sınamış və yaradıcılıq uğurları qazanmışdır.

Bu qeyri-adi dərəcədə istedadlı şəxsiyyətin həyatı kəskin süjetli macəra romanlarını xatırladır. Biz onu gah dərviş kimi səyahət edən, gah kiçik bir malikanənin təsərrüfatını idarə eləyən, gah da dəhşətli döyüş səhnələrinin qəhrəmanı, bütün bunların fonunda isə ömrü öyrənməyə can atan əbədi tələbə, həm də görkəmli sənətkar və nəhayət, şah sarayındaki kitabxana və bədii emalatxanaların rəhbəri kimi görürük.

Onun çağdaşı olan təzkirəsi və tarixçilər Sadiq bəyin poetik istedadını yüksək qiymətləndirirlər. O, «Sadiqi» təxəllüsü ilə gözəl şerlər yazıb. Sadiq bəy ondan artıq müxtəlif nəzm və nəşr əsərinin müəllifidir. Bunlar arasında onun Azərbaycan və fars dillərində qələmə aldığı şeirlər «Divan», I Şah Abbasın hərbi yürüşləri haqqında bir neçə min gözəl beytdən ibarət «Fəthnameyi-Abbası-namdar» («Məşhur Abbasın fəhlər kitabı») adlı tarixi-epik poeması da vardır. XVII əsrin məşhur Azərbaycan tarixçisi İskəndər Münçi həmin əsəri Firdovsinin «Şahnamə»si ilə heç də təkcə ona görə müqayisə etmir ki, hər iki poema eyni vəzndə və ölçüdə qələmə alınmışdır.

Sadiq bəyin Azərbaycan dilində yazdığı «Məcməri-xəvas» adlı təzkirəsində isə Səfəvilər dövründə fəaliyyət göstərmiş 480 şair, rəssam və xəttat haqqında qiyamətli materiallar toplanmışdır. Həmin əsər həm Azərbaycan, həm də fars mədəniyyət və incəsənətinin tədqiqi üzrə önəmlı mənbələrdəndir. Əsər bu yaxınlarda fars dilinə tərcümə olunmuş, Tehranda nəşr edilmişdir. Onun təsviri incəsənətin metodika və praktikasına həsr edilmiş «Qanun əs-Süvər» («Təsvirin qanunları») adlı pedoqoji təlimatlar kitabı mütəxəssislər arasında böyük şöhrət qazanmışdır. Bundan başqa həmin əsər müasir surət çıxaran rəssamlar və bərpaçılar üçün əvəzsiz vəsaitdir, zira burada miniatürlərin üzünü çıxarmaqdan ötrü fırça və kağız hazırlığından tutmuş rəng seçimini qədər hər şey haqqında məlumat verilir. Görünür, Avropa sənətşünaslarının Sadiq bəyə maraqlarının gün-gündən artmasının bir səbəbi də elə budur.

Sadiq bəy Avşar tayfasına mənsub olan əsilzadə bir ailədə dünyaya gəlmişdir. O, 1533-cü ildə Təbrizdə doğulmuş və hələ uşaqlıqdan poeziya və rəssamlıqla maraqlanmışdır. İyirmi yaşında ikən atasını itirən Sadiq dərvish libasında ərəb dünyasının bir çox ölkə və şəhərlərini gəzməyə çıxır. Vətənə döndükdən sonra isə xırda hakimlərin malikanələrində təsərrüfat işlərində çalışmışdır.

Qeyri-adi fiziki və yaradıcılıq enerjisinə malik olan sadiq bəy kiçik saraylardakı mühitdən tez bezir. Sənətkarın özü bu barədə yazar: «Əgər sənətə və peşəkarlığa can atırsansa, nə qədər bacarsan, özünü kamilləşdirməyə çalış, incəsənətsiz həyat ömür-gün deyil». O, öz təhsilini artırmaq fikrinə gələrək, böyük rəssam Behzadın bir qohumuna şagird durur. Öz sözlərinə görə, «hansı işdən yapışındımsa, mənə sadə və asan gəlirdi. Ən böyük arzum Behzadın sənətinə yiylənmək idi. Buna görə də özümə Behzada bərabər bir ustad axtarırdım. Nəhayət, açıq ürəkli, dövründə tayı olmayan bir ustad tapdım ki, o da sənəti Behzad fırçasından öyrənmişdi».

Müzəffər Əlinin yanında keçirdiyi təhsil illərində Sadiq bəy həm də Astrabad türkmənləri ilə döyüşlərdə özünün cəsurluğu və hünərvərliyi ilə şöhrət qazanır. Öz xarakterinin bu cizgilərini Sadiq bəy Azərbaycan və türkmənşəli olması ilə əlaqələndirirdi. Həmişə deyərmiş ki, «Türklüyüümü gözə çapdırmaqla və qızılbaş ənənələrinə sədaqət göstərməklə özümü cəsur və qorxmaz sayır və zamanımın cəsur adamlarından heç kimi özümə tay bilmirəm».

Səkkiz illik təhsil müddəti havayı keçmir. Müasirlərinin yazdığınına görə, Sadiq bəy «Nəhayət, böyük uğurlar qazanır və tayı-bərabəri

olmayan ince fırçalı miniatür rəssamına çevrilir. O, minlərlə portret işləmişdir». Sadiq bəyi saraya dəvət edirlər. II Şah İsmayılin dövründə Sadiq bəy şah kitabxanasının nəzdindəki emalatxanalarda işləyir, şah Məhəmməd Xudabəndənin (1578-1587) zamanında isə həmin məşhur kitabxanın rəhbəri olur və bu münasibətlə özünü «Sadiq-Kitabdar» adlandırır. Bu, həmin kitabxana idi ki, vaxtilə onun başında dahi miniatürçülərdən Behzad və Sultan Məhəmməd durmuşdu. Bu kitabxana əsl «İncəsənət Akademiyası» idi. Buradakı emalatxanlarda kitabların üzü köçürülr, münitürlər yaradılır, rəng və kağız istehsalının texnologiyası işlənib hazırlanır, bədii cəhətdən kamil cildlər düzəldilirdi. Eyni zamanda burada xəttat, ornamentalist (nəqqəş), qızıl suyuna çəkmə (müzəhhib), rəngkar (müsəvvir), karton (səhhaf) və dəri cildləmə (mucəllid) üzrə kadrlar hazırlanırı.

Sadiq bəy I Şah Abbas vaxtında da həmin vəzifədə çalışır. Sonralar onu istedadlı xəttat və daha istedadlı saray xadimi və elə buna görə də «Şah Nəvaz» («şahın nəvazışcisi») adlandırılın Əli Rza Təbrizi əvəz edir. İskəndər Münşinin «Tarixi-aləmarayı-Abbası» əsərində yazdığı kimi, Sadiq bəy bundan sonra da formal olaraq, kitabdar sayılırdı: «...Sadiq ölüne qədər onun xidməti vəziyyətində dəyişiklik olmur və o, dövlət dəftərxanasının kitabdarı kimi maaş almaqda davam edir».

Sadiq bəyin əsərləri hələ onun sağlığında ölkəsində və onun hüdudlarından kənarlarda yüksək qiymətləndirilirdi. Öz rəsmlərini ona qəsidiə yazmış şair Qüruriyə bağışlayaraq deyir: «Mənim işlərimin hər vərəqini tacirlər üç təmənə alıb Hindistana aparırlar, sən də ucuz satma».

Məlumdur ki, Sadiq bəy İmamqulu xanın, Teymur xan Türkmenin portretlərini çəkib. Həmin portretlər, habelə «Əmir» və «Gəzərgi dərviş» şəkilləri İstanbul, Paris, Boston, Sankt-Peterburq muzeylərində saxlanılır. Bütün bu işlərdə Sadiq bəyə xas olan manerasəxsiyyətin xarakterini açan qabarlıq çizgилər vermək- saxlanılmışdır. Sadiq bəyin illüstrasiyalar çəkdiyi bir neçə kitab da indiyə qədər qalmışdır.

Böyük sənətkar 80 yaşında vəfat edir. Azərbaycan miniatür sənəti tarixində Sadiq bəy gözəl portret ustası kimi qalmışdır. Onun əsərləri təsvir obyektini realist çizgilərlə vermək və perspektivi göstərməyə cəhd göstərməklə yadda qalandır. Mütəxəssislərin fikrincə, onun yaradıcılığı miniatür sənətinin, o cümlədən İran-İsfahan məktəbinin inkişafında böyük rol oynamışdır.

### **Suruş Avşar**

Xəlil Avşar Urmiyada dünyaya gəlmışdi. Şair idi. Suruş təxəllüsü ilə ince təbli şeirlər yazırıdı. Bir neçə dil bilirdi.

Xəlil Avşar xeyirxah adam idi. Urmiyada Qızıl Aypara cəmiyyətini, əczaxananı ilk dəfə o yaratmışdı. Bir müddət Təbrizdə yaşamışdı.

Xəlil Avşar Xiyabani hərakatının fəal üzvülərindən idi. Demokratik fırqənin üzvü olmuş, bu fırqənin Urmiyada dayaq nöqtəsini yaratmışdı.

Ömrünün son çağlarında doğma Urmiyaya dönmüş, bağ-bağatla məşgul olmuşdu.

### **Tərzi Avşar**

Tərzi Urmiya civarında, Tərzili obasında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşunas və bioqraf Məhəmmədəli Tərbiyət «Danişməndani-Azərbaycan» kitabında yazır: «I Şah Abbas Səfəvi və II Şah Abbas dövrünün şairlərindəndir. Yaradıcılıqda onun xüsusi sıvəsi vardır. O, zarafatçı olaraq, məqəli sözlər qoşur, şeirlərində özündən düzəltdiyi məsdərlər və ifadələr işlədirilər. Onun divanı bu yaxınlarda Urmiyə şəhərində çap edilmişdir.

Bu şair Urmiyənin iki ağaclığında olaq Tərzili kəndindəndir. Tərzi Şəbustəri, Tərzi Razi, Tərzi Güvalyarlı və Tərzi Şirazi bu Tərzi deyil, başqalarıdırılar. Aşağıdakı rübai Tərzi Avşardandır:

*Şükr olsun ki, murada mən gəlib, çatdim,  
Ürəkdə bu yerdən bir qurur oyatdim.  
Min altmışinci ildə bir gün Nəcəfdə,  
Novruz və mövlud üçün şənlik yaratdım.*

Hicri qəməri 1060-ci il rəbiəl əvvəl ayının 17-də bazar günü (1650, 20 mart) peyğəmbərin viladəti günü ilə Novruz bayramı bir günə təsadüf etmiş və şair bu gündə Nəcəfdə olmuşdur.

Tərzi Avşar 1678-ci ildə vəfat edib».

### **Fəğani Avşar**

Bu şair haqqında məlumatlar azdır.

### **Fəthi Avşar**

XX yüzilin önlərində Urmiya şəhərində doğulmuşdu. Şair idi. 750 beytlik qəzəlləri var. Divan sahibidir. Şeirləri əsasən farscadır.

### **Nəvai Avşar**

Nəvai Avşar haqqında olduqca az məlumat var. Avşar elinin şairləri içərisində adı sadalanır.

### **Nizam Mirzə Həbib Avşar**

Mirzə Həbib Urmianın Qaraağac kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşunas və bioqraf Məhəmmədəli Tərbiyət «Danişməndani-Azərbaycan» kitabında yazır: «Hünər sahiblrinin başçısı, xəttat və münshi olmuşdur. O, naxuni xətti yazmaqda, kağızdan və buluddan kəsilmiş hərflərlə xətt yazmaqda, eləcə də bafta eşmək və digər bu kimi incəsənat işlərində tanılmış ustad olunmuş, bunlardan əlavə, həcv və məzəli şeirlər qoşmaqda məharətli idi. Mirzə Həbib Hicri qəməri XIV (XX) əsrin əvvələrində vəfat etmişdir. O öz yazılarında qeyd edir ki, onun əsli Urmiyənin Qaraağac kəndindəndir. Bu kənd Urmiyənin bir ağaçlığında (təqribən yeddi kilometrliyində-mütərcim) yerləşir. Onun «Məgvim» adlı bir əsəri vardır ki, bu söz («təqvim» sözünün çevrilmişidir). Mirzə Həbib Əbu Nəsr Fərahının «Nisabussibyan» əsərini təzvim etmişdir. Aşağıdakı beyt bu əsərdəndir:

*Yaxşı olar sən damdan düşəsən, sinsin sənin,  
Çeyb-boynun, rükbə-dizin, sədr-sinən, rəs də başın.*

### **Nişat Avşar**

Məhəmmədhüseyin Urmiya şəhərində dünyaya gəlmışdı. Şair idi. Fars şeirində Sədinin davamçılarından hesab olunur. Türk və fars dillərində yazüb yaratmışdı. Bütün şeir növlərində qələmini sinamağı bacarsa da, qəzələ üstünlük vermişdi.

Şeirlərindən bir yarpaq:

*Ey müstəqim əlif kimi, can içrə qaməti,  
Bir cilvə qıl, qiyam ilə göstər qiyaməti.  
Təlim eşq dedi: qəddəmət to əssəlavat,  
Gördü imami-şəhr çu əvvəl qəddi-qaməti.  
Bərpa edir qiyaməti bağı, behişt ara,*

*Tuba görə bu qaməti, bu istiqaməti.  
Müştəqam elm əlamətinə, çün əzəl günү,  
Nuş etmişdim, riza ilə zəhri-məlaməti.*

### **Niyaz Mirzə Ələkbər Avşar**

Niyaz Avşar haqqında olduqca az məlumat var. Avşar elinin şairləri içərisində adı sadalanır.

### **Rəcəb Avşar**

Rəcəb Avşar haqqında olduqca az məlumat var. Avşar elinin şairləri içərisində adı sadalanır.

### **Çakər Hüseynqulu xan Avşar**

Ünlü ədəbiyyatşunas və bioqraf Məhəmmədəli Tərbiyat «Danişməndani-Azərbaycan» kitabında yazar: «Hüseynqulu xan, keçmişdə Xəmsədə hakim olan Zülfüqar xan Avşarın sülaləsindəndir. O, sədaqətli, vüqarlı, xoş söhbətli və müləyim rəstarlı gənc idi. Şah (Fətəli şah Qovanlı-Qacar - müəlliflər) onu gənclikdə vəliəhdin xüsusi qulluqçusu vəzifəsinə təyin etmişdir, buna görə də onun təxəllüsü Çakər olmuşdu. Bir müddət sonra vəliəhd onun işgüzarlığına görüb, onu Nəvvab Məhəmməd mirzə əmirin yanına göndərmişdi. Onun fars və türk dillərində şeirləri vardır. Aşağıdakı şeir ondandır:

*Ey şahım, əzəldən qiyamət gününədək  
Fələk qulun, günəş sənə xidmət edəcək.  
Bilirsənmi günəş təpə üstə nə üçün,  
Gözləmişdir səni səhərdən axşamadək?  
Gözləyir ki, biri dostlarından gələndə.  
Ayağı önündə hörmətlə baş əyəcək!»*

### **Cidadi Nəsrulla mirzə Qırxlı-Avşar**

Nəsrulla mirzə Nadir şahın oğludur. 1724-cü ildə anadan olmuşdu. Saray təhsili almışdı. Atası öldürüldükdən sonra Kələtda idi. Əmisi oğlu Əliqulu xanın göstərişi ilə Məşhəddə zindanda yatmışdı. Zindanda yatarkən bu rübaiyi yazmışdı:

*İlk gündə qəza divanı müstəfisi,  
Bütün şadlıq və kədəri düzəltdi.*

*Sevinci bütün adamlara qismət etdi,  
Kədər qaldı, dedi: «bu da sənin qismətin».*

Nəsrulla mirzə Cidadi 1747-ci ildə əmisi oğlu Əli şah Qırxlı-Avşar tərəfindən öldürüldü.

### **Molla Hümay Avşar**

Molla Hümay Molla Ələsgər oğlu 1923-cü ildə Ağcabədi rayonunun Avşar kəndində doğulub. Kəndlərinin dini işləri ilə məşğul olub. Şair idi. Molla Humay Avşar 1997-ci ildə vəfat edib.

#### **BİZ AVŞARIQ, YAXŞI TANI**

Avşar eli, obası var,  
Burda laçın yuvası var,  
Nadir Şahin nəvəsi var,  
Tarixlərdə adımız var,  
Biz Avşarıq, yaxşı tanı!

Bizim oğuz zatımız var,  
Dəhnə-cilov atımız var,  
Dəmir, polad qatımız var,  
Tarixlərdə adımız var,  
Biz Avşarıq, yaxşı tanı!

Ulduz Xantək babası var,  
Ağac - bəlgə davası var,  
«Kürd-Əvşarı» havası var,  
Tarixlərdə adımız var,  
Biz Avşarıq, yaxşı tanı!

Damgası var, Bayraqı var,  
Lülpər kimi yaylağı var,  
Qarabağtək oylağı var,  
Tarixlərdə adımız var,  
Biz Avşarıq, yaxşı tanı!

Tay-tay qoyun saymağı var,  
Dağa sürü yaymağı var,

Təhnələrdə qaymağı var,  
Tarixlərdə adımız var,  
Biz Avşarıq, yaxşı tanı!

Çalbayırın yaxası var,  
Avşarların çuxası var,  
Üzlü pendir, yuxası var,  
Tarixlərdə adımız var,  
Biz Avşarıq, yaxşı tanı!

Qədir təpə, dağımız var,  
Motalımız, yağımız var,  
Çarığımız, bağımız var,  
Tarixlərdə adımız var,  
Biz Avşarıq, yaxşı tanı!

Əyriqarın qar, buzu var,  
Divəkdə döyülen duzu var,  
Yeməyə əmlik quzu var,  
Tarixlərdə adımız var,  
Biz Avşarıq, yaxşı tanı!

Binəsi var, oymağı var,  
Kəsib, qoyun soymağı var,  
Dəri papaq qoymağı var,  
Tarixlərdə adımız var,  
Biz Avşarıq, yaxşı tanı!

Səngərlərdə yatması var,  
Sərrast gullə atması var,  
Ata farmaş çatması var,  
Tarixlərdə adımız var,  
Biz Avşarıq, yaxşı tanı!

Azərbaycan camalı var,  
Avşar. Hümay salamı var,  
Dildə Allah kəlamı var,  
Tarixlərdə adımız var,  
Biz Avşarıq, yaxşı tanı!

### **Şöhlət Əfşar Axundov**

Şöhlət Əşrəş oğlu Axundov 1949-cu Ağcabədi rayonunun Afşar kəndində anadan olmuşdur.

Orta təhsilini doğulduğu Afşar kəndində Nizami adına orta məktəbdə almışdır.

Ilk ali təhsilini S. Ağamalı oğlu adına Azərbaycan Kənd Təsərüfatı Akademiyasında, ikinci ali təhsilini isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəciliy Akademiyasında almış, müxtəlif vəzifələrdə çalışmışdır.

Şöhlət Əfşar Axundov hazırda "Zamanın nəbizi" Beynalxalq İctimai-siyasi qəzetiñin baş redaktorudur.

Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür.

Şair, publisist Şöhlət Əfşar Axundov Azərbaycan Kütłəvi İnformasiya vasitələri işçilərinin Həmkarlar İttifaqı, "Qızıl Qələm" fəxri media mükafatı Laureatıdır.

### **NADİR ŞAH ƏFŞAR**

*08 may 1992-ci il tarixdə Azərbaycanı acı xəbər sarsıldı. Qarabağın tacı, qürur qalamız Şuşa şəhəri ermənilər tərəfindən işgal olundu... Vaqifin, Mir Möhsün Nəvvabın, Natəvanın, Cabbarın, Üzeyirin, Bülbülün ruhları nala çəkdilər...*

#### **I**

Bir mərd ığid idin, Şahən-Şah oldun,  
Ucaldın göylərə Nadir Şah Əfşar.  
Qarı düşmənləri lərzəyə saldın,  
Səs saldın cahana Nadir Şah Əfşar!

İmperiya qurdun bir yanı Bəsrə,  
Bir yanı Uzaq Çin, bir yan Türküstan.  
Həkk etdin adını əsrən-əsrə,  
Qarşında diz çökdü qoca Hindistan!

Endi ayağına hər qaya, hər dağ,  
Atını Arala sürdün suvardın.  
Basdırın yağıların sinəsinə dağ,  
Təbrizdən tərpənib Körfəzə vardın!

Eyş-işrət içində həyat sürmədin,  
Qalalar fəth edib, sərhədlər aşdın.

Bir tarix yaşadın, tarix yaratdın,  
Sən Vətən eşqilə kükərdin, coşdun.

Xain qəsəbkara vermədin aman,  
Vətən torpağından atdın, küründün.  
Namərdi min kərə dirədin dara,  
Neçə xaqqanları yıldın, sürüdün!

Bütöv Azərbaycan qurdun, yaratdın,  
Bu yolda canını, qanını verdin.  
Sünnü, şıəliyə son olsun deyib,  
Biz eyni bədənik, bir ürək dedin.

Səni anlamadı cılız beyinlər,  
İçini yedilər tac hərisləri...  
(Vətənlə, millətlə öyünməyənlər,  
Tarix əfv eləməz siz "varisləri"!)

Gözünü dünyaya yumduğun andan,  
Xəyanət başladı xalqa, ölkəyə.  
Məğribdən-Məşriqə bir Azərbaycan  
Böldü xanlığa, kiçik bəyliyə.

Kiçik xan oldular, balaca bəylər,  
Dərbənddən Təbrizə şaqşaladılar.  
Vətən bölgündükə lap kiçildilər,  
İtdi şan-şöhrət də naçar qaldılar.

## II

Durmadan döyüşdün otuz yeddi il,  
Böyüdü Vətənin sərhəddi hər il,  
İndi sərhəddimiz Sən qoyan deyil,  
Hardasan, hardasan, Nadir Şah Əfşar?!

Düşmən yurdumuza hər gün daş atır,  
Binamus, bişərəf murada çatır,  
Aslan yuvasında çaqqallar yatır,  
Hardasan, hardasan, Nadir Şah Əfşar?!

Vətən param-parça, ürəklər zədən,  
Alıb ayırdılar Təbrizi bizdən,  
Şuşa əsir düşdü daş səbrimizdən,  
Hardasan, hardasan, Nadir Şah Əfşar?!

Göyçə qara geyib, Qarabağ darda,  
Düşmən əl uzadıb dörd yandan yurda,  
Bəsdir tikə olduq biz acgöz qurda!  
Hardasan, hardasan, Nadir Şah Əfşar?!

Qalx, yandır yenə də məşəlimizi,  
Gəl, al qəsəbkarın əlindən bizi -  
Silinsin Vətəndən düşmənin izi!  
Hardasan, hardasan, Nadir Şah Əfşar?!

**10 may 1992**

### **AY ƏFŞAR QIZI**

Əlində şəmşirin, belində kəmər,  
Çiynində aynalı, altında kəhər,  
Tezdən oyanarsan yuxudan səhər,  
Şəfqətli anasan, ay Əfşar qızı.

Ərinə arxasan, oğluna ana,  
Ağılda bənzərsən Sara Xatuna,  
Nigarsan qılıncı qoymazsan qına,  
Koroğluya yarsan, ay Əfşar qızı.

Bərk ayaqda qorxu nədir bilməzsən,  
Düşmənə, xainə aman verməzsən,  
Burla Xatun kimi sən əyilməzsən,  
Şərəfsən, qürursan, ay Əfşar qızı.

Tomrisin, Nadirin igid nəvəsi,  
Köksündə bəsləyər Vətən sevgisi,  
Yalçın qayalardan gələr gur səsi,  
Həcərə bacısan, ay Əfşar qızı.

Nüşabədən aldın əqli, zəkanı,  
Qeyrəti, isməti, şöhrəti, şanı,  
Paklıqla qazandın gözəl imanı,  
Xanımlar xasısan, ay Əfşar qızı.

Məskənin Qarabağ, oylağın dağlar,  
Qəlbində od yanar, məhəbbət çäqlar,  
Səsinə səs verər uçan durnalar,  
Yaşılbaş sonasan, ay Əfşar qızı.

Şöhlət dilər sənə firavan həyat,  
Gül açsın növrağın, qurasan büsat,  
Sənə gərək deyil, ləl-cəvahirat,  
Gümüşsən, qızılsan, ay Əfşar qızı!

Ağcabədi,  
25 noyabr 2007

### **Elçin Kamal**

Elçin Kamal oğlu Hüseynov 1965-ci ildə Bərdə bölgəsinin Bəcərvən kəndində anadan olub. Elçin 1990-ci ildə N.Tusi adına ADPU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, təyinatla göndərildiyi Qusar rayonunun Kuzun kəndində Azərbaycan dili və ədəbiyyatını tədris etmişdir. 1992-99-cu illərdə «Həyat» qəzetiinin xüsusi müxbiri vəzifəsində işləmişdir. 1999-cu ildən «Kredo» qəzetində baş redaktorun müavinidir.

Elçin Kamal Azərbaycan Yaziçılar Birliyinin üzvüdür. Onun «Yurdun övladları» (Ə.Xələfli ilə birlikdə) ədəbi-publisist kitabı 2000-ci ildə işıq üzü görüb. Gənc nasırın «Manqal» kitabında (2002) toplanmış hekayələri oxucular tərəfindən maraqla qarşılanıb. «Sınan güzgülər» (2004), «Obrazlar aləmində» (F. Çobanoğlu ilə birlikdə, 2004) kitabları oxucuların qəlbində taxt qurub.

### **7.6. Arıfları**

#### **Ağa Məhəmmədrəhim Naibüssədr Avşar**

Ağa Məhəmmədrəhim Urmiya cəvarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşunas və bioqraf Məhəmmədəli Tərbiyat «Danişməndani-Azərbaycan» kitabında yazır: «Məşhur arif və arıflar rəhbəri olan Mirzə Nəsrulla Nəşr Ərdəbilinin şagirdi olmuşdur. O, Mirzə Nəsrulla tərəfindən irfani fikirləri xalq içərisində yaymaq üçün xüsusi göstəriş almışdır. Ağa Məhəmməd Rəhimir qəzəllər divanı məşhurdur. O, hicri qəməri 1285 (1868)-ci ildə vəfat etmişdir. Oğlu Hacı Mirzə Naibüssədr də öz dövrünün arıflarından olmuş, şikəstə və nəstəliq xətlərin yazmaqdə çox mahir idi.

#### **Hacı Mirzə Naibüssədr Avşar**

Hacı Mirzə Ağa Məhəmmədrəhim oğlu Urmiya cəvarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı.

### **Mirzə Ağa Sahibqələm Avşar**

Mirzə Ağa Urmiya civarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşunas və bioqraf Məhəmmədəli Tərbiyət «Danişməndani-Azərbaycan» kitabında yazar: «O, İstanbulda bir neçə kitab yazıb, çap etdirmişdir. Onlardan «Gülüstan» kitabıdır ki, hicri qəməri 1291 (1874)-ci ildə rəvan dildə və bədii qələmlə yazılmışdır».

Mirzə Ağa Sahibqələm Avşar Sultan Əbdülhəmid Osmanlıının sarayında katib kimi çalışıb.

#### **7.7. Rəssamları**

##### **Usta Allahverdi Avşar**

Allahverdi Urmiya civarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Dövrünün böyük rəssamlarından sayılırdı.

Usta Allahverdinin Əbülhəsən adlı oğlu vardı.

##### **Usta Əlişrəf Avşar**

Əlişrəf Urmiya civarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı.

##### **Ağa Əbülhəsən Nəqqasbaşı Avşar**

Əbülhəsən Allahverdi oğlu Urmiya civarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşunas və bioqraf Məhəmmədəli Tərbiyət «Danişməndani-Azərbaycan» kitabında yazar: «Onun rəssamlıq əsərləri və rəngli peyzajlarını əmisi, məşhur rəssam Əlişrəf Avşarın qələmdən və kitab üzərində çəkdiyi miniatür və rəsmlərindən ayırd etmək mümkün deyildir. Əziz xan Sərdar onun əsərlərini töhfə kimi Tehrandakı əyanlara göndərərdi. Onun qələmdən üzərində çəkdiyi rəsmlər hələ sağlığında əlli təmənə satılırdı.

Əbülhəsən hicri qəməri 1306 (1888)-ci ildə vəfat etmişdir. («Əl-məsair vəl-asar»-»Hünərlər və əsərlər»)

##### **Rəssam Məzahir Avşar**

12 Yanvar 1955-ci ildə Azərbaycanın Qarabağ bölgəsi Ağcabədi rayonunun Avşar kəndində doğulub. Kənddəki Nizami adına orta məktəbi bitirdikdən sonra Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə gəbul olunub. 1978-ci ildə həmin məktəbin Monumental

Rəssamlıq Bölümündən məzundur. 1973-75-ci illər arasında Polşa və Almanyada əsgəri xidmətdə olub. 1978-1984-ci illərdə St.Peterburq Sənaye Rəssamlığı Akademiyasında təhsil alıb və Dekorativ Tətbiqi Sənət fakültəsi Keramika bölümündən məzun olub. Bakıya döndükdə sonra Azərbaycan Mədəniyyət Nazirliyi nəzdində Muzeylərin tərtibatı idarəsində çalışıb. Muxtəlif illərdə Azərbaycan Elmlər Akademiyasının Beynəlxalq "Sovet Türkologiyası", "Xəzər", "Qurtuluş" və "Qobustan" jurnallarında bədii redaktor vəzifəsində çalışıb.

Müəllimlik fəaliyətinə Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin Dizayn kafedrasında başlayıb. 2000-ci ildə Türkiyə Cumhuriyəti Səlcuq Universiteti Rektorluğunun dəvəti ilə Konyaya gəlib və burada Gözəl Sənətlər Fakultəsini gurub. Hazırda professor kimi həmin universitetinin Gözəl Sənətlər Fakultəsinin Keramika kafedrasının müdürü vəzifəsində çalışır.

1999-cu ildə Türkiyə Cumhuriyəti prezidenti tərəfindən Ankara Çankaya Köşkündə "Türk Dünyasına Hizmet" mükafatını alıb.

1986-ci ildən SSSRİ Rəssamlar Birliyinə, 1989-cu ildən SSSRİ Dizaynerlər birliyinə gəbul olunub.

Azərbaycan Rəssamlar Birliyinin və Azərbaycan Dizaynerlər Birliyinin üzvüdür.

UNESCO Beynəlxalq Plastik Sənətlər Dərnəyinin üzvüdür.

GƏSAM - Türkiyə Mədəniyyət Nazirliyi Sənət Əsərləri Sahipləri Birliyinin Üzvüdür.

## **7.8. Avşar elinin astroloqları**

### **Mirzə Məhəmməd Münəccim Avşar**

Mirzə Məhəmməd Urmiya cəvarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşunas və bioloq Məhəmmədəli Tərbiyat «Danişməndani-Azərbaycan» kitabında yazır: «Mirzə Məhəmməd Ağatağı Münəccim Avşarın qohumlarındandır. O, nucum elmində böyük müvəffəqiyət əldə etmiş və bu barədə onun verdiyi hökmələr səhvsiz və xətasız olmuşdur. Məhəmməd neçə il vəfatından əvvəl öz vəfatı tarixini nücum vasitəsilə bir səhifədə müəyyən etmişdi. Hal-hazırda (Hicri qəməri 1306/1888) bu səhifə onun uşaqlarındanandır. Bu tarix təmamilə düzgün çıxmışdır. («Əl-məasir vəl-asar»)

### **Ağa Tağı Münəccim Avşar**

Ağa Tağı Hacı Ağa Əbülhəsən oğlu 1817-ci ildə Urmiya şəhərində dünyaya gəlmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşunas

## **Avşarlar**

---

və bioqraf Məhəmmədəli Tərbiyət «Danişməndani-Azərbaycan» kitabında yazır: «nücum elmində məharətli, hikmət və digər biliklərdə orta səviyyəli olmuşdur. O, bir müddət Ətabatda dini bilikləri öyrənmiş, sonra atası Hacı Ağa Əbülhəsənin istədiyinə görə Urmiya şəhərinə qayıtmışdır. Atasının arzusu bu idi ki, o, Urmiyada məscid və minbər sahibi olsun. Ancaq o, qəbul etməmiş, guşənişin olub, hicri qəməri 1284 (1867) -ci ildə əlli yaşında vəfat etmişdir. O, ədad (sayların xüsusiyyətini aydınlaşdırın elm) və ovfaq (ay, həftə, gün və illərin sayların xüsusiyyətini aydınlaşdırın elm), eləcə də cəfr elmlərində məharət qazanmışdır. Mirzə Məhəmməd Münəccim Avşar Urməvi onun qohumlarından olmuş, o da nücum elmində məşhur olmuşdur. («Əl-məasir vəl-asar»)»

### **Molla Əli Münəccim Avşar**

Əli Urmiya civarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Münəccim olmaqla yanaşı müdərrislik də edirdi. Bir çox tanınmış münəccimlərin müəllimidir.

### **Molla Hüseyin Münəccim Avşar**

Hüseyin Urmiya civarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşunas və bioqraf Məhəmmədəli Tərbiyət «Danişməndani-Azərbaycan» kitabında yazır: «Mirzə Məhəmməd Avşarın şagirdlərindəndir. O, bir müddət də Molla Ağa Münəccim Avşarın və Molla Əli Münəccim Avşarın yanında oxumuşdur. Molla Hüseyin nücum və astrologiya elmində bilikli, təqvim tərtib etməkdə məharətli idi. O, hicri qəməri 1273 (1856)-cü ildə vəfat etmişdir».

Molla Hüseyin Ağa Mirpəncin qızı ilə ailə qurmuşdu. Övladları olmadı.

### **7.9. Avşar elinin tarixçiləri**

#### **Mahmud Avşar**

Avşar elinin məşhur tarixçilərindən biri də Mahmuddur. Mahmud Avşarın bir neçə tarixi əsəri var.

#### **İrəc Avşar**

İrəc Mahmud oğlu Avşar həm tarixçi, həm də ədəbiyyatşunas idi.

### **İsmayıllı Avşar**

Avşar tarixçilərindən biri də İsmayıllı Vahidülmülkdür. Bir neçə kitabın müəllifidir.

#### **Cəmşid xan Məcdüssəltənə Avşar**

Cəmşid xan Ərdəşir xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Dədə-baba yolu ilə gedərək hərb sənətini seçmişdi. Əmir tuman rütbəsinə qədər yüksəlmişdi. Məcdüssəltənə ləqəbini daşıyırırdı.

Osmانlı ordusu Güney Azərbaycanı erməni işgalindən azad edəndən sonra Cəmşid xan Məcdüssəltənə Azərbaycan valisi oldu.

O, tarixçi olmaqla yanaşı həm də jurnalist idi. Onun vəsaiti ilə Təbrizdə «Azərbaycan» adlı həftəlik qəzet çıxırdı.

Məcdüssəltənə 1914-cü ildən sonra Qafqaza getmişdi. Talibovla yəzışırırdı.

Məcdüssəltənənin Urmiyada zəngin kolleksiyası və kitabxanası vardi. Ruslar Urmiyanı aldıqdan sonra onun evini dağıdıb, var-dövlətini talan etdilər. Kitabxanasını və kolleksiyasını Tiflisə apardılar. Sonralar onun qızı Turan xanım çox çalışsa da kitabxanasını və kolleksiyasını geri qaytarı bilmədi.

Məcdüssəltənənin əsərləri: «Eşq ərqavani», «Şərqi-Tiflis mətbəsinin çapları», «Tuğ-i-lənət», «Şərqi-Tiflis mətbəsinin çapları və Maşallah xanım», «Şərqi-Tiflis mətbəsinin çapları-2»

#### **Mirzə Rəşid Mahmudlu-Avşar**

Mirzə Mahmud Mirzə Məhəmmədşəfi oğlu Urmiya cəvarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Dövrünün tanınmış alimi Məhəmmədrza Məftidən dərs almışdı. Şair və tarixçi idi. Türkə və farsca şeirləri var. Rəşid təxəllüsü, Ədibəşşüara ləqəbi ilə tanınırırdı. Mirzə Rəşid Avşar elinin başçılarının evlərinə gedər, onların söhbətlərinə qulaq asar, kitabxanalarından istifadə edirdi.

Mirzə Rəşidin «Tarixi-Avşar» adlı əsəri var. Bu əsər 1966-cı ildə Təbriz şəhərində çap olunmuşdur. Nəşrə hazırlayanlar: M. Ramiyan, Şəhriyar Avşar. Onun həm də şeirlərdən ibarət divanı vardi. Həmin divan itib. «Tarixi-xəttiye-Avşar» adlı əsəri Xoy və Salmasın hakimi Şücaəddövlənin tapşırığı ilə yazılib. Müəllif kitabın üstündə üç il işləmişdi.

## **Avşarlar**

---

Mirzə Rəşid müəllim kimi də fəaliyyət göstərmişdi. Urmiya xanzadələrinə dərs deyirdi. Məşhur xəttat kimi tanınan Azərbaycan (Təbriz) valisi Həsənəli xan Əmir Nizam Gərrusinin sevimli adamlarından sayılırdı.

Mirzə Rəşid Ədibəşşüaranın şeirlərindən bir yarpaq.

*Dağa gəldim ki, gül dodağını bir az qılım,  
Özümə dağ görən laləni dəmsaz qılım.*

*Nə bilim laləgu gül dağına min dağ qoyar,  
Başına gəldi hava, bəs hara pərvaz qılım.*

*Ta görüüm yar nişanın yeri dağı nişan,  
Hu çəkib qüllələr üstündə mən avaz qılım.*

*Səni seyd etməgə ey kəbki dəri, çarəm yox,  
Ta gedib bir neçə il xidməti şahbaz qılım.*

*İndi bildim ki, bu aləmdə fənadi əncam,  
Dolu ver, camı ki, əndişeyi ağaz qılım.*

*Dağ ilə bağı görüüb olma çox avarə Rəşid,  
Gəl xərabata, səni arifi hər raz qılım.*

### **Pərviz xan Şəhabəddövlə**

Pərviz xan Qasımlı-Avşar Urmiyada anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şəhabəddövlə ləqəbini daşıyırırdı.

Pərviz xan 1917-ci ildə Urmiya avşarlarının tarixindən bəhs edən «Xronika» adlı əsər yazmışdır.

### **Qulamhäuseyn Sədri-Avşar**

Qulamhäuseyn Sədri-Avşar 1935-ci ildə Urmiya şəhərində dünyaya gəlib. Tanınmış tarixçidir.

Qulamhäuseyn Sədri-Avşar tərcüməçi kimi də şöhrət tapmışdı. Ərəb, fars, ingilis və türk dillərini mükəmməl bilirdi.

Qulamhäuseyn Sədri-Avşar Tehranda Milli Cəbhə hərakatına qoşulmuşdu. Burda çətinliklərlə üzləşib Urmiyaya döndü. Qiraətxana açıb, kitabdarlıqla məşğul olmağa başladı. Biliyinin çoxluğu, elminin genişliyi Urmiyaya siğmadı. Yenidən Tehrana qayıtdı.

Qulamhüseyin Sədri-Avşarın əsərləri: «Tarixi dər İran», Həmin əsər hicri şəmsi 1345-ci ildə (1966-ci ildə) Tehranda çap olunub. «İran taricilərinin və coğrafiyaçılarının hayatı». Həmin əsər hicri şəmsi 1345-ci ildə (1966-ci ildə) Tehranda, «İbni Sina» nəşriyyatında çap olunub. «Fars dili bu gün», «İranın müasir mədəniyyəti». Tərtib etdiyi əsərlər: Ə. Dünbilinin «Məasiri Sultaniyyə». Həmin əsər hicri şəmsi 1351-ci ildə (1972-ci ildə) Tehranda, «İbni Sina» nəşriyyatında çap olunub. Məhəmməd Təmaddünün «Tarixi Rizaiyyə və Birinci Savşda İranın vəziyyəti». Tərcümələri: Corc Sartonun 2 cildlik «Elm tarixinə müqəddəmə», Artur Popun «İran memarlığı», Devid Smit Yucinin «Riyaziyyat tarixi», Denis Rayt «İngilislər Qacar zamanı İranda», Eduard Braunun «İran ədəbiyyatı».

### **Əli Avşar**

Əli Avşar Urmiya şəhərində dünyaya pənah gətirmişdi. Məşhur tarixçidir. «Tarixi-Avşar», «Tarixi-Urmiya» adlı tarixi əsərləri var.

### **7.10. Xəttat və katibləri**

#### **Hacı Ağa bəy Avşar**

Nadir şah sərkərdərindən olan Hacı Ağa bəy Avşar həmin ordu sıralarında Kərim xan Zəndlə birlikdə xidmət etmiş və möhkəm dostluq əlaqəsi yaratmışdır. Kərim xan Zənd İranda hakimiyyətə keçdikdən sonra öz yaxın dostu Hacı Ağa bəyi Şiraza dəvət etmiş, Hacı Ağa bəy də özü, ailəsi və bütün tayfası ilə birlikdə Təbrizdən köçərək İraq yolu ilə Şiraza gəlmış və Kərim xan Zəndin ona yaratdığı şərait əsasında Şah Meydanı məhəlləsinin mühim hissəsində sakın olmuşdur. Hacıağası tayfası ziyalılarından görkəmli həkim, müəllim, hüquqşunas, ədib, şair, xəttat və s. meydana çıxmışlar ki, onlardan bəziləri bütün İran miqyasında məşhurdur. Hacı Ağa bəy Avşar özü qoşun sərkərdəsi olmaqla bərabər yaxşı xəttat idi. Hafız Şirazinin məzari üstünə qoyulmuş mərmər daşın üzərində qazılmış yazılar və şeirlər Hacı Ağa bəyin xəttidir.

#### **Məhəmməd İsmayıł Avşar**

Məhəmməd İsmayıł Avşar Urmiya şəhərində dünyaya pənah gətirmişdi. Xətat və katibliklə məşgül olmuşdu. «Nəsrul Lali» adlı əsəri şahın kitabxanasında saxlanılırdı.

### **Əsədulla Avşar**

Əsədulla Avşar Şeyx Mahmud Şəbüstərinin «Gülşəni-Raz» əsərini köçürmüdü.

### **Məhəmməd xan Avşar**

Məhəmməd xan Heydər xan oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Atasından sonra Avşar elinin başçısı olmuşdu. Nüsrətülmülk İeqəbi, polkovnik rütbəsi vardı.

Məhəmməd xan müqəddəs Məkkəyi mükərrəmi ziyarət etmişdi.

Hacı Məhəmməd xan məzlumpərəst bir adam idi. Kasıblara əl tutur, onların övladlarının savadlanmasına çalışırırdı.

Hacı Məhəmməd xanın gözəl qələmi vardi. Xəttat kimi ad çıxarmışdı. Müəllimi Həsənəli xan Əmirnizam Gərrusının əmriyilə 8 min beytlik «Divani-Fərruxini» şikəstə nəstəliq xətti ilə köçürmüdü. Bu kitabın başlığı qızılı işlənilib.

Hacı Məhəmməd xanın Hüseynəli xan, Hüseyn xan, Yəhya xan, Həsən xan, Əlinəği xan adlı oğulları vardi.

### **Mirzə Əbdülhüseyn xan Sədiqi Avşar**

Mirzə Əbdülhüseyn xan Urmiya şəhərində dünyaya göz açmışdı. Xəttat idi. Katib kimi müəllimi Məhəmməd xanın yanında çalışmışdı. Sonra vəkil işləmişdi. Ömrünün sonlarında Çıraqətiyeyi-Səfli kəndində əkinçilik etmişdi.

### **7.11. Jurnalistləri**

#### **Mirzə Həbib Ağazadə Avşar**

Mirzə Həbib Ağa bəy oğlu İmanlı 1830-ci ildə Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Məşrutə hərakatında iştirak etmişdi. Sonra demokrat fırqəsinin üzvü olmuşdu.

Mirzə Həbib Mahmud Qənizadə, Mahmud Əşrəfzadə, Sadiqülmülk və Müəyyədzadə ilə bərabər Urmiyada maarifçiliyə başlamışdı. «Fəryad» qəzetiinin redaksiya heyətinə başçılıq etmişdi. Sonralar bu qəzetiñ adı dəyişdirilib «Fərvərdin» adı ilə nəşr olundu. Mirzə Həbibin səyi ilə İranda yayıldı. Çar ordusu Urmiyaya soxulanda qəzet bağlandı. Qəzetiñ fəalları öldürülməyə başlandı. Sadiqülmülk asıldı. Mirzə Həbib qaçıb Osmanlı konsullığına sığındı. Bir zamandan sonra Urmiya hakiminin köməkliyi ilə qurtulub Tehrana getdi. Mərkəzdə «Əhrar»

grupunun dəstəyi ilə qəzetçiliyə davam etdi. Demokratlara qoşuldu. Bu fırqənin mərkəzi komitəsinin üzvü oldu. 500 nəfərlik fədai ilə Şərəfxanaya hucum etdi. Bu limanı ruslardan azad etdi. Ordakı anbarlardan gətirdiyi azuqə ilə Təbriz camaatını 6 ay yedirdi. Silah-sursatla əhalini təmin etdi. Osmanlı ordusu köməyə gəlincə xalq özünü Petrosun hücumlarından müdafiə etdi.

Mirzə Həbib Ağazadə Təbrizdən deputat seçildi. «Şahin» adlı qəzet çıxardı. Təbriz bələdiyyəsini idarə edən Şuraya üzv oldu.

Mirzə Həbib 1960-ci ildə vəfat edib.

### **Əmir Nəzmi Avşar**

Hacı Məhəmmədhəsən xan Əmir Nəzmi (Nəzməssəltənə) Urmiya şəhərində doğulmuşdu. Avşar elinin Gündüzlü oymağındandır. Mükəmməl mədrəsə təhsili almışdı. Hərb sənəti ilə ilgilənmişdi. Əmirtuman rütbəsinədək yüksəlmişdi.

Hacı Məhəmmədhəsən xan 1891-ci ildə onun başçılığı ilə «Urmiya» adlı qəzet çıxırdı. Sonra bu qəzeti jurnalda çevirdi. Bu jurnalda tarixə, ədəbiyyata, elmə dair məqalələr dərc etdirirdi.

Əmir Nəzmi Avşar Urmianın ətrafindəki Qarabağlı kəndində 1 hektar sahəsi olan məktəb binasını təhsil idarəsinə bağışlamışdı.

Hacı Məhəmmədhəsən xan Nəzmi 1952-ci ildə vəfat edib.

### **Hacı İbrahim Avşar**

Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. 1910-cu ildə onun başçılığı ilə Urmiyada «İttifaq» qəzeti nəşr olunurdu.

### **7.12 Aktyorları**

#### **Muxtar Avşarov**

Muxtar Həsən oğlu Avşarov 1914-cü il fevral ayının 15-də İrəvan şəhərində anadan olmuşdur.

Atası Həsən Avşar ailəsinin böyük olmasına baxmayaraq İrəvanın imkanlı şəxslərindən biri idi. Şəhərin mərkəzində bəzzaz, baqqal, qəssab və çayçı dükanları vardı. O dövrə varlı ailələrdə maraqlı bir adət vardı. Onlar evlərində böyük mis sini saxlayırdılar və anadan olan övladlarının adını həmin siniyə həkk etdirirdilər. Odur ki, atası Həsən

Avşar həmin mis sinini misgər usta Qənbərin yanına gətirib deyir!: «Usta bu gecə mənim ailəmdə xoşbəxtlik üz verib, bir oğlum da dünyaya gəlib, onun da adını bu sininin qırağına həkk elə».

İrəvanda Həsən Avşarın dost və tanışları çox idi. Bu dostların içində təkcə azərbaycanlılar deyil, həmçinin ermənilər də vardı. Erməni dostlarından birinin dükanı onun dükanları ilə üzbəüz yerləşirdi. Günlərin birində həmin dostu H. Avşara bildirir ki, «erməni-müsəlman» qırğını başlayacaq, uşaqlarını götürüb aradan çıx (bu hadisə 1918-ci ildə baş vermişdir) H. Avşar çörək kəsdiyi bu dostuna çox inandığından, qaranlıq gecələrdən birində erməni dostunun təşkil etdiyi furqonlu araba ilə ailəsini və atasını götürüb İrəvana şəhərindən çıxır. Bir neçə gün getdikdən sonra Güllücəyə (indiki Leninakan) gəlib çıxırlar və səhərə yaxın Arpa çayını keçib, Türkiyə ərazisinə daxil olurlar. Səhər açıldığına görə həmin erməni dostu furqonu götürüb, geri İrəvana qayıdır. Sərhəd qırğındakı kiçik kənddə bir neçə gün qaldıqdan sonra Qarç vilayətinə gedərək orada bir neçə ay məskunlaşırlar. Lakin erməni dostunun bildirdiyi «erməni-müsəlman» qırğınıň başlamamısı, həm də götürdükləri ehtiyatın qurtması Həsən Avşarı çox narahat edir. Digər tərəfdən dükanların hamısını erməniyə verdiyinə çox peşman olur, lakin bu ərefələrdə həqiqətən də həmin gözlədikləri qırğın baş verir.

Bu arada ailənin ortancıl qızı Suraya bir türk zabitinin gözü düşməsi və evlənmək təklifi ilə onlara elçi göndərməsi ailənin nigarançılığını bir az da artırır. Ailə razı olmasa da qızın zabitə könlü olduğunu nəzərə alıb, ailə qurmasına icazə verilir. Bundan sonra türk zabiti Əşrəf Qılınc oğlu bu ailəni öz hesabına Qarsdan Bakıya köçürür. O, Bakıda İçəri şəhərdəki, Qala küçəsində yarı zirzəmi, iki otaqlı ev tutur, bir neçə aylıq kirayə haqqını ödəyir və həyat yoldaşı Sura ilə birlikdə geri Qarsa qayıdır. (Bu onların axırıncı görüşü olur).

Bir neçə ay burada yaşadıqdan sonra, Həsən Avşar Bakı mühitinə uyğunlaşa bilmədiyindən, həmçinin yeni qurulmuş Sovet hökumətinin insanların başına gətirdiyi müsibətlər və ehtiyac onu çox çıxılmaz vəziyyətə gətirir. Odur ki, bütün olub keçənlərə baxmayaraq köhnə erməni dostu ilə görüşmək üçün ailəsini Bakıda qoyub bir neçə günlük İrəvana qayıdır.

Çətin şərait və milli münasibətlərin həddən artıq gərgin olmasına baxmayaraq, erməni dostu aralarında kəsilən duz-çörəyə görə Həsən

Avşarı qarşılayıb, onun dükənlərinin haq-hesabını çəkir və dostunu qatarə mindirib, Bakıya yola salır.

Həsən Avşar qayıdarkən Tovuz və Gəncəyə baş çəkir. Gəncə xoşuna gəldiyindən əldə etdiyi pula torpaq sahəsi alaraq, ailəsini Bakıdan Gəncəyə köçürür və 1921-ci ildə dünyasını dəyişir.

Bundan sonra ailə Muxtar Avşarın babası İsmayılin himayəsinə keçir. O babasını belə xatırlayır: «Babam savadsız kişi olub, amma həqiqi mənada xalis müsəlmana xas olan qanun-qayda, ənənə, böyük-kiçiklik ləyaqətini gözləyən, xeyirxah təmkinli və çox böyük dünya görüşə malik şəxsiyyət idi»

1922-ci ildə Muxtar Avşarov Gəncədəki Dəmiryol məktəbinin ibtidai sinfində oxuyur.

Bu zaman Sovet İttifaqında kollektivləşdirmə siyaseti başlayır və bunula da kolxozlar yaranır. O zamanlar kolxoza girmək istəməyənləri «kulak» adlandırırlar. «Kulak» siyaseti altında Rusiyadakı rus əhaləsini bir çox respublikalara (o cümlədən Azərbaycan ərazisində) sürgün edirdilər. Öz növbəsində azərbaycanlıları da «qolçomaq» adlandıraraq Rusyanın şaxtalı-soyuq yerlərinə və Qazaxıstan qumsallı səhralarına sürgün edirlər...

Bu illərdə imkan düşdükçə Muxtar babası ilə Bakıya böyük bacısı Məsmə xanımgilə qonaq gəlir. 1928-ci ildə C. Cabbarlinin «Od gəlini» əsəri ilk dəfə olaraq «Siyasi Maarif evi» ndə oynalır. (İçəri şəhərin Qoşa qala qapısı ilə üzbəüz bina.)

Teatr, tamaşa və səhnə haqda maraqlanan M. Avşarov bacısından xahiş edir ki, onu da teatra aparsın.

Lakin, o uşaq olduğuna görə, tamaşaçı zalına buraxılmır.

Sonradan bacısının evində, bir neçə nəfər ziyalının əsəri necə müzakirə etmələrinin şahidi olur.

M. Avşar doqquzillik dəmiryol məktəbini Gəncədə bitirdikdən sonra, babasının təşəbbüsü ilə Bakıya gələrək Dəmiyolçuların sənət məktəbinə daxil olur. Bu illərdə böyük qardaşı Manaf Avşar Gəncə dəmiryol deposunda çilingər işləyirdi.

M. Avşarın böyük bacısı Məsmə, həyat yoldaşı Məmmədhüseyn Münsizadə ilə Bakıda yaşayırıdlar. Məmmədhüseyn o zaman «Komunist» (1924-1932) qəzetində tərcüməçi işləyirdi və o, fars, türk və rus dillərini mükəmməl bilirdi. O, bacısığında yaşadığı vaxtlarda C.

Məmmədquluzadə və H. Cavidin onlarla ailəvi dostluq etdiyinin şahidi olur.

M. Avşarovun oxuduğu sənət məktəbi ilə üz-üzə Dəmiryolçuların klubu yerləşirdi. Hələ məktəbli vaxtlarında incəsənətə, teatra olan həvəs onu rahat buraxmadıqdan boş vaxtlarında həmin kluba gedir və oradakı dram dərdəyinə üzv yazılaraq həvəskar aktyor kimi fəaliyyətə başlayır. Çox keçmir ki, həmin dərnəyə görkəmli aktyor Ülvı Rəcəb rəhbərlik etməyə başlayır və ilk olaraq A. Şirvanzadənin «Namus» pyesini tamaşaşa qoyur. Pyesdəki Sumbat rolunu M. Avşarova tapşırır.

Onun bacarığı və rolun öhdəsindən layiqinçə gəlməsi Ülvı Rəcəbə Muxtar Avşarov arasında xoş münasibətə səbəb olur, beləliklə də onun teatra gedib gəlməsini şərait yaranır.

O zamanlar Dram Teatrında «Topal Teymur», «1905-ci ildə», «Qarasu», «Aydın», «Qorxu» və s. Əsərlər oynanılırdı.

Bir neçə tamaşadan sonra «Topal Teymur» ictimai və siyasi baxışına görə qadağan olunub, repertuardan çıxarılırdı.

1933-cü ildə sənət məktəbini bitirib Gəncəyə qayidian M. Avşarov Dəmir yolunda «çilingər» işləməsi ilə bərabər, həm də Dəmir yolçuların mədəniyyət evində həvəskar aktyor kimi fəaliyyətini davam etdirir.

1935-ci ildən ölkədə siyasi şöbələr «politodel» yaranmağa başladı. Bu «politodel»in adı gələndə adamların qorxudan bağlı yarıldı, hətta NKVD bu təşkilatın yanında «şükürlü» idi. Gəncədə dəmiryol üzrə «politotdel» in naçalniki Quliyev idi. O, M. Avşarovun aktiv oğlan olduğu və mədəni-kütləvi tədbirlərdə yaxından iştirak etdiyini nəzərə alıb Moskva Şuks məktəbinə göndərir.

Oranı müvəffəqiyyətlə bitirib qayidian M. Avşarov Gəncə Dəmiryol klubunda mədəni-maarif işçisi kimi fəaliyyətə başlayır.

1937-ci ildə Dəmiryol klubunun müdürü Məhərrəm Əliyevin «politodel» tərəfindən guya siyasi fəaliyyətinə görə həbs edilməsi, M. Avşarovu həddən artıq narahat edir və öz xahişi ilə azad edilir. O, bundan sonra Gəncə Dövlət Dram Teatrında aktyor işləməyə başlayır.

Bu ağır illərin küləyi M. Avşarova da toxunur. Bir müddət istintaq altında yatır.

1953-cü ildə İ. V. Stalinin blümü ilə ölkədə yeni bir canlanma yaranır. Bundan sonra «represiya» dövrünə nəhayət ki, son qoyulur. Bu böyük ölkədə yaranan canlanma M. Avşarovun da həyatına təsir edir və o, yenidən C. Cabbarlı adına Dram Teatrına qayıdır. Çox keçmir ki, həyat

yoldaşı Fatma xanımı da teatra işe düzəldir. Onun teatra qayıtması ilə əlaqədar olaraq S.S. Axundovun «Eşq və intiqam» əsəri bərpa edilir və az bir vaxta oynanılır. Tamaşaçada əsas rollardan birini oynayan M. Avşarov yenidən Gəncə tamaşaçılarının sevimli şəxsiyyəti oldu.

1958-ci ildə Gəncədə teatrı fəaliyyətinin 25 il tamam olması münasibəti ilə Bakı tamaşaçıları qarşısında yaradıcılıq hesabatı vermək üçün, aprel ayının 25-də paytaxta gələrək A. Ginzburqun «Qanq qızı» (rejissor H. Ağayev) tamaşası ilə açılış edir. Bu tamaşa da Bakı tamaşaçıları üçün sürpriz olur.

Bu qastrol zamanı bir çox teatr əməkdaşları ilə bərabər Muxtar Həsən oğlu Avşarov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunur.

Muxtar Fatma xanımla ailə qurmuşdu. Rza, Rauf, Nuri adlı oğulları, sevər adlı qızı var.

### **7.13. Maarifçiləri**

#### **Saleh Əmir Nəzmi Avşar**

Saleh Əmir Tuman oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Urmiya təhsil idarələrində müfəttiş vəzifəsində çalışmışdı. Bir müddət «Şiri-Xurşid» idarəsinə başçılıq etmişdi.

#### **Məhəmmədbağır Nəzmi Avşar**

Məhəmmədbağır Əmir Tuman oğlu 1904-cü ildə Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Urmiyada açılan ilk kolleçə rəhbərlik etmişdi. Şəhərin bələdiyyəsinə və bir rayonuna başçı olmuşdu.

Məhəmmədbağır Nəzmi Avşar 1981-ci ildə vəfat edib.

#### **İskəndər Heşmət Avşar**

İskəndər Heşmət Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı.

İskəndər Heşmət Urmiyanın tanınmış maarif xadimlərindəndir. Xoyda orta məktəblər yaratmışdı. Urmiyanın «Pəhləvi» məktəbində direktor müavini, «Bədr», «Firdovsi» məktəblərində direktor vəzifələrində çalışmışdı. Kolleçə başçılıq etmişdi.

*VIII Fəsil*

**ELM VƏ TEXNİKA XADİMLƏRİ**

**8.1. Alımları**

**Cəmal Avşar**

Cəmal İsfəndiyar xan oğlu (Zərgamülmülkün nəvəsi) Urmiya şəhərində doğulmuşdu. Avşar elinin Qasımlı oymağındandır. Bu şəhərdə ibtidai təhsilini alandan sonra Tehrana yollanmışdı. Orta təhsilini paytaxtda almışdı. Ordan Avropaya getmiş, ali savada yiyələnmişdi. Riyaziyyat sahəsində Fransada oxuyandan sonra Tehrana dönmüşdü. Tehran Universitetində riyaziyyatdan tədris etmişdi.

Bir dövrə Milli məclisin deputatı olmuşdu.

**Cəlal Avşar**

Cəlal Cəmşid xan Məcdüssəltənə oğlu (Müzəffərəddin şahın qız nəvəsi) Urmiya şəhərində doğulmuşdu. Bu şəhərdə ibtidai təhsilini alandan sonra Tiflisə yollanmışdı.

Tehran Universitetində biologiya fakültəsində həşəratlar kafedrasını, Təbrizdə labarotoriya yaratmışdı. İranda və Orta Şərqdə bu sahə üzrə ən böyük alim sayılırdı.

**Hüseyn xan Avşar**

Hüseyn xan 1894-cü ildə Urmiya şəhərində dünyaya gəlmişdi. Bu şəhərdə ibtidai təhsilini alandan, fars və fransız dillərini mükəmməl öyrənəndən sonra 14 yaşında Fransaya yollanmışdı. Frnasada Kənd Təsərrüfatı Akademiyasında təhsil almışdı. Təhsilini bitirdiyi il Birinci Cahan Savaşı döneninə təsadüf etdi. Rusiya Güney Azərbaycanı işgal etmişdi. O, bir dəstə islamçı osmanlı ilə vətəninə döndü. Urmiyada

osmanlılara qoşulub ruslara qarşı çıxış etdi. Sultan tərəfindən nişanla ödülləndi.

Hüseyn xan savaşdan sonra Tehranda Maliyyə Nazirliyində işə başladı. Yaxşı işi sayəsində nazir müavini təyin edildi. 6 dövrə dalbadal məclisə deputat seçildi. Büdcənin bölünməsində fəal iştirak edirdi. Rusiyaya göndərilən heyətə başçılıq etmişdi. Tikinti nazirliyinə başçılıq etmişdi.

Hüseyn xanın mexanika, riyaziyyat, fizika və fəlsəfəyə dair dərin tədqiqatları vardı. İşlədiyi müddətdə də elmi fəaliyyətindən qalmadı. Eynşteyn nəzəriyyəsini tədqiq edib, riyaziyyatdan maksimum və minumum integrallarını genişləndirib, yeni nəzəriyələr kəşf etdi. Onun nəzəriyələri dövrü mətbuatda dərc olunmuşdu.

Hüseyn xan sülh tərəfdarı idi. Papa ona qızılla mükafatlandırmışdı.

Hüseyn xan təqaüddə çıxandan sonra Urmiya əncüməninə başçılıq etmişdi.

## **8.2. Təbibləri**

### **Mirzə Baba Avşar**

Avropada ilk ali tibb təhsili almış azərbaycanlı həkim Mirzə Baba Avşar, yaxud Mirzə Hacı Baba Avşar isə Azərbaycan valisi Abbas mirzə Naibüssəltənənin ordusunun zabitlərindən birinin oğludur. O, Şahzadə Abbas mirzə tərəfindən 1811-ci ildə Avropaya tibb elmini və rəssamlıq sənətini öyrənmək üçün göndərilən iki gəncdən biri olmuşdur. Abbas mirzə 1811-ci ildə onun hüzuruna, Təbrizə gəlmış İngiltərənin xarici işlər naziri ilə görüşərək nazir ser Harford Consdan xahiş etdi ki, iki gənci, Mirzə Baba Avşarı və Nəqqaşbaşı oğlu Məhəmməd Kazımı özü ilə bərabər Londana aparsın. Səfir müasir elmləri öyrənməyin zəruri olduğunu düşünən Abbas mirzənin bu fikrini müsbət hal kimi qarşılandı. Hər iki gənc Azərbaycanın tanınmış, adlı-sanlı ailəsindən idilər. Abbas mirzə Naibüssəltənə bu iki gənci ser Harford Consla Londona yola salarkən demişdi:

«Bu iki gənci təhsil almaq üçün aparın ki, qayıdanan sonra mənə, özlərinə və öz məmlekətlərinə fayda versinlər».

Nəqqaşbaşı oğlu Məhəmməd Kazımın rəssamlıq sənətində főqəladə bir istedadi var idi. Buna görə də onu bu sənətin görkəmli

ustadlarının yanında təhsil almaq üçün qəbul etdilər. Mirzə Baba isə Tibb elminin ibtidasını öyrənməklə məşğul olmağa başladı. Məhəmməd Kazım 18 ay təhsil aldıqdan sonra 1813-cü ildə vərəm xəstəliyindən vəfat etdi. Mirzə Hacı Baba isə 6 il Londonda orta təhsil aldıqdan sonra həkimlik sənətini öyrənməyə başladı. Yuxarıda qeyd olunduğu kimi Mirzə Hacı Baba İranda ilk həkimdir ki, Avropada bu sənətə müükəmməl yiyələnmişdir. O, 1819-cu ildə İrana qayıtdıqdan sonra Abbas mirzə Naibüssəltənənin və onun oğlu Məhəmməd mirzənin Həkimbaşı təyin olunmuşdur. Belə ki, Məhəmməd Mirzənin sağlamlığı bu həkimin tam ixtiyarında idi. Mirzə Hacı Baba məşhur həkim, Məhəmməd şahın həkimbaşı olduqdan sonra adından Hacı kəlməsini ataraq, Mirzə Baba Həkimbaşı kimi tanımağa başladı.

Altı il İranda İngiltərə səfirliliyinin səlahiyyətli nümayəndəsi kimi çalışmış Ceyms Moryer siyasi xadim olmaqla bərabər, həm də yaziçi idi. O, Londona qayıdarkən Hacı Baba ilə tanış olmuş, özünün «Sərgüzəsti-Hacibaba-İsfahani» əsərinin qəhrəmanının adını da Mirzə Hacibaba Həkimbaşının adıqdan götürmüştür. Ceyms Moryerin «Hacibaba» kitabı nəşr olunduqdan bir neçə il sonra İranda olmuş bir nəşər ingilis, həkimbaşı Hacı Baba ilə tanış olmuş və onun bu xəbərdən çox dilxor olduğunu görmüşdü. Hacı Baba Ceyms Moryerdən incimiş və əsərində nə üçün məhz onun adını seçdiyinə təəccübənmişdi. İran alimi Mehdi Bamdad yazır: «Ceyms Moryer öz kitabına Hacı Babanın adını verdiyi üçün çox güman ki, o, bundan bərk dilxor olmuşdur. Buna görə də əsərin qəhrəmanı ilə öz arasında oxşarlıq olmaması üçün «Hacı» kəlməsini öz adından atdı və o, həmin vaxtdan Mirzə Baba kimi tanındı.

Abbas mirzə Naibüssəltənə Azərbaycanın gözəl, abad kəndlərindən olan və Təbrizdən 25 kilometr aralıda yerləşən Xoca kəndini Mirzə Babaya bağışlamışdı. Mirzə Baba bu kəndin gəliri ilə varlı bir şəxs oldu.

Mirzə Baba hicri qəməri 1244-cü ildə (1829) Rusyanın İrandakı səfiri A. Qriboedovun qətli ilə əlaqədar Rusiyaya üzrxahlıq üçün göndərilmiş nümayəndə heyətinin başçısı Şahzadə Xosrov mirzənin şəxsi həkimi kimi göndərilmişdi.

Mirzə Baba 1833-cü Təbrizdə yerləşmiş Rusiya və İngiltərənin səfirliliklərinə ezam olunmuş və Naibissəltənənin bu ölkələrə səfərini hazırlamaq işi ilə məşgül olmuşdu. Lakin məlum olduğu kimi Abbas mirzə 1833-cü ildə xəstələnib vəfat etdiyi üçün bu səfər baş tutmamışdır.

Doktor Mirzə Hacı Baba hicri-qəməri 1252-ci ildə (1837-ci ildə) Tehranda vəfat etmişdir.

### **Mirzə Məhəmmədhüseyin Avşar**

Mirzə Məhəmmədhüseyin Urmiya ətrafında doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Elm və təbabətlə məşgül olmuşdu. Onun tibbə dair «Risaleyi-cərrahi» adlı əsəri var.

### **8.3. Təyyarəçiləri**

#### **Teymur xan Avşar**

Teymur xan Avşar Azərbaycan xalqının qəhrəman oğullarından biridir. O, ADR-in ilk təyyarəçilərindəndir. Bu barədə Baş Qərargah rəisi, general-leytenant Məmməd bəy Sulkeviçin 1920-ci il yanvarın 28-də Şuşadan Bakıya, kvartirmeyster generalının adına vurduğu telegram saxlanılır: «Gürcü təyyarəçilərin Svanetidə üsyani yatırmaq üçün təcrübəsi, çətin keçilə bilən dağ yerlərində bu üsulun əlverişli olduğunu sübut etdi. Gürcü təyyarəçilərinin arasında beş pudluq bombanı üsyən etmiş kəndin üzərinə atmış leytenant Makayev də var idi. Təcrübədən elə o cür, tez, qəti nəticələr baş verə biləcək tərzdə Zəngəzurda da istifadə etmək olar. Telefon vasitəsilə Tiflislə əlaqə saxlayıb məsələni aydınlaşdırın, Zaxariadze ilə gürcü dilində danışın. Bir aeroplən göndərmək olar, özü də təyyarəçisi Xan Əfşar Teymurçın ola bilər. Beləliklə, gürcüler, gürcü zabitlərinin bizim daxili ekspedisiyalarda iştirakını qadağan edən hərbi konvensiyani pozmurlar. Uçuşlar qısa olacaq, uçuş radiusu yüz verstdən uzaq olmayıacaq. Aviasiya bazası Şuşada və ya Xankəndindədir. Cavabı mənə teleqrafla çatdırın. Yanvarın 29-da Xankəndində, 30-da Yevlaxda, 31-də isə Bakıda olacağam, bu halda cavabı mənə evə

## **Avşarlar**

---

çatdırın. Yevlaxa vaqon göndərmək üçün komendanta tapşırıq vermişəm.

Baş Qərargah rəisi, general-leytenant Məmməd bəy Sulkeviç.

Qanlı-qadalı iyirminci ilin apreli gəldi. Bu tarixdə bolşevik Rusiyasının ordusu həyasızlıqla ölkəmizə soxuldu. Bu ığidlərin də payına sürgün, ölüm və təqiblər düşdü. ÇK-nın qəddarlığı ilə yüzlərlə azərbaycanlı əsgər və zabitin şöhrəti unudulub yaddan çıxdı. Onların adı yalnız məhkəmə protokollarında və xatirələrdə qaldı.

Milli ordumuzun hərbi təyyarəcisi Teymur xan Avşar haqqında rast gəldiyim daha bir sənəd görkəmli pianoçu və Bakıda Şərq Konservatoriyanın yaradıcısı Xədicə xanım Qayıbovanın dindirilmə protokoludur. 1933-cü ildə «casus» kimi həbs edilən ilk Azərbaycan pianoçusu Xədicə xanım Osman ağa qızı 1938-ci ildə dindirilmədə demişdir: «Təyyarəçi zabit xan Avşar Teymurçını tanıyıram... Təyyarəçi zabit Xan Avşar Teymurçılə məni indi xalq düşməni kimi ifşa olunmuş Çingiz İldırım tanış etmişdi».

«Destəmizə hərbi kadrları könüllülərdən yığırdıq. Onların çoxusu yoxlanılmamış və naməlum adamlar olurdu. Yadımdadır, bir dəfə yanımıza Əfşar xan adlı təyyarəçi geldi. O, İranda /Cənubi Azərbaycan/ anadan olmuşdu. Söhbət zamanı məlum oldu ki, o, Müsavat hökumətinin təyyarəcisi olub. Sənin əqidən Qızılı orduda xidmət etməyinin ziddinə deyil ki, sualıma o belə cavab verdi:

- Mənim əqidəm mənə veriləcək pulun miqdərindən asılıdır.

Bu cavabdan məlum oldu ki, Əfşar etibarlı adam deyil, ona görə də, biz onu təyyarəçi vəzifəsinə götürmədik. O, Azərbaycan hava donanmasında işə düzəldi. Bir xeyli işləyəndən sonra Əfşar həkim işləyən həyat yoldaşı ilə qaçıb İrana getdi»<sup>1</sup>.

Məlum məsələdir ki, Azərbaycan təyyarəcisinin bu cavabı onun pulgırlığı və ya mənfəətpərestliyindən irəli gəlməmişdir. O kiminlə danışdığını bildiyi üçün təmamilə səmimi cavab verməsi mümkün deyildi. Qəlbən sevdiyi təyyarəçilik peşəsindən ayrılmamaq üçün belə cavab verməyə məcbur idi. Məcburiyyət qarşısında maaş söhbətini önə

---

<sup>1</sup> Marşal S.A Krasovski "Jizn v aviasii" kitabı, 1960-ci il, səh. 46).

çəkən Teymur xan Avşar «etibarsız adam» təsəvvürü yarada bilərdi. Ayıq həmsöhbət bu cavabı o vaxt tam dəqiqliyi kimi qəbul etmişdi.

Təyyarəçi Teymur xan Avşarın gələcək taleyinin Azərbaycan Demokratik Respublikasının Milli ordusunda məsləkdaşları olan Mahmud Mahmudzadə, Teymur Mustafayev və başqalarından çox az fərqləndiyini təsəvvür etmək çətin deyildi. Təyyarəçi Teymur xan Əfşarın son taleyi o tay İranda necə olub, məlum deyil.

## *IX Fəsil*

### **AVŞAR ELİNİN TANINMIŞ RUHANILORİ**

#### **Nizaməddin Axund Molla Səfər Avşar**

Nizaməddin Axund Molla Səfər Avşar Urmiya şəhərində dünyaya pənah gətirmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. İmamqulu xan Qasımlının, Məhəmmədqulu xan Qasımlının hakimiyyəti döñəmində Urmiyada ruhanilik etmişdi.

Məhəmmədqulu xan 1773-cü ildə Nizaməddin Axund Molla Səfər Avşarı Camə məscidinin pişnamazı və qazi vəzifələrinə yüksəldi.

#### **Molla Məhəmmədbağır Qasımlı-Avşar**

Molla Məhəmmədbağır Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Dövrünün böyük ruhanilərindən sayılırdı. Urmianın mərkəzi məscidi olan Camə məscidində pişnamaz olmuşdu. Məscidin nəzдинəki mədrəsədə təhsil alan tələbələrə yardım etmiş, şəxsən tədrisləri ilə məşğul olmuşdu.

Molla Məhəmmədbağır 1778-ci ildə vəfat edib. Qarasandıq qəbrstanlığında dəfn edilib. İmamqulu xanın əmri ilə üstündə böyük küməz tikilib.

Molla Məhəmmədbağırın Məhəmməd, Əli adlı oğulları vardı.

#### **Hacı Molla Məhəmməd Qasımlı-Avşar**

Hacı Molla Məhəmməd Molla Məhəmmədbağır oğlu Urmiya şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Mədrəsədə oxumuşdu. Bir müddət qazi işləmişdi.

#### **Axund Molla Əli Arif Qasımlı-Avşar**

Axund Molla Əli Molla Məhəmmədbağır oğlu Urmiya şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Mədrəsədə oxumuşdu. Bir müddət qazi işləmişdi.

### **Mirzə Uğurlu bəy Heyrət Mahmudlu-Avşar**

Mirzə Uğurlu bəy Miran bəy oğlu Urmiya şəhərində dünyaya pənah gətirmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. İmamqulu xan Qasımlı-Avşarın övladlarına lələlik etmişdi.

Məhəmmədqulu xan İmamqulu xanın övladlarının ləlesi, Heyrət təxəllüslü Mirzə Uğurlu Miran bəy oğlu Araşını mollabaşı vəzifəsinə çatdırıldı.

### **Şeyx Mirzə Məhəmmədhəsən Bəgişli-Avşar**

Mirzə Məhəmmədhəsən Məhəmmədvəli bəy oğlu Urmiya şəhərində dünyaya pənah gətirmişdi. İbtidai təhsilini Təbriz şəhərində almışdı. Ordan Qəzvinə yollanmış, ali savada yiyələnmişdi. Fiqh, üsul və hədisləri Üçüncü Şəhid ləqəbli molladan, Molla Məhəmmədsaleh Bərğanidən öyrənmişdi. Türkmençay müqaviləsi zamanı Kərbəlaya getdi. Şərifülülama Mazandarani-Hairidən dərs aldı. Ustadının vəfatından sonra vətəninə döndü.

Şeyx Mirzə Məhəmmədhəsən Bəgişli-Avşarın əsərləri: «Baharul-Ənvar»ın 13 cildinin tərcüməsi (Məhəmməd şah Qacar üçün), «Bərdəyi-Busirinin qəsidələrinin şərhi».

Şeyx Məhəmmədhəsən şair idi. Divanı vardı. Şeirlərinin çoxu peyğəmbər və imamların şəninə həsr olunub.

### **Hüseyn Avşar**

Məhəmmədhüseyn Mehrəli oğlu Hindistanın Lakanahust şəhərində doğulmuşdu. Təhsilini aldiqdan sonra atası ilə İrana gəlib Məhəmməd şah Qacarla görüşdü. Bir müddət onun yanında qaldıqdan sonra ziyarətə getdi. Ziyarətdən sonra Hindistana döndü. Lakanahust şahının yanında çox hörməti vardı.

Hüseyn Avşar gözəl rövzəxan idi. «Məqtəli-farsı» adlı əsəri vardı.

Hüseyn Avşar Rampur şəhərində vəfat edib.

## CƏFƏRİ MƏZHƏBİNİN YARANMASINDA NADİR ŞAHIN ROLU

Nadir şah Qırxlı-Avşarı müsəlmanların məzhəb ayrılığı daim rahatsız edirdi. İran müəllifi Şükühməndi yazır: "Sünni məzhəbinin nümayəndələri Kəbəni dörd tərəfdən tutmuşdular. Nadir şah yaxşı bilirdi ki, Şah Abbasdan sonra Səfəbiyyə sultanları bilmirmiş ki, sünнülər şıələrin əleyhinədir, ona görə də bir şəni öldürməyi 70 nəfər kafir öldürməyə bərabər bilmişlər və müqəddəs Kəbənin dörd tərəfini sünnü firqələri tutmuşdurlar. İbadət və namaz üçün.

Bu sünnü firqələrin adları aşağıdakılardan ibarətdir.

Hənəfilər

Şəfailər

Malikilər

Həmbəlilər

Ancaq şıələr Kəbənin ətrafında yer tapmadıqları üçün məcburiyyət altında qalaraq sünnü firqələrə qatılıb namaz qılırdılar. Beləliklə, şıələr öz məzhəbələrini gizlətməli olurdular. Yəni tədiyyə (məzhəbini gizlətmə) edirdilər<sup>1</sup>.

1736-cı ilin fevral ayında İran şahının naibi Nadirqulu xan, Müğan düzündə bütün ölkənin hərbi, inzibati və tayfa başçılarının qurultayı çağırıldı və bildirdi: II Təhmasib şah və oğlu III Abbas şah - hər ikisi padşahırlar və padşah nəslindəndirlər; qoy toplaşanlar ya onları, ya da taxt-taca layiq bir nəfəri şah seçsinlər. Onun özünə, yəni Nadirə gəldikdə isə o, ölkəni düşmənlərdən azad etdi və indi idarəciliyidən kənarlaşır. Qurultay iştirakçıları Nadirdən şah olmağı «xahiş» etməyə başlayır. Nadir isə şahlıq etmək arzusunda olmadığı ilə izah edərək, bu təklifdən imtina edir. Nəhayət o, deyir ki, Məhəmməd peyğəmbərin ölümündən sonra müsəlman aləminin işlərini dörd nəfər xəlifə aparırı və I Şah İsmail Səfəvi öz hakimiyyətinin mənafeyi baxımından şiyəliyi gətirənə və bununla da İranda hərc-mərclik və iğtişaş yaradana qədər,

---

<sup>1</sup> Syəh Ruziyevə Şükühməndi «Nadir Şah Avşarın siyasi tarixi və hərbi dövrəni», Tehran, səmsi 1332, səh. 443.

onlar (xəlifələr) bütün müsəlmanlar tərəfindən müqəddəs sayılırdı. Əgər qurultay iştirakçıları onun şah olmasını isteyirlərse, qoy onda onlar şəlikdən imtina etsinlər və öz ata-babalarının dini olan sünñiliyi qəbul etsinlər. İmam Cəfər Sadıq isə Allahın fədakar elçisinin nəslindən gəldiyi və İran əhli onun «məzhəbi» ilə tanış olduğu üçün, qoy o, Cəfəri öz məzhəbinin başçısı hesab etsin. İştirak edənlərin hamısı Nadiri ədalətli hesab edərək, bu haqda türk sultanına bildirməyi və beşinci (cəfəri) məzşəbi tanımağı və Kəbə ətrafında (hasarında) özlərinin bu məzhəbdən olan imamlarının olmasına tələb etməyi, eləcə də Məkkəyə ziyarət zamanı əmirulhəccin təyin edilməsini qərara alır. Eyni zamanda bütün İran vilayətlərinə şəhər məscidlərində xütbədə birinci üç xəlifənin («mömin»), yəni Əbübəkr, Ömrə, Osman adlarını hörmətlə çəksinlər.

Osmalı hökuməti beşinci məzhəbi tanımaqdan və bu məzhəbdən olan imam üçün Kəbə ətrafında yer verməkdən imtina edir. Bunun nəticəsində danışqlar uzanır: Nadirin yürüşləri işin qəti və tez başa çağmasına səbəb oldu: 1738-1740 illərdə Hindistana, 1740-ci ilin yarısında Buxaraya və Xivəyə və 1741-1742-ci illərdə Dağustana. Danışqlar davam edirdi, lakin Osmalı hökuməti dini məsələlərə toxunan işlərə həmişə etirazla cavab verirdi.

1742-ci ilin yanvar ayında Nadir şahın Dərbənddəki qərargahına Osmalı dövlətindən səfirlilik gəlir və danışqlardan sonra Nadir birinci xəliflərə ehtiram göstərilməsi haqqında fərman verir. Rus nümayəndəsi Bratsey bu fərman haqqında Dərbənddən mərkəzə məlumat göndərir. Onun sözlerinə görə fərmandada deyilirdi ki, «mübəhisələr, düşməncilik, nifrət, qan tökmək bütün bünərlər qanunların təzyiqi altında baş verir və kafirlər buna qıraqdan baxaraq sevinirlər» və Məhəmməd peyğəmbərin dövründə sünñülükdən başqa məzhəblərin olmadığından, «sağlam düşüncə fars nizamnamələr arasında bəzi hoqqalardan uzaq olmayı tələb edir». 1743-cü ildə Nadir şah şəliyin müqəddəs şəhəri Nəcəfdə daha bir qurultay - üləmaların qurultayını topladı. Cəfəri məzhəbinə keçilməsi, osmanlılara bu məzhəbi sünñilüyün beşinci məzhəbi kimi tanımağı təklif etmek barədə qərar qəbul olundu. Lakin bu təklif də Osmalı tərəfindən rədd olundu. Osmalı üləmaları cəfəriliyi sünñilüyün beşinci məzhəbi kimi tanımağı şəriətə uyğun hesab etmirdilər.

1744-45-ci illərdə (1157 h) Nadir şahın göstərişi ilə toplanan üləma məclisində «Şah İsmayııl Səfəvi tərəfindən müsəlmanlar arasına atılan fitnə toxumunun izalesi» qərara alınmışdı. İran üləmalarının Osmalı dövlətinə göndərdiyi məktubda deyilirdi ki, məclis qərara almışdır ki, rəşidi xəlifələrini tanıyır, onlar haqqında heç bir şəkk-şübəhəyə yol

vermir. Dövlat-i Aliyyədən də xahiş olunurdu ki, Cəfəri məzhəbinə təsdiq etsin. Məktubun sonunda bir sıra İran, Buxara, Əfqan üləmalarının imzası vardı.

Bu məsələ ilə bağlı Nadir şahın oğlu İmamqulu mirzə də iki məktub göndərmiş, həmin məktublar Bağdad valisi Əhməd paşa tərəfindən İstanbula çatdırılmışdı. Osmanlı hökuməti bildirmişdi ki, iranlıların bu iddiası əski əqidə davasıdır, buna bilavasitə şeyxülislam cavab verməlidir. Şeyxülislam tərəfindən Bağdad valisi Əhməd paşa gəndərilən məktubda bildirilirdi ki, Nadir şahın təklif etdiyi beşinci Cəfəri məzhəbi əhli sünnetə ziddir və buna görə onu qəbul etmək olmaz.

Nadir şahın əmri ilə Nəzərəli xan Bağdad valisi Əhməd paşa yandaşı əliyin aradan qaldırılması və Hənefi məzhəbinin dəstəklənməsinə aid məsələni hərtərəfli müzakirə etmək üçün Bağdad ümərasından iki nəfərin yola salınması barədə məktub göndərmişdi. Lakin Osmanlı sarayında Nadir şahın daimi sülh və 50 günlük barışq bağlamaq təklifinə şübhə ilə yanaşmış, bunu vaxt qazanmaq məqsədilə atılan bir addım kimi qiymətləndirmişdilər.

Bratişevin məlumatlarından gətirilən sitatlar bütövlükdə fərman haqqında təsəvvür yaratmadığından bu tarixi sənədin Azərbaycan dilinə tam tərcüməsini veririk.

## MÖMİN XƏLİFƏLƏRİN TANINMASI HAQQINDA FƏRMAN

Möhtərəm bəylərbəyləri, alicənab hökümdarlar, yüksək mənsəbli seyidlər, baş məlaike kimi parıldayan alımlar, saf şəriətə qulluq edənlər və doğru yolun biliciləri, kələntərlər, zədəganlar, rəislər, başçılar, - Allahın qoruduğu dövlətdə daima yaşayanlar və məskunlaşanlar, Allahın kölgəsi olan daimi dövlətin sarsılmaz binasının kölgəsində siğınanlar, siz səxavətli xan məmlekətinə və sonsuz şah iltifatına ümid edir və bilirsiz ki, İsmail Səfəvi 906-cı ildə taxta çıxanda (bizim eranın 1500 il), o, bir qrup avam xalqı öz tərəfinə cəlb etmiş və bununla da məkirli məqsədlərlə və alçaq (rəzil) niyyətlə parçalanma və ədavətin əsasını qoymuşdur. Beləliklə, o, müsəlmanların arasında böyük nifrət yaratmış və düşmənciliyi və yałanı elə bir həddə çatdırmışdır ki, kafirlər rahatlıq içində istirahət edə bilərdilər. Müsəlmanların şərəfi isə ləkələnmiş və onların qanı boş yerə axıdılmışdır. Buna görə də əhalinin əksəriyətinin və bütün əyanların və sadə İran əhlinin bizim əlahəzrət zatdan padşahlığı qəbul etməyi xahiş etdikləri, «Tarixi-Nadirdə» göstərilən,

Muğan düzündə keçirilmiş böyük müşavirədə biz, cavab verdik ki, xahiş o zaman yerinə yetiriləcək ki, onlar İsmayııl şahın peyda olduğu vaxtdan İran əhalisi arasında yayılmış başqa əqidələrdən və heç bir əhəmiyyəti olmayan mövzulardan imtina etsinlər, əlahəzrət babalarımız və xoşbəxt nəslimiz tərəfindən tanınan mömin xəlifələrin xəlifə ləyaqəqətinin doğruluğunu ürəkdə və sözdə etiraf etsinlər, inkar etmək və tanımamaqdan (birinci üç xəlifə) üz döndərsinlər və onlara (səfəvilərə və səfəvi yönümlü şielərə) olan məhəbbətdən imtina etsinlər. Bu fikri əsaslandırmaq üçün biz, bizim yenilməz üzənginin yanında olan və bizim günəşə bənzəyən zatın şəfəqi ilə işıqlandırılan bilikli üləmələrə və mömin alimlərə müraciət etdik. Onlar hamısı məlumat verdi ki, peyğəmbərlərdən ən yaxşısı zahir olandan sonra, Allah ona, onun ailəsinə və silahdaşlarına rəhmət eləsin, - mömin silahdaşların hər biri, Allah onlardan razı olsun, - doğru dini yayaraq, həyatını və əmlakını verərək, ailəsini, arvadlarını və qohumlarını tərk edirdilər, əhəmiyyətsiz insanların tənələrinə və əyanların və sadə xalqın rişxəndinə və qəzəbinə məruz qalırdılar, onlar bunun müqabilində peyğəmbərlərlə xüsusi ünsiyyətə layiq görüldülər və ayələr bunu doğruldurdu: «Öndə gələnlərdir». Daha mömünlerin ölümündən sonra xəlifə şərəfi icmanın işlərini həll edən dahi silahdaşların (peyğəmbərin) yekdil qərarı ilə birinci xəlifə, möhtərəm xəlifə Əhməd Muxtar Əbübəkr Siddiq üçün «hər ikisi mağarada olan zaman ikisindən ikisinə» və ondan sonra silahdaşların və müəyyənləşdiriyi və təyin etdiyi kimi bəsirətli (gələcəyi görən) kafedra və mehrabın bəzəyi Ömer ibn al-Xəttab üçün təsdiq olundu. Ondan sonra məsləhət və yekdilliklə, iki nurun sahibi Osman ibn Əffan və ondan sonra - Əsədulla, qalib, möcüzə yaradan Əli ibn Əbutalib - yeri cənnət olsun! - üçün təsdiq olundu. Dörd xəlifənin hər biri öz xəlifəliyinin davam etdiyi müddətdə başqaları ilə birlikdə həmrəylik yolu ilə irəliləyərək nifaq və ixtilaf yaratmadılar, qardaşlıq və dostluq qaydalarına riayət edirdilər və həqiqi dini dinsizlikdə azmaqdan və düşməncilikdən qoruyurdular. Dörd xəlifənin xəlifəliyindən sonra müsəlmanlar dini ehkamlarda yekdil idilər. Bir qədər keçəndən sonra alimlərin arasında oruc tutmağa, namaz qılmağa, həccə və «ümrə»-yə dair bəzi ikinci dərəcəli qərarlara dair ziddiyyətlər yarandı, lakin dini ehkamlarda və peyğəmbərə (Allah ona ailəsinə və silahdaşlarına rəhmət eləsin) səmimi məhəbbətdə şah İsmayıla qədər heç bir qüsür və zərər olmamışdır. Onda onlar da (Səfəvi üləmələri) ali əmr əsasında və müqəddəs hökmü rəhbər tutaraq gözəl ənənələrini qoyaraq və həqiqi dinin binasına dörd rüknuna məhəbbət və sədaqət





evəzinə onları söyməyə və inkar etməyə başladılar. Ona görə də biz hökmədarlıq taxtını xoşbəxt taxta çıxma ilə bəzəyərək iki qurunun və iki dənizin əlahəzrət, göylər qədər uca hökmədarlarına, iki müqəddəs məbədin (Məkkə və Mədinə) xadimi, hökümdar, islamın müdafiəçisi, Dari kimi əzəmətli, qardaşımız, Osmanlı dövlətinin sultanına, ikinci İskəndər Zülqərneynə beş şərt haqqında məlumat vermək və bizim istəyimizə müvafiq olaraq bu məsələyə son qoymaq haqqında öhdəliyi qəbul etdik, ona görə ki, xatırladılan işlər Allahın köməyi ilə həyata keçirilmək üzrədir və icra edilmək üçün hazırlıdır. Hazırda Dərbənd meydanı yenilməz bayraqların ayparasının qaldırılma və böyük simanın müşaiyətçilərinin qaldığı yer olduğundan biz yenidən böyük təsdiq üçün və işlərin (xatırladılan) etibarlığı və ədalətli şüurumuzu hazırlamaq üçün iclaslarda alimlik - zəmanəmizin müctəhidi Molla Əli Əkbər mollabaşını və digər basılmaz üzənginin yanında olan və faydalı xidmetin şəfəqlərindən istifadə edən alicənab üləmaları tələb etdik. Onlar məlumat verdilər ki, həyatın mötəbər, dəqiq rəvayət edilməsinə müvafiq olaraq və mömin ağıldan şübhənin və qaranlığın pərdəsi götürüləndə və tərəddüd qərarsızlığın səbəbi aradan qaldırılışında inkarın, küfrün və ziddiyətin Şah İsmayılin fitnəkarlığı ucbatından baş verirdi aydın oldu, əks təqdirdə - birinci başçıdan onun zahir olmasına qədər bütün müsəlmanlar möhkəm və sarsılmaz hərəkət tərzinə əməl edirdilər. Ona görə də Tanrıının köməyi və Allahın təbi ilə dahilik yüksəkliyindən nəcib, müqəddəs bir əmr nazil oldu ki, islamın əvvəlindən Şah İsmayılin zahir olduğuna qədər olduğu kimi mömin xəlifləri hamısı həqiqi xəlifə hesab etdikləri kimi indi də ədalətə görə onların hər birini xəlifə hesab etsinlər və söyüş və inadkardan çəkinsinlər və nəcib xətiblər və ali icma başçıları kürsülərindən, şərəfli adlardan onların xeyirxahlığından və təqdirəlayiq keyfiyyətlərdən danışsınlar və məktublarda və ərizələrdə onların adını hörmətlə yad etsinlər. Biz Allahın qoruduğu dövlətin sədr müavini ağıllı, müdrik, Ən yaxşı Mirzə Məhəmməd Əlini ölkənin əyalətlərinə göndərdik və əlahəzrətin fərmanını bütün uzaqda və yaxında olantara bildirdik. Qoy onlar da ona tabe olsunlar və bilsinlər ki, onun mənasına müqavimət göstərmək Allahın cəzasına və şahənsahın qəzəbinə səbəb olacaq.

## ŞƏRHLƏR

1. Altıncı imam (hicri tarixi ilə 765/766 ildə ölmüşdür), sünülər tərəfindən tanınmayan xüsusi şəx məzhəbinin yaradıcısıdır. Bir çox əsrlər ərzində

sünnilər yalnız dörd məzhəb tanıydırlar: müsəlmanlıq hüququnun hər bir dörd mənbəyinin tətbiq qaydasını fərqləndirən hənəfi, şafei, maliki və hənbəli. Cəfər Sadıq xatırladılan dörd məzhəbdən əhəmiyyətli dərəcədə fərqlənən və buna görə də sünnilər tərəfindən tanınmayan xüsusi-şıə, ilahiyyat-qanunşunaslıq məzhəbini daxil etmişdir. Cəfər Sadıq həmçinin şəx təcrübəsinə «taqiye» (ərəb dilindən tərcüməsi «qorxu», «xilas», «ehtiyat» deməkdir) metodunu daxil etmişdir və bu ondan ibarətdir ki, şiyə təhlükənin mövcud olduğu təqdirdə öz dini məzhəbini gizlədə və özünü sünni kimi qələmə yerə bilər; ümumiyyətə «taqiye», yəni ehtiyat üzündən danışdığını söyleyib özünü doğruldaraq öz sözlərindən imtina edə bilər. İmam Cəfərin nəzəriyyəsinin beşinci qanuni məzhəb kimi tanımağı dair farşların türklərdən tələb etdiyi tələbdən özlərini dini islahat tərfədarları kimi qələmə verən, lakin xəlvəti olaraq islahedilməz şiyə qanunvericilərinin hiyləsi durur. Bu bəndlər onlar tərəfindən müvəffəqiyətsizliyə uğradı, ona görə ki, sünni qanunvericiləri İmam Cəfərin nəzəriyyəsini bərabərhuquqlu hesab edə bilməzdilər, heç olmazsa ona görə ki, onlar bu nəzəriyyəni, xüsusi ilə də Cəfərin bütün nəzəriyyəsinə və şələr tərəfindən deyənlərə şübhə yaranan «taqiye» metodunu həmişə cəfəngiyat (küfr) hesab etmişlər. 2. Sitat: M.A. Arunovanın və K.Z. Aşrafyanın, Nadir şah Avşarın dövləti, M. 1958, s. 1423. \*\*\* 4. Hərfiyən - «atanın tərəfindən əmi və ananın tərəfindən dayı» 5. Quran, 9 surə, 101 ayə

6. Quran, 9 surə, 40 ayə 7. Hərfi mənada - «xəlifə taxtının hörmətli yerində oturan»; 8. «usul və furu» - «əsas və ikinci dərəcəli hissələr»; »Furat« hüquqi bir termin kimi 9. Ümrə - Məkkə məbədinə baş çəkmə 10. Dörd məzhəbi, yaxud təriqəti: yaranan dörd müsəlman alimi: Əbu Hənife, 767 ildə vəfat etmişdir), Malik ben - As (795 ildə vəfat etmişdir), aş - Şafin (820 ildə vəfat etmişdir). İbn Hənbəl (855 ildə vəfat etmişdir) 11. Nadir şah Osmanlı dövləti ilə sülh müqaviləsi bağlamaq üçün beş şərt irəli sürmüştür. 1)t İmam Cəfər Sadıqın beşinci sünni məzhəbi kimi tanınması; 2) Məkkə məbədinin çəpərində (hasarında) bu məzhəbdən olan imam üçün yerin verilməsi; 3) Həcdə öz əmrini təyin etmək üçün İranın hüququnu tanımaq; 4) Əsirlərin alqı-satqısının qarşılıqlı surətdə qadağan edilməsi; 5) Hər iki paytaxtda hər bir tərəfin səlahiyyətli nümayəndəsinin (vəkillərin) olması. 12. xatib - cümə günləri və bayram günlərində «xütbə» oxuyan şəxs.

**AVŞAR sülaləsi**

• Nadir şah	1736-1747
• Adil şah	1747-1748
• Şahrux şah	1748-1749
• İbrahim şah	1748-1749

**24 Oğuz Boyu**

	Boyun adı	Anlamı	Simvolu
Uçoklar	Gök-xan oğulları	Bayındır	Daima nemətlə dolu olan yer
		Beçene	Yaşlı çalışar, qeyrət göstərər
		Çavuldur	Şərəfli ünү yaygın
		Çepni	Harda yağı görsə dərhal savaşar
	Dağ xan oğulları	Salur	Haraya varsa qılınc və çomağı iş görər
		Eymür	Son dərəcə yaxşı və zəngin
		Alayumla	Heyvanları yaxşı
		Üregir	Daima yaxşı iş və düzən qurucu
Dəniz xan oğulları	Yıldır	Yaşlılıq, böyüklik, ığidlik	Çakır
	Bügdüz	Hər kəsə həvalə göstərir və xidmət edər	Çakır
	Yiva	Dərəcəsi hamisindən üstün	Çakır
	Kınık	Harada olsa əzizdir	Çakır
Bozoklar	Gün xan oğulları	Kayı	Möhkəm( dayamiqli, qüvvətli, sağlam)
		Bayat	Dövləti və neməti bol
		Alkanavlı	Haraya getsə başan göstərər
		Kara-evi	Qara otağı
Ay-xan oğulları	Yazır	Çox ölkəyə hakim	Qartal
	Dögər	Toplanmaq üçün	Qartal
	Dodurga	Ölkə almaq və xanlıq etmək	Qartal
	Yaparlı		Qartal
Ulduz xan oğulları	Avşar	Çevik və vəhşi heyvan ovuna həvəсли	Davşancı
	Kızık	Qüvvətli, yasaqda ciddi	Davşancı
	Begdil	Bbyükler kimə əziz	Davşancı
	Qanun	Çox və doyuran aş	Davşancı

## TÜRKÇƏ XÜLASƏ

### Avşarlar

On birinci yüzyıldan itibaren, mühim roller oynamak suretiyle, adlarını zamanımıza kadar yaşatmış Oğuz boyu. Bozokların Yıldızhanoğulları kolundandırlar.

Büyük Selçuklu Devleti'nin kuruluşundan önce, diğer Oğuz boyları ile beraber, Kıpçak çölünde yaşırlardı. 1135-1136 yıllarında, reisleri Arslanoğlu Yakub Bey kumandasında gelerek Huzistan'a yerleştiler. Yakub'dan sonra Afşarların başına Aydoğdu bin Küşdoğan geçti. Şumla lakabıyla anılan bu bey, Büyük Selçuklu Devleti'nin zayıflamasından faydalananarak, Huzistan'da Selçuklu hakimiyetine son verdi ise de, 1159'da Irak Selçukluları sultani Melikşah gelerek tekrar Huzistan'a hakim oldu. Bu devrede, Şumla da Melikşah'ın hizmetine girdi. 1194 yılında, Abbas? halifesi En-Nasır İi-Dinillah, veziri İbn-ül-Kassab kumandasında Huzistan bölgесine bir ordu gönderdi. İbn-ül-Kassab, Huzistan'ın başşehri Tuster'i ve birçok kaleleri zaptettikten sonra, Şumla'nın ailesini ve çocuklarını toplayıp Bağdat'a götürdü. Böylece Huzistan'daki, Avşar Şumla ve oğullarının hakimiyeti sona erip, ülke, halifenin topraklarına katıldı.

Diğer taraftan Malazgirt Savaşı'ndan sonra, Anadolu'ya Türkmenlerle beraber göç eden Afşarlar, Selçuklu Devleti'nin üç bölgelerine yerleştirilmişlerdi.

Nitekim, Anadolu'da yerleşim yerleri arasında Avşar adı, Kayılardan sonra ikinci sıradı gelmektedir. Bu yer adları, Avşarların, Türkiye'nin fetih ve iskanında Kayı ve Kınıklar gibi birinci derecede rol oynadıklarını göstermektedir. Yine kaynaklara göre, Karamanoğulları Beyliğini kuran ailenin, Avşar boyuna mensup olduğu belirtilmektedir. Osmanlı ve İran tarihinde önemli rol oynayan Avşarlar, Anadolu'ya on üçüncü yüzyılda göç edenlerdir. Bu ikinci göç hareketi sırasında Anadolu'ya gelen Avşarların bir bölümü, Akkoyunlular'ın İran'ı ele geçirmesi üzerine, Mansur Bey önderliğinde İran'a giderek Huzistan'a yerleşti. Anadolu'da kalanlar ise; daha çok Malatya ve Doğu Anadolu'da bulunuyorlardı. Bunlardan büyük bir bölümü, on altıncı yüzyıl başlarında İran'a göcerek UrmİYE'den Herat'a kadar olan geniş bir bölgede yerleştiler ve Nadir Şah, 1736'da, bunlardan Avşarlar hanedanını kurdu.

İran Avşarları; Mansur Bey Avşarları, İmanlu Avşarları, Alplu Avşarları, Usalu (Usanlu) Avşarları, Eberlu Avşarları olmak üzere, başlıca beş büyük oymaq idi.


Safevi hükümdarı Birinci Şah İsmail, Avşarları sınır koruyucusu olarak Horasan'a yerleştirdi. Safeviler'in zayıfladığı bir dönemde, Avşarların lideri Nadir; Avşar, Celayir ve diğer Türkmenleri etrafında topladı ve İkinci Tahmasp'ın hizmetine girdi. İran topraklarından Afganları çıkarınca, nüfuzu arttı. Sonra İkinci Tahmasb'ı tahttan indirerek yerine Üçüncü Abbas'ı şah yaptı. Kendisini de sultanat vekilliğine getirdi. 1736'da da kendi şahlığını ilan etti. 1737'de Hindistan seferine çıkarak Delhi'ye kadar ilerledi. Bir suikasttan sonra, idareyi sertleştiriren Nadir Şah, Avşar ve Kaçar Beyleri tarafından öldürülüdü. Horasan'ı yöneten torunu Şahruh'un ölümünden sonra, İran Avşar yönetimi de sona erdi.

İran Avşarları, günümüzde, Urmiye gölünün kuzey batısında Hemedan, Kirmanşah, Nişabur, Kerman'ın güneyinde dağınık halde yaşamaktadır.

Avşarlar, halis Türk olup, hepsi şiidirler.

Avşarlar, güler yüzlü, iyimser, hayat dolu, sakin ve terbiyeli insanlardır. Kadınları çok çalışkanıdır. Ünlü Avşar kilimleri, bu çalışkan kadınların el emeğiidir. Günümüzde yerleşik olmalarına rağmen, bir kısmı, ?detlerini devam ettirmektedirler.

## FOTO-ALBOM



Avşarların ulu babası – Oğuz xan



Nadir xan Qırxlı – Avşar



Qasımlı xanlarının yadigarı – Əli xan və xanımı Fatma xanım



Nadir şah döyüşdən qabaq



Nadir şah Avşar



Nadir şahın büstü



Nadir şahın portreti



Bahadur xan  
Qasımlı-Avşar



Nadir şahın portresi



Nadir şahın portresi



Nadir şah dövüşde



Nadir şahın portresi



Nadir şahın büstü



Sadiq bəy Avşar.  
Qara ulağə minmiş dərvish




S. Avşar.  
Teymur xan Türkman



Əjdər bəy Aşurbəyov



Tıkat şəhəri. Qasımlı xanı



Tıkat şəhəri. Qasımlı xanı



Huşeng xan Fətulla xan oğlu



Nadir şahın qravürası



Avşar qızı



Əbazər Müsavat-Avşar-doğma elin tədqiqatçısı




Avşar çadırında




Nabat xanım  
Aşurbəyli (Rzayeva)  
(1795-1912)




Süleyman Bağır oğlu  
Süleymanov



Nadir şahin qurduğu imperiyanın xəritəsi



Bakı – Təzəpir məscidi



İmamzade İbrahim – Avşarların təmirindən sonra (Urmiya)



Hacı Əjdərbəy məscidi



Urmiya. Camə məscidi




Urmiya. Avşarların təmir edib qoruduqları məscid binası



Urmiya. Sərdar məscidinin görünüşü




Avşar xalçası




Avşar xalçası



Avşar xalçası



Avşar toxumaları



Avşar işi



Avşar xalçası



Avşar xalçası



Avşar xalçası



Avşar xalçası




Avşar xalçası



Avşar xalçası




Nadir şahın muzeyinde



Nadir şahın muzeyinde



Nadir şahın muzeyinde



Nadir şahın muzeyinde



Nadir şahın muzeyində



Nadir şahın muzeyində



Nadir şahın muzeyində



Zəncan - Mahmud xan Avşarın evi



Məshəd. Nadir şahın heykəli



Təbərzin



Qılınc




Damğa



Qalxan





Avsar silahları






Avşar silahları






Qalxdı köç eylədi Avşar elləri...



Avşar qoyunları




Avşar inekleri




Avşar elinin onqonu - davşancıl



Kerbələyi Əli xan Bəgışlinin qəbri



Hacı Məhəmməd xanın xəttindən




Qasımlı soyunun şəcərəsi



Aydın Avşar və Əli xan Xoşnəfis



Kəyumərs Qırxlı - Nadir şahın bibisinin törəməsi. Məşhəd.



Əli xan Xoşnəfis - Qasımlı soyundan



Zəncan - Mahmud xan Zülfiqarinin evi



Urmiya Tarix muzeyində. Soldan: Ə.Çingizoğlu, Əli xan Xoşnafis, A.Avşar, muzeyin direktoru M.Qurbani və Urmiya ziyalılarından Firudin Teymuri.



Müəlliflər  
Urmiyada Avşar elini  
tədqiq edirlər.



Ənvər Çingizoğlu  
Nadir şahın  
heykəlinin önündə.  
Məşhəd şəhəri,  
Xorasan əyaləti.

## **QAYNAQLAR VƏ ƏDƏBİYYAT**

1. Fəzlullah Rəşidəddin, Oğuznamə, Bakı, 1992.
2. Fəzlullah Rəşidəddin, Camüttəvarix, Tehran, 1-2-ci cildlər, Dünyayı-kitab, 1362 hicri-şəmsi.
3. Fəzlullah Rəşidəddin, Camüttəvarix, 2-cild, Tehran, İqbal,
4. Əbülfəzəl Bahadır xan, Şəcəreyi-Tərakimə, Bakı, 2002.
5. Oğuznamələr, Bakı, 1993
6. İskəndər bəy Türkmen (Münși), Tarixi-aləm-arayi-Əbbasi, 1-ci cild və 2-ci cildin yarısı, Tehran, Əmir Kəbir, 1382 hicri şəmsi.
7. İskəndər bəy Türkmen (Münși), Tarixi-aləm-arayi-Əbbasi, 2-ci cildin yarısı və 2-ci cild, Tehran, Əmir Kəbir, 1382 hicri şəmsi.
8. Şah Təhmasibin təzkirəsi, Bakı, 1996.
9. Məhəmməd Hüseyn Quddusi, Nadir şah, Bakı, "Gənclik", 1999.
10. Faruq Sümer, Oğuzlar, Bakı,
11. Əbülfəzəl Təhrani, Kitabi-Diyarbəkriyyə, Bakı, "Elm", 1998.
12. Mirzə Rəşid Ədibülşüara, Tarixi Əfşar, Təbriz, "Şəfəq"
13. Mərvi, Məhəmməd Kazım (Mərv vəziri) Aləmarayı-Nadiri. Məhəmməd Əmin Riyahinin tərtibi ilə. Tehran, "Elm" nəşriyyatı, 1366
14. Онамастика Востока. Москва, 1980, B. И. Савина. Этнонимы и топонимы Ирана.
15. Rəşid bəy İsmayılov, Azərbaycan tarixi, Bakı, 1993
16. Şeref xan Bitlisi, Şerefname, Moskva, 1976
17. Ə. Z. V. Toğan, Azərbaycan, Bakı, 2007
18. J.Junior, Unudulmuş qəhrəmanlar, 2004
19. E. Çələbi, Səyahətnamə, Bakı, 1997
20. Qızılbaşlar tarixi, Bakı, 1993
21. M. Tərbiyət, Danişməndani-Azərbaycan, Bakı, Azərnəşr, 1987
22. Qarabağnamələr, 1-ci kitab, Bakı, "Yazıcı", 1989
23. H.Ə.Dəlili. Azərbaycanın cənub xanlıqları. Bakı. 1979
24. Molla Məhəmməd əl-Cari, Car salnaməsi, Bakı, "Səda", 1997
25. Məhəmməd Təmməddün, Tarixe-Rzaiyye, Urmiya, "Təməddün", 1350, hicri-şəmsi
26. Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989

## *Avşarlar*

---

27. Məhəmməd Xalıqi-Müqəddəm, Ostani-Zəncan sərzəmini əqvamlaşdır, 1380
28. Məhəmməd Əhməd Pənahi Simnani, Nadir şah, Tehran, 1375
29. Qulamhüseyn Müqtədir, Nəbərdhayı bozorgi Nadir şah, Tehran, 1376
30. Əliəsgər Abdullahi, İran dər zamanı Nadir şah, Tehran, 1376
31. Yılmaz İlik, Dikənin gülü avşarlar, Antalya, 2005
32. Abbasqulu ağa Bakıxanov, Gülüstani-İrəm, Bakı, 2001
33. Oqtay Əfəndiyev, Azərbaycan Səfəvilər dövləti, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1993
34. Rza Şəbani, Tarixi İctimai İran (dər əsri əfsariyyə) cilide-əvvəl, Tehran, 1369
35. Rza Şəbani, Tarixi İctimai İran (dər əsri əfsariyyə) cilide-duvvum, Tehran, 1369
36. Əli Məhəmmədi, Tarixi-Tikabi-Əfşar, Tehran, 1384
37. M.A.Arınova, K.Z.Əşrafyan, Nadir şah Avşarın dövləti, Moskva, 1958
38. B. Nikitine, Les Af?ar D'Urimiyeh, Journal Asiatique, 1929
39. Nəvayı, Əbdülhüseyn, İran və Cahan. Tehran, 1377
40. MDTA, fond 130, iş 1, saxlama vahidi 35
41. M. C. İvanov, Очерк истории Ирана, Москва, "Политеческой литературы", 1952
42. Книга Орудж-бека Байата Дон Жуана Персидского, Баку, "Язычы", 1988
43. Xacə Zeynalabdin Əli Əbdi bəy Şirazi, "Təkmilətül-Əxbər", Bakı, "Elm", 1996
44. Yüzbaşov.R. Əliyev, Sədiyev Ş. Azərbaycan coğrafi adları kitabı, Bakı, 1972
45. M. A. Arınova, K. Z. Əşrafyan, Nadir şah Əfşarın dövləti (tərcümə Həmid Əminindir). I cild.Tehran, "Səbgir" nəşriyyatı, 1356
46. Əbdürəzzəq Dünbülü, Məasər-e Sultaniyyə. Sədri Əfşarın tərtibatı ilə. Tehran, İbni-Sina nəşriyyatı, 1351
47. Nisə Mustafayeva, Cənubi Azərbaycan xanlıqları, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1995
48. Ənvər Çingizoğlu, Sözün nübar çağından, Bakı, "Ozan", 1998

# MÜNDƏRİCAT

Giriş . . . . .	3
-----------------	---

## *I Fəsil*

Oğuzlar . . . . .	11
1.2. Oğuz qurumunun, iyirmi dörd boyun sülaləri və şəxsiyyətləri . . . . .	17

## *II Fəsil*

### **Avşar boyu: öygü, öyünd, onqon, damğa və atributları**

2.1. Avşar öygüsü . . . . .	21
2.2. Avşar öyüdü (Avşar marşı) . . . . .	22
2.3. Avşar elinin mifik şəcərəsi (Həzrəti Adəmdən Avşar xana qədər) . . . . .	23

## *III Fəsil*

Avşar elinin tarixi . . . . .	29
3.2. Avşar elinin ünlü nümayəndələri . . . . .	38
3.3. Qorçubaşı avşarlar . . . . .	42
3.4. Avşar elinin tarixi rolü, joğrafiyası və yayılma arealı . . . . .	45
3.5. Avşar elinin köçürülməsi və say tərkibi . . . . .	49

## *IV Fəsil*

Avşar elinin oymaqları və tayfa-tırələri . . . . .	53
4.1. Alplilar . . . . .	56
4.2. Araşlılar . . . . .	56
4.3. Mahmudlu oymağı . . . . .	85
4.4. Qarahəsənli oymağı . . . . .	86
4.5. Adaxlılar . . . . .	88
4.6. Babalı oymağı . . . . .	88
Mənbələr və ədəbiyyat . . . . .	97
4.7. Bəgişli oymağı . . . . .	99
4.8. İmanlı oymağı . . . . .	99
4.9. Qasımlı oymağı . . . . .	100
4.10. Əbdülmelikli tayfası . . . . .	167
4.11. Usalı oymağı . . . . .	180
4.12. Qırxlı oymağı . . . . .	181
4.13. Sarılı tayfası . . . . .	211
4.14. Kosaəhmədli oymağı . . . . .	211
4.15. Qutlu oymağı . . . . .	212

---

4.16. Gündüzlü oymağı	213
4.17. Əmirli oymağı	219
4.18. Zayırlı oymağı	220
4.19. Gözüböyüklü oymağı	221
4.20. Köbekli oymağı	221
4.21. Kuhgiluyəli (Kəhkəhli) oymağı	224
4.22. Sarışeycli oymağı	225
4.23. Sarıxanbəyli oymağı	225
4.24. Səidli oymağı	232
4.25. Ərəbli oymağı	232
4.26. Yorğanlı oymağı	232
4.27. Xırmandah oymağı	232
4.28. İnallı oymağı	233
4.29. İnanlı oymağı	234

### *V fəsil*

#### **Avşar elinə qoşulan el-oymaqlar**

5.1. Cələyir oymağı	237
5.2. Ustacılı oymağı	238
5.3. Təkəli oymağı	251

### *VI fəsil*

#### **Avşar elinin qrupları**

6.1. Şirvan qrupu	257
6.2. Xızıstan qrupu	259
6.3. Kerman qrupu	263
6.4. Fars qrupu	267
6.5. Kuhgiluyə qrupu	269
6.6. Kazeruq qrupu	274
6.7. Xəmsə qrupu	274
6.8. Savə qrupu	279
6.9. Əfqanistan qrupu	281
6.10. Urmiya qrupu	285
6.11. Muğan qrupu	292
6.12. Xorasan qrupu	292
6.13. Suriya qrupu	293
6.14. Qarabağ qrupu	294

### *VII fəsil*

#### **Avşar elinin mədəniyyəti**

7.1. Sənətkarlıq	297
------------------	-----

---

7.2. Musiqi . . . . .	297
7.3. Toxuculuq . . . . .	300
7.4. Şifahi xalq yaradıcılığında avşarlır . . . . .	300
7.5. Avşar elinin şair və yazıçıları . . . . .	301
7.6. Arifləri . . . . .	316
7.7. Rəssamları . . . . .	317
7.8. Avşar elinin astroloqları . . . . .	318
7.9. Avşar elinin tarixçiləri . . . . .	319
7.10. Xəttat və katibləri . . . . .	319
7.11. Jurnalistləri . . . . .	323
7.12. Aktyorları . . . . .	324
7.13. Maarifçiləri . . . . .	328

*VIII fəsil*

**Elm və texnika xadimləri**

8.1. Alimləri . . . . .	329
8.2. Təbibləri . . . . .	330
8.3. Təyyarəçiləri . . . . .	3320

*IX fəsil*

Avşar elinin tanınmış ruhaniləri . . . . .	335
--	-----

Cəfəri məzhəbinin yaranmasında Nadir şahın rolü . . . . .	337
Mömin xəlifələrin tanınması haqqında ferman . . . . .	339
Qaynaqlar və ədəbiyyat . . . . .	346
Türkçə xülasə . . . . .	344
Foto-albom . . . . .	348

**Korrektörler: Reyhan Bağırova, Aygün Ağakışiyeva  
Operator: Aysan Əzimzadə**

---

**Çapa imzalanmış 27.10.2008.  
Kağız formatı 84x108 1/32. Şərti çap vərəqi 37,64.  
Fiziki çap vərəqi 23. Tirajı 200. Sifariş**

---

**“Şuşa” nəşriyyatı, Az-1073, Bakı, Mətbuat prospekti,  
529-cu məhəllə, III mərtəbə.  
Tel: 438-11-36  
Mob: 050-339-28-35**






## Önver Çingizoğlu

1962-ci ildə Qarabağda anadan olub. Bakı Dövlət Universitetini bitirib. Fölklor, etnoqrafiyaya, geneologiyaya aid incələmələri və araşdırmları ilə tanınır.

Önver Çingizoğlunun ssenarisi əsasında "Avşarlar", "Nida" adlı televiziya filmləri çəkilib.

O, "Qarabağın Aran ağzı-Arazbar" (Bakı, "Ozan", 1998), "Qarşı yatan Qaradağ" (Bakı, "Ozan", 1998), "Sözün nübar çağından..." (Bakı, "Ozan", 1999), "Mollavələdlə kəndi və mollavələdlilər" (Bakı, "Soy" dərgisinin özəl nəşri, 2004), "Hacılılar" (Bakı, "Soy" dərgisinin özəl nəşri, 2004), "Yük üstü çadırh, yük altı qatırlı oba: Xudayarlı" (Bakı, "Soy" dərgisinin özəl nəşri, 2004), "Sərdərlə kəndi" (Bakı, "Elnur-P", 2005), "Səfikürdüllər" (Bakı, "Elm", 2005), "Memar Rizvan Qarabağlı" (Bakı, "Nurlan", 2007), "Qarabağın el və obaları" (Bakı, "Şuşa", 2007), "Aydınlıq içində" (Bakı, "Şuşa", 2007), "Qaradağıllar" (Bakı, "Şuşa", 2008), "Behbudovlar" (Bakı, "Mütərcim", 2008), "Qacarlar və Qacar kəndi" (Bakı, "Şuşa", 2008), "Qarabağ xanlığı" (Bakı, "Mütərcim", 2008) və "Qədim-qayım Qarabağ silsilə kitablarının müəllifidir." Məhəmməd bəy Aşıqin şeirləri" (Bakı, "Şuşa", 2000) və "Rzaqulu bəy Vəzirovun əsərləri" (Bakı, "Şuşa", 2005) kitablarının tərtibçisidir.

Önver Çingizoğlu "Soy" dərgisinin baş redaktoru, Azərbaycan televiziyası Qapalı Səhmdar Cəmiyyətinin böyük redaktorudur. Avrasiya yazıçıları, Azərbaycan jurnalistlər birliklərinin üzvüdür.



## Aydın Avşar

1942-ci ildə Ağcabədi rayonunun

Avşar kəndində doğulub. Azərbaycan

Kənd Təsərrüfatı institutumun

kənd təsərrüfatının iqtisadiyyatı və

təşkili fakultəsini bitirib. Komsomol

və partiya orqanlarında çalışıb.

Daşkəsən və Ağcabədi RPK-nin

birinci katibi, Azərbaycan Respublikası

Dövlət quşçuluq sənaye birliyinin

vitse prezidenti vəzifəsində işləyib.

Avşar elinin tədqiqi ilə məşğul olur.